

Rəşad Mustafa

TİFLİS ƏMİRLİYİ

AZƏRBAYCAN MİLLİ EMLLÖR AKADEMİYASI
A.A. BAKIXANOV adına TARİX İNSTİTÜTU

RƏŞAD ƏZİZ oğlu MUSTAFA

flz f 312558

TİFLİS
ƏMİRLİYİ



Azərbaycan Milli
Kitabxanası

Bakı-2019

*Azərbaycan Milli Elmlər Akademiyası
Tarix İnstitutu Elmi Şurasının qərarı ilə çap olunur*

Layihənin rəhbəri, elmi redaktor

və ön səzün müəllifi:

Yaqub Mahmudov

*AMEA-nın həqiqi üzvü,
Əməkdar elm xadimi,
Dövlət Mükafatı laureati.*

Rəyçilər:

Tofiq Nacəfov

Tarix üzrə elmlər doktoru

Ramil Ağayev

Tarix üzrə fəlsəfə doktoru, dosent.

Rəşad Mustafa. Tiflis amirliyi.

Bakı, "TURXAN" NPF, 2019, 412 səh.

Monoqrafiyada orta əsr mənbələri, xüsusilə arabdilli mənbələrdəki materiallara və tarix, arxeologiya, etnoqrafiya, antropologiya, dilçilik elmində mövcud olan fikirlərə asaslanaraq Tiflis və unun ətrafında (tarixi Borçalı torpaqları) 300 ilən artıq mövcud olmuş Tiflis türk-müsəlman amirliyinin tarixi tədqiq edilmişdir.

Tədqiqatda amirlik qurulmadan avval adı çəkilmənə bülğədəki siyasi, etnik və mədəni vəziyyət, Xilafatın bölgədəki fəthləri, amirliyin siyasi hündürləri, tarixi, mədəni mənşəyyət məsələləri, amirlik işğal edildikdən sonra hülgədə haş vermiş demografik dayışıklılık ləğvindən məlumat verilir.

Monoqrafiya tarixçılardır, şəxsiyinən, Azərbaycan tarixinin orta əsrlər dövrü, Xilafat dövrü, tarixi Azərbaycan dövlətləri, tarixi Azərbaycanın Borçalı bölgəsinin tarixi ilə maraqlanan elmi işçilər, tələhələr, həmçinin geniş oxucu kütübü üçün nəzərdə tutulmuşdur.

R 1805080000 – 083

(TNP) – 2019

© AMEA Tarix İnstitutu, 2019

© Rəşad Mustafa, 2019

**DÖVLƏTÇİLİK TARİXİMİZƏ HƏSR OLUNMUŞ
QİYMƏTLİ TƏBDİQAT**

Rəşad Mustafanın "Tiflis amirliyi" kitabına

ÖN SÖZ

Çar Rusiyası XIX yüzilliyin əvvəllərində Şimali Azərbaycanı işgal etdiyindən sonra Vətənin bu bölgəsi dəfələrə yenidən bölüşdü. Azərbaycan torpaqlarına yeni bir etnos-ermanlıq köçürülmə gotirildi. Azərbaycan xalqının öz tarixi-etnik torpaqlarından deportasiyası və xalqımıza qarşı soyqırımları dövrü başlandı. Azərbaycan-Albaniya kilsəsi lağış edildi. Azərbaycan arazisində ermənilərə dövlət yaradıldı. Azərbaycan-Albaniya kilsəsinə sahib çıxan ermənilər davamlı olaraq xalqımıza qarşı yeni-yeni ərazi iddiaları ilə çıxış etməyə başladılar.

Şimal-Qorbi Azərbaycanda eyni siyaseti gürçü hakimləri və gürçü pravoslav kilsəsi da yeritməyə başladı. Çar Rusiyası bir-birinin ardınca keçirdiyi inzibati ərazi islahatları ilə keçmiş Azərbaycan-Albaniya dövlətinin əraziyinə gürçü torpaqları kimi "qanunlaşdırıldı". İberiya IV Davidin varlığına son qoyduğu Tiflis türk-müsəlman amirliyinin tarixi "anuduldu". Gürçülər də Azərbaycana qarşı yeni-yeni ərazi iddiaları ilə çıxış etməyə başladılar.

Bu baxımdan, Azərbaycan tarixçilərinin ərazi iddiacılara qarşı real tarixi ortaya qoymaqdan başqa yolu yoxdur.

Azərbaycanın tarixi torpaqlarının ayrılmış parçası olan, Azərbaycan tarixinə neçə-neçə iğid oğullar böyük etmiş Tiflis-Borçalı elinin tarixi son illərə qədər tarixşünaslıqda diqqətdən kənardan qalmış, Vətənin bu zəngin tarix xəzinəsinə qoşu ölkənin tarixçiləri sahib çıxmaga çalışmış, bu elin tarixini öz manafələrinə uyğun "tədqiq etmiş", saxtaladırmışlar. Lakin ilk mənbələrdən yadigar qalmış maddi-mənəvi mədəniyyət nümunələri yaşamus real tarixi saxtalasdırmaga cəhd edənləri həmişə çıxılmaz vəziyyətdə qoymuşdur.

Bu baxımdan Rəşad Mustafanın "Tiflis amirliyi" monoqrafiyası həm aktuallığını görə, həm elmi-nazarı cahətdən, həm də döv-

lətçiliyimizə xidmət baxımından xüsusi əhəmiyyət kəsb edir. Monoqrafiyada tarixxünaslığımızda yaranmış boşluğu doldurmağa cəhd edilir, Tiflis və ətrafinin - Borçalı elinin Azərbaycanın ayrılmaz parçası olduğu ilə mənbələrə əsaslanaraq işqlindirlər.

Monoqrafiyada əsləh olaraq əvvəlcə antik mənbələrə müraciət edilir. Burada hələ antik dövrdən Tiflis şəhərinin Azərbaycan Albaniyasının qərb torpaqlarına daxil olduğu, Azərbaycan Albaniyasının qərb sərhədlərinin indiki Dəryal (Dərə yol) keçidindən başladığı, Tiflislə yanaşı, Telavi kimi iri şəhərləri də öz sərhədləri daxilinə allığı, İberiya və Albaniya sərhədinin Tiflisdən qərbə - Araqvi ilə Kürün birləşdiyi yerdə olduğu sübut edilir.

Monoqrafiyada tamamilə haqlı olaraq qeyd edilir ki, Azərbaycanın Tiflis elinin sərhədləri ərab işgalları dövründə də dəyişməyərək qaldı. Ərab Xilafəti dövründə Azərbaycan Albaniya dövlətinin bütün torpaqları Arranın tərkibində idi. Ərab tarixçiləri, səyyahları, coğrafiyəşunaslarına əsaslanan müəllif Tiflisin Arranın üçüncü böyük şəhəri olduğunu qeyd edir. Eyni zamanda öz strateji əhəmiyyətinə görə Tiflis İsləmət sərhəd şəhəri kimi da təsvir edilir. Əhalisine gəldikdə isə müəllif mənbələrin Tiflis şəhərinin əhalisinin sünni məzhabından olan müsəlmanlardan ibarət olduğunu yazar. Müəllif əhali məsələsində ona qədər olan məlumatları da toplayaraq yerli əhalinin tarixin bütün dövrləri ərzində indiki kimi əsasən türklərdən ibarət olduğu nəticəsinə gəlmüşdür.

IX əsrin əvvəllərindən Tiflisdə yeni siyasi qurum – Xilafətdən asılı olmayan türk-müsəlman əmirliyi meydana gəlmışdır. Müəllif haqlı olaraq əsaslandırır ki, əmirliyin müstəqilliyini Xilafətə qarşı mübariza kimi dəyərləndirmək deyil, ətraf xristian istilaçılarına qarşı markazın yardımını olmadan da mübariza aparmaq azımi kimi qiymətləndirmək lazımdır. Məhz bunun nəticəsi id ki, Tiflis əməri İshaq ibn İsmayıl 829-cu ildə Qars ətrafinda Bizans imperatoru Feofilin ordularını daşıtmış, onu mağlub etmiş, öz nüfuz dairəsini buralara qədər yaymışdı. Lakin, Abbasilərin ucqarları əvvəlcə özündən asılı salmaq məqsədi ilə zəiflətmə siyaseti, daha sonra isə həmin zəiflətdiyi ucqarlarla nəzarət edə bilməməsi Tiflis əmirliyini xristian dünyası ilə mübarizədə yalnız qoydu. Nəticədə Tiflis əmirliyi tədricən nüfuzunu və ərazilərini itirməyə başladı.

Tiflis əmirliyinin ən qüdrətli dövrü Cəfərələr sülaləsinin hakimiyyəti illərinə təsadüf edir. Məhz bu sülalənin üzvlərinə hakimiyyəti irləşdirmək nəsib clır. Əmirlərin rəsmi hakimiyyətinin birşə nişanəsi olan sikkələr bu sülalənin üzvləri ilə bağlıdır. Eyni zamanda Cəfərələrin dövründə Tiflisdə müsəlmanlar davamlı olaraq xristian tacavüzkarlarla mübarizədə ayıq-saylığından vaz keçməmiş, sərhəd elin sakini olduqlarını unutmamışlar. Elə çətin vaxtlar olmuşdur ki, Tiflisin mərd əhalisi günlərlə, aylarla deyil, illərlə mühəsirədə qalmışlar, lakin təslim olmamışlar. Məsələn, gürçü mənbəsinin verdiyi məlumatə əsasən 1037-ci ildə abxz-iber çarı IV Baqrat ətrafdakı xristian koalisiyası ilə birləşərək Tiflis üzərinə yürüş edəndə buranı iki il mühəsirədə saxlamış, əhali çox ağır vəziyyətdə olmasına baxmayaq, mərdliklə düşmənə müqavimət göstərmişdir.

XI əsrdə Səlcuq türklərinin golisindən sonra Tiflisə müsəyyən müdəttə üçün yadelli hümümlərinin arası kəsildir. Lakin bu dövr xaçı-səlib yürüşlərinin başlanması, Səlcuq-Türk imperiyasının Xristian dünyası qarşısında toplanması Tiflis əmirliyini ağır vəziyyətdə qoyur. Belə ki, abxz-iber taxtına IV David gəldikdən sonra səlcuqluların asılılığından qurtulmaq üçün bir sira tədbirlər görülür. Bu tədbirlərin ən mühümü öz qızlarını ətraf hökmədlərlərə əra verməsi idi. Təəssüf ki, belə hökmədlərdən biri də Azərbaycan Şirvanşahlar dövlətinin gələcək hökməndə III Mənşücər idi. O da Davidin qızı Tamari alaraq sarayının içina qədər gürçük hakimlərinə yol açmışdı. Lakin, türkii "qara donlu kafirlərin" qılıncı ilə öldürməyin mümkün olmadığı görün IV David, türk türkün qılıncı ilə məglub etmək qərarına gəlir. Xristian-qıpçaq türkləri ilə ittifaqqa girən və orduşunu demək olar ki, onların qüvvəsi ilə yenidən təşkil edən IV David məhz qıpçaq-türklərin sayasında səlcuqlulara qarşı Didqori döyüşündə qalib gəlir. Bununla da Tiflis əmirliyinə böyük zərba vurulur. Müəllif Didqori döyüşü öncəsi və sonrası Tiflis əmirliyinin vəziyyətini və IV Davidin siyasetini olduqca dərinəndə araşdırılmış, gürçü tarixçilərinin qıpçaqların bu qələbədəki rolunu azaltmaq ehtimalının əksinə olaraq qıpçaqların bütün bu qələbələrdə yaxından iştirak etdiklərinin abxz-iberlər üçün həlledici olduğunu qeyd etmişdir.

Müəllif həm gürcü, həm də müsəlman mənbələrinə əsaslanaraq Tiflisin IV David tərəfindən işğalını geniş işıqlandırır. IV David qıpçaqların köməyi ilə səlcuqlular üzərində qalib göldikdən sonra Tiflis əmirliyi tamamilə köməksiz qalır. Xristian-qıpçaq qüvvələri ilə güclənmiş ordu ilə hücuma keçən IV David müqavimətdən sonra müdafiənin mənasızlığını anlayan Tiflis əhalisinin şəhəri dağıtmamaq təklifini qəbul etmir, hücumla şəhərə girir, ələ keçirdiyi ilk beş yüz dinc müsəlmani payaya otuzdurşaraq edam edir. Qادım şəhər üç gün ərzində qarət edilir, sonra isə yandırılır. Gürcü alimlərinin IV Davidin Tiflis işğalına "kartveloba"-gürçü torpaqlarını birləşdirən donu geyindirməsinə qarşı müəllif çox doğru bir suallə çıxış edir: İnsan öz vətənində belə vəhşiliyə və barbarlıq edə bilərdimi? Öz şəhərini belə yandırıa bilərdimi?

IV David üç günlük qətl, qarət və yanğından sonra şəhərin ticari, iqtisadi, strateji əhəmiyyətini dərk edərək ümumi əfv elan edir. Hiyələrliklə müsəlmanlara bir sıra güzəştlər verir. Lakin IV Davidin müsəlman ölkələrinə tez-tez etdiyi qarətçi yürüşlər və oradan gətirdiyi müsəlman asırların yerli müsəlmanlar tərəfindən alınmış azadlıq buraxılması şəhər əhalisinin müflisləşdirən başlıca səbəblərdən biri olur. IV Davidin işğal etdiyi əraziləri daha rahat idarə etmək üçün paytaxtı Kutaisidən Tiflisə köçürməsi müsəlmanlar üçün hayatı daha da çətinləşdirir. Nəticədə, müsəlmanlar tədrīcən şəhəri tərk edirlər. Lakin XII və XIII əsr boyunca Tiflisdə xristian idarəciliyi tətbiq edilsə də şəhərdə müsəlmanlar üstünlüyü malik idilər. Belə ki, həm IV David, həm də oğlu I Demetre cümlə günü məscidə gedir, özləri üçün ayrılan yerde oturur, məsciddən çıxarkən məscidin fonduna müəyyən miqdard pul verirdilər. Bu şübhəsiz ki, şəhər müsəlmanlarının özlərinə qarşı ehtimal edilən nərazılığının qarşısını almaqdan ötrü atılan hiyələr addimdən başqa bir şey deyildi.

XII əsr boyunca müsəlmanların Tiflisi geri almaq uğrunda mübarizəsi bir nəticə vermədi. XIII əsrin əvvəllərində mongol yürüşləri baş verir. Məhz bu yürüşlərin fonunda Cəlaləddin Xərəzmşah Tiflisi gürcülərin əlindən geri ala bilir. Lakin Cəlaləddin daim yürüslərdə olduğu üçün Tiflisin müdafiəsi lazımı şəkildə təmin olunmur. Nəticədə, 1227-ci ildə gürcülər tamamilə müda-

fisəs qalmış şəhəri yenidən ələ keçirir və darmadağın edirlər. Şəhərin müsəlman əhalisi məhv edilir. Bu qırığın o qədər şiddetli olur ki, Cəlaləddin Tiflisi geri döñərkən şəhərdə insana rast gəlmir. R.Mustafa Tiflisdə müsəlmanların azalmasını və xristianların üstün vəziyyətə keçməsini məhz bu hadisə ilə əlaqələndirir.

Tiflis əmirliyində türk-müsəlman mədəniyyəti yüksək inkişaf etmişdi.

Mənbələrdə Tiflisdə hədis elminin geniş yayıldığı qeyd edilir. Tiflis alimlərini araşdırırcan onların böyük bir qisminin hədis alımı olduğu məlum olur. Orta Asiya, Xorasan, Suriya, Misir, Anadolu, İraq kimi yerlərə köçmək məcburiyyətində qalan Tiflis alimləri öz əsil-nəsəblərini unutmadı, "Tiflisi" nisbəsindən istifadə etmişlər. Təəssüf ki, mənbələrdə Tiflisi laqəbli alımlar haqqında məlumatlara rast gəlinə də, dövrümüzə qədər Tiflis əmirliyinin heç bir memarlıq abidələri gəlib çatmamışdır. Şübhəsiz ki, Tiflisi qarşı həyata keçirilən bu qarətlər zamanı abidələr, əksər tikililər məhv edilmiş, sonradan isə Vətən torpağından ayrı düşən Tiflis elində arxeoloji qazıntılar aparılmamış, üzdə olan abidələr məhv edilmişdir.

Nə qədər acı olsa da, biz geniş ərazilər itirmişik. İtirdiyimiz ərazilərin tarixini yazmamışq. Məhz bu səbəbdən indiki torpaqlarımızda iddia edənlər az deyil. Buna görə də itirilmiş torpaqlarımızın tarixini araşdırmaq, tarixi həqiqətləri üzə çıxarmaq, saxtakarlarla mübarizə aparmaq, bununla da ərazi iddialarına elmi cavab vermək tarix elmimizin və tarixçilərimizin başlıca vəzifəsidir. Rəşad Mustafanın monoqrafiyası bu yolda atılmış ən mühüm addımlardan biridir.

İstedadlı tarixçi R.Mustafaya yeni-yeni yaradıcılıq uğurları arzulayıram.

*Yaqub Mahmudov
AMEA-nın həqiqi üzvü,
Əməkdar elm xadimi,
Dövlət Mükafatı laureati*

GİRİŞ

VIII – IX əsrlərdən etibarən böyük ərazilər işgal edən Ərəb xilafəti getdikcə zəifləməyə başlayır. Məhz bu səbəbdən mərkəzdən uzaq ərazilərdə təbe olmamaq meylləri güclənməyə başlayır. Bu proses tarixi Azərbaycan torpaqlarında da gedirdi. Belə ki, bu dövr ərzində Azərbaycanda Azərbaycan Albaniyasının birbaşa varisi olan Şəki məlikliyi, müləsəmlərin qurmuş olduğu Sacılar, Salarılar, Rəvvadılər, Şəddadılər, Şirvanşahlar, Tiflis əmirliyi kimi dövlətlər quruldu. Bu dövrdə tez – tez yadelli müdaxiləyə məruz qalan Azərbaycanın qərb torpaqlarında vəziyyət daha mürəkkəb idi. Şəddadılər dövləti Dəbil və Gəncə olmaq etibarilə iki mərkəzli olub, eyni sülalənin iki qolu tərəfindən idarə edilib. Tiflis əmirliyi mərkəzi Tiflis olmaqla Şəki məlikliyinin və Şəddadılər dövlətinin qonşuluğunda yerləşirdi. Tədqiqatın əsas predmet mövzusu olan Tiflis əmirliyi tarixi Loru, Pəmbək, Şəmsəddil, Borçalı torpaqlarını əhatə etmişdir.

Tiflis əmirliyi mövzusu böyük bir elmi problem olub hərtərəfli tədqiqat tələb edir. Xüsusilə Tiflis əmirliyinin mənşəiyət məsəlesi, İslam və türk aləmində mədəni, siyasi mövqeyinin və rolunun müəyyənləşdirilməsi; orta əsrlərdə İslam və Azərbaycan üçün sərhəd qalası olması və buraların yadelli hücumlarından qorumasında birinci dərcəli rol oynanması, Şərqi və Qərbi, Xristian və İslam aləmi arasında ticari, siyasi, mədəni körpü rolunu oynaması kimi əhəmiyyətli aspektlər təkcə Azərbaycan tarixinin deyil, İslam, türk və Qafqaz tarixinin tədqiqində də mühüm əhəmiyyətə malikdir.

Azərbaycanın tarixi torpaqlarında yerləşən Tiflis əmirliyinə daxil olan torpaqların hal – hazırda başqa respublikaların ərazisində yerləşməsi və bu respublikaların əmən torpaqlarda tarixi saxtalaşdırma və assimiliyasiya siyaseti, bu ərazilərin bir çoxunda indiki dövrdə də Azərbaycan türklərinin say etibarilə üstünlük təşkil etməsi mövzunu aktual edən səbəblərin başında gelir. Qeyd edilməlidir ki, müasir Azərbaycan Respublikasına qərb, şimal – qərb

və şimal qonşuları tərəfindən olan ərazi iddialarının keşkinlaşması, XX əsrde Azərbaycanda türk varlığı əleyhinə və Azərbaycan tarixi əleyhinə qarşı sistemli aparılan siyaset natiçəsində həmən ərazilərdə, xüsusilə müasir Ermənistən ərazisində Azərbaycan türklərinin sayı azaldılmış, maddi – mənəvi abidələri məhv edilmişdir. Ərazisinin 20%-dan artıq hissəsinin işgal olunduğu bir zamanda Azərbaycan Respublikasında bu məsələni araşdırmaq xüsusilə zəruridir. Bu torpaqların Azərbaycan türklərinin əzəli torpaqları olmasını, qonşular tərəfindən uydurulmuş tarixin yalançı üzünü dünya elm ictimaiyyətinə çatdırılmaqdən ötrü həmən ərazilərin antik dövrlərdə başlayaraq IV Davidin işğalından sonra da uzun müddət tarixi Arran – Şimali Azərbaycanın qərbini təşkil etdiyini göstərmək lazımdır. Gürcü mənbələrində belə bu ərazilərdə tarixən buntürk və hunların yaşaması, Tiflisdə indinin özündə də mövcud birbaşa türk mənşəli yer adlarının olması, Tiflisin cənubuna qədər olan ərazilərdə Azərbaycan türklərinin kompakt məskunlaşması, bir sıra tədqiqatçıları tərəfindən əmirliyin tarixinin və mənşeyinin saxtalaşdırılması, eyni zamanda əmirliyə aid maddi – mədəniyyət nümunələrinə göstərilən biganə münasibət və hətta bəzən səbəbi bilinmədən sənki, sistemli şəkildə bu abidələrin talan edilməsi Tiflis əmirliyinin tarixi, mədəniyyəti, dini və milli mənşəyi, arazisi, sərhadları məsələsinə xüsusi diqqət yetirməyi daim aktual və zəruri edir.

Tiflis əmirliyi IX – XII əsrlərdə mövcud olub. Lakin, əmirliyin mənşəiyət məsəlesi buraya antik dövrdə olan məlumatlara diqqət ayırmaga vacib edir. Gürcü tarixçilərinin Tiflisə və ətraf ərazilərə olan iddiaları V əsrde Vaxtanq Qorqasalın hakimiyəti ilə əlaqəli olduğu üçün IV-VI əsrlərdə Albaniya dövlətinin vaziyəti və beynəlxalq durum araşdırılmağa çalışılmışdır. Eyni zamanda əmirliyin yaranmasında VII əsrde baş vermiş ilk ərəb yürüşlərinin avəzsız rolu olduğu üçün bu vaxt kəsiyi əsas xronoloji çərçivəyə daxil edilmişdir. Müsəlman türklər və qıpçaqlar simasında qeyri-müsəlman türklər Tiflis əmirliyi işgal edildikdən sonra da əmirlikdə fəal siyasi, iqtisadi, mədəni rol oynadıqları

üçün şəhər özünün müsəlman-türk simasını gürcü işgali altında olmasına baxmayaraq itirməmişdi. Buna görə tədqiqat işinin xronoloji çərçivəsi XIII əsrə qədər – monqol yürüşlərinin başlanmasına qədər uzadılmışdır. Beləliklə, tədqiqat işinin xronoloji çərçivəsi antik dövrdən VII əsrə qədər fragmentar, bütövlükda isə ərab yürüşlərinin başladığı VII əsrənən monqol yürüşlərinin başlığı XIII əsrə qədərkı dövrü əhatə edir.

Cox təessüf ki, Azərbaycan tarixşünaslığında Tiflis əmirliyi ilə bağlı birbaşa araşdırımlar və monoqrafiyalar yoxdur. Lakin, müxtalif tədqiqatçıların əsərində fragmentar və ya ümumi məlumatlara rast gəlmək olur. Azərbaycan tarixçiləri əsasən əmirliyin orta əsrlərdə Arran-Albaniya ərazisində yerleşdiyini, əhalisinin isə albanlar və ya türklər olduğunu ceyd edirlər. Tiflisin orta əsrlər tarixini Azərbaycan tarixi ilə paralel göturməyə çalışan Azərbaycan tarixçilərinin əsas istinadları ərab mənbələri və bəzi gürcü mənbələridir.

IX-XI əsrlərdə mövcud olan dövlətlər haqqında yazan Məmmədəli Şərifov və Ziya Bünyadov çox təessüf ki, bu dövlətlərin siyahısına Tiflis əmirliyini, nə də Şəki məlikliyini salmayıblar. Hər iki mövzun onların araşdırımlarında müstəqil araşdırma obyekti olmayıb. Lakin, hər iki tarixçinin əsərlərində cüzi də olsa Tiflis əmirliyinin fəaliyyəti, Azərbaycandakı digər feodal dövlətlərlə əlaqələri haqqında məlumatlar vardır. M.X.Şərifli və Şəddadılrla Tiflisin Cəfəri əmirləri arasında əlaqələri geniş işıqlandırılıb.¹ Xüsusilə, Z.M.Bünyadovun Tiflis bölgəsinə yaxın və bəzən də bu bölgənin bir hissəsini təşkil edən Albaniyanın Girdiman-Qardaban ərazisində xalkedon – diofizit kilsəsinin yayılması ilə bağlı məlumatları diqqətəlayiqdir.²

Azərbaycan tarixşünaslığında Tiflis və Tiflis əmirliyi mövzusuna ilk dəfə elə məhz ərab mənbələrinin araşdırılmasında və IX-XI əsr Azərbaycanda mövcud olan feodal dövlətlərinin tari-

¹ Şərifli M. X. IX əsrin ikinci yarısı-XI əsrlərdə Azərbaycan feodal dövlətləri, Bakı: "Elm" nəşriyyatı, 1978 – s. 211.

² Bünyadov Z.M. Azərbaycan VII-IX əsrlərdə. Bakı: Azərnəş, 1989 – s. 215.

xinin yazılmasında rast gəlinir. Belə ki, tarix elmləri doktoru, akademik Nailə Vəlixanlı ərab mənbələri ilə bağlı araşdırımlarında, xüsusilə ərab coğrafiyaçlarının qeydlərində Tiflis şəhərinin demək olar ki, bütün mənbələrdə Arran şəhəri olduğunu qeyd etmişdir.³ Nailə Vəlixanlı məhz bu məlumatlara əsaslanaraq "Azərbaycan VIII-IX əsrin I yarısında" adlı mütəfəssil xəritə hazırlamış və burada haqlı olaraq Tiflis şəhərini Azərbaycanın tərkibində göstərmişdir.⁴

Onun eyni zamanda professor Yaqub Mahmudovun redaktoru olduğu Azərbaycan tarixi atlasında da mülliifi olduğu "Azərbaycan ərab xilafeti dövründə (VII əsrin II yarısı – IX əsrin I yarısı)", "Xürrəmələr hərəkatı", "Azərbaycan (IX əsrin II yarısı – X əsr)", "Azərbaycan (X əsrin sonu – XI əsrin I yarısı)" xəritələrində bu fikir obyektiv olaraq öz yerini tapır⁵.

Azərbaycan tarixşünaslığında Tiflis əmirliyinin IX – XI əsrdə mövcud olmuş Azərbaycanın feodal dövlətlərindən biri kimi öyrənilməsinə başlanılması professor Yaqub Mahmudovla bağlıdır. Y.M.Mahmudov "Azərbaycan tarixi: Erkən intibah dövri"⁶ əsərində ilk dəfə Şəki məlikliyi və Tiflis əmirliyi kimi dövlətləri Sacılər, Salarilər, Rəvvadilər, Şəddadılər, Şirvanşahlar kimi dövlətlərlə bir sıradə çəkmış, bə dövlətin tarixinin Azərbaycan tarixinin ayrılmaz parçası olduğunu sübut etmişdir. O, eyni zamanda ərab mənbələrindəki Tiflisin Arrana bağlı şəhər olması fikirlərini qeyd edərək, buranın yerli əhalisinin hədiləmi ilə məşğul olan sünni məzhəbinə bağlı olan müsəlmanlar olduğunu qeyd etmişdir. Y.M.Mahmudovun səyi nəticəsində orta

³ Vəlixanlı N. M. IX-XII əsr ərəb coğrafiyasının – sayyahlar: Azərbaycan haqqında. Bakı: "Elm" nəşriyyatı, 1974 – s.18; s.61; s.90; s.110; s.130.

⁴ Azərbaycan tarixi: 7 cildlər. II ci d (III-XIII əsrin I rübü). Bakı: Elm, 1998 – s. 550, II xəritə; Vəlixanlı N. M. Ərab xilafeti və Azərbaycan. Bakı: Azərbaycan Dövlət Nəşriyyatı, 1993 – kitabın 17 qəbığının içarı hissəsindəki xəritə; Velihanova N.M. Изменение исторической географии Азербайджана в результате арабского завоевания / В сб.: Историческая География Азербайджана. Баку: Издательство «Элм», 1987 – с.74

⁵ Azərbaycan Tarixi Atlası. Bakı: Kartografiya fabriki, 2007 – s.16-19

məktəb Azərbaycan tarixi dərsliklərinə Tiflis şəhəri Azərbaycan şəhərlərindən biri kimi daxil edilmişdir.

Rauf Hüseynovun Səlcuqlularla əlaqəli monoqrafiyalarında, məqalələrində Səlcuq türkləri və onların Qafqaz siyaseti, Malazgird savaşının Qafqazda və ümumiyyətlə Qərb və Şərqi dünəninin sərhəddində meydana gətirdiyi dəyişikliklər haqqında qiymətli məlumatlar var⁶. Sara Aşurbəylinin "Şirvanşahlar dövləti" əsərində isə bir zamanlar Tiflisi idarə etmiş Məzəydi Şeybanilər haqqında, Məzəyədilərin İshaq ibn İsmayılin үşyannı yatırıtmak üçün gördüyü fəaliyyətlər haqqında qiymətli məlumatlar vardır⁷. S.B.Aşurbəylinin orta əsr şəhərlərinin idarəciliyi haqqında müqayisəli məlumatlara isə "Şirvanşahlar dövləti" əsəri ilə yanaşı "Bakı şəhərinin tarixi" monoqrafiyasında da rast gəlmək olar⁸.

Tiflis əmirliyinə dair birbaşa məlumatlar olmasa da Yunis Nəsiblinin tədqiqatlarında Azərbaycanın orta əsrlər tarixinə dair kifayət qədər məlumat var. Onun tədqiqatlarının əsas fərqləndirici xüsusiyyəti mənbəşünaslıq bazasının əsasını gürcü mənbələri təşkil etməsidir⁹. Y.M.Nəsibli Ağcaqalanın lokalizasiyi ilə bağlı

mühüm nəticələrə gəlmişdir¹⁰, Ucarma, Qanux kimi yerləri oğurlarla və türk dili ilə əlaqələndirmişdir¹¹. Eyni zamanda Y.M.Nəsiblinin Abxz-Kartlı çarları II Georgi və IV Davidin İslami qəbul etmə ehtimalları haqqında irəli sürdüyü müləhizələri¹² IV Davidin Tiflis əmirliyini işgal edəkən burada qalıcı olmasına və müsəlmanlarla anlaşmasını anlamağa önləni ipuçlarındandır.

Azərbaycan tarixçilərində t.e.d. Nərgiz Əliyevanın tədqiqatlarında da Tiflis əmirliyi ilə bağlı bir sıra məlumatlar rast gəlmək olur. Belə ki, onun "Azərbaycanın elmi-mədəni mühitinin öyrənilməsində ərəbdilli mədəniyyətin rolu" mövzulu Tarix elmləri doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiyada Tiflis və ətraf ərazilərinin İslam dinini qəbul etmə prosesi tədqiq edilmişdir, Həbib ibn Məsləmənin Tiflis əhalisi ilə yazışması təhlil edilmişdir¹³. Nərgiz Əliyevanın "Əs-Səmaniñ "Kitab al-ənsab" əsəri Azərbaycanın mədəniyyət tarixinə dair mənbə kimi" monoqrafiyasında isə Azərbaycanın tarixi coğrafiyası araşdırılmış və Tiflis Arranın tərkibində verilmişdir¹⁴. Eyni zamanda Nərgiz Əliyevanın "Kitab al-ənsab"da adı çəkilən tiflisi alımların adını azərbaycanlı alımların sırasında çəkməsi diqqətəlayiqdir¹⁵.

Tiflis əmirliyi haqqında diqqəti ən çox cəlb edən məlumatların müəllifi Kərəm Məmmədovdur. O, Tiflis əmirliyini Borçalı elinin bir hissəsi kimi verərək bu ərazilərin tarixinin obyektiv araşdırılmasında ən mühüm addımlardan birini atmış, eyni zamanda gürcü dil-

⁶ Гусейн-заде Р.А. Кавказ и Сельджуки. Баку: «Кавказ», 2010 – 272 с.; Гусейн-заде Р.А. Сельджукская эпоха истории Кавказа. Москва: Kremlin Multimedia, 2012 – 186 с.; Hüseynof R.A. Irak Selçukluları ve Kafkaslar / VII Türk Tarih Kongresi, (Ankara, 25-29 eylüł 1970), Ankara, 1972 – s.395; Hüseynof R.A. Malazgird ve Kafkaslar // Ankara Üniversitesi Dil ve Tarih-Coğrafya Fakültəsi Tarih Bölümü. Tarih Araştırmaları Dergisi, 1968, Sayı: 10 – s.70

⁷ Aşurbəyli S. Şirvanşahlar dövləti (VI – XVI əsrlər). Bakı: "Avrasiya press", 2006 – s.64-65

⁸ Aşurbəyli S. Bakı şəhərinin tarixi (Orta əsrlər dövrü). Bakı: "Avrasiya press", 2006 – s.82

⁹ Nəsibli Y. Türk dünyası və Gürcüstan XI əsrin son rübündə // Bakı universitetinin xəbərləri. Humanitar elmlər seriyası, 2009, №3 – s.124; Nасибов Ю. М. Азербайджан в V – первой половине XII вв. (по древнегрузинским источникам). Автореферат диссертации на соискание научной степени кандидата исторических наук. Баку: 1985 – с.5; Nасибов Ю. М. О древнегрузинских источниках по истории Азербайджана V – XII вв. // "Tarix və onun problemləri", 1997, № 1 – с.251

¹⁰ Насибов Ю. М. О географическом термине «Агдакала» из эпоса «Деде Коркут» // Советская тюркология, 1983, №2 – с.44

¹¹ Nəsibli Y. Türk dünyası və Gürcüstan XI əsrin son rübündə // Bakı: universitetinin xəbərləri. Humanitar elmlər seriyası, 2009, №3 – s.126

¹² Yenə orada, s.125-126

¹³ Əliyeva N. A. "Azərbaycanın elmi-mədəni mühitinin öyrənilməsində ərəbdilli mədəniyyətin rolü". Tarix elmləri doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya (olyazması hüququnda) Bakı, 2001 – s.57

¹⁴ Əliyeva N. A. "Əs-Səmaninin "Kitab al-ənsab" əsəri Azərbaycanın mədəniyyət tarixinə dair mənbə kimi". Bakı: "Şərqi-Qərb", 2010 – s.66-67, s.70-71

¹⁵ Əliyeva N. A. Əs-Səmaninin "Kitab al-ənsab" əsəri – s.106-107

lə mənbələrin araşdırılmasında və bu mənbələrdə Azərbaycan ərazisində yaşayan ilk türklər – buntürkrlərə bağlı məlumatların üzə çıxarılması və yayılmasında mühüm rol oynamış, türklərə aid olan qoç başlı heykəllərin yayılması ilə bağlı mühüm faktlar üzə çıxarılmışdır. Onun Dumanis əmirliyi ilə bağlı çox qiymətli araşdırılmaları var. Bundan əlavə o, Şenqaviddəki və Samtavroddaki paleoantropoloji materiallara asaslanaraq Tiflis ətrafinin, Borçalının qədimdən türklərin yaşadığı bölgə olduğunu göstərmişdir¹⁶.

Şirinbəy Hacıəlinin “Şimal – Qərbi Azərbaycan: İngiloylar” mövzulu monoqrafiyasında gürçü mənbələri səlis şəkildə araşdırılıb. Eyni zamanda burada Tiflis əmirliyi ilə Azərbaycanın şimal-qərbində yerləşən Şəki məlikliyi arasında olan münasibətlər öz əksini geniş şəkildə tapmışdır¹⁷.

Tiflis əmirliyindəki mədəni hadisələrlə, elm xadimləri ilə əlaqəli çox mühüm faktlara Elnur Nasirovun müəllifi olduğu “Orta Əsrлərdə Yaşamış Azərbaycanlı Alımlar” monoqrafiyasında rast gəlmək olur. E.Nasırov da Nərgiz Əliyeva kimi orta əsrlərdə yaşamış Azərbaycanlı İslam alımları haqqında məlumat verərkən Azərbaycan tarixində İslam mədəniyyəti ilə bağlı böyük bir boşluğu doldurmuşdur. Monoqrafiyanın əvvəlində müəllif Tiflisi Azərbaycan şəhəri kimi göstərərək, buranın tarixi haqqında qisa arayış vermiş¹⁸, daha sonra kitabın sonrakı bölümündə ət-Tiflisi nisbəli alımları azərbaycanlı alımlar kimi qeyd edərək onlar haqqında geniş məlumat vermiş, alımların Tiflisin David tərəfindən işğal edildiyi XII əsrən sonra Tiflisdən köçmələrinin real səbəblərini göstərməyə çalışmışdır¹⁹.

¹⁶ Məmmədov K. H. Borçalı Qədim dövrə / “Türk dünyası: dünəni və bu güñü” mövzusunda beynəlxalq elmi konfrans təqdim olunmuş məruzə tezisləri. 23-24 may 2011. Azərbaycan Tarix Qurumu. Bakı Dövlət Universiteti Tarix Fakultəti. Bakı: 2011 – s.61

¹⁷ Hacıəli Ş. Şimal-Qərbi Azərbaycan: İngiloylar. (I kitab: an qədim zamanlardan XIII əsrin ortalarına qədək). Bakı: Təhsil nəşriyyatı, 2007 – s.143, s.146, s.152

¹⁸ Nasirov E. Orta Əsrлərdə Yaşamış Azərbaycanlı Alımlar. Bakı: “Nurlar” nəşriyyatı, 2011 – s.60

¹⁹ Yena orada, s.322

Elmira Mirzəyevanın “Azərbaycanda şəhər idarəciliyi (XI-XIII əsrlər)” monoqrafiyası isə orta əsrlər Azərbaycan şəhərlərinin idarəciliyini mükəmməl və müfəssəl verməklə Tiflisidə idarəciliyin necə təşkil edildiyini araşdırmaq üçün önemli məlumatlar verir. Məhz buradakı məlumatları araşdırmaqla Tiflisin gürcü tarixçisi Şota Mesxianın iddia etdiyi kimi Orta əsr Avropa kommunalarına deyil, Azərbaycan və İslam şəhərləri kimi idarəedildiyi aydınlaşmışdır²⁰.

Son dövr araşdırılmalarında Tofiq Nəcəflinin Cahangir Zeynalogluunun “Şirvanşahlar yurdu” əsəri ilə bağlı apardığı tədqiqat cəlbədicidir. Belə ki, Cahangir Zeynaloglu Şirvanşahlar dövləti haqqında məlumat verərkən Azərbaycan-Arranın qədim tarixi haqqında da məlumat vermiş, öz fikirlərini bir sıra mənbələr və tədqiqatlarla təsdiqləmişdir. T.Nəcəflı öz məqaləsində C.Zeynalogluunun Tiflisə bağlı fikirlərini işıqlandırmışdır. Belə ki, C.Zeynaloglu rus müəllifi A.Yanovskinin fikirlərinə asaslanaraq göstərir ki, Alazan çayının qərbində yerləşən və zamanımızda Kaxetiya adlanan ərazi də Albaniyaya daxil olmuş, fəqat zaman-zaman qonşusu İberiya tərəfindən işğal edilmişdir. Müəllifin qənaətinə görə, həmin bölgənin Albaniyaya məxsus olduğunu ora-da “Alvond ovası” adlı yerin olması da təsdiq edir²¹.

Son dövr araşdırıcılarından Ramil Ağayevinin “Ərəb Xilafəti dövründə Azərbaycanın əhalisi” monoqrafiyasında bölgənin etnik tərkibi haqqında dolğun məlumatə rast gəlmək olar. Monoqrafiyadakı xəzərlər, siyavurdılər, sanarlar, eyni zamanda xilafət dövründə Azərbaycan sərhədləri haqqında məlumatlar Tiflis bölgəsi ilə əlaqəlidir²².

²⁰ Mirzoeva Э.Г. Городское управление Азербайджана (XI-XIII века). Bakı: «Нурлан», 2002 – с.141-143

²¹ Nəcəflı T. Cahangir Zeynalogluun “Şirvanşahlar yurdu” əsəri haqqında // AMEA Tarix institutu, Elmi əsərlər, 28-ci cild, 2009 – s.74; Zeyneloglu C. Şirvanşahlar yurdu. İstanbul: Cumhuriyet kitabphanesi, 1931 – s.15-16

²² Ramil Ağayev. Ərəb Xilafəti dövründə Azərbaycanın əhalisi. Bakı: Turxan NPB, 2017 – s. 32, 112-113, 196, 206

Müsəlman və türk mənsubiyyyəti əmirliyin ərazisi müasir Gürcüstan Respublikasının ərazisində yerləşdiyi üçün gürcü tərixçilər bu əmirliyin tarixini öyrənməkdə daha şanslıdır. Lakin, etnik və dini mənsubiyyyət fərqləri bir çox hallarda gürcü tərixçilərini əmirliya və şəhərin tarixinə obyektiv qiymat verməyə qoymur. Gürcü tərixçilər bir çox hallarda əmirliyə ərəb və ya türk işgalçlarının qurduğu dövlət kimi yanaşmış, ən yaxşı halda müsəlman gürcülərin qurduğu dövlət kimi dəyərləndirmiş, gürcü tarixinə aid olmayan bir mövzü olduğu üçün ciddi-cəhdə əmirliyin tarixini gürcüləşdirməyə çalışmış, bir çox hallarda əmirliyin tarixinə obyektiv araşdırmaqla bərabər, bəzi hallarda təftişə də məruz qoymuş və bu tarixi saxtalaşdırılmışlar.

Ərəblərin Tiflisdə İslam dini yayması, bu ərazilərdə yaşaması haqqında Simon Canaşianın əsərləri maraqlıdır. Xüsusun onun "Gürcüstanda arablşam (ərəblər)" adlı çalışması diqqətəlayiqdir. Məhz onun buradakı fikrına görə Tiflisdəki müsəlmanlar əsasən ərəblərdən ibarət olub²³. Taxminən onun fikirlərini Gürcüstan diplomatiyası toplusunda Xatuna Baynduraşvili də təkrarlayıb²⁴. Eyni topluda başqa bir müəllif – Jaba Samuşia isə Buğa Türkün Tiflis yürüşünü işçiləşdirməyə çalışmışdır²⁵. Veniamin Silaqadze isə əsasən ərəbdilli mənbələrə diqqət ayıraq bu mövzunu yenidən gözdən keçirməyə cəhd etmişdir²⁶. Belə ki, onun əsəri son zamanlar Gürcüstanda ərəblərin hakimiyyyəti barədə çıxmış ciddi əsərlərdən biri kimi nəzərdən keçirilməlidir.

Tiflis əmirliyini gürcü tərixçiləri arasında ilkin və daha müfəssəl olaraq Mariya Lordkipanidze araşdırmağa başlamışdır. Məhz o, ilk dəfə 1951-ci ildə Tiflis əmirliinin siyahısını vermiş,

onları sistemləşdirmiş və üç sülaləyə - Şuaybilər, Şeybanilar və Cəfərilərə ayırmağa çalışmışdır²⁷. İlk iki sülalənin sülalə kimi mövcudluğu o qədər inandırıcı olmasa da sikkələrdən və yazılı mənbələrdən istifadə edərək Cəfəri əmirlərinin və ona qədər mövcud idarəci əmirlərin siyahısimi taşkil etmək təqdirəlayiq adımdır. Lakin, M.D.Lordkipanidzinən asas böyük problemi özünü "Gürcüstanın tarixi öcherkləri" əsərinin müəllifi olduğu hissələrində, "Tbilisi V-XII əsrlər" və "Gürcüstanın tarixi XI əsrin əvvəli-XIII əsrin əvvəli" adlı əsərlərində özünü bürüza verir. Belə ki, bu əsərlərdə o, Tiflisin gürcü tarixsüaslığında qəbul edilmiş fikrə görə Vaxtanqın dövründən etibarən salındığını və gürcülərin paytaxtı olduğunu qeyd edir, Tiflis haqqındaki Strabon, Plini və Ptolemey kimi antik müəlliflərin fikirlərini, Tiflisə aid arxeoloji faktları görməməzləkdan galır²⁸. M.D.Lordkipanidzə şəhərdə amid, muhtasib, qazi və s. kimi müsəlmanlara maxsus vazifələrin olduğunu qeyd etmişdir və şəhərin şərqli siması daşımasını etiraf etmişdir²⁹. M.D.Lordkipanidzə ən böyük problem Tiflisin IV David tərəfindən tutulmasını işğal kimi deyil, gürcü torpaqlarının birləşdirilməsi kimi qeyd olunmasıdır ki, bu da onu obyektivlikdən uzaq edir³⁰. Lakin, bütün bu qeyri-obyektivliklərə baxmayaraq M.D.Lordkipanidzə Tiflis haqqında 1991-ci ildə "Tbilisi IV-XII əsrin əvvəllərində" adlı kitabı buraxaraq bu sahədə Gürcüstanda avtoritet olduğunu sübut etmişdir.

Tiflisdə şəhər quruluşu, burada idarəcilik forması kimi məsələləri Ş.A.Mesxia incələməyə çalışmışdır. O, öz əsərində Tiflisli orta əsrlər Avropasındaki kommunə – azad şəhər respublikası

²³ Canaşia S. N. Araboba Saqartveloş // Şromebi. II t. (6 tomi), Red. N. Berdzenişvili. Tbilisi: Qart. SSR Metsn. Akad. Gam-ba da. St., 1952 – s.342

²⁴ Bayndurasvili X. Araba Religiuri Politika Saqartveloş // Qartuli diplomatiya. X t. Tbilisi: 2003 – s.555

²⁵ Samuşia J. Buğa Turkis Tbilisze laşqrobis istoriidan // Qartuli diplomatiya. X t., Tbilisi: 2003 – s.365

²⁶ Silaqadze V. Q. Araba batonoba Saqartveloş. Tbilisi: Metsnereba, 1991 – s.8

²⁷ Yena orada, s.34-35

²⁸ Lordkipanidzə M. D. Tbilisi saamiroş istoriidan // Mimoxilveli, Saqartvelos metnierebata akademisi istoriis instituti, 1951, II t. – s.200-201

²⁹ Lordkipanidzə M. D. Tbilisi (IV- начalo XII в.). Тбилиси: Общество «Цодна», Тип. «Самшотбо», 1991 – с.10

³⁰ Lordkipanidzə M. D. История Грузии XI – нач. XIII вв. Тбилиси: Издательство «Мецниереба», 1974 – с.106; Lordkipanidzə M. D. Tbilisi (IV- начalo XII в.) – с.99

lara bənzətməyə çalışmışdır³¹. Lakin, onun ən böyük eksikliyi və yanlışlı müsəlman şərqində olan şəhər idarəciliğin institutuna diqqət ayırmaması, rəis, qazi, amid adlı məmurların vəzifələrini çözələməməsi, Azərbaycan şəhərləri ilə Tiflis arasında paralelliklər aparmamasıdır. M.D.Lordkipanidze bu məsələdə ondan qismən fərqli olaraq Tiflisin tipik İslam şərqi şəhəri olmaqla, Azərbaycandakı şəhərlər kimi idarə edildiyini ifadə edir³².

Onun diqqətəliyiq əsərlərindən biri də "Didqori döyüşü" əsəridir. O, bu əsərində IV Davidin Tiflisi işğal etməsindən əvvəlki islahatları, tədbirləri incələməyə çalışmış, beynalxalq vəziyyəti araşdırılmış, eyni zamanda IV Davidə xəçli dövlətləri və qüvvələri arasında olan münasibətə və ittifaqə ilk diqqət çəkən şəxslərdən biri olmuşdur³³. Onun Böyük Səlcuqu imperiyasının bu dövrdəki faaliyyəti, Didqori döyüşündə Səlcuqu ordusunun sayına obyektiv münasibət göstərme cəhdinin və qıpçaqlarla Davidin ittifaqı haqqında yazdıqları da tədqirəlayıqdır³⁴. Lakin, bütün gürçü tarixçiləri kimi o da sonda "kartveloba" – gürçüləşmə siyasetini müdafiə edir və Tiflisin işgahını birləşmə kimi qeyd edir³⁵.

Tiflisin tarixini öyrənərkən burada zərb edilən sikkələr olduqca əhəmiyyətli yərə malik olur. Gürcü tədqiqatçılarından İrina Calaqaniya məhz bu məsələ ilə bağlı "Gürcüstan pul dövriyəsində yadelli sikkələr (V-XII əsrlər)" adlı monoqrafiya çap etdirmiş, Y.A.Paxomovun "Gürcüstan sikkələri" əsərini bir az da ha çəzələməyə və geniş izah etməyə çalışmışdır.

Tiflis əmirliyinin tarixini işıqlandırıb biləcək mühüm abidələrdən biri də qəbirüstü yazılar, tikililər üzərindəki kitabələrdir.

³¹ Mesxua Ş. A. Saqartvelsi qalaqelsi botsialuri urtiertobis istoriidan (Qalaqel də feodaluri aristokratia XI-XIII s. s.) // Mimomxilveli. Sakartvelos metsnie-rebəta akademisi istorisi instituti. 1951, II t. – s.106

³² Lordkipanidze M. D. İstoriya Gruzin XI – nach. XIII vv. – c.35

³³ Mesxua Ş.A. Дидгорская битва. Тбилиси: Издательство «Мецниереба», 1974 – с.57

³⁴ Mesxua Ş.A. Дидгорская битва - s.81-82

³⁵ Mesxua Ş.A. Дидгорская битва - c.94

Lakin, Gürcüstanda bu mövzu bəlkə də ən az araşdırılan sahələrindən dir. Bu sahədə Tiflis heç araşdırılmışdır kimi, digər ərazilərdən də Dumanis çox cüzi şəkildə araşdırılıb. Bu sahədə yalnız Sisia Kaxianinin "Dmanisinin ərəb kitabələri" əsəri mövcuddur. Əsərdə bir sıra qəbir üstü abidələrdəki yazılar oxunmağa çalışıb. Lakin, müəllifin Dumanis tarixine yanaşma cəhdii obyektivlikdən çox uzaqdır. Belə ki, şəhərdə daim müsəlmanların çox olmasının qəbul edən S.Kaxiani şəhərin tarixini ciddi-cəhdli gürcülərlə əlaqələndirməyə çalışır³⁶. Lakin, eyni zamanda qəbirüstü abidələrdə bəzi türk əsillili adlara rast gəldiyini də qeyd edir³⁷. Bu əsər tədqiqat işində eyni və ya oxşar tədqiqatın Tiflislə bağlı aparılmasına nümunə taşkil edə biləcəyi məqsədi ilə tədqiqat işinə daxil edilmişdir.

Tiflisin qədim tarixi, arxeologiyası və Kür-Araz mədəniyyəti ilə bağlı məlumatlara Tariyel Çubinaşvilinin əsərlərində rast gəlmək olar³⁸. Eyni zamanda Andria Apakidzedə də bu barədə məlumatlarda rast gəlmək olar. Bu tədqiqatçının Tiflisə çox da uzaq olmayan Mşxeta şəhəri ilə bağlı fikirləri maraqlıdır³⁹.

Son zamanlarda Azərbaycan əsilli Gürcüstan alimi filolog Şürađdin Məmmədlinin də Gürcüstan azərbaycanlıları araşdırmaçları çərçivəsində Tiflisin keçmişli ilə bağlı maraqlı faktlara rast gəlmək olur. O eyni zamanda Tiflisə və Borçalıya tarixi Azərbaycanın bir hissəsi kimi baxanlardandır⁴⁰.

Tiflis əmirliyinin və buradakı müsəlmanların tarixinin geniş araşdırılmasında Türkiye tarixçiləri çox əhəmiyyətli rolə malikdirlər. Türkiye tarixçilərinin birbaşa Tiflis əmirliyi ilə bağlı

³⁶ Kaxiani S. Dmanisis arabuli tsartsərobi. Tbilisi: Metsniereba, 1965 – s.69

³⁷ Yena orada, s.68

³⁸ Чубинишвили Т. К древней истории южного Кавказа. Тбилиси: Издательство «Мецниереба», 1971 – с.29

³⁹ Apakidze A. Города древней Грузии. Тбилиси: Издательство «Мецниереба», 1968 – с.8

⁴⁰ Şürađdin Məmmədli. Gürcüstan Azərbaycanlıları (statistik bilgi kitabı). Kolori, Tbilisi, 112 s. – <http://ebooks.preslib.az/pdfbooks/azbooks/gurazz.pdf>

araşdırılmaları olmasa da, son dövrlərdə türk tarixçilərinin apardığı ciddi araşdırılmalar nticəsində Səlcuqlu – gürçü münasibətləri, Azərbaycanın qərbi və gürcülər yaşayan ərazilərə ərablərin gəlməsi və İslamin bu torpaqlarda yayılması ilə bağlı qiymətli məlumatlar üzü çıxarılmışdır.

Türkiyəli tarixçilər arasında müasir Gürcüstan ərazisində yaşayan türk və müsəlmanlar haqqında Fahrettin Kırzioğlu çox əhəmiyyətli məlumatlar verib. "Kars Tarihi", "Yukarı Kür və Çoruk Boylarında Kıpçaklar" monoqrafiyasında, "Artvin tarihi" məqaləsində, "Rize tarihi" çıxışlarında F.Kırzioğlu etnik məsələ ilə bağlı məqamlara aydınlıq götirməyə çalışıb. Bundan əlavə onun əsərlərində Tiflis əmirliyinin süqutu ərefəsində qıpçaqların gürçü ordusunun formallaşmasında oynadığı rol geniş izah edilir⁴¹. F.Kırzioğlu eyni zamanda Kitab-i Dədə Orquda əsasən oğuzların, dolayısı ilə Tiflis bölgəsi, Borçalı türkləri ilə gürçü və abxzazların xəritələrini çəkməyə, buradakı əraziləri lokalizə etməyə cəhd göstərmiş şəxslərən biridir⁴².

Böyük Səlcuq imperiyası-gürçü münasibətlərinin, Böyük Səlcuq imperiyasının Cənubi Qafqazdakı siyaseti istiqamətlərinin araşdırılmasında Yaşar Bedirhanın çox böyük rolu vardır. Məhz bu araşdırımların kontekstində Böyük Səlcuq imperiyasının Cənubi Qafqaz siyaseti və Tiflis əmirliyi haqqında bir çox məlumat əldə etmək olur⁴³. Eyni zamanda öz dissertasiyasında Y.Bedirhan Səlcuqlu dövlətinin zəifləməsi, Cənubi Qafqazın əldən çıxmazı ilə bağlı maraqlı məqamlara toxunmuşdur⁴⁴. Bütün

⁴¹ Kırzioğlu M.F. Yukarı Kür və Çoruk Boylarında Kıpçaklar. Ankara: Türk Tarix Kurumu Basimevi, 1992 – s.118-121

⁴² M. Fahrettin Kırzioğlu. Türk Dili dergisi. Sayı 139, Nisan 1963. S. 363-369

⁴³ Yerli və xarici xəritə (Türkçe) – <http://arsaklılardevletioguzları.blogspot.com/>

⁴⁴ Bedirhan Y. Kafkasya və Böyük Selçuklu Devletinin Kafkasya Politikası. I. - kitora tezi, Konya, 1999 – s.106; Bedirhan Y. Ortacığda Kafkasyada Selçukluular Gürçüler Arasında Siyasi Hakimiyet Mücadelesi // Selçuk Üniversitesi Sosyal Bilimler Enstitüsü dergisi, 2000, Sayı: 6 – s.174

⁴⁵ Bedirhan Y. Kafkasya və Böyük Selçuklu Devletinin Kafkasya Politikası – s.139-140

bu məlumatların işığında Tiflis əmirliyi haqqında məlumatlar da fragmentar şəkildə verilib.

Müasir türkiyəli tarixçilərdən bu mövzuda ən geniş araşdırma işi aparılanlardan biri də Nebi Gümüşdür. N.Gümüşün "İlk dönem İslam – gürçü ilişkileri" monoqrafiyası bu sahədə olduqca uğurlu addımdır. Ərəb mənbələri və gürçü mənbələri bərabər və təhlil edilərək işləndiyi üçün müasir Gürcüstəndə İslamin yayılması ilə daha doğru və tərəfsiz məlumatlar əldə etmək olur⁴⁵. Monoqrafiyada hadisələr XI əsrə qədər getirilir. Lakin, burada Tiflis əmirliyinin tarixi müstaqil olaraq araşdırılmayıb, gürçü – İslam əlaqələri tərkibində araşdırılmışdır. XI əsrdən sonrakı dövrü öyrənmə baxımından N.Gümüşün Səlcuqlu-Gürçü münasibətlərinə aid "Büyük Selçuklu – gürçü ilişkileri" məqaləsində Tiflis əmirliyinin Büyük Səlcuq imperiyası dövründəki fəaliyyətini izləmək olar. N.Gümüşün "İlk Anadolu Selçuklu – Gürçü karşılaşması: Pasinler savaşı ve sonuçları" adlı məqalədə Tiflis şəhərinin işğalından sonrakı dövrlərinə aid məlumatlar tapmaq olar⁴⁶. Eyni zamanda onun "Cəlaleddin Harzimşahın Gürcistan seferleri" adlı məqaləsində Tiflisin işğaldan sonrakı vəziyyəti də araşdırılmışdır⁴⁷. Müasir Gürcüstan ərazisində İslamiyyətin yayılması ilə bağlı Mehmet Çoğun və Cəlaləddin Xarəzmşahın Tiflis fəaliyyətləri ilə bağlı Ahmet Toksoyun da mövzuya faydalı olaraq bilişlək maraqlı məqalələri vardır.

Dünya tarixşünaslığında Tiflis əmirliyi hələ ki, çox da aktual deyil. Belə ki, bu əmirliyin tarixi haqqında məlumat vərənlər bu tarixi Azərbaycan torpaqlarına Gürcüstən tərkib hissəsi kimi baxmağa çalışmış, mənbələri tam araşdırılmamış, əsasən gürçü mənbələrinə istinad etmişlər.

⁴⁵ Gümüş N. İlk Dönem İslam-Gürçü İlişkileri. Rize: Karadeniz Basın Yayın, 2007 – s.91

⁴⁶ Gümüş N. İlk Anadolu Selçuklu – Gürçü karşılaşması: Pasinler savaşı ve sonuçları // Dinbilimleri Akademik Araştırma Dergisi, 2006, VI cilt, sayı: 3 – s.202

⁴⁷ Gümüş N. Cəlaleddin Harzimşahın Gürcistan seferleri // EKEV Akademi dergisi, Güz 2006, Yıl: 10, sayı: 29 – s.156

Bu mövzunun ilk araştırmalarından biri kimi arəb əsilli Rusiya və sovet alimi Panteleymon Krestoviç Juzeni göstərə bilsək. Belə ki, onun "IX-X əsrlərdə Zaqafqaziyada mütaqəlliblər" adlı 1937-ci il tarixli məqaləsində Tiflis əmiri İshaq ibn İslmayıl haqqında məlumat verilmişdir. Bu məqalədə İshaq ibn İslmayılın xəlifa Məmən dövründəki fəaliyyəti⁴⁸, onun xüsusi qvardiyası⁴⁹, ölümünün səbəbləri və qohumluq əlaqələri haqqında⁵⁰, Tiflis əmirliyi haqqında xırda arayış⁵¹ verilmişdir.

Xarici ölkələrin tarixşünaslığında Mari Brossenin "Gürcüstan tarixi" əsəri çox qiymətlidir. O, "Kartlis Sxovreba" mənbələr küləyitini tərcümə etmiş, bu tərcümələrə verdiyi şərhlərdə çox qiymətli məlumatlar söyləmişdir⁵². M.Brossenin Kartlis Sxovreba-yə verdiyi bəzi şərhlərdə Tiflis əmirliyi ilə bağlı məqamlara fraqmentar olsa da rast gəlmək olur.

İslam Ensiklopediyasında V.Minorski Tiflis əmirliyi ilə bağlı müəyyən məlumatlar verməyə çalışmışdır⁵³. V.Minorski bundan əlavə "Şirvan və Dərbənd tarixi" kitabında Əhməd ibn Lütfullah Müneccimbaşının müəllifi olduğu mənbəyə bir sıra şəhərlər vermişdir ki, burada da Tiflis əmirliyi və Tiflis şəhəri ilə bağlı fraqmentar məlumatlara rast gəlmək olur. Onun eyni zamanda sanarlara çəcen-vaynax mənşəli yanaşma tarzı da digər tarixçilərdən fərqlənən xüsusiyyətdir⁵⁴. V.Minorskinin ən əhəmiyyətli tədqiqat-

lardan biri də İbn el-Azraq əl-Fariqinin "Tarixi Məyyafarinqin" əsərini işləməsidir ki, bu əsərdə Tiflis əmirliyinin son dönməsindən aid bir sıra məlumatlar tapmaq olur⁵⁵. Sovet alimlərindən A.N.Ter-Gevondyanın "Ərminiyə və Ərəb xilafatı" əsəri ilk arəb yürütləşləri, eyni zamanda Sicilar və Tiflis əmirliyi münasibətləri cəhətdən diqqətəlayiqdir.

Y.A.Paxomov "Gürcüstan sikkələri" adlı monoqrafiyasında Tiflis əmirliyinin sikkələrinə də yer vermişdir. Məhz onun təqdim etdiyi sikkələr sayəsində Cəfəri əmirlərinin bir çoxunun həkimiyət dövrü haqqında dəqiqləşdirmələr aparmaq mümkün olur⁵⁶.

Mövzunun mənbə bazası: Orta əsrlər tarixinin hər hansı bir probleminin tədqiqində ilkin mənbələr birinci dərəcəli, bəzi həllarda isə müstəsna rol oynayır. Məhz yazılı mənbələr orta əsrlər cəmiyyətinin müxtəlif tərəflərinin praktikada və nəzəriyyədə mövcud olan cəhətlərini üzə çıxarıv və tədqiqatçı üçün böyük əmək əhəmiyyət daşıyır.

Cox töəstüf ki, Tiflis əmirliyinin tarixi ilə bağlı nə yerli sahə tərəfindən, nə də başqaları tərəfindən yazılmış birbaşa mənbə yoxdur. Bu tədqiqatçıların işini hadiindən artıq çatınlaşdırır. Buna görə də dolayısi ilə əlaqəsi olan məlumatları diqqətlə axtarıb tapmaq lazım gəlir. Hazırkı tədqiqatın mənbə bazasının əsasını IX – XIII əsrlər arəb tarixi və coğrafi adəbiyyatı, "Kartlis Sxovreba" adlanan gürcü tarixinə aid salnamələr külliyyatı təşkil edir. Tədqiqat işində erməni mənbələrindən də istifadə edilmişdir.

Adları çəkilən mənbələr araşdırınlarkən əsasən analiz və müqayisə metodlarından istifadə edilmişdir. Mənbənin daxili və xarici təqnidə bir tərəfdən mənbənin yazılmış əsasını, diğər tərəfdən onun məzmununun analizini nəzərdə tutur. Mənbəyə bu cəhətlərdən yanaşmanın həmin mənbənin etibarlılığını, əhatə

⁴⁸ Жузе П.К. Мутагаллибы в Закавказье в IX – X вв. (К истории феодализма в Закавказье) / Материалы по истории Грузии и Кавказа. III выпуск. Ин-т языка истории и матер. культуры им акад. Н. Я. Марра. Тбилиси, 1937 – с.185

⁴⁹ Yenə orada, c.204

⁵⁰ Yenə orada, c.210

⁵¹ Yenə orada, c.179

⁵² Gürcüstan tarxi (Eski çağlardan 1212 yılına kadar). Gürcüceden çeviren Marie Felicite Brosset. Çeviren Hrand D. Andreasyan. Notlar ve yay.hazırlayan Erdogan Mercil. Ankara: Türk Tarih Kurumu Basımevi – 2003

⁵³ Minorski V. Tiflis / İsləm Ansiklopedisi. 12/1.Cilt. İstanbul: Milli Eğitim Basımevi, 1979 – s.266-268

⁵⁴ Минорский В.Ф. История Ширвана и Дербента X – XI веков. –

Москва: Изд. вост. лит., 1963 – с.210-211, 100 nömrəli qeyd

⁵⁵ Minorsky V. Caucasic in the History of Mayyafarinqin // Bulletin of the School of Oriental and African Studies, 1949, Vol. 13, no. 1 – p.33

⁵⁶ Пахомов Е. А. Монеты Грузии. Тбилиси: Издательство «Медицирба». 1970 – с.46-51

etdiyi dövrü, cəhətləri üzə çıxarmaqda çox əhəmiyyətli yeri var. Müqayisə metodu isə müxtəlif mənbələrin tutuşdurulmasını, əsasən gürcü və ərəb dilli mənbələrin tutuşdurulmasını nəzərdə tutur. Məhz buna görə tədqiqat işində müxtəlif mənbələrin bir-birini tamamlanması və ya məlumatların təshihini nəzərdə tutulub və buna nail olmağa çalışılıb.

Bundan əlavə gürcü mənbələrinin bəzi spesifik cəhətləri, xüsusiilə təhkiyacılık, hadisələrin şışirdilməsi və əfsanələşdirilməsi bu mənbələrlə ehtiyatlı yanaşmaq zərurəti və buradakı məlumatları xüsusi dəyərləndirmə metodunu doğurur. Adətən bu mənbələrdə tarixi anaxronizm və mağlubiyyət kimi bəzi hadisələrin gizlədilməsi, bəzi hadisələrin isə şışirdilməsi ümumiyyətlə başqa mənbələrdə qeyd edilməyən hadisələrin qeyd edilməsi mənbələrə və həmin hadisələrin mövcudluğuna şübhə yaradır.

Ərəb mənbələri ilə işləyərkən qarşımıza çıxan ən böyük problem bu və ya digər məsələlərlə bağlı epizodik məlumatların verilməsidir. Bunun nticəsində hadisələrin ardıcılığını izləmək çatınlaşır. Bir çox hallarda isə bütün dövrlərlə əlaqəli məlumatlara rast galmak olmur. Tarixi dövrlərdə məlumatla bağlı boşluqlara gürcü mənbələrində daha çox rast galmak olur. Məhz bu səbəbdən Tiflis İslam əmirliyinin X əsrin öyrənilməsində olduqca böyük problemlər var.

Tədqiqat işində istifadə edilən mənbələri iki hissəyə bölmək olar: 1) Müsəlman müəlliflərin yazmış olduğu mənbələr; 2) Xristian müəlliflərin yazmış olduğu mənbələr. Birinciya əsasən ərəb-dilli müəlliflərin yazdığı əsərlər addır. İkinciyə isə gürcü, erməni, qışmən suriya və albani müülliflərin yazdığı əsərlər addır ki, bunlar arasında da ən əhəmiyyətli gürcü mənbələri hesab edilir. Vaxt və məzmun etibarı ilə ərəb mənbələri daha mükəmməldirlər.

Istifadə edilən ərəb mənbələri əsasən iki yerdə bölünməsdür: 1) Coğrafi adəbiyyat; 2) tarixi adəbiyyat. Birincilər əsasən tədqiqat işindən ərazisinin coğrafi, dini və siyasi ərazi mənsubiyyəti ilə bağlı məlumatlar verir. İkincilər isə tarixi hadisələr, siyasi vəziyyət barədə məlumat xarakteri daşıyır.

Coğrafi mənbələr. Qeyd etmək lazımdır ki, ərəb və İslam dünyasında dəqiq və coğrafi elmlərin inkişafı əsasən yunan əsərləri ilə tanışlıqlardan sonra baş vermişdir. Digər tərəfdən, Xilafətin ərazisinin genişlənməsi xilafətin maliyyə-vergi sahəsini düzgün qurması üçün bu sahəyə aid biliklər əldə etməsini zaruri edirdi. Bundan ötrü müxtəlif əyalətlər, yaşayış məskənləri, buradakı təsərrüfat vəziyyəti, əhalisi və onların gəlirləri haqqında dəqiq məlumatlar əldə etmək ehtiyacı yaranırdı. Məhz bu səbəbdən IX əsrden etibarən İslam dünyasında coğrafi əsərlər geniş yarılmağa başladı. Bu əsərlərdə Azərbaycan və onun şəhərləri haqqında da geniş məlumatlara rast gəlmək olur. Tiflis şəhəri məhz bu coğrafi mənbələrdə Azərbaycanın, daha dəqiq desək Arranın şəhəri kimi qeyd edilmişdir.

Əbul-Qasim Ubeydullah ibn Xordadbeh əsəri dövrümüzədək galib çatan ilk ərəb coğrafiyasınas sayyahlardan biridir. Adlı-sənli İran ailisində dünyaya gələn ibn Xordadbeh Xəlifə Mutəsimin dövründə Cibəl vilayətində poçt idarəsinin rəisi olmuş, "Kitab əl-məsalik və-l məmalik" ("Yollar və məmləkətlər haqqında kitab") əsərinin da bu vaxtlarda yazılmışdır. O, Cənubi Qafqazın inzibati bölgüsünü dəqiq göstərmiş, Tiflisi Azərbaycan şəhərləri ilə bir sıradə çəkmişdir. Gürcüstan (Curzan) isə əz şəhərləri ilə birlikdə ikinci Ərməniyyədə göstərilmişdir. Suğdabilin Cürzan, Tiflisin Arran tərkibində veriləmisi bu dövrdə Arran Curzan sərhəddinin Tiflisdən keçdiyini və əsas mərkəzin Arrana aid olduğunu söyləməyə imkan verir⁵⁷.

Tədqiqat işində istifadə edilən digər coğrafiyasınas Əbü'l-Həsan Əli ibn Hüseyn ibn Əli əl-Məsudidir. Bağdadda anadan olmuş Məsudi çox səyahətlər etmiş, İranı başdan sona gözmiş, Xəzərin cənubı ilə səyahət etmişdir. Geniş səyahətlər və müxtəlif xalqların nümayəndələri ilə canlı ənsiyyat onun üçün əsas

⁵⁷ İbn Xordadbeh. Kitab əl-Məsalik əl-Məmalik. Leyden: E.J.Brill. 1889 – s.122; Vəlixanlı N. M. IX-XII əsr ərəb coğrafiyasınas – sayyahları Azərbaycan haqqında. Bakı: "Elm" nəşriyyatı, 1974 – s.18

məktəb olmuşdur⁵⁸. Onun "Müruc az-zəhab və məadin əl-cəvahir" ("Qızıl təmizləmə yerləri və alvan daş – cəvahirat mədənləri") əsərində Tiflis şəhəri sərhəd rayonu adlanır. Eyni zamanda curzanların Tiflis ətrafını işgal etdiyini və İslam ölkələrindən Tiflisə gedisi-galisiñ kəsildiyi qeyd edilir. Bundan əlavə o, Qarabanda yaşayan Siyavurdıyya və Şəki ərazisina təbe Sənariye haqqında da məlumatlar verib⁵⁹.

Qiymətli mənbələr sırasına "Kitab məsalik əl-məmalik" ("Məmləkətlərin yolları haqqında kitab") seriyasına daxil olan kitablardan birinin müllifi X əsrda yaşamış Əbu İshaq ibn Muhammed əl-Farisi əl-İstəxəridir. Məhz onun qeyd edilən əsərində Ar-randa Tiflisdən, Bərdədən və əl-Bab-dan böyük şəhərin olmadığı qeyd edilir⁶⁰. Eyni zamanda İstəxəri də Məsudi kimi Tiflisin sərhəd şəhəri olduğunu qeyd edir. O, Arranın sərhədlərini dəqiqləşdirərək buranın Bab əl-Əvvabdən Tiflisədək uzandığını bildirir.

Buna bənzər fikirləri Şimali Mesopotamiyanın Nisibin şəhərindən olan Əbul-Qasim Muhammed ibn Havqəl ən-Nasibi də qeyd etmişdir. Onun da əsəri "Kitab məsalik əl-məmalik" ("Yollar və məmləkətlər haqqında kitab") seriyasına daxildir. O, İstəxəri ilə şəxson görətişmiş, onun əsərinə dütəlişlər etmiş, təshih etmişdir. O, yuxarıdakı fikirlərdən əlavə olaraq Tiflis əhalisinin sünni məzhabına mənsub olduğunu da yazımışdır⁶¹.

Klassik ərab coğrafiya məktəbinin sonuncu nəhəng nümayəndəsi X əsrin ikinci yarısında yaşamış Muhammed ibn Əhməd Şəmsəddin əl-Müqəddəsi və ya Məqdisidir. Əl-Müqəddəsi "Əhsən ət-təqasim fi mərifəti-l əqalim" (İqlimləri öyrənmək üçün

⁵⁸ Əl-Məsudi. Muruc az-Zəhab və Məadin əl-Cəvahir. C.1. Beyrut: əl-Məktəbat-ül Asriyya, 2005 – s.155; Vəlixanlı N. M. IX-XII əsr ərab coğrafiyası – səyyahları – s.49

⁵⁹ Əl-Məsudi. Muruc az-Zəhab və Məadin əl-Cəvahir. C.1. Beyrut: əl-Məktəbat-ül Asriyya, 2005 – s.155-156

⁶⁰ Əl-İstəxəri. Əbu İshaq əl-Farisi. Kitab əl-Məsalik əl-Məmalik. Leyden: E.J.Brill. 1870 – s.187

⁶¹ ibn Havqəl. Kitab əl-Məsalik və-l Məmalik. Leyden: E.J.Brill. 1872 – s. 243; Vəlixanlı N. M. IX-XII əsr ərab coğrafiyası – səyyahları – s.110

bölgülərin ən yaxşısı) əsərində Artan haqqında çox qiyməti məlumatlar vermişdir. O, Azərbaycan və Arranı bir yerde birləşdirərək buranı ər-Rihab adı altında vermişdir. Məqdisinin qeydlərində də Tiflis Arran şəhəri kimi qeyd edilmişdir. Eyni zamanda Məqdisinin əsərində Tiflisin görünüşü və qalası haqqında da qiymətli məlumatlar verilir.⁶²

Tarixi mənbələr. Tiflis şəhəri və eyni adlı əmirlik haqqında məlumatlara rast galacəyimiz digər növ mənbələr də ərəbdilli tarixi mənbələrdir. Bu mənbələrin arasında Əbu Məhəmməd Əhməd ibn Əsər əl-Kufinin müllifi olduğu "Kitab əl-fütuh" (Fəthlər kitabı) mühüm yer tutur. Əsər Xəlifa Əbu Bekr'in 866-cı ildə ölümüñ qədərki dövrü əhatə edir. Əsərdə ilk ərab yürüşləri və Xəzər-ərab mühərribələri, Əməvilərin son dövrü və Qafqaz siyasi geniñ işqalandırılıb. Fragməntar olaraq Tiflisə aid məsələlərə də rast gəlmək olur.⁶³

Tədqiqat işində istifadə edilən mənbələrdən biri də Əbu Cəfir Muhammed ibn Cəfir ət-Təbərinin "Tarix ər-rusul və-l muluk" (Peygəmbərlər və hökmədarların tarixi) əsəridir. IX əsr tarixçisi olan Təbərinin ən orijinal cəhəti Qafqazdakı hadisələrin nəqlinə Sasani hökmədəri Kışra Ənüşirəvəndən (531-579) başlamasıdır. Daha sonra ilk ərab yürüşləri haqqında bölgündə Tiflisin fəthinə dair məlumatlara rast gəlmək olur. Əsərdə Tiflisə ərab sərkərdəsi Həbib ibn Məsləmə tərəfindən verilən amannamənin mətni vardır⁶⁴.

⁶² Əl-Müqəddəsi, Şəmsəddin Əbi Abdulla Muhammed ibn Ahmed ibn Əbi Bəkr. Əhsən ət-təqasim fi mərifəti-l əqalim. Leyden: BGA, E.J.Brill. 1877 – s.373-376; Vəlixanlı N. M. IX-XII əsr ərab coğrafiyası – səyyahları – s.131

⁶³ Əl-Kufi, Əbu Muhammed Əhrəd ibn Ə'səm. Kitab əl-Fütuh (Tahqiq Ali Şiri). 8 cildə. əl-Cuz-ul-Əvvəl (I), əl-Cuz-us Sani (II). Beyrut: Dar-ul Ədva, 1991 – s. 343-344, s. 346; Əl-Kufi, Əbu Muhammed Əhməd ibn Ə'səm. Kitab əl-Fütuh (Tahqiq Ali Şiri). 8 cildə. əl-cuz-us Əsəbi" (VIII), əl-Cuz-us Səmin (VIII). Beyrut: Dar-ul Ədva, 1991 – s. 260-263; Əhməd ibn Ə'səm əl-Kufi. Kitab əl-Fütuh (Fəthlər kitabı). Azərbaycanın VII-IX əsrlər tarixinə dair çıxarıclar. Ərəbcədən tərcümə edilmiş, qeyd və şəhərlərin müllifi akad. Z. Bilyudov. Bakı: Azərbaycan Dövlət Nəşriyyatı, 1995 – s.9, s.11, s.46

⁶⁴ Təbəri, Əbu Cəfir Muhammed ibn Cəfir. Tarix ər-Rusul və-l Muluk. 11

Əhməd ibn Yəhya ibn Cabir əl-Bələzuri IX əsr ərəbdilli təriixçilərdəndir. Onun Abbasilər xilafatının sarayında müəllim və zifəsində çalışdığı və xəlifalərlə dostluq etdiyi məlumdur. Bələzurinin "Kitab Futuh əl-Buldan" (Ölkələrin fəthi kitabı) əsəri olduqca qiymətli məlumatları ehtiva etməkdədir. O, "Ərminiyəniyyən fəthi" bölməsində əvvəlcə Ərminiyənin inzibati bölgüsünü haqqında məlumat vermiş, Curzan II Ərminiyədə göstərmmiş, Tiflisi isə Arranla birlikdə I Ərminiyənin tərkibində göstərmədi⁶⁵. Bələzuri Curzan və Arranın xəzərlərə aid olduğunu söyləyərək Qəbələni xəzər şəhəri kimi göstərib⁶⁶. Əsərdə ham Həbib ibn Məsləmə, ham də Cərrah ibn Abdullahın Tiflisə verdiyi amannamələrin mətni qeyd edilib⁶⁷. Bələzurinin qeyd edilən bu əsərində nəinki Tiflis, bütün Azərbaycanda İslam dininin yayılması ilə bağlı qiymətli məqamlar və məlumatlar vardır.

Tarixi mənbələr arasında öz orijinallığı ilə seçilənlərdən biri də Əhməd ibn Əbu Yaqub al-Yaqubinin "Tarix" əsəridir. Öz əsərində o, eynilə xristian yazarlar kimi Nuhun tufanı və övladlarının dünyaya səpələnməsini təsvir edir. O, türkləri Amur ibn Tubəl ibn Yafəs ibn Nuhun övladları kimi qələmə verir⁶⁸. Bu

cildda. IV cild. Tahqiq Muhammed Əbu-l Fadıl İbrahim. Qahirə: Darul Ma'arif bi Misr. 1970 – s.162-163; Əliyeva N. A. "Azərbaycanın elmi-mədəni mühitiinin öyrənilməsində ərəbdilli mədəniyyətin rolü". Tarix elmləri doktoru elmi dərəcəsinə almaq üçün təqdim edilmiş dissertasiya (əlyazması hüququnda) Bakı, 2001 – s.121-122

⁶⁵ Əl-Bələzuri, Əhməd ibn Yəhya ibn Cabir. Kitab Futuh əl-Buldan. Haqqanahu və şərəh. Abdullah Ənis Tubba. Beyrut: Muassasəti-İ Muaf. 1987 – s.273; Iz soç. Baladzori. Kniga zavoevaniya stran. Tekst i peresvod prof. P.I.K. Juzue. Baku: Izdatanie O-va, 1927 – c.5

⁶⁶ Əl-Bələzuri, Əhməd ibn Yəhya ibn Cabir. Kitab Futuh əl-Buldan. Beyrut: 1987 – s.273

⁶⁷ Iz soç. Baladzori. Kniga zavoevaniya stran. – c.12-13; Əl-Bələzuri, Əhməd ibn Yəhya ibn Cabir. Kitab Futuh əl-Buldan. Beyrut: 1987 – s.283-285

⁶⁸ Əl-Ya'qubi, Əhməd ibn Əbi Ya'qub. Tarix. I cild. Tahqiq Abd-Al Amir Mihna. Beyrut: Şirkat-ıl Aalami. 2010 – s.222-223; Əl-Ya'qubi. Tarix. Azərbaycanın VII – IX əsrlər tarixində çoxşalar. Ərabcadan tarx., ən səz, qeyd və şəhərlər. Sevda Süleymanova / Orta əsr ərəb mənbələrində Azərbaycan tarixi

məlumatlar onun xristian mənbələrindən xəbərdar olduğunu göstəricisidir. Yaqubi da Cənubi Qafqazın xəzərlərə təbe olduğunu bildirən tarixçilərdəndir. Bölgəyə ilk ərəb yürüşlərində əlavə onun Tiflisin yaxınlığında yaşanın sanarlar haqqında qiyamətli məlumatları vardır. Onun ən qiymətli məlumatları Tiflis əmiri İshaq ibn İsmayılin fəaliyyətini əks etdirən məlumatlardır⁶⁹.

Mənbələr arasında xüsusilə qeyd edilməsi lazım olan İbn əl-Əsir adı ilə tanınan İzzəddin Əbul-Həsən Əli ibn Muhammed ibn Əbdül Kərim əl-Cəzirinin "Əl-Kamil Fit Tarix" ("Tarixlərin ən yaxşısı") əsəridir. Əsər ilk ərəb yürüşlərində başlanmış monqol işğallarına qədər olan dövrləri əhatə edir. Əsərin ən əhəmiyyətli cəhəti hadisələrin xronoloji uyğunluğunun demək olar ki, tamamilə üst-üstə düşməsidir. Əsərdə Tiflisin ərəblər tərəfindən fəth edilməsi⁷⁰, Buğa Türkün Tiflisə yürüş⁷¹, X əsrin sonundan etibarən əməriyə edilən gürçürələrin qarətçi yürüşləri⁷², Səlcuqlu türklərinin Tiflis və ətrafi idarə etməsi, XII əsrdə Tiflisin şəhərinin Abxzə – Kartlı çarı IV David tərəfindən işğali və s. haqqında geniş məlumatlar verilmişdir⁷³.

xina aid materiallar. Vətən tarixi seriyası. AMEA akad. Z.M.Bünyadov ad. Şərqs. İns. Bakı: "Nurlan" nəşr., 2005 – s.204

⁶⁹ Əl-Ya'qubi, Əhməd ibn Əbi Ya'qub ibn Cə'far ibn Vadih əl-Katib Tarix. II cild. Tahqiq Abd-Al Amir Mihna. Beyrut: Şirkat-ıl Aalami. 2010 – s. 309-310, s. 422-423, s. 454; Əl-Ya'qubi. Tarix. Azərbaycanın VII – IX əsrlər tarixinə

⁷⁰ İbn əl-Əsir, Əbu-l Həsən Ali ibn Əbu-l Kəram Muhammed ibn Muhammed ibn Abdulkorim bin Abdulvahid əş-Seybani. Əl-Kamil fi-t Tarix, 2-ci cild (11 cildde) (tahqiq Abulfida Abdullah Əli-Qadi). Beyrut: Dar-ul kutub al-İlmiyyə 1987 – s. 479; İbn əl-Əsir. Əl-Kamil Fi-t-Tarix. Tərc. M. Əfəndizadə. Bakı: Azərbaycan SSR EA Nəşriyyatı, 1959 – s.22

⁷¹ İbn əl-Əsir, Əl-Kamil fi-t Tarix. 6-ci cild (11 cildde) (raciahu va sahhahu Dr. Muhammed Yusuf Daqqqaq). Beyrut: Daru-l Kutubu-l Ilmiyya, 1987 – s. 116; İbn əl-Əsir. Əl-Kamil Fi-t-Tarix. Tərc. M. Əfəndizadə, s.84

⁷² İbn əl-Əsir, Əl-Kamil fi-t Tarix, 8-ci cild. Beyrut, 1987 – s. 226; İbn əl-Əsir. Əl-Kamil Fi-t-Tarix. Tərc. M. Əfəndizadə, s.139

⁷³ İbn əl-Əsir, Əl-Kamil fi-t Tarix, 11 cildde. 9-cu cild. Beyrut, 2003 – s. 194; İbn əl-Əsir. Əl-Kamil Fi-t-Tarix. Tərc. M. Əfəndizadə,, 145-146, s.149

Səlcuqluların Qafqaz yürüşləri və buradakı fəaliyyətləri ilə bağlı ən mühüm mənbə Sədrəddin Əli əl-Huseyninin "Əxbar əd-Daulat əs-Səlcuqiyyə"-sidir ("Səlcuqlu dövlətinin xəbərləri"). Burada Alp Arslanın Qafqaz siyaseti haqqında geniş məlumatlar verilmişdir⁷⁴. Lakin, Tiflis əmirliyinin səqutu haqqında ətraflı məlumatlara yer verilməməsi çox təccübəldür.

Enciklopediya janrında yazılmış əhəmiyyətli əsərlərdən biri XIII əsr tarixçisi Şihabəddin Əbul-Abbas Əhməd ibn Əli ibn Əhməd əl-Qalqashandının müəllifi olduğu "Sübh əl-Əşai fi Sinaat əl-İnşa" ("İnşa (ığorma, idarə etmə) sənətində bilməyənlər, zülmat korlar üçün başlangıç, sübh") əsəridir. Onun əsəri özündən əvvəlkilərin əsərlərinin icmali xüsusiyyətini daşıyır. Qalqashandi Tiflisin işğaldan əvvəl Arranın olduğu, işğaldan sonra isə gürçülərin əlinə keçən bir şəhər olduğunu yazar. O, Tiflisi Bərdədən sonra Arran iqliminin ikinci paytaxtı kimi qeyd etmişdir. Qalqashandının əsərində tiflisi alımlərdən Əbu Əhməd Hamid ibn Yusuf ibn əl-Huseyn ət-Tiflisi haqqında məlumat da var⁷⁵.

Ahməd ibn Lütfullah Münəccimbaşının "Şirvan və əl-Bab tarixi" tarixi əsərində bir zamanlar Tiflis daxil olmaqla Arrani idarə etmiş Məzədi Şeybanilər haqqında məlumatlar var⁷⁶. Bundan əlavə müsəlman tarixçiləri arasında Tiflisin işğalından sonrakı vəziyyətlə bağlı Əhməd ibn Yusuf ibn Əli ibn əl-Azraq əl-Farıqinin və Cəlaləddin Xəzərnşahın tarixçisi Şihabəddin Muhamməd ən-Nəsəvinin qeydləri çox əhəmiyyətlidir. Məhz əl-Farıqinin qeydlərində biz Tiflisin IV David tərəfindən işğal

⁷⁴ Sədrəddin Aли ал-Хусейни. Ахбар ал-Даулат ас-Селджукийя. Изд. текста, пер., ввел., прим. и прил. З. М. Буниятова. Москва: Изд. «Наука», 1980 – с.51-54

⁷⁵ Əl-Qalqashandi. Sübh əl-Əşai fi Sinaat əl-İnşa. Azərbaycanın və qonşu əlkələrin tarixində aid çıxarışlar. Ərab. tərc., ön söz, qeyd və şərh. müəllifi Esməralda Ağayeva / Orta əsr ərab mənbələrinində Azərbaycan tarixində aid materiallər. Vətən tarixi seriyası. AMEA akad. Z. M. Bönyadov ad. Şərqsünnaslıq İns. Bakı: "Nurlan" nəşr., 2005 – s.266-267

⁷⁶ Минорский В.Ф. История Ширвана и Дербенда X – XI веков. – Москва: Изд. вост. лит., 1963 – с.46-47

edilməsi ilə bağlı, işğaldan sonra Tiflisdə müsəlmanların vergi vəziyyəti ilə bağlı, dini azadlığı ilə bağlı, alimləri və elmi mühitlə bağlı, IV David və Demetrenin müsəlman əhaliyə münasibətləri ilə bağlı, eyni zamanda müsəlmanların Tiflisi tərk etmə səbəbləri ilə bağlı ilkin məlumatlara rast gəlirik⁷⁷.

Tiflis əmirliyinin tarixini araşdırarkən müraciət edilən mühüm mənbələr gürçü mənbələridir. Gürçü mənbələri əsasən tərtib edilməsinə XII əsrde başlanmış "Kartlis Sxovreba" salnamələr külliyyatında toplanmışdır. Külliyyat əsasən dövrün tələblərinə uyğunlaşdırılmış, hadisələr çox vaxt obyektiv işçiləndirməmişdir. Hadisələrdə XII əsrə gürçülerin üstün vəziyyətə keçməsinin tarixçilər tərəfindən bütün dövra yayma cəhdləri hiss edilir. M. Brossenin "Gürcüstan tarixi" əsərində qeyd olunan tarixi hadisələrdə külli miqdarda anaxronizm olduğu göstərilir. Məhz buna görə V. Minorski gürçü mənbələrinin ərab və erməni mənbələri ilə bir yerdə dəyərləndirilməsinin vacibliyi vurgulanır⁷⁸. Eyni zamanda ərab mənbələrindən fərqli olaraq gürçü mənbələrinin bir çoxu hadisələrin müasirləri tərəfindən deyil, ən yaxşı halda XI əsr tarixçiləri tərəfindən yazılmışdır. Ərab mənbələri isə IX əsrden yazıldığı üçün daha dəqiq məlumatlı sayılır. Gürçü mənbələri bir çox hallarda kilsə mövqeyindən çıxış edir və demək olar ki, çox radir hallarda gürçü tarixinə və şəhəriyyətlərə tənqidi yanaşırlar. Bu isə gürçü mənbələrinin obyektiv olmadığının dəlillərindəndir. Qədim tarixa dair məlumatları isə gürçü mənbələri mövcud olduqları müasir dövra uyğunlaşdıraraq verirlər. Məsələn, antik dövrdən məlumat verərkən bu dövrdə mövcud olmayan Movakan, Ran, Ereti kimi ifadələr işlədir ki, bunun əsilində X-XI əsrlərdə mövcud olan Şəddadilər, Şirvanşahlar, Şəki məlikliyinin keçmişə uyğunlaşdırması kimi görülür. Bu da onların keçmiş tarix haqqında tam məlumatlı olmadığı, ey-

⁷⁷ Minorsky V. Caucasica in the History of Mayyafariqin // Bulletin of the School of Oriental and African Studies, 1949, Vol. 13, no. 1 – p.33-35

⁷⁸ Gümtüz N. İlk Dönem İslam-Gürçü İlişkileri. Rize: Karadeniz Basın Yayın, 2007 – s.21

ni zamanda tarixi hadisələri təsvir edərək çox sayıda səhvlərinin olacağını göstərir. Buna görə da tarixi hadisələr tədqiq edilərkən gürçü mənbələrinə çox diqqətlə yanaşılmış, daha əvvəl olan hadisələrdə əsasən ərəb mənbələrinə üstünlük verilmişdir. Lakin, bütün bu cətusnaməlarda gürçü mənbələrinin şəhəmiyyətini azaltır.

Zaman ardıcılığına uygun olarak izləşək gürçü salnamələri arasında ilk olarak "Kartlı çarlarının həyatı" salnaması gəlir. Bu əsərin yazarı XI əsrə yaşadığı güman edilən Leonti Mrove-lidir. Əsərdə əsasən ən qədim dövrdən V əsər qədər olan hadisələr işıqlandırılmışa cəhd edilib. Əsərin tədqiqat işi üçün əhəmiyyətli cəhəti burada Kaspi şəhəri haqqında qeydlər, buntürklər və Xəzər türkləri haqqında qiymətli məlumatlardır⁷⁹.

V – VIII əsrlər tarixini əhatə edən "Vaxtanq Qorqasalın həyatı" salnaməsini isə XI əsrda yaşayan Cuanşer Cuanşerianı yazmışdır. Bu əsərdə gürçülərin Tiflislə bağlı ilk məlumatları, Vaxtanqın Şərqdə və cənubda işğalçılıq hərəkatları və s. öz əksini tapmışdır⁸⁰. Səlnamədəki Vaxtanq Qorqasal şəxsiyyəti real şəxsiyyətdən daha çox əfsanəvi şəxsiyyətə oxşayır.

"Vaxtanq Qorqasalın hayatı" əsərinin davamı, "Kartlı Salnaması" əsərinin proloqu olan "Arçilin iztirabları" əsərinin isə Leonti Mroveli tərəfindən yazıldığı güman edilir. Əsər ilk ərab yürüsləri, xüsusilə Əməvilərin son dövrünün Qafqaz siyaseti haqqında qıymətli məlumatlar verir.⁸¹ Əsərdə ərablar həddindən artıq

⁷⁹ Мроеви Леонти. Жизн Картлийских царей. Перевод с древнегрузинского, предисловие и комментарии Г. В. Цуала. Москва: 1979 - с.24-25, с.28, с.56-51, с.59-60; *Gürçistan tarihi* (Eski çağlarından 1212 yılına kadar). Gürçüceden çeviren Marie Felicite Brosset - с. 8-9, с. 17

⁸⁰ Джуаншер Джуаншириани. Жизнь Вахтанга Горгасала. Пер. Г. Цулая / Ред. кол.: Ш. Дзидзигури, М. Абашидзе, З. Алексидзе и др. АН СССР, Ин-т этнографии, АН ГССР, Комис. по источникам истории Грузии. Тб.: Изд. «Месниреба», 1986 – с. 186, с.200; Gürcistan tarihi (Eski çağlarından 12. 2 yilina kadar). Gürcüceden çev. M. F. Brossel – s. 150, s. 161-162

⁸¹ Летопись Картли. Пер., введ. и примеч. Г.В. Цулая. / Ред. кол.: З. Н. Алексидзе, В.Н. Габашвили, Н.С. Джанашия и др. АН СССР, Ин-т этнографии, АН ГССР, Комис. по источникам истории Грузии. Тб.: Издательство Академии наук Грузии, 1981.

tənqid edilmiş, məsələlərə din və kilsə təəssübkeşliyi prizmasından yanaşılmışdır, klassik orta əsr təfəkküründə yazılmışdır.

Bu mənbələr arasında ən əhəmiyyətlişlilərdən biri "Kartlı salnaməsi" əsəridir. Gürçü tarixçiləri əsərin anonim tarixçi tərəfindən yazıldığını iddia edirlər. Bunda məqsəd əsərin tarixini daha da qadımlaşdırmaqdır. Lakin, əsərdə Baqrationi ailəsinə xüsusi dəyar verilməsi onun da yuxarıdakı üç əsər kimi on yaxşı haldə XI əsərdə yazıldığını iddia etməyə imkan verir. Əsər VIII – XI əsrlər arasındaki hadisələri işıqlandırır. Əsərdə Məzvədi – Şeybaniların Tiflis şəhəri üzərində yürüşləri haqqında, əmir İshaq ibn İsmayılin hakimiyyəti haqqında, Cəfərlərin hakimiyyətinə qədər əmir olan Qabulos – Qabil haqqında, Cəfərlərin ilk dövrü, ilk Səlcuqlu yürüşləri haqqında qiyamətlə məlumatlar var⁸². Bundan əlavə Azərbaycan tarixinə qiyadlı Qardaban və Şəki məlikliyi – gürçü mənbələrində Kaxeti/Hereti tarixi haqqında məraqlı əyndlər vardır.

Anonim müəllif tərəfindən yazılın digər bir əsər də "Çarlar çarı Davidin tarixi" salnaməsidir. Adından da malum olduğu kimi salnamə əsəsanı IV Davidin höyətindən bəhs edir. Əsərdə Selçuklularla gürçürənin mübarizəsi, Tiflis əmirliyinin son dövrləri, qıpçaqların köçürülməsi haqqında məlumatlar var.⁸³

XI əsr tarixçisi Sumbat Davitisdəninin "Baqratirolilərin tarixi və təhkiyəsi" əsəri də ən qədim dövrlərdən XI əsərə qədər olan hadisələri əhatə edir. Bu əsərdə də Tiflisə gürçülər tərəfindən "Qala" deyildiyinin şahidi olurq⁸⁴. Əsər digər mənbələrdən qısa məzmunluğunu və hadisələrin yığcanlığı ilə fərqlənir.

тельство «Мешниерба», Тип. АН ГССР. 1982 – с.42; Kartli Salnaması. Tərcümə Tsulayi Q. V. (rusça) http://dspace.rplg.gov.ge/bitstream/1234/3160/1/Letopisi_kartli.pdf - s. 23; Gürcistan tarihi (Eski çağlarından 1212 yılına kadar). Gürcüceden çeviren Maria Felicite Brosset - s. 199, s. 202

⁸² Летопись Картли – с.50, с.73: Gürcistan tarihi (Eski çağlardan 1212 yılına

⁸³ Житие царя парей Давида. Перевод И. Зетешивили // Символ, 1998, № 40 – с.289; Gürcistan tarihi (Eski çağlardan 1212 yılına kadar). Gürcüceden

⁴⁴ Sumbat Davitsidze, Bagrationi'ların tarihi ve tahtıyası. Tercüme Dondua V. (rusça) <http://karadeniz.edu.tr/ceviri/1214/20641/sumbat-davitsidze-pdf>. s. 12.

"Kartlis Sxovreba" külliyatına daxil olmayan, amma əhəmiyyəti böyük olan əsərlərdən "Gürcüstanın döndəriləməsi (christianlıq)" əsərini xüsusi qeyd etmək olar. Bu əsərin tarixi və müəllifi bəlli deyil. Əsər Makedoniyalı İsgəndərin Qafqaza yürüşü ilə başlayır. Bu hadisənin heç vaxt olmaması əsərdəki bəzi hadisələrin ofsanə, yoxsa real xarakter daşıdığını aydınlaşdırmağa imkan vermir. Məhz bu əsərdə "Kartli çarlarının həyatı" salnaməsində olduğu kimi buntürklər və hunlar haqqında məlumat verilib⁸⁵. Əsər iki hissədən ibarət olub ikinci hissəsi Müqəddəs Ninonun həyatı haqqındadır. Əsas tarixi məlumatlar birinci hissədə toplanmışdır.

Bundan əlavə Vaxuştı Baqratiani "Gürcü çarlığının tarixi", David Baqratianinin "Gürcüstan tarixi", "Tacidarların tarixi və mədhiyyəsi", Platon İosselianinin "Gürcü kilsəsinin qısa tarixi", Basili Ezosmodzqvarinin "Çəriça Tamarin tarixi" əsərlərində də Tiflis şəhəri haqqında fragmentar məlumatlara rast gəlmək olur.

Tədqiqat işində ikinci dərəcəli olaraq antik və ermənidilli mənbələrdən də yararlanıb. Ermənidilli mənbələr əsas deyil, köməkçi mənbə rolunu oynayıb və əsasən əlavə məlumat almağa, müəyyən dövrlə bağlı məlumatları dəqiqləşdirməyə xidmət edib. Favstos Buzand, Əzaz Parpetsi, Vardan Araveltsi, Sebeos, Gevond, İohan Drasxanakertsi, İohan Mamikonyan, Kirakos Gəncəlinin əsərləri bu mənədə əhəmiyyətli malikdir. Antik mənbələrdə isə bəhs edilən dövrən əvvəlki Iberiya-Albaniya sərhədlərinə dəqiqləşdirilməkdən ötrü, Tiflis şəhərinin mənsubiyəti ilə bağlı qiyamlı məlumatlar olduğu üçün tədqiqat işinə daxil edilmişdir. Onların içində Strabon, Plini, Ptolemyin məlumatları bu barədə tədqiqatın işinə çox yararlı olmuşdur.

Bütün yuxarıda sadalanan ədəbiyyatlarla və mənbələrlə yanaşı yerli Albaniya mənbələrindən Musa Kalankatuklunun "Alba-

⁸⁵ Обращение Грузии. Пер. с древнегруз. Э.Такайшвили. Ред. М. Чхартишвили / Ред. кол. Ш. В.Дзидзигури, М. Д. Абашидзе, З. Н. Алексидзе и др. АН ГССР, Комис. по источникам истории Грузии.— Тб.: Издательство «Меццнереба», 1989.— с. 23

niya tarixi" və Mxitar Qoşun "Alban salnaməsi" əsərlərində Albaniya tarixi ilə bağlı bir sıra əhəmiyyətli məlumatlara rast gəlmək olur. Tədqiqat işinin yazılması zamanı adı çəkilən alban mənbələrdən də istifadə edilmişdir.

Bununla yanaşı yerli mənbələr arasında Kitab-i Dədə Qorqudun adı xüsusi qeyd edilməlidir. Belə ki, bu abidədə oğuzlann qıpçaqlarla mübarizəsi, Salur Qazanın Gürcüstan yürüyü⁸⁶, Bəkil oğlu Əmrənin Gürcüstan sərhədində mübarizəsi⁸⁷, oğuzların gürçülərlə məhz Başı Açıq (Kutaisi – İmeretiya) ətrafında mübarizə aparmaları, Oğuz eli və Abxzazlar arasındaki sərhədin bura yaxın olması, buralarda Aqsəqa-Axiska qalası, Tatyani-Dadiani qalası olması⁸⁸ və s. məqamlara rast gəlmək olur ki, bu da tədqiqat işində Tiflis əmirliliyi və iberlərin – gürçülərin sərhədlerinə işiq salmağa eyni zamanda yerli türkələrin tarixini öyrənməyə yaxından kömək edir.

Ümumiyyətə, tədqiqat aparılan zaman mənbələrin azlığı problemi ən ciddi problemdir. Nəzərə almaq lazımdır ki, bir başa Tiflis əmirliyyinin müsəlman mülliəfləri tərəfindən yazılın bir dənə də olsun ədəbiyyat yoxdur. Əlbəttə ki, Tiflisdə elmin inkişaf etdiyi, Tiflisin alimlərinin bütün İslam dünyasında məşhur olduğunu nəzərə alsaq birbaşa mənbənin olmaması ağlabatan görülür. Çox güman ki, gürçülər Tiflisi işğal etdikdən sonra maddi və mənəvi mədəniyyət nümunələrinə qarşı insafsız davranmış, günümüzə müsəlmanlara aid heç bir tikili çatmadığı ki-mi yazılı mənbələr də çatmayışdır. Mövzunun daha dərindən öyrənilmesi üçün ciddi arxeoloji tədqiqatlar aparılmalıdır, qəbiristən yollar, tikililər üzərindəki kitabələr tapılıb tədqiq edilməlidir. Eyni zamanda Tiflisin müsəlman alimlərinin, xüsusilə tarixçilərinin, salnaməçilərinin, səyyahlarının əsərləri tapılmalıdır, tədqiq edilməli və diqqətlə araşdırılmalıdır.

⁸⁶ Kitabi-Dədə Qorqud. Bakı: "Yazıçı" nəşriyyatı, 1988 — s.42

⁸⁷ Yenə orada, s.104-105

⁸⁸ Yenə orada, s.74, s.260

Müəllif giriş hissəsinin sonunda hər zaman ona doğru yol göstərmış, bu monoqrafiyanın əsəryə gəlməsində həm elmi, həm mənəvi, həm maddi – hər cür dəstək olmuş, bu yolda öz köməkliyini heç bir zaman əsirgəməyən müəllimi, elmi rəhbəri Akademik Yaqub Mahmudova dərin təşəkkürlərini və hörmətini bildirir. Məhz onun sayəsində bu gün Azərbaycanın tarix elmində "Itirilmiş torpaqlar"ın tarixi yenidən yazılır, bu məsələyə fərqli yanaşılır, yeni bir elmi konsepsiyanın təməlləri atılır.

Eyni zamanda araşdırılmalarında müxtəlif mənbələrlə və məsləhatları ilə müəllifə yaxından kömək etdikləri üçün Prof.Dr.Nebi Gümüş bəyə və T.İ.İ. Nərgiz Ağasəlim qızı Əliyevaya dərin təşəkkürlərini və hörmətini bildirir.

I FƏSİL

TİFLİS BÖLGƏSİ ƏRƏB XİLAFƏTİNİN TƏRKİBİNDE

§1. Azərbaycan Albaniya dövlətinin Tiflis bölgəsi Xilafat işğalları ərafəsində

Azərbaycan tarixinin çox az araşdırılan səhifələrindən bəlkə də ən əhəmiyyətli Tiflis şəhəri və ətraf bölgələridir. Bu ərazilər hələ antik dövrdən tarixçi və coğrafiyalara məlumdur. Bir çox antik müəllif bu şəhəri Albaniyanın tərkibində vermiş, bununla da bir çox ərab müəlliflərinin "Tiflisin Arranın sərhəd şəhəri" olması fikri dəstəklənmişdir.

Lakin, gürcü müəllifləri Tiflisin nəinki Gürcüstana aid olma fikrini dəstəkləmiş, eyni zamanda D.K.Berdzenişvili, M.D.Lordkipanidze, Y.M.Qaqoşidze, T.Q.Papuaşvili, D.L.Musxelişvili, Q.A.Melikişvili kimi alımlar öz əsərlərində Şimal-qərbi Azərbaycana aid olan Şəki məlikliyinin, Kambisena vilayətinin adalarını Kaxetiya, Kvemo Kartli kimi qondarma adalarla əvəz edərək bu ərazilərin tarixi Kartli (Gürcüstan) torpaqları olduğunu iddia etmişlər. Bu bölmədə qarşıya vəzifə kimi Xilafat işğallarına qədər Tiflis bölgəsinin etnik və siyasi mənşəyi məsələsini araşdırmaq, bu bölgənin toxumini sənədlər məsələsini işqalandırmaq məsələsini həll etmək qoyulub.

Əvvəla onu qeyd etmək azimuth ki, Kartli ifadəsi elmə gürçü çarı IV Davida qədər məlum olmayıb. Bunu gürçü alimi Q.V.Tsulaya "Kartli çarlarının hayatı" əsərindəki izahatlarda özü də qeyd edir: "Sakartvelo ifadəsinə ilk dəfə "Çar Davidin tarixi" əsərində rast gəlinir"⁸⁹. "Ayri olaraq kartli və egrisi ifadəsi XI əsərə aididir"⁹⁰. Y.A.Paxonovun və İ.L.Calaqaniyanın tədqiq etdiyi sikkə nümunələrinin heç birində XI əsra qədərki gürçü sik-

⁸⁹ Мровели Леонти. Жизн Картлийских царей. Перевод с древнегрузинского, предисловие и комментарии Г. В. Цулава. Москва: 1979 – с.40

⁹⁰ Yenə orada, s. 44

kələrində "Kartli" ifadəsinə rast gəlinmir. Antik müəlliflər, albanlar, ermənilər Gürcüstanı *Iberiya*, ərəblər və farslar *Cürzan*, Avropana isə *Corciya* və *Qruziya* adlandırmışlar. Bu adlar isə konkret olaraq Iberiya *İmeretiyyaya*, Cürzan və ya Qruziya isə *Quriya* və *Eğrisi* adlarına uyğun səslənir. Bu adların hər ikisi gürcülərin qədim mədəniyyətləri olan Diaoxiya və Kolxida ərazilərinə uyğun gəlir. Məhz buralar gürcülərin etnik əraziləri sayıla bilər. Kartli ifadəsi isə Q.V.Tsulayyanın özündün də dediyi kimi XI əsr-dən sonra sirf siyasi anlam daşımaqla bağlı ortaya atılıb⁹¹ və nəinki gürcülər, eyni zamanda Gürcü çarlığında yaşayış qeyri-gürcüləri də ahatə edirdi. Cox güman ki, bu ad sirf xristianlıqla bağlı olub və gürcü tarixçilərinin Bibliya tarixinə uyğun olaraq əedadlarını Kartlos vasitəsilə Nuh peyğəmbərə başlamağın bir cəhdil olub və sirf dini xarakter daşıyib. Məqsəd isə Qafqazdakı xalkedon xristianları birləşdirmək cəhdil olub.

Gürcü mənbələrində Tiflis şəhəri haqqında ilkin məlumatlar IV əsrin II yarısı ilə bağlı hadisələrdə çökilir. Amma şəhərin yerləşdiyi ərazinin tarixi daha qədimdir. Buradakı arxeoloji tədqiqatlar sübata yetirir ki, ərazi bizim eradan əvvəl IV minillikdən etibarən insanların yaşayış məskəninə çevrilmişdir. Belə ki, arxeoloji qazıntılar zamanı məlum olur ki, indiki Borçalı ərazisi əvvəlcə Şulaver-Şomutəpə sonra, bütün Şimali Azərbaycan ərazisinə yayılmış Kür-Araz mədəniyyəti arealına daxil olduğu halda, indiki Qorbi Gürcüstəndə fərqli mədəniyyətin qurucuları yاشımlılar, hətta Kür-Araz mədəniyyəti geniş ərazilərə yayılsa da heç bir zaman Kolxida ərazisində qədər uzana bilməmişdir. Bu isə mədəniyyətlərin qurucularının bir-birlərindən fərqli olan etnik mənşəyə malik olmalarını göstərir. Tiflis yaxınlığında yerləşən Didube, Abeliya, Tetriskaro, indiki Marneuli rayonunda yerləşən Şulaver, İmris dağ, Banuçay yaxınlığında yerləşən Tsopi, Sadaxlı kəndində yerləşən Göytəpə, Bolnisi rayonundakı Arıxlı eneolit yaşayış məntəqələri ilə Azərbaycan respublikasındaki

Şomutəpə, Töyrətəpə, Qarğalar təpəsi, Rus təpəsi və digər eneolit abidələri ilə eynilik təşkil edir. Xüsusiələ bu abidələrdəki saxsı məmələtləri demək olar ki, bir-birinin eynidir və I Kültəpə abidəsinin saxsı məmələtlərinin xüsusiyyətləri daşıyırlar⁹². Kür-Araz dövrü mədəniyyəti üçün də vəziyyət eynidir. Erkən tunc dövründə adı çəkilən orazida mərkəzi Azərbaycan olaraq Kür – Araz mədəniyyəti mövcud olmuşdur⁹³. Kür-Araz mədəniyyətinə məxsus ən qədim məntəqələrin Naxçıvandakı Kültəpə abidəsi və Qazax rayonu ərazisində yerləşən Baba-Dərvish abidəsi bu mədəniyyətin Azərbaycan mərkəzli olmasına sübutlardandır⁹⁴. Heç bir şübhə yoxdur ki, Kür-Araz mədəniyyəti cənubdan şimala doğru yayılmağa başlamışdır. Bunu Dağıstandakı Hinçi abidəsi əsasında görmək olar⁹⁵. Orta tunc dövründə isə bu ərazilərdə əsasən türk mədəniyyətinə məxsus olan kurqanların geniş yayıldığı – gürcülərin Trialeti adlandırdığı kurqan mədəniyyəti müşahidə edilir. Xüsusiələ Algeti (Gorarxi) yaxınlığında Naxidrebiş-çala kurqanı (hündürlük 1 metr), Bolnis yaxınlığında Tetri Tskaro (Ağbulaq) məntəqəsindəki kurqan (hündürlük 4 metr), eyni zonada Bedeni kurqanları-hansı ki, takərləi arabalar tapılıb, Kiçik Liaxvi çayıının sol sahilində Tkviavi kəndindəki kurqan (h. 1-2 m), Zaqatala ilə sərhəddə Xırsa kəndindəki kurqan-hansi ki, buradan tapılan saxsilar tamamilə Kür-Araz xüsusiyyətidir, bütün bu indiki Şərqi və qismən Mərkəzi Gürcüstəndə yerləşən kurqanlar nə qədər uzaq olsa da Azərbaycandan tapılan kurqan tipli abidələrlə ortaq xüsusiyyət malikdir – Xankəndi, Ağdam kurqanları, Üçtəpə kurqanları və s.⁹⁶ Kurqanlardan tapılan maral

⁹² Кушнарева К.Х., Чубинишвили Т.Н. Древние культуры Южного Кавказа (V–III тыс. до н.э.). Ленинград: Изд. «Наука» Ленинградское отд., 1970 – с. 32, 34, 36;

⁹³ Чубинишвили Т.Н. К древней истории южного Кавказа. Тбилиси: Изд. «Меценатеба». 1971 – с. 1–261.

⁹⁴ Исмаилов Г. С. Археологическое исследование древнего поселения Баба-Дервиш. Баку: изд. «Элм», 1978 – с. 5

⁹⁵ Чубинишвили Т.Н. К древней истории южного Кавказа – с. 151

⁹⁶ Чубинишвили Т.Н. К древней истории южного Кавказа – с. 44, с. 49,

⁹¹ Мровели Леонти. Жизн Картлийских царей. – с.44

tasvirli gümüş qablar da tədqiq edilən bu ərazidə sak-skif-iskit-işqız – türk mədəniyyətinin mövcud olduğunu sübut edir. Sak-iskitlərin, eyni zamanda iskit tayfalarına daxil olması ehtimal edilən kimmerlərin Azərbaycan və türk dilli tayfalarla əlaqəli olduğunu Mirəli Seyidov və Qiyasəddin Qeybullayev bir çox yerda araşdırmağa çalışmışlar⁹⁷. Eyni zamanda Kərəm Məmmədov da tapılan gümüş qabların üzərində qədim türklərin tapınaq obyektləri olan həyat ağacı, habelə öküz və maral təsvirinin mövcud olduğunu qeyd edir və bu təsvirləri türklərlə əlaqələndirir⁹⁸. Azərbaycanda bu gün də sak və kimmerlərlə bağlı çoxlu yer adı mövcuddur: Şəki, Zaqtala, Qazax, Balasakan, Zəyəm, Qəmərlı, Qırımlı, Qəmər və s. bunlardan yalnız bəziləridir. Yalnız son tunc dövründə müasir Gürcüstan ərazisindən tapılan arxeoloji materiallar Gürcüstan ərazisində gürcülərə məxsus iki fərqli mədəniyyətin – şərq və qərb, Diaoxiya və Kolxida mədəniyyətlərinin mövcudluğunu göstərir⁹⁹. G.Melikişvili, M.Andronikashvili, R.Abramishvili gürcü alımlarının fikrincə iskitlərin siyasi hakimiyyəti bütün Şərqi Gürcüstanı əhatə edirdi¹⁰⁰. Hansı ki, yuxarıda haqqında danışduğumuz mədəniyyətlər də nə Diaoxiyaya, nə də Kolxida ərazilərinə daxil deyil və bu şərqdəki mədəniyyəti də gürcülərə aid etmək düzgün olmazdı. Qərbi Gürcüstan-

⁹⁷ 52-53, s.90, s. 95, s.106-107, s. 109

⁹⁸ Qeybullayev Q. Ə. Azərbaycan türklərinin təşəkkülü tarixindən. Bakı: "Azərnəşr", 1994 - s.130-210; Seyidov M. M. Azərbaycan xalqının soykökündən düşmənəkən. Bakı: "Yazıcı" nəşriyyatı, 1989 - s.34-60

⁹⁹ Məmmədov K. H. Borçlı Qədim dövrə: "Türk dünyası: dünəni və bu günü" mövzusunda beynəlxalq elmi konfransın təqdim olunmuş məruzə tezisi. 23-24 may 2011. Azərbaycan Tarix Qurumu. Bakı Dövlət Universiteti Tarix Fakültəsi. Bakı: 2011 - s.59

¹⁰⁰ İstoriya Gruziini (С древнейших времен до наших дней). Bahtadze Mihail, Vachnadze Merab, Guruli Vahang. Древнейшие объединения грузинских племен и первые государственные образования. Diaoxi və Kolxa. http://www.e-reading.club/chapter.php/4632/9/Bahatadze%2C_Vachnadze%2C_Guruli_Istoriya_Gruziyi%28s_drevneishih_vremen_do_nashih_dnei%29.html

¹⁰¹ Alasanian G. Gürcüler ve İslam Öncesi Türkler. – s. 9

da eneolit və tunc dövrünə aid olan ən əhəmiyyətli abidələr Samersxle-Klde, Samel-Klde, Saqvarcile abidələridir. Bu abidələrin özü Şərqi gürcüstəndəkildən fərqli olaraq mağara tipli abidələrdir və ən əhəmiyyətli də budur ki, onların Şulaver-Şomutəpə və Kür-Araz mədəniyyəti ilə heç bir yaxınlığı yoxdur¹⁰¹.

Bunu da qeyd etmək lazımdır ki, Tiflis şəhərindən tapılan nüümizmatik materiallar – e.ə. IV- III əsrlərə aid yunan sikkəsi, e.ə. III-II əsrlərə aid altı ədəd Baktriya sikkələri, e.ə. III-e.ə. I əs-rə aid Makedoniyali İsgəndərin (e.ə. 336-e.ə 323) varislərindən Lisimaxın təsvirləri olan staterlər (sikkələr), Parfiya hökmərdə IV Fraata (e.ə. 38 – e.ə. 2) aid sikkələr ərazisinin ticarət mərkəzinə çevrildiyi və ətrafdakı ölkələr tərəfindən tanındığını sübut edirdi¹⁰². Belə ki, gürcülərin iddia etdiyi kimi Tiflis şəhərinin tarixi bir yaşayış məskəni kimi IV əsrən deyil, arxeolojik məlumatlara əsasən e.ə. IV minillikdən, nüümizmatik materiallara əsasən isə Albaniya dövləti qurulan tarixdən - ən azından e.ə. IV əsrən başlamışdır.

Tiflis sözünün kökü və mənşeyinin özü də çox maraqlıdır. Qeyd etmək lazımdır ki, bütün gürcü alımları şəhərin termal sularla və isti su qaynaqları ilə məşhur olduğundan, şəhərin adını gürcüçü Tbili-ihq, Tpili-isti sözü ilə əlaqələndirirler¹⁰³. Bununla da gürcü alımlar şəhərin İsti su olan yer mənasına gəldiyini qeyd edirlər. Lakin, bu da qeyd edilməlidir ki, gürcüçü su mənası verən "tsğali" (წყალი) sözü bu şəhərin adında yoxdur. Belə olduğu halda şəhərin adı gürcüçü yalnız, isti və ya ılıq mənasını verə bilər: "Tbilisi" (თბილი). Bu da şəhərin "İsti su" mənasına gəlməsini şübhə altına alır. Tiflis Vaxtanqdan çox əvvəl mövcud olduğu üçün əfsanənin tarixi gerçekliyi yoxdur. Belə ki, məhz

¹⁰¹ Кушнарева К.Х., Чубинишвили Т.Н. Древние культуры Южного Кавказа – с. 46-48

¹⁰² Lordkipanidze M. D. Tbilisini (IV- начало XII в.). Tbilisi: Общество «Цодна», Тип. «Самшотло», 1991 – с. 3

¹⁰³ Larson E.J. "Bir İslâm Merkezi Olarak Tiflis". trc. Nebi Gümüş // İSTEM, 2003, sayı: 2, s. 205-207 – s. 205

buna görə 1936-cı ildə şəhərin adının Tiflis deyil Tbilisi kimi qəbul edilməsi haqqında qərar veri ir. Tiflisdə gürcüler tərəfindən "b" hərfinin işlənməsi ilə əlaqədar olaraq, şəhərin adını Nuh peyğəmbərin oğlu Tubal-Tobellə əlaqələndirmək istəyənlər da olub¹⁰⁴. Lakin, istor Bizans, istərsə də ərab mənbələrində yalnız Zalisa, Filado, Zilida, Tiflis, Tilbis və s. kimi adlar işlənmiş¹⁰⁵, Tbilisi formasına rast galınmamışdır. Eyni zamanda tarixən gürçülərin meqrel və svan qrupları Tiflisə Kart demişlər. Belə ki, keçmiş İberiya çarlığının paytaxtı vaxtılı Kart adlı bir şəhər olmuş, buna görə Tiflis işğal edildənən meqrellər və svanlar yenidən bu şəhəri köhnə paytaxtın adı ilə "Kart" adlandırmışlar¹⁰⁶. Kart adı isə meqrel və digər gürcüt ləhcələrində "bağlı, qapalı yer" mənasına gəlir¹⁰⁷. Buradan aydın olur ki, "Tiflis" ifadəsi heç də bütün gürçülərə doğma deyildi. Bunu da qeyd etmək lazımdır ki, hazırlı dövrədə İran ərazisində, İraqla sərhədə yaxın yerdə Azərbaycan və Türkiyə türkləri kimi oguz boyundan olan türkmanların yaşadığı Kərkük və Hələbçəyə çox da uzaq olmayan ərazidə Tefli və ya Tifli adlı yaşayış məskəni vardır¹⁰⁸.

Diqqət çəkən digər məqam isə Kaspi şəhəri ilə bağlıdır. Qeyd etmək yerinə düşər ki, eyni adda Albaniyada tayfalar yaşamış və öz adlarını Kaspiana vilayətinə və Xəzər dənizinə da vermişlər. Bunu da qeyd etmək lazımdır ki, gürcü mənbəsi olan "Gürcüstanın döndərilməsi (xristianlığa)" əsərində Kaspinin onlara məxsus olmadığını, II Arsuk (Arşak) (e.a. 20-e.a. 2) tərəfin-

¹⁰⁴ Lordkipanidze M. D. Tbilisi (IV- начало XII в.) – s. 9

¹⁰⁵ Claudio Ptolomei. Geographia. Edidit C.F.A.Nobbe. Tom II. Lipsiae: Sumptibus et typis Caroli Tauchnitii. 1845 – s. 48; Lordkipanidze M. D. Tbilisi (IV- начало XII в.) – s. 7; Valiyev S. Qədim, qadim Azərbaycan. (rusca) http://elibrary.bsu.az/yenii/ebooksPDF/drevnij_azar%C9%99riyacan.pdf - s. 33

¹⁰⁶ Lordkipanidze M. D. Tbilisi (IV- начало XII в.) – s. 8

¹⁰⁷ Elguja Khintibidze. The Designation of the Georgians and their etymology. Tbilisi: Tbilisi University Press. 1998 – s. 90

¹⁰⁸ İrəndəki Tifli yaşayış məntəqəsinin yerləşdiyi ərazi. - <http://www.gomapper.com/travel/where-is/tifli-located.htm>

dən işğal edildiyi qeyd edilir¹⁰⁹. Eyni şeyi Axıskə türklərinin yasadığı əraziyə daxil olan Adığün rayonu ərazisində yerləşən və adı alban tayfalarından olan utilərlə və Utı vilayəti ilə səsləşən Ude kəndi, Albaniyada yerləşən Hunan qalası ilə adı səsləşən Kutaisi yaxınlığındakı Honi kəndi və Adığün ərazisində yerləşən Honi kəndi haqqında da demək olar¹¹⁰. Tiflisin şimalında yerləşən Duşetidəki Bazaleti adında kənd və Bozaleani adlı kənd, Bazaleti adında göl isə məhz Bərçalı-Barsıl-Basil türkləri ilə əlaqəlidir. Eyni adda kənd XIX əsrde Adığün ərazisində da mövcud olub¹¹¹. Barsılların türk dilli tayfalar olması haqqında Yusif Cəfərov qiymətli məlumatlar verir¹¹². Məhz buna görə də müasir Cənubi və Şərqi Gürcüstəndəki istor Tunc dövrü abidələri, istərsə də burada mövcud olmuş qurumlar müasir Gürcüstan Respublikasından daha çox Albaniya-Arran, tarixi Azərbaycanla bağlıdır.

Mroveli Leontida dəha maraqlı məqam Kartlos adlı əfsanəvi atanın birbaşa varisi olan oğlu Msxetosa Tiflisdən və Araqvidən şimalda Qara dənizə qədər olan əraziləri miras buraxması idi¹¹³. Burada Tiflisdən cənubdaqı torpaqlar Msxetosun torpaqlarına daxil edilməyib. Bu məlumatla gürcülərin etnik əraziləri gürcülərin özü tərəfindən müəyyənləşdirilir və bir dəha gürcülərin özü tərəfindən sübut edilir ki, Tiflisdən cənubda və şərqdə olan ərazilər Tiflis bölgəsi də daxil olmaqla Albaniya-Arrana məxsus olmuşdur.

Daha maraqlı və dəqiq məlumatlara antik müəlliflərin qeydlərində rast gəlmək olar. Məsələn, e.a. I əsr – e.s. I əsrə yaşaması

¹⁰⁹ Обращение Грузии – s. 24

¹¹⁰ Ариф Юнусов. Ахыскинские (месхетинские) турки: Дважды депортированный народ. Центральная Азия и Кавказ. №2. CA&CC Press® AB /Central Asia & Central Caucasus Press AB/ 1999. http://www.ca-c.org/journal/cac-02-1999/st_20_junusov.shtml

¹¹¹ Yenə orada

¹¹² Djafarov Yu.R. Gurniyy və Azerbaydjan. Bakı: «Azernews», 1993 – s. 16

¹¹³ Lordkipanidze M. D. Tbilisi – s. 24

Strabon belə qeyd edir: "İberianın mərkəzindəki düzənlilikdən çaylar axıb keçir. Onlardan ən böyükü Kürdür. O Qafqazdan axıb galan Araq (Araqvi) çayını və başqaOLLARI qəbul edir, sonra isə dar vadidən keçərək Albaniyaya axır; çay daha çox çayları, o sıradan Alazan, Sandoban, Retak və Xanı qəbul edir və nəhayət, Kaspi dənizinə tökültür"¹¹⁴. Ərazinin coğrafi relyefinə diqqət etsək görərik ki, Araqvi çayı Tiflisdə şimalda Kürə birləşir və Kürün axdığı düzənlilik məhz Tiflis ətrafında darlaşır (Şək. 1.1). Bu məlumatı gürçü mənbəsi də "Gürcüstanın döndərilması" da təsdiqləyir. Belə ki, bu mənbədə Msxeta şəhərinin yalnız e.a. I əsrda II Mirian (e.a. 32-e.a. 23) tərəfindən salındığı qeyd edilir¹¹⁵. Melikset-bekin Msxeta-Armazi ilə əlaqəli araşdırılmalarında qeyd edilir ki, Msxetanın salındığı Armazi adlı yerin adının gürçü dilində mənəsi yoxdur. Armazi çayına elində Almaz çayı deyilir¹¹⁶. Amma yəqin ki, bu ad iranmənşəli olub Hormüzlə əlaqəlidir¹¹⁷. Melikset-bek bunu Əhəməni nüfuzu ilə əlaqələndirir. D. M. Lənq buradan tapılan bəzi gümüş kasaların üzərindəki at və atəş təsvirlərini Mitra – Ahura-Məzda od qurbangahı ilə, ati qurban etmə ilə əlaqələndirməyə çalışır¹¹⁸. Lakin, atəşpərəstliyin heç bir dönməmində atasə atın qurban verildiyinə rast gəlinmir. Əksinə, bir çox türk xalqlarında at qurban edilməsi haqqında məlumatlara rast gəlinir. Bunu da qeyd etmək lazımdır ki, Sünik-Zəngəzurda da Ar-maz adlı dağ var¹¹⁹. K.H.Məmmədov Armaz qalasını prototürklərin dini mərkəzi hesab edir. Sübut kimi o, Armazın indi də türk

¹¹⁴ Страбон. География. Перевод, статья и комментарии П.А.Стратановского. Москва: Наука, 1964-с. 474; Azərbaycan tarixi üzrə qaynaqlar. Bakı: Azərbaycan Universiteti nəşriyyatı, 1989 – s. 15.

¹¹⁵ Обращение Грузии – с. 24

¹¹⁶ Меликset-Беков Л.М. Армазни – историко-археологический очерк. Гр. филиал АН СССР. Материалы по истории Грузии и Кавказа. Вып. II, Тбилиси: Издательство Гр. филиал АН СССР, 1938– s. 9

¹¹⁷ Yena orada, s. 13

¹¹⁸ Lang M. D. Armazi (ingiliscə). <http://www.iranicaonline.org/articles/armazi-or-armaz-tsikhe-an-important-royal-city-of-georgia-iberia>

¹¹⁹ Меликset-Беков Л.М. Армазни – историко-археологический очерк – s.15

xalqlarından olan çuvaşların mifologiyasında mühüm yer tutduğunu göstərir. Eyni zamanda gürçü dilinin fışılılı qrupa aid olmasında akademik N.Y.Marrin çuvaş və fin dillərinin gürçü dilinə təsirini sübut kimi göstərir¹²⁰. Bütün bunların nəticəsində gürçülərin özünün Kür və Araqvi çayları birləşən arazilə - Msxeta və ətrafinə sonradan gəlməsi məlum olur. Strabon eyni zamanda qeyd edir: "Onlar (albanlar) iberlər və Xəzər dənizi arasında yaşayırlar. Şərqdə onların sərhədi Xəzər dənizinə çatır, qərbədə isə iberlərlə sərhəddirlər"¹²¹. İberlərdən şərqdə albanların yaşaması VII əsr "Aşxaratsuys" - "Coğrafiya" əsərində də öz əksini tapır: "İveridən şərqdə, Qafqazda Sarmatiya ilə bitişik olan Albaniya, yəni Aquank Xəzər dənizinədək ... uzanır"¹²². Buradan belə bir nəticə çıxır ki, Albaniyanın şimal-qərb sərhədi müasir Azərbaycanın şimal-qərb və qərb sərhədindən daha da şimalda – müasir Gürcüstan əraziləri daxilində, daha daqiq desək Tiflis və Telavi şəhərləri də daxil olmaqla Dəryalı keçidiə qədər uzanmışdır. Məhz belə olduğu təqdirdə iberlərin yaşadığı ərazilər qərbədə qalırdı.

Bundan əlavə Tatsit yazar: "İberlər və albanlar dağlıq ərazi-lərdə yaşayırlar"¹²³. Burada nəzərdə tutulan əlbəttə ki, Kaxetiya-Şərqi Gürcüstan əraziləridir. Bunu sübut edən fakt budur ki,

¹²⁰ Məmmədov K. H. Borçaltı Qədim dövrdə / "Türk dünyası: dünəni və bu günü" – s.60

¹²¹ Страбон. География – s.475; .Алиев К.Г. Античные источники по истории Азербайджана. Баку: Элм, 1986 – s.19

¹²² Армянская география VII века по Р. Х. Приспособившейся Монисю Хоренскому. Текст и пер. с присовокуплением карт и объяснительных примечаний. Издл К. П. Паткаков. С.П.Б. Тип. императорской академии наук, 1877 г. – s. 41; Насишли Շ. Շիմալ-Ղերի Azərbaycan: Ingilicilər. (И kitab: an qədim zamanlardan XIII əsrin ortalarından). Bakı: Təhsil nəşriyyatı, 2007 – s.31

¹²³ Известия древних писателей греческих и латинских о Скифии и Кавказе. Собрал, издал с русским переводом В.В.Латышев. В 2-х т.х. Том II. Вып. 1-й. Санкт-Петербург: Тип. Императорской Академии Наук. 1904 – s. 235

konkret olaraq bu ərazilərdə albani etnonimi ilə birbaşa bağlı olan Albani adlı kənd və Alvani adlı bir düz mövcuddur¹²⁴.

Bu hadisəni dəstəkləyən bir mənbə da Leonti Mrovelinin "Kartli çarlarının hayatı" əsərində rast gəlmək olur. Mənbəyə əsasən türklər Msxetadan qərbdəki torpaqları bəyənir və burada Msxeta hakimi ilə razılışaraq məskunlaşırlar. Sarkine adlı böyük qala ucaldırlar¹²⁵. Msxetadan qərbdəki ərazilərin İberiyada olmaması, əksinə, albaniyalara yaxın türk dilli tayfaların əlində olması gürcü mənbələrinə əsasən də öz sübutunu tapır. Bu da onu sübut edir ki, gürcüler Msxetadan bir az da Şimal və qərbdə, əsasən İmeretiya – İberiya ərazisində yaşamış, Msxeta kimi şəhərlərdə isə güclü qalaları olmuş və bu kimi ərazilərdə digər türk tayfları ilə qarşıq yaşamışlar.

Bələliklə, Strabonun və onun fikrini qüvvətləndirən digər məlumatlara əsaslanaraq müasir Şərqi və Çanubi Gürcüstən ərazilərinin Albaniyaya aid olduğunu deyə bilərik. Antik dövrdə Albaniya ilə İberiya arasında isə sərhədin Tiflis və ya Tiflisdən da şimal-qərbdə Telavi Albaniyaya daxil olmaqla Kaspi şəhərində olduğunu taxmin etmək olar.

I yüzillilikdəki Albaniya və albani haqqında yazan antik müəlliflərdən an tanınmışı olan Böyük Plini isə belə qeyd edir: "Kas və Alban, sonra başlangıcını Qafqaz dağlarından götürən Kambis ... Koraksi dağlarından axan Kür Albaniyadan keçərək dənizə töküllür"¹²⁶. Tədqiqatçıların coxu antik müəlliflərin Kambis çayı deyərkən Qabırı (İori) çayını nəzərdə tutduqlarını qeyd edirlər. Q.Qeybullayev də Qabırı-Kambis bənzərliyinə diqqət cəlb edir

¹²⁴ Гейбуллаев Г.А. К этногенезу азербайджанцев, т. I – Баку: Издательство «Элм», 1991 – с.66.

¹²⁵ Мровели Леонти. Жизнь Картлийских царей – с.28; Gürcistan tarhi (Eski çağlardan 1212 yılına kadar). Gürcüçüden çeviren Marie Felicite Brosset – с. 13

¹²⁶ Azərbaycan tarixi üzrə qaynaqlar – с.25; Izvestiya древних писателей греческих и латинских о Скифии и Кавказе. Собрал, издал с русским переводом В.В.Латышев. В 2-х т.-х. Том II. Вып. 1-й. Санкт-Петербург: Тип. Императорской Академии Наук. 1904 – с. 184

və bu çayın Albaniya vilayəti Kambisenanın əsas çaylarından biri olduğunu söyləyir¹²⁷. İori- Qabırı- Kambisin Azərbaycandan axması da iberlərin albaniların qərbində yaşamasını sübut edir.

Daha maraqlı məqam II əsr antik müəllifi Ptolemyda rast gelir. Belə ki, Ptolemy "Coğrafiya" əsərində Albaniyadan əvvəl 9-cu və 10-cu başlıqlarda Kobidədan 9 şəhər, iberiyadan kəndlərlə bir yerdə 9 yaşayış məntəqəsinin adını çəkir. Albaniyanın tam 29 şəhərinin adını çəkir ki, bu şəhər coxluğu Albaniyanın o vaxtı İberiyadan nə qədər böyük olduğunu göstəricisidir. Bu şəhərlərin arasında Tiflis, Tianeti, Telavi, Bakursixe, Tsnorı, Cuqaani, Anaga kimi müasir Gürcüstan arazisində qalın yaşayış məntəqələri var¹²⁸.

Ptolemyda qeyd edilir:

§1.Albaniya şimaldan Sarmatiya, qərbdən İberiya ilə sərhəddir.

Qeyd: Şimal-qərb deyil, məhz, qərbdən. Aşağıda adı çəkilən şəhərləri gördükdə sərhəd xəttini Ptolemyin nə qədər dəqiq təsvir etdiyi görülsəcəkdir.

§2. Telayba şəhəri----- 85°-46°40 (Müasir Telavi)

Qelda şəhəri----- 83°-46°30 (Şirinbəy Hacıəli bu şəhəri Samur dağlarından qərbdə yerləşdirilmişdir¹²⁹.)

Albana şəhəri----- 81°40 - 45°40

§3. Taqoda----- 77°30-46°50

Bakxiya----- 77°-46°30

Sanua----- 77°40-46°40

Deqlane----- 77°20-45°45

Niqa----- 77°20-45°15

s. 48 - §7. Tiavna şəhəri ----- 82°15-46°40 (müasir Tianeti)

Tabilaka ----- 82°45-46°50

Tilbis----- 84°15-46°50-(Müasir Tiflis)

¹²⁷ Гейбуллаев Г.А. К этногенезу азербайджанцев – с.153, с. 160

¹²⁸ Claudii Ptolemai. Geographia - с.46-48; Ган К.Ф. Известия древних греческих и римских писателей о Кавказе // СМОМПК. Тифлис. 1884, №4 – с.169-171

¹²⁹ Hacıəli S. Şimal-Qərbı Azərbaycan – с.29-30, с.33

S.N.Muravyov isə öz məqaləsində §3-də qeyd olunan beş alban şəhərinin Alazandın qərbdə yerləşdiyini qeyd etmiş, bunaqlar dördünün Sanuanın müasir Tsnorisi, Bakxiyanın müasir Bakursixeyə, Deqlanenin müasir Cuqaaniyə, Niqanın müasir Anaqa şəhərlərinə uyğun gəldiyini iddia etmişdir¹³⁰. O, verdiyi lokalizalarla Tiflis, Tianeti və Telavi uyğunlaşdırmalarını şübhə altına alsa da, xəritədə Soana çayının isond tayfalarının svanları təmsil etdiyini, eyni zamanda bunların Tilbis, Tiavna və Telayba yaxınlığında yerləşdirilmələrinin da tasadüfi olmadığını qeyd etmişdir. Eyni zamanda Telavi və Telayba bənzərliyinə Canaşvili və Trever da diqqət yetirmişlər¹³¹. Ptolemydə Tiflisin Albaniyaya məxsusluğu məsələsi Seyran Vəliyev tərəfindən da araşdırılmışdır. Düzdür, o bir sırə hallarda İberiya məxsus Zalis-sa ilə Tiflisi qarışdırısa da, Zalissanı Albaniya ilə İberiya sərhəddində verəməsi uğurlu addımdır¹³². Beləliklə, antik müəlliflər tərəfindən də gürcülərin irəli sürdüyü "Kartlı" ifadəsi çürüdülmüş olur. Svanların qıçqaq məşəli olub sonradan gürcüləşdiyini irəli sürən Murad Adji da daxil olmaqla bir sırə şəxslər də var¹³³.

Cahangir Zeynaloglu "Şirvanşahlar yurdu" əsərində rus müəllifi A.Yanovskinin fikirlərinə əsaslanaraq göstəri ki, Alazan çayının qərbində yerləşən və zamanımızda Kaxetiya adlanan ərazi də Albaniyaya daxil olmuş, fəqət zaman-zaman qonşusu İberiya tərəfindən işğal edilmişdir. Müəllifin qənaatinə görə, həmin bölgənin Albaniyaya məxsus olduğunu orada "Alvənd ovası" adlı yerin olması da təsdiq edir. A.Yanovskinin yunan müəlliflərinin Albaniyanın Tilbis şəhərini Tiflislə eyniləşdirməsi,

¹³⁰ Муравьев С. Н. Птолемеева карта Кавказской Албании и уровень Каспия // ВДИ, 1983, № 1 – с. 132

¹³¹ Yeni orada, s. 140-141

¹³² Велиев Сейран. Древний, древний Азербайджан: историко-географические очерки. Баку: Гяндзлик, 1983 http://elibrary.bsu.az/yemii/ebokspdf/drevniy_az%C9%99rbayan.pdf – s.10

¹³³ Hacıyev F.V. Gürcüstan coğrafyasında eski türkler: Buntürklerden Karapapaklara / I Uluslararası Uzak Asya'dan Ön Asya'ya Eski Türkçə Bilgi Sənəti, Afyonkarahisar, 18-20 Kası 2009 – s.302

M.Senkovskinin "Gürcüstan tarixinə dair şübhələr" əsərində qədim dövrlərdən XII əsər qədər Tiflis şəhərinin mövcud olması və gürcülərlə heç bir əlaqəsinin olmadığını əsaslandırması və bu mövqeni Dhossen və M.Bayer tərəfindən müdafiə edilməsi da göstərir ki, Tiflis və Kaxetiyanın Albaniyaya daxil olması haqda fikrində A.Yanovski haqqı olmuşdur¹³⁴.

Bundan əlavə "Gürcüstanın döndərilməsi" əsərində gürcü çarlarının siyahısına diqqət etdikdə görürük ki, iberlər Msxeta və ətrafinə e.ə. IV əsrde Azom dövründə gəlsələr də burada möhkəmlənmələri bizim eranın I-II əsirinə qədər uzanıb¹³⁵. Arşukun hakimiyyət illərində onlar Kaspini işğal edirlər (e.ə 20-e.ə. 2), amma, mənbə burada şəhərin kimdən alındığını göstərmir. Bili-nən odur ki, bu yaşayış məntəqəsi o qədər böyük imiş ki, iberlər bu şəhəri ələ keçirən kimi buranı idarəcilik mərkəzinə çevirməyi düşünürərlər¹³⁶. Yalnız, Rok, Qartam və Bratmandan sonra, yəni, təxminən eramızın I-II əsrlərində iberlər Msxeta və ətrafında möhkəmlənlər ki,¹³⁷ albəttə bunda Gürcüstan-Roma münasibətlərinin ittiifaqə çevriləməsi, Daryal qapılardan sarmatlar vasi-təsilə iber ordusunun gücləndirilməsinin avazsız rolu var¹³⁸. Al-

¹³⁴ Nəcəfov T. Cahangir Zeynalogunun "Şirvanşahlar yurdu" əsəri haqqında // AMEA Tarix institutu, Elmi əsərlər, 28-ci cild, 2009 – s. 74; Zeynəloğlu C. Şirvanşahlar yurdu. İstanbul: Cumhuriyet kitabxanası, 1931 – s.15-16; Яновский А. О древней Кавказской Албании // ЖМНП, 1846 – s.122

¹³⁵ Обращение Грузин. Пер. с древнегруз. Э.Такаяшвили. Ред. М. Чхартишвили / Ред. кол. III. В.Дидигури, М. Д. Абашидзе, З. Н. Александзе и др. АН ГССР, Комис. по источникам истории Грузии. – Тб.: Ила. «Мединереба», 1989 – с.23; Stephen H. Rapp Jr., Studies in Medieval Georgian Historiography: early texts and eurasian contexts. Corpus Scriptorum christianorum orientalium. Editum Consilio. Universitatis Catholicae Americae Et Universitatii Catholicae Lovaniensis. Vol. 601. Subsidia tomus 113. Lovani in Aedibus Peeters. 2003 – s.273

¹³⁶ Обращение Грузин – s.24

¹³⁷ Stephen H. Rapp Jr., Studies in Medieval Georgian Historiography: early texts – s.286

¹³⁸ Gürcüstan Tarixi (Başlangıçtan 19.Yüzyılına kadar). Nikoloz Berdzenishvili, Simon Canaya [Ivane Cavahişvili]. İstanbul: Serin yayınları, 2.Baskı, 2000 – s.69

baniyanın da bu münasibətlər fonunda Romanın müttəfiqinə çəvrilməsi¹³⁹ diqqəti cəlb edir. Albaniyaya təhlükə əsasən cənubdan – Parfiya, daha sonra Sasanilər və qərbən – Roma tərəfdən gəldiyi üçün yəqin ki, onların İberiya ucqarlarındakı əraziləri çox vaxt diqqətdən kənar qalır, iberlər də bundan istifadə edib şəhərləri əla keçirə bilirdilər.

Burada bunu da qeyd etmək yerinə düşərdi ki, Dəryal qapısının adlandırılması məsələsinin özü də bir çox hallarda ərazinin mənşəbiyyəti barədə önemli ipuçları verir. Bəzən Kaspi qapıları, Alban qapıları, orta əsrlərdə Aran və ya Alan qapıları, Xəzər qapıları adlanan bu qapılar Arranın-Albaniyanın şimal sərhədinin Dəryal keçidində sona çatdığını göstərirdi. Vasak Syuni Vardan Mamikonyana yazdığı məktubda deyir: "Mən Kartli idarəcisi olduğum vaxtlar və Alban qapıları əlimdə ikən hunlular əlaqəni mən qurdum."¹⁴⁰ Mənsurun dövründə də bu qapıların Aran və ya Alan qapıları adlandırılması təsadüfi deyil.¹⁴¹

Əlbətə, iştənilən ərazi zaman – zaman işğallara və müxtəlif yürüşlərə məruz qalır və zaman keçidkə oranın etnik tərkibi dəyişikliyə məruz qalır. Gürcülərdə də Tiflis şəhərinə aid ilk məlumatların məhz bizim eranın IV əsrin II yarısı ilə bağlı olmasının səbəbələri yəqin ki, yənə də eyni səbəb - bu regionda həyata keçirdikləri işğallarla və təsirlə bağlıdır¹⁴². Albaniyanın IV əsrə başının Sasani – Roma müharibələrinə qarışması və qərb torpaqlarında bu dəfə Roma işğalçılara qarşı mübarizə aparması güman ki, 3 əsrən sonra yənə də onun qərb və şimal – qərb ucqarlarının mühafizəsinin təşkilinə diqqətini azaltmışdı. Sasani imperiyası isə bu dövrdə iri şəhərlərə, ticarət yolları üzərində yerləşən şəhərlərə və sərhəd şəhərlərinə daha çox diqqət verirdi. Tiflis də belə şəhərlərdən biri idi. Burada xüsusilə 371-ci ildən sonra Albaniya hökməndarı Urmayırın (313-371) Sasani qoşunları tə-

kibində mağlubiyyətini və erməni dəstələrinin Muşeq Mamikonyanın başçılığında albanlara məxsus Girdiman, Kolt, Uti, Şakaşen, Arsax kimi qərb vilayətlərini əla keçirməsini qeyd etmək lazımdır¹⁴³. V əsrda isə albanlardan fərqli olaraq II Yezdagird (438-454) zamanında Sasanilərə qarşı olan üsyandan gürçülər demək olar ki, kənar qaldılar. Nə Yegiçə, nə da Lazar Parpetinin üsyən haqqında və üsyana başlılıq edənlər haqqında verdikləri məlumatlarda gürçü asılzadələrinin adı çəkilmir¹⁴⁴. Onların kənardə qalması və itki verməməsi güclənmələrinə və sasanilərin nəzərində etibar qazanmalarına səbəb olmuşdu. Albanlar isə bu üsyənlər nəticəsində xüsusişə şimal-qərb və qərb sərhədləri zərər çəkmişdi. Eyni zamanda Albaniya hökməndarı II Vaçenin (444-463) Sasani şahı Firuza (459-484) qarşı olan üsyəni da Albaniyanın zəifləməsinə və şah hakimiyətindən möhrum olmasına səbəb olmuşdu. Belə ki, onun üsyənini yartırmaq üçün Firuz Alan qapıları-Dəryal qapılarını açırmış, haylandur hunlарını Albaniyaya davət etmiş, bir illik müharibə nəticəsində Albaniyanın şimal-qərb və qərb bölgəsinə tamamilə hunlar nəzarət etmişdi¹⁴⁵. Eyni ərazilərə hücum haqqında məlumatı fərqli formada gürçü mənbəsi də verir: "Vaxtanq 10 yaşında ikan saysız-hesabsız osetin qoşunu bu tərəfə keçib Kartli torpaqlarını Kürdən Hunana qadər işğal edib, tarlaları yandırdılar Əhalini əsir alıb getdilər Kartli, Kaxeti, Klarcet və Eqrisi torpaqlarını əsir al-

¹⁴³ История Армении Фавстоса Бузанда. Пер. с древнеармянского и комментарии М.А.Геворгяна. Под ред. С.Т.Еремяна. Ереван: Изд. Акад. Наук Армянской ССР, 1953 – с. 162; Bünayadov Z.M. Azərbaycan VII-IX əsrlərə. Bakı: Azərnəş, 1989 – s.183; Favstos Buzand. Ermanlının tarixi (ingiliscə) - <http://www.attalus.org/armenian/pbtoc.html> - V, 5-ci bölmə

¹⁴⁴ Alasania G. Gürcüler ve İslam Öncesi Türkler – s.20

¹⁴⁵ Moisey Kalankatuklu – Albaniya tarixi. Mxitar Qoş – Alban salnaması. Müqaddimə, tərcümə, qeyd və şəhərlər akademik Ziya Bünayadovundur. Bakı: "Elm" nəşriyyatı 1993 – s.41; Egişə. O Vardanə və woyne armenijskoi. Пер. с древнеарм. И.А.Обрели. Ереван: Изд. АН Армянской ССР, 1971 - с. 169-170; Alasania G.- s.22; Džaferov Y.R. Günnyi və Azerbaycan. Bakı: «Azernews», 1993 – s.52-53

¹³⁹ Yenə orada

¹⁴⁰ Alasania G. Gürcüler ve İslam Öncesi Türkler – s.21

¹⁴¹ Yenə orada, s. 100

¹⁴² Обращение Грузии – s. 29

madan buraxıb Ran və Movakanda əsir alındılar¹⁴⁶. Q.V.Tsulaya açıqlamasında bu ovşların hunlар olduğunu deyir. Bu mənbədə torpaqlara iddia etmək üçün bəlkə rənləməti bir az səhv formada versələr da, belə ərazi adlarının həmin dövrdə olmaması bilinsə də, hunların əsas Albaniyaya zərbə vurdugu açıq-aydın görünür. Hunların Dəryal keçidi vasitəsi ilə Albaniyaya yürüşünə sonralar da şahid oluruq.

Güman ki, bu hadisələrdən sonra albanlar Tiflis və ətraf ərazilər üzərində nəzarəti tamamən itirmişdi və şəhərə hərbi nəzarəti Sasani'lər edirdi. Texminən eyni vaxtda bu şəhərdə Sasani qoşunları qərbədən gələn Roma işgallarına qarşı durmaq məqsədi ilə möhtəşəm qala inşa etmiş, şəhərin strateji əhəmiyyətini yüksəltmişlər¹⁴⁷. Beləliklə şəhər orta əsrlərin əvvəlində tam fərqli strateji əhəmiyyət qazanmağa başlamışdır. Priskin verdiyi məlumatda görə artıq 466-ci ildə hunlar Kaspi qapısından keçmək istəyərən buranın sasanilər tərəfindən qorunduğuunu şahidi olurlar və başqa yoldan keçərək iyerlərin torpağına gəlirlər¹⁴⁸. Ərzəzidə hunların hücumu nəticəsində alban nüfuzunun azalması, Sasani qəmizzonunun Tiflisə yerləşdirilməsi şəhərə mərkəzi hakimiyyətdən qopma imkanı vermiş, bu da öz növbəsində bölgəyə Kartlı çarlarının təcavüzkar meyllərini artırmış və əraziyə zaman keçidkən gürcü iddiaları olmuşdur. Bu amil özünü xüsusən Sasani hökmətlər sülaləsinin bir qolunun nümayəndəsi olan fars əsilli gürcü çarı Vaxtanqın (447 – 502) dövründə daha bariz göstərir. II Vaçenin (444 – 463) taxtdan imtina etməsindən sonra Albani-

¹⁴⁶ Джуаншер Джуаншиериани. Жизнь Вахтанга Горгасала. Пер. Г. Чулая / Ред. кол.: Ш. Дзидзигури, М. Абашидзе, З. Александзе и др. АН ССР, Инт. этнографии, АН ГССР, Комисс. по истории. истории Грузии. Тб.: Издательство «Мецениреба», 1986 – с.146; Gürcistan tarımı (Eski çağlarından 1212 yılına kadar). Gürcüceden çeviren M. Brosset – s. 121; Alasania G.- s.22

¹⁴⁷ Лордкипанидзе М. Д. Тбилиси – с. 3

¹⁴⁸ Известия древних писателей греческих и латинских о Скифии и Кавказе. Собран., издал с русским переводом В.В.Латышев. Том I. Санкт-Петербург: Тип. Императорской Академии Наук, 1890 – с. 843; Alasania G.- s.23; Джазаров Ю.Р. Гуны и Азербайджан – с. 53

yada Sasani mərzbanlarının hakimiyyət dövrü başlayır¹⁴⁹. Vaxtanqın İran hökmətləri ilə yaxşı münasibəti və Sasani hökmətləri ilə yanaşı Albaniyadakı Sasani mərzbanları ilə qohumluq əlaqələri ona bəlkə də Azərbaycanın şimal – qərb torpaqlarında nüfuzunu qismən yaymağa imkan vermişdi¹⁵⁰. Eyni zamanda Vaxtanq hakimiyyət göldükdən sonra hunlara da müttəfiqlik əlaqəsi qurur. Gürcü mənbəsi qeyd edir ki, Vaxtanq şimaldan cənuba qədər keçidləri əla keçirməyə başlayır¹⁵¹. “Və o (Vaxtanq) bir yepiskopu Bolnisisi, birini Rustaviya, birini Xornabuciya, birini Xunani qarşısında yerləşən Aqarakids oturtdu.”¹⁵² Ancaq, qismən əfsanəvi xarakter daşıyan mənbədəki bu məlumatın nə dərəcədə həqiqətə uyğun olduğunu təyin etmək mümkün deyil. Eyni zamanda həmin mənbəyə əsaslanıq Vaxtanq Ucarma şəhərinin müdafiəsini möhkəmlədir, Tiflis şəhərinin əsasını qoyur, yeni müdafiə tikililəri qurur, köhnələrini möhkəmlədir¹⁵³. Bunu əminliklə demək olar ki, bu şəhərlərin hər birinin tarixi gürcü mənbələrinin göstərdiyi tarixdən daha qədimə gedib çıxır. Burada söhbət əlbəttə ki, şəhərsaldan deyil, işğaldan gedir. Eyni zamanda ərəb mənbələrini Priskin məlumatları ilə birgə araşdıranda məlum olur ki, buradakı həmin dövrdə qala – şəhər, istehkam salma mədəniyyəti Vaxtanqa deyil, mahz Sasani hökmətlərinə aid olmuşdur. Təbəri deyir: “Həqiqətən Firuz (459-484) Reyda şəhər tikməyi əmr etdi və onu Rəm Firuz adlandırdılar, Curcan və Bab Sul (Çola capısı) arasında şəhər tikməyi əmr etdi, onu Ruşən Firuz adlandırdılar”¹⁵⁴. Bələzuri yazar: “Firuzun

¹⁴⁹ Moisey Kalankaukul. Albaniya tarixi – s.42, s.48

¹⁵⁰ Джуаншер Джуаншиериани. Жизнь Вахтанга Горгасала–s.141; Мровели Леонти. Жизнь Картлийских царей–s.37; Gürcistan tarımı (Eski çağlarından 1212 yılına kadar). Gürcüceden çeviren M. Brosset – s. 119-120

¹⁵¹ Alasania G.- s.24

¹⁵² Джуаншер Джуаншиериани. Жизнь Вахтанга.–s. 199, Gürcistan tarımı (Eski çağlarından 1212 yılına kadar). Gürcüceden çeviren M. Brosset – s. 161

¹⁵³ Джуаншер Джуаншиериани. Жизнь Вахтанга.–s. 200; Gürcistan tarımı (Eski çağlarından 1212 yılına kadar). Gürcüceden çeviren M. Brosset – s. 162

¹⁵⁴ Ət-Təbəri. Tarix ər-Rusul vəl Muluk. 11 cildə. II cild. Tab'at-uş-Səniyyə

oğlu Qubad (488-531) (xəzərlərə qarşı savaşaraq) Araz çayından Şirvana qədər olan əraziləri fəth etdi. Sonra Arranda Beylaqan şəhərini və Bərdə şəhərini bina etdi, Bərdə bütünlükla "sug" (şəhəd şəhəri – möhkəmləndirilmiş qala) idi. Daha sonra Xəzər şəhəri olan Qəbələni, Şirvan ərazisində olan Alban səddini və əl-Lan səddini bina etdi. Alban səddi üzərinə 360 şəhər bina etdi. Bu şəhərlər Bab əl-Əvvab salınandan sonra dağıdıldı. Qubaddan sonra onun oğlu Ənuşirəvən Kisra (Xosrov) ibn Qubad (531-579) malik oldu. O, Şabran, Məsqət şəhərlərini, daha sonra Bab əl-Əvvab şəhərini saldırdı. Bu şəhər dağda yol üzərində yerləşdiyi üçün Əvvab (qapılar) adlandırıldı. Saldırıldığı bu şəhərlərdə siyasiçilər adı verdiyi bir xalqı yerləşdirdi. Arran torpağında o, Şəkkən, Qəmibərən qapılarını və Dudaniyyə qapılarını saldırdı. Və hər biri 12 qapı olan, hər qapı bir dəfə qəsr olan, Dzurdzuqiyə qapılarını saldırdı. Curzan torpağında Suğdəbil (Tiflisin şimal-şərqi, Kürün sol sahilini) adlanan bir şəhər saldırıb soğdiləri və cengavər, döyüşçü, süvarı əvladlarını (ابناء فارس) oraya yerləşdirdi, buranı məsəlləh, silahlı bir məntəqəyə çevirdi. O, Curzanın Rurnla (bizanslılarla) həmsəhəd olan hissəsində Bab Firuz Qubad (Firuz Qubad qapısı), Bab Laziqə (Laziqa qapısı) adlı qəsrlər və Trabezündə dənizi sahilində Bab Bariqa (Bəriqa qapısı) adlı bir qəsr tikdi. O həmçinin Bab əl-Lan (Alan qapısı), Bab Səmsaxi (Səmsaxi qapısı), Cərdəman qalasını və Şəmsulda qalasını tikiirdi.¹⁵⁵ Həm Priskin, həm də ərəbdilli müləllişərin fikirləri gürət mənbələrində Vaxtanqın Firuz və Qubad dövründəki şəhər – istehkam salma, inşə etmə fəaliyyətini şübhə altına salır. Ola bilsin ki, Qubad dövründəki daxili çəkışmələrdən, ərazilərə nəzarətsizlikdən istifadə edən Vaxtanq bəzi salınmış qalaların ərazisini qəsh edə, ələ keçirə bildi.

(İkinci nəşr). Təhqiq Muhammed Obu-l Fadıl İbrahim. Qahirə: Daru-l Ma'arif bi Misr. 1968 – s. 83
¹⁵⁵ Əl-Balazuri, Əhməd ibn Yəhya ibn Cabir, Kitab Futuh əl-Buldan. Haqq-ıahu və şərh. Abdüllah Ənis Tubba. Beyrut: Muassasatu-l Muaf. 1987. S.273-274

Mənbədəki Vaxtanqın ərazisini genişləndirmə fikri ilə bağlı M.D.Jordkipanidze və D.L.Musxelişvili'nin redaktorları olduğu Gürcüstan tarixi öcherklarında N.S.Canaşyanın müəllifi olduğu "Vaxtanq Qorqasal. Kartli V əsrin II yarısı" başlıqlı bölümə gürət alımları əzləri da etiraf edir ki, belə şəhər tikintilərinin (Tiflis, Ucarma, Çeremi) genişləndirilməsi Vaxtanqın şərqdəki (eyni zamanda cənubdakı – R.M.) işgalçi siyaseti ilə bağlı idi, bu tərəfdən yeni ayalatların birləşdirilməsi ilə əlaqədar idi¹⁵⁶. Bütün bunlara əsaslanaraq bunu demək olar ki, adı çəkilən bütün bu ərazilər Albaniyanın şimal – qərb torpaqları idı və Urnayrdan sonra başlayan zəifləmə və II Vəqədən sonra başlayan hökmədarlıqlı və torpaqların müəyyən hissəsinin itirilməsi dövründə Sasanid hökmədarları sülaləsindən olan və farslarla və hunlular yaxşı münasibəti olan, gürət çarı Vaxtanq məhz Sasaniłərə və hunlara arxalanaraq buraları qəsb etmişdi. Bu iddiam gürət alımı D.L.Musxelişvili da təsdiqləyir. Belə ki, o, "Ucarma şəhəri" adlı tədqiqatında belə qeyd edir: "Coğrafi-tarixi aspektindən Ucarma şəhəri qədim gürət hərbi-inzibati rayonları-eristavlıqları olan Kaxeti və Kuxetinin şəhərdə bitişiyində, həmçinin Ereti vilayətində yerləşirdi, hansı ki, bütün məlumatlara əsasən ilkin olaraq albən tayıfa ittifaqının tərkibinə daxil olmuşdur. Bu cür məvqə sonralar Ucarma şəhərinin Kaxeti siyasi vahidinin mərkəzi olmasına gicilələ şəkildə töhfə vermişdi. Bu hadisə eyni zamanda qədim şərqi gürət dövlətinin (Kartli-Iberiya) Alban dövləti ilə əlaqələri ilə bağlıdır."¹⁵⁷ Ucarmanın albən torpağında yerləşməsinin D.L.Musxelişvili tərəfindən təsdiqlənməsi də, sonralar Kaxetinin mərkəzi olmasına qeyd etməsi və buraları Kartli ilə uğursuzca əlaqələndirən

¹⁵⁶ Gürcüstanın tarixi öcherkları. II cild. Red. M.D.Jordkipanidze, D.L.Musxelişvili (rusca) http://dspace.nplg.gov.ge/bitstream/1234/3174/1/Ocherki_Istoriia_Tom_II.pdf - s.41

¹⁵⁷ Мусхелишвили Д.Л. Город Уджарма (историко-археологическое исследование). Автореферат диссертации на соискание учёной степени кандидата исторических наук. Тбилиси: Издательство Академии Наук Грузинской ССР, 1956 – s.4

dirmək istəməsi, əslində Kaxeti və Ereti adlandırdıqları bu vilayətlərin hər ikisinin Albaniya torpaqları olması və gürçü mənbələrinə inançlı buraların gürcüler tərəfindən sonralar qəsb ediləsi deməkdir. Eyni tədqiqatda D.L.Musxelişvili Kaxetinin dağlıq hissəsinin iberlaşmasının göləcəkdə gürçü etnik elementinin (Iberian-R.M.) Eretiya ekspansiyası üçün əsas baza rolunu olduğunu qeyd etməklə¹⁵⁸ Kaxetiyənin da İberiyaya heç bir aidiyyatı olmadığını etiraf etmiş olur.

Lakin, Albaniyada çar hakimiyətinin yenidən bərpası və III Vaçaqanın hakimiyətə gəlməsi böyükən alban nüfuzunu tam olmaması da yəqin ki, yenidən bərpa etmişdi. Buradakı və bura qonşu ərazilərdəki xristian məbədləri də - məsələn Telavidəki Alaverdi (Alvan) kilsəsi və İkalto monastırı, Sıqnaxdakı Dcheremi kilsəsi və Xirs monastırı və s. alban hökməndəri III Vaçaqanın (487-510) bölgədə xristianlığı yaymaq üçün göstərdiyi cəhdərinin nəticəsidir¹⁵⁹. Məhz buna görə də gürçü tədqiqatçısı A.Q.Şanidze müasir Şərqi Gürcüstən torpaqlarında aşkar edilmiş çoxsaylı xristian abidələrini Qafqaz Albaniyası xristian arxitekturasına məxsus tipik abidələr olduğunu müəyyənləşdirmişdir¹⁶⁰. A.Q.Şanidzənin bu fikrini Moisey Kalankatuklunun verdiyi bu məlumatla qüvvətləndirmək olar. "Mömin Vaçaqan Şərqi ölkəsində ildə olan günlər miqdardında kilsələr tikdirib"¹⁶¹. 510 - cu ildə Albaniyada hökməndər hakimiyəti yenidən lağış edilir. Bunu əksinə Kartlidə isə hökməndər hakimiyəti davam edir və yəqin ki, Albaniyanın şimal - qərb torpaqlarına gürçü iddiaları yenidən güclənməyə başlayır. Bu qəşbkarlıq siyaseti o qədər güclü idi ki, gürçü mənbələrinin verdiyi məlumatə görə gürçü çar Daçi (502-514) Albaniyada yerləşən Tiflis şəhərini özünə paytaxt seçmişdi. Ancaq onun həmin bölgənin idarəciliyində nüfuzu kifayat qədər güclü deyildi. Belə ki, Daçının Tiflisə çox yaxın

¹⁵⁸ Musxelishvili D.L. Город Уджарма - с. 6

¹⁵⁹ Hacıalı Ş. Şimal-Qərb Azərbaycan - s. 90

¹⁶⁰ Yənə orada, s. 91

¹⁶¹ Moisey Kalankatuklu - s. 202

olan Kaxetidə yaşayan dağlılar və xüsusən də nupatiylər arasında xristianlığı yaymaq cəhdləri uğursuz alılmışdır¹⁶². Bu da onu sübut edirdi ki, gürçülər bu əraziyə tamamilə deyil, qismən sahib ola bilmişdilər. Eyni zamanda M. Brosse Vaxuştinin bu əraziləri Nuxpati və ya Nupati adalandırmış cəhdini elmi həqiqətə uyğun görmür, üşyan qaldıran ərazinin Nopapat olduğunu və Lazistanda yerləşdiyini qeyd edir¹⁶³.

Bundan əlavə Platon İosseliani "Gürçü kilsəsinin qısa tarixi"nda Vaxtanq Qorqasalın dövründə gürçü kilsəsinin avtokefaliy-müstəqillik əldə etdiyi qeyd edilir¹⁶⁴. Bu kilsəyə tabe olan ərazilərdə Alaverdi arxiyepiskopluğu, Rustavi, Dumanis, Bolnis, Tiflis yepiskopluğu kimi alban ərazilərinin olması diqqət cəlb edir¹⁶⁵. Tiflisə xırda yepiskopluğun verilmesi Vaxtanq dövründə buranın gürçülər üçün hələ tam əhəmiyyət daşımadığını bildirirdi. Siyanda Ani kimi gürçülərlə əlaqəsi olmayan yerlər də var. Bu da onu isbat edir ki, Vaxtanqın avtokefaliy qazandırdığı kilsə sirf gürçü kilsəsi deyil, xalkedon alban, gürçü və ermənilərin kilsəsi idi. Sadəcə əlaqə gürçülər xalkedonluğunu dövlət səviyyəsində qəbul etdikləri üçün burada xalkedon kilsəyə himayədarlıq və bu kilsədə üstünlük onlara keçir. Bundan əlavə gürçü kilsə tarixçisi qeyd edir ki, gürçü kilsəsi müəyyən dövrə sülhə yaşadıqdan sonra albanlar adlanan bidətçilər tərəfindən ciddi şəkildə təsirləndi. Gürçü vaizləri alban bidətçilərə qarşı mübariza aparmağa başladılar. Gürçü kilsəsinin qısa tarixində alban bidətinin maniçilik və Suriya bidətindən təsirləndiyi qeyd edilir¹⁶⁶. Güman ki, mənbədə albanları xüsusi əlaqə qeyd edilməsi Albaniyanın qərb və şimal-qərb ərazilərində alban monofizit və gürçü diofizit kilsə-

¹⁶² Джуаншер Джуаншиани. Жизнь Вахтанга - с. 209;

¹⁶³ Грузинская история (Eski çağlarından 1212 yılına kadar). Gürcüceden çeviren M. Brosset - s. 167, 682-ci qeyd

¹⁶⁴ Иосселиани П. И. Краткая История Грузинской Церкви. Санкт-Петербург: Издание второе. В тип. А. Сычева, 1843 - с. 35

¹⁶⁵ Иосселиани П. И. Краткая История Грузинской Церкви - с. 36

¹⁶⁶ Иосселиани П. И. Краткая История Грузинской Церкви - с. 52

ləri arasında mübarizə əks olunub. Bu da onu sübut edir ki, gürçü kilsəsinə tabe olan bütün yepiskopluqlar heç də hamisi gürçü nüfuz dairəsinə daxil deyildi. Xalkedon albanlar alban bidətlərinin monofitiz vəzvlərindən və təbliğatlarından sonra öz etiqadlarını dəyişdirirlərmiş. Yəqin ki, burada siyasi nüfuzu da nəzərə almaq lazımdır.

Bütün bu tarixi mənbələrlə və məlumatlarla yanaşı ərab coğrafiyası – soyahaların Arran (Azərbaycanın şimal əraziləri) haqqında coğrafi xarakterli qeydlərində də Tiflisə kifayət qədər yer verilir.

İşgal etdikləri ölkələrdə əvvəlki idarə sistemini saxlayan əreblər Cənubi Qafqazı I Yustinianın dövründə adlandırdığı kimmi 4 Ərminiyyəye böllürələr. İbn Xerdadbehin qeydlərinə görə I Ərminiyyəyə əreblərin Arran adlanardıqları tarixi Albaniya ərazisi - əs-Sisəcan, Arran, Bərdə, Beyləqan, Qəbələ, Şərvan və ən əsası Tiflis daxil idi. II Ərminiyyəyə isə Curzan, Suğdəbil, Bab Feyruz Qubad, əl-Lakz daxil idi¹⁶⁷.

IX əsr tarixçisi əl-Bəlazuri də “Ərminiyyənin səthi” bölməsində əvvəlcə Ərminiyyə inzibati bölgüsü haqqında məlumat vermiş, Curzanı II Ərminiyyədə göstərmiş, Tiflis isə Arran və Sisəcanla birlikdə I Ərminiyyənin tərkibində göstərmişdir¹⁶⁸.

Masudi (ö. 956) Tiflisin ətrafındaki kəndlərin yalnız X əsrə gürçülərin olına keçdiyini və Tiflisin müsəlman sərhəd şəhəri olduğunu qeyd edir¹⁶⁹.

¹⁶⁷ İbn Xordadbeh, Əbu-l Qasim Ubeydullah ibn Abdullah. Kitab əl-Məsalik əl-Məmalik. Leyden: E.J.Brill. 1889 – s. 122; Vəlixanlı N. M. IX-XII əsr ərab coğrafiyası – soyahalar Azərbaycan haqqında. Bakı: “Elm” nəşr., 1974 – s. 18

¹⁶⁸ Əl-Bəlazuri, Əhməd ibn Yəhya ibn Cabir. Kitab Futuh əl-Buldan. Haqqaqahu və şərəh. Abdulləh Ənis Tübba. Beyrut: Muassasatu-l Muaf. 1987 – s.273; Əl-Bəlazuri. Kitab Futuhi-l Buldan. Azərbaycanın VII – IX əsrlər tarixinə aid çıxışları. Ərəbcəti-l Tərtilmə edəni, ön söz, qeyd və şəhərlərin məsləlli Hikmat Əkberov / Orta əsir ərab mənbələrində Azərbaycan tarixinə aid materiallar. Vəton tarixi seriyası, AMEA akad. Z. M. Bünyadov adına Şərqşünaslıq İnstitutu. Bakı: “Nurlan” nəşriyyatı, 2005 – s. 153

¹⁶⁹ Əl-Məsudi. Muruc əz-Zəhab və Maedin əl-Cəvahir. C.1. Beyrut: əl-

İstəxri (X əsr) Tiflis şəhərini Arran şəhərləri arasında qeyd edir. O qeyd edir ki, Arranda Bərdə, Bab əl – Əhvab və Tiflisdən böyük şəhər yoxdur¹⁷⁰ və eyni zamanda o qeyd edir ki, Arranın sərhəddi şorqdən qərbdə Bab əl – Əhvabdən Tiflisə qədərdir¹⁷¹.

İbn Havqəl (X əsr) İstəxrinin fikirlərini təkrar edir: "...Arranda Bərdə, əl-Bab və Tiflisdən böyük şəhərlər yoxdur. Beyləqan, Varsan, Bərdic, Bərzənc, Şəməxayı, Şərvan, Abxzaz (Laican), Şəbəran, Qəbələ, Şəkkı, Cənzə, Şəmkur və Hunan isə mühüm olmayan vilayətlərdir; şəhərləri gözəl, eyni böyüklükdə və məhsuldardır, geniş, yararlı təsərrüfat sahəlerinə malikdir". İbn Havqəl eyni zamanda Tiflisdə İslamın hədisi elminin geniş yayıldığıni, bu elmlə məşğul olanlara hörmət edildiyini, Tiflisilərin qədim nəzəriyyələrə (təlimlərə) əsasən sünnlilik tərəfdarlarının fikirlərini müdafiə etdiklərini qeyd edir¹⁷².

Bundan əlavə əl-İdtisi “Nuzhet əl-Muṣṭaq” adlı əsərində qeyd edir ki, Bab ul-Əhvabdən Tiflisdək bütün Rəm əlkəsində yerdə boyaq bitir və burada onu külli miqdarda yiğirlər. Bu məhsul su yolu ilə Xəzərdən Cercana, oradan da karvanla Hindistana göndərilir. Bu məhsul öz keyfiyyətinə görə bütün digər boyaqlardan üstündür¹⁷³.

Əl – Müqəddəsi (d. 946 – ö. 1000) isə belə yazar: “Bərdənin şəhərləri: Tiflis, Qala, Xunan, Şəmkur, Cənzə Qəbələ, Şəkkı, Malazkərd, Təbla Arran dəniz və Araz çayı arasında adaya oxşayır və bütün iqlimin 1/3-i taşkil edir Paytaxtı Bərdədir.”¹⁷⁴.

Məktəbət-ül Asriyyə, 2005 – s.155; Vəlixanlı N. M. IX-XII əsr ərab coğrafiyası – soyahalar..- s.60-61

¹⁷⁰ Əl-İstəxri, Əbu İshaq əl-Farisi. Kitab əl-Məsalik əl-Məmalik. Leyden: E.J.Brill. 1870 – s. 187; Vəlixanlı N. M. IX-XII əsr ərab coğrafiyası – soyahalar..- s.89

¹⁷¹ Əl-İstəxri – s.190; Vəlixanlı N. M. IX-XII əsr – s. 90

¹⁷² İbn Havqəl. Kitab əl-Məsalik əl-Məmalik. Leyden: E.J.Brill. 1872 – s. 243; Vəlixanlı N. M. IX-XII əsr – s. 110

¹⁷³ Bünyadov Z.M. Azərbaycan VI–IX əsrlərə. Bakı: Azəməşr, 1989 – s.151

¹⁷⁴ Əl-Müqəddəsi, Şəmsəddin Əbî Abdullâh Muhammâd ibn Əbî Bakr. Əhsən ət-taqasim fi mə'rifəti-l əqalim. Leyden: BGA, E.J.Brill. 1877 – Bakr. Əhsən ət-taqasim fi mə'rifəti-l əqalim. Leyden: BGA, E.J.Brill. 1877 –

Əl-Müqəddəsi Tiflis şəhərinin görünüşü haqqında da müəyyən məlumatlar verir: "Tiflis – dağın yaxınlığında kiçik qala (və ya möhkəmləndirilmiş yer). Buradan Kür çayı keçir. Bu [şəhər] çayın hər iki sahilindədir və körpü ilə [birleşdirilmişdir]. Şəhərin divarları daşla tikilmiş, sonda isə onu taxtalarla bərkitmışdır"¹⁷⁵.

Əl – Müqəddəsi müasir Telavini də Arran şəhəri kimi qeyd edərək qiymətli məlumatlar verir: "Təbla – burada müsəlmanların 500 evi vardır. Əhalisinin əksəriyyəti xristiandır. Səfali yerdir"¹⁷⁶. Bu da Ptolemyin xəritə məlumatı ilə üst-üstə düşür. Belə ki, Ptolemy də Telayba adlı Albaniya şəhəri qeyd etmişdir¹⁷⁷.

Bu məlumat daha əhəmiyyətlidir, çünki, Tiflisin müsəlman şəhəri olduğu üçün Arrana daxil olduğunu qeyd edənlər Telavini xristian şəhəri olduğu halda Arrana daxil olması qarşısında gatırıcıqları dəlil yoxdur. Beləliklə X-XI əsrə yaşıyan ərəb məlilliləri da "Kartli", "Kvemo Kartli" kimi ifadələrin əsasız olduğunu sübuta yetirir.

Tiflis üçün ərəb mənbələrində göstərilən Arrana aidlik vəziyyəti IV Davin işğalından sonra da dəyişməmişdi. Belə ki, Orta Asiya tarixçisi, mühəddis, ilahiyyatçı və filoloq Əbu Saad Əbdulkərim ibn Məhəmməd əs-Səmani ət-Təmimi əl-Mərvazinin "Kitab əl-Ənsab" əsərində Tiflis haqqında belə buyurmuşdur: "O isə [Tiflis] sərhəd qalası tərəfdə axırıncı Azərbaycan şəhəridir. Oradan bir qrup alim və mühəddis çıxmışdır"¹⁷⁸. Bu kitabda

s.374; Vəlixanlı N. M. IX-XII əsr ərəb coğrafiyası – s. 130

¹⁷⁵ Əl-Müqəddəsi, Şərsəddin Əbi Abdullah Muhammed ibn Ahmad ibn Əbi Bakr. Əhsən ət-taqasim fi mə'rifəti-l əqalim. Leyden: BGA, E.J.Brill. 1877 – s.375-376; Vəlixanlı N. M. IX-XII əsr ərəb coğrafiyası – səyyahları – s. 131

¹⁷⁶ Əl-Müqəddəsi, Şərsəddin Əbi Abdullah Muhammed ibn Ahmad ibn Əbi Bakr. Əhsən ət-taqasim fi mə'rifəti-l əqalim. Leyden: BGA, E.J.Brill. 1877 – s.376; Vəlixanlı N. M. IX-XII əsr ərəb coğrafiyası – səyyahları – s. 132

¹⁷⁷ Claudio Ptolemaei. Geographia – s. 48; Ган К.Ф. Известия древних греческих и римских писателей о Кавказе // СМОМПК – s.169

¹⁷⁸ Əs-Səmani, Əbu Sa'd Abd-ul Karim bin Muhammed ibni Mənsur ət-Təmimi. əl-Ənsab. Taqdim va-t Ta'liq Abdullah Amr əl-Barudi. Əl-Cuz-ul-Xamis (5-ci cild). Beyrut: Dar-ul Cinan, 1988 – s. 50; Əliyeva N. A. "Əs-Səmaninin "Kitab əl-ənsab" əsəri..." – s. 122, s. 161

Kurc-Gürcüstan nahiyyəsi Tiflis şəhərindən böyük göstərilməkə fərqləndirilir: "Kurc Rum tərəfdən Azərbaycan sərhədlərindən (suğur-شور) bir nahiyyədir (regiondur). Oradakı məvalilərdən hədisə qulaq asan və rəvayət edən bir camaaat çıxmışdır"¹⁷⁹.

Sonrakı döndlərdə də vəziyyət eyni cür davam edir. Əhməd ibn Lütfullah "Münəccimbaşı"nın (ö.1702) müxtalif mənbələrə əsasən yazdığı "Camii əd-Düvəl" əsəri bu cəhətdən fərqləndirilməlidir. Onun əsərində Aranın ən məşhur şəhərləri arasında Tiflis və Şəmkurun adları çəkilir¹⁸⁰. Bu əsərdəki məlumatları o əsas mənbəsi olan "Tarix əl-Bab"dan (tərtibi XI əsrin sonu-XII əsrin əvvəlləri) almışdır¹⁸¹.

Gürcü mənbələri ən yaxşı halda XI əsrən etibarən yazılıb. Lakin, tarixi hadisələrin bir başa müasiri olan IX – X əsr ərəb coğrafiyasınası Tiflisin Arran (Şimali Azərbaycan) şəhəri olduğunu qeyd edirlər. Vaxt və məlumat etibarı ilə ərəb mənbələri gürcü mənbələrindən daha etibarlıdır.

Bütün bunlardan çıxan nəticədən məlum olur ki, gürcü tarixçilərinin "Kartli", "Kvemo Kartli" və "Kaxetiya" adlandırdıqları ərazilərin gürcülərə və İberiyaya ümumiyyətlə heç bir daxli yoxdur.

Beləliklə məlum olur ki, istər antik dövrə, istərsə də orta əsrlərdə İberiya və ya Curzan deyilərkən müasir Gürcüstan Respublikasının İmeretiya, Quriya, Meqreliya, Gürcüstandan kənardakı tarixi Eqrisi torpaqları, svanlar yaşıyan torpaqlar qismən və Şida Kartli və Msxeta Mtianeti əraziləri daxil imiş. Tarixi Kartli əyalətinin torpaqlarının ərazisi isə müasir Şida Kartliyə və Msxeta Mtianetiyyə uyğun gəlir ki, burada da gürcülər buntürk və hunlularla qarşıq şkil-

Səmaninin "Kitab əl-ənsab" əsəri Azərbaycanın mədəniyyət tarixinə dair mənba kimi". Bakı: "Şərq-Qərib", 2010 – s. 106, s. 147

¹⁷⁹ Əs-Səmani, Əbu Sa'd Abd-ul Karim bin Muhammed ibni Mənsur ət-Təmimi. əl-Ənsab. Taqdim va-t Ta'liq Abdullah Amr əl-Barudi. Əl-Cuz-ul-Xamis (5-ci cild). Beyrut: Dar-ul Cinan, 1988 – s. 50; Əliyeva N. A. "Əs-Səmaninin "Kitab əl-ənsab" əsəri..." – s. 122, s. 161

¹⁸⁰ Minorsky V. Studies in Caucasian History. Cambridge Oriental Series, N.6, London: Taylors Foreign Press, 1953 – s. 6

¹⁸¹ Yenə orada, s. 4

də yaşımlılar. Müasir Kvemo Kartli, Kaxetiya və Tiflis bölgəsi isə albən tayfalarının maskunlaşdıqları torpaqlar olub.

Yuxarıdakı müləhizəni əhalinin say göstəricisi və ərazinin relyefi də səbüt edir. Belə ki, Strabonda qeyd edilir ki, "İberiya-hilar nisbətən onlar (albanlar) daha çox qoşun çıxarırlar. Mohz onlar 60 min piyada və 22 min atılım silahlandırırlar"¹⁸². Plutarxda bu rəqəm 12 min olaraq göstərilmişdir¹⁸³. Həm say üstünlüyü həm də Strabonda başqa bir yerdə qeyd edilən albanların əsasən maldarlıqla məşğul olması və onların bu cəhətdən köçərilərə yaxın olması¹⁸⁴ faktorları onları iberlərdən daha geniş ərazilərə yayılmalarını şətləndirdi. Say üstünlüyü Ptolemydə də İber şəhərlərindən on dənəsi, albanlardan isə 29 şəhərin qeyd olunması ilə də əzəsini tapır.

Bütün bu məlumatları ümumiləşdirəndə müasir dövrə olduğunu kimi orta əsrlərdə da müasir Gircüstan Respublikasının canub, şərq və canub – şərq bölgəsinin əhalisinin əsasən Azərbaycanla bağlı olduğu, burada albanların, hunların, sabir türklərinin, xəzərlərin, Xosrovun köçü nəticəsində siyasiçilərin, Soqd əhalisinin üstünlük taşkil etdiyini görürük və tarixən Azərbaycana aid olmasına nəticəsini çıxarıraq.

§2. Tiflis bölgəsinə ilk ərəb yürüşləri

VII əsrin 40-ci illərindən etibarən Cənubi Qafqaz uğrunda Sasanilərlə Bizans imperiyaları arasındaki mübarizədə Sasanilər imperiyasını İslam Xilafatı əvəz etdi. Bu bölmədə qarşıya qoyulan vəzifə ilk ərəb yürüşlərini və ərəb nüfuzunu, bölgədə İslam dininin yayılmasını tədqiq etməkdir.

Sasaniləri məglub edərək İrana təbe olan əraziləri tutan ərəb orduları artıq Xəlifa Əmərin (634-644) hakimiyyət illərində 639-

cu ildə Huzevəfə ibn əl-Yəmən başçılığında Azərbaycanın cənubunu tutmuşdular. VII əsrin 30-cu illərinin sonu- 40-ci illərinin avvalında Ərdəbil fəth edildikdən sonra Arrana - Şimali Azərbaycan fəth yolu açıldı və Suraqa ibn Amrin rəhbərliyindəki ilk müsəlman orduları fəth hərəkatını davam etdirdi. Təbəri hicri 22-ci il (642) hadisələrindən danışarkən Suraqa ibn Amrin ordusunu Arranın dörd istiqamətinə - Bukeyr ibn Abdullahi Mugana, Huzevəfə ibn Əsidi Şəki tərəfdən əl-Lana, Abdurrahman və Salman ibn Rəbiə qardaşlarını bilinməyən bir yerə (Salmanın sonrakı faaliyyətinə əsasən böyük ehtimalla Dərbənd və ətrafi, Xəzər ölkəsinə), Həbib ibn Məsləhətəni də Tiflis fəth etməyə göndərdiyini yazmışqdadır¹⁸⁵. Ordulardan sadəcə Bukeyr müuvəffəq olmuş, Muğan alahisi ilə miliqavilə - amannama imzalamışdır. Mohz bu tarix - 642-ci il Tiflis və ətrafinə ilk fəth təşəbbüsü tarixi, Suraqa bin Amr və Həbib ibn Məsləhətinə də bu fəth hərəkatının təşəbbüsünü olaraq qəbul edilir. Amma Tiflis və ətrafinə ilk fəth təşəbbüsü tarixinə fərqli yanaşmalar da var. Bələzuri hicri 20-ci ilin Məhərrəm ayında İyad ibn Ənanın Ərzənni fəth etdiyini, daha sonra burada Nisibindəkina oxşar bir müqavila – amannama imzaladığını yazar. İyad buradan daha da irəli gedərək Bitlis və Əxlət fəth edər və Əxlət batriqi ilə də amannama imzalayalar. Daha sonra fəhlərə davam edər və İrməniyədən olan Ayn əl-Hamidəyə qatar (العن انحصارنة من ارمنية) və buradan geri qayıdır¹⁸⁶. Ayn əl-Hamidə - Turş su (Turş sulu bulaqlar) adından da görüldüyü kimi şəhər və ya bölgə adı olmayıb xüsusiyyətinə görə ərabların bölgəyə vermiş olduğu bir addır. A.N.Ter-Gevondyan buranın Feodisopol - Ərzənn ola biləcəyini iddia edərkən, Nebi Gümüs və Muhammed Nasir Muhamma Tiflis ola biləcəyini qeyd edirlər¹⁸⁷. İsti suların və təbii hamamları ilə məş-

¹⁸² Təbəri, Əbu Cəfər Muhammed ibn Cəfir, Tarix ar-Rusul və-l Muluk, 4-cü cild (Tahqiq Muhammed Əbü-l Fadi İbrahim) Qahirə: Daru-l Maarif bi Misr, 1970 - s. 157

¹⁸³ Əl-Bələzuri, Əhməd ibn Əyyub ibn Cabir, Kitab Futuh əl-Buldən, Beyrut: 1987 - s. 242

¹⁸⁴ Ter-Gevondyan A. N. Armenia və Arapçık Xalifat. Erevan: İzd. AH

¹⁸² Страбон. География. Перевод, статья и комментарии П.А.Страгановского. Москва: Наука, 1964 - с. 476; Azərbaycan tarixi üzrə çaynaqlar - s.17

¹⁸³ Azərbaycan tarixi üzrə çaynaqlar - s. 22

¹⁸⁴ Страбон. География - с. 475; Azərbaycan tarixi üzrə çay naqlar - s. 16

hur olan Tiflisin Ayn əl-Hamidə ola bilmə ehtimalı böyükdür. Amma, Tiflisin adı daha sonrakı yürüşlərdə daqiq qeyd edildiyi üçün İyad ibn Əmmən birbaşa Tiflis üzərinə deyil, bəlkə Tiflis daha yaxın bir yerdə, və ya Batuma yaxın bir yerə - Borjomi kimi əmələ gəlmişdir. Bulaqları bol və məşhur olan bir yera yürüş etmiş olmasının ehtimalı oluna bilsər.

Bələzurda də bildirilir ki, Həbib ibn Məsləmə Xilat (Əxlat) üzərinə gələrkən Xilatın batriqi onun yanına gələrək İyad ibn Ğanmin məktubunu (fərmanını-amannamə) gətirdi. İyadın bu məktubunda batriqin şəxsiyyətinin, əmlakının toxunulmazlığından, vilayətinin təhlükəsizliyinin təmin olunmasından və xərac verilməsinin müqabilində onun burada vali vəzifəsində qalmasıından bəhs olunurdu¹⁸⁸. İyad ibn Ğanmin batriqdə amannamasının olması, eyni zamanda batriqlə əlaqəsinin və dialoqunun olması bu deməyə asas verir ki, İyad güman ki, Həbibdən avval Cənubi Qafqaz və Şərqi Anadolu ərazisinə taşkil edilmiş bir yürüsə yürüs rəhbəri olmuşdur. Bundan sonra Bukeyr ibn Abdüllah başçılığında başqa bir ordu Muğan ərazisinə gələrək 642-cü ildə yerli əshali ilə bir tabeçilik müqaviləsi - əhd - öhdəciliş müqaviləsi imzalamaşdır. Daha sonra bu ordu Əbdurrahman ibn Rəbiə əl-Bəhilinin ordusuna ilə birləşib Dərbənddən şimala - xəzər türkləri üzərinə yürüs etmisi və burada mağlubiyətə uğradılmışdı (643-cü il). Mağlubiyətə uğrayan qoşunun bir hissəsinin Salman ibn Rəbiə əl-Babdan salamat çıxarır. Xəzər və sahilyannı ölkələrə üz tutub gedənlər isə Cilan və Curnaca hərəkət etmişdir. Onların arasında məşhur sahibilərdən Səlman əl-Farisi və Əbu

Армянской ССР, 1977 – с. 24-25; Gümüş, Nebi. İlk Dönem İslam-Gürcü İlişkileri, Rize: Karadeniz Basın yayın, 2007 – с. 53

¹⁸⁸ Əl-Bələzəri, Beyrut: 1987 – s. 280; Əl-Bələzəri. Kitab Futuhi-l Buldan Azərbaycanın VII – IX asrlar tarixinə aid çıxarışlar. Ərəbcədən tərcümə edilmiş, ön söz, qeyd və şəhərlərin müəllifi Hikmat Əkbərov / Orta asır arəb mənbələrindən Azərbaycan tarixinə aid materiallar. Vətən tarixi seriyası AMEA akad. Z. M. Bilyudov adına Şərqşünaslıq İnstitutu. Bakı: "Nurlan" nəşriyyatı, 2005 – s.159-160; Iz soç. Baladzori. Книга завоевания стран. Текст и перевод проф. П.К. Жузе. Баку: Издание О-ва, 1927 – s.10

Hureyra da var idi¹⁸⁹. Daha sonralar Həbib ibn Məsləmənin başçılığında şamlılar və Salman ibn Rəbiənin başçılığında kufslılar Albaniya ərazisini daxil olmağa başladular.

Həbib hələ VII əsrin 40-ci illarının əvvəllərində Dəbili tutaraq burada möhkəmlənmişdi. Xəlifə Osmann (644-656) hakimiyyətinin ilk illerində isə Naxçıvan çox güman ki, Salman ibn Rəbiə ilə birlikdə Həbib tərəfindən bir ahd müqaviləsi imzalanaraq əla keçirilmişdi. Bundan sonra Salmanın ordusunun Arranın şərq və şimal-şərqinə, Həbibin isə qızıl ərazisine yürüş etdiyini görürük. 645-646-ci illərdə Salman Naxçıvandan Biçənək keçidi vəsaitləri Beyləqan ərazisine yürüş etdi. Buranı tutduдан sonra Bərdəni alan Salman Kufinin "Kitab al-Fitub"-da verdiyi malumatına görə öz süvari qoşunu ilə Curzan ərazisine yürüş edir və geri döñərkən Kürə çatır. Buradan isə Şirvan ərazisine keçərək burada düşərgə salır. Eyni məlumatlar bir az fərqli tərzdə, Curzanın adı qeyd edilməyərək, torpaqlar yalnız Arran torpaqları kimi zikr edilərək Bələzuridə də takrarlanır¹⁹⁰. Salman bu yürüşləri həyata keçirərək Həbib ibn Məsləmə də Albaniyanın qarbindən hərəkət edərək Sisəcan tərəfə yürüş etmiş, Zətu-l Ləcum adlanan yerdə olarkən yerlərinin hücumuna da məruz qalmışdır¹⁹¹. F. Kirzioğlu bu yerin Göyçə gölü附近ında ola biləcəyini qeyd etməsindən, onun yanına Curzan batriqinin ya oranın

¹⁸⁹ Tabari, Əbu Ca'for Muhammed ibn Zirir. Tarix ar-Rusul və-l Müluk (Tahqiq Muhammed Əbu-l Fadıl İbrahim). 11 cild. IV c. Qahirə: Daru-l Ma'arifi bi Misr, 1970 – s.305; Əliyeva N. A. "Azərbaycanın elmi-mədəni mühitinin öyrənilməsində artdıllı mədəniyyətin rolü". Tarix elmləri doktorlu elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya (alyazması həqiqundan) Baki, 2001 – s. 126

¹⁹⁰ Əl-Kufi, Əbu Muhamməd Əhmənd ibn Ə'səm. Kitab al-Futuh (Tahqiq Ali Şiri) al-Cuz-ul-Əvvəl, al-Cuz-us Sani. Beyrut: Dar-ul Ədva, 1991 - s. 343-344; Əhmənd ibn Ə'səm al-Kufi. Kitab al-Fütuh (Fathlər kitabı). Azərbaycanın VII-IX asrlar tarihxina dair çıxarıslar. Ərəbədan tərcümə edəni, qeyd və şəhərlərin adları təxəllüs ləğv etdirilmişdir. B. Bünyadov. Bakı: Azərbaycan Dövlət Nəşriyyatı, 1995 - s.9-10; Əl-Balazuri. Beyrut, 1987 - s. 285-287; Əl-Balazuri. Kitab Futuhu-l Buldan. Azərbaycanın VII - IX asrlar tarihxina aid çıxarıslar - s.158-159

¹⁹¹ El-Belazuri, Beirut, 1987 - s. 282-283.

camaatının elçisi geldi. Sonra Həbib Tiflisə gəlir və təxminən 646-ci ildə buranın əhalisi ilə bir müqavilə bağlayır:

"Rəhmli və Rəhman Allahan adından.

Bu fərمان Həbib ibn Məsləmə tərəfindən Tiflis əhalisini, Məncəlis və Qırmızı Curzandan gələnlərə ona görə verilir ki, onların şaxson özlerinin, habelə kilsələrinin, monastırlarının təhlükəsizliyi təmin olunacaq, ibadətlərinə və s. dini azadlıqlarına zamanət veriləcəkdir. Bu halda onlar öz itaətkarlıqlarını etiraf etməli, ailələrinin hər birindən bir dinar hesabı ilə cizyə verməlidirlər. Can vergisiñ azaltmaq məqsədilə siz bir neçə ailəni birləşdirib bir ailə etməmalısınız və eləcə da biz ailələrin sayını artıq hesab etmək məqsədi ilə onların hər birini bir neçə hissəyə bəlməməliyik. Siz Allahan və onun peyğəmbərinin – ona Allahın xeyir-duası olsun – düşmənlərinə qarşı mübarizədə bacardığınız qədər biza öz məsləhətlərinizlə kömək etməli və biza arxa, da-yaq olmalıdır. Siz köməyə ehtiyacı olan müsəlmanı bir gecə öz evinizdə qonaq saxlamalı və ona əhl-i kitabın istifadəsinə qadağ'a qoyulmamış yeməklərindən təqdim etməlisiniz. Əgər müsəlmanlardan kimse sizin ərzinizdə öz doğmalarından ayrı düşmüşsə, siz onları müsəlmanların sizə ən yaxın olan və sizinla əlaqəsi kəsilməmiş bir dəstəsinə aparib çatdırılmalıdır. Siz İslami qəbul edib namaz qılısanız, onda bizim din qardaşlarımız olarsınız. Əks-təqdirdə, siz cizyə-can vergisi ödəməlisiniz. Əgər müsəlmanların başı qarışq olsa və bu zaman düşməniniz siz məğlub edib özlünü tabe etdirsa, buna görə siz günahkar sayılmayaçaq və verdiyiniz əhədə xilaf çıxmış hesab olunmayacaqsınız. Allah və onun mələkləri şahiddirlər ki, bunlar sizin hüquq və öhdəliklərinizdir. Allah an etibarlı şahiddir (və ya Allah şahid olaraq kifayət edəndir)."¹⁹²

Bir sıra gürçü müellifləri Curzan batriqinin 628-ci ildə Tiflis'i tutan xəzər – türk ordusuna kömək edən Adarnersenin (627-

¹⁹² Əl-Bələzuri. Beyrut, 1987 - s. 283-284; Əl-Bələzuri. Kitəb Futuhi-l Buldan. Azərbaycanın VII – IX əsrlər tarixinə aid çıxarışlar – s. 162-163; İz çox. Baladzorii. Книга завоевания стран – s. 12

637) oğlu II Stepanoz (637-650) olduğunu düşünürələr. Onlar Həbibin yanına gələn elçinin də Stepanoz tərəfindən göndərildiyini iddia edirlər. Lakin, türk tarixçisi N.Gümüş doğru olaraq qeyd etmişdir ki, gürçü kralı II Stepanoz bu vaxt ölkəni oğulları Mir və Arçıl arasında bölüşdürüb Meqreliya ərazisində yaşa-maqda idi. Müasir Gürçüstanın ərbəbində yaşayan hökmədar şərqi-də necə müqavilə bağlaya bilərdi? Həmçinin, 628-ci ildən etibarən Tiflis Xəzər türklərinin hakimiyyəti altında idi. İstanbul halda bura gürçülərin müdaxilə imkanı yox idi¹⁹³. Batriq titulu burada idarəçi deyil, daha çox dinc titula bənzəyir.

Tiflisin ərəblərin yürüşləri ərafasında gürçü hakimiyyəti altında tam olmamasının ən böyük şübutlarından biri gürçü hökmədarlarının adının Tiflisdə deyil, İberianın paytaxtı Mtsxetadakı Cvari monastrında divarda yazılımasıdır. Demək ki, bu dövrə Msxeta hələ öz paytaxt rolunu itirməmişdi. Tiflisdə gürçülərin V-VI əsrlərdəki hakimiyyəti yəqin ki, bu dövrda zəifləmişdi, xüsusiylə xəzərlərin Bizans imperatoru İrakli ilə birlikdə etdiyi yürüsdən sonra gürçülər sərhəddi yəqin ki, yenidən Msxetaya daşmağa məcbur olmuşdular.

Bələzuri qeyd edir ki, bu müqavilədən sonra Həbib Havarehi, Kisalı (Qazax), Hunanı (bu məntəqənin adı türk tayfası hunlarla bağlıdır, məntəqə müasir Qazax yaxınlığında yerləşir-R.M.), Səmsəxini (Samsxe), Cərdmani (V.Silaqadze müasir Qardabaniylə eyniləşdirir), Kustascını (Quştəsfı), Şavşiti, Bazaliti də fəth etdi, buralara da sahib oldu¹⁹⁴. Bu adlar Quştəsfı istisna edilməklə ümumilikdə götürəndə Qərbi Albaniya torpaqlarına ya da Albaniyanın nüfuz dairəsinə daxil olan ərazilər olub. Quştəsfı isə orta əsrlərdə Kür çayının Xəzər dənizinə töküldüyü yerdə verilən ad olub¹⁹⁵. Türkiyə tarixçisi F. Kirzioğlunun Quş-

¹⁹³ Gümüş N. İlk Dönem İslam-Gürçü İlişkileri – s.63-65

¹⁹⁴ Əl-Bələzuri. Beyrut, 1987 - s. 285; Əl-Bələzuri. Kitəb Futuhi-l Buldan. Azərbaycanın VII – IX əsrlər tarixinə aid çıxarışlar – s. 163; İz çox. Baladzorii. Книга завоевания стран – s. 13

¹⁹⁵ Əl-Bələzuri. Kitəb Futuhi-l Buldan. Azərbaycanın VII – IX əsrlər tarixinə

təsfinin Acarışında olduğu iddiası inandırıcı görünmür. Bəlazurinin məlumatına əsasən Həbib ibn Məsləmə yaxınlıqdakı digər bölgələr – Klarcet, Trialet, Xaxeti, Xuxeti, Ardaxan, Bab əl-Ləl, sənərilər, dudanılərlə fərqli müqavilələr imzalayıb. Əgər bu dövrdə gürçü alimlərinin iddia etdiyi kimi mərkəzi Tiflis olan Kartlı deyilən dövlət mövcud idisə nəyə görə Trialeti, Klarceti, Ardaxan ilə fərqli müqavilələr imzalanırdı? Bütün bunlar onu düşünməyə vadar edir ki, müqavilə bağlanan zaman bölgədə gürçü hökmənlərinin nüfuzu yox idi. Adı çəkilən batriq isə yəqin ki, yerli əhalini təmsil edən din xadimi olmuşdur və yerli əhalı Xalkedon olsa da hər hansi bir Xalkedon markəzi hakimiyətə tabe olmamış, qismən müstəqil olmuşlar.

Həbibin təbə etdiyi ərazilər arasında Girdimanı xüsusi qeyd etmək lazımdır. Belə ki, Girdiman heç vaxt gürçülərə mənsub olmamış, daima Mehranlıların əsas qalası olmuşdur. Hətta bəhs edilən dövrdən az bir vaxt sonra isə Cavanşir xəzərələr üzərində qazandığı qələbəyə görə Girdimanda böyük bir kilsə tikidirmişdir (661-664-cü illər arasında). Moisey Kalankatlı kilsənin iki vilayət arasında tikildiyini qeyd edir¹⁹⁶. Bunun səbəbi Cavanşirin həm özüntün, həm də yolu düşənlərin burada rahatlanması, dua etməsi idi. Burada diqqət çəkən məqam kilsənin iki alban vilayəti arasında yerləşməsidir. Buna görə də gürman ki, kilsə Girdimandan Tiflisə gedən ticarət yoluñ üzərində tikilmişdi və bu yolla yəqin ki, soyahət edən də çox idi. Bu da bəhs edilən dövrdə Tiflis ətrafi ərazilərin gürçü hakimiyəti altında olmadığı, əksinə ətraf ərazilərdə Cavanşirin çox güclü nüfuzu olduğunu göstərməkdədir. Girdimanın müqavilədə qeyd olunması eyni zamanda onu da göstərir ki, əsərlər müqavilə bağlayarkən etnik olaraq gürçülüyü nəzərə almırıldı. Güman ki, burada nəzərə alınan amil Xalkedon kilsəsinə tabe edilmiş ərazilər idi.

¹⁹⁵ aid çıxarıları – s. 191

¹⁹⁶ Moisey Kalankatku – Albaniya tarixi. Mixtar Qoş – Alban salnaməsi. Müqəddimə, tərcümə, qeyd və şəhərlər akademik Ziya Bünyadovundur. Bakı: "Elm" nəşriyyatı 1993 – s.130

İslam dininin yayılması məsələsində də vəziyyət bənzərdir. Həbib ibn Məsləmə Tiflisə Əməvilər dövründə ikinci dəfə yenidən amannamə imzaladıqdan sonra burada İslam dinin təbliğ etməkdən ötrü "Quran əhlisi və öz aralarındaki ən alim şəxs" olaraq tanıtıldığı Abdurrahman ibn Caz əs-Sueymini bura göndərir. Abdurrahmanın uğurlu təbliğ fəaliyyəti nəticəsində şəhər xalqının böyük bir qisminin müsəlman olduğu bildirilir¹⁹⁷. Abdurrahmanın təbliği ilə yanaşı Yaqtun verdiyi məlumatə görə Həbib ibn Məsləmənin yanına gətirilən hadiyyələrin dəyərinin təsbit edilib cizy vergisinin bir qisminin buradan qarsılanmasının da Tiflisin islamlaşmasına, əhalinin kütləvi şəkildə İslami qəbul etməsinə təsiri olmuşdur¹⁹⁸.

Ümumiyyətlə götürəndə Qafqazda İslamin yayılmasına qarşı ən çox dirənən xalq gürçülər olmuşdular. Gürçülərdən fərqli olaraq Albaniya-Arran və Cənubi Azərbaycan orazisində İslam sürətlə yayılmışdır. Məsalən, Bələzuri qeyd edir ki, raşidi Əli ibn Əbu Talibin (656-661) vaxtında əl-Əşəs Azərbaycanın hakimi təyin edildi; o oraya gələrkən gördü ki, əhalinin çoxu artıq İslami qəbul etmişdir və Quran oxuyur¹⁹⁹. Burada albəttə ki, Cavanşirin atası Varaz-Qriqorun ərəblərlə münasibətdə yeritdiyi müləyim siyaset xüsusi qeyd edilmətidir. İberiyaya gəldikdə isə vəziyyət fərqlidir. Azərbaycanın şimalindəki zadəganlarının kütləvi şəkildə İslami qəbul etmələrindən farqli olaraq gürçü zadəganları Bizansın tərəfində olmuş, islamlaşmağa müqavimət gös-

¹⁹⁷ Təbəri, Əbu Cəfər Muhammed ibn Cəfir. Tarix ər-Rusul və-l Mülük, 4-cü cild (Tahqiq Muhammed Əbü-l Fadıl İbrahim) Qahirə: Darul-Maaref bi Misr, 1970 – s.162; Təbəri, Tarix ər-Rusul və-l Mülük. Azərbaycanın əsəb işğalları dövrü tarixinə aid çıxarıclar. Ərəbcədən tərcümə edəni, ön söz, qeyd və şəhərlərin müəllifi Cabir İskəndəri // Orta əsəb manబalarında Azərbaycan tarixinə aid materiallar. Vətən tarixi seriyası. AMEA akad. Z. M. Bünyadov adına Şərqşünəbbinq İnstututu. Bakı: "Nurlan" nəşriyyatı, 2005 – s.122

¹⁹⁸ Yaqtun, Şihabəddin Əbu Abdulla. Muc̄əm əl-Buldan. 2-ci cild. Beyrut: Dar Sader, 1977 – s. 36; Gürmüs N. İlk Dönem İslam-Gürcü ilişkileri – s.209

¹⁹⁹ Əl-Bələzuri. Beyrut, 1987 – s. 460; Əl-Bələzuri. Kitab Futuhi-l Buldan. Azərbaycanın VII – IX əsrər tarixinə aid çıxarıclar – s.180

tərmişlər. Məhz buna görə də 653-cü ildə müasir qərbi Gürcüstanə ərablər yenidən yürüş edirlər, 655-ci ildə hətta Qara dənizə qədər irəliləyirlər, lakin, Kür və Araz ətrafını tuta bilsələr də Çorox hövzəsini ala bilmədikləri qeyd edilir²⁰⁰. Bu da gürçülərin, xüsusilə daha qərbədə yaşayanların Bizans dəstəyini alaraq ərablərə və islamlamışa müqavimət göstərməsinin nəticəsi idi. Bütün bunları nəzərə alsaq Tiflis və ətrafının İslama qarşı münasibətdə gürçülər kimi müqavimətçi mövqedə deyil, məhz Albaniya əhalisi kimi islamlamışa təməyülü içində olduğunu görürük. Gürçülərin müqaviməti uzun müddət davam etmişdir. Belə ki, Abbası xəlifə əl-Muqtadirin (908-932) Volqa bulqarlarına İslama dəvət üçün və müttəfiqlik, yardım üçün göndərdiyi nümayəndə heyətinin üzvü olan İbn Fədlanın qeydlərində görülür ki, Səlcuqlulardan daha əvvəl müsəlman olan Bolqar və Xəzər müsəlmanları Xilafətə, Bağdadla əlaqələrini daha yaxın yol olan Qafqaz tərəfdən deyil, uzun və məşəqqətli yol olan Xarəzm – Xorasan karvan yolu vasitəsi ilə təmin edirlərmiş.²⁰¹ Bunun səbəbi isə yuxarıda qeyd etdiyimiz kimi bölgədə daim mübarizə və müharibənin olması, gürçülərin İslama və müsəlmanlara müqavimət göstərməsi idi²⁰². İslamin qəbuluna qarşı gürçülərin dırənməsi amili Tiflisin İberiyadansa Arrana hər tərəflə yaxın olduğunu göstərən ənəmlı faktlardan biridir.

Cavanşirin bu dövrda diplomatik gedis olaraq Bizans tərəfində olması Albaniya xalqına yalnız zərər verirmiş, çünki, yerli xalq bu dövrə ərəb fəthlərini dəstəkləyirdi²⁰³. Buna görə də II Konstantin bura göndərdiyi qoşun Albaniyanı qarət də edir. Cavanşir bütün bunlara baxmayaraq atasının siyasetindən fərqli

²⁰⁰ Kirzioğlu M.F. Kars Tarihi, C. I. İstanbul: İşil matbaası, 1953 – s.218

²⁰¹ İbn Fədlan (Əhməd ibn Fədlan), ibn Abbas ibn Rəsîd. Risalat İbn Fədlan (Haqqqaşa Doktor Sami ad-Duhan) Dımaşq: Mətbuatul Macmu-ıl İslimiyyi-İ Arabiyi, 1959 – s. 73-74; Ramazan Şəsen. İbn Fədlan Seyahatnamesi ve ekleri. İstanbul: Yeditepe Yayınevi, 2010 – s. 2-3

²⁰² Bedirhan Y. Kafkasya və Büyük Selçuklu Devletinin Kafkasya Politikası. Doktora tezi, Konya, 1999 – s.32

²⁰³ Bünyadov Z.M. Azərbaycan VII-IX əsrlərdə - s. 74

olaraq Bizans imperatoru II Konstantla 654-cü ildən etibarən bir neçə dəfə görüşdü, əhamiyyətli imtiyazlar və rütbələr aldı, belliklə o öz ölkəsini və İberiya sərhədlərindən Dərbəndə və Araz çayına qədər olan torpaqları hakimi-mütləq kimi idarə edirdi²⁰⁴. Bunun əksinə olaraq isə xəlifa Osman erməni zadəgan Teodoros Rəstuniya imtiyazlar verdi. Göründüyü kimi bu dövrə bölgədə gürçü zadəganları və gürçü kral sülaləsinin demək olar ki, heç bir fəaliyyəti nəzər çarpmır. Cavanşirin Bizansa yaxın olmasında faktlardan biri də güman ki, onun atasının Bizansdan xristianlıq qəbul etməsi və diofizit olması idi.

653-cü ildə II Baləncər döylüsündə Salman ibn Rəbia əl-Bəhili xəzərlərə mübarizədə məğlub olur və öldürülür. Xəlifə Osman onun əvəzinə Azərbaycan və Arran hakimi kimi Huzeýfa ibn əl-Yəməni hakim təyin edir²⁰⁵. Huzeýfa artıq xilafət canılarının daimi mərkəzinə çevrilmiş Albaniya–Arranın mərkəzi Borda şəhərinə gələrək Qalıqaladan Xeyzan (mənbədə Cızan və ya Ceyzan) arasında olan vilayətlərə amillər təyin etdi²⁰⁶. Güman ki, buradan şimal və qərbədə olan ərazilər Girdiman hakimi Cavanşirin tam hakimiyəti altında idi. Daha sonralar Huzeýfanı növbə ilə Muğra ibn Şuba və Əsəs ibn Qeys əvəz edir²⁰⁷.

Xəlifa Əlinin (656-661) hakimiyyyət illərində Xilafətdəki daxili qarışıqlıqlar və taxt qovğaları səbəbindən Xilafətin Qafqaz üzərində nəzarəti zəifləməyə başlayır. Xəlifə Əli bu ərazilərə erməni Hamazaspı vali təyin etə də o, ikiüzlü siyaset yerdərək Bizansla görüşlərdə də iştirak edirdi. Moisey Kalankatlıının verdiyi məlumatə görə belə görüşlərdən birində Bizans impera-

²⁰⁴ Moisey Kalankatlı. Albaniya tarixi – s. 127

²⁰⁵ Əl-Kufi, Əbu Muhammed Əhməd ibn Ə'səm. Kitab əl-Futuh (Tahqiq Ali Şiri) əl-Cuz-ül-Əvvəl, əl-Cuz-us Sani. Beyrut: Dar-ul Ədva, 1991 – s. 346; Əhməd ibn Ə'səm əl-Kufi. Kitab əl-Futuh (Fəthlər kitabı). Azərbaycanın VII-IX əsrlər tarixinə dair çıxanşlar – s. 11-12

²⁰⁶ Əl-Bələzuri. Beyrut, 1987 – s. 287; Əl-Bələzuri. Kitab Futuh-i Buldən. Azərbaycanın VII – IX əsrlər tarixinə dair çıxanşlar – s. 165

²⁰⁷ Əl-Kufi. Kitab əl-Futuh (Tahqiq Ali Şiri) əl-Cuz-ül-Əvvəl, əl-Cuz-us Sani. (8 cildlə) Beyrut: Dar-ul Ədva, 1991 – s. 346; Əhməd ibn Ə'səm əl-Kufi. Fəthlər kitabı. Azərbaycanın VII-IX əsrlər tarixinə dair çıxanşlar – s. 12

toru Konstans Cavanşirə İran və erməni əyanlarından daha yüksək hörmət basılmış və hətta ona Müqəddəs xaçın zərrəciyini vermişdi ki, bu da erməni əyanları və Hamazaspın paxılığına səbəb olmuşdu²⁰⁸. Bu görüşdən bir il sonra Cavanşir Vaqarşapat (Valarşahabad) şəhərində Bizans imperatoru Konstans tərəfindən bütün Şərqi xalqlarına (Bizans imperiyasından şərqiye yerləşən xalqlara – R.M.) hökmətar təyin edilir²⁰⁹. Xəlifə Əlinin hakimiyyəti dövründə Cavanşirin bütün Qafqazda ən güclü monarch olduğu mübahisə olunmazdır. Bu görüşlərin heç birində İberiya - gürcü əyanlarının adı çəkilmir. Güman ki, onlar Bizansdan tam formada asılı idilər. Albaniya hökmədarı Cavanşirin müqəddəs xaçı saxlamaq üçün Mehranlıların ailə və sülalə mülkü olan Girdiman vilayətində “Allah evi tikməsi” işə²¹⁰ bu əraziyə yaxın bölgənin Tiflis ətrafi ərazi də daxil olmaqla onun nüfuz dairəsi və nəzarəti altında olduğunu göstərməkdədir. Beləliklə, ərəblərin ilk yürüşləri ərefəsində bölgədə həm Bizans, həm də Xilafətin ən güclü hökmədar kimi yeganə qüvvə olaraq tanıldığı hökmədar Cavanşir idi və bu onu deməyə əsas verir ki, Tiflis ətrafi ərazilər (strateji əhəmiyyətinə görə Tiflis şəhəri daxil olmaya bilər) Albanianının nüfuz dairəsinə daxil idi.

§3. Tiflis bölgəsi Əməvilər və Abbasilərin hakimiyyət dövründə

Əməvilər sülaləsininin ilk xəlifəsi I Muaviya (661-680) hakimiyyətə gəldikdən sonra ilk Raşidi xəlifələr dövründə gedən fəth prosesləri yenidən davam edir. Bu bölmədə qarşıya qoyulan vəzifa ilk ərəb yürüşlərindən sonra, Əməvilər və Abbasilər sülaləsinin hakimiyyəti dövründə bölgədəki siyasi, ictimai vəziyyəti təsqiq etmək, ərəb nüfuzunu və bölgədə İslam dininin yayılma-

²⁰⁸ Moisey Kalankatuklu. Albaniya tarixi – s. 128

²⁰⁹ Moisey Kalankatuklu. Albaniya tarixi – s. 129

²¹⁰ Moisey Kalankatuklu. Albaniya tarixi – s. 128

sını tədqiq etmək, ərəblərin bölgədəki fəaliyyətləri və yerli canlışınları araşdırmaqdır.

I Muaviya Həbib ibn Məsləməni Cənubi Qafqaza vali təyin edir. Təbəri onun dövrü haqqında belə deyir: “Müaviya dövründə Ərminiyyə əhalisi [sülb müqaviləsini] pozur və Həbib ibn Məsləməni – o zaman Həbib Curzanda idi- əl-Babə əmir təyin edir. [Həbib] Tiflis və ətraf dağlarının əhalisi ilə yazılmalar aparır, sonra onlar müqavilə bağlamaq razılığına gələnə kimi onlarla vuruşur. [Bir müddət] yazılıqlardan sonra [Həbib] onlarla qarşılıqlı müqavilə bağlayır:

“Bismillahi-r rəhmani-r rəhim! Həbib ibn Məsləmədən Hürmurz torpağı Curzanın Təfli əhalisine! Salamatlıq [olsun] sizə! Sizin elçiniz Təfli yanımıza gəlib haqqınızda biza xəbər verdi və göndərdiyinizi də çatdırıldı. Təfli adınızdan bildirdi ki, biz sizin zənn etdiyiniz kimi [doğru-dürüst] bir millət deyildik. Biz belə idik o vaxta kimi, ta ki, o böyük və qüdrətli Allah bizi [uzun müddət] azlıqda, zillətdə, cəhalətdə saxladıqdan sonra Məhəmmədin köməyi ilə -Allahın xeyir-duası və salamı olsun Ona!-doğru yola çıxaraq, İslamla gülçəndirib şərəflə etdi. Təfli bildirdi ki, siz sülb arzusundasınız. Mən və mənimlə yanaşı iman gətirənlər [buna] razi olub, yanınızda Abdurrahman ibn Caz es-Sulamini göndərdim. O, ilahiyyat və Quran biliciliçilər arasında bizim on yaxşı bilənizmidir. Onunla mən ham də sizin əməniyyətiniz haqqında öz fərمانımı göndərdim. Əgər razi olsanız onu sizə verər, yox əgər razi olmasanız, onda o sizə müvafiq olaraq müharibə elan edəcək. Allah xainləri sevmir²¹¹.

Bu müqavilədən bir neçə nüans diqqəti cəlb edir: 1) Tiflisdə bu dövrde müsəlmanlar kifayət qədər çox idi və özlərini sırf İslama girdikləri üçün doğru-dürüst millət hesab edirdilər. İslamın sürətlə yayılmasının səbəblərindən biri kimi Həbibin xalqa

²¹¹ Ət-Təbəri, Əbu Cəfər Muhammed bin Carir. Tarix ar-Rüsul və-l Mülük. al-Cuz-ul Rabi (4-cü cild) (Tahqiq Muhammed Əbu-l Fadl İbrahim). Qahirə: Daru-l Maarif bi Misr, 1970 – s. 162; Ət-Təbəri, Tarix ar-Rüsul və-l Mülük. Azərbaycanın ərəb işğalları dövrü tarixinə aid çıxarışlar – s. 122

ədalətli rəflarını göstərmək olar. Belə ki, o, özünə verilən hədiyyələrin dəyərini hesablaşmış, bu dəyəri ödənilən cizyə miqdarına daxil etmiş, cizyəni yerli əhalidən az almışdır.²¹² 2) Həbib müləmənların arasından ən savadlı insanı – Abdurrahman ibn Caz əs-Sulamini göndərməklə həm oradakı müləmənlərlə etibar edir, həm də orada lazımi şəkildə İslamin yayılmasını təmin edir. İslamin geniş yayılma səbəblərindən biri də bu idi. Eyni zamanda biz gələcəkdə Tiflisdə və Arranda Sulamilər nəslindən canişin olaraq Yəzid ibn Useyd əs-Sulamini, Əbd ul-Ala ibn Əhməd ibn Yəzidi də görəcəyik ki, bu biza Sulamilərin hakimiyyətinin məmur kimi irsi olduğunu, bürokratik aparadta həqiqətən əhəmiyyətli şəxslər olduqlarını deməyə əsas verir. 3) Müqavilədə heç bir əsilzadə və ya hökmardan söhbət getmir. Albaniya-Arranda bu dövrda Cavanşirin hakimiyyəti istər Xəzər xaqanlığı, istər Bizans imperiyası, istər Xilafət tərəfindən tanınarkən Tiflisdə hökmərsizlik gözə çarpmadıdır. Elçi Taflı Feofildir, yoxsa Tiflisli? 4) Tiflis camaați İslami rahat qəbul etsələr də istər 661-ci ildə əhdnamənin yenilənməsi, istərsə də gələcəkdə görəcəyimiz üzrə Cərrah ibn Abdullahın dövründə yenilənməsi bu prosesin tez-tez gözdən keçirilməsinin göstəricisi idi. Bununla bağlı N.A.Əliyeva qeyd edir ki, Ərəb xilafətində ilk çəkişmələrdən sonra şəhərləri ikinci dəfə tutmaq ehtiyacı yaranmışdı. Həmin vaxtdan sərkərdələrin öhdəsinə çatın vəzifə düşmüdü; onlar hər vasitə ilə yerli sakinlərə İslam qəbul etdirməyə çalışırdılar, cünni, zahirən elə gəlirdi ki, əhali İslamlı qəbul etmiş və müləmən olmuş, lakin, daxiliş bütürəst olaraq qalırdı. Ona görə də sərkərdələr əvvəllət bütün saxlandığı yerlərdə məscid tikdirərək əmr verirdilər ki, şəhər sakinləri hər cümlə günü buraya ibadətə gəlsinlər.²¹³

²¹² Yağut. Muc'ām al-Buldān. 2-ci cild. Beyrut, 1977 – s. 36; Gülmüş N. İlk Dönen İslam-Gürcü İlişkileri – s.209

²¹³ Əliyeva N. A. "Azərbaycanın elmi-mədəni mühitinin öyrənilməsində ərəb illi mədəniyyətin rolü". Tarix elmləri doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya – s. 56

662-ci ildə Həbib vəfat edir. Bu vaxt Cavanşir takbaşına xəzərlərin hücumunu dəf edir və onları Çoşa qapılara qədər qovur. 664-665-ci ildə xəzərlərin (mənbədə hunlar kimi qeyd edilir- R.M.) cənubə dən böyük yürüşü olur. Cavanşir bu yürüşün qarşısını almaq üçün Xəzər xaqanı ilə müqavila bağlayır və onun qızı ilə evlənərək ittifaqı möhkəmləndirir. Cavanşir bu vaxtdan etibarən siyasi vəziyyəti doğru qiyomatlandırmaya başlayır. Bizansın Xilafətə mübarizədə özünü qorumağa qadir olmadığını görün Cavanşir Xilafətə diplomatik münasibətlər qurmağa başlayır. Xəlifə Muaviya də Cavanşirin xəzərlərlə qohum olmasına və vaxtilə Bizansın ona göstərdiyi etimadı nəzərə alaraq əvvəlcə 667-ci ildə Cavanşırı vassal asılılığı qəbul edir, 670-də isə *Arran* və *Sünik*ə yanaşı Aturpatakanı- Atropatenanı (Cənubi Azərbaycanı) idarə etməyi Cavanşira təklif etsə də Cavanşir sonuncunu idarə etməkdən imtina edir. Muaviya onun qüvvələrindən gələcəkdə xilafətin şimal sərhədlərini xəzər və Bizans hücumlarından qorumaq üçün Arranın daxili müstəqilliyinə toxunmamışdı. Nə Bizans, nə də başqa mənbələrdə Tiflis və ətraf ərazilərin bu dövrə müləmənlərin hakimiyyətindən çıxmazı haqqında malumat var, əksinə, Bizansın gücü zəiflədiyi üçün böyük ehtimal Muaviya bu əraziləri də Cavanşirin hakimiyyətinin altında qalmasını təsdiq etmişdir. Əlbəttə ki, Tiflis istisna məqam taşkil edirdi, bura gülmən ki, Arranın sərhəd şəhəri olaraq ərab qərnizonlarının yerləşdiyi şəhər idi, idarəetməsi fərqli idi və hücumları üçün istinad nöqtəsi idi. Bununla da Xilafət Qafqazdakı hakimiyyətini qorumuş oldu.

VIII əsrin əvvəllərində İslam Azərbaycanda hakim din idi²¹⁴. Cox gülmən ki, İslam dininin Albaniyada sürətlə yayılmasının səbəblərindən biri də Cavanşirin ərəblərlə ittifaqı olmuşdur. Yəqin ki, buna görə Cavanşir Bizans meylli feodallar tərəfindən 681-ci ildə öldürülü və hakimiyyətə Bizansın konsul və patrik rütbəsinə layiq gördüyü Varaz-Trdat gəldi. Onun hakimiyyətini Xəlifə Yəzid (680-683) də tanıır. Lakin, Albaniya

²¹⁴ Bilynyadov Z.M. Azərbaycan VII-IX əsrlərə. Bakı: Azərnşə, 1989 – s. 89

üzərinə Cavanşirin ölümünü bəhana edərək intiqam almaq istəyən xəzər axını baş verir. Xəzərlərin başçısı Alp İltiver (Eltəbər) yürüş ərefəsində Arran elçisi yepiskop İsrailin missiyası nəticəsində xristianlığı qəbul edir²¹⁵. Gürcülər isə Alp Eltəbərin gürçü şahzadəsinin qızıyla evlənərək xristianlığı qəbul etdiyini bildirir²¹⁶. Lakin, bu dini yaxınlaşmaya baxmayaq 685-ci ildə xəzərlər Albaniya, İberiya və Ərəminiyəyə yürüş edir, Qriqori Mamikonyanı, bir sira gürçü və alban knyaz və aşyanlarını öldürürler. Bu ərafədə Xilafətdə Abdullah ibn Zubeyrin başçılığında üşyan yarırırdı. Abdulmalikin (685-705) hakimiyyəti illərində Xilafətin Qafqazdakı fəal siyaseti bərpa olunmağa başlandı.

Əvvəlcə Abdulmalik Bizans imperatoru II Yustinianla Qafqazdan alınan vergini bərabər bölməyi təklif etdi. Nəticədə Qafqaz xalqları eyni vaxtda üç dövlət - Xilafət, Bizansa və xəzərlər vergi verməyə başladılar. 693-cü ildə Abdulmalik qardaşı Məhəmməd ibn Mərvanı Cənubi Qafqaza vali təyin etdi²¹⁷. 699-cu ildə vergiləri yüngülləşdirməyə çalışan Albaniya hökmədarı I Varaz - Trdat Konstantinopolu səfər etdi, lakin, II Yustinian onun xilafatla yaxınlaşmasını bəhanə edərək 704-cü ilə qədər həbsdə saxladı. Bu vaxt Albaniya hökmədərsiz qalmışla yanaşı daxilində də vəziyyət pis idi.

VII əsrin sonları-VIII əsrin əvvəllərində Albaniyada monofizit və diofizit, xalkedon və anti-xalkedon kilsələri arasında mübarizə gedirdi. Belə ki, erməni katolikosu İlya Xəlifa Abdulmalika məktub yazaraq Albaniyada xalkedonuluğu yayan Bizans tərəfdarı olan din xadimi Girdiman (Qardaban) yepiskopu Nəsəs Bakur və knyaz arvadı Sparamanın ərəblər tərəfindən tutulmasına nail oldu. Bu həbsdən sonra Albaniyaya rəhbərlik etdiyi

güman edilən monofizitliyin müdafiəçisi Knyaz Şeroy (Şiruya) isə 704-cü ildə Məhəmməd ibn Mərvan tərəfindən həbs edilərək Dəməşqə göndərildi. Bununla bağlı Bələzuridə Məhəmməd ibn Mərvanın Bərdəni yenidən qurduğu, restavrasiya etdiyi haqqda məlumatlar var.²¹⁸ Bundan sonra Arranda I Varaz-Trdatın formal hakimiyyəti də ləğv edildi və ölkə ərəb canişinlər tərəfindən idarə edilməyə başlandı. Albaniyanın siyasi müstəqilliyyinin itirməsində Məhəmməd ibn Mərvanın regionda möhkəmlənmə və zor siyaseti də az rol oynamadı.²¹⁹ Bu həm də ərəblərin bu dövrda Kürün sağsahilində möhkəmləndiyinin sübutudur. Albaniya tarixində onun 697-ci ildə tələsik Albaniyanı keçib Çolaya daxil olduğu haqqda məlumat da var²²⁰. Həmin dövrlərdə Xilafətin Tiflisdə də çox güclü olduğunu, burada albanların nüfuzu kimi, gürçü nüfuzuna da rast galinmədiyini söyləmək olar. Ərəblərin buradakı vəziyyətlərini stabil qorumağı nail olduğunu göstərən fakt 704-cü ildə Tiflisdə zərb edilmiş ərəb sikkəsidir²²¹.

701-704-cü illərdə Xilafət Ərəminiyədə və bütün Cənubi Qafqazda üşyan hərəkatlarını yatrımaqla məşğul olur. Xəlifa I Validdən (705-715) etibarən ərəblərin xəzərlərə uzun süran mübarizələri başlayır. Şimali Qafqaza edilən yürüslərdə Tiflis bölgəsi ərəblər üçün bir istinadgah rolunu oynayır. 722-723-cü illərdə və 729-cu ildə bölgəyə vali təyin edilən Cərrah ibn Abdüllahın Tiflis xalqı ilə Həbib ibn Məsləmənin bağladığı təshhüb mütqaviləsini yenilədiyini və vergiləri artırıldığını görürük:

"Rəhim və Rahman Allahın adındır.

Bu fərمان Cərrah ibn Abdullah tərəfindən Curzan kurasının Məncolis rustaqından olan Tiflis əhalisində ona görə verilir ki, onlar Həbib ibn Məsləmənin onlara təhlükəsizlik barədə verdiyi və şərtlərinə görə onların itaətə can vergisi ödəməyə borclu ol-

²¹⁵ Moisey Kalankatkul. Albaniya tarixi - s. 160

²¹⁶ Gülmüş N. İlk Dönem İslam-Gürcü İlişkileri - s. 117

²¹⁷ Əl-Kufi, Əbu Muhammed Əhməd bin Asəm. Kitab əl-Futuh. Tahqiq Ali Şiri. V v VI cildlər (8 cilddə). Beyrut: Dar-ul Ədva, 1991 - s. 351; Əhməd ibn Əsəm əl-Kufi. Fəthlər kitabı... - s. 12; Vəlixanlı N. M. Ərəb xilafəti və Azərbaycan... - s. 41

²¹⁸ Əl-Bələzuri. Beyrut, 1987 - s. 288; Məzəhibi. - c. 15

²¹⁹ Vəlixanlı N. M. Ərəb xilafəti və Azərbaycan... - s. 41

²²⁰ Moisey Kalankatkul. Albaniya tarixi - s. 191

²²¹ Lordkipanidze M. D. Tbilisi (IV - nachalo XII v.) - s. 32; Pahomov E. A. Monety Gruzii. Tbilisi: Izdatelstvo «Mehniereba». 1970 - s. 38

duqları fermanla mənim yanına gəldilər. Fərmandan görünür ki, Həbib sakinlərlə bağlılığı sülh müqaviləsinə görə onların Məncəlis rustaqında torpaqlarını, üzümlükleri, Uvari və Səbinə adlanan əl dəyirmanlarını öz əllerində saxlamaq, Quhuvit rustaqından, Curzan mahalindən yeyinti məhsulları almaq hüququna yənə də malik olacaqlarına zəmanət verir. Ancaq bunların müqabiliində onlar dəyirmanlara və üzümliliklərə görə hər il birdəfəlik 100 dirham möbləğində pul ödəməlidirlər. Mən onları fərmanım və sülh müqaviləsinə təsdiq etdim, onlardan artıq vergi yiğilməmagı əmr etdim. O şəxslər ki, mənim fərmanımı və müqavilanın şərtlərini pozmurlar, Allah özü bu işçə onlara kömək olsun.”²²²

Tiflisi Məncəlisin, Məncəlisin də Curzan tərkibində göstərilmiş güman ki, şəhərin bu dövrə Curzan və ətrafını idarə etməsi baxımdan, Curzan içlerinə fəthlər üçün Tiflisin Arranın sərhəd şəhəri kimi Xilafat üçün mərkəz rolunu daşımasına görə ola bilər. Bu dövrə Gürcüstanda nisbi sabitlik idi. Gürcüstanı III Quaram idarə edirdi. Quaram yaqın ki, Mxetada və ya daha qərbdə oturdu və ərəblər ona nazarəti Tiflisdən edirdilər. Albaniyanın daxilində gedən məzəbə və taxt mübarizələri və bunun nticəsində Mehranlılar sülaləsinin hakimiyətinin legitimliyinin şübhə altına alınması, alban kilsəsinin təbe etdiriləsimasına görə də Arranın sərhəd şəhəri Tiflis Məncəlisin tərkibində göstərilibildi.

Bunun məqsədi güman ki, Kürün sol sahilində də tam möhkəmlənmək üçün xəzərlərə mübarizəyə zəmin hazırlamaq imiş. Xəlifa I Validin (705-715) dövründə, təxminən 707/708-ci ildə xəlifənin qardaşı, Azərbaycanın canişini Məhəmməd ibn Mərvanın qardaşı oğlu Məsləmə ibn Abdulmalik Dərbəndə göndərilir və şəhər tutulur. Lakin, Məsləmə qayıtdıqdan sonra xəzərlər yenidən şəhəri yerləşir²²³. Lakin, Albaniya tarixində xəzərlərin xaqanının 709/710-cu ildə Albaniyaya yürüş edib buranı zəbt

²²² Əl-Balazuri. Beyrut, 1987 – s. 284-285; Əl-Balazur. Kitab Futuhi-l Buldan. Azərbaycanın VII – IX əsrlər tarixində aid çıxarışlar – s. 163

²²³ Əl-Kufi. V və VI cildlər (8 cild). Beyrut: Dar-ul Ədva, 1991 – s. 353-354; Əhməd ibn Əsəm əl-Kufi. Fəthlər kitabı... – s. 13-15

etməsi haqqında məlumatın verilmesi²²⁴ onu sübut edir ki, həm Kür çayının sol sahilini, ümumiyyətlə Kürə qədər olan ərazilər VIII əsrin əvvəllərində də xəzərlərin tam nəzarətində idi, buralara onlar hər hansı qarət məqsədi ilə yürüş etdikləri torpaq kimi baxırı, öz sərhəddaxili torpaqları kimi nəzarət edirdilər, eyni zamanda Kürün sağ sahilini zəbt etməklə də onlar Araza qədər bufer zona yaratmaq istəyirlər. Elə bu hadisədən sonra ərəblər və xəzərlər arasında uzunmüddətli müharibənin başlangıcı qoyulur. Albaniya tarixində nələm olur ki, bu müharibələrin başlangıcında alban zadəganları ərəblərin müttəfiqi olmağa üstünlük veriblərmiş. Məsləmənin 714/715-ci il Dərbənd yürüşü haqqında Albaniya tarixi belə məlumat verir: “Onun (Məsləmə ibn Abdulmalikin) arxasını öz ordusu ilə casur və faal knyz, mahir ox atan, Albaniyanın knyazı Arranşan Vaçaqan qoruyurdu. Xəzərlər onu taqib etdilər, lakin məglub olub qaçırlar. Məsləmə, beləliklə, xilas olub İberiyaya yola düşdü²²⁵”. Məsləmənin Dərbənddən İberiyaya yola düşməsi güman ki, Şəki və ya Kambise-na üzərindən olmuşdur. Əvvəllər də bu torpaqlar da tez-tez görünen ərəblər xəzər-ərab müharibələri nticəsində Şəki və ətrafinda möhkəmlənməyə nail olurlar.

Təbəri qeyd edir ki, xəlifa Ömrə ibn Abduləzizin (717-720) hakimiyətinin birinci ilində xəzərlər hətta Arazi da aşib Cənubi Azərbaycana girirlər. Ömrə ibn Abduləziz onlara qarşı Hatim ibn Numan əl-Bəhilini göndərir²²⁶. II Yəzid ibn Abdulmalikin (720-724) dövründə 722-ci ildə isə xəzərlərin qıpçaq və digər türk tayfaları ilə birlikdə hücumu keçməsi nticəsində ərəb hərbi hissələri Şama qədər geri çəkilmək məcburiyyətində qalırlar²²⁷.

²²⁴ Moisey Kalankatkuļu. Albaniya tarixi... s. 190

²²⁵ Moisey Kalankatkuļu. Albaniya tarixi... s. 191

²²⁶ Ət-Təbəri. Tarix ar-Rusul və-l Müluk. 11 cild. VI cild. Təhqiq Muhamməd Əbu-l Fadi İbrahim. Qahirə: Daru-l Ma'arifi bi Misr. 1971 – s. 553-554; Bünayadov Z.M. Azərbaycan VII-IX əsrlərda – s. 106

²²⁷ İbn əl-Əsir. Əl-Kamil. IV cild. Beyrut, 1987 – s. 360-361; İbn əl-Əsir. Əl-Kamil fi-Tarix. Tərc.M.Əfondızadə. – s. 27

Yaqubi bu barədə belə deyir: "H. 103-cü ildə (m.721) türklər əl-Lanı tutdular (qarət etdilər). Əbdurrahman ibn Süleyman əl-Kəlbî və Osman ibn Həyyan əl-Mərrî vuruşdular və [Dərəyl?] qalanı fəth etdilər; h. 104-cü ildə (m.722) Əbdurrahman ibn Süleyman əl-Kəlbî sağ tərəfdən, Osman ibn Həyyan əl-Mərrî sol tərəfdən. H. 105-ci ildə (m.723) Səid ibn Abdulməlik ibn Mərvan türklərlə müharibə aparılan yerə gəldi, Qatn qalasına (قصر قطن) çatdı. Cərrah ibn Abdullah əl-Həkəmi Bab əl-Landa döyüdüdü və hətta əl-Babdan [Dərbənd] çıxdı."²²⁸ II Yəzid bu hadisələr qarşısında daha qəti tədbirlər görmək məqsədi ilə Muzhic qəbiləsindən əl-Cərrah ibn Abdullah əl-Həkəmini Cənubi Qafqaza canişin təyin edir.²²⁹ Bu məlumatlardan bəlli olur ki, bu dövrdə əl-Lan və ətrafi xəzərlər və ərazilər arasında mübarizə meydanı idi. Burada başqa heç bir siyasi qüvvəyə rast galınmirdi.

Kürű keçərkə Samur çayı və Dərbənd yaxınlığına gələn Cərrah ətraf əraziləri tutmağa başlayır. Xəsin və ya Xəmzin adlanan yerdə xəzərlərlə döyüdükdən sonra Xəsin (ibn əl-Əsirdə Hüseyin)²³⁰ qalası da alındı və çox güman ki, əhalisinin əksəriyyəti xəzər olan bu xəsinlər-xəmzinlilər Cərrah tərəfindən Şəki-Filanşahlıqla yerləşən Xayzana köçürüldü.²³¹ Daha sonra Cərrah xəzərlərin Barufa (ibn əl-Əsirdə Yarğua, Bəlazuridə Qumik – Tarku şəhəri) şəhərinə yürüş etdi və buranın da əhalisinin Qəbələyə köçürüdü.²³² Məlumatdan belə məlum olur ki, Cərrahın əsas

məqsədi xəzərlərin Qəbələ kimi əvvəlcədən də xəzərlərlə məskunlaşmış ərazilərə köçürülməsində məqsəd onların arasında İslami yaymaq, ərəb idarəciliyinə keçidini sərətləndirmək imiş. Buna görə də köç zamanı əsasən Samurdan canubda xəzərlərlə məskun Xayzana-Şəki və Qəbələ kimi ərazilər²³³ daha çox məskunlaşma əraziləri kimi seçilir.

Cərrah Bələncər və Vəbəndər (Ulubəndər) kimi əraziləri də tutduqdan sonra xəzərlərin daha böyük qüvvələri ilə rastlaşmaq üçün geri qayıtdı və qış keçirtmək üçün Şəkidə qaldı.²³⁴ Ibn əl-Əsirdə Cərrahın qış regionda keçirdiyi üçün böyük ehtimalla Şəki yolu üzərində Allana – Tiflis bölgəsinin şərqinə yürüş etdiyi, əhalisini ciyəyə bağladığı, hətta Bələncərin arxa tərəfindəki qalaları aldığı da qeyd edilir. Yaqubidə də Cərrahın xeyli ərazilər aldığı haqqda məlumatlar var²³⁵. Lakin, son natiçədə Cərrah burada yəqin ki, xəzərlərin çoxsaylı hücumları natiçəsində qala bilmir və Bərdəyə geri qayıdır.²³⁶ Cərrah təhlükədən xəbərdar idi. Belə ki, Bələncər qalasını aldıqda Cərrah Bələncər hakiminin ailəsinin əsir alınmasına baxmayaraq onları azad etmiş və Bələncər hakiminə qaytarılmışdı. Bu yürüsdən Şəkiyə qayıtmadan öncə Bələncər hakimi Cərrahi xəzərlərin çox böyük bir ordu ilə onun üzərinə yürüşə hazırladıqları barədə x-

əl-Kufi. Fəthlər kitabı.– s. 18; Ibn əl-Əsir. Əl-Kamil fi-t Tarix. Tərc.M.Əfəndizadə.– s.28; Əl-Bələzuri. Beyrut, 1987 – s. 289-290; İz çoc. Baladzorii.– c.16

²²⁸ Əl-Yaqubi. Tarix. II cild. Beirut: Şirkətu-l Əlmiyyə Li-l Matbuə, 2010 – s. 243

²²⁹ Ibn əl-Əsir. Əl-Kamil... IV cild. s. Beyrut, 1987 – s. 361; Əl-Kufi. VII və VIII cildlər (8 cilddə). Beirut: Dar-ul Ədva, 1991 – s. 234; İz çoc. Baladzorii.– c.16; Ibn əl-Əsir. Əl-Kamil fi-t Tarix. Tərc.M.Əfəndizadə – s.27; Əhməd ibn Əsam əl-Kufi. Fəthlər kitabı.– s.16

²³⁰ Ibn əl-Əsir. Əl-Kamil... IV cild. s. Beyrut, 1987 – s. 361

²³¹ Ibn əl-Əsir. Əl-Kamil... IV cild. s. Beyrut, 1987 – s. 361; Əl-Bələzuri. Beyrut, 1987 – s. 289-290, Əl-Kufi. VII və VIII cildlər (8 cilddə). Beirut: Dar-ul Ədva, 1991 – s. 236; İz çoc. Baladzorii.– c.16; Əhməd ibn Əsam əl-Kufi. Fəthlər kitabı.– s. 17-18

²³² Ibn əl-Əsir. Əl-Kamil... IV cild. s. Beyrut, 1987 – s. 361; Əl-Kufi. VII və VIII cildlər (8 cilddə). Beirut: Dar-ul Ədva, 1991 – s. 236; Əhməd ibn Əsam əl-Kufi. Fəthlər kitabı.– s. 20; İz çoc. Baladzorii.– c.16

²³³ Ibn əl-Əsir. Əl-Kamil. IV cild. s. Beyrut, 1987 – s. 371, 376; Ibn əl-Əsir. Əl-Kamil fi-t Tarix. Tərc. M.Əfəndizadə.– s.29; Əl-Yaqubi. Tarix. II cild. Beirut: Şirkətu-l Əlmiyyə Li-l Matbuə, 2010 – s. 240-241

²³⁴ Əl-Bələzuri. Beyrut, 1987 – s. 290; Əl-Kufi. VII və VIII cildlər (8 cilddə). Beirut: Dar-ul Ədva, 1991 – s. 240; Əhməd ibn Əsam əl-Kufi. Fəthlər kitabı.– s. 20; İz çoc. Baladzorii.– c.16

bərdar etmişdi.²³⁷ Cox güman ki, Cərrah bu orduñun qarşısından geri qaçmış, 725-ci ildək xəzərlərin bu ordusu Cərrahın aldığı bütün torpaqları geri qaytarmış, nəticədə Cərrah Azərbaycan canıñını vəzifəsindən uzaqlaşdırılmışdı. VIII əsrin ilk rübündə bütün bunnlardan belə bir nəticə hasil olur ki, Xəlifa Abdulmalik dövründə Tiflisde sikkə zərb edə bilmə dərəcəsinə qədər çatan Xilafatın böyük üstünlüyü təhlükə altına düşür.

Digər mənbələrdə hadisələrlə bağlı natamamlıq olsa da İbn əl-Əsirden Xəlifa Hişam ibn Abdulmalikin (724-743) Cərrahın yerinə Azərbaycan hakimi vəzifəsinə 725-ci ildə qardaşı Məsləmə ibn Abdulmaliki təyin etdiyi malum olur.²³⁸ Yaqubi Məsləmə üçün valiliyin əvvəlki illərinin uğurlu olduğunu yazar: "H.107-ci ildə (725-ci ildə) Hişam Məsləmə ibn Abdulmaliki Azərbaycan və Ərməniyyə vali təyin etdi. O Səid ibn Amr əl-Harşını öna yolladı. O on min müsəlman əsirini yanında saxlayan xəzər əsgərləri ilə qarşılaşı. Onlarla savaşdı, məglub etdi, çoxunu öldürdü, əsirləri onlardan azad etdi. Ondan sonra bir də bunu etdi (defələrlə tekrarladı). Xaqanın oğlunu öldürdü, bir neçə şəhəri aldı"²³⁹. Lakin, Səidin Məsləmədən iznsiz Xaqanın oğlunun başını Hişama göndərməsi bu vaxt ölkədə olmayan Məsləmənin qəzəbləndirdi və Məsləmə Səidi komandanlıqdan kənarlaşdırıldı, yerinə Abdulmalik ibn Muslim əl-Uqeylimi təyin etdi, Səidi isə Qəbələdə zindana salmağa əmr etdi. Məsləmə ölkəyə varid olduqdan sonra Səidi Bərdə həbsxanasına salır. Lakin, Səidlə edilən rəftar Xəlifa Hişamın narazılığına səbəb olur və Səidi həbsdən azad etdirərək öz yanına göttür.²⁴⁰ Bu məlumatdan məlum olur ki, Səidin hücumları nəticəsində Xəzər şəhəri kimi qeyd olunan Qəbələ əreblərin əlinə keçmişdi.

²³⁷ İbn əl-Əsir. Əl-Kamil.. IV cild. s. Beyrut, 1987 – s. 361-362; Əl-Kufi. VII və VIII cildlər (8 cilddə). Beyrut: Dar-ul Ədva, 1991 – s. 238; Əhməd ibn Əsam əl-Kufi. Fathər kitabı.. – s. 19

²³⁸ İbn əl-Əsir. Əl-Kamil.. IV cild. s. Beyrut, 1987 – s. 378

²³⁹ Əl-Yaqubi. Tarix. II cild. Beyrut: Şirkətu-l İlmiiyya Li-l Matbuə, 2010 – s. 245

²⁴⁰ Əl-Yaqubi. Tarix. II cild. Beyrut: Şirkətu-l İlmiiyya Li-l Matbuə, 2010 – s. 246

Həmin ildə Məsləmənin xəzərlərin əlində olan Curzana (Tiflisdən şimalda) və qarbdəki torpaqlar hücum etdiyi, Şirvan, Masqat, Lakz, Tabasaranla sülhü yenilədiyi, Varsana qədər əraziləri yenidən tutduğu bildirilir. Burada Məsləmə Xəzər xaqanı ilə rastlaşır. Ordunun ön hissəsində Mərvan ibn Məhəmməd xəzərlərə qarşı çox ciddi döyüşlər gedir. Hişam daha sonra Məsləməni vəzifəsindən azad edərək, yerinə Mərvan ibn Məhəmmədi təyin etdi. O, Sərirə yollanır. Yaqubi burada Sərir məsələsinə də açıqlama verir: "Bu taxt (sərir) qızıldan idi və onu fars şahlarından biri, deyildiyinə görə, Ənüşirəvan buraya göndərmişdi, buna görə də həmin yer Sərir (taxt) adlanır". Mərvan Sərir hökmətləri, Tumanşahla, Zirehqiran hakimi ilə sülh bağlayır. Sonra Həmzinə yollanır, onlara vuruşur, çoxunu qılıncdan keçirir, ölkənin böyük hissəsini tutur. Əl-Bab şəhərinə azuqə yiğir və burada da yanır.²⁴¹

Məsləmənin və Mərvanın 725-ci il döyüşləri uğurlu olsa da nəticələri qalıcı olmamışdı və Xilafət qoşunları torpaqları əllerindən saxlaya bilməmişdilər. Məsləmənin özünün 727-ci ildə Cənubi Azərbaycan tarafdan müharibəyə başlaması, 728-ci ildə Allan qapıları tarafdan daxil olması²⁴² Tiflis, Şəki və ətraf ərazilər də daxil olmaqla Şimali Azərbaycanın xəzərlərdən alınması üçün yenidən bir il tələb etdiyini göstərir. Güman ki, Cərrahın təcrübəsindən istifadə edərək Şəki tərəfdən keçib Allan qapılarını (Döryal keçidi) aşaraq xəzərləri məglub etdiğindən sonra İbn əl-Əsir Məsləmənin Zülqorneyin yolu ilə qayıtdığını bildirir.²⁴³ Güman ki, mənbədə Zülqorneyin dedikdə Roma sərkərdəsi Pompey nəzərdə tutulub və Məsləmə bu dəfə gəldiyi Şəki ərazisində Bərdə və Dəbil üzərindən deyil, Pompeyin Msketadan Albaniya-ya daxil olduğu və burada sərhədi keçmək üçün Kür çayı üzərinə

²⁴¹ Əl-Yaqubi. Tarix. II cild. Beyrut: Şirkətu-l İlmiiyya Li-l Matbuə, 2010 – s. 246

²⁴² İbn əl-Əsir. Əl-Kamil.. IV cild. s. Beyrut, 1987 – s. 389; İbn əl-Əsir. Əl-Kamil fi-t Tarix. Tərc. M.Əfəndizadə – s. 30

²⁴³ İbn əl-Əsir. Əl-Kamil.. IV cild. s. Beyrut, 1987 – s. 389; İbn əl-Əsir. Əl-Kamil fi-t Tarix. Tərc. M.Əfəndizadə – s.30

də Pompey körpüsü saldırdığı, Kambisena ərazisi ilə irəlilədiyi məşhur marşrutla bu dəfə Pompeyin irəlilədiyinin eks istiqamətində - Bizans istiqamətində geri qayıdır. XII əsr coğrafiyası-nas-səyyahı Əbu Həmid əl-Əndəlusi əl-Qərnati Ləkz, Xeyzaq, Zəqlan, Dərhah, Qumiçə yanaşı Fı anın da Məsləmə ibn Abdulmalik vasitəsilə İslami qəbul etdiyini qeyd edir.²⁴⁴ Eyni zamanda Məsləmənin Dəryal keçidində istehkama bir müsəlman qarnamezonunu yerləşdirdiyini qeyd edir.²⁴⁵ Yaqubi bu 727/728-ci il yürüsündə onun xaqanla tüz-tüza gəldiyini də qeyd edir.²⁴⁶ Bütün bunlarla Məsləmə Tiflis ətrafında müsəlmanların təhlükəsizliyini az müddətə təmin etmişdir. Lakin, 729-cı ildə xəzərlər yenidən Cənubi Azərbaycana qədər hückum etmiş, onları əl-Haris ibn Əmr ət-Tai Araza qədər qovmuşdu.²⁴⁷ Harisin bu müvəqqəti qələbəsi qarşıda gələcək fəlakatın öanını kəsə bilmir. Belə nəticə çıxır ki, vaxt Araza qədər olan ərazilərin böyük hissəsi siyasi olaraq xəzərlərin nazaratında və ya hüfzü altında idi.

729-cu xəzərlərin Cənubi Azərbaycana hückum etməsi xəlifa Hişəmin Cərrahı Azərbaycan (Cənubi Qafqaz) canışını vəzifəyə qaytarması ilə nəticələnir. 730-cu ildə Cərrah təyin edilən kimi bu dəfə Tiflisdən xəzərlərin Beyda şəhərinə yürüş edir.²⁴⁸ Nəticədə xəzərlər Barsbayın başçılığında çox böyük bir ordu yığaraq Cərrahın üzərinə hückuma keçir, Cərrah Ərdəbile qədər geri çəkilir və burada baş verən döyüsdə ərəblər mağlub edilir, Cərrah isə öldürülür.²⁴⁹ Cərrahın ölümündən sonra xəzərlər Mo-

²⁴⁴ Valiyanlı N. M. IX-XII əsr ərəb coğrafiyası-nas-səyyahları... – s. 160

²⁴⁵ Dunlop D.M. Hazar Yahudi Tarihi. İstanbul: Selenge Yayınları, 2008 – s. 83

²⁴⁶ Əl-Yaqui. Tarix. II cild. Beirut: Şirkətu-l İlmiyya Li-l Matbuə, 2010 – s. 259

²⁴⁷ Əl-Yaqui. Tarix. II cild. Beirut: Şirkətu-l İlmiyya Li-l Matbuə, 2010 – s. 260

²⁴⁸ İbn al-Əsir. Əl-Kamil. IV cild. s. Beirut, 1987 – s. 391; İbn al-Əsir. Əl-Kamil fi-t Tarix. Tərc. M.Əfəndizadə – s. 30

²⁴⁹ Əl-Balazuri. Beirut, 1987 – s. 290; İz sən. Baladzori. – c.16; Əl-Kufi. VII və VIII cildlər (8 cildlə). Beirut: Dar-ul Ədva, 1991 – s. 242-243; Əhməd ibn Əsam əl-Kufi. Fətlər kitabı. – s. 23; İbn al-Əsir. Əl-Kamil. IV cild. s. Beirut, 1987 – s. 393-394; İbn al-Əsir. Əl-Kamil fi-t Tarix Tərc. M.Əfəndizadə. – s. 31; Əl-Yaqui. Tarix. II cild. Beirut: Şirkətu-l İlmiyya Li-l Matbuə, 2010 – s. 260

sul və Diyarbakır qədər irəliləyirlər. Cərrahın yerinə təyin olunan Saïd ibn Əmr əl-Hərəsi xəzərləri yalnız Kürt qədər geri qaytarı bildi (Kufida Şirvana qədər, İbn əl-Əsirdə Beyləqan çayına qədər).²⁵⁰ Lakin, Saïd əl-Hərəsi da tezliklə yenidən xəlifa Hişəm tərəfindən Məsləmə ibn Abdulmaliklə əvəzlənir.

Hişəm dövrünün an əhəmiyyətli hadisəsi əlbəttə ki, II Mərvan Qafqaz səfərləridi.²⁵¹

730-cu ildə Cərrah ibn Abdullahın dramatik şəkildə xəzərlərə qarşı mübarizədə öldürülməsindən sonra Xilafət var-güçünü xəzərlərə qarşı mübarizəyə sərf etdi. Hətta, II Mərvan 732-ci ildə Qazaxdak: qərargahından yola çıxaraq Dəryal keçidi vasitəsilə xəzərlərin üzərinə etdiyi yürüsdə Xəzər xaqanına İslam dini ni qəbul etdirməyə də nail oldu. Səfər ərzəsində Mərvanın aşırlığı 20 min xəzər ailəsinin Kaxetiya bölgəsinə yerləşdirildiyi bildirilməkdədir.²⁵² Bolazurda yerləşdirilənlərin saqalıtları olduları, onların rəhbərələrini öldürüb qaçıqları üçün Mərvan tərəfindən məhv edildikləri qeyd edilməkdədir.²⁵³ Bir çox alim səqalıbları slavyan kimi açıqlamağa cəhd göstərmişlər.²⁵⁴ Lakin, Kültüigin abidəsinə ərab mənbələri ilə müqayisəli şəkildə arasında burada yerləşdirilənlərin məhz türklər olduğunu sübuta yetirilir. Belə ki, Cərrahın xəzərlərə mağlubiyəti və onu möglüb edən Xəzər xaqanının adı öz əksini Kufinin "Fətlər kitabı" əsərində

²⁵⁰ Əl-Kufi. VII və VIII cildlər (8 cildlə). Beirut: Dar-ul Ədva, 1991 – s. 242-243; Əhməd ibn Əsam əl-Kufi. Fətlər kitabı. – s. 36; İbn al-Əsir. Əl-Kamil. IV cild. s. Beirut, 1987 – s. 395; İbn al-Əsir. Əl-Kamil fi-t Tarix. Tərc. M.Əfəndizadə – s. 34

²⁵¹ Gümrük N. İlk Dönem İslâm-Gürzə ilişkili – s. 133

²⁵² Əl-Kufi. VII və VIII cildlər (8 cildlə). Beirut: Dar-ul Ədva, 1991 – s. 261-263; Əl-Balazuri. Beirut, 1987 – s. 292; Gürçistən Tarihi (Eski Çağlardan 1212 Yılına Kadır), notlar: M. F. Brosset, trc. Hrand D. Andreasyan, nr. Erdogan Merçil, Ankara: Türk tari i kurumu Basımınevi, 2003 – s.208; Dunlop D.M. Hazar Yahudi Tarihi. İstanbul: Selenge Yayınları, 2008 – s. 100

²⁵³ Əl-Balazuri. Beirut: 1987 – s. 292

²⁵⁴ Əl-Balazuri. Kitab Futhuhi-l Buldan. Azərbaycanın VII – IX əsrlər tarixinə aid çıxarışlar – s. 169; İz sən. Baladzori. Kniga zavoevaniya stran – s. 18

tapib: "Bars bəy ibn Xaqan əmr etdi ki, əl-Cərrahi axtarsınlar. Onun meyiti ölülorın arasından tapıldı"²⁵⁵. E.Əlibəyzađə xəzərlərin başçısı Bars bəyin Göytürk abidası Kültigində adı çəkilən Bars bəy olduğunu qeyd edir²⁵⁶. Kültigin abidasında bu hadisə ilə bağlı belə qeyd edilir: "Bars bəy oldu. Burada xaqqan rütbəsinə ona biz (Göytürk xaqqanları-R.M.) verdik, kiçik bacımızı xanımlıq verdik. (Ancaq) o yanlış yolla getdi, (o) xaqqan öldürdü, xalqı qui, kəniz oldu"²⁵⁷. Yəqin ki, elə bu hadisə 20 min ailənin əsir edilməsinin təsviridir. Mərvanın Bars bəyi sonradan mağlub etməsi Kufida də özəksini tapır: "So'd Əl-Harəsi deyəndə ki, xaqqan oğlu Barsbəyi yaxalayacaq, heç də boş söz demirdi. O, Barsbəya yetişib, tacına endirdiyi zərbə ilə onu atından yərə yıldı Xəzərlər Barsbəyin yanna qaçıb onu döyüş meydanından çıxardılar"²⁵⁸. Bu malumatları birləşdirək görərik ki, bu dövrda Arran-Albaniya torpaqları və Xəzər xaqqanlığı Göytürk imperiyasının tərkibində imiş. Xəzər xaqqanı buralarda öz başına deyil, məhz Göytürk xaqqanlarının razılığı ilə hərəkət edirmiş. Deməli, xəzərlərin bu dövrda Azərbaycan ərazilərində həyata keçirdikləri çoxsaylı hərbi əməliyyatlar bir çox mənbədə deyildiyi kimi qarət və ya yürüsləş xarakterli deyil, əksinə Cavanşir dövründən etibarən Azərbaycan Göytürk xaqqanlığının tərkibində olduğu üçün ərazini ərəblərdən qorumaq məqsədli idi. Eyni fikri Elməd-

²⁵⁵ Əl-Kufi. Kitab əl-Futuh (Tahqiq Ali Şiri) əl-Cuz us-Sabi', əl-Cuz us-Səmin. Beyrut: Dar-ul Ədva, 1991 – s. 242; Əhməd ibn Ə'səm əl-Kufi. Kitab əl-Fütuh (Fəthlər kitabı). Azərbaycanın VII-IX əsrlər tarixinə dair çıxarışlar. Ərəbcədən tərcümə edəni, qeyd və şəhərlərin müəllifi akad. Z. Bünyadov. Bakı: Azərbaycan Dövlət Nəşr., 1995 – s.23

²⁵⁶ Əlibəyzađə E. Kitabi Dədə Qorqud (Tarixi əhoqıqları bəddi təsdiq abidası). Bakı: "Azərbaycan tərcümə markası", 1999 – s. 44

²⁵⁷ Sükürli Ə. C. Qədim türk yazılı abidələrinin dili. Bakı: "Maarif" nəşriyyatı, 1993 – s. 235

²⁵⁸ Əl-Kufi. Kitab əl-Futuh (Tahqiq Ali Şiri) əl-Cuz us-Sabi', əl-Cuz us-Səmin. Beyrut: Dar-ul Ədva, 1991 – s. 251; Əhməd ibn Ə'səm əl-Kufi. Kitab əl-Fütuh (Fəthlər kitabı). Azərbaycanın VII-IX əsrlər tarixinə dair çıxarışlar – s. 35

din Əlibəyzađə də təsdiqləyir²⁵⁹. Bu hadisələrdən sonrakı iyirmi illik dövr ərzində xəzərlər Əməviler sülaləsi devrilənədək Xilafətin nazarəti altında qaldılar.

Yaqubida bu dövrə olan yürüslər haqqında məlumat belə qeyd edilir: "H.117-ci ildə (m.735/736) Muaviya, Süleyman ibn Hişam, Mərvan ibn Muhammed Türkələr ölkəsinə yürüş etdi H. 122-ci ildə (739/740) Mərvan ibn Məhəmməd Ərminiyəye, Süleyman ibn Hişam Malataya idi. H.123-cü ildə (740/741) Mərvan ibn Məhəmməd Ərminiyə vilayətindəki Cilan və Müğanda idi"²⁶⁰

Mərvanın bu yürüslərdən sonra gürçülər üzərinə də yürüş etdiyi təxmin edilir. Leonti Mrovelida qeyd edildiyi kimi bu dövrə də buralarda çoxsaylı xəzərlər yaşayındı²⁶¹ və xəzərlər üzərində qəti qələbə üçün bu yürüslər vacib idi. Bu dövrün gürçü hökmərələr və idarəçi sülalələrindən olan əsilzadələr və zadəganlar ailələri ilə birgə Eqrisi vilayətində maskunlaşmışdır. Gürçü mənbələri Mərvan ibn Məhəmmədin gürçülər yaşayış əraziləri tamamən əla keçirərək şəhər və əksər qalaları daşıdtıq barədə məlumat verir. II Mərvan əvvəlcə Samsxen'i tutdu, Araqvetiyo bir birlək göndərdi. Ardınca özü də buraya gəldi və Cavaxetidə bütün qalaları daşıdaraq ölkəni Qado dağına qədər tutdu.

Mərvanın gürçü əsilzadələri üzərinə səfərinin əhəmiyyətli bir sefər olmasına baxmayaraq ərab, Bizans və erməni qaynaqların bu yürüş barəsində danışır. Bu döyüslərdə ərəblərə qarşı vuruşanlar arasında keçmiş hökmərələr sülaləsindən olan Mir və Arçilin adları da çəkilir. Əfsənə xarakteri daşıyan və tarixi məlumatlara uyğun gəlməyən məlumatda ərablara qarşı döyülsədə ağır yaralanan Mir özünü və atasının qalıqlarını Tiflisdə deyil, məhz Msxetada basdırılmasını qardaşı Arçildən xahiş edir²⁶². Bu mə-

²⁵⁹ Əlibəyzađə E. Kitabi Dədə Qorqud – s. 44

²⁶⁰ Əl-Yaqui. Tarix. II cild. Beyrut: Şirkətü'l İlmüyyə Li-l Mətbua, 2010 – s. 260

²⁶¹ Mroveli Leonти. Жизн Картлийских царей. Перевод с древнегрузинского, предисловие и комментарий Г. В. Цулая. Москва: 1979 – s. 26

²⁶² Летопись Картли. Пер., введ. и примеч. Г. В. Цулая. Тб.: Изд. «Мецинне-

lumat Mərvanın dövründə də ərəblərin əlində olmasına baxma-yaraq gürçülər üçün Msxetanın Tiflisdən daha əhəmiyyətli olduğunu, Tiflis sadəcə olaraq ölkənin ərəb əmirləri tərəfindən idarə edildiyi mərkəzi olduğunu və mənəvi cəhatdən gürçülərə yad olduğunu sübut edir. A.A.Boveradze bu səfərdən sonra müsləmanların ölkənin rəhbərliyinə əmir təyin etdiklərini, vergi toplamaq və məhəlli xarakterli ordu saxlamaq imtiyazına malik gürçü idarəcisinin Tiflisdə oturan əmirə tabe olduğunu bildirməkdədir²⁶³.

Gürçü tarixçisi İ.Cavaxișvili gürçü mənbələrinə istinadən II Mərvanın səfərinin ərəblərin Gürcüstan üzərinə ilk səfər olduğunu qeyd etməkdədir. Gürçü mənbələrində də nə Həbib, nə də Cərrah yürüşləri və əhdnamələri haqqında məlumat yoxdur. Bütün bu məlumatları birləşdirək o zaman məlum olar ki, nə bu yürüşdən əvvəl, nə də bu yürüşdən sonra Tiflis gürçü hökmədar və zadəganlarının idarə etdiyi torpaq olmayıb. Tiflis və ətrafi ən yaxşı halda gürçü kilsə nümayandalarının rəhbərlik etdiyi xal-kedon kilsəsi nümayandaları olan xristianların yaşadıqları bölgələr olub və bu da ərəblərin adı çəkilən əraziləri Curzan adlandırmamasına səbəb olub. Belə səhvər ərazilərə olurdu. Bənzər hadisəni qeyd etmək lazımdır ki, bütün Cənubi Qafqaza ərəblər Ərəminiyyə adını vermişdir.

M.D.Lordkipanidzinen bu ərafədə Tiflis əhalisinin xristian dinini saxladıqlarını, gürçü mənsubiyətini qoruduqları ilə bağlı fikirləri isə elmi əhaqıqətə uyğun deyil²⁶⁴. Qeyd etmək lazımdır ki, bu dövrdə heç bir qaynaqda Tiflisin birbaşa xristian mənsu-

reba», Tif. AH İCCP, 1982 – s. 39; Gürcistan tarixi (Eski çağlardan 1212 yilina kadar). Gürcüceden çeviren M. Brosset – s. 208; Kartli Səlnaməsi. Tərc. Tsulaya Q. V. (rusca) http://dspace.nplg.gov.ge/bitstream/1234/3160/1/Letopis_kartli.pdf - s.24

²⁶³ Gürcüstanın tarixi öncəkləri. II cild. Red. M.D.Lordkipanidz, D.L.Mus-xelişvili (rusca) http://dspace.nplg.gov.ge/bitstream/1234/3174/1/Ocherki_Istorii_Tom_II.pdf - s. 110

²⁶⁴ Lordkipanidz
ze M. D. Tbilisi – s. 35

biyyəti ilə bağlı fikirlər yoxdur. Əksinə mənbələrdə Tiflisin hədisi gözl bilən sünni müsəlmanlar olduğu bildirilməkdədir²⁶⁵. Əgər Tiflisdə dinini saxlayan xristianlar və gürçülər var idisə onlar da gərək ki, sanarlar, Baqratlılar kimi İslama qarşı mübarizə aparmayıldılar. Xəzərlərlə olan hər hansı bir mübarizədə xəzərlərlə ərəblərə qarşı birləşməliydilər. Lakin, nainki birləşmə, əksinə biz xəzər yürüşlərində Tiflisin xəzərlərə müqavimət göstərdiyi üçün dağıdıldıığını və müsəlmanlar tərəfindən bərpa edildiyinin şahidi oluruz²⁶⁶.

Bəs nəyə görə gürçü mənbələrində Mərvanın yürüşü gürçülərlə ilk toqquşma kimi göstərilir? 744-cü ilin yayında Tiflis və ətrafindan fərqli olaraq gürçülləri İslam idarəsində saxlamaq çətin olduğu üçün Mərvanın Baqratlılar sülaləsinin siğınacaqları olan Şavşatın Qayadibi (Çixizir) kəndindəki qala və kilsəni dağıldığı və Ardanuç qalasının qapıları ilə bürclərini dağıldığı qeyd edilməkdədir²⁶⁷. Bu yürüş ərəblərin xristian – gürçü idarəçilər (yəhudi əsilli Baqratlılar olsa da) tərəfindən nəzarətdə saxlanılan torpaqlara və gürçü mənbələri tərəfindən qeydə alınan ilk yürüş idi. Bu zamana qədərki müsəlmanların yılmaya arealında, yəni Tiflis və ətrafinda gürçü idarəciliyi üstün olmamış, Arranın şimal - şərqi, şimalı və şimal-qərbindən fərqli olaraq bu ərazilərdə (məsələn: Tabarsaranşah, Layzanşah, Sərir, Filanşah, Şirvanşah və s.) lokal olsa da heç bir hökmədar, monarch, feodal hakimiyəti ilə qarşılaşmamışlar. Demək ki, bu ərazilər Arranə aid olan ərazilər olmuş, gürçülər isə bu dönenmdə Dəryal – Axalkələk xəttindən qərbədə yaşamışlar.

²⁶⁵ Ibn Havqal, Əbu-l Qasim. Kitab al-Mesalih ve'l-Momālik, Leyden: B'il, 1872 – s. 243; Vəlixanlı N. M. IX-XII əsr ərəb coğrafiyası – səyyahları – s. 110; Əliyeva N.A. Əs-Səmāniyyin "Kitab al-ənsab" əsəri Azərbaycanın mədəniyyəti tarixinə dair mənbə kimi, Bakı: Şərq-Qərb, 2010 – s. 106

²⁶⁶ Letopisç Kaptarı. Per., введ. и примеч. Г.В. Пупах – s.48; Kartli Səlnaməsi. Tərc. Tsulaya Q. V. (rusca) http://dspace.nplg.gov.ge/bitstream/1234/3160/1/Letopis_kartli.pdf - s. 29

²⁶⁷ Gürcistan Tarixi (Başlangıçtan 19.Yüzyıla kadar). Nikoloz Berzenişvili, Simon Canaşa [İvane Cavahişvili]. İstanbul: Sorun yayınları, 2.Baskı, 2000 – s. 225

Ümumiyyətlə bu dövrə II Mərvanın siyasi dühasının hərbi dühası qədər parlaq olmadığının şahidi olur. Xəzərlərin ölkəsinin içəna qədər irəliləşə də, xaqana İslami qəbul etdirə də olduğu vəziyyətdən düzgün istifadə edə bilmir və ərəblərin əlinə bir də belə bir şans düşmür. Öz ölkəsindəki siyasi böhranlar səbəbi ilə uzaq diyarda bu qədər çox əsgər saxlamaq istəməməsi Mərvanı Xəzərləri sadəcə müsəlman xəqan vasitəsilə nəzarət altında tutmağa məcbur etdi. Onun səfəri daha da irali aparmaq niyyəti olmadığı üçün geri qaydır. Bu da VIII əsr müsəlmanlarının VII əsr müsəlmanlarından fərqli olaraq qarşılaşıqları problemlərdə yeni həll metodlarını müvəffəqiyyatla tətbiq etməkdən uzaq olduğunu göstərir²⁶⁸. Bütün bunlara baxmayaraq müsəlmanlar bu döyüşlərdən sonra uzun müddət formalasən yeni sərhədləri - Xəzərlər ölkəsinə qədər olan əraziləri əllərində tutmuşdu. Mənbələrdə Tiflis və ətraf ərazilərin sərhədi Xəzər ölkəsinə qədər uzandığı qeyd edilir. İbn Rusta yazırkı ki, Xəzər ölkəsi bir tərəfdən böyük dağlara birləşir, qovuşur, dağlar ona daxildir (بَلْدَ تَقْلِيسٍ). Bu dağların ucqarlarında tulaslar (طَوَالِسٍ) və lugalar (أَوْغُرٍ) yaşayırlar. Bu dağ Tiflis ölkəsinə (qədər uzañır)²⁶⁹. Artıq əvvəlki dövrlərdə olduğu kimi xəzərlərlə sərhəd Kür və ya Arazdan keçmirdi və bu sərhəd demək olar ki, uzun müddət dəyişilməz qaldı.

Təxminən həmin ildə II Mərvan Xilafətə rəhbərlik etmək üçün bölgədən ayrıldı. Ümumiyyətlə, VIII əsrin 40-50-ci illərində Xilafətdə hakimiyyət uğrunda yeni müharibələr və çəkişmələr başlayırdı.

750-ci ildə Xilafəti idarə edən Əməvilər sülaləsini Abbasilər sülaləsi əvəz etdi. Sülalə dəyişikliyi ərafəsində və Abbasilərin ilk xəlifəsi Əbu-l Abbas əs-Səfiyah (750-754) dövründə Xilafətə tabe olan bir çox bölgəde qarşıqlıqlar baş verdi. Bu qarşıqlıqlar Arran

ərazisindən də yan keçmədi. Hər şeydən önce Arran və qismən Azərbaycan ərazisində xaricilərin təhriki ilə Müsəfir ibn Kasir²⁷⁰ və Vard ibn Safvanın başçılığı ilə üşyan qalxır. Z.M.Bünyadov üşyanda xalkedon (pavlikian) kilsəsi nümayəndəlarının aktivliyini xüsusi qeyd edir²⁷¹. Eyni zamanda 20 ildər Xilafətə tabe olan xəzərlər paytaxtlarındaki müsəlman idarəciliği öldürüb bir müddət müstəqil qaldılar. Güman ki, bir çox mərkəzlər kimi Tiflis şəhəri də bu dövrə ətraf əraziləri ilə birgə rəhbərliyindəki müsəlman emiri ilə birgə özünü qismən müstəqil idarə edirdi.

Abbasilər xəlifa əl-Mansurun (754-775) dövründə Arrana idarəçi kimi Yazid ibn Useyd əs-Sulami vali təyin edilir. Yazid Bab-Allani əla keçirdi və oruda qarnizon yerləşdirdi. Gulia Alasaniyada bu qapının Bab ul-Aran versiyası vardır²⁷². Şimal-qərbi Albaniyada yaşayan sanar tayfalarını elə mağlub etdi ki, onlar xərac vermək məcburiyyətində qaldılar. Lakin, sanarlar bundan sonra da mübarizəni dayandırmamış, uzun müddət tabe olma-yaraq ərəblərə qarşı mübarizə aparmışdır. Bu məcadilədə onlar əsas müttəfiqləri xəzərlər idi²⁷³.

Xəlifa Mansurun (754-775) göstərişi ilə Yezid ibn Useyd Taatur (Bahadır) adlı xəzər xaqanının qızı Xatunla evlənmişdi. Bunun səbəbi Arranın rahatlığının yolunun xəzərlərdən keçməsi idi. Belə ki, xəlifa yazırkı: "Xəzərlərlə qohumluq olmasına Arran ölkəsindən heç vaxt əmin-əmanlıq bərpa olunmayıcaq. Öks təqdirdə mən sənin və sənin vergi yiğanlarının üçün qorxuram, çünki xəzərlər sizi rahat qoymayacaqlar. İstəsələr hətta ordu toplayıb hücumda da keçər və qalib cə gələ bilərlər"²⁷⁴. Bu məktub Ar-

²⁶⁸ Əl-Kufi. Kitab əl-Futuh. əl-Cuz us-Sabi', əl-Cuz us-Səmin. Beyrut: 1991 – s. 307; Əhməd ibn Ə'sam al-Kufi. Kitab əl-Fütüh (Fəthlər kitabı). Azərbaycanın VII-IX əsrlər tarixinə dair əçkarşalar – s. 55

²⁶⁹ Bünyadov Z.M. Azərbaycan VII-IX əsrlərə - s. 217

²⁷⁰ Alasania G. Gürcüler və İslam Öncəsi Türkler. Trabzon: KTU-Karadeniz Araşdırmları Enstitüsü yayınları. Atalyat matbaası, 2013 – s. 100

²⁷¹ Alasania G. Gürcüler və İslam Öncəsi Türkler – s. 100

²⁷² Əl-Kufi. Kitab əl-Futuh. əl-Cuz us-Sabi', əl-Cuz us-Səmin. Beyrut: 1991 – s. 364; Əhməd ibn Ə'sam al-Kufi. Kitab əl-Fütüh (Fəthlər kitabı). Azərbay-

²⁶⁸ Dunlop D.M. Hazar Yahudi Tarihi. İstanbul: Selenge yayınları, 2008 – s. 100-101

²⁶⁹ İbn Rusta, Əbu Ali Əhməd ibn Amr. Kitab əl-A'laq ən-nəfisə. Leyden: Brill – s. 139

ranın xəzərlər üçün nə qədər mühüm, Arranda əslində siyasi iki-hakimiyətılıyın olduğunu göstərirdi. Maqsad keçmişdə Cavanşirin etdiyi kimi diplomatik nikah vasitəsilə xəzərlərə olan mübarizəyə son qoymaqlı idi. Kufinin məlumatına asasən Xatun bu evlilik ərafəsində Bərdə yaxınlığında İslam dinini də qəbul edir. Xatunun Yeziddən iki oğlu olmasına baxmayaq, həm oğulları, həm də Xatun müleyyən bir vaxtdan sonra vəfat edir və bu da ərəblərlə xəzərlər arasındaki münasibəti yenidən kaşkinləşdirir²⁷⁵.

758-764-cü illər arasında xəzərlər vaxtı ilə Cavanşirin suiqəsdi zamanı olduğu kimi, bəs de Xatunun intiqamını almaq üçün bölgəyə böyük bir yürüş həyata keçirirlər. Araşdırmlarla görə 762-63 və 764-65-ci illərdə iki fərqli yürüş olmuşdur²⁷⁶. Yürüşə Ras Tarxan başçılıq edirdi²⁷⁷. İbn əl-Əsir və Təbəridə burahbər Xarazmli Əstərşəhər kimi qeyd edilir²⁷⁸. Bu yürüşdə diqqəti çəkən məqam xəzərlərin hücumu zamanı gürçü alımlarının iddia etdiyinin əksinə olaraq: 1) Tiflisdə heç bir gürçü əsilzadəsi və ya gürçü hökmədarına rast gəlinməməsi. 2) Tiflisdə bu dövrda hələ müstəqil qurum qurulmaması, əksinə birbaşa Bərdədə oturan Yezid ibn Useyydən asılı olan məmurlar tərəfindən idarə olunması idi. İbn əl-Əsir deyir: "145/762-763-də türklər və xəzərlər Bab əl-Əhvabə hücum edib, Ərminiyədə çox müsəlman-

canın VII-IX əsrlər tarixinə dair çıxarışlar - s. 58

²⁷⁵ Əl-Kufi. Kitab əl-Futuh. əl-Cuz us-Sabi', əl-Cuz us Səmin. Beyrut: 1991 - s. 364-365; Əhməd ibn Ə'səm əl-Kufi. Kitab əl-Futuh (Fətlər kitabı). Azərbaycanın VII-IX əsrlər tarixinə dair çıxarışlar - s. 58-59

²⁷⁶ Alasania G. Gürcüler və İslam Öncesi Türkler - s. 101

²⁷⁷ Əl-Ya'qubi, Əhməd ibn Əbi Ya'qub ibn Ca'fa ibn Vadih əl-Kətb. Tarix. II cild. Beyrut: Dar Sader Dar Beyrut. 2010 - s.309; Əl-Yaqubi. Tarix. Azərbaycanın VII - IX əsrlər tarixinə aid çıxarışlar. Ərəbcədan tərcümə edilmiş, ön söz, qeyd və şəhərlərin mülləfi Sevda Süleymanova / Orta əsr ərəb mənbələrində Azərbaycan tarixinə aid materiallar. Vətən tarixi seriyası. AMEA akad. Z. M. Bünyadov adına Şəhərinəşşəhər İnstitutu. Bakı: "Nurlan" nəşriyyatı, 2005 - s. 211

²⁷⁸ Ət-Təbəri, Əbu Ca'fa Muhammed ibn Carir. Tarix ar-Rusul va-l Müluk. 11 cilddə. VIII cild. Təhəqiq Muhammed Əbu-l Fadıl İbrahim. Qahira: Daru-l Ma'arifi bi Misr. 1976 - s. 7; Bünyadov Z.M. Azərbaycan VII-IX əsrlərə - s. 112; Gülmüş N. İlk Dönen İslâm-Gürçü İlişkileri - s. 153

lardan bir çoxlarını qırıldılar. 147/764-65-də xarəzmli Əstərşəhər bir dəstə türklər ilə Ərminiyə nahiyyəsində müsəlmanlar üzərinə hücum etdi. Müsəlmanlardan və zimmilərdən bir qədərini əsir aldı. Onlar Tiflisə girdilər [Xəlifə] Mansur Cəbrail ibn Yəhya və Hərb ibn Abdullahu türklərə müharibəyə göndərdi. Onlar vuruşdular. Cəbrail məglub olub qaçıdı. Hərb öldürülüldü və Cəbrailin aşğərlərindən bir çoxu öldürüldü.²⁷⁹ İbn əl-Əsirdən əlavə Təbəri və İbn əl-Cəvzi də xəzərlərin Kür və Araz hövzəsinə tutduqlarını Tiflisi zəbt edərk buraya yerləşdiklərini bildirirlər. Təbəridə Hərb ibn Abdullahın "Ravandı" nisbəsi də qeyd edilir²⁸⁰. Lakin, xəzərlər burada əmir Amir ibn İsmayılin göstərdiyi müqavimətə görə çox da qalmırlar. Belə ki, xəlifənin 766-767-ci illərdə buraya vali təyin etdiyi və Hərb ibn Abdullahın intiqamını almağa göndərdiyi Humeydə ibn Qohtab Tiflisə çatmadan xəzərlərin getmiş olduğunu görür²⁸¹. Gürçü mənbəsinə asasən dağılımış Tiflisi Xusro (Yezid ibn Useyd as-Sulami nəzərdə tutulur) adlı ərəb əmiri bərpə edir²⁸². Yenə də mənbələrdə gürçü hökmədarlarından heç kim bölgədə nəzərə çarpır. M.D. Lordkipanidzənin və digər gürçü alımlarının iddia etdikləri Kartlıda ki hakimiyətılık iddiası burada da özünü doğrultmur. Eyni zamanda Tiflis əmirliliyini Kartlı əmirliyi kimi qələmə vermək iddiası da təkəndən yanlışdır. Çünki, inдиya kimi izlədiyimiz mənbələrdə Kartlı adına ümumiyyətlə rast gəlinmir. Əgər Çırzanı Kartlıyla eyniləşdirmək istəsek, yəna də Curzan əmirliyi

²⁷⁹ İbn əl-Əsir, Əbu-l Həsən Əli bin Əbu-l Kəram əl-Cəzəri. Əl-Kamil fi-t Tarix, 5-ci cild (raciħuha və saħħahu Dr. Muhammed Yusuf Daqqqaq) Beyrut: Daru-l Kutubu-l Ilmiyyə, 1987 - s. 180; İbn əl-Əsir. Əl-Kamil Fi-t-Tarix. Tərc. M. Əsfandızadə. Bakı: Azərbaycan SSR EA Nəşriyyatı, 1959 - s. 38-39

²⁸⁰ Ət-Təbəri. Tarix ar-Rusul va-l Müluk. 11 cilddə. VIII cild. Təhəqiq Muhammed Əbu-l Fadıl İbrahim. Qahira: Daru-l Ma'arifi bi Misr. 1976 - s. 7

²⁸¹ Bünyadov Z.M. Azərbaycan VII-IX əsrlərə - s. 112; Gülmüş N. İlk Dönen İslâm-Gürçü İlişkileri - s. 153

²⁸² Lətopisic Kartlı. Per., vəvd. və priməc. G.B. Șulaya - s. 48; Kartlı Salnaması. Tərcümə Tsulaya Q. V. (rusca) http://dspace.nplg.gov.ge/bitstream/1234/3160/1/Letopis_kartli.pdf - s. 29

ifadəsinə də rast gəlmirik. Gürcü hökmərlər isə ərəb yürüşləri və işgalları ərafaşında Msxetada olmaq əvəzinə Tiflisdə olmasına səbəbi (ağar çox da etibarlı olmayan gürcü mənbələrinə istinad etsək) gürcülər üzərində edilən idarəciliyin burada yerləşməsinə görə deyil, yalnız gürcü hökmərinin müsəlman əmirin nəzarətində - ev həbsində saxlanılma xarakterli ola bilərdi.

Erməni mənbəsi Gevond bu yürüşdə xəzərlərin Albaniyanın Hecar, Kağa (və ya Qala), Ostani, Marzpanyan, Qaband, Geğavu (və ya Gelavu), Şake, Bies, Xeni, Kambexçan, Xoğmaz (müasir oğuz rayonu Xaçmaz kəndi ola bilər) kimi şimal-qorə arazilərini, İberianın isə Şuç, Queskapur (Kveq-Qapor), Dzeltd, Sukeți, Velis-Tsixe, Tianeti və Erk vilayətlərini tələn etdiyiini bildirir²⁸³. Albaniyaya çox yaxın olan bu vilayətlərde gürcülərin adının çəkilməsi, güman ki, gürcü əsilzadələrinin ərəblərdən qaçaraq burada gizlənməsi ilə əlaqədar ola bilər. Belə ki, Ras Tarxanın adı və yürüşü gürcü mənbələrində də keçir: Gürcü mənbələri bù yürüşün sabəbini guya Xəzər xaqanının bu vaxt gürcü çarı Cavanşirin bacısı Şuşana etdiyi elçiliyin mənfi nəticələnməsi ilə əlaqələndirirlər²⁸⁴. İovanne iki bacısını və anası ilə Eqrisiyə qəçmişdi, Cavanşir isə iki bacısını ilə bərabər Kartli və Kaxetiya qalmışdı. Şuşanın gözəlliyini eşidən Xəzər xaqanı onu özüñə elçi olaraq istadi və eyni zamanda ərəblərə qarşı mübarizədə müttəfiqlik vad etdi. Şuşan taklifi rədd etdi. "Üç il sonra xaqan öz sipəh-saları Bluçanı silahlandırdı. O, Leketi yolunu keçdi və Kaxetiya daxil oldu; Cavanşir və Şuşanın olduğu qalanı mühəsirə etdi və qisa vaxt ərzində qalanı zəbt etdi və onları əsir aldı."²⁸⁵ Mən-

²⁸³ История халифов Варданета Гевонца, писателя VIII века. Нер.К.Патканова – С.Петербург, 1862 – с. 92-93; Hacılı Ş. Şimal-Qorbi Azərbaycan: Ingliyolar – s. 113-114; Gevond. Tarix (ingiliscə) - http://www.attalus.org/armenian/ghewtoc.html#31-ci_kitab

²⁸⁴ Летопись Картли. Пер., введ. и примеч. Г.В. Цулава – с. 45-46; Gürcistan tarixi (Eski çağlarından 1212 yılına kadar). Gürcüçülen çeviren M. Brosset – s. 219; Kartli Salnaməsi. Tərcümə Tsulaya Q. V. (rusca) http://dspace.nplg.gov.ge/bitstream/1234/3160/1/Letopisi_kartli.pdf – s. 28

²⁸⁵ Летопись Картли. Пер., введ. и примеч. Г.В. Цулава – с. 45-46; Gürcistan tarixi (Eski çağlarından 1212 yılına kadar). Gürcüçülen çeviren M.

bədən də görülür ki, gürcü Cavanşir buranın hakimi deyildi, sadəcə bir qalada gizlənmiş, siğınmışdı. Az bir vaxt sonra bu ərazilərdə sanarlar və qardabanlar peyda olur ki, ərəblərlə müvbarizədə çox fərqlənirlər. Ona görə də Gevondun İberiya vilayətləri ilə bağlı verdiyi məlumatlar çox şübhəlidir.

Fayiz Nacib İsgəndər bu hadisələri xəzərlərin 799-cu il yürüşü ilə əlaqəndirir²⁸⁶. Ibn al-Əsirdə də Xəzər xaqanının qızının ölümü ilə bağlı yürüş 799-800-cü illərdə verilir²⁸⁷. Lakin, Kufidəki xəzərlərlə qohumluq haqqındaki məktubun məhz, Xəlifa Əbu Cafer Mansur (754-775) təsdifindən Yezid ibn Useydi göndərilməsi yürüşün 764-765-ci illərdə olduğunu deməyə əsas verir.

Kufi qeyd edir ki, Həsən ibn Qahtaba Ərminiyyəyə yenica vali təyin edilmişdi ki, sanarlar özləri kimi kafir olan Xaxet əhalisi ilə birləşib müsəlmanlara hücum edirlər. Lakin, üşyançılar möglüb edilir və onlardan on min nəfər öldürülür²⁸⁸. Bu məlumatı Yaqubi da təsdiqləyir. Onun qeydlərində Kufinin qeydlərində fərqli olaraq sanarlardan 16 min nəfər öldürüldüyü, Həsənin Tiflisə daxil olaraq qacaq sanarları təqib etməyə dəstələr göndərdiyi bildirilir²⁸⁹. Güman ki, bu yürüşdə sanarlar çox böyük zərbələr alırlar. Bəzi gürcü tarixçiləri onların torpaqlarını tərk etmək ehtimalını irali sürürlər.

Kufi davam edir: "Əl-Həsən ibn Qahtaba Ərminiyyədə qalib Bərdədə yerləşdi. O, Qahtaba adlı oğlunu yanına çağırtdırb, onu

Brosset – s. 219; Alasania G. Gürcüler ve İslam Öncesi Türkler – s.103

²⁸⁶ Gümüş N. İlk Dönem İslam-Gürcü ilişkileri – s.154

²⁸⁷ Ibn al-Əsir. Əl-Kamil fi-t Tarix, 5-ci cild (rəcəbü və sahhabü Dr. Muhammed Yusuf Daqqqaq) Beyrut, 1987 – s. 319; Ibn al-Əsir. Əl-Kamil Fi-t-Tarix. Tərc. M. Əfəndizadə. Bakı, 1959 – s. 39

²⁸⁸ Əl-Kufi. Kitab al-Futuh. al-Cuz us-Sabi', al-Cuz us-Səmin. Beyrut: 1991 – s. 366; Əhməd ibn Ə'sən al-Kuf. Kitab al-Futuh (Fəthlər kitabı). Azərbaycan VII-XI əsrlər tarixinə dair çıxarışlar – s. 61

²⁸⁹ Əl-Ya'qubi. Tarix. II cild. Beyrut, 2010 – s.310; Əl-Ya'qubi. Tarix. Azərbaycanın VII – IX əsrlər tarixinə aid çıxarışlar. Ərəbcədan tərcümə edən, ön söz, qeyd və şəhərlərin müallifi Sevda Süleymanova / Orta əsr ərəb mənbələrində Azərbaycan tarixinə aid materiallar – s. 212

Bab əl-Əhvəbin hakimi təyin etdi. İkinci oğlu İbrahimı çağırdı, Curzanın hakimi təyin etdi və Tiflisdən o yana müsəlman torpaqlarının idarəsini ona tapşırıldı. Üçüncü oğlu Məhəmmədi çağırıldı, Xilat və Qalıqaladan o yana torpaqların idarəsini ona verərək, dördüncü Ərminiyyəyə hakim təyin etdi²⁹⁰.

Bu məlumatdan görülür ki, Tiflis, Xilat, Qalıqala, Bab əl-Əhvəb Arranın sərhəd şəhərləri idi və Həsən ibn Qəhtəbə özü Bərdə mərkəzli Aştranda qalmışla, öz oğlanlarına bu şəhərlərdən daha qərb və şimalı fəth etmək, oradakı müsəlmanları və zimmləri idarə etməyi tapşırılmışdı. M.D.Lordkipanidzenin iddia etdiyinin aksine nə Yəzid ibn Useyd, nə də Həsən ibn Qəhtəbənin mərkəzi Tiflis²⁹¹ deyil, Bərdə olmuşdur və bu baxımdan bu dövrde Tiflis əmirliyindən söz etmək ümumiyyətlə doğru deyil. Bu bölgə mərkəzi Bərdə olan Arrana tabe idi. İstər Curzana təyin edilən oğlu İbrahim ibn Həsən ibn Qəhtəbə, istər Bab əl-Əhvəbə təyin edilən Qəhtəbə ibn Həsən ibn Qəhtəbə, istərsə də Ərminiyyəyə təyin edilən Məhəmməd ibn Həsən ibn Qəhtəbə müstəqil əmir olmayıb, sadəcə olaraq xilafət məmurları idi və buralar mərkəz Bərdədən idarə olunurdu. M.D.Lordkipanidzenin etdiyi bu səhv gürçü tarixşünaslığında təqnid və təhlil edilmədən mənimsinilib, nəticədə eyni səhvi O.Tsikitişvili, V.Silaqadze, qismən G.Alasania da tökrarlamışdır.²⁹²

A.N.Ter-Gevondyan işa “Ərminiyyə və Ərəb xilafəti” əsərində Həsən ibn Qəhtəbənin 754-759-cu illər arasında hakimiyyət arasında olduğunu, sanarların yürüşünün bu vaxt yatrıldığını, sonra 759-769-cu illər Yəzidin canişinliyi dövründə işa xəzərlərin məlum yürüşünün olduğunu qeyd edir²⁹³. Gulia Alasa-

nia işa Həsən ibn Qəhtəbənin həm 754-759-da, həm də 771-775-ci illərdə Ərminiyyə hakimi olduğunu qeyd etmişdir²⁹⁴.

774-775-ci illərdə Ərminiyyənin qərbində Muşl Mamikonyanın başçılığında üşyan qalxır. Üşyanın yatırılmasından sonra Xilafət Cənubi Qafqazda daha sərt addımlar atmağa başlayır. Xəlifa Məhəmməd əl-Mehdi (775-785) dövründə də vergilərin artması ucbatından narazılığın genişlənməsi görülməkdədir. O, öz oğlu gələcək xəlifa Harun ər-Rəşidi bütün məğrib əlkələri, Azərbaycan və Ərminiyyə vilayətlərinə vali təyin edir²⁹⁵. Xəlifa Hadinin (785-786) hakimiyyəti dövründə gürçük kilsə adəbiyyatındakı məşhur müqəddəslərəndən Abo Tiflisinin ölümü baş verir. Güman edilir ki, Abo Nerses (760-780) adlı gürçü kuropalatinin ərəb xidmətçisi imiş. Nerses ilə olduğu müddədə o, xristianlığı qəbul edir. Tiflis əmirinin onu İslama geri dönmə çağrışlarına qulaq asmayan Abo 736-ci ildə əmirin əmrinə əsasən öldürülür²⁹⁶. O.Tsikitişvili Tiflisdəki bu əmrin İbrahim ibn Həsən ibn Qahtaba olduğunu texmin edir²⁹⁷. Abonun cəsədi yandırılır, stümükləri Kürdəki körpürlərinin altına atılır. Türk tarixçisi N.Gümüş çox doğru olaraq bu hadisənin gerçəkliliyinə şübhə ilə yanaşmış, bu hadisənin xüsusilə son hissəsindəki amansız edam sahəsinin müsəlmanlara qarşı yerli xristian xalqı qızışdırmaq məqsədi ilə İoanne Sabanidze tərəfindən uydurduğunu qeyd etmişdir²⁹⁸.

Xəlifa Harun ər-Rəşid (786-809) Ərminiyyəye Xuzeymə ibn Hazim ət-Təmimi vali olaraq təyin edilir²⁹⁹. Gürçü mənbələrində

Армянской CCP, 1977 – с. 101, с.102

²⁹⁴ Alasania G. Gürcüler ve İslam Öncesi Türkler – с. 95

²⁹⁵ Ibn əl-Əsir. Əl-Kamil fi-t Tarix, 5-ci cild (raciħah və sahhah Dr. Muhəmməd Yusuf Daqqaqə) Beypur, 1987 – с. 245; Ibn əl-Əsir. Əl-Kamil Fi-t Tarix. Tərc. M. Əsfəndizadə. Bakı, 1959 – с. 39

²⁹⁶ Багратиони Давид. История Грузии. Текст издан и снабдил вступительной статьей и указателями Рогава А.А. Тбилиси: Издательство «Меценатерба», 1971 – с. 98

²⁹⁷ Alasania G. Gürcüler ve İslam Öncesi Türkler – с. 93

²⁹⁸ Gümüş N. İlk Dönem İslam-Gürcü ilişkileri – с. 158-159

²⁹⁹ Əl-Ya'qubi. Tarix. II c. Beyrut. 2010 – с.375; Əl-Ya'qubi. Tarix. Azərbayca-

²⁹⁰ Əl-Kufi. Kitab əl-Futuh. əl-Cuz us-Sabi', əl-Cuz us-Səmin. Beyrut: 1991 – с. 366-367; Əhməd ibn Ə'səm əl-Kufi. Kitab əl-Futuh (Fəthlər kitabı). Azərbaycanın VII-IX əsrlər tarixinə dair çıxarışlar – с. 61

²⁹¹ Lordkipanidze M. D. Tbilisisi saamiros istoridən // Mimomxilveli, Saqartvelos metsnicrebata akademisi istorisi instituti, 1951, II t. – с. 199

²⁹² Alasania G. Gürcüler ve İslâm Öncesi Türkler – с. 93-94

²⁹³ Ter-Gevondyan A. N. Армения и Арабский Халифат. Ереван: Изд. АН

o, Çıçnaum Asım olaraq adlandırılır³⁰⁰. Onun vilayətə rəhbərlik etdiyi ilk dövrdə gürçü hökməri Arçilin Xuzeyməyə təbe olduğunu bildirmək məqsədi ilə Tiflisə göldiyi qeyd edilir. Bu vaxt ar-tıq müsəlman olmuş bir qardabanlı (girdimanlı) hakim (mtavar) Xuzeyməyə Arçilin əcədinin xəzinələrini ondan gizlətdiyin xəber verir. Gürçü mənbəsi qeyd edir ki, girdimanlı hakimin əmisi sanarlar tərəfindən öldürülmüşdü. Dövrün Gürcüstan hakimi Adarnerse (Arçilin əmisi) isə ona sığınan qatili cəzasız buraxmışdı. Qardabanlı - girdimanlı hakimin xəzinə isfəsi və Arçilin edamına nail olunmasını istəməyi bu səbəblərə görə intiqam məqsədli idi. Xuzeymə xəzinəni ala bilmədikdən və məlumatlardan sonra Arçili edam etdirir³⁰¹. M.Brosse müsəlmanlığı qəbul etmiş qardabanlı mtavarın alban hökməri Cavanşirin qohumu - qardaşı oğlu ola bileyçeyini söyləyir. Çünkü, Cavanşirə qarşı planlanan sui-qəsd mtavar Adarnersenin zamanında – 680-ci ilde baş tutmuş³⁰², Cavanşirinin özü də girdimanlı-qardabanlı olmuşdur. Bu məlumatdan o da aydın olur ki, artıq bu vaxt girdimanlılar və sanarlar arasında ciddi bir ədavət var imiş.

Xuzeymənin hakimiyəti yaşın ki, yerli əhali tərəfindən də xoş qarşılınmırı. Yaqubi deyir: "O, batrik və məliklərin oğullarını tutaraq, başlarını boyunlarından vurdurur. Xuzeymə onlarla son dərəcə pis rəftar edirdi. Curcan və Sanariya ayağa qalxırlar.

min VII – IX əsrlər tarixinə aid çıxarışlar. Ərəbcədən tərc. Sevda Süleymanova / Orta əsr ərəb mənbələrində Azərbaycan tarixinə aid materiallər – s. 212

³⁰⁰ Летопись Картли. Пер., введ. и примеч. Г.В. Шулая – с. 41; Gürcistan tarifi (Eski çağlarından 1212 yılına kadar). Gürcüceden çeviren M. Brosset – s. 216; Gürcistan tarifi (Eski çağlarından 1212 yılına kadar). Gürcüceden çeviren M. Brosset – s. 216; Kartli Salnaması. Tərcümə Tsulaya Q. V. (rusca) http://dspace.nplg.gov.ge/bitstream/1234/3160/1/Letopis_kartli.pdf - s. 26

³⁰¹ Летопись Картли. Пер., введ. и примеч. Г.В. Шулая – с. 43; Gürcistan tarifi (Eski çağlarından 1212 yılına kadar). Gürcüceden çeviren M. Brosset – s. 217; Kartli Salnaması. Tərcümə Tsulaya Q. V. (rusca) http://dspace.nplg.gov.ge/bitstream/1234/3160/1/Letopis_kartli.pdf - s. 26-27

³⁰² Gürcistan tarifi (Eski çağlarından 1212 yılına kadar). Gürcüceden çeviren M. Brosset – s. 217

O, üşyançılara qarşı ordu göndərir. Onlar ordunu dağıdırırlar. Onda Rəşid onlara qarşı böyük bir ordu ilə Səid ibn Heyşəm ibn Şuayb ət-Təmimini göndərir. O, Curcan və Sanariya əhalisi ilə onları ölkədən qovanan vuruşur və Tiflisə gedir. Lakin, Xuzeymə ibn Hazim heç bir il də burada qalmır, Rəşid onu azad edərək Süleyman ibn Yəzid əl-Amirini vali təyin edir. O, tamiz bir adam, şeyx idi, lakin, o qədər sadələvh və zəif idi ki, heç bir əmri icra olunmurdur və ölkə az qala əldən çıxacaqdı³⁰³. Burada ölkənin əldən çıxmasını yaqın ki, sanarların müstəqil hərkətləri ilə izah etmək olar. Çünkü, Yaqubi yeni təyin olunan vali Rəşid əl-Abbas ibn Zəfer al-Həsalinin sanarlarla qarşı mübarizədə mağlub olduğunu qeyd edir. Onun yerinə təyin edilən Məhəmməd ibn Zuheyər ad-Dabbı isə Rəşidin Ərminiyyədəki sədarlarından, amillərindən sonuncusunu id³⁰⁴.

798-799-cu illərdə Cənubi Qafqaza çox böyük bir xəzər axını gerçəkləşir. Bundan əvvəlki üşyan bölgədə sabitliyin pozulmasına və ardınca üşyanlara səbəb olmuşdu. İndi də tez-tez üşyanlar baş verən Cənubi Qafqaza yeni bir Xəzər hücumu baş verdi.

F. Kirzioğlu "Artvinin qısa tarixi" əsərində xəzərlərin Tiflis və Bərdəni əla keçirdiklərini qeyd edir. V. Minorski isə 764-cü il yürüşünün əslində bu yürüş olduğunu qeyd edərək xəzərlərin hökmədən Kür üzərindəki körpüyə qədər gelərkən buraları dağıtdığı qeyd edilir³⁰⁵.

İbn əl-Əsir Xəzər işgali ərefəsində yüz min başdan çox heyvanın sürüfürəbək aparılmasıdan bəhs etməkə qarətin ölçüsünün böyüklüyünü göstərir. Eyni zamanda İbn əl-Əsir və Kufi yürüşün səbəbi kimi Münnəccim əs-Sullamının [Dərbənd hakimi

³⁰³ Əl-Ya'qubi. Tarix. II c. Beyrut, 2010 – s.378; Əl-Ya'qubi. Tarix. Azərbaycanın VII – IX əsrlər tarixinə aid çıxarışlar – s. 215

³⁰⁴ Əl-Ya'qubi. Tarix. II c. Beyrut, 2010 – s.378; Əl-Ya'qubi. Tarix. Azərbaycanın VII – IX əsrlər tarixinə aid çıxarışlar – s. 215

³⁰⁵ Minorski V. Tiflis / İslam Ansiklopedisi. 12/1.Cilt. İstanbul: Milli Eğitim Basimevi, 1979 – s. 263

Nəcm ibn Haşim³⁰⁶] Səid ibn Səlim tərəfindən öldürülməsi və Münacimin oğlu Həyyun ibn Nəcənin Xəzər xaqanlığından yardım istəməsini də göstərir³⁰⁷. Xəzərlər 70 günde yaxın burada qalırlar. Sonra Harun ər-Rəşid Xuzeyma ibn Hazim və məşhur sərkərdə Yazid ibn Məzyədi xəzərlərə qarşı göndərir. Onlar da Səidin tərəfdiyi pozğunluqları düzəlttilər. Xəzərləri oradan qovular³⁰⁸. Bunun xəzərlərin müsəlmanlara qarşı sonuncu böyük müvəffəqiyəti olduğu, bundan sonra koşkin hücumların kəsildiyi və xəzərlərlə sülh və ittifaq qurulduğu qeyd edilməkdədir³⁰⁹.

Sonuncu Xəzər yürüşünün gürcüler yaşadıqları ərazilərdə böyük nəticələrə gətirib çıxardığı müşahidə edilir. Belə ki, abxazlar bu tarixlərdə xəzərlərin yardımını ilə müstəqil oldular və bu vaxtdan etibarən abxzad liderləri kral ünvanı daşımağa başladılar³¹⁰. Xəzərlərlə abxzadların yaxınlıqlarının əsas səbəblərindən biri Abxzad kralı Leonun Xəzər xaqanının qızının oğlu olması idi və bu xəzəre yardımının köməyi ilə o VIII əsrin sonunda ilk müstəqilliyini Bizansa qarşı elan etmişdi³¹¹. Xəzərlər ilk dövrlərdə Abxaziyyaya öz mülkləri kimi baxır, öz torpaqları kimi qəbul edirdilər. Gürcü hakimi Nerses (taxm. 740-780) ərəblərən qaçarkən gizlənmək üçün Dəryal keçidini əlində saxlayan xəzərlərin yanına gedir və Xəzərdən Abxaziyyaya keçmək üçün yenidən xaqandan izn alar³¹². Ərəb-

³⁰⁶ Bünyadov Z.M. Azərbaycan VII-IX əsrlərde - s. 112

³⁰⁷ İbn əl-Əsir. Əl-Kamil fi-t Tarix, 5-ci c. (raciħahu va saħħahu Dr. Muhammed Yusuf Daqqqa) Beyrut, 1987 - s. 319; Əl-Kufi. Kitab əl-Futuh. əl-Cuz us-Sabi', əl-Cuz us-Samīn. Beyrut: 1991 - s. 383; İbn əl-Əsir. Əl-Kamil Fi-t-Tarix. Tərc. M. Əfəndizadə. Bakı, 1959 - s. 39; Əhməd ibn Ə'səm əl-Kufi. Kitab əl-Fütüh (Fathlar kitabı). Azərbaycanın VII-IX əsrlər tarixində dair çıxarışlar. tərc. akad. Z. Bünyadov - s. 64-65

³⁰⁸ İbn əl-Əsir. Əl-Kamil fi-t-Tarix, 5-ci c. Beyrut, 1987 - s. 319; İbn əl-Əsir. Əl-Kamil Fi-t-Tarix. Tərc. M. Əfəndizadə - s. 40

³⁰⁹ Bünyadov Z.M. Azərbaycan VII-IX əsrlərde - s. 112

³¹⁰ Gümüş N. İlk Dönem İslâm-Gürcü ilişkileri - s. 168; Alasania G. Gürcüler və İslam Öncesi Türkler - s. 89

³¹¹ Dunlop D.M. Hazar Yahudi Tarihi. İstanbul: Selenge yayınları, 2008 - s. 200

³¹² Dunlop D.M. Hazar Yahudi Tarihi. İstanbul: Selenge yayınları, 2008 - s. 196-197

lərin xəzərləri zəiflətinə abxazların başıboş qalmamasına, müstəqillik qazanmasına səbəb qılır. Möhz bu abxazlar gələcəkdə gürcülərin həyatında mühüm rol oynamışdır.

§4. Tiflis əmirliyinin yaranması

Tiflis əmirliyinin yaranma tarixinin xüsusi araşdırılmaya ehtiyacı olduğunu qeyd etmək yerinə düşərdi. Əlbəttə ki, har bir bölgə kimi Tiflisdə də zərər-zaman mərkəzə tabe olmama cəhdləri olmuşdur. Lakin, hər belə bir çıxışı tam müstəqillik kimi qiymətləndirmək olmaz. Belə ki, M.D.Lordkipanidze Tiflis əmirliyinin yaranma tarixi kimi Mərvənin yürüşlərindən sonra, Yəzid ibn Useydin canişinliyi dövrü ilə bağlınaq istəyir (VIII əsrin 30-40-ci illəri). Hətta Yəzid ibn Useydilə və Həsən ibn Qahtabanı əmir kimi göstərməyə çalışır³¹³. Gerçəkdə yuxarıda da qeyd olunduğu kimi bunların heç biri müstəqil əmir olmamış və ya rəsmi olaraq Tiflis əmiri ünvanı daşımamışdır. V.Silaqadze isə heç bir mənbə göstərmədən bu tarixi II Mərvənin yürüşlərinə qədər uzadır: "Mərvənin sefərlərindən sonra Ərəb-Gürcüstan əlaqələrində dəyişikliklər oldu: Gürcüstan, əmir tərəfində idarə edilən ayrı bir əmirlilik olaraq elan edildi"³¹⁴. Gürcüstan tarixşənлиğində geniş yayılmış və populyar olan bu fikir heç bir mənbəyə, elmi əsasa dayanınır və bir çox hallarda gürcü tədqiqatçılarının özləri tərəfindən inkar edilir.

Mirzə Bala Memmedzadə və F. Kırzioğlu isə tarix kimi 786-ci ili göstərirler. Onlar çox güman ki, bunu gürcü hökmədləri Nersesin (740-780) və Stefanosun (780-786) hakimiyətlərinin başa çatmaları ilə əlaqələndirilər ki, belədirse bu da əslində səhv çıxarılmış bir natiqədir³¹⁵. Yuxarıda görüldüyü kimi Cuanşer və

³¹³ Lordkipanidze M. D. Tbilisi saamiro istoriidan - s. 199

³¹⁴ Alasania G. Gürcüler və İslâm Öncesi Türkler - s. 94; Silaqadze V. Q. Arabata batonoba Saqartveloşı. Tbilisi: Metsniereba. 1991 - s. 107

³¹⁵ Gümüş N. İlk Dönem İslâm-Gürcü ilişkileri - s. 169

ya Cavanşirin əslində heç bir hüquq olmayan hökmдар nəslindən olan bir şəxs olmuşdur. G.Alasania çox gözal qeyd edir ki, Nerses əslində daim ərablərin təqibində olduğu üçün məcburun xəzərlərin yanında gizlənmişdi və belə demək olardı Cavanşirin yerinə xəzərlər tərəfindən gürcüləri idarə etmək üçün tayin edilmişdi, taxtın Xəzər imperiyası tərəfindən dəstaklanan namizədi idi³¹⁶. Gürcü mənbələri iddia edir ki, Nersesin xəzərlərin yanına getdiyi ni görüb sonra xəlifə Mehdi (775-785) taxtın boş qaldığını görüb Nersesin bacısı oğlu Stefanosu taxta çıxarırlar³¹⁷. Amma, bu iddia ərab mənbələrinin heç birində xatırlanır və öz təsdiqini tapmir. Məlumatlardan görüldüyü kimi istər Cuanser, istər Nerses, istərsə də Stefanos bu dövrə qüdrətli, ordusu olan hökmdar olmayıb, sadəcə nəsilə mənsub insanlar idı və daha çox xarici qüvvələrin təsirində idilər. İdarə etmədə hansı dərəcədə nüfuzu sahib olduğunu müəyyənləşdirəm olmur. Burası daqiqidir ki, Tiflis və ətraf ərazilərdə bu dövrə onların nüfuzu yox idi.

Əmirliyin yaranma tarixi haqqında N.Gümüş daha doğru nəticəyə gəlir. Belə ki, Harun ər-Rəşid dövründə Tiflis hakimləri o qədər güclənmişdi ki, Xəlifa Əminin (809-813) dövründə İsmayıllı ibn Şuayb artıq mərkəzi hakimiyətə tabe olmaq istəmirdi³¹⁸. Tiflis əmiri İsmayılin devrilmış Əməvilər sülaləsinə mənsub olan xəlifə II Mərvanın (744-750) azadlığa buraxılmış qulu (mövlesi) Şuaybin oğlu olub, Xəlifa Əminin hakimiyəti illərində Tiflis bölgəsinə kökdüyür və Cənubi Qafqazın valisi Əsəd ibn Yəzidilə problemləri olduğu bilinməkdədir³¹⁹. M.D.Lordkipanidze İsmayıllı ibn Şuaybin hakimiyət illərinin 809-813-cü illər arasında müəyyənləşdirir³²⁰. Buna görə də Tiflis əmirliyinin müstəqillik dövrünü məhz xəlifa Harun ər-Rəşiddən sonrakı dövrə

³¹⁶ Alasania G. Gürcüler ve İslam Öncesi Türkler – s. 106

³¹⁷ Yenə orada, s. 107

³¹⁸ Gümüş N. İlk Dönem İslam-Gürcü İlişkileri – s. 170

³¹⁹ Minorski V. Tiflis / İslam Ansiklopedisi. 12/1.Cilt. İstanbul: Milli Eğitim Basımevi, 1979 – s. 266

³²⁰ Lordkipanidze M. D. Tbilisi – s. 37; Lordkipanidze M. D. Tbilisis saamiros istoriadan – s. 201

axtarmaq lazırm galır. Tiflisi ilk müstəqil idarə edənlər məhz Şuaybilərdən olmuşdur.

Şuaybilər sülaləsinin ərəb mənbələrində haqqında məlumat verilən və ehtimal edilən ilk nümayəndəsi Xuzeymə ibn Xazim ət-Təmiminin valiliyi zamanı (VIII əsrin sonu-IX əsrin avalları) adı çəkilən Səid ibn Heysəm ibn Şu'ba və ya Şuayb ət-Təmimi olmuşdur³²¹. Qeyd etmək lazımdır ki, Xuzeymə kimi Səid də Təmimi sülaləsinə mənsub idi. Bu tayfa yaxınlığı da yəqin ki, Şuaybilər məxsus digər nümayəndələrin də Tiflisdə rahat hərəkat etmələrinə imkan verirdi. Yaqubida Səid ibn Heysəm ibn Şu'ba ibn Zahir ət-Təmiminin Curcan və Sanariya ilə vuruşudan sonra Tiflisə getdiyi bildirilir³²². Nəsəb-ata və nəsil adı bənzərliyinə diqqət yetirilərsə Səid ibn Heysəm ibn Şu'banın İsmayıllı ibn Şuaybin qardaşı oğlu olduğu düşününilə bilər. Məhz, bu bənzərliyə görə M.D.Lordkipanidze Səid ibn Heysəmi Şuaybilər sülaləsinin birinci nümayəndəsi kimi göstərməyə cəhd etmişdir, hatta VIII-IX əsrlərin qovşağıını onun hakimiyyyət illəri kimi vermişdir³²³. Lakin, Səid ibn Heysəm ət-Təmiminin Tiflisdə müstəqil əmir olması haqqında nə ərab, nə gürcü mənbələrində heç bir məlumat verilməməsi, eyni zamanda yaşca və nəsəbcə Səidin İsmayıldan kiçik olması ehtimalı bizi icaza vermır ki, onu Şuaybilər sülaləsinin ilk Tiflis əmiri nümayəndəsi kimi göstərək.

Biz əmirliyə müstəqil demək üçün əvvəlcə onun əmirlərinin nə dərəcədə müstəqil siyaset yürütmələrini, büdcələrini hansı səviyyədə sərbəst idarə edə bilmələrini və hərbi qüvvələrini nəzərə almalıyıq. Lakin, İsmayıllı ibn Şuaybin (809-813) dövründə qədər biz heç bir yerdə əmirlərin bu cür sərbəst fəaliyyətinə rast gəlmirik. Əmirlər albəttə ki, valilər tərəfindən bu və digər təpsilən vəzifələrə, vergilərin yerlərdə yiğilması və ərazi dəki qarnı-

³²¹ Əl-Ya'qubi. Tarix. II c. Beyrut, 2010 – s.378; Əl-Ya'qubi. Tarix. Azərbaycanın VII – IX əsrlər tarixinə aid çıxarışlar – s. 215

³²² Əl-Ya'qubi. Tarix. II c. Beyrut, 2010 – s.378; Əl-Ya'qubi. Tarix. Azərbaycanın VII – IX əsrlər tarixinə aid çıxarışlar – s. 215

³²³ Lordkipanidze M. D. Tbilisis saamiros istoriadan – s. 201

zonlara rəhbərlik etmək üçün təyin edilə bilərdi³²⁴. Lakin, belə olduğu halda onlara müstəqil vahidin rəhbəri kimi deyil, mərkəzi aparatın bir məmuru kimi baxmaq lazımlı. Bu mövzunu incələyərkən heç şübhəsiz Tiflisdə ərəb sikkələrinin zərb tarixi haqqında (704 və 705-ci illər və 825-ci il) fikir bildirən nüümamatik tədqiqatçıların da düşüncələrini nəzərə almalyıq³²⁵. Y.A.Paxomova görə Aşot kuperpalatin zamanına qədər Tiflis dayanmadan bir adımdan digərinə keçirdi. "Lakin, Aşotdan sonra ərəblər şəhəri tamamilə işğal edib Tiflisi sərhəd şəhəri etdirələr. Tiflis emiri ya birbaşa xəlifa tərəfindən ya da Ərəminniyyə və Azərbaycan valisi tərəfindən təyin edilirdi"³²⁶. Y.A.Paxomov burada siyasi mühiti düzgün tapsa da siyasi sıfurları doğru yerləşdirə bilməmişdi. Həqiqətən də IX əsrin əvvəllərinə qədər Ərəminniyyə və Azərbaycan inzibati vahidində bir neçə dəfə valicanışınların dəyişildiyini görürük. Lakin, bu dəyişilmələrin heç birində Tiflis və ətraf ərazilər müsəlmanların əlindən çıxmayıb. Tiflisdə bu dövrə sikkə zərbine başlanmasının əsas səbəblərindən bir heç şübhəsiz Şuaybilər sülaləsinin və Məhəmməd ibn Attabın Tiflis və ətraf ərazilərdə sabitliyi qoruyub saxlaması idi.

Tiflis amırlarının mərkəzə qarşı çıxmış haqqında ilk məlumatlar İsmayılbən Şuaybla bağlıdır. Belə ki, M.D.Lordkipanidze onun hakimiyyət tarixini 809-813-cü illər Xəlifə Əminin hakimiyyət dövrü kimi göstərir³²⁷. Buna görə də əmirliyin yaranma tarixini əlbəttə ki, Harun ər-Rəşidi (786-809) Əminin (809-813) əvəzələməsindən sonra ortaya çıxan qarışqlıqlarla bağlı olan hadisələrlə əlaqələndirmək lazımdır. Belə olan halda ən uyğun tərix kimi qarşımızı 809-cu il çıxır.

Belə düşünmək olar ki, xəzərlərin yürüşündən sonra abxzəslər xəzərlər tərəfindən müstəqilliyin verilməsi, əraziyə hərbi

yürüşə və idarəcilik məqsədi ilə göndərilmiş əmir və valilərin sərbəst hərakətləri, mərkəzin əyalətlərdəki iqtisadi vəziyyətə nəzarət edə bilməməsi və buradakı məmər və hərbçilərə ödənişin vaxtı vaxtında verilməməsi əmir İsmayılin Xəlifə Əminə qarşı 809-cu ildə üsyanına səbəb olmuşdur. İsmayılin üsyanını Xəlifə Əmin müttəfiqi olan və həmişə mənfəət güdən erməni əsilzadələri və Aşot Baqratlıının köməyi ilə yatırır. V.E.D.Allen tərəfindən bu hadisə Abbasilərin Qafqaz hakimiyyəti üçün erkən böhran kimi qiymətləndirilir³²⁸. Mərkəzi Ardanuç olan Klarcetdə oturan Aşot Baqratlı bu üsyan ərəfəsində Əminin tərəfini tutduğu üçün "Gürcüstan bəyi" adlandırılır. Aşotun Xilafətə tabe olduğu və Baqratlıların xəlifənin yerdəki əmirinə vergi verərək daxili işlərdə sərbəst olduğu bildirilməkdədir³²⁹. Aşota verilən bəy ünvani eyni zamanda biza o dövrədəki Gürcüstani da göstərməkdədir. Qeyd etmək lazımdır ki, Aşot bu dövrda əsasən Şavşat və Klarcet ərazilərində hakimlik etməkdə idi. Gürcü mənbələri isə iddia edir ki, o bura yalnız ərəblərin güclənməsindən sonra gəlmüş, buna qədər isə Bərdə və Tiflisdə oturmuşdur. Tarixi heç bir malumata uyğun gəlməyən bu malumat da albəttə ki, gürcü mənbələrində həddindən artıq rast gəlinən ofşanə xarakterli, şisirtmə və həqiqətə uyğun olmayan məlumatdır³³⁰.

M.Brossedə Aşotun hakimiyyəti illərində Tayk ərazilisinə yüksək edən müsəlman sərkərdə Çahapın hücumunun dəf edildiyi barədə məlumat var. Çahap deyərkən yəqin ki, Şuaybilərdən məhz adını çəkdiyimiz İsmayılbən nəzərdə tutulub³³¹. Eyni zamanda bu hadisə İsmayılla Aşotun arasında münasibətlərin heç evvəldən də və yuxarıdakı hadisədən sonra da yaxşı olmadığını isbatıdır. G.Alasania Aşotun qarşı çıxdığı Çahapın Əli ibn Şuayb deyil, məhz İsmayılbən Şuayb olduğunu, İsmayılin Ma-

³²⁴ Gümüş N. İlk Dönen İslam-Gürcü İlişkileri – s. 170

³²⁵ Kirzıoğlu M.F. Kars Tarihi, C. I. İstanbul: İsləm mətbəası, 1953 – s. 251

³²⁶ Sumbat Davitisdze, Baqratlılarının tarixi və təhlükəsi. Tərcümə Donduva V. (rusca) http://dspace.nplg.gv.ge/bitstream/1234/3064/1/sumbat_davitsdze.pdf – s. 13

³²⁷ Gürcistan Tarihi (Eski Çağlardan 1212 Yılına Kadar) – s. 215

³²⁸ Lordkipanidze M. D. Tbilisis saamiroş istoriadan – s. 201

³²⁹ Alasania G. Gürcüler və İslam Öncesi Türkler – s. 94

³³⁰ Пахомов Е. А. Монеты Грузии. Тбилиси: Издательство «Меценире-ба», 1970 – s. 38

³³¹ Lordkipanidze M. D. Tbilisis saamiroş istoriadan – s. 201

mun hakimiyətə gəldiyi zaman Məmuna tabe olmaması, Aşotun işə əksinə Məmün yönlü siyaset aparması ilə izah edir.³³² Cox qarabidə ki, gürçül tədqiqatçıları özləri də Aşotun bir sırə uğurlarında və hərbi fəaliyyətlərində Xilafətin Tiflis əmiri İsmayıla qarşı olmaq üçün kuperpalat Aşota dəstək verməklərini inkar etmirlər.³³³

Xəlifa Əminin dövründə Azərbaycanın canişini əsasını Yəzid ibn Məzyədin qoymuş Məzyədilər sülaləsinin nümayəndəsi Əsəd ibn Yəzid aş-Şeybani idi (10, 190). Onun bu ərazilərdə canışın olduğu dövrdə Yəhya ibn Səidin və İsmayılb ibn Şuaybin üşyanlarının baş verması, onların tutulması və sonradan Əsədin onların hər ikisini azad etməsi ilə bağlı məlumat var.³³⁴

Bütün bunları araşdırıldıqdan sonra Tiflis əmirliyinin müstəqil qurum kimi meydana gəlməsi tarixinin 809-cu il olaraq, idarəçi sülalənin Şuaybilər (fasilələrlə 809-853), qurucusunun işə İsmayılb ibn Şuayb olaraq göstərilməsinin daha məqsədə uyğun olduğu düşündür.

II FƏSİL

TİFLİS ƏMİRLİYİ IX – XI ƏSRİN ƏVVƏLLƏRİNDE

§1. Müstəqilliyin qorunub saxlanılması uğrunda mübarizə

813-cü ildə Xəlifa Məmün hakimiyətə (813-833) Əmini məğlub edərək göldikdən sonra İsmayılb ibn Şuayb (809-813) yenidən mərkəzi hakimiyətə tabe olmur. Məmün bu daşə İsmayılb hakimiyətdən uzaqlaşdırır və onun yerinə Şuaybilər sülaləsinə mənsub olmayan Məhəmməd ibn Attabi əmir qoyur (813-829)³³⁵. V. Minorskinin Yaqubidən çıxardığı naticəyə əsasən Məhəmməd ibn Attab özü buraları zəbt etmiş və sanarları özünə tabe etmişdir.³³⁶ Lakin, bölgədəki qarışıqlıqlar sabitliyin təmin olunmasına imkan vermedi. Belə ki, 813-cü ildə Dəbil və Bərdədə üşyanlar baş verdi. Həmin il Bizans imperatoru Aşot Baqratlini (813-830) kuperpalat ünvani ilə təltif etdi. Mərkəzin bölgəyə nəzarətinin zaifləməsindən istifadə edən Məhəmməd ibn Attab da ətrafdakı qüvvələri öz nüfuzu altında birləşdirərək, mərkəzi hakimiyətdən asılılığını yavaş-yavaş ləğv etməyə çalışırdı.

Mərkəzə tabe olmamasına baxmayaraq Tiflis əmiri İslam düsəncəsinə üstlən tutur, bölgədə bu dinin mövqeyinin güclənməsinə çalışır. Məhz bunun nəticəsidir ki, mənbələr bizi Bizansmeylli kuperpalat Aşotu cəzalandırmaq üçün Tiflis əmirinin 816-cı ilin yanında Şavşat, Artvin və Ardanuç bölgələrinə yürüş etdiyi, buraları qarət edib Tiflisə döndüyünü qeyd edir. Bundan sonra Aşotun Ardanuç yenidən inşa edib mərkəzi bura təyin etdiyi məlumdur.³³⁷

Gürçü mənbəsində işə bu vaxt Kaxetiyyada Qriqolun peydə olduğu, onun sanarlar və Tiflis əmiri tərəfindən dəstəkləndiyi

³³² Alasania G. Gürcüler ve İslam Öncesi Türkler – s. 123

³³³ Alasania G. Gürcüler ve İslam Öncesi Türkler – s. 114

³³⁴ Тер-Гевондян А. Н. Армения и Арабский Халифат – s. 127

³³⁵ Əl-Ya'qubi. Tarix. II c. Beyrut, 2010 – s.398; Очерки истории Грузии (в 8-и т.). Т. II. Грузия в IV-X веках / Ред.: М. Лордквильишвили, Д. Мусхелишвили. Тб., Издательство «Метиннереба»: 1988 – s. 345

³³⁶ Minorski V. Tiflis / İslam Ansiklopedisi – s. 265-266

³³⁷ Gümüş N. İlk Dönem İslam-Gürçü ilişkileri – s. 172

yazılır. Qırıqlıun Ksanı yaxınlığındaki döyüsdə Aşota məğlub olduğu bildirilir³³⁸. G. Alasanıa bu döyüşün 818-ci ilə qədər baş verdiyini düşünür³³⁹. Bu hadisədən bir neçə vaxt sonra qardaşbanlılar Kobulun oğlu Vaçenı (827-839) hakimiyyətə gətirirlər. Bu məlumatdan biz sanarların mövqeyinin zəiflədiyi, onları qardaşbanlılarının əvəz etdiyini görürük. Eyni zamanda Baqratılırdan fərqli olaraq Məhəmməd ibn Attabın sanarlar və qardaşbanlılar arasında nüfuzu malik olduğu və onlarla ümumi məxrəcə göldiyi haqqda məlumatə sahib oluruq.

Haqqında danışılan zaman kəsiyində bu vilayətlərin hakimi Əbd ul-Ala ibn Əhməd əs-Sulami idi. “İşgūzar deyildi və hərbi işlərdən heç bir şey başa düşmürdü”³⁴⁰. Məhəmməd ibn Attab onun bacarıqsızlığından istifadə etdi və Tiflis və ətraf ərazilərdə tam müstəqil olmaq üçün sanarlarla ittifaqa girdi və ya özünə tabe olan sanarların qüvvəsindən istifadə etdi. Çünkü, Yaqubi qeyd edir ki, bu vaxt Curcanı Məhəmməd ibn Attab almışdı və sanarlar da ona qoşulmuşdu. Məhəmməd ibn Attab sanarların köməyi ilə Əbd ul-Ala ibn Əhməd ibn Yəzid əs-Sulamini məğlub edir³⁴¹. Bu vaxt Məmənun yadına yenidən Məzyədilər sülaləsinin nümayəndələri düşdü.

827-ci ildə Xalid ibn Yəzid canışın təyin edildi. Yaqubi deyir ki, Xalid Kisala (Qazax) gəlib Məhəmməd ibn Attabla vuruşmaq üçün hazırlaşmağa başladı, lakin o, Xalidin yanına gəlib ondan aman istədi. “Xalid də ona aman verib soruşdu: Sanarlar sənə tabe olurlarmı?” “Yox-deyə Məhəmməd cavab verdi, - onlar mənə tabe olmurlar”. Onda Xalid onların üstünə getdi. Cur-

³³⁸ Летопись Картли. Пер., введ. и примеч. Г.В. Цулая – с. 48; Gürcistan Tarifi (Eski Çağlarından 1212 Yılına Kadar) – Gürc. çev. M.Brosset – s. 223; Kartli Salnaməsi. Tərcümə Tsulaya Q. V. (rusca) http://dspace.nplg.gov.ge/bitstream/1/234/3160/1/Letopisi_kartli.pdf - s. 29

³³⁹ Alasanıa G. Gürcüler və İslam Öncesi Türkler – s. 116

³⁴⁰ Əl-Ya'qubi. Tarix. II c. Beyrut, 2010 – s.421; Əl-Yaqubi. Tarix. Azərbaycanın VII – IX əsrlər tarixinə aid çıxarışlar – s. 218

³⁴¹ Əl-Ya'qubi. Tarix. II c. Beyrut, 2010 – s.421; Əl-Yaqubi. Tarix. Azərbaycanın VII – IX əsrlər tarixinə aid çıxarışlar – s. 218

zanda onlara bərk vuruşub, qaçmağa məcbur etdi³⁴². Bir müddət sonra gürcülər (cürzan) usyan qaldırıldılar, Xalid bir müddət də ora getdi və orada sanarlarla vuruşdu. Onlara qalib gəldi və onlardan çoxlu adam qırıldı. Sonra onların içindən bir çox adam girov götürdü və onları dara çəkdi³⁴³. Yəqin ki, bu hadisələrdən sonra sanarlar tamamilə zəifləyirlər. Bunu da qeyd etmək lazımdır ki, Şirvan və Dərbənd tarixinin orijinalində cürzan əvəzina xazran – xəzərlilər yazılıb ki³⁴⁴, bu da sanarların mənsubiyyəti ilə bağlı müəyyən ipuçları verməkdədir.

832-833-cü ildə (hicri 217) Xalid ibn Yazid Məmən tərəfindən geri çağırılır. Bunun səbəbi kimi Xalidin Cənubi Qafqaz əmirləri ilə yaxşı münasibətlərini göstərmək olar. Bələzuri deyir ki, Xalid knyazlardan hədiyyələr alıb onları özünə yaxınlaşdırıcı və bununla onları korladı və Xaliddən sonra Məmənun təyin etdiyi hakimlərə qarşı casarətli etdi³⁴⁵.

Gürcü mənbələrində Xalidin Qavaz yaxınlığında qardaşbanlırlara məğlub olduğu haqqında məlumatlar da var³⁴⁶. Yaqubidə isə əvvəlcə sanarlardan üç min madyan və iyirmi min qoyun almaq şərti ilə sülh bağlandı, daha sonra Yəhya əl-Ərmani başçılığında qeysilərin da sanarlarla qoşularaq qaldırıqları bir үsyanın baş verdiyi yazılır. Üşyanın tam nəticəsi yazılmaması da Yəhya əl-Ər-

³⁴² Əl-Ya'qubi. Tarix. II c. Beyrut, 2010 – s.422; Əl-Yaqubi. Tarix. Azərbaycanın VII – IX əsrlər tarixinə aid çıxarışlar – s. 219

³⁴³ Bünyadov Z.M. Azərbaycan VII-IX əsrlərə - s. 191; Минорский В.Ф. История Ширвана и Дербенда X – XI веков. -Москва: Изд. вост. лит., 1963 – s. 44-45

³⁴⁴ Минорский В.Ф. История Ширвана и Дербенда X – XI веков. – Москва: Изд. вост. лит., 1963 – s. 44

³⁴⁵ Əl-Bələzuri. Beyrut: 1987 – s. 296; İz soç. Baladzori. Книга завъеования стран. Текст и перевод проф. П.К. Жузэ. Баку: Издание О-ва, 1927 – s. 21

³⁴⁶ Летопись Картли. Пер., введ. и примеч. Г.В. Цулая – с. 49; Gürcistan Tarifi (Eski Çağlarından 1212 Yılına Kadar) – Gürc. çev. M.Brosset – s. 226-227; Kartli Salnaməsi. Tərcümə Tsulaya Q. V. (rusca) http://dspace.nplg.gov.ge/bitstream/1/234/3160/1/Letopisi_kartli.pdf - s. 29; Gürcistan Tarifi (Başlangıçtan 19.Yüzyıla kadar). Nikoloz Berdzeniçvili, Simon Canaşa [İvzne Cavahişvili]. İstanbul: Sorun yayınları, 2.Baskı, 2000 – s. 227

məni və bir dəstə üşyançı əsir alınaraq Məmuna göndərirlər³⁴⁷. Xalid Tiflis əmiri vəzifəsində Məhəmməd ibn Attabi, İsmayıllı ibn Şuaybin qardaşı Əli ibn Şuaybla (829-830) evəz edir³⁴⁸.

Tiflis əmiri Əli ibn Şuaybin (829-830) və qardaşı oğlu İshaq ibn İsmayılin (817-819; 830-853) hakimiyyət vaxtları Tiflis əmirliyinin ən parlaq dövrü olaraq qəbul edilməkdədir. Onlar Baqratlıları Klarcətə sixisdirərəq onları vergi verməyə məcbur edirlər³⁴⁹. V. Minorski isə Əli ibn Şuaybin Məhəmməd ibn Attabdan sonra Tiflisi Xaliddən aldığını ehtimal etməkdədir³⁵⁰. Amma, Əlinin Xalidə qarşı bu cür baş qaldırması dərəcə yerlərdə xatırlanır.

XI əsr anonim tarixçi İshaq ibn İsmayılin hələ 817-ci ildə əmir olduğu qeyd edilməkdədir. Lakin, həm gürcü, həm də ərəb mənbələri İshaqın hakimiyyətə Əlidən sonra gəldiyini qeyd edirlər. Güman ki, Məhəmməd ibn Attabin hakimiyyəti illərində Şuaybilər hakimiyyəti geri almaqdan ötrü mübarizə aparırlarmış və müvəqqəti uğurlara nail olublarmış³⁵¹. Eyni zamanda Kartlı salnamasında “yenidən Tiflisdə İsmailin oğlu Sahak əmir taxtına oturdu”³⁵² ifadəsi də Məhəmməd ibn Attabin dövründə mümkün daxili mübarizəyə işara ola bilər və yəqin ki, bu dövrda İshaq həqiqətən ikinci dəfə taxta çıxmış. G. Alasania İshaqın hakimiyyətə birinci dəfə çıxış tarixinin 818/819 olaraq verilməsini məqsədə uyğun hesab edir³⁵³.

³⁴⁷ Əl-Ya'qubi. Tarix. II c. Beyrut, 2010 – s.422

³⁴⁸ Letopisъ Kartli. Per., введ. и примеч. Г.В. Цуляя – с. 49; Gürcistan Tarihi (Eski Çaqlardan 1212 Yılına Kadar) – Gürc. çev. M.Brosset – s. 226; Kartlı Salnaməsi. Tərcümə Tsulaya Q. V. (rusca) http://dspace.nplg.gov.ge/bitstream/1234/3160/1/Letopis_kartli.pdf - s. 29; Lordkipanilzé M. D. Tbilisi – s. 38; Lordkipanidze M. D. Tbilisi saamiroş istoriadan – s. 200

³⁴⁹ Gümrük N. İlk Dönem İslâm-Gürcü İlişkileri – s. 174

³⁵⁰ Minorski V. Tiflis / İslâm Ansiklopedisi – s. 266

³⁵¹ Lordkipanilzé M. D. Tbilisi – s. 38

³⁵² Letopisъ Kartli. Per., введ. и примеч. Г.В. Цуляя – s. 49; Gürcistan Tarihi (Eski Çaqlardan 1212 Yılına Kadar) – Gürc. çev. M.Brosset – s. 226; Kartlı Salnaməsi. Tərcümə Tsulaya Q. V. (rusca) http://dspace.nplg.gov.ge/bitstream/1234/3160/1/Letopis_kartli.pdf - s. 29

³⁵³ Alasania G. Gürcüler ve İslâm Öncesi Türkler – s. 125

Qaynaqlar İshaqın Tiflisə hakim olduğu vaxtlarda onun bölgedeki müsəlmanların da cəstəyini alaraq ətrafdakı millatlara hakimiyyətini qəbul etdiirdiyini, gücünden çəkinərək hərəkasın ona vergi verdiyini və xəlifa Mütəvəkkilin (847-861) Buğa Türkü göndərənə qədər bölgənin ona tabe olduğu bildirilməkdədir. Qaynaqların İshaq üçün Ərəməniyyə hakimi olub Tiflisə oturduğu qeydi onun takca Tiflis və ətrafi deyil, daha geniş coğrafiyaya hökm etdiyini göstərir. İshaq o qədər güclənmişdi ki, xəzərlərin yardımı ilə Bizans hakimiyyətindən qurtularaq müstaqil olan abxazlar da ona vergi ödyeyirdilər³⁵⁴. Eyni zamanda Stefan Asolikdəki Bizans imperatoru Feofili (829-842) ordular 829/830-cu ildə Vanand (Qars və ətrafi) ərazisində daxil olduqları zaman Katçkaqar kəndi yaxınlığında “İsmailin oğlu Sahak tərəfindən darmadağın edildilər” qeydi da³⁵⁵ xəlifa Vasiqin (842-847) bir müddətiyinə İshaqı bütün Cənubi Qafqazın hakimi kimi tanımağına səbəb ola bilar³⁵⁶. Bizans qoşunlarına qarşı qalibiyət onun İshaqın parlaq sərkərdəlik qabiliyyətinin göstəricisidir. Eyni zamanda bu onun Qarsa qədərki ərazilərə hökm etdiyinin, an azından bu əraziləri nüfuz dairəsi altında saxladığının göstəricisi idi.

Bizans üzərindəki qələbədən sonra yaqın ki, İshaq ibn İsmayıllı artıq xəlifə Məmuna (813-833) tabe olmaq fikrindən vaz keçir. Yaqubi qeyd edir ki, xəlifə Məmün dövründə ölkə yenidən ayağa qalxır və o, əl-Məmuri adı ilə tanınan əl-Həsən ibn Əli əl-Bəzəqisini vali təyin edir³⁵⁷. Bələzuri Həsənin əl-Məmūninin Mötasimbillah tərəfindən təyin olduğunu yazar³⁵⁸. Bələzuri onun hakimiyyətinin mülayim olmasına görə hakimiyyətə qarşı üşyanlar baş verdiyini deyir və bu üşyanlar arasında Tiflis əmiri

³⁵⁴ Gümrük N. İlk Dönem İslâm-Gürcü İlişkileri – s. 176

³⁵⁵ Степанос Таронский. Всеобщая история. Пер. с арм. и об. Н. Эмильяном. Москва: Тип. Лазаревского Института Восточных языков. 1864 – s. 335

³⁵⁶ Minorski V. Tiflis / İslâm Ansiklopedisi – s. 266

³⁵⁷ Əl-Ya'qubi. Tarix. II c. Beyrut, 2010 – s.422; Əl-Yaqqubi. Tarix. Azərbaycanın VII – IX əsrlər tarixini aid çoxşalar – s. 219

³⁵⁸ Əl-Bələzuri. Beyrut: 1987 – s. 296

İshaq ibn İsmayıln da adını çəkir³⁵⁹. Yaqubi qeyd edir ki, yeni vali İshaq ibn İsmayılb ibn Şuayb ət-Tiflisiyə namə yazaraq xəracı gətirməyi tələb edir. İshaq ona imtiya edərək onun elçilərini qaytarır. O, Tiflisə yola düşür, lakin, şəhərə yaxınlaşdıqda İshaq onun qabağına gelir və xəracı verir³⁶⁰. Beləliklə, İshaq Tiflisdə öz hakimiyyətini qoruyub saxlayır.

İshaq eyni zamanda ölkəsindəki xristianların da tam rəhbəri idi və onun xristian dini dairələrinə də sözü keçirdi. Belə ki, İshaq Taoda Ançı yepiskopluq taxtı boşaldıqda bu mövqeya özünün nümayəndəsi Tskirini gürcü çarı I Aşot kuperatə (813-830) boşalan yerə yepiskop kimi təqdim edir. Lakin, Klarcet zahidləri və vaiz Qriqori Tskirini bir neçə dəfə xoşagəlinməz vəziyyətlərdə görmüşdülər. Güman ki, Tskiri İshaq tərəfindən gündərildiyi üçün ətrafdakular tərəfindən qısqanlıqla qarşılanırı. Lakin, onu yepiskop taxtundan endirmək mümkün olmamışdı. Nəhayətində Ançıda kilsə məclisi çağırılır. Burada Tskirini din-dən çıxmış elan edirlər və onun əlindən yepiskopluq vəzifəsi alınır. "Tskiri Tiflis - öz sahibi əmir Saakin yanına gedir" və onun tərəfindən vəzifəsinə geri qaytarılır. Tskiri vaiz Qriqorini öldürmək və Xandzətə məbədini dağıtməq haqqında düşünərkən, müəmmalı şəkildə Kortiya gedərkən vəfat etdi³⁶¹. Xristianlar baxmayaraq ki, İshaqın nümayəndəsini yepiskop taxtında görmək istəmirdilər, hər halda o müəyyən müddət üçün öz nümayəndəsini bu taxtda oturda bilmədi ki, bu da onun nüfuzundan xəbər verirdi.

³⁵⁹ Əl-Bəlazuri. Beyrut: 1987 – s. 296; Əl-Bəlazuri. Kitab Fuuh-i Buldan. Azərbaycanın VII – IX əsrlər tarixinə aid çıxarışlar – s. 174; İz çox. Balaclazori. Kniga zavoeowania stran – s. 21

³⁶⁰ Əl-Ya'qubi. Tarix. II c. Beyrut, 2010 – s.422-423; Əl-Yaqubi. Tarix. Azərbaycanın VII – IX əsrlər tarixinə aid çıxarışlar – s. 219; Jüze P.K. Mütəgəllimliyi və Zakavkaziyi və IX – X əsrlər. (K. istorii feodalizma və Zakavkaziyi) / Materialy po istorii Gruzii və Kavkaza. III vypusk. Inn-t jazyka istorii i mater. kulturnyim im akad. N. Ya. Mappa. Tbilisi, 1937 – s. 185

³⁶¹ Pravoslav ensiklopediyasi (rusca) - <http://www.pravenc.ru/text/638558.html>

Yaqubinin məlumatına görə Xəlifə Mötəsim (833-842) dövründə Afşin Azərbaycana gəldikdə Ərminiyyəyə vali Məhaməmməd ibn Xalid Buxaraxuzulu təyin edir. O, ölkəyə gəldikdə sañarlarla vuruşur və Tiflisə gelir. Buraya gəldikdə İshaq ibn İsmayılb onu çox hörmətlə qarşılıyır və yola salır³⁶². Həm Məmun dövründəki, həm də Mötəsim dövründəki İshaq ibn İsmayılin fəaliyyətini inceleyəndə molum olur ki, o əslində xəlifa hakimiyyətinə tam qarşı çıxmır, sadəcə öz oraszında daxili hakimiyyəti ni saxlamaq isteyirdi. Çünkü, bu dövrdə genişlənən Xilafət ucşarlarla nəzarət edə bilmirdi ki, əslində İshaqın izlədiyi siyaset doğru bir siyaset idi.

Xəlifa Vasiqin (842-847) ilk dövrlərində mərkəzi hakimiyyətin İshaq ibn İsmayılla münasibətləri normal idi və hətta İshaq Cənubi Qafqaz valisi kimi tanınırı. İbn Xordadbeh və ondakı məlumatı təkrar edən Müqaddasi qeyd edir ki, Vasiq Yacuc-Məcuc səddində yarıqlar açıldıgına dair yuxu görmüş və 30 dil danişan Səlləm ət-Tərcüməni ora getməsi və vəziyyəti tədqiq etməsi üçün vəzifələndirmişdi. Səlləmə bu işlərdə yardım etməsi üçün Xəlifənin məktubunu Tiflisdə oturan "Ərminiyyə (Cənubi Qafqaz) sahibi" İshaq ibn İsrailə çatdırılmışdı. Daha sonra İshaq onları bələdçilərlə təmin edərək Sərir hakiminə yazmış və oraya göndərmiş (İshaqın Sərirə həm də qohumluqları var idi), heyət buradan əl-Lana, daha sonra Filana keçmişdir. Filandan İsa Xəzərə getmişdir³⁶³. Bu qeydlər İshaqın Vasiq dövründə həddindən artıq böyük qüvvəyə sahib olduğunu, Cənubi Qafqazda ən böyük güc olduğunu isbat edir. P.K.Juze qeyd edir ki, İshaq ibn İsmayılin Kürün Tiflisin əks sahilindəki (sol) Suğdəbil qalasında

³⁶² Əl-Ya'qubi. Tarix. II c. Beyrut, 2010 – s.435; Əl-Yaqubi. Tarix. Azərbaycanın VII – IX əsrlər tarixinə aid çıxarışlar – s. 222

³⁶³ Əl-Müqaddasi, Şəmsəddin Əbi Abdulla Məmməd ibn Ahmad ibn Əbi Bakr. Əhsan ət-taqasim fi mə'rifati-l əqalim. Leyden: BGA, E.J.Brill. 1877 – s. 362; İbn Xordadbeh. Kitab əl-Masalik əl-Mamalik. Leyden: E.J.Brill. 1889 – s. 163; Dunlop D.M. Hazar Yahudi Tarihi. İstanbul: Selenge yayınları, 2008 – s.206-207; Gümüş N. İlk Dönen İslami-Gürcü Əlişkileri – s. 177

ərəblərdən başqa çoxlu “xusilər” saxlayırdı. P.K.Juze xusilərin dağılı tayfaları tərəfindən təşkil edildiyi, bu işdə ona qaynatası – “Sahib əs-Sərîr”in – qızıl taxtın sahibinin yardım etdiyini irali sürməsdü³⁶⁴. Bələzuri bu xusilərin və ya xuitlərin uluclar – kəndlişər olduğunu bildirirdi³⁶⁵. Güman ki, bu xusilər torpaqlarından ayrı düşən kəndlişər idi³⁶⁶. Lakin, yəqin ki, sonralar xəlifa İshaqın və ətraf müsəlmanların bu dərəcədə mərkəzi idarəciliyidən uzaq düşmələrindən, qvardiya və qala sahibi olmaqlarından, sərbəst olmalarından narahat olmağa başlamış, onları mərkəzə tam tabe etməyə çalışmışdır. Məhz, İshaqın bu sərbəstliyi mərkəzi aparat tərəfindən üşyan kimi dəvərləndirilmiş və adı üşyançı kimi mənbələrə düşməsdür. Gələcəkdə issa onun Buğa Türkə dialoqlarında da xilafətin ona bu cür yanaşma tərzinin yanlış olduğunu görəcəyik. Məhz, bu yanaşma tərzi bölgədə İslami zəiflədəcəkdi.

Səlləm ət-Tərcümanın Vasiq tərəfindən İshaqın və xəzərlərin yanına göndərilmə məqsədi az sonra baş verəcək hadisələrdə özünü daha aydın belli edir: Məqsəd Yəcuc-Məcuc səddinin təmir edilməsi deyil, daha çox casusluq fəaliyyəti daşıyırı. Güman ki, Xilafət tərəfindən İshaqı ediləcək hər hansı bir hücum zamanı onun qüvvəsi Səlləm tərəfindən hesablanıb, xəzərlərlə koalisisiyaya girib-gira bilməyəcəyi araşdırılıb, eyni zamanda xəzərlərin özü barasında məlumat toplanılmışdır. Səlləmin özünün hansı millətə mənsub olduğu aydın deyil. Lakin, o, çox güman ki, xəlifə xidmətində olan müsəlman və ya yəhudü dininə mənsub xəzər ola bilərdi³⁶⁷. Səlləmin verdiyi məlumatların aydınlaşdırılmışından sonra Vasiq İshaq üzərinə hücumu keçməyə qərar verir və Xalid ibn Yəzid ibn Məzyədin başçılığı ilə böyük ordu ha-

zırلانır. Təkcə süvari sayı 12 min nəfər olan bu orduya başçılıq edən Xalid “Üşyançılar”ın üzərinə getdi. Xalid Ərzəni, Bitlis keçir və Xilatda ona müxtəlif erməni knyazları və təxminən 20 min döyüşçülən ibarət nizami erməni silahlısı da qoşulur. O, hakimiyətdən ayrılan Tiflis əmiri İshaq ibn İsmayıla teklif etir ki, taslim olmaq üçün onun yanına gəlib aman istəsin, lakin İshaq bundan boyun qaçırır. Onda Xalid ordusu ilə birgə İshaqa qarşı hərakətə başlayır. O, Cürzana girib Cavax adlanan əraziyə daxil olur. Burada o xəstələndi və iki gündən sonra vəfat etdi. O, burada Dəbilə aparlaraq dəfn edildi. Bu hadisə 844-cü ildə baş vermişdir³⁶⁸.

Xalidin ölümündən sonra dörd oğlu qalmışdı: Məhəmməd, Əli, Yəzid, Heysəm. Ölərkən yanında olan və varisi təyin edilən oğlu Əli ordu üzərində hakimiyəti itirir. Xəlifa Vasiq Xalidin ikinci oğlu Cəzirə hakimi Məhəmmədə atasının yerini tutmağı və İshaq ibn İsmayılla müharibəni davam etdirməyi tapşırır³⁶⁹. Yaqubinin verdiyi məlumatə görə Məhəmməd “sanarlarla və İshaqla o vaxtadək müharibə etdi ki, axırdı onu [ölükən] qovdu və onları [sanarları] qaçmağa vadar etdi, bundan sonra ölkəni möhkəm idarə etməyə başladı”³⁷⁰. Lakin, bu sonuncu məlumat bir neçə mənbə tərəfindən təzkib olunur. Əvvələ, Şirvan və Dərbənd tarixi qeyd edir: “Məhəmməd bu vilayətlərə gələrkən h. 230/m. 844-845-ci ildə idarəni əlinə aldı. Ordu onun ətrafında toplandı; o bir neçə dəfə İshaqla döyüşdü, lakin, mağlub oldu və heç nə eda bilmədi. O, Bərdəyə gəldi və həmin il onu Buğa əş-Şərabi əvəz etdi”³⁷¹.

³⁶⁴ Жүз П.К. Мутагаллибы в Закавказье в IX – X вв – с. 204

³⁶⁵ Əl-Bələzuri. Beyrut: 1987 – s. 297; Əl-Bələzuri. Kitab Futuhi-l Buldan. Azərbaycanın VII – IX əsrlər tarixinə aid çıxarışlar – s. 174; İz soç. Bələddor. Kitab zavoevaniya stran – s. 22

³⁶⁶ Жүз П.К. Мутагаллибы в Закавказье в IX – X вв – с. 204

³⁶⁷ Dunlop D.M. Hazar Yahudi Tarixi. İstanbul: Selenge yayınları, 2008 – s. 209

³⁶⁸ Минорский В.Ф. История Ширвана и Дербенда X – XI веков. –Москва: Изд. вост. лит., 1963 – s. 45

³⁶⁹ Минорский В.Ф. История Ширвана и Дербенда X – XI веков. –Москва:

³⁷⁰ Əl-Ya'qubi. Tarix. II c. Beyrut, 2010 – s.443-444; Минорский В.Ф. История

³⁷¹ Минорский В.Ф. История Ширвана и Дербенда X – XI веков. –Москва:

³⁷² Əl-Ya'qubi. Tarix. II c. Beyrut, 2010 – s.444; Əl-Ya'qubi. Tarix.

³⁷³ Azərbaycanın VII – IX əsrlər tarixinə aid çıxarışlar – s. 223; Bünyadov Z.M. Azərbaycan VII – IX əsrlərə. Bakı: Azərnəşr, 1989 – s. 193-194

³⁷⁴ Минорский В.Ф. История Ширвана и Дербенда X – XI веков. –Москва:

³⁷⁵ Изд. вост. лит., 1963 – s. 46

Gürcü mənbələri isə Məhəmmədin dövrünü bəls qeyd edir: "Kartida onun [Xalidin] oğlu Məhəmməd peyda oldu. Aşot kuro-palatin oğlu Baqrat ona doğru qaçı və Kartlini ona [Məhəmmədə] verdi. Tiflis əmiri Saak ordu ilə Rexdə (Rexuli çayı ola bilər³⁷²) dayandı. Məhəmmədlə Baqrat isə Uplis-sixe qalasını aldılar. Saakin köməyinə Qardaban kaxları gəldilər və Rexdə döyüş oldu. Təraf-lərin heç biri qalib gəlmədi. Məhəmməd Bardaya geri qayıtdı³⁷³. Gürcü mənbəsindəki bu qeyd isə Kartlı ifadəsinin yalnız gürcülərə məxsus olduğu və Tiflis və ətrafına bu dövrdə Kartlı deyilmədiyi məlum olur.

Məhəmmədin məglubiyəti Xilafəti daha qəti addım atmağa məcbur etdi. Yaqubi qeyd edir ki, Xəlifə Mütəvəkkil (847-861) İshaqın qarşı daha böyük ordu ilə Buğa Türkü göndərir. Buğa əvvələcə Ərəminiyədəki digər üşyanları yatırırdı³⁷⁴. Vardan məlumat verir ki, Buğa alban əyanlarından Sünik hakimi Vasak və qardaşını, Xaçının böyük hakimi Atmersehi, Girdiman hakimi Ketritçi, Utı əyalətində nəslisi Sevko-Ordiq (sevordik) adını almış Stefan Konu və Alban hakimi İsayani (Yesai) tutur. Mamikonyanların isə bu dövrdə hakimiyətlərinə son qoyulur, nəsilları kəsiliş³⁷⁵. Nəticədə bölgədə alban hakimlərinin qüvvəsi zəifləyir. Böyük, tanınmış nəsillərin get-gedə aradın çıxmışından sonra ermənilərdə də yen qüvvə Baqratlılar-Baqratunilər sülaləsi ön plana çıxmaga başladı. Çünkü, Buğa yürüsdən sonra Baqratunilər-dən Sumbati Xilafət mərkəzinə aparacaq, onun hakim kimi tanınmasına nail olacaqdı³⁷⁶. Bunda yəqin ki, Sumbatın ətraf hakimlərə

³⁷² Bünyadov Z.M. Azərbaycan VII-IX əsrlərədə. Bakı: Azərənş, 1989 – s. 194

³⁷³ Letopisli Kartli. Per., vəcd. i примеч. Г.В. Цулаг – s. 49; Kartli Salnaması. Tərcümə Tsulaya Q. V. (rusca) http://dspace.nplg.gov.ge/bitstream/1234/3160/1/Letopis_kartli.pdf - s. 29-30

³⁷⁴ Əl-Ya'qubi. Tarix. II c. Beyrut, 2010 – s.454; Əl-Yaqubi. Tarix. Azərbaycanın VII – IX əsrlər tarixinə aid çıxışlar – s. 224-225

³⁷⁵ Всеобщая История Вардана Великого. Пер. Н Эмин. Москва: Тип. Лахаревского Института восточных языков, 1861 – с. 102-104

³⁷⁶ Степанос Таронский. Всеобщая история. Пер. с арм. и об. Н. Эминным. Москва: Тип. Лахаревского Института Восточных языков. 1864 – с. 80

qarşı mübarizədə Buğaya yardım etmasının böyük rolü var idi. Galəcəkdə gürcü Baqratlıları Tiflis əmirliyini qorbdan, erməni Baqratunilər isə cənub və canub-qorbdan narahat edəcəkdi.

Buğa 853-cü ildə Tiflisə gelir. Əvvəlcə Buğa İshaqdan vermeli olduğu xəracı və onun yanına gəlməyi tələb edir. Yaqubi qeydlərində yazır ki, İshaq Buğaya sultanın tabeçiliyindən çıxmadığını bildirir. Əgər sultana pul lazımdırsa ona pul verər, əgər adam lazımdırsa adam verər. Özünün oraya gedəcəyinin saq qalmasına zəmanət olmadığı üçün gəlməkdən imtina edir³⁷⁷. Bu səhna, əslinde İshaqın üşyançı olmadığının, xilafətə bağlı olduğunu bir göstəricisi idi. O, xilafətinin ucqarlarla münasibətdə apardığı siyasetin səhv olduğunu gözəl başa düşürdü və bu siyasetin əvvəl-axır fiaskoyla nəticələnəcəyini bildiyi üçün tabe olmaq istamirdi. İshaqın avazına təyin ediləcək istənilən tacribəsiz biri sadəcə olaraq torpaq itirəcək, vəziyyəti müsəlmanların əleyhinə dəyişəcəkdi. Bütün bunları nəzərə alan İshaq müdafiəyə hazırlaşır³⁷⁸.

Buğanın ordusunda özü kimi türk olan Zirək öndən hərəkət edərək indiki meydan ərazilində dayanır. Əbulabbas əl-Vərsani ən-Nəsranı isə Tiflisə şəhərin yan qapısından girir. Buğa isə bu vaxt körpüntün üstündə hündür bir təpədə durub Zirəkin və Əbulabbasın işlərinə baxırmış. Döytüşün uzun çəkdiyi iddia edilə bilməz. Çünkü, Buğanın nefçiləri şəhərə o vərəb yandırırlar. Şəhərdə əksər evlər şəm və ya sərv ağacından tikildiyi üçün şəhər tez alır və İshaq məcbur olur meydandan şəhərə geri qayıtsın. Lakin, yanğın nəticəsində İshaqın sarayı da yanır. Bundan sonra məgrıbilər və türklər İshaqı və oğlu Ömrəsi asır götürürlər. Buğanın əmri ilə İshaqın boyunu vurulub cəsədi Kür çayının üzərində asılır. Həmçinin oğlu da edam edilir. İbn əl-Əsir edam ərəfəsində İshaqı görənlərdən bu vaxt artıq onun xeyli yaşlandı-

³⁷⁷ Əl-Ya'qubi. Tarix. II c. Beyrut, 2010 – s.454; Əl-Yaqubi. Tarix. Azərbaycanın VII – IX əsrlər tarixinə aid çıxışlar – s. 224-225

³⁷⁸ Lordkipanidze M. D. Tbilisi – s. 39

ğını qeyd etməkdədir³⁷⁹. Stepanos Taronlu İshaqın çarmixa çəkildiyini yazar³⁸⁰. Erməni tarixçisi Foma Arsruni İshaqın bu yaşlı vaxtı öldürüləsinin səbəbini Buğanın onun arvadlarından birini, "taxt-tacın sahibinin" gözəl qızını almaq istəməsi ilə izah edirler³⁸¹. Güman ki, bu taxt-tac sahibi qız Sərir hakiminin qızı imiş. Bu iddia başqa heç bir yerde təkrarlanmır.

Yangın nəticəsində şəhərdə 50 minə qədər adam yanır³⁸². Buğa Tiflisdən götürdüyü İshaqın yerdə qalan ailə üzvləri və var-dövlətini da Tiflisin şərqindəki kiçik şəhərcik olan Suğdabılıə aparır. Burada İshaqın Sərir hakiminin qızı olan həyat yoldaşı oturmaqdı idi. Eyni zamanda İshaqın xəzinəsi də burada idi. Şəhərin Kisra Ənuşirəvan tərəfindən tikildiyi, İshaq tərəfindən möhkəmləndirildiyi qeyd edilməkdədir³⁸³.

Buğanın bu hücumu Tiflisin müsəlman əhalisindən qarşı ilk böyük zərbə olur. 50 min əhali o dövr üçün çox böyük bir rəqəm idi. Əsrlərlər xristian gürçülərə qarşı mübarizə aparan müsəlman tiflislilər bundan sonra tamamilə zəifləyir. Şəhərə isə get-gedə

³⁷⁹ Ət-Təbəri, Əbu Cə'fər Muhammed ibn Cəfir. Tarix ər-Rusul və-l Mülük. 11 cild. IX cild. Təhqiq Muhammed Əbu-l Fadıl İbrahim. Qahirə: Darul Mə'arifi bi Misr. 1976 – s. 192-193; İbn əl-Əsir, Əl-Kamil fi-Tarix, 11 cild. 6-cı cild (raciəhu va sahhahu Dr. Muhammed Yusuf Daqqaqə) Beyrut: Daru-l Kutubu-l Ilmiyya, 1987 – s. 116; İbn əl-Əsir. Əl-Kamil Fi-Tarix. Tərc. M. Əfəndizadə. Bakı: Azərbaycan SSR Elmlər Akademiyası Nəşriyyatı, 1959 – s. 84-85

³⁸⁰ Степанос Таронский. Всеобщая история. Пер. с арм. и об. Н. Эминяном. Москва: Тип. Лазаревского Института Восточных языков. 1864 – с. 79

³⁸¹ Жузе П.К. Мугатаглибы в Закавказье в IX – X вв. – s. 210

³⁸² Ət-Təbəri. Tarix ər-Rusul və-l Mülük. 11 cild. IX cild. Qahirə: Darul Mə'arifi bi Misr. 1976 – s. 192-193, 1975:192-193; İbn əl-Əsir, Əl-Kamil fi-Tarix, 11 cild. 6-cı cild (raciəhu va sahhahu Dr. Muhammed Yusuf Daqqaqə) Beyrut: Daru-l Kutubu-l Ilmiyya, 1987 – s. 116; Abu-l Farac, Gregory (Bar Habreus), Abu-l Farac Tarixi, 1.cilt (çev. Ömer Rıza Doğru) Ankara: Türk Tarih Kurumu Basmevi, 1987 - s. 231

³⁸³ İbn əl-Əsir, Əl-Kamil fi-Tarix, 6-cı cild. Beyrut, 1987 – s. 116; İbn əl-Əsir. Əl-Kamil Fi-t-Tarix. Tərc. M. Əfəndizadə - s. 85

xristian gürçülər iddia etməyə başlayır. Məhz bu hadisədən sonra Tiflis xristianlarla mübarizədə hücum vəziyyətindən müdafiə vəziyyətinə keçmək məcburiyyətində qalır.

Müsəlman olan İshaq qarşı xilafət tərəfindən göstərilən bu amansız münasibəti yalnız o dövrda xilafət idarə sisteminde mövcud olan ədalətsizliklə əlaqələndirmək olar. Əvvəldə qeyd etdiyimiz kimi İshaq heç də zaif şəxsiyyət deyildi və Xilafət tabe olmamaqla İslam əleyhinə qətiyyən vuruşmurdu. Əksinə, idarətənən əvvəl İsmayıllı ibn Şuaybin, idarətənən Məhəmməd ibn Attabin tərəfindən xristianlar, gürçülər üzərinə edilən yürüşlərinə onların bu əraziləri əla keçirmək və burada İslamı yaymaq istəyi ilə bağlamaq lazımdır. Ölçənin ucqarında xristianlara qarşı mübarizə aparıllarkən Abbasilər dövründə vergilər inanılmaz dərəcədə artırılır. Xilafət ilk dövrdəki ədalətli İslam anlayışından uzaqlaşır və əvvəllerən əsas məqsəd İslamin yayılıb bölgədə ədalətin təmin edilməsi idisə, idindi əsas məqsəd vergilərin mərkəzi xəzinəyə çatdırılması olur. Bu iddianı Tiflislər əlaqələndirdikdə bunu Buğanın İshaqı yanına çağırırgan əvvəlcə verməli olduğu vergini tələb etməsi ilə da isbat etmək olar. Əslində alınan vergilər mərkəzi idarə aparatının, ordunun saxlanmasına xərclənməli, görülən xidmətlər karşılığında mükafatlar üçün ayrılmalı idi. IX əsrən etibarən başlayan maliyə çatınlıkları Xilafət xəzinəsinin ucqarlarla bağlı öhdəliklərini yerinə yetirməyə mane olundu. Eyni zamanda ordunu və idarə aparatını saxlamaqda, ərazini düşmənlərdən müdafiə etməkdə çatınlık çəkən əmirlər çıxış yolu kimi vergini mərkəzə göndərməməkdə görürdürlər³⁸⁴. Bütün bunlar əmirlərin mərkəzdən qopmasına səbəb olurdu. Mərkəzdən qopan əmirlərin yenidən mərkəzə tabe edilməsində isə görünür ki, xilafətin siyaseti İslama qulluq ideyasından fərqli idi. Qeyd edilməlidir ki, Xalid ibn Yəzidin İshaqın üzərinə yürüş zamanı erməni hərbi birləşmələrindən istifadəsi, Məhəmməd ibn Xalidin gürçü hakimi Baqratla birləşməsi, Buganın Tiflis üzərinə yürüş

³⁸⁴ Lordkipaniliye M. D. Tbilisi – s. 37

edərkən Əbulabbas Varsaninin qüvvələrindən istifadə etməsi nəticədə yerli müsəlman hakimlərinin zəifləməsi və xristianların bölgədə güclənməsi ilə müşayiət olunurdu. Müyyəyən müddətdən sonra bölgədən davamlı vergini təmin edən xilafət rəhbərliyi artıq dərk etmirdi və ya bu onu o qədər çox maraqlandırmırkı ki, Tiflis kimi müsəlman şəhərinin dağdırılması və bunun xristian bir müttəfiqlə bir edilməsi bölgədə müsəlmanların nüfuzunu zəiflətməkdən başqa bir şey deyil. Bütün bunlar sübut edir ki, bu dövrə Abbasilər İslama deyil, xəzinənin doldurulmasına qulluq edirdilər və bu artıq onların istilaç ya çevriləməsinin sübutu idi. İshaq ibn İsmayılinin mərkəzə tabe olmama siyasetinə gəlinca işa onun Sərir hökmətləri ilə qohumluq münasibətləri var idi, sanalar demək olar ki, onun nəzarətində idilər. Eyni zamanda xəlifa Vasiqin Xəzər ölkəsinə göndərdiyi nürnayəndə heyətinin İshaq tərəfindən müşayit edilməsi İshaqın xəzərlərlə münasibəti olduğunu, onların hərbi gücünə bələd olduğunu göstərir. Yəqin ki, İshaq tam müstaqillik istəsəydi və ya İslam əleyhinə çıxməq istəsəydi sərirlər və xəzərlərlə birləşər, xilafətə qarşı müharibə elan edərdi. İshaq işa vergiləri mərkəzə göndərməməkə sadəcə olaraq mərkəzi aparatın və ordunun temiminə ödəməyə çalışmış, Tiflisin müdafiəsini möhkəmlətmışdır. Eyni zamanda Baqrat və Bizans kimi xristian qüvvələrə qarşı Xilafətin heç bir yaradımı olmadan mübarizə aparmış və onlara qalib də gəlmİŞdi.

Burada xüsusi olaraq bunu da qeyd etmək lazımdır ki, İshaq ibn İsmayıllı Qureyşdən – Bəni Umeyyədən idi və ya Bəni Umeyyə ailəsinə mənsub mövlalardan idi³⁸⁵. Abbasilərin hakimiyətə gəlməzdən əvvəl Xilafət taxtı uğrunda məhz Bəni Umeyyə/Əməvilər ilə mübarizə apardırlar. Yəqin ki, sülalə, qəbile təssübəşliyi də Abbasilərə Əməvilərdən olan İshaq kimi bir qəhrəmanı dəyərləndirməyə imkan verməmiş və hətta İshaqın varlığının bir təhdid

³⁸⁵ Əl-Məsudi. Muruc az-Zəhab və Məadin əl-Cavahir. C.1. Beirut: al-Məktəbət-ül Asriyya, 2005 – s.155; İbn əl-Əsir, Əl-Kamil fi-t Tarix, 11 cild, 6-cı cild. Beirut: 1987 – s. 116; İbn əl-Əsir. Əl-Kamil Fi-t-Tarix. Tərc. M. Əfəndizadə. Bakı: Azərbaycan SSR Elmlər Akademiyası Nəşriyyatı, 1959 – s. 85

ünsuru kimi görülməsinin səbəbi olmuşdur. Maddi mənfəət, ailə və qəbile təssübəşliyinin nəticəsində Tiflis kimi sərhəd şəhərində 50 min nəfər qələ edilərək sərhəd bölgəsinin mərkəzi düşmənə qarşı mübarizədə tamamilə gücsüz vəziyyətə salınmışdır.

Bu hadisələrdən sonra abxaz hökmətləri Feodesi (Tevdose) üsyan edir³⁸⁶, Buğa işa sanarların üzərinə yürüşə gedir³⁸⁷. Yaqub ibu yürüşdə Buğanın mağlub olduğunu qeyd edir. Əvvəlcə Buğaya təslim olmuş mütəəşəllərlə həmin hadisədən istifadə edərək, ondan üz döndərib qaçdır, Rum, Xəzər və Səqləblərin hökmətləri ilə məktublaşaraq böyük bir qoşun topladılar. Buğa başa düşdü ki, onlarla bacara bilməyəcək və bunu görə də xəlifa Mütəvəkkil məlumat verdi. Belə olduqda Mütəvəkkil buraya yenidən Məhəmməd ibn Xalidi təyin edir. Məhəmməd gəldikdən sonra hamiya aman verildiyini elan etdi və baş qaldırmış işyanlar sakitləşdi³⁸⁸.

Buğanın məğlubiyyətini gürçü mənbələri yağan qarla əlaçaləndirirlər. Ərəb mənbələrindən fərqli olaraq gürçü mənbələri Buğaya qalib gələnlərin qardabanhılar olduğunu qeyd edir³⁸⁹. Gürçü mənbələri bundan sonra onun Dərbəndə gedərək hunları və xəzərləri qorxutduğunu bildirir. Eyni zamanda Buğa 300 xəzər ailəsini Şəmkirdə yerləşdirir³⁹⁰. Bundan əlavə Buğa Qafqaz vilayətlərindən 3000 ailəni Dumanisidə yerləşdirir. “Kartli sal-

³⁸⁶ Bünyadov Z.M. Azərbaycan VII–IX əsrlərə. Bakı: Azərnşər, 1989 – s. 194

³⁸⁷ Dunlop D.M. Hazar Yahudi Tarihi. İstanbul: Selenge, 2008 – s. 209

³⁸⁸ Əl-Ya'qubi. Tarix. II c. Beirut, 2010 – s.454; Əl-Ya'qubi. Tarix. Azərbaycanın VII – IX əsrlər tarixinə aid çıxarışlar – s. 225

³⁸⁹ Letopisic Kartli. Per., vəvel. v. primеч. G.B. Цулая – s.49-50; Gürcistən Tarihi (Eski Çağlardan 1212 Yılına Kadar) – Gürc. çev. M.Brosset - s. 229; Kartli Salnaması. Tərcümə Tsulaya Q. V. (rusca) http://dspace.nplg.gov.ge/bitstream/1234/3160/1/Letopis_kartli.pdf - s.30

³⁹⁰ Letopisic Kartli. Per., vəvel. v. primеч. G.B. Цулая – s.50; Gürcistən Tarihi (Eski Çağlardan 1212 Yılına Kadar) – Gürc. çev. M.Brosset - s. 230; Kartli Dunlop D.M. Hazar Yahudi Tarihi. İstanbul: Selenge, 2008 – s. 209; Kartli Dunlop D.M. Hazar Yahudi Tarihi. İstanbul: Selenge, 2008 – s. 209; Kartli Salnaması. Tərcümə Tsulaya Q. V. (rusca) http://dspace.nplg.gov.ge/bitstream/1234/3160/1/Letopis_kartli.pdf - s.30

naməsi” Qafqazla bağlı 100 alan və ya ovs (osetin) ailəsinin Dumanisida yerləşdirildiyini bildirir. Onun icraatlarından narahat olan Mütəvəkkil Buğanı geri çağırır və yerinə Məhəmməd ibn Xalidi təyin edir³⁹¹. Kartlı salnaması Mütəvəkkilin bu dövrə Buğanın xəzərlərə yaxınlığından qorxduğu üçün bu addımı atdığini bildirir³⁹². Güman ki, xəlifə Mütəvəkkil türk olan sərkərdə Buğanın başqa türk qövmü xəzərlərə razılığa gələ bilmə ehtimalını özü üçün təhlükə kimi göründü. Arran ərazisində türklərin çox olması son nəticədə yəqin ki, qüdrətli sərkərdə Buğanın müstəqil dövlət qurma istəyinə səbəb ola bilərdi.

Ş2. Tiflis bölgəsi Şeybanilər və Sacoğullarının nüfuz dairəsində. Cəfərilər sülaləsinin hakimiyətə gəlməsi

Buğanın yürüşündən sonra Tiflis əmirliyi mərkəzə tabe edilir və buranı Ərminiyyə vilayətinin canişinləri idarə etməyə başlayır. M.D.Lordkipanidze Şuaybilər sülaləsinin süqtundan sonra burada Şeybanilər sülaləsinin hakimiyyyətə başladığını bildirir³⁹³. Əslində burada hər hansı bir sülalə hakimiyyyatından söz etmək yersiz olardı. Onun Tiflis əmiri olaraq göstərdiyi şəxslər əsində Cənubi Qafqazın valiləri idi.

M.D.Lordkipanidzinin Tiflisin ilk əmiri olaraq göstərdiyi Məhəmməd ibn Xalidin Buğanın əvəzində 856-ci ildə canişin olaraq göndərildiyi bəlliidir. Şirvan və Dərbənd tarixində bildi-

³⁹¹ Багратиони Давид. История Грузии. Текст издал и снабдил вступительной статьей и указателями Рогава А.А. Тбилиси: Издательство «Меццинерба», 1971 – с. 100

³⁹² Летопись Картли. Пер., введ. и примеч. Г.В. Цулая – с.50; Gürcistan Tarihi (Eski Çaqlardan 1212 Yılına Kadar) – Gürc. çev. M.Brosset - s. 230; Dunlop D.M. Hazar Yahudi Tarihi. İstanbul: Selenge, 2008 – s. 210; Kartlı Salnaması. Tercüma Tsulaya Q. V. (rusca) http://dspace.nplg.gov. ge/bitstream/1234/3160/1/Letopisi_kartli.pdf - s.30

³⁹³ Lordkipanidze M. D. Tbilisi saamirov istoriidan – s. 194

rılır ki, Məhəmməd ibn Xalid 859-cu ildə Arranda Gəncə şəhərini saldırır³⁹⁴. Güman ki, bu şəhəri saldırmaqdan məqsəd Cənubi Qafqazı strateji cəhətdən hər tərəfə yaxın olan bir mərkəzdən idarə etmək məqsədi güldürdü. Eyni zamanda Məhəmməd buranı özü üçün şəxsi bir istehkam olaraq da fikirləşə bilərdi. Çünkü, Abbasilər xilafəti tarixində IX əsrin axırı X əsrin əvvəlləri Xilafətin ucqarlarında yerli hökmər və canişinlər separatizminin güclənməsi ilə əlaqədardır. Əgər canişinlər daha zəif qonşusunun torpaqlarını özünükünə qatmağa, güclü qoşun təşkil etməyə və onun üzərinə göndərilən nizami xəlifa ordularını mağlub etməyə nail olurdusa, xəlifələr onların öz vilayətlərində ağılıq etməyə tam ixtiyarı olduğunu qəbul edirdilər, yalnız bir şərtlə ki, onlar xütbədə xəlifənin adını çəksinlər. Məhəmməd ibn Xalid də yəqin ki, bu hədəfi reallaşdırmağa çalışırı³⁹⁵. Qeyd etmək lazımdır ki, İbn əl-Əsir 862-ci ildə Əla ibn Yəhyənin Azərbaycan və Ərminiyyəyə vali təyin edildiyini bildirir³⁹⁶. Məhəmmədin ölüm tarixi haqqında dəqiq bir malumat yoxdur. Yəqin ki, bu dövrə o, mərkəz Gəncə olmaqla Tiflis də daxil olmaq etibarilə bütün Arrani idarə edirdi və ətraf əraziləri də qohumları arasında bölüşdürüdü. Çünkü, 861-ci ildə onun qardaşlarından Heysam ibn Xalid Şirvanda, Yezid ibn Xalid isə Layzanda özlərini Şirvanşah və Layzanşah elan edirlər³⁹⁷. Bu şahlıq elanı müstəqillikdən daha çox, güman ki, xəlifənin təyin etdiyi yerli hakimiyəti uzaqlaşdırmaq və bu əraziləri irsi mülkə çevirmək xarakteri daşıyırı. 862-ci ildə Əla ibn Yəhyənin canişin olmasının səbəblərindən biri də Şeyban Məzəyədilərin özlərini bu cür müstəqil aparmaları ola bilər.

Kartlı salnamasında bu dövrə Məhəmmədin əvəzinə eyni sülaləyə mənsub İsa ibn Şeyx əş-Seybaninin əmir olduğu bil-

³⁹⁴ Минорский В.Ф. История Ширвана и Дербента X – XI веков. – с. 46

³⁹⁵ Bilyudov Z.M. Azərbaycan VII-IX əsrlərə - s. 196

³⁹⁶ İbn əl-Əsir, Əl-Kamil fi-Tarix, 11 cüddə, 6-cı cild. Beyrut: 1987 – s. 151;

İbn əl-Əsir. Əl-Kamil Fi-Tarix. Tərc. M. Əfəndizadə - s. 85

³⁹⁷ Минорский В.Ф. История Ширвана и Дербента X – XI веков – с. 47, с. 48

dirilir.³⁹⁸ M.D.Lordkipanidze onun Tiflis əmirliyi tarixi kimi hakimiyət dövrlərini 870-878-ci illar arası kimi müayyənləşdirir.³⁹⁹ Erməni mənbələri isə onun Cənubi Qafqazda 870-ci il-dən etibarən vali olduğunu bildirirlər. 876-ci ildə Bərdədə Məhəmməd Yəməni üşyan qaldırıb ki, nəticədə İsa Suriyaya qayıtmış məcburiyyatındə qalır. Yəməninin yerli feodallara özünü xəlifəyə Ərminiyə valisi kimi tövsiyə etdirmək cəhdləri uğursuz alınr. Yerli feodallar Məhəmməd ibn Xalid əş-Şeybanını yenidən canişin olmasına nail olurlar.⁴⁰⁰ Kartli salnaması isə İsanın sonra canişinliyə İbrahim adında şəxsin göldiyi bildirilir. İbrahim güman ki, Məhəmməd ibn Xalid canişin seçilənə kimi Cənubi Qafqazı idarə edib ya da Tiflisin təhlükəsizliyindən məsul şəxs olub. Gürcü mənbəsi bu məlumatın dalınca İbrahimi yənidən Məhəmməd ibn Xalid əş-Şeybanının əvəz etdiyini bildirir və qeyd edir ki, o, müstəqil olaraq Ərminiyə, Kartli və Arrani idarə edirdi. Gürcü mənbəsindəki məhz bu məlumat biza təqdim edilən Şeybanılar sülaləsinə mənsub şəxslərin əslində yalnız Tiflis yoxsa bütünlükde Cənubi Qafqaz hakimi olduqlarında fikir ayrılığı yaradır. Yalnız, mənbədə Məhəmmədi Qabulosun əvəz etdiyi iddiası Tiflisin müstəqilliyi məsəlasının nisbətən xeyrinədir. Hər iki halda Tiflis M.D.Lordkipanidzenin iddia etdiyi kimi bu dövrə qətiyyən müstəqil sülalə tərəfindən idarə edilən əmirlik deyildi. Əksinə bu sülalə Arranla sıx bağlı olan, özlərini Şirvan, Layzan, Dərbənddə şah elan edən sülalə idi və Tiflisin də məhz bu sülalənin hakimiyəti altında qalması məhz Arrana birbaşa mənsubiyəti idi. M.D.Lordkipanidzenin isə Tiflisə irsi hakimiyət daşıyan sülalə və yarımmüstəqillik qazandırmaq istəyi tamamilə ugursuzdur.

³⁹⁸ Летопись Картли. Пер., введ. и примеч. Г.В. Цулая – с.50; Грузинская Тарихи (Эски Чаглардан 1212 Yılma Kadar) – Гүрц. چ.م. Brosset - s. 230-231; Kartli Salnamesi. Тәrcümә Tsulaya Q. V. (rusca) http://dspace.nplg.gov.ge/bitstream/1234/3160/1/Letopis_kartli.pdf - s.30

³⁹⁹ Lordkipanidze M. D. Tbilisis saamirov istoriiidan – s. 200-201

⁴⁰⁰ Тер-Гевондян А. Н. Армения и Арабский Халифат. Ереван: Изд. АН Армянской ССР, 1977 – s. 236

Gürcü mənbələrində maraqlı bir nüans yuxarıda adını qeyd etdiyimiz Qabulos adında bir şəxsin Tiflis əmiri olması haqqında qeydlərdir.⁴⁰¹ Kartli salnaması qeyd edir ki, Məhəmməd ibn Xaliddən sonra hakimiyətə İshaq ibn İsmayılin tabelilərindən Qabulos (güman ki, Qabil) gəlir. Qabulos öz dövründə qardabanhıları özüna tabe etmişdi. M.D.Lordkipanidze Qabilin hakimiyət dövrü kimi 878-882-ci ilları təklif edir. Həmin vaxt qardabanhıların xorepiskopu-hakimi gürcü mənbələrinə əsasən Buganı məğlub edən Samuel Donaurinin (839-861) qardaşı Qabriel Donauri (861-881) idi. Güman ki, bu dövrə qardabanhıların böyük bir hissəsi İslam dinini qəbul etmiş və Qabilin hakimiyəti altına keçmişdir. Mənbədə Qabilin İshaqın ta belisi olması qeydi onun Şuayı hakimiyətini bərpa etmək istəməsinə işarə ola bilər. Lakin, Qabil Buğadan sonra zəifləyən Tiflisdə möhkəmlənə bilmir. Baqratiönlərin Tao-Klarjetini idarə edən qolunun nümayəndəsi Aşot Kuropalatin (ölümü 826) oğlu Quaram döyüşlərdən birirdə onu əsir tutaraq Yunanistanaya göndərir.⁴⁰²

Quaramin Qabilı həbs etməsindən sonrakı dövrə Tiflisdən olması haqqında dəqiqlik məlumatlar yoxdur. M.D.Lordkipanidze güman edir ki, artıq Qabil həbs edildikdən sonra, IX əsrin 80-ci illərindən etibarən Cəfər ibn Əli əmir olur.⁴⁰³ Onun adı ilk dəfə Əbulqasim Yusif ibn Əbu Sac Sacoğlunun Tiflisə yürüşü zamanı xaturlanır (908-914). M.D.Lordkipanidze özü da qeyd

⁴⁰¹ Летопись Картли. Пер., введ. и примеч. Г.В. Цулая – с.50; Грузинская Тарихи (Эски Чаглардан 1212 Yılma Kadar) – Гүрц. چ.م. Brosset - s. 231; Kartli Salnamesi. Тәrcümә Tsulaya Q. V. (rusca) http://dspace.nplg.gov.ge/bitstream/1234/3160/1/Letopis_kartli.pdf - s.30

⁴⁰² Lordkipanidze M. D. История Грузии XI – нач. XIII вв. Тб.: Изд. «Месниереба», 1974 – с. 40-41; Летопись Картли. Пер., введ. и примеч. Г.В. Цулая – с.50; Грузинская Тарихи (Эски Чаглардан 1212 Yılma Kadar) – Гүрц. چ.م. Brosset - s. 231; Kartli Salnamesi. Тәrcümә Tsulaya Q. V. (rusca) http://dspace.nplg.gov.ge/bitstream/1234/3160/1/Letopis_kartli.pdf - s.30; Очерки истории Грузии (в 8-и т.). Т.II. Грузия в IV-X веках / Ред.: М. Lordkipanidze, Д. Мусхелишвили. Тб., Изд. «Месниереба»: 1988 – с. 349

⁴⁰³ Lordkipanidze M. D. Tbilisis saamirov istoriiidan – s. 201

edir ki, Cəfərilərə hətta Şuaybilər sülaləsinin ən məşhur nümayəndəsi İshaqə nəsib olmayanı həyata keçirmək nəsib oldu: Tiflis əmirliyi vəzifəsini irlsiləsdirmək⁴⁰⁴.

IX əsrin sonu-X əsrin əvvəllerindən etibarən Xilafətin yerlərdə təyin etdiyi canişin və hökmardalar müstəqil hərəkət etməyə başlayırlar. Bu hökmardar və canişinlər əvvəlcə öz vilayətlərində yığılıb xəlifa xəzinəsinə göndərilən vergilərin möbləşğini azaltmağa başlayır, sonralar isə beyt ul-mala pul göndərilməsini tamamilə dayandırırlar.⁴⁰⁵ Daha sonra hərbi gücləri ilə də Xilafətə özlərini təsdiqlədib müstəqil olmağa nail olurdular. Bu cür meyllər ən çox müsəlman əhalinin ziyanına idi. Belə güclənən sülalələrdən biri Baqratunilər-Baqrationilər sülaləsi idi. VIII əsrin 50-ci illərində sülalənin atası olmuş və Mamikonlar tərəfdən kor edilmiş Aşot Baqratunidən etibarən sülalə əhamiyətini itirməmiş, At-Nerseh adlı nəvələri gürçü qadınla evləndikdən sonra gürçülər arasında da populyarlaşmışa başlamışlar.⁴⁰⁶ Gürçü qolu Tao-Klarjetidə güclənmiş, möhkəmlənmiş və Tiflisə qərb-dən hücumlar edirdi. Cənub-qərbdən isə erməni Baqratunilər Tiflisi narahat edirdi. Bizansla yaxınlaşmaçı sayasında bu sülalənin gürçü nümayəndəsi Aşot "Europalat" tituluna sahib olmuşdu. Erməni qolu isə gürçü qoldan fərqli olaraq ərəblərlə yaxınlaşmaçı sayasında özlərinə daha yaxşı mövqə əldə etməyə başlamışdır. Çox maraqlıdır ki, həm ermənilər, həm gürçülərə rəhbərlik edən bu sülalənin etnik olaraq bu millətlərlə bağlılığı yoxdur. Gürçü mənbələrində Baqrationilərin Davud peygamberin nəsəbindən gəldiyi, yəhudi əsilli olduğu deyilir. Eyni iddianı təsdiqləyən erməni mənbələri də onların İbrahim peygamberə soylu yəhudi olduğunu qeyd edirlər.⁴⁰⁷ Məhz bu qeyri-adi nəsə-

⁴⁰⁴ Очерки истории Грузии (в 8-и т.). Т.II. Грузия в IV-X веках – с. 349-350

⁴⁰⁵ Bünyadov Z.M. Azərbaycan VII-IX əsrlərə. – s. 196

⁴⁰⁶ Степанос Таронский. Всеобщая история. Пер. с арм. и об. Н. Эминым. Москва: Тип. Лазаревского Института Восточных языков. 1864 – с. 76

⁴⁰⁷ Gürcüstan Tarixi (Eski Çağlardan 1212 Yılına Kadar) – Gürc. çev. M.Brosset – 183; Степанос Таронский. Всеобщая история - с. 107

bə mənsubluq onlara sanki dini missiya yükleyir, qarşılarda regionun xristianlarını birləşdirmək məqsədini qoyur, qeyri-adi və yerli olmayan nəsənləri sayılarında onlar yerli sülalələrdən daim bu mənada bir addım öndə clurlar və xristianlığın bayraqdarlığını bir qol ermənilər, digər qol da gürçülərin, həm də abxazlar kimi digər Qafqaz xalqlarının içində etməyə başlayır.

Ovanes Drasxanakertli qeyd edir ki, xəlifa əl-Mütəmidin (870-892) əmrinə əsasən canişin İsa ibn Şeyx aş-Şeybani Aşot Baqratuniyə (885-891) hökmərdə tacı geydirir. O hələ Xəlifa Əhməd al-Müstain (862-866) dövründə Arsunilər sülaləsinin hegemonluq iddialarını kənarlaşdırılmış, özünü knyazlar knyazı seqdirmişdi. Aşot Quqark və Utik ərazilərinə yürüş etmişdi ki,⁴⁰⁸ buraların bəzi hissəsi – xüsusilə Quqark Bugün yürüşündən əvvəl Tiflis əmirliyinə daxil idi. Vardan qeyd edir ki, Aşot Baqratuni qılıncını İberiyaya və Alban torpaqlarına gətirmişdi, Qafqaz tayfalarını tabe etmişdi⁴⁰⁹. Güman ki, həm Bugün yürüşündə sonrakı yaranmış vəziyyət, həm də gürçü Baqratunilərin Tiflis ətrafına yürüşü və Qabulosun taxtdan salınması əmirliyi gücdən salmış, nəticədə əmirlik erməni Baqratunilərinin hücumları zamanı canubdakı torpaqlarını müdafiə etdə bilməmişdi.

Sacilər IX əsrin II yarısında meydana gəlib Azərbaycana bir neçə bacarıqlı hökmərdən və sərkərdən verən türk sülaləsindən idilər. Əbu Sac Divedad ibn Yusif ibn Divedat Uşrusanda dağlıq Cankakat kəndindəndir. Onun haqqında ilk məlumat Təberidə verilir. Belə ki, o, Babəkə qarşı müharibədə Babəki əsir tutmağa gedən könüllülər dəstəsinin rəhbəri olmuş və Babəkin əsir alımb Afşina verilməsində fəal rol oynamışdır⁴¹⁰. Bundan əlavə o,

⁴⁰⁸ Степанос Таронский. Всеобщая история - с.80; Yovhannes Drasxanakertci. History of Armenia. Translation and Commentary by Rev. Fr. Krikor H. Maksoudian. Atlanta, GA: Scholars Press, 1987 – с. 128

⁴⁰⁹ Всеобщая История Вардана Великого. Пер. Н. Эмин. Москва: Тип. Лазаревского Института восточных языков, 1861 – с. 109

⁴¹⁰ Azərbaycan tarixi üzrə qaynaqlar. Bakı: Azərbaycan Universiteti nəşriyyatı, 1989 – с. 99

839-cu ildə Afşin'in ordusunun tərkibində Azərbaycanda Minkicavr əl-Fərqianniñ üşyanını və Təbəristan hakimi Mozyörin üşyanını yarıtmadqa faal iştirak edir⁴¹¹. Mütəvakkilin dövründə isə o, Məkkə yolunun rəisi təyin edilir. Taxt qovğaları ucbatın-dan bir müddət və vəzifədən uzaqlaşdırılsa da 866-cı ildə yenidən və vazifəyə təyin edilir⁴¹².

Əbu Sacin Cənubi Qafqazda əhəmiyyətli vəzifələrindən biri də Ərminiyyədə üşyan qaldırılmış Əhməd ibn İsa ibn Şeyx üşyanını yarıtmadqa göndərilməsi olur. Lakin, Sacoğullarının burada möhkəmənlənməsi onun iki oğlu-Məhəmməd və Yusufin dövründə baş verir. Atası ələn il - 879-cu ildə Məkkə və Mədina hakimi və Məkkə yolu rəisi təyin edilən Məhəmməd 889-cu ildə Cibal və Azərbaycan hakimi təyin edilir⁴¹³. Bundan sonra Azərbaycan tarixində yeni bir səhifə - Sacoğulları dövrü səhifəsi açılır.

Məhəmməd Afşin (889-901) təkcə canışın təyin edildiyi əraziyə rəhbərlik etmir, eyni zamanda yerli feodallarla xəlifa arasındakı vəsitiçi rolunu da oynayırı. 890-cı ildə xəlifə Mutəmidin (870-892) I Sumbat Baqratuniyə (890-913) göndərdiyi tac məhz Afşinin əliyə ona geyindirilmişdi⁴¹⁴. Mutəmidin ölümündən sonra Bağdadda baş verən qarşıqlığı Afşin yarıdır. Bundan istifadə etnək istəyən I Sumbat Bizans imperatoru Mündrik VI Levə (886-912) 893-cü ildə elçi göndərir⁴¹⁵. Xəlifə Mutazid (892-902) Məhəmməd Afşini I Sumbatın üzərinə göndərir. 894-cü ildə Naxçıvandan Dəbil üzərinə gələn Məhəmməd I Sumbatın sülh təklifini qəbul edir. Onun əsir tutduğu erməni katolikos II Georqu isə Albaniya hökmədarı Qriqori Hammam pul verərək xilas edir⁴¹⁶.

⁴¹¹ Ibn al-Əsir, Əl-Kamil fi-t Tarix, 11 cildə, 6-cı cild. Beyrut: 1987 – s. 51; Ibn al-Əsir, Əl-Kamil Fi-t-Tarix. Tərc. M. Əfəndizadə - s. 66

⁴¹² Bünyadov Z.M. Azərbaycan VII-IX əsrlərə. – s. 197

⁴¹³ Bünyadov Z.M. Azərbaycan VII-IX əsrlərə. – s. 198

⁴¹⁴ Yovhannes Draxanakertci. History of Armenia. Atlanta, GA: Scholars Press, 1987 – s. 132; Tər-Gevonid A. H. Armeniya və Arapböyük Xalifat – s. 240

⁴¹⁵ Yovhannes Draxanakertci. History of Armenia. Atlanta, GA: Scholars Press, 1987 – s. 137-138

⁴¹⁶ Moisey Kalankatuklu. Albaniya tarixi – s. 200

Musa Kalankatuklunun məlumatına görə 896-ci ildə I Sumbatın müqaviləyə yenidən xəyanət etməsindən sonra Afşin bütün Ərminiyyəni nəzarəti altına aldı. Bundan sonra o, İberiya yürüş etdi. Güman ki, bunun səbəbi I Sumbat və o vaxtı İberiya çarı II Adarnersenin Afşin əleyhina bağladığı müttəfiqlik müqaviləsi olmuşdur. Burada orun əleyhini knyaz Georq və qardaşı Areves çıxır, lakin, onlar Afşinə məglub olur və hər ikisi vəfat edir⁴¹⁷. Afşin Tiflis daxil olurək ətraf şəhərləri talan edir, xristian təhlükəsini zərərsizləşdirir. Eyni zamanda İberiyada Afşinin qarşısına Georq və qardaşı Arevesin çıxmazı o vaxtı İberiyanın hökmədarı çar II Adarnersenin ətraf ərazilərə tam hakim olmadığının bir göstəricisidir. Lakin, buntu əminliklə demək olar ki, Məhəmmədin ibn Əbu Sacin bu yürüşü Tiflis və ətraf ərazilərdə İslam hakimiyyətini gücləndirir. Bu dövrdə güman ki, Tiflis və ətrafinə Baqratuni və Baqratiyalıların hücum təhlükəsinin qarşısı qismən alınır.

I Sumbat və gürçü II Adarnersenin Məhəmmədə qarşı bu ittifaqı Məhəmmədin Cənubi Qafqaz və ətraf bölgələrdəki nüfuzunu qira bildirmişdi⁴¹⁸. Qeyd edilən dövrdə regionda tek nüfuz sahibi Sacoğulları nümayəndəsi Əbu Ubeydullah Məhəmməd ibn Əbu Sac idi.

900-1-cu ildə Azərbaycanda çox dəhşətli vəba xəstəliyi yayıldı. Bu xəstəlikdən o qədər insan qırıldı ki, ölüleri kəfənə tutmağa və basdırmağa adam tapılmadı⁴¹⁹. Bunun nəticəsində Məhəmməd Borda şəhərində vəfat edir və onun yerinə tabeliləri oğlu Divdadi seçirlər. Lakin, bununla razılaşmayan Məhəmmədin qardaşı Yusif ibn Əbu Sac qardaşı oğluna üstün gələrkən Sacoğulları sülaləsinin başına keçir⁴²⁰. Yusif yerinə keçdiyi Div-

⁴¹⁷ Moisey Kalankatuklu. Albaniya tarixi – s. 200

⁴¹⁸ Gümüş N. İlk Dönem İslâm-Gürçü İlişkileri – s. 195

⁴¹⁹ Ibn al-Əsir, Əl-Kamil Fi-t Tarix, 11 cildə, 6-cı cild. Beyrut: 1987 – s. 407; Ibn al-Əsir, Əl-Kamil Fi-t-Tarix. Tərc. M. Əfəndizadə - s. 97

⁴²⁰ Ibn al-Əsir, Əl-Kamil Fi-t Tarix, 11 cildə, 6-cı cild. Beyrut: 1987 – s. 407; Yovhannes ibn al-Əsir. Əl-Kamil Fi-t-Tarix. Tərc. M. Əfəndizadə - s. 97; Yovhannes

dada yanında qalmağı təklif etsə də Divdad xəlifənin yanında qulluq etməyi üstün tutaraq Bağdada gedir⁴²¹. 907-ci ildə Yusif Sacoğlu I Sumbatın üzərinə yürüşə gedərən kuropalat IV Adarnerse də I Sumbata qarşı onun yanında idi. 908/9-cu ildə isə xəlifə Muqtəfi (908-932) Yusifi rəsmi olaraq ildə 120 min dinar vermek qarşılığında Ərməniyyə və Azərbaycan mahallalarına vali təyin etdi.

Yusif Azərbaycan canişini olarkən I Sumbat xəlifəyə Yusifin canişinliyindən uzaqlaşdırılacağdı təqdirdə ermənilərin Xilafətə tam tabeçiliyini vəd etdi. Bunu eşidən Yusif 906-ci ildə Bordat-Tiflis-Taşır-Şirak yolunu keçdikdən sonra ermənilər yaşıyan ərazilərə daxil olaraq Dəbilə gəldi. Mənbələrin verdiyi məlumatla görə bundan sonra barışqı oldu və Yusif Sacoğlu Azərbaycandakı paytaxtı Marağaya qayıtdı⁴²².

Lakin, növbəti 907-ci ildə Yusif daha bir yürüş həyata keçirir. Güman ki, bu yürüşün səbəbi Sumbatın IV Adarnerse (888-923) ilə birləşərək Abxaz kralı III Konstantini məslub etmələri və Doryal keçidini nəzarət etmək istəməkləri olub⁴²³. Yürüş nəticəsində əmirliyin ərazisində da ziyan dəymmişdi. Bu yürüşün nəticəsində I Sumbat Yusifə verəcəyi vergiləri beşqat artırırmalı olur. Yusifin öz yürüşü dayandırmaq fikrinin olmadığını görən I Sumbat Şiraka qaçırlar. Sumbatın Klarcətə sığınmasına Adarnerse nin Sacoğulları ilə müttəfiqlikləri səbəbi ilə qəbul etmədikəri bildirilməkdədir. Lakin, əsas səbəb III Konstantinlə mübarizə zamanı ortaya çıxan anlaşmazlıqlar id⁴²⁴. Yusif onun ardınca artıq bu vaxt Tiflis əmirliyinin əlindən çıxmış Şiraka daxil olur,

Drasxanakertci. History of Armenia. Atlanta, GA: Scholars Press, 1987 – s. 152-153, 155

⁴²¹ İbn el-Əsir, Əl-Kamil fi-t Tarix, 11 cildə. 6-cı cild. Beyrut: 1987 – s. 407; İbn el-Əsir. Əl-Kamil Fi-t-Tarix. Tərc. M. Əfandızadə - s. 97

⁴²² Yovhannes Drasxanakertci. History of Armenia. Atlanta, GA: Scholars Press, 1987 – s. 156-158; Stepanos Taroniçkiy. Всеобщая история - s. 111; Bünyadov Z.M. Azərbaycan VII-IX əsrlərə. – s. 202

⁴²³ Stepanos Taroniçkiy. Всеобщая история - s. 111-112
⁴²⁴ Stepanos Taroniçkiy. Всеобщая история - s. 112

sənəda Dəbilə girir. Bundan sonra Gürcüstan ərazisindən keçərək Cəfər ibn Əlinin idarə etdiyi Tiflisə daxil olur⁴²⁵. Ucarma qalası-nı mühəsirəyə alır, lakin, onun müdafiəçiləri Yusifa müqavimətin mənasız olduğunu görün qaçırlar. Belə olan halda Boçorma qalası da Yusifa tabe olur. Qardabanlıların hökməri Kviriķe da Yusifa tabe olur. Anasının nəsihati ilə Yusifin ayagına gələn Kviriķe əfv edilir⁴²⁶. Buradan Cavaxetə və Samsxeypə keçərək bölgəni özünü tabe etdirir. Samsxədəki Kveli qalasında gürçü əyan və zadəgənlərinin müqavimətini qıran Yusif, buradan tutduğu əsirlərə İslam dinini qəbul etməyi təklif etdi. Rədd cavabı aldıqdan sonra onları edam etdirdi⁴²⁷. Müsəlman qaynaqlarında və M.Brossenin tərcüməsində edam barəsində məlumatlar olmasa da gürçü mənbələri 918-923-cü illər arasında Sacoğullarının Msxetanı fəth etdikləri haqqında məlumat vermişlər⁴²⁸. 908-ci ildə Yusif Niğ nəhiyəsinin Dseknavaçar adlanan məntəqəsində Sumbati məslub edir⁴²⁹. 913-cü ildə I Sumbatın idarə etdiyi torpaqlar tamamilə Yusifin nəzarətinə keçdi və 915-ci ildə Yusif I Sumbati Dəbilədən araqçından asdi⁴³⁰. Bundan sonra Sacoğulları dövlətinin ərazisi qərbə Ani və Dvin şəhərlərindən şərqdə Xəzər dənizinədək, cənubda Zəncandan şimalda Dərbəndədək uzandı.

⁴²⁵ Yenə orada

⁴²⁶ Letopisъ Kartli. Пер., введ. и примеч. Г.В. Чунаш – s.52; Gürçistan Tarixi (Eski Çağlardan 1212 Yılına Kadar) – Gürç. çev. M.Brosset - s. 237; Kartli Salnaması. Тарчима Tsulaya Q. V. (rusca) http://dspace.nplg.gov.ge/bitstream/1234/3160/1/Letopis_kartli.pdf - s.31

⁴²⁷ Letopisъ Kartli. Пер., введ. и примеч. Г.В. Чунаш – s.52; Gürçistan Tarixi (Eski Çağlardan 1212 Yılına Kadar) – Gürç. çev. M.Brosset - s. 237; Kartli Salnaması. Тарчима Tsulaya Q. V. (rusca) http://dspace.nplg.gov.ge/bitstream/1234/3160/1/Letopis_kartli.pdf - s.31; Bünyadov Z.M. Azərbaycan VII-IX əsrlərə. – s. 203 - 204

⁴²⁸ Minorvis. V. Tiflis / Islam Ansiklopedisi - s. 266

⁴²⁹ Степанос Таронский. Всеобщая история - s. 112

⁴³⁰ Yovhannes Drasxanakertci. History of Armenia. Atlanta, GA: Scholars Press, 1987 – s. 176-177; Gürçistan Tarixi (Eski Çağlardan 1212 Yılına Kadar) – Gürç. çev. M.Brosset - s. 239

Artıq 912-ci ildən Yusif Xilafət xəzinəsinə xərac verməyi dayandırılmışdır⁴³¹. 919-922-ci illar ərzində Xilafət həbsxanasında olan Yusif bu dövrda orzılara rəhbərlik edə bilməsə də onun qulamı Sübük Səcögulları torpaqlarını qismən uğurla idarə etdi⁴³². Sübük Yusif kimi Xilafətdən asılı olmadan yeritdiyi siyaset saray dairələrini, Azərbaycanın, onun ardınca isə Qafqaz və Kiçik Asiyadakı qonşu vilayətlərin Xilafətdən tamamilə ayrılaçından təşviş düşməyə vadar etdi və Yusif 922-ci ildə 500 min dinar vergi vermək qarşılığında Azərbaycan və Ərminiyə canışını, Rey, Qəzvin, Əbər və Zəncan valisi təyin edildi⁴³³. Yusif vafat edənə kimi Xilafətin on önemli simalarından biri oldu və 927-ci ildə Qərmətillərə qarşı döyüşdə əsir düşüb, əsirlikdə şəhid edildi⁴³⁴. Yusifin 919-cu ildə əsir düşdüyü zamanlarda onun tərəfindən edam edilən Baqratuni I Sumbatın oğlu II Aşotun 921-ci ildə Tiflisətrafına qədər gəldiyi, müsəlmanlara zərbə vurduğu, Şiraku əla keçirdiyi qeyd edilir⁴³⁵. Bu məlumat digər erməni, gürçü və ərəb mənbələrində təsdiqlənmir. Əksinə Vardan II Aşotun gürçü Nersehin (IV Adarnase (888-923) – R.M.) hesabına gücləndiyini qeyd edir⁴³⁶.

Yusifdən sonra il yarımla ərzində Azərbaycanı xəlifənin təyinatıyla Yusifin qardaşı oğlu Əbul Musafir əl-Fəth ibn Məhəmməd idarə etdi. Onu 929-cu ildə qulamı Baldu zəhərlədi. Başqa mənbələrə əsasən onu qiyamçılar gizləndiyi Marağada uzun müddətli mühəsirədən sonra öldürüb'lər. Bundan sonra Səcögül-

ları dövlətini sülaləyə mənsub olmayan Vəsif, Müflih, Baldı, Deysəm ibn İbrahim kimi qulamlar idarə etdilər. Bu dövrdə Səcögullarına mənsub ən məşhur nümayəndə Əbul Musafirin oğlu Əbul Fərəc Abbasilərin görkəmli sərkərdələrindən biri idi⁴³⁷.

Bəhs edilən dövrdə Tiflisədə hakimiyət Cəfərliə sülalasının əlində idi. Bu dövr haqqında mənbələr biza çox az məlumat verirlər. Yuxarıda qeyd etdiyimiz kimi, mənbələrində adına rast gəldiyimiz ilk Cəfəri əmiri X əsrin avvalında Əbul Qasim Yusif ibn Əbu Sacim Tiflisə daxil olması ilə bağlı qeyd edilən Cəfər ibn Əlidir. Mənbədəki məlumat Yusifin Tiflisə əmiri ilə müttəfiq olması, Tiflisdən Gürcüstana hücum etmək üçün istinadagħ kimi istifadə olunması haqqında qənaət gəlməyə imkan verir⁴³⁸. Yəqin ki, bu Cəfər ya da ondan əvvəl hansısa Cəfər bu sülalənin asasını qoymuşdular. Xilafətin buraya xüsusi ordu göndərəməsi ilə məlumatlar yoxdur. Güman ki, bu dövrlərdə Xilafət bu ərazi-dən vergiləri almaqla və xəlifəni adının sikkədə zərb olunması və xütbədə çəkilməsi ilə razılışır, daxildə isə Tiflisə tam müstəqillik verirdilər.

Səcögulları dövlətini 941-ci ildə Salarilər dövləti əvəz etdi. Tiflisin də bu çərçivədə Salarilər dövlətinə tabe olduğu malumdur. Lakin, Salari hökmədəri Mərzban ibn Məhəmməd (941-957) vəfat etdiğindən sonra Salarilər dövləti daxilində problemlər baş qaldırdı, Salarilərin müdafia qabiliyəti zəiflədi. Ondan sonra hakimiyətə gələn İbrahim ibn Mərzbanın (961-981) sülalənin əvvəlki şöhrətini bərpa etmək cəhdiləri uğursuzluq natiqələndi.

X əsrin 40-ci illarına qədər - yani Saciların süqtununa qədər Tiflisdə Abbasi dirhamlarına rast gəlinir⁴³⁹. Bu biza onu deməyə imkan verir ki, güran ki, Səcögullarının hakimiyətinin sonuna qədər Tiflis əmirliyi daxili müstəqilliyini qoruyub saxlasa da mərkəzə tabe olmuşdur. Bundan sonra Abbasi xəlifələrinin Bu-

⁴³¹ Bünyadov Z.M. Azərbaycan VII-IX əsrlərə. – s. 207

⁴³² Yovhannes Drasxanakertci. History of Armenia. Atlanta, GA: Scholars Press, 1987 – s. 212

⁴³³ Bünyadov Z.M. Azərbaycan VII-IX əsrlərə. – s. 210

⁴³⁴ Ibn əl-Əsir, Əl-Kamil fi-t Tarix, 11 cild. 7-ci cild. Beirut: 1987 – s. 34; Ibn al-Əsir. Əl-Kamil Fi-t-Tarix. Tərc. M. Əfandızadə - s. 104

⁴³⁵ Yovhannes Drasxanakertci. History of Armenia. Atlanta, GA: Scholars Press, 1987 – s. 203-204; Abaza V.A. История Армении. С-Петербург, 1888 – с. 76

⁴³⁶ Всеобщая История Вардана Великого. Пер. Н Эмин. Москва: Тип. Лазаревского Института восточных языков, 1861 – с.111-112

⁴³⁷ Bünyadov Z.M. Azərbaycan VII-IX əsrlərə. – s. 212

⁴³⁸ Lordkipanidze M. D. Tbilisi – s. 42

⁴³⁹ Пахомов Е. А. Монеты Грузии. Тбилиси: Издательство «Мецнире-ба», 1970 – s. 46

veyhi hakimiyyəti altına düşməsi və ucqarlarla nəzarətinin azalması yəqin ki, Tiflis əmirlərinin öz adlarından sikkə kəsməsinə şərait təskil etmişdir.

Cəfəri əmirlərinə aid tapılan ilk sikkələr Mənsur ibn Cəfərə (914-955) addır. Mənsurun atasının Yusifin hücumu vaxtı Tiflis rəhbərlik edən I Cəfər ibn Əli (taxminan 880-914) olduğu güman edilir. I Mənsur ibn Cəfərin işa 953-954-cü illər, 954-955-ci illərə aid sikkələri tapılmışdır⁴⁴⁰. Güman etmək olar ki, Mənsur elə bu vaxtlar ərzində Tiflis əmirliyini idarə etmişdir. Erməni mənbələrini izləyarkən Mənsurun dövründə Tiflisin cənubda – xüsusilə Qars ətrafında bir sıra torpaqlarını itirdiyini təxmin etmək olur.

Yusif Sacoğluandan sonra yaranan qarışılıqlıdan istifadə edən xristian – baqratlılar gücləndilər, ətraf ərazilərə yenidən hücum etməyə başladılar. Vardan qeyd edir ki, Aşotdan sonra hakimiyyətə gələn I Abas Baqratuni (928/9-953) Qarsı ələ keçirmişdi, buranı paytaxt etmişdi və burada böyük bir kilsə tikdirmişdi. Həmin vaxt sarmatların (abxazların⁴⁴¹) rəhbəri Ber on minlərlə qoşunla Kürü keçmişdi. Qarsda kilsə tikintisini eşitdikdə Ber buranı Xalkedon kilsəsinə çevirmək istədi. Lakin Abas ona qalib gelir, Qarsa gətirir, kilsəni göstərir və daha sonra gözlərini çıxardır. Özünü işa xalqına verir və onlardan söz verməklərini xahiş edir ki, əşrlər boyu ermənilərə hücum etməsinlər⁴⁴². Burada ən maraqlı məqam və məlumat Baqratunilərə Qafqaz arasında bu dövrdə heç bir gürçü Baqratiyonı qüvvəsinin olmamasıdır. Mənbədə Xalkedon-xristian sarmat adlandırılanların Kür ətrafinə bu qədər böyük qüvvə ilə gəlmələri çox güman ki, öz dinindən ol-

⁴⁴⁰ Пахомов Е. А. Монеты Грузии – с. 46-47; Джалаания И.Л. Иноземная монета в денежном обращении Грузии. V-XII вв., Тбилиси: Издательство «Медицинерба», 1979 – с. 63

⁴⁴¹ Степанос Таронский. Всеобщая история - с. 117

⁴⁴² Всеобщая История Вардана Великого. Пер. Н. Эмин. Москва: Тип. Лазаревского Института восточных языков, 1861 – с.112; Степанос Таронский. Всеобщая история - с. 118

mayanlara qarşı mübarizə aparmaq üçün idi və Kür ətrafi bu torpaqların o dövrədə əmirliyin – müsəlmanların əlində olduğunu başqa bir isbatı idi.

Cəfərilərin bu vaxt Arranda yaranmış digər dövlət – mərkəzi Dabil (Dvin) olan Şəddadilərlə də əlaqə qurdugu məlum olur. Şəddadilər dövlətinin quran Məhəmməd ibn Şəddad ibn ibn Qurtaqa Cənubi Qafqazda güclü bir dövlət qurmayı nəsib olur və "Naxçıvan, Gancə, Qarabağ, Dəmirqapı ilə yanaşı qısa zamanda Tiflisi də tutur"⁴⁴³. 955-ci ildə Məhəmməd ibn Şəddad vəfat etdikdən sonra övladları bu qədər geniş əraziyi yayılmış dövləti müdafiə edə bilmirlər⁴⁴⁴. Əlbəttə ki, burada Şəddadilərin Tiflisi tutmaq haqqında olan qeydi tam işğal olaraq qəbul etmək doğru deyil, bu iddianı Tiflis əmirliyini nüfuz dairəsinə almaq, vassal asılılığı olan və ya bərabər hüquqlu müttəfiq olmaq variantları kimi qəbul etmək daha məqbul görünür. Çünkü, qeyd edilən dövrlərdə Tiflisdə Mənsurun rəhbərliyi ilə Cəfəri sülalosının hakimiyyəti davam edirdi və yuxarıda da qeyd edildiyi kimi X əsrin 50-ci illərində o öz adından sikkə zərb edirdi. İşğal edilən dövlət üçün bu xarakterik olıbilməzdi.

Cəfərilər sülaləsinə məxsus sikkəsi məlum olan ikinci əmir II Cəfər ibn Mənsurdur (955-981). Onun Ermitaj muzeyində saxlanılan sikkələrindən biri keçmiş Novorjevsk qazasının Demşino kəndindən tapılan dəfinənin işində olub. 6000 sikkədən ibarət bu dəfinədə əmira məxsus tək nümunə var və onun tarixi 976/977-ci illərə aid edilir. Ermitajda ona aid daha iki sikkə var ki, onların tarixi 980-981-ci illərə aid edilir. Bundan əlavə bu əmira aid 977/8-ci illərə aid sikkə da mövcuddur⁴⁴⁵. II Cəfərin dövründə də mən-

⁴⁴³ Şərifli M. X. IX əsrin ikinci yarısı-XI əsrlərdə Azərbaycan feodal dövlətləri, Bakı: "Elm" nəşriyyatı, 1978 – s. 190; Bedirhan Y. Kafkasya ve Büyük Selçuklu Devletinin Kafkasya Politikası. Doktora tezi, Konya, 1999 – s. 28-29

⁴⁴⁴ Şərifli M. X. IX əsrin ikinci yarısı-XI əsrlərdə Azərbaycan feodal dövlətləri – s. 192

⁴⁴⁵ Джалаания И.Л. Иноземная монета в денежном обращении Грузии.

başlarından gələn məlumatlar təqribənlərdər. I Abas Baqratuni vəfat etdiyindən sonra hakimiyyətə oğlu III Aşot Baqratuni (953-977) gəlir. Onun dövründə Baqratunilər torpaqlarını istila yolu ilə şərqi doğru genişləndirir, paytaxtı Qarsdan Aniye keçirirlər. İşğalın isbatı Vardanda qeyd olunan bu ifadələdir: "O (III Aşot) Aninin kiçik divarını yenidən inşa etdiyi və 964-cü ildə şəhər divarlarının bütün qüllələrini kilsəyə çevirdi. Arvadı Xosrovanus isə Sanahin və Hağpat monastırlarını tikirdi"⁴⁴⁶. Mənbədə Aninin qala divarlarının yenidən bərpə edilməsi güman ki, şəhərin mübarizə nəticəsində əla keçirilməsinin isbatıdır. Ani qalasında erməni Baqratunilərin tam möhkəmətnəməsi isə II Sumbatin (977-989) dövründə baş verir. Məhz bu dövrə Ani ətrafında böyük divarlar ucaldır⁴⁴⁷. Tiflis əmiri II Cəfər güman ki, Salarılər dövlətinin yardımından kifayət qədər istifadə edə bilmirdi. Məhz buna görə də İshaq ibn İsmailin dövründə əmirliliyin Qarsa qədər uzanan torpaqları bir əsrənən sonra erməni Baqratunilərin işğali nəticəsində itirilməyə başlanılır. Loru vilayətində Sanahin və Hağbat monastırlarının tikilməsi isə buranı işğal etməzdən əvvəl dini missionerlərin göndərilərək işğala zəmin hazırlanması məqsədi ni güdürdü.

Cəfəri əmirlerinə məxsus sikkələr arasında ən çox diqqəti cəlb edən sikkələr Əli ibn Cəfəri (981-1011) addır. Belə ki, ona aid olan 996-cı il tarixli sikkələrdə artıq 5 il hakimiyyətdə olmayan Xəlifə ət-Tainin (974-991) adı zərb edilib. D.Q.Kapanadze bu hadisəni bir ətisna kimi qeyd edir⁴⁴⁸. M.D.Lordkipanidze isə belə iddia edir ki, güman ki, Əli ibn Cəfer (981-1011) bu dövrə

V-XII vv. – s. 64; Пахомов Е. А. Монеты Грузии – s. 48

⁴⁴⁶ Всеобщая История Вардана Великого. Пер. Н Эмин. 1861 – с. 114; Степанос Таронский. Всеобщая история – с. 125-126

⁴⁴⁷ Киракос Гандзакеци. История. Пер. с др.армянского Т. Тер-Григоряна. Баку: Изд. АН АзССР, 1946 – с. 50-51; Всеобщая История Вардана Великого. Пер. Н Эмин. 1861 – с. 114; Степанос Таронский. Всеобщая история – с. 130

⁴⁴⁸ Джалахания И.Л. Иноземная монета в денежном обращении Грузии. V-XII vv. – с. 64

xəlifə taxtı uğrunda gedən mübarizədə ət-Taini dəstəkləyirilmiş⁴⁴⁹. Lakin, nəzərə alsaq ki, Xilafət bu dövrə Buveyhilərin nəzarətində olub, eyni zamanda ət-Tai şəxsiyyəti elə də parlaq fəaliyyəti ilə yadda qalmayıb, onda M.D.Lordkipanidzenin bu versiyası ağlabatan görülür. Çox güman ki, Tiflis xilafat mərkəzi ilə məlumatlar ümumiyətlə gec golib. Tiflis özü Abbasilər dövründən etibarən Xilafət mərkəzindən təcrid edilmiş vəziyyətdə olub.

Əli ibn Cəfəri (981-1011) aid daha bir sikkə nümunəsi Metex körpüsünün yanında tapılıb. 1953-cü ildə Şah İsmayılin məscidinin dağıdılmasıından sonra yerində aparılan temizləmə işləri nəticəsində böyük bir dəfina tapılır. Bu sikkələrdə artıq yeni xəlifənin – əl-Qadirin (991-1031) adı da zərb edilib⁴⁵⁰. Bu da onu göstərir ki, Tiflis əmirliyi mərkəzi hakimiyyətin qüvvələri ilə məsləhətləşir, xilafətin mərkəzindən uzaq vilayətlərə nəzarəti zəifləsə də Tiflis əmirliyi Xilafətin avtoritetini qəbul edib. Sərhəddə olan bir qurum kimi əmirliliyin həmişə böyük qüvvələrin köməyinə ehtiyacı var idi.

III Aşot Baqratuni ölməzdən əvvəl kiçik oğlu Qurgenə (və ya Kvirike) Tiflis əmirliyinin canub torpaqları, Azərbaycan Albaniyasının qərb torpaqları olan Taşır və Dzoraget ərazilərinin işgalını və idarəsini tapşırır⁴⁵¹. Bu vaxtdan etibarən Baqratunilərin Kvirikeler qolu Taşırda qısa müddət üçün maskunlaşırlar. Qurgen (980-989) və oğlu David Torpaqsız (989-1048) Tiflis əmirliyinə qarşı, həmçinin bu ərazidə daha sonra yaranmış Şəddadilər dövlətinə qarşı mübarizədə müəyyən uğurlar da qazanırlar. V.Minorski onların Baqratunilərinin mərkəzindən asılı olduğunu göstərir⁴⁵². Asolik Torpaqsız Davidin bu zamanlar Şəmsəddili, Dumanisi

⁴⁴⁹ Лордкипанидзе М. Д. Тбилиси – с. 42

⁴⁵⁰ Джалахания И.Л. Иноземная монета в денежном обращении Грузии.

V-XII vv. – с. 65

⁴⁵¹ Всеобщая История Вардана Великого. Пер. Н Эмин. 1861 – с. 114

⁴⁵² Minorsky V. Studies in Caucasian History. Cambridge Oriental Series, N.6, London: Taylors Foreign Press, 1953 – s.41

ələ keçirdiyi, Tiflis əmirini məğlub etdiyini, sonra üzərlərinə gələn Şəddadi Fazlunun Davidi məğlub edə bilmədiyini qeyd edir⁴⁵³. Davidin bu uğurları müvəqqəti olmuşdu. Çünkü, XI əsrin əvvəli Davidin müstəqillik meylləri əmisi I Qaqik Baqratuni tərəfindən xoş qarşılanmır, Davidin ordusu, Taşir və Şəmşəddil-dəki qalaları tamamilə daşıdır. David elə bir vəziyyətə düşür ki, ordusunun çox az miqdarda qalmışından Qaqikin qarşısına çıxa bilmir⁴⁵⁴. Bu hadisədən sonra Tiflis əmirliyi bəzi torpaqlarını, ələxsüs də Dumanisi geri qaytarara bilir. Bu sülalənin Kvirike qolunun antik Albaniya – Arran torpaqlarına göndərilməsində əsas məqsəd Baqratlıların erməni və gürcü qolu olduğu kimi, albən qolunu da formalasdırmaq idi. Belə ki, Kvirike sülaləsinə mənsub idarəciların "Alban çarı" titulu da məhz bunun isbatıdır⁴⁵⁵. Beləliklə məlum olur ki, Baqratlıların məqsədi etnik əsasların deyil, xristianlığın əsas götürüldüyü dövlətlərə rəhbərlik etmək və bölgədə müsəlmanlınlara qarşı vahid xristian koalisiyası yaratmaq idi.

X əsrin sonlarında Tiflis əmirliyinin itirdiyi bu Azərbaycan torpaqlarını geri qaytarmaq üçün Rəvvadi hökməndən I Məmlən (988 – 1019) regiona böyük bir yürüş təşkil etmək qərarına gelir. Rəvvadılər hələ Əbulhicanın (981-988) dövründən erməni Baqratuniləri xərac almaq yolu ilə onları nazarətdə saxlayırdılar⁴⁵⁶. Stepanos Taronlunun (Asolik) verdiyi malumatə görə 998-ci ildə baş tutan Məmlənin bu yürüşündə əsas hədəf Bizansın bölgədəki əsas dayağı və müsəlman müsəlman mülklərini dayanmadan talan edən Tao kuropalatı III David Baqratoni (966-1000) idi. III David Bizansın bölgədəki təmsilçisi olmaqla xristianların rəhbəri vəzifəsini oynayırdı. Onun çağırışı ilə baqratlıların erməni qolunun rəhbəri I Qaqik Baqratuni (989-1020), gürcü qolunun

⁴⁵³ Степанос Таронский. Всеобщая история - с. 184

⁴⁵⁴ Степанос Таронский. Всеобщая история - с. 202-203

⁴⁵⁵ Minorsky V. Studies in Caucasian History. Cambridge Oriental Series, N.6, London: Taylors Foreign Press, 1953 -- s.41

⁴⁵⁶ Степанос Таронский. Всеобщая история - с. 140

rəhbəri Tao-Klarcetinin idarəcisi və abxzaların kürəkəni Qurgen Baqratoni (994-1008) da ona qoşulmuşdu. Döyüş nəticəsində Məmlən məğlub olmuş⁴⁵⁷, xristianlar X əsrdə qazandıqları torpaqlarda möhkəmənlənməyə nail olmuşdular.

Mənbə az olan əmirliyin X əsrin tarixini dərindən öyrənilməsi üçün Tiflis və ətrafında ciddi arxeoloji araşdırılmalar aparılmışdır. Lakin, təessüf ki, günümüzdə gürcü rəsmiləri bu məsələyə bigənə yanaşır, buna görə də Tiflis əmirliyinin həyatı, fəaliyyətləri ilə bağlı məlumatlar çox fragməntar hallardadır.

§3. Tiflis əmirliyinin ərazisi, əhalisi və idarəetmə sistemi

Tiflis bölgəsi Xilafətin zəifləməsindən once Ərəb xilafətinin tərkibindəki Cənubi Qafqaz vilayətinə (Ərminiyyə) tabe idi. İşğal etdikləri ərazilərdə əvvəlki idarə sistemini saxlayan ərəblər Cənubi Qafqazı I Yustinianın dövründə adlandırdıları kimi 4 Ərminiyyə ya bölürlər. I Ərminiyyəyə ərəblərin Arran adlandırdıqları tarixi Albaniya ərazisi- əs-Sisacar, Arran, Bərdə, Beylaqan, Qəbəla, Şərvən və ən əsasi Tiflis daxil idi. II Ərminiyyəyə isə Curzan, Suğdəbil, Bəb Feyruz Qubac, əl-Lazk daxil idi⁴⁵⁸.

Ərəblər Tiflis sərhəd şəhəri olduğunu üçün çox vaxt II Ərminiyyəyə idarəciliyi də buradən edirdilər. Belə ki, Tiflis bölgəsi VIII-IX əsrlərdə müasir Gürcüstanın Kaxetiya istisna edilməklə bütün şərq torpaqlarını əhatə edirdi. IX əsrdə Tiflisdə əmir olan İshaq üçün Ərminiyyə hakimi olub Tiflisdə oturduğu qeyd edilir. Tiflis əmiri İshaq o qədər güclənmişdi ki, xəzərlərin yardımını

⁴⁵⁷ Степанос Таронский. Всеобщая история. Пер. с арм. и об. Н. Эмильянов. Москва: Тип. Лазаревского Института Восточных языков. 1864 – с.193-196

⁴⁵⁸ Ibn Xordadbeh, Əbu-l Qasim Ubeydullah ibn Abdulla. Kitab al-Masalik al-Mamalik. Leyden: E.J.Brill. 1889 – с. 122; Valiyanlı N. M. IX-XII əsr ərəb coğrafiyası – səyahətin Azərbaycan haqqında. Bakı: "Elm" nəşriyyatı, 1974 – с.18

ilə Bizans hakimiyyətindən qurtularaq müstəqil olan abxazlar da ona vergi ödəyirdilər⁴⁵⁹. Eyni zamanda Stefan Asolikin qeydlərində Bizans imperatoru Feofilin (829-842) orduları Vənənd (Qars və ətrafi) ərazisinə daxil olduğunu zaman “İsmailin oğlu Sahak tərəfindən darmadağın edildilər” qeydi də⁴⁶⁰ xalifə Vasiqin (842-847) bir müddətiyinə İshaqı bütün Cənubi Qafqazın hakimi kimi tanımağına səbəb ola bilərdi⁴⁶¹. Bu da İshaqın dövründə əmirliyin sərhədlərinin qərbdə Qarsa qədər uzandığını sübut edirdi. Həm də Tiflisin inzibati vilayətin mərkəzi olduğunu göstərirdi. Lakin, IX əsrə Buganın hücumundan sonra mərhələlərlə onlar müasir Şida Kartlı, Qarsətrafi, Şörəyel və Loru ərazi-sin böyük bir hissəsini itirirlər. Müəyyən dövrdən sonra, əmirlik zəifləməyə başlayanda qərbə bu dövlət Trialetiylə sərhədlənirdi. X əsrə buranı Rati Baqvaşı idarə edirdi⁴⁶².

Qüdrətli dövrlərində Tiflis əmirliyinin şimal sərhəddi Dəryal keşidinə qədər uzanırdı. X-XI əsrlərdə bu sərhəd Diqom vadisində qədər uzanırdı, Msxeta bəzən onların nəzarətində, bəzən isə nəzarətlərindən çıxan bir ərazi olurdu. Belə ki, təxminən 853-cü ilə aid Diqom düzənlilikdəki Maçxan kilsəsinin divarında Tiflis əmirinin məməru Huməd İbni Kitrin adının yazılıması bu ərazi-lərin Tiflis bölgüsünə aid olduğunu deməyə əsas verir⁴⁶³.

Şərqdə əmirlik İslani düzənliliyini, Avçalanı, Qabırri çayının (İceri) qərb sahilərini əhatə edirdi və burada sarhədi bir çox həllarda Qabırri çayı təşkil edirdi. Şərqdə əmirliyin qonşusu Şəki malikliyi id⁴⁶⁴.

⁴⁵⁹ Gümüş N. İlk Dönem İslam-Gürcü İlişkileri – s. 176

⁴⁶⁰ Степанос Таронский. Всеобщая история. Пер. с арм. и об. Н. Эминым. Москва: Тип. Лазаревского Института Восточных языков. 1864 – s. 335

⁴⁶¹ Dunlop D.M. Hazar Yahudi Tarihi. İstanbul: Selenge yayınları, 2008 – s.206-207; Minorski V. Tiflis / İslami Ansiklopedisi – s. 266

⁴⁶² Lordkipanidze M. D. История Грузии XI – нач. XIII вв. – s. 50

⁴⁶³ Очерки истории Грузии (в 8-и т.). Т.П. Грузия в IV-X веках – s. 341

⁴⁶⁴ Hacıəli Ş. Şimal-Qarbi Azərbaycan – s. 120, xəritə 5

Cənubda isə Rustavi, Dumanis, Şəmsəddil (Samşvilde) və Loru (Lori) torpaqları bu əraziyə daxil idi. Məhz Samşvilde və Dumanis qalaları üstündə əmirliyin Taşir feodal böylüyü ilə mü-naqişləri düşürdü. Tiflis əmirliyinə tabe olan və Rustavi, Dumanis, Hunanda oturan əmlirlər var idi⁴⁶⁵.

Tiflis və ətraf bölgələrdə yaşayan əhalinin yayıldığı əraziləri və sərhədləri göstərən ən əhəmiyyətli mənbələrdən biri da “Kitabi-Dədə Qorqud”-dur. Bu dastanda haqqında məlumat verilən oğuzlar Gürcüstanla sərhəddə yaşayırlar. “Salur Qazanın evinin yağmalandığı boy”-da ova getmək istəyen Salur Qazana at ağızlı Aruz qoca belə deyir: “Ağam Qazan, sası (mundar) dinli Gürcüstan ağızında oturarsan. Ordunun üstüne kimi qoyursan?”⁴⁶⁶. Uruz atası Salur Qazanın özüne görə bikef olduğunu görəndə atası oğlunun varlığından bikef olmasın deyə qonşuluqla yerləşən “Qan Abqaz elina man gedərəm, Altun xaçə man əlimi basaram” deyir⁴⁶⁷. Oğuz igidləri başqa yerbər yürüşə çıxarkən gürçü casusları həmişə onları izləyər, imkan tapan kimi, xırda bir boşluq gərən kimi takura bu haqda məlumat verər, oğuzların soydaşları qıpçaqlarla birgə Oğuz elina hücum edərdilər. Məhz adını çəkdiyimiz boyda da qıpçaq Şöklü Məlik gürçü aznauru ilə birgə Oğuz elina yürüş edir⁴⁶⁸. Gürçü casusları asasən Başı açıq (Kutaisi) Tatyan qalası, Aqsəqa (Axiska) qalasında otururdular⁴⁶⁹. Belə bir hadisənin bənzərini biz 1139-cu ildə Gəncə zəlzələsi zamanı görürük. Belə ki, zəlzələdən sonra müdafiəsiz qalan şəhərə gürçülər I Dmitrinin başçılığında hücum edir və şəhər əhalisinin düşdüyü əsərsiz vəziyyətdən istifadə edərək şəhəri talan edirlər, əhalini soyur, qənimət və asır aparırlar. Həttə, qənimət olaraq Gəncə qala qapılarını da özləri ilə aparırlar⁴⁷⁰.

⁴⁶⁵ Очерки истории Грузии (в 8-и т.). Т.П. Грузия в IV-X веках – s. 341

⁴⁶⁶ Kitabi-Dədə Qorqud. Bakı: “Yazıcı” nəşriyyatı, 1988 – s. 42

⁴⁶⁷ Kitabi-Dədə Qorqud – s. 68

⁴⁶⁸ Kitabi-Dədə Qorqud – s. 43

⁴⁶⁹ Kitabi-Dədə Qorqud – s. 69

⁴⁷⁰ Şərifli M. X. IX əsrin ikinci yarısı-XI əsrlərdə Azərbaycan feodal

Oğuzlar yürüş etdikləri, ilhaq etdikləri, gəzib gəldikləri ərazi adları içində Qara dəniz sahilində yerləşən qalaları da sayırlar. Qazılıq qoca üzərinə yürütüş etdiyi Qara dəniz sahilindəki Düz-mürd qalasında əsir saxlanılır⁴⁷¹. Qanturalı qız bəyənməyə Trabuzana (Trabzon) gedir⁴⁷². Beyrək atasına hədiyyə gətirən bəzir-gan-tacirləri Qara Dərbənd ağzındakı Evnik qəlösünün kafirlərin-dən xilas edir⁴⁷³. Qazan xan düşmən əşirliyində özünü belə öyür: "Arqıç qırda yıqandır (sahilləri yuyulur) Əmmən dənizində (Qara dənizdə), Sarb (qayalıq) yerdərde yapılmış kafər şəhəri... Ol qələyi, altı baş ərlə mən vardım, Altı günə qoymadım, mən aldım"⁴⁷⁴. Bundan başqa Qazan xan bunu da deyir: "Ağca qala Sürməlidə at oynatdım. Atla Qarun elinə çapqın yetdim. Aq ha-sar qəlösünün bürçin yıldım."⁴⁷⁵ Qeyd etmək lazımdır ki, Ağca-qala deyilərkən Debed çayı yaxınlığında Qaq qalası nəzərdə tutulur⁴⁷⁶. Qazan xanın bu qeydi daha maraqlıdır: "Aq qayanın qaplanının erkəgində bir köküm var, Ortac qırda sizin keyklərin üz turğurmıya (rahət qoymaz). Aq sazin aslanında bir köküm var, Qaz alaca yundunu turğurmıya. (Ala qaz tək otlamağa yur-dunuzda at qoymaz). Əzvay qurd ənugi (balası) erkəgində bir köküm var, Ağca bəkil tūmən qoyunun gözəldirmiə. Ağ sunqur quşunda erkəgində bir köküm var, Ala ördək, qara qazın uçur-miya."⁴⁷⁷ Bu məndəki Aq qaya və Aq saz ifadələrini Y.Nəsibli coğrafi məkan kimi tədqiq etmiş, Aq qayanın Ağcaqala olduğunu, Aq sazin isə Arpaçayının Araza töküldüyü yerdə axtarmaq lazımlı olduğunu bildirmişdir⁴⁷⁸. Lakin, nəzərəalsaq ki, saz qə-

dövlətləri, Bakı: "Elm" nəşriyyatı, 1978 - s. 218

⁴⁷¹ Kitabi-Dədə Qorqud – s. 94

⁴⁷² Kitabi-Dədə Qorqud – s. 85

⁴⁷³ Kitabi-Dədə Qorqud – s. 53

⁴⁷⁴ Kitabi-Dədə Qorqud – s. 118

⁴⁷⁵ Yenə orada

⁴⁷⁶ Насибов Ю. М. О географическом термине «Агджакала» из эпоса «Деде Коркут» // Советская тюркология. 1983, №2 – s.44

⁴⁷⁷ Kitabi-Dədə Qorqud – s. 118-119

⁴⁷⁸ Насибов Ю. М. О географическом термине «Агджакала» из эпоса

dim türk dillərində meşə və qamışlıq mənasına galı⁴⁷⁹, onda Aq saz deyilərkən heç bir şübhə yoxdur ki, meşəlik əraziyə yaxın hazırlı Şəki və Qax rayonları ərazisində olan Ağyazı ərazisi və yaxınlığında meşələr də nəzərdə tutula bilərdi.

M.ö. VIII-VI əsrədə mənbələrdə xəzərlər kimi qeyd edilən əhalisi: Bəs bu ərazidə yaşayın əhalisi kim idi? Buna cavabı gürçü mənbəyi "Moksevai Kartlisai" (Gürcüstanın döndərilməsi (xristianlıq)) və Leonti Mrovelinin "Kartli çarlarının hayatı" əsərlərində tapırıq: "Bu zamanda qüvvətləmən xəzərlər leq və qafqaz tayfaları ilə döyüşməyə başladılar xəzərlər özlərinə hökmər seç-dilər və bütün xəzərlər ona tabe oldu. Onun təbəciliyindəki xəzərlər bu gün Daruband (Dorbend) adlanan Dəniz qapılını keçdilər. Tarqamosianlar (Tarqamosur soyundan olanlar) onların sayılmayaq dərəcədə çoxluğundan heç müqavimət göstərə bilmədilər. Onlar (xəzərlər) bütün tarqamosianların ölkəsini doldurudular, Araratın, Masisin, Şimalın bütün şəhərlərini zəbt etdilər. Xəzərlər hər iki yolu özünükülaşdırıldılar: Dəniz qapıları Dərbənd və Araqvi – Dəryalı qapılarını. İnsanları əsir alıb aparmaq xəzər yürüşlərinin bir hissəsi idi və heç kim onlara qarşı dura bilmirdi. Bu vaxtdan etibarən bütün tarqamosianlar xəzərlərin xərac-ve-rənləri idi".⁴⁸⁰ Q.V. Tsulaya bu məlumatə çox fikir verilməməsi lazımlı olduğunu, xristian erasından əvvəl xəzərlərə rast gəlinmədiyini iddia edir və bu məlumatın şifahi xalq ədəbiyyətindən gəldiyini deyrəsə də xəzər hökmdarının oğlu Uobos və onun adın-dan yaranmış ovs və oset xalqı haqqında malumatlarda Y.Klap-rotun Qafqazda skif xalqları variantını irali sürür⁴⁸¹. Eyni mən-tiqələ əlbəttə xəzərləri də skiflərə aid etmək olar. F.Kırzioğlu xə-

«Деде Коркут» - s. 46

⁴⁷⁹ Kitabi-Dədə Qorqud – s. 217

⁴⁸⁰ Мровели Леонти. Жизнь Картлийских царей. Перевод с древнегрузинского, предисловие и комментарии Г. В. Цулая. Москва: 1979 – s.25; Gürcüstan Tarihi (Eski Çağlardan 1212 Yılına Kadar) – Gürc.

⁴⁸¹ M.Brosset - s. 9

⁴⁸¹ Мровели Леонти. Жизнь Картлийских царей – s.54

zərləri kimmerlərlə eyniləşdirir. Onların Dərbənddən keçid tariхini m.ö. 720-ci il kimi göstərir⁴⁸². Bu və sonrakı döñəmlərdə xəzər xalqı tarqamosianların olduğu qeyd olunan torpaqlarda o qədər çox idilər ki, danişlanan dillardan biri məhz xəzər dili idi: "Bu minvalla Kartlıda bütün bu tayfalar qarışmışdı və burada altı dilda danişılırdı: erməni, gürçü, xəzər, süryani-aramey (suriya-Q.V.Tsulayanın tərcüməsində), yəhudü və yunan. Bu dilləri bütün Kartlı çarları, bütün kişi və qadınlardı bilirdi"⁴⁸³.

M.ö. VI-IV əsrđe türklər, buntürkler və honlar kimi qeyd olunan əhali: Daha maraqlı məlumat Sarkine türkləri ilə bağlıdır: "Keyxosrova möglub 28 ailədən ibarət türklər Gürğan dənizindən keçib Kür çayı ilə üzüyuxarı qalxdılar. Msxetaya qədər gəldilər. Farslara qarşı mübarizədə Msxeta həkimindən yardım istədiłor Farsların qorxusundan onlar türklərlə qarşılıqlı yardım haqqında anlaşdılar və özlərinə yardımına gələn türkləri bütün şəhərlərə payladılar. Türklerin böyük bir qismi Msxetanın şərqində qayaların içində oyulmuş bir yeri bəyəndilər, Msxeta həkimindən buranı istədiłor. Buranı inşa etdiłor, ətrafini almaz qala divarları ilə möhkəmləndirdilər və buranı Sarkine adlandırdılar. Türkler bu vaxt Kartlidən olanlarla xoş münasibətdə yaşıyır və şəhərləri və qalaların müdafiəsini möhkəmləndirdirək farsların hücumlarını gözləyirdilər"⁴⁸⁴. Qeyd etmək lazımdır ki, "Orbelianilər tarixi" əsərində də bənzər motivlər var. Məlumatə görə haylandurlardan o tərəfdə, xəzərlər və hunların yanında İmanos dağına (F.Kırzioğluya görə Tanrı dağı) qədər uzanan Çenasdən krallığında (Kaşqar və şərqi) Çen-Bakur öldükdən sonra hakimiyyət uğrunda mübarizə başlayır. Məglub təraf Dəryalı keçidini aşır və Mesxita Danuderini farslarla mübarizədən yorğun və

⁴⁸² Fahrettin M. Kırzioğlu. Yukarı-Kür və Çoruk boylarında Kıpçaklar. Ankara: Türk Tarih Kurumu Basımevi, 1992 – s.17

⁴⁸³ Mровели Леонти. Жизн Картлийских царей – s.27; Gürcistan Tarifi (Eski Çaqlardan 1212 Yılına Kadar) – Gürc. çev. M.Brosset - s.15

⁴⁸⁴ Mровели Леонти. Жизн Картлийских царей – s.27; Gürcistan Tarifi (Eski Çaqlardan 1212 Yılına Kadar) – Gürc. çev. M.Brosset - s. 13

bitab olduğunu görürələr. Fikirlərinin əslində Rum və ya İran tərəfə getmək olduğunu bildirən Çenasdən sülaləsi məsuluları, gürçülərin farslarla birgə mübarizə aparmaq təklifini qəbul edirlər və Orbet adlanan qalanı mərkəz seçirlər. Bu hadisədən sonra Çenasdənlər Orbelilər, Orbelianilər adlandırmağa başlayırlar⁴⁸⁵. Saint Martin, M.F.Kırzioğlu Sarkine türklərinin Orbelianilərlə eyni olduğunu iddia edirlər⁴⁸⁶. Gürçü mənbəsində bu hadisənin Babil kralı Navuxodonosorun Qüdsi zəbtindən (m.ö. 586) xeyli əvvəl olduğu qeyd edilir və Gürçüstənə yəhudişərin galması haqqında məlumat verir⁴⁸⁷. Qeyd edək ki, məhz bu məlumatlardan sonra gürçü mənbəsi altı dilli Kartli haqqında məlumat verir. Bu məlumatın qeyd olunması ona görə vacibdir ki, gürçülərin nazərində xəzər və türk dili, xəzərlər və türklər eyni xalqlar idi. Bu da qeyd olunmalıdır ki, Q.V.Tsulayanın özü də altı dil məsələsinə açıqlamasına A.M.Apakidzenin tədqiqatlarında təqdim edilmiş arxeoloji qazıntılarla əsasən Msxetadəki etnik müxtəlifliyi diqqət çəkir, Msxetanın etnik cəhətdən rəngarəng şəhər olduğunu qeyd edir⁴⁸⁸. "O vaxt ki, çar Aleksandr Lot tərəmələrini qarşısından qaçmağa məcbur etdi və onları yarı qaranlılık ölkəyə göndərdi, onda o, ilk dəfə Kür sahilindəki dörd şəhər və onun ətrafinda yaşıyan qəzəbli buntürk tayfalarını gördü. Bu şəhərlər Sarkine, Kaspi, Urbnisi və Odzraxe şəhərləri idi. Qalaları isə böyük qala Sarkine, idarəçi qalası Kaspi, Urbnisi və Odzraxe qalaları idi. Çar onlara mübarizə aparmağın mümkün olmadığını görüb buradan uzaqlaşdı. Bu vaxt isə buraya xaldeylərdən aralanan döyüşkən hon tayfaları gəldilər və bun-

⁴⁸⁵ История Князей Орбелян. Извлечение из сочинений Стефана Сионийского, армянского писателя XIII в. Пер. с Армянского Х.Иоаннесов. Москва: Тип. быв. А. В. Кулагинской, 1883г. – с. 2-3

⁴⁸⁶ Gürcistan Tarifi (Eski Çaqlardan 1212 Yılına Kadar) – Gürc. çev. M.Brosset - s. 13; Fahrettin M. Kırzioğlu. Yukarı-Kür və Çoruk boylarında Kıpçaklar. Ankara: Türk Tarih Kurumu Basımevi, 1992 – s.27

⁴⁸⁷ Gürcistan Tarifi (Eski Çaqlardan 1212 Yılına Kadar) – Gürc. çev. M.Brosset - s. 14; Mровели Леонти. Жизн Картлийских царей – s. 27

⁴⁸⁸ Mровели Леонти. Жизн Картлийских царей – s. 59

türklerin başçısından vergi ödemek karşılığında məskən istədilər və Zanavida məskən saldılar. Onlar əvəzində vergi ödədikləri yerlə idarə etdiłər və bura Xerki adlanır.⁴⁸⁹ Leonti Mrovelinin "Kartli çarlarının hayatı" əsərində (Rumyantsev nüsxəsində) - buntürklerin 28 min ev olması yazılmışdır. Vaxuştı Baqratiioni isə buntürklerin 2800 ev olmasını yazmışdır. Vaxuştı Baqratiioni isə buntürklerin 2800 ev olmasını yazmışdır. Vaxuştı Baqratiioni isə buntürklerin 2800 ev olmasını yazmışdır. Vaxuştı Baqratiioni isə buntürklerin 2800 ev olmasını yazmışdır. Vaxuştı Baqratiioni isə buntürklerin 2800 ev olmasını yazmışdır. Vaxuştı Baqratiioni isə buntürklerin 2800 ev olmasını yazmışdır. Vaxuştı Baqratiioni isə buntürklerin 2800 ev olmasını yazmışdır. Mənbənin ardında belə qeyd edilir: "Xeyli vaxtdan sonra geri qayıdan İsgəndər buntürklerin üç şəhərini tutub dağıdı, Sarkineni isə yalnız üç aylıq (M.Brossedə 12 ay) mühasirədən sonra çətinliklə əla keçirdi... Buntürkər qayalarda açıqları lağımla mühasirədən çıxıb Şərqa (Qafqazın içlərinə) çəkildilər... İskəndər Sarkineni özü ilə gəzdirdiyi Arian – Kartli şəhərəsi Azoya bağışladı..." Xırda fərqlərlə Leonti Mrovelinin "Kartli çarlarının hayatı" əsərində də hadisə təkrarlanır⁴⁹¹. Məhz Şərqa çəkilməni Azərbaycan tarixçisi Kərim Məmmədli Tiflis şəhəri ilə əlaqələndirir və Tiflisin də buntürkler tarəfindən salındığını qeyd edir. Eyni zamanda onu da qeyd etmək lazımdır ki, buntürkər yaşıyan arazidə Armaç şəhərinin salınması da e. ə. IV əsrde yaşıyan Azunon xələfi Farnavazla (e.ə. 302 – e.ə. 237) əlaqələndirilir.⁴⁹² Armazi adının gürçüçə heç bir məna vermediyi⁴⁹³ və türkərlə əlaqəsi öncəki fasıldı izah edildi⁴⁹⁴. Bənzər

⁴⁸⁹ Обращение Грузин – s. 23; Gürcistan Tarihi (Eski Çağlardan 1212 Yılına Kadar) – Gürc. çev. M.Brosset – s. 16-17;

⁴⁹⁰ Мровели Леонти. Жизнь Картлийских царей – s. 27; Fahrettin M. Kirzioğlu. Yukarı-Kür və Çoruk Boylarında Kırıckalar. Ankara: Türk Tarix Kurumu Basımıevi, 1992 – s. 19; Alasania G. Gürçüler ve İslâm Öncesi Türkler – s. 2; Azərbaycan tarixi. Uzad keçmişdən 1870-ci illərə qədər. Red: t.e.d., prof. am. elm xad. Süleyman Əliyarlı. Bakı: "Azərbaycan" naşriyyatı, 1996 – s. 168

⁴⁹¹ Мровели Леонти. Жизнь Картлийских царей – s. 28; Gürcistan Tarihi (Eski Çağlardan 1212 Yılına Kadar) – Gürc. çev. M.Brosset – s. 17

⁴⁹² Обращение Грузин – s. 24

⁴⁹³ Меликст-Беков Л.М. Армазни – историко-археологический очерк.

məlumatı Leonti Mrovelinin "Kartli çarlarının hayatı" əsərində də rast gəlinir. Məhz onun dövründə Msxeta və ətrafi yenidən inşa edilir⁴⁹⁵. Əslində gürçü mənbəsinin bu məlumatı qədərki, informasiyası və hökmətləri demək olar ki, əfsanəvi karakter daşıyır. Buna görə də iberlərin ilk dəfə Msxeta və ətrafına gələməsini, buntürkərdən boşalan bu araziləri mənimşəməsini cə Farnavazdan Rok və onun oğulları, Kardzam və Bratmandan keçən dövra qədərki hökmətlər ilə əlaqələndirmək də dəqiq olardı ki, bu da təxminən 3 əsri əhatə edən bir dövrdür.

Buntürk adındakı türk sözü əlbəttə ki, tam aydınır. Lakin, bu türk xalqının əvvəlindəki "bun" sözü bir çox müzakiraya səbəb olmuşdur. M.Brosse primitiv – ibtidai türklər, E.Takaişvili turanlılar, N.Y.Marr avtoxton türklər, M.Çxartışvili nizəli türklər, M.Seyidov qədim türk tayfası kimi, S.Əliyarlı isə bunalmış, digər türk tayfalarından ayrı düşmüş türklər kimi tərcümə edir⁴⁹⁶. Bun sözünü isə biz qədim türk abidələri olan Kitab-i Dədə Qorquddə və Kültigin abidəsində tapırıq. Kitab-i Dədə Qorquddə "Basatın Təpəgözü öldürüyü boy"-da Təpəgözə yemək bişirməsi üçün *Bunlu* qoca və Yapaqlı qoca verilir⁴⁹⁷. Bəkilli oğlu İmrən boyu"-nda ovda yaralanan Bəkilli oğluna belə müraciət edir: "Bəylər boyı Qazan xanın əlini öpgil, ağsaqqallı bəbam *bunlu* degil"⁴⁹⁸. Kültigin abidəsində isə belə bir ifadə var: "... (Türk xalqı,) Ötkükəndə oturub karvanlar göndərsən heç bir

Гр. филиал АН СССР. Материалы по истории Грузии и Кавказа. Вып. II, Тбилиси: Издательство Гр. филиал АН СССР, 1938 – s. 13

⁴⁹⁴ Məmmədov K. H. Borçalı Qədim dövrə / "Türk dünyası: dünəni və bu günü" mövzusunda beynəlxalq elmi konfransda təqdim olunmuş manzara tezisi. 23-24 may 2011. Azərbaycan Tarix Qurumu. Bakı Dövlət Universiteti Tarix Fakültəsi. Bakı: 2011 – s. 60

⁴⁹⁵ Мровели Леонти. Жизнь Картлийских царей – s. 30

⁴⁹⁶ Gümüş N. İlk Dönem İslâm-Gürç İlişkileri – s. 298; Мровели Леонти. Жизнь Картлийских царей – s. 60; Gürcistan Tarihi (Eski Çağlardan 1212 Yılına Kadar) – Gürc. çev. M.Brosset – s. 16

⁴⁹⁷ Kitabi-Dədə Qorqud – s. 99

⁴⁹⁸ Kitabi-Dədə Qorqud – s. 107

*bunuğ yox (dərdin olmaz)*⁴⁹⁹. Hər iki abidədə “bun” sözünün işlənmə monasına baxdıqda Süleyman Əliyarlının ifadəsinin də ha məntiqli versiya olduğunu görmüş olur.

Bu hadisəni dəstəkləyən bir mənbə də Leonti Mrovelinin “Kartli çarlarının hayatı” əsərində rast gəlmək olur. Mənbəyə əsasən türklər Msxetadan qərbdəki torpaqları bayanır və burada Msxeta hakimi ilə razılaşaraq məskunlaşırlar. Sarkine adlı böyük qala ucaldırlar.⁵⁰⁰ Msxetadan qərbdəki ərazilərin İberiyada olmaması, əksinə, Albaniyadakı yerli türklərinin və ya albanlara yaxın türk dilli tayfaların olında olması gürçü mənbələrinə əsasən də öz sübutunu tapır. Bu da onu sübut edir ki, gürçülər Msxetadan bir az da Şimal və qərbdə, əsasən İmeretiya – İberiya ərazisində yaşamış, Msxeta kimi şəhərlərdə isə güclü qalaları olmuş və bu kimi ərazilərdə digər türk tayfları ilə qarşıq yaşamışlardır.

Gürçülərin və Qafqazdakı ilk türklərin müyyən dövrədə qarşıq şəkildə yaşaması şəxs əndləri da öz əksini tapmışdır. Belə ki, Armazi qazıntıları zamanı Msxetadan tapılan lövhələrdən birinin üstündə qazılan pitiax isirnlərindən biri Roma imperatoru Adrianin (117-138) həmdövrü olduğu düşünülen “Asparux” ismidir. Macar alimi Y.Nemet bu adın qədim türk dilində “esperi”-şahin mənasına gəldiğini qeyd etmiş, Kərəm Məmmədli isə “As böyü”-“asların qurdur” mənasını verdiyini qeyd etmişdir.⁵⁰¹ D.M.Lənq bu adın As-pa-at, rauk -şüa mənasına gəldiyini desə də⁵⁰² bu adın irandillilər arasında geniş yayıldığına şahidi olmurduq. Kərəm Məmmədlinin fikrini möhkəmləndirmək məqsədi ilə bunu da qeyd edək ki, asların tayfa və ya tayfa ittifaqı olaraq bu coğrafi əraziyə yaxın ol-

duqları həm orta əsr türk mənbələrində⁵⁰³, həm də antik mənbələrdə bizi məlumdur.⁵⁰⁴ Bundan əlavə Pompeyin həmdövrü İberiya hökmndarı Artaq/Ariq, Saurmaq da bu cəhdən türk adlarına çox bənzəyir. Baxmayaq ki, Saurmaq S.Rapp şimalı İran dili ilə bağlamağa şəhd göstərib⁵⁰⁵. Bütün bunlar buntürklər və hunlann Kartlis Sxovrebada qeyd olunmasının anaxorizm olmadığının, takca orta əsrlərdə deyil qədim dövrə də gürcülərin-iberlərin türklərlə yanaşı yaşadığının isbatıdır.

Qeyd edilməlidir ki, bu iddiyalar Msxeta və ətrafinin əsasən Azərbaycandakı əhalisi ilə eyni kökdən olan insanlarla məskunlaşması paleoantropoloji materiallara əsasən də öz sübutunu tapmaqdadır. Belə ki, Msxetaya çox da uzaq olmayan Samtavroda tapılan kəllə sümüklərinin tədqiqi zamanı onların kranioloji ölçülərinin müasir gürçü və erməni əhalisindən qəti şəkildə fərqləndiyini, daha çox müasir Azərbaycan Respublikasının əhalisindən yaxın olduğunu göstərir. Samtavro kişi kəllələri 72,2, qadın kəllələri 75,9, Şenqavit kişi kəllələri isə 72,5-dir. Müasir gürçü əhalisində bu göstərici 85,4, ermənilərdə 86,1-dir. Bu cəhdən bu kəllələrə ən yaxın göstərici Azərbaycan əhalisindədir-78,1⁵⁰⁶.

Bunu da qeyd etmək lazımdır ki, Herodot keçmiş Kolxidanın yerli xalqını kolxları qara dərilə, qırılım saçlı və Misir əsilli göstərməkdədir. Bu gün həmin ərazilədə bu antropoloji tiplə yanaşı xalq arasında qumral sarışın, açıq rəngli dərisi olan və rəngli gözlü xalqın olması gürçülərin, yerli və daha sonradan gəlmə türklərlə qarışmasının isbatıdır.⁵⁰⁷

⁴⁹⁹ Şükürlü Ə. C. Qədim türk yazılı abidələrinin dili – s. 218

⁵⁰⁰ Mroveli Leonti. Жизн-Картлийских царей – s. 28; Gürçistan Tarihi (Eski Çağlardan 1212 Yılına Kadar) – Gürc. çev. M.Brosset - s.13

⁵⁰¹ Məmmədov K. H. Borçalı Qədim dövrə / “Türk dünyası: dünəni və bu günü” mövzusundan... – s. 60
⁵⁰² Lang M. D. Asparux (ingiliscə). <http://www.iranicaonline.org/articles/asparukh-a-middle-iranian-proper-name-attested-in-ancient-georgia-and-early-medieval-bulgaria-grecized-as-asparoukis-ipp> 2003 – s. 280, s. 283

⁵⁰³ Stephen H. Rapp Jr., Studies in Medieval Georgian Historiography: early texts and Eurasian contexts. Corpus Scriptorum Christianorum Orientalium. Editum Consilio. Universitatis Catholicae Americae Et Universitatis Catholicae Lovaniensis. Vol. 601. Subsidia tomus 113. Lovanii in Aedibus Peeters. 2003 – s. 280, s. 61
⁵⁰⁴ Məmmədov K. H. Borçalı Qədim dövrə / “Türk dünyası: dünəni və bu günü”... – s. 61

⁵⁰⁵ Известия древних писателей греческих и латинских о Скифии и Кавказе.

"Türk" adı heç də bu ərazilərdə - Qafqazda yeni ad deyil. Herodotun "iyurk" deyə göstərdiyi qövmün türk olduğu ehtimal edilir⁵⁰⁸. Həmin bu iyurklar fərqli variantlarda sonralar da qarşımıza çıxır. Elə indinin özündə də Anadoluda bir sıra yerli türk tayfalarına "yörük" deyilir. Roma müəllifi Pomponi Mela 43-cü ildə yazdığı "Dünyanın təsviri" əsərində kimmerlər, skiflərdən məlumat verərən *turcae* – *türk* adlı bir qövmdən bəhs etməkdədir⁵⁰⁹. Yenə Romali Plini 23-79-cu illərdə yazdığını "Təbiat tarixi" əsərində sarmat irqinə mənsub qövmlər içərisində *tyrcæ-ları* da saymaqdadır⁵¹⁰.

Bu dövr ərəb müəllifləri də Azərbaycanın yerli əhalisinin qədimdən türklərlət ibarət olduğunu qeyd etmişlər. Belə ki, Əbu Muhammed Əbdulməlik ibn Hişamın "Kitabu-l Tican fi muluk Himyar" adlı tarix əsərində I Müaviyənin Ubeyd ibn Şəriyyə al-Curhumi ilə dialoqu zamanı ortaya Azərbaycanla bağlı sual ortaya çıxır. Sualın ortaya çıxmasının səbəbi Ubeyd ibn Şəriyyənin Yəman padşahı Raiş zamanında Şimr ibn əl-Qəttafın yüz min nəfərlik ordu ilə türklərlə döyüşə-döyüşə Azərbaycana daxil olması idi. Müaviyə soruşur: "Azərbaycan haqqında əlaqəiniz, təlaşınız və xatirəniz nədir?" Ubeyd belə cavab verir: "Orə türk torpağıdır. Onlar oraya cəmləşərək bir-biri ilə qarışmış və

Собрал, издан с русским переводом В.В.Латышев. Том I. Санкт-Петербург: Тип. Императорской Академии Наук, 1890 – с. 17; Önder A.T. Türkiyenin etnik yapısı (Halkımızın kökenleri ve getçekler). Ankara: Baskı-Zirve Ofset LTD şirkəti, 1999 (3.baskı) – с. 174

⁵⁰⁸ Сумбатзаде А. С. Азербайджанцы – Этногенез и формирование народа. Баку: Изд. «Элм», 1990 – с. 76

⁵⁰⁹ Алиев К.Г. Античные источники по истории Азербайджана. Баку: Элм, 1986 – с. 86; Известия древних писателей греческих и латинских о Скифии и Кавказе. Собрал, издан с русским переводом В.В.Латышев. В 2-х т.-х. Том II. Вып. 1-й. Санкт-Петербург: Тип. Императорской Академии Наук. 1904 – с. 119; Önder A.T. Türkiyenin etnik yapısı – с. 27; Сумбатзаде А. С. Азербайджанцы – Этногенез и формирование народа – с. 76

⁵¹⁰ Известия древних писателей греческих и латинских о Скифии и Кавказе. Том II. Вып. 1-й. – с. 180; Önder A.T. Türkiyenin etnik yapısı – с. 27; Сумбатзаде А. С. Азербайджанцы .. – с. 76

təkmilləşmişlər."⁵¹¹ Z.M.Bünyadov bənzər məlumatə 1126-ci ildə farsca tərtib edilmiş imzasız bir əsərdə də rast gəlindiyini qeyd edir. Bu imzasız əsər müəllifi, Hımyarı padşahlarından Raş haqqında məlumat verərən deyir: "Azərbaycan qədimdə türklərin əlində olan bir ölkədir"⁵¹²

Güman ki, gürçü mənbələrində qeyd edilən həm xəzərlər, həm buntürkələr (türklər), həm də honlар e.ə. VIII əsrən etibarən Qafqaza daxil olan kimmer-iskit-sak tayfa birliliyinə daxil olmuşlar.

Buntürk və iskit-sak bağlantısını G.Alasania da qəbul edir. G.Alasania bu əlaqəni Midiya dövründəki iskitlərlə əlaqələndirir və buntürkərin və hunların elə iskit olduğunu düşündig. Gürçü mənbələrindəki hunların xaldeylərdən aralanıb buntürkələr tərəf gəlməsi məlumatını da G.Alasania iskitlərin midiyali Kiaksara (e.a.625-e.a.585) məğlub olması ilə əlaqələndirir və qeyd edir ki, bu əraziyə iskitlər bu dövrda həm şimaldan həm cənubdan gəlirdi⁵¹³. Arxeoloji qazıntınlarda müxtəlif zaman və məkanlara aid olan e.ə VIII-VI əsrlərə aid olan İskit tapıntıları bu ərazilərdə iskitlərin necə yaşaması barəsində mübahisə məqamları yaradıb. Q.Melikisvili, M.Andronakişvili, R.Abramisiyilinin fikirlərinə görə iskitlər müasir şərqi Gürcüstəndə tam hakimiyyət malik idilər. N.Avxledianiya görə isə iskitlər sadəcə olaraq cənuba gəmək üçün şərqi Gürcüstənnin bir qismini forpost olaraq istifadə etmişdilər. M.Sanadze isə gürçü və erməni mənbələrindəki məlumatları ümumiləşdirərək belə bir nəticəyə gəlir ki, iskitlərin şərqi Gürcüstəndəki hakimiyyəti çox uzun-bir əsr yarıma yaxın Əhəmanıların onları qovmasına qədər davam etmişdir⁵¹⁴. G.Alasania isə bütün bu məlumatlarla razılışır, buntürkərin və ya türklərin iskitlər olduğunu deyir, lakin, iskitlərin türkdilli top-

⁵¹¹ Azərbaycan tarixi üzrə qeynaqlar. Bakı: Azərbaycan Universiteti nəşriyati, 1989 – s. 56; Bünyadov Z.M. Azərbaycan VII-IX əsrlərdə – с. 174; Сумбатзаде А. С. Азербайджанцы.. – с. 87

⁵¹² Bünyadov Z.M. Azərbaycan VII-IX əsrlərdə – с. 174

⁵¹³ Alasania G. Gürçüler ve İslam Öncesi Türkler – с. 8-9

⁵¹⁴ Alasania G. Gürçüler ve İslami Öncesi Türkler – с. 9-10

lumla əlaqəli olması fikrini qəbul etmir⁵¹⁵. Əlbəttə G. Alasaniyanın gotirdiyi bütün bu sübutları təkcə buntürklərə deyil, eyni zamanda gürçü mənbələrində adı çəkilən xəzərlər də aid etmək olar. Eyni əlaqəni G. Alasaniyanın nədənsə xəzərlər haqqında görmezlikdən galır, xəzərlərin adını çekmir. Halbuki, gürçü mənbələri əvvəlcə xəzərlərin köçünü və bütün Tarqamosianların ərazisini doldurduğunu, ərizidə damışılan 6 dildən birinin xəzər dilinin olduğunu qeyd etmişlər. G. Alasaniyadan fərqli olaraq Q. Qeybullayev sakları və iskitləri türklərə əlaqələndirir⁵¹⁶. Əvvəlcə o saklarla bağlı toponimlərin əsasən türkdilli xalqların yaşadığı ərazilərdə yayılmış olduğunu göstərir: Yakutların özünü və yaşıdları ərazini Saxa adlandırması, Tataristanda iki Şəki, Azərbaycanın şimal-qərbində Şəki, Ermanistanın Sisyan rayonunun keçmiş azərbaycanlı kəndi Şəki, İranda Şakabad yaşayış məntəqəsi, Türkiyədə Qars əyalətinin Ərdahan dairəsində Şəki kəndi və kənd xarablığı, Arsak, Balasakan, Sünik-Sisakan, Şakaşen⁵¹⁷, Qax rayonunun Qax-İngiloy kəndində Sakandərə, Zaqqatalada Sakantala, eyni rayonda Saqa-Tor⁵¹⁸, Gəncənin köhnə adlandırması Qanzak olması⁵¹⁹ və s. Bu ərazilərlə qədimdən türkdillilər məskun olmuşlar və uzun müddətdir ki, buralarda yaşayırlar. Bundan əlavə o, iskitlər və sakların hökmardarlarının şəxş adlarının türk dili olmasını qeyd edir: Skunkxa (Eskinqayagli), İşpakay (Eşbəy-Sirdəş bəy), Taksak (Tanjıraq-möhökəm uşaq), Sparqapit (Esbirokbit-yalnız ağıllı böyü), Madiy (Meteqüvvətli möhkəm, Albaniyada V əsrda Mate adlı feodal, hunlarda e.ə. III əsrda Mete xagan, Çingiz Xaçanın nəvəsi Battı var idi), Partatay (barsa, pələngə tay), Sobodak (Sabutay-Çingizin sə-

kərdəsi), Tanay (dan yeri) və s.⁵²⁰ Həmçinin Q. Qeybullayev sakların bir qisminin şıspapaq adlandırılması və bu geyim növünün yalnız türklərə məxsus olmasına da qeyd etmişdir⁵²¹. Q. Qeybullayevin gəldiyi natiçəyə görə saklar Qara dənizin şimal sahilində, Cənubi Qafqazda, Ön Asiyada, o cümlədən Cənubi Azərbaycanda yaşamışdır⁵²². Beləliklə, onlar Albaniya - Arranda dövlət yaranmamışdan əvvəl buranın əsas saknlarından və bu dövlətdəki əsas etnoslardan biri olmuşlar. Q. Qeybullayev digər tədqiqatçıların da fikirlərinə əsaslanaraq Kür və Araz çayları arasını Ön Asiyadakı İskit carlığının nüvəsi kimi göstərir⁵²³. Ptolemeydə Sarmatiyada adı çəkilən zakatlar və asayların⁵²⁴, güman ki, saklarla əlaqəsi olmuşdur və Azərbaycanın Zaqqatala, Şəki, Balasakan, Sisakan və s. kimi yaşayış sahələri heç də onlara yad olmamışdır. Digər tayfa olan asayların adı isə Kül Tigin və Bilgə Xaçanın abidələrində də çəkilməkdədir⁵²⁵.

Albanlar (hamçinin: qardabanlar, sanarlar, qarqarlar və s.): Albanlar haqqında bunu qeyd etmək lazımdır ki, Orta Asiya və Qazaxistanda indi də Alban adlı türkildi tayfalar yaşamaqdadır⁵²⁶. Belə ki, onlara qazaxlar, qırızlar, türkmanlılar, özbəklər, qaraqalpaqlar arasında rast gəlmək olur⁵²⁷. Əhalişunas S.İ.Bruk "Dünya əhalisi" adlı əsərində göstərir ki, Çin Xalq Respublikasının ərazisində olan türkdilli qazaxların arasında albanelər da adını çəkir ki, hal-hazırda həmin albanelar qazax dilində danışır⁵²⁸. Azərbaycan, Gürcüstan Ermənistən və Dağıstanda al-

⁵¹⁵ Alasaniyan G. Gürcüler və İslam Öncesi Türkler - s. 11

⁵¹⁶ Гейбуллаев Г.А. К этногенезу азербайджанцев, т. I - Баку: Издательство «Элм», 1991 - с. 83-100

⁵¹⁷ Qeybullayev Q. Ə. Qədim türklər və Ermənistən. Bakı: Azərnəşr, 1992 - s. 90-94

⁵¹⁸ Гейбуллаев Г.А. К этногенезу азербайджанцев - s. 98

⁵¹⁹ Гейбуллаев Г.А. К этногенезу азербайджанцев - s. 94

⁵²⁰ Qeybullayev Q. Ə. Qədim türklər və Ermənistən - s. 95-96

⁵²¹ Гейбуллаев Г.А. К этногенезу азербайджанцев - s. 95; Qeybullayev Q. Ə. Qədim türklər və Ermənistən - s. 97

⁵²² Qeybullayev Q. Ə. Qədim türklər və Ermənistən - s. 93

⁵²³ Гейбуллаев Г.А. К этногенезу азербайджанцев - s. 84

⁵²⁴ Claudii Ptolemaei. Geographia - s. 41

⁵²⁵ Sükürlü Ə. C. Qədim türk yazılı abidələrinin dili - s. 237, s. 264

⁵²⁶ Qeybullayev Q. Ə. Azərbaycan türklerinin təşakkülü tarixində.. Bakı:

"Azərnəşr", 1994 - s. 195

⁵²⁷ Гейбуллаев Г.А. К этногенезу азербайджанцев - s. 74

⁵²⁸ Nuriyev E. B. Azərbaycan SSR Şəki-Zaqqatala zonasının toponimiyası.

banlarla bağlı çoxlu toponimlərə rast gəlmək olur. Azərbaycan Respublikasının ərazisində Şəkidə Albanlar məhəlləsi, Malibaylıda Alivanlar məhəlləsi, Qaxın Ləkit kəndində Alban qalası, Quba rayonunda Alpan kəndi, Göyçayı Qəbələ ilə birləşdirən Alvandərə düzü⁵²⁹ və s. Gürcüstanda indi də Albani adlı yaşayış məntəqəsi, Alvani düzü, Alonqverdi, Alaverdi yer adları mövcuddur ki, bunların albanelərlə əlaqəsi mübahisəsizdir. Bundan əlavə XIX əsrda Gürcüstanda Alpani adlı iki toponim də mövcud olub. XIX əsr məlumatlarına əsasən Batum vilayətinin Artvin qazasında Alvanikala adlı dağ və xarabaliq adına da rast gəlinməkdədir⁵³⁰. Bu məlumatlar eyni zamanda müasir Gürcüstan-Azərbaycan sərhədindən fərqli olaraq, İberianın Albaniyadan şimal-qırbdə deyil, qırbdə yerləşdiyinin isbatıdır.

Qarqar etnoniminə gəlinca isə bu etnosun adının da türklərlə bağlı olması ehtimalı böyükdür. Belə ki, Qarqarçay, Qarqar sıra dağları və Qarqar düzü etnonimlərinə əsaslanaraq Mil-Qarabağ düzənliliklərində yaşayırmışlar. Qarçarların Albaniyada yaşamasını Moisey Korenli və Musa Kalankatlı da təsdiq edir. Həç təsdiyi deyildik ki, V.Bartold Orta Qazaxistanda, Tyan-Şanda Qarqar toponiminin olmasını qeyd edir. X əsra aid “Hüdud əl-Aləm” əsərində isə Orta Asiyada Qarqar əyalətinin adı çəkilir⁵³¹. Qarqar adına türkərin kompakt yaşadığı ərazilərdə belə rast gəlinməsi onların türk əsilli olmasına istisna etmir. Çox maraqlıdır ki, əsasən Albaniyada yaşayan qarqar tayfasının adına XIX əsrin məlumatlarına əsasən Tiflis quberniyasının Tianeti və Axalsix qəzalarında məhz Albaniyada olduğu kimi Qarqar adlı çay və Qarqaris adlı dağ adında rast gəlinir. Qarqar adına Dağıstanda və Şimali Qafqazda da əsasən Karkar şəklində rast gəlinir⁵³².

Bakı: "Elm" nəşriyyatı, 1989 – s. 51

⁵²⁹ Məmmədov N. G. Azərbaycanın yer adları (oroniya). Bakı: "Azərnəşr", 1993 – s. 127; Geybullaev G.A. K etnogenезу азербайджанцев – s. 67

⁵³⁰ Geybullaev G.A. K etnogenезу азербайджанцев – s. 67

⁵³¹ Məmmədov N. G. Azərbaycanın yer adları – s. 138

⁵³² Məmmədov N. G. Azərbaycanın yer adları – s. 138

Albanların türk olması və ya mədəni cəhətdən türklərə çox yaxın olması öz əksini "Kitab-i Dədə Qorqud"-da da tapmışdır. Belə ki, "Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boy"-da kafir casusu Qazanı "albanlar başı-albanlar hakimi Qazan xan" adlandırır⁵³³. Albanların və ətraf ərazilərdə yaşayan digar türk tayfalarının Kitab-i Dədə Qorquddakı oğuzlarla eyni olduğunu bildirən məqamlardan biri də dini inancılarla bağlıdır. Belə ki, "Basatin Təpəgözü öldürdüyü boy"-da Basat anasının kimliyini "Qaba Ağac" kimi açıqlayır⁵³⁴. Oğuz xəqanın xanımlarından biri də ağaç koğusunda tapılmışdır⁵³⁵. Uyğurların "Köç" dəstənində da Buğa Tiginin ağaç koğusunda dünyaya gəlməsi haqqında məlumatlar var⁵³⁶. Biz "Albani tarixi" əsərində də türklər arasında yayılan ağaç kultuna rast gəlirik. Musa Kalankatlı Alban zادаганlarının hunlar-xazərlərə münasibətləri tənzimləmək üçün Albaniyanın yepiskoplarından İsraili missionerlik məqsədi ilə hunların-xazərlərin arasına göndərilməsi haqqında məlumat verir⁵³⁷. Güman ki, İsrailin missionerliyi yalnız hunlara eyni dili danışdıqda uğurlu ola bilərdi. Burada hunların ağaca sitiyaş etmələri haqqında⁵³⁸, Kuar adlı ildirim tanrısı haqqında və ən əsasi türkərin Tanrı-xan, farşların Aspandiat adlandırdığı tanrılarına at qurban vermələri haqqında məlumat var⁵³⁹. Bu Tanrı-xan "Kitab-i Dədə Qorqud"-dakı "...nsana dadlı can verən"⁵⁴⁰, "qadir olan", "uca"⁵⁴¹ Tənqri ilə eynilik taşkil edir. İsrail burada məzələrlə, vəzərlər türkərə arasında geniş şəkildə xəçparastlıyi tövliq edir və kütlələrə xristianlığı qəbul etdirir. Onun tabliğində belə uğurlu olmasının kökündə hunlular ünsiyyət probleminin

⁵³³ Kitabi-Dədə Qorqud – s. 69

⁵³⁴ Kitabi-Dədə Qorqud – s. 110

⁵³⁵ Özdek R. Türkün qızıl kitabı. I kitab. Bakı: "Yazıçı" nəşriyyat, 1992 – s. 62

⁵³⁶ Özdek R. Türkün qızıl kitabı. I citab – s. 148

⁵³⁷ Moisey Kalankatku. Albaniya tarixi – s. 154

⁵³⁸ Moisey Kalankatku. Albaniya tarixi – s. 160

⁵³⁹ Moisey Kalankatku. Albaniya tarixi – s. 156, s. 159

⁵⁴⁰ Kitabi-Dədə Qorqud – s. 39

⁵⁴¹ Kitabi-Dədə Qorqud – s. 31, s.32

olunaması durdurdu. Bununla yanaşı Alp İlutuerin İsrailin təbliğatından sonra xacəpərostliyi qəbul edərək Tanrı xana aid olan hündür və bol yarpaqlı palid ağaclarından ən böyükünün kəsilməsi haqqında da məlumat verilir⁵⁴². Xristianlıq qəbul edən hunlar hətta Albaniya hökmədəri Varaz Tiridatdan İsrailin onlara dini başçı təyin etməsini də tələb edirlər⁵⁴³. Bütün bunlar xəzərlər, hunlarla albanların necə yaxın olduğunu, bir-birləri ilə ünsiyyətdə heç bir problem çəkmədiyini, eyni zamanda "Kitab-i Dədə Qorqud" oğuzlarının inandığı ağacın ana olması və Tənqri adlandırdıqları Allah inancı ilə Albaniyadan şimalda yaşayan hun-xəzərlərin ağac inancı, Tanrı-xan sitayışlarının demək olar ki, eyni olması burada yaşayan əhalinin "Kitab-i Dədə Qorqud" oğuzları ilə eyni və ya çox yaxın tayfalar olmasına isbat edir.

Hun-Xəzərlərin Tənqri-xanla bağlı, at kultu, at yemə ilə bağlı, at qurban etmə ilə bağlı bu məlumatı da əlavə etmək olar ki, antik müəlliflərdən Ptolemyin sarmatlarla əlaqəli məlumatlarında biz belə bir məlumat rast gölərik: "Sarmatiyada yaşayır Sarmat hiperboriyələr, hökmədar (çar-bazilios) sarmatlar, , atyeyən sarmatlar, zak(x)atlar, sovardenlər, asaylar."⁵⁴⁴ Güman ki, bu dövrə türk xalqları yunanlar arasında skiflər adıyla yanaşı həm də sarmatlar adı ilə tanınmış. Atla bağlı, at saxlama ilə bağlı maraqlı məlumatlardan biri də arəb mənbələrindədir. Belə ki, Yaqubidə verilən məlumata əsasən arəb canişini Xalid ibn Yezid Azərbaycanın şimal-qərbində, Tiflis əmirliyinin şərqində yaşayan sanarları məglub etdikdən sonra onlardan üç min madyan, on min qoyun almaq şərti ilə sülh bağlayır⁵⁴⁵. Bu rəqəm qoyunların sayı ilə müqayisədə çox böyük bir rəqəmdir və sanarlarda atçılıq təsərrüfatının inkişafını göstərir ki, əlbəttə, bu da təciliqatçıya sanarlarla qədim sarmatlar, hun-xəzərlər, oğuz türk-

lori, maldar təsərrüfatı ilə daha çox məşğul olan albanlar⁵⁴⁶ arasında irsi və genetik əlaqələr qurmağa icazə verir.

Burada xüsusilə orta əsrlərdə Tiflisə yaxın ərazilərdə yaşayan sanar və Albaniyanın Girdiman – Qardaban vilayətində yaşayan qardabanhıları-albanları qeyd etmək lazımdır. Mehrani-lərin torpaqları olan Girdiman (gürçü mənbələrində Qardaban) ərazisində məskunlaşmış qardabanhılar sonradan gürcülerin Kaxetiya adlandırdıqları əraziləri də tutaraq Şəki məlikliyinə birləşmişdilər⁵⁴⁷ və beləliklə IX-X əsrlərdə yenidən tarixi Albaniyanı bərpa etməyə nail olmuşdular.

Məhz Qardabanda yaşayan albanlar və eyni zamanda sanarlar müasir Şərqi Gürcüstanda əreiblərə qarşı inadlı mübarizə aparmış, bir çox hallarda Tiflis əmirliyinin müttəfiqi olmuşdular. Qardabanhılar Alban dövləti 705-ci ildə dağıldıqdan sonra və albanlar İslami qəbul etdikdən sonra yavaş-yavaş Bərdə mərkəzli xristianlıqlıdan uzaqlaşmış, Şəki mərkəzli Albaniyaya tabe olmağa başlamışdır. İslam dininin yerli əhali tərəfindən kütləvi şəkildə qəbulundan sonra xristianlar arasında da məzəhəb fərqliklərini özünü bürüza verməyə başladı. Diofizit olan qardabanhılar hələ VIII əsrə monofizitiyi üstün tutan Bərdədən uzaqlaşmağa başlamışdır. Z.M.Bünyadov Albaniyada məhz Girdiman və Beyləqanı diofizit pavlikianların vətəni hesab etmişdir⁵⁴⁸. VII əsrin 20-ci illərində Albaniyada Viro adlanan xalkedonlu Albaniya katolikosunun faaliyyətləri və Bizans imperatoru İraklinin Mehrani Varaz-Qriqoru xaç suyuna salmasından sonra diofizizm daha geniş yayılır⁵⁴⁹. Varaz Tiridatın Bizans səfəri zamanı əriça Sparamanın hakimiyyyətdən devrilməsinin əsas səbəbi ki mi də onun Girdimandan olan bütün Albaniyanın katolikosu Nerses Bakurla yaxınlığı və onların xalkedon-diofizitliyi bütün

⁵⁴² Moisey Kalankatuklu. Albaniya tarixi – s. 161
⁵⁴³ Moisey Kalankatuklu. Albaniya tarixi – s. 168
⁵⁴⁴ Claudiu Ptolemai. Geographia – s. 41

⁵⁴⁵ Əl-Ya'qubi. Tarix. II cild. Beyrut, 2010 – s. 422; Əl-Ya'qubi. Tarix. Azərbaycanın VII – IX əsrlər tarixinə aid çıxarışlar – s. 219
⁵⁴⁶ Страбон. География. Перевод, статья и комментарии П.А.Стрітановского. Москва: Наука, 1964 – s. 475
⁵⁴⁷ Hacıçi Ş. Şimal-Qorbi Azərbaycan.. – s. 113
⁵⁴⁸ Bünyadov Z.M. Azərbaycan VII-IX əsrlərə - s. 219
⁵⁴⁹ Bünyadov Z.M. Azərbaycan VII-IX əsrlərə - s. 49

Albaniyada yayma cəhdləri göstərilir. Nersesin fəaliyyətinin uğursuzluğu və Sparamanın hakimiyətdən salınmasından sonra albanlar arasındaki məzəb problemləri ilə siyasi problemlər bir-birinə qarışmış, bunun nəticələri isə çox ağır olmuş, tarixi və mövqeyi dəfələrlə üstün olan ilkin həvari Albaniya kilsəsi özündən mövqecə aşağı erməni kilsəsinə tabe edilmişdi⁵⁵⁰. Bu hadisə onu göstərir ki, Albaniyada həm diofitizm, həm də monofitizmin tabeliləri, kilsələri kifayət qədər güclü idи və onların yaxınlaşması və ya üstün soviyyəyə keçməsi siyasi iradədən asılı idi. Belə olan halda diofitiz qardabanlıların sonralar diofizit olan Xalkedon gürçü kilsəsi ilə yaxınlaşması tam təbii bir hal kimi qəbul etmək lazımdır. Bu yaxınlaşma nöticəsində XII əsrə müsəlman cəbhəsinə qarşı birləşmə zərurətindən qardabanlılar tərəfindən Kartlı hökmərdi IV David ümumi xristian hökmərdi kimi qəbul edilir. Buna baxmayaraq Şekidə və Kaxetiyyada hələ uzun müddət gürcülərə qarşı mübarizə aparılır.

Sabırlar: Bizans mənbələrinin, verdiyi məlumatlara görə 576-cı ildə külli miqdarda sabır hunları Gəncə və ətraf ərazilərə köçürülmüşdü⁵⁵¹. Sabir türkləri VI əsrdən etibaran tarix səhnəsinə hunların bir qolu olan və hun tayfalarını idarə etmədə onoqurları əvəzləyən tayfalar kimi çıxmışdı. Onlar tez-tez Dərbənd və Daryal keçidilarını aşaraq Ön Asiyaya qədər yüreşlər edirdilər⁵⁵². Ərəb mənbələrində də adları çəkilən *səvardılар*, *siyavurdılар*⁵⁵³ deyiləndə də çox güman ki, türklər, sabir türkləri nəzərdə tutulurdu⁵⁵⁴. Naila Vəlîxanlı çox doğru olaraq Tovuz mərkəzli Gəncə və Tiflis arasında məskunlaşdırılan Bizans mənbələrində "sa-

barta asfala" – ağ sabartalar kimi adlandırılan sabirləri türkmənşəli olaraq qeyd etmişdir⁵⁵⁵. Erməni mənbələrində onların adı sevərdiklər kimi çəkilir⁵⁵⁶. Bunu da qeyd etmək lazımdır ki, Tiflis-dəki ərazilərdən birinin adı inəhz sabir türkləri ilə əlaqadır olub, Saburtala adlanmaqdadır. Bu da sabir türklərinin Tiflis və ətrafinə qədər yaşadıqlarını göstərirdi. Suvar adına biz Azərbaycan Respublikasında da çox rast gəlirik. Belə ki, Qəbələyə bir zamanlar "Qəleyi-Suvar" və ya "Qəbələ Suvar" deyilib. Eyni zamanda "Qəleyi-Suvar" Qusar rayonunda yer adıdır. Bilaşuvər rayonunun adında da biz suvar tayfalarını tapa bilərik⁵⁵⁷. Şəki rayonu ərazisində Suvar dörsə adlı məntəqə var⁵⁵⁸. Tala sözünü biz Şimal-Qərbi Azərbaycanda Tala, Zaqqatala, İki tala, Kor tala və s. kimi yaşayış məntəqələrinin tərkibində də rast gəlirik. Arif Yunes bəzənsi Prokopi Kesarskiyə istinad edərək yazmışdır ki, ətrafında sabirların yaşadığı Fazis (Rioni) çayının qollarından birinin adı Boas adlanır. Bu ad sabirların qadın hökməndi Boareksin (Buq-Aruq xatun)⁵⁵⁹ şərəfinə belə adlandırılmışdır⁵⁶⁰. Sabirların başçısı Balaxın dül qalmış qadını Boanın – Buq Aruq xatunun hakimiyəti altında 100 min hun var idi⁵⁶¹. Tiflis-dəki Saburtalo ətrafında yaşayan sabirlərə Albaniya ətrafında məskunlaşan sabirlər eyni dövrdə burada məskunlaşmışdır.

⁵⁵⁵ Велиханова Н.М. Изменение исторической географии Азербайджана в результате арабского завоевания / В сб.: Историческая География Азербайджана. Баку: Издательство «Элм», 1987 – с. 49

⁵⁵⁶ Yovhannes Drasxanakertci. History of Armenia. Atlanta, GA: Scholars Press, 1987 – с. 152, 167

⁵⁵⁷ Сумбатзаде А. С. Азербайджанцы... – с. 87; Məmmədov N. G. Azərbaycanın yer adları (oroniym). Bakı: "Azərnəş", 1993 – s. 132

⁵⁵⁸ Məmmədov N. G. Azərbaycanın yer adları – с. 157

⁵⁵⁹ Özdek R. Türkün qızıl kitabı. I kitab – с. 126

⁵⁶⁰ Arif Юнусов. Ахъискинские (месхетинские) турки: Дважды депортированный народ. Центральная Азия и Кавказ. №2. CA&CC Press® AB /Central Asia & Central Caucasus Press AB/ 1999. http://www.ca-c.org/journal/cac-02-1999/st_20_j.unusov.shtml

⁵⁶¹ Djafarov Yu.P. Gurnu və Azərbaycan – с. 73; Özdek R. Türkün qızıl kitabı. I kitab – с. 126

⁵⁵⁰ Moisey Kalankatku. Albaniya tarixi – с. 175-177

⁵⁵¹ Bünyadov Z.M. Azərbaycan VII–IX əsrlərə - с. 172

⁵⁵² Djafarov Yu.P. Gurnu və Azərbaycan. Bakı: «Azərnəş», 1993 – с. 67

⁵⁵³ Əl-Bəlazuri. Kitab Futuhi-al-Buldən. Beynüt: 1987 – с. 286; Əl-Bəlazuri. Kitab Futuhi-l Buldən. Azərbaycanın VII – IX əsrlər tarixinə aid çıxarışlar – с. 164; Minorsky V. Studies in Caucasian History. Cambridge Oriental Series, No.6, London: Taylors Foreign Press, 1953 – с. 13

⁵⁵⁴ Əl-Bəlazuri. Kitab Futuhi-l Buldən. Azərbaycanın VII – IX əsrlər tarixinə aid çıxarışlar – с. 186, с. 191

568-ci ildə Sasani hökmərdarı Keyxosrov (I Xosrov) tərəfindən möglubiyət uğradılan sabir türklərinin on min nəfərə qədəri Kür-Araz bölgəsinə köçməyə məcbur olur, onların 28 evdən ibarət olan bir bolumu 576-ci ildə Msxetaya qədər gəlirlər⁵⁶². Bunu da qeyd etmək lazımdır ki, sabırların buralarda rahat məskən salmasının səbəblərindən biri I Göytürk imperiyası-türkülərin rəhbəri İstemə xaqanın 567-571-ci illər ərzində Şimali Qafqazi imperiyaya birləşdirəməsi idi⁵⁶³. Məhz göytürklərin köməyi sayəsində bizanslıların əlaltısı Quaram Baqratun İberiyada hakimiyətə gəlməsi⁵⁶⁴.

Barsıllar: Əl-Bəlazuridə Xosrov Əməniyəvanın türk padşahı-xaqanı ilə Bərşəliyyə adlanan yerda görülsü haqqında məlumatlar var⁵⁶⁵. Türk hökmərdən buradan öz ölkəsinə qayitması və Xosrovun burada Dərbənd qalasını inşa etməsi ilə birgə bu torpaqların Dərbəndə qədər uzanması məlum olur. Süleyman Əliyarlı məhz bu Bərşəliyyə adının Borçaltı ilə bağlı olmasını misal göstərir⁵⁶⁶. Belə ki, bu adların yaranmasının səbəbi bu dövrə Azərbaycanda kütłəvi şəkildə məskunlaşan barsıl türkləri ilə bağlı idi. Eyni zamanda Bazaleti adlı göl və kənd adları da məhz barsılların adı ilə bağlıdır⁵⁶⁷. Əslində barsılların tarixi daha qədimə gedir. Belə ki, Movses Xorenli barsılların xəzərlərə birgə Vnasep Surxapın başçılığı altında çar Valarşın dövründə (197-215) II əsrin sonu-III əsrin əvvələrində müasir Kür çayı sahillərində məskunlaşdığını qeyd edir⁵⁶⁸.

⁵⁶² Hacıyev F.V. Gürcüstan coğrafyasında eski türkler: Buntürklerden Karapapkalar / I Uluslararası Uzak Asya'dan Ön Asya'ya Eski Türkçe Bilgi Söleni, Aşyanıkarahisar, 18-20 Kasım 2009 - s. 298

⁵⁶³ Qumilyov L. N. Qadim türklər, Bakı: "Gənclik" nəşriyyatı, 1993 - s. 60

⁵⁶⁴ Qumilyov L. N. Qadim türklər - s. 63

⁵⁶⁵ Əl-Bəlazuri. Kitab Futuh al-Buldan. Beyrut: 1987 - s. 275; Əl-Bəlazuri. Kitab Futuhi-l Buldan. Azərbaycan VII - IX əsrlər tarixinə aid çıxarışlar - s. 154

⁵⁶⁶ Azərbaycan tarixi. Uzaq keçmişdən 1870-ci illərə qədər - s. 179

⁵⁶⁷ Arifin Юнусов. Ахыскинские (месхетинские) турки: Дважды депортированный народ. Центральная Азия и Кавказ. №2. CA&CC Press® AB /Central Asia & Central Caucasus Press AB/ 1999. http://www.ca-c.org/journal/cac-02-1999/st_20_junusov.shtml

⁵⁶⁸ История Армении Моисея Хоренского. Новый пер. Н. О. Эмина.

Hunlar: II əsrden etibarən Qafqazda hunlar adı altında türklərin böyük bir qismının peyda olması müşahidə edilir⁵⁶⁹. III əsr-də onlar artıq ətraf ölkələrdə siyasi hadisələrə qarışıldalar. Əməniyə hökmərdarı Xosrov Arşaki (216-256) Sasani Ərdəşir (224-241) ilə müharibəsinə İberiya kralı Aspaqurun yardımı və xahişi ilə Qafqaz qapıları vasitəsi ilə xəzərlər və ya hunları-türkləri da cəlb edə bilməşdi⁵⁷⁰. Hunlar bu dövrdə artıq özlərini bütünlükda bölgənin, ələxsüs Albaniyanın sakini hiss edirdilər. Ərməniyə çarı III. Trdat (270-330) Albaniyaya hücum edərkən onu məhz barsıllar qarşılamışdı: "Trdat Qarqar çoluna (Mil düzü-Ziya Bünyadov) enir və sərt döyüldə şimallılarla üz üzə galır. Barsılların çarı onunla çarpışdı"⁵⁷¹. Bunun səbəblərindən biri də barsıllarla albanların yaxın qohumluq əlaqələri olması idi: "Şərqi (Albaniyanın) naharları Satinikin nəslindəndir. Bu nəsil Tiri-datin (298-330) atası Xosrovun vaxtında (198-217) Basılı olksından gəlmış mərd bir adamla qohum olmuşdu"⁵⁷². Albanların çarı eyni zamanda hunların çarı hesab edildi. M. Kalankath yazır: "Onun (Qriqorisin-R.M) şagirdləri meydin tapıb Habanda vilayətinin Amaras şəhərinə gətirdilər üz qoyub Ərmaniyədə gizləndilər, çünki, bu vaxt Sanesan saysız-hesabsız hunların qoşunları ilə Ərmaniyaya basqın etmişdi"⁵⁷³. Hadisələr, Qriqorisin öldürüləməsi və sonrasında basqın Moisey Xorenli də eyni cür təsvir edilir⁵⁷⁴. Sanesan-Sanatruk haqqında M. Kalankath 12-ci fəsildə eyni məlumatı dəha təfsilatlı verir: "Trdat ölükdən sonra Paytakaran şəhərində (Beyləqan-Ziya Bünyadov) adı tənimsiz Sanatruk albanlara hökmərdilik etməyə başladı Sanatruk

Москва: Изд. Лазаревского Института Восточных языков, 1893 - с. 113; Джадаров Ю.Р. Гүнны и Азербайджан - с. 14

⁵⁶⁹ Alasania G. Gürcüler ve İslam Öncesi Türkler - s. 14; Джадаров Ю.Р. Гүнны и Азербайджан - s. 13

⁵⁷⁰ Alasania G. Gürcüler ve İslam Öncesi Türkler - s. 15

⁵⁷¹ Moisey Kalankatku. Albaniya tarixi - s. 27

⁵⁷² Moisey Kalankatku. Albaniya tarixi - s. 20

⁵⁷³ Moisey Kalankatku. Albaniya tarixi - s. 25

⁵⁷⁴ История Армении Моисея Хоренского. Москва: 1893 - с. 144-145

əlverişli məqam seçərək Şapurun əmirlə otuz minlik alban ordusunu toplayıb Erməniyyənin mərkəzini basqın edir⁵⁷⁵. Xosrovun dövründə - Katolikos Qriqorisin ölümündən dərhal sonra baş verən Sanatrukun hücumu hadisəsi təxminən 337-338-ci illərə aid edilir⁵⁷⁶. Erməni tarixçisi Favstos Buzand da Sanesənin ordusunda alban tayfalarının adını çökərkən hunların adını birinci sıradə çəkir⁵⁷⁷. Göründüyü kimi, mənbənin bir tərəfində Sanatrukun albanlar ordusu ilə, bir tərəfində isə eyni hadisəni hunlara hückm etməyini göstərməsi artıq IV əsrin əvvəllərində hunların Albaniyanın sakinləri olduğunu göstərən açıq-aşkar bir faktdır.

395-ci ildə və 448-ci ildə hunların Cənubi Qafqazdan keçərək Ön Asiyaya qədər yürüş etdikləri məlumudur⁵⁷⁸. 395-ci ildə əksəriyyətin fikrinə görə onlar məhz Dəryalı keçidindən keçmişdilər, geri qayıdarkən Dərbənd keçidindən geri qayıtmışdilar⁵⁷⁹. V əsrdə isə Sasani II Yezdəgirdə qarşı (438-451) Cənubi Qafqazda üşyan qalxdığı zaman hunlar adı çəkilən ərazidə vəziyyəti nəzarətdə saxlayırdı. Yegişədə qeyd edilir ki, Vasak Syuni balaşakanlarının kralı ilə işbirliyində Hun Heran (Ərən) ilə dostluq əlaqəsi qurdu. Heran Sasani orduyu ilə mücadilə edərkən Albaniyanı tutub yunanların torpaqlarına qədər (Bizansla sərhədə) çatı⁵⁸⁰. Deməli, hunlar əsasən bu torpaqlara Cənubi Qafqaz xalqlarını, daha dəqiq desək albanları dəstəkləmək məqsədi ilə gəlmiş. Əlbəttə ki, bu yürüşlər zamanı kütləvi maskunlaşmalar

⁵⁷⁵ Moisey Kalankatuklu. Albaniya tarixi – s. 27

⁵⁷⁶ История Армении Моисея Хоренского – с. 149; Moisey Kalankatuklu. Albaniya tarixi – s. 210

⁵⁷⁷ История Армении Фавстоса Бузанда. Пер. с древнеармянского и комментарии М.А.Геворгяна. Под ред. С.Т.Еремяна. Ереван: Изд. Акад. Наук Армянской ССР, 1953 – с. 15

⁵⁷⁸ Джабаров Ю.Р. Гуниш и Азербайджан – с. 36

⁵⁷⁹ Артамонов М.И. История Хазар. Изд. Гос. Эрмитажа: Ленинград, 1962 – с. 53; Alasania G. Gürcüler ve İslam Öncesi Türkler – s. 18-19

⁵⁸⁰ Егише. О Вардане и войне армянской. Пер. с древнеарм. И.А.Орбели. Ереван: Изд. АН Армянской ССР, 1971 – с. 116, 121; Alasania G. Gürcüler ve İslam Öncesi Türkler – s. 21

istisna edilmir. Məhz bu dövrdə Azərbaycanda onoqur hunların başçılığında oğur, saraqr (və ya sanqur), utiqr, kutriqr, çen və digər tayfalar maskunlaşır. VI əsr Bizans tarixçisi Aqafiyənin verdiyi məlumatə görə Kutsaisi şəhərinin yaxınlığında qalardan birinin adı Onoquris adlanırdı və bu məhz onoqurlarla bağlı idi. Arif Yunus Sarkine qalasının adını sariqurlarla bağlamağa çalışıb. O eyni zamanda Quriyani, Alban şəhəri olan lakin, indi Gürcüstan sərhədləri daxilində qalan Telavi yaxınlığında Asquri kəndini, Axalsix rayonundakı Azqur kəndini, Aspinza rayonundakı Onqor kəndini da qoşsoluğu daşıyan hun tayfaları ilə çox uğurlu bir şəkildə əlaqələndirib⁵⁸¹. Bu bölgəyə yaxın Azərbaycanın Tovuz rayonunda isə Ağacarı adlanan bir kənd var ki, güman edilir ki, bu kəndin adı da "akatzir" və ya "axatsır" hun tayfalarının adından götürülmüşdür⁵⁸². Fikrimizcə Akatzırlar hun ittifaqına daxil olan xəzərlərin fərqli səsləniş versiyasıdır.

Bundan əlavə Tiflis bölgəsi ətrafında çoxlu ağ hun-əftalit-abdal tayfalarının yaşadığı da məlumdur. Belə ki, V əsr Suriya monəbəsi qeyd edir ki, Bizans imperatoru Arkadiyin dövründə (395-408) iver over Farsman imperatırı Yevdoksiya ilə intim münasibətləri üzə çıxanda öz əlkəsinə qaçı və ağ hunların köməyi ilə hakimiyətə çıxdı. "O iverlər üzərində hakimiyətə çıxanda özü ilə iverlərin qonşusu olan ağ hunlar göttürdü"⁵⁸³. Bunu da qeyd edək ki, Musa Kalankatlinin "Albaniya tarixi" əsərində Albaniyada, Uti, Lpiniya, Kaspiya, Çola keçidinə qədər uzanan torpaqlarda qarqar və kamiçik əftalitlərin – ağ hunların yaşadığı və xristian missionerlərin mərkəz kimi özlərinə Kiş kəndini seçmələri göstərilir⁵⁸⁴. Bu da bölgələrdə yaşayan türk tayfalarının, ağ hun-

⁵⁸¹ Ариф Юнус. Ахыскинские (месхетинские) турки: Дважды депортированный народ. Центральная Азия и Кавказ. №2. CA&CC Press® AB /Central Asia & Central Caucasus Press AB/ 1999. http://www.ca-c.org/journal/cac-02-1999/st_20_junusov.shtml

⁵⁸² Məmmədov N. G. Azərbaycanın yer adları – s. 126

⁵⁸³ Пыгулевская Н. Сирийские источники по истории народов СССР. Москва – Ленинград: Издательство Академии наук СССР, 1941 – s. 37

⁵⁸⁴ Moisey Kalankatuklu. Albaniya tarixi – s. 31-32

ların albanelərdən olmasını isbat edir. Qeyd etmək lazımdır ki, müasir Azərbaycan Respublikasında Abdal dağı (Laçın rayonu), Abdal (Ağdaş və Tovuz rayonu), Abdallar (Oğuz rayonu), Çoban Abdallar (Göygöl rayonu) və s. kimi yaşayış məntəqələri məhz aghunlar-eftalitlərlə bağlıdır⁵⁸⁵. Abcəlli adı ilə bağlı müasir Gürcüstan Respublikasında da yer adı olmuşdur⁵⁸⁶.

VI əsrə müasir Gürcüstan ərazisində kültürovlu şəkildə türklərin yaşadığını sübut edən maraqlı faktlardan biri Q.S.Qordeyev imzalı müəllifin, özünün söylədiyi kimi, monastır məxəzərlərinə və digər yazılı qaynaqlara istinad ədərək qələmə aldıq və “Tiflisskiye vedomostı” qəzetiñin “Şayahatlı” rubrikasında çap etdiriyi bir məqaləsində eks olunur. Məqalədən aydın olur ki, VI yüzildə Gürcüstanda Kürün sağ sahilində yaşayan türklərin başçısının adı *Babakər* olub və Azərbaycanla Gürcüstan dövlətlərinin sərhəd zolağında ucalan David Qareca (Keşisdağ) monastır kompleksində ilk kilsəni o işa etdiribdir. Şübhəsiz ki, Borgalıda yerləşən *Babakər* dağının adı da o şəxsin adı ilə əlaqəlidir⁵⁸⁷. Sasani II Şapurun (309-379) ordusunda hunlara qarşı vuruşan Sünik vilayətinin rəhbəri Andokun oğlunun adı da Babik olmuşdur⁵⁸⁸.

Albaniya hökməti II Vaçenin (444-463) hakimiyyətinin son illərində Albaniyaya olan haylandır hunlarının axınları, Sasani şahı Firuzun onlara Alan qapıları-Döryal qapılarını açdırması, haylandır hunlarının Albaniyanın şimal-qərb və qərb bölgəsinə nəzarətinə səbab olmuşdu⁵⁸⁹. Eyni arazilərə hücum haqqında məlumatı fərqli formada gürcü mənbəsi də verir⁵⁹⁰. Akatzirları təbe-

edən digər hun tayfaları sarıqurların Döryal keçidi ilə bənzər axınınnı Prisk məlumat verir⁵⁹¹. Bu yürüşün tarixi bəzən 463-cü il, bəzən isə 466-cı il kimi qeyd olunur⁵⁹². İştir haylandurların, istoriya da sanqur və akatzirların V əsrin 60-ci illərində Döryal və Dərbənddən mütəmədi yürüşləri Hun tayfalarının bir qismının Atilla-nın ölümündən sonra (453) yenidən şərqə qayıtdığının, Albaniya və Tiflis ətrafında rahat məskunlaşa bildiklərinin isbatıdır.

Xəzərlər: Xuxarıda da qeyd olunduğu kimi müasir Gürcüstan ərazisində və ümumiyyətlə Qafqazda o qədər çox türk tayfları maskulmuşmışdı ki, gürçülər yaşayış ərazilərdə istifadə edilən 6 dildən biri məhz xəzər dilidir⁵⁹³. Əgər yunan, yəhudü, Suriya, erməni dili dili nöqtəyi nəzərdən, gürçü dili ana dili olaraq işlədirildi, bu dillərlə yanaşı gürçürün xəzər dilini işlətməsi biza bu ərazilərdə türk tayflarının nüfuzunun nə dərəcədə güclü olduğunu isbat edər. Həc təsəddüfi devildir ki, Gürcüstandakı Kazareti yaşayış məntəqəsi də məhz xəzərlərlə əlaqəlidir. Eyni zamanda əzəb mənbələrində Xilafət yürüşləri zamanı Arranın və Cürzanın xəzərlər təbe olması, Qəbelənin həm də Xəzər adlandırılmasi, Arran və Cənubi Azərbaycanın bəzən bir yerdə “Xəzərlər ölkəsi” adlandırılmasi burada çoxlu miqdarda xəzər türkünün yaşıdığını söyləməyə imkan verir⁵⁹⁴. Yeri daqiq bilinməyən müasir

Ред. кол.: III. Дзидигури, М. Абашидзе, З. Александзе и др. АН СССР, Институт этнографии, АН ГССР, Комиссия по источникам истории Грузии. Тб.: Издательство «Месхиереба», 1986 – с. 146; Gürcistan tarixi (Eski çağlarından 1212 yılına kadar). Грузицеден өçirven M. Brosset - s. 121; Alasania G.- s. 22

⁵⁸⁵ İzvestiya древних писателей греческих и латинских с Скифии и Кавказе. Собрал, издал с русским переводом В.В.Латышев. Том I. Санкт-Петербург: Тип. Императорской Академии Наук, 1890 – с. 841-843; Alasania G.-s.23

⁵⁸⁶ Djafarov Yu.R. Гунины и Азербайджан – с. 53

⁵⁸⁷ Мровели Леонти. Жизнь Картийских царей – с.27; Gürcistan Tarixi (Eski Çağlarından 1212 Yılına Kadar) – Gürc. çev. M.Brosset - s.15; Haciiev F.V. Gürcüstan coğrafyasında eski türkler... – s. 299; Alasania G. Gürcüler ve İslam Öncesi Türkler – s. 10

⁵⁸⁸ Əl-Bələzəri. Kitab Funuh əl-Buldān. Beyrut: 1987 – с. 273; İzzətəzəri. Tarix ər-Rusul və-İslam Öncesi Türkler – s. 5

⁵⁸⁹ Əl-Bələzəri. Kitab Funuh əl-Buldān. Beyrut: 1987 – с. 273; İzzətəzəri. Tarix ər-Rusul və-İslam Öncesi Türkler – s. 5

⁵⁸⁵ Məmmədov N. G. Azərbaycanın yer adları – s. 126

⁵⁸⁶ Nuriyev E. B. Azərbaycan SSR Şəki-Zaqatala zonasının topomiyası – s. 36

⁵⁸⁷ Hacıyev F.V. Gürcüstan coğrafyasında eski türkler: Buntürklerden Karapapaklara / I Uluslararası Uzak Asya'dan Ön Asya'ya Eski Türkçe Bilgi Sözləni, Aşyonkarahisar, 18-20 Kasım 2009 – s. 299

⁵⁸⁸ Moisey Kalankatuklu. Albaniya tarixi – s. 30

⁵⁸⁹ Moisey Kalankatuklu – s.41; Egiše. O. Vardane et voïne arménian. Пер. с древнеарм. И.А.Обели. Ереван: Изд. АН Армянской ССР, 1971 – с. 169-170; Alasania G.- s.22; Djafarovs Yu.R. Гунины и Азербайджан. Баку: «Азернешр», 1993 – с.52-53

⁵⁹⁰ Djukanşer Djukanşerian. Жизнь Вахтанга Горгасала. Пер. Г. Цулай /

Rusiya Federasiyası daxilindəki (böyük ehtimalla Dağıstanda) Balaçaur şəhəri və bu adla bağlı Tiflisin yaxınlığında Balaçaur məntəqəsi, Adigen rayonunda Balacur kəndi, Abşeron dəmiryolu məntəqəsi, Zəngilan rayonundakı Biləcər yaylağı xəzərlərin bu ərazidəki varlıqlarının açıq isbatıdır.⁵⁹⁵ Bundan əlavə Xəzər dənizi, Gürcüstanda Kazareti məntəqəsi, Azərbaycanda Füzuli rayonunda Xəzər dağı, Ordubad rayonunda Xəzəryurd oronimi, Babak rayonunda Xəzərlük oronimi də, Qusar rayonunda Xəzəroba kəndi, Lerikdə Xəzəryatalaq zirvəsi, Xəzər kəndi, xəzərlər nəsilləri, Neftçalada Xəzər kəndi şübhəsiz ki, xəzərlərə bağlıdır.⁵⁹⁶

Priskdə bildirildiyi üzrə xəzərlər hunlar arasında əhəmiyyətli mövqeyə mənsub tayfalardan biri olmuşlar. Akatir/Akatsir/Hazarlar saysız-hesabsız sərkərdələri və nəsilləri olan bir tayfa idi. Roma Attila dövründə (434-453) akatsirləri hunlardan ayırib özləri ilə kealisiyaya cəlb etməyə çalışırlar. Xəzər sərkərdələrindən Kuridax hədiyyə paylaşımında romalıların özünü ikinci mövqedə görməyini qəbul edə bilmir və akatsirlərin xəyanətini Attilaya xəber verir. Neticədə Attila özüne qarşı çıxan xəzərlərə qalib gələr və qələbəni Kuridaxla qeyd edər. Kuridax vətəninə göndərilir və buradakı xəzərlərin başçısı olur, yürüslərdəki digər xəzərlərə sərkərdəliyi isə Attillanın oğlu edir.⁵⁹⁷ Bu artıq V əsrədə Akatsir-Xəzərlərin nə dərəcədə böyük mövqeyə sahib olduğunu göstəirdi. Bundan əlavə Kirakos Gəncəli Albaniya katolikosu Viro-

Muluk. 11 cildə. II cild. Tab'atu-s Səniyə (İkinci nəşr). Tahqiq Muhamməd Əbu-l Fadıl İbrahim. Qahirə: Daru-l Ma'rifi bi Misr. 1968 – s. 99-100; Bünyadov Z.M. Azərbaycan VII-IX əsrlərdə - s. 172, s. 173

⁵⁹⁵ Məmmədov N. G. Azərbaycanın yer adları – s. 130; Sumbatzadə A. C. Azərbayjancası.. – s. 125; Arif İyusov. Aksayskinskie (месхетинские) турки: Дважды депортированный народ. Центральная Азия и Кавказ. №2. CA&CC Press® AB /Central Asia & Central Caucasus Press AB/ 1999. http://www.ca-c.org/journal/cac-02-1999/st_20_junusov.shtml

⁵⁹⁶ Məmmədov N. G. Azərbaycanın yer adları – s. 161; Sumbatzadə A. C. Azərbayjancası.. – s. 125

⁵⁹⁷ Известия древних писателей греческих и латинских о Скифии и Кавказе. Собрал, издал с русским переводом В.В.Латышев. Том I. Санкт-Петербург: Тип. Императорской Академии Наук, 1890 – s. 823

nun Xəzər yabqusunun oğlu Şadın şərəfinə altı şəhərin – Şatər (müasir Goranboy yaxınlığındaki Şatəl), Şəmkir, Şəki, Şirvan, Şamaxı, Şaporan (Şabran – Sabiran – Sabirlər yaşayan orazi-R.M.) şəhərlərini inşa etdirdiyini bildirir.⁵⁹⁸ Təbəriyə görə Sasanî Firuzun dövründə (457-484) 3 şəhər salınmışdı: Reyda Ram Firuz, Curcanla Sul qapısı arasında Rusən Firuz, Azərbaycanda Şahram Firuz⁵⁹⁹. Güman ki, Curcan və Sul (Çor-Çoqa) qapısı arasında salınan Rusən Firuz surf müdafiə xarakterli salınmış bir yer olub və yəqin ki, Dərýal keçidini qorumaq üçün Salınmış. Priskə görə Firuz şimalda kidarı hunlarının başçıları ilə görəmiş və onlarla ittifaq qurmağa cəhd etmişdir. Kidarilərin xəzərlər ola biləməsi ehtimalları da var.⁶⁰⁰ Xəzərlərin bu dövrdə buramı tanımışının, yerləşməsinin ən böyük isbatı Firuzun oğlu Qubadin (488-531) dövründə Arran və Curzanın xəzərlərin əlinde olmasına dair məlumatlardır. Bəlazuri, birinci İrminiyərin (Tiflis, Sisacan, Bərdə - Arran) xəzərlərin əlinde olduğunu bildirir.⁶⁰¹ Bələ ki, məhz bu dövrdə xəzərlərə qarşı möhkəmlənmək üçün və yəqin ki, aparılan savaşlar naticəsində Qubad Beyləqan və Bərdə şəhərlərinin müdafiəsini gücləndirmiş, Xəzər adlanan Qəbələyə daxil olmuş, Şirvandan başlayan Dərýal keçidinə uzaq Alban səddi və ya kərpicdan sədd (سَدُّ الْلَّيْلِ) çəkdirmiş və Alinan qapısını möhkəmləndirmişdi.⁶⁰² Bəlazurinin yuxarıdakı fikri ni təsdiq edən Yaqubi belə qeyd edir: "Xəzərlər İrminiyərin

⁵⁹⁸ Kirakos Gандзакеци. История. Пер. с др.армянского Т. Тер-Григоряна. Баку: Изд. АН АзССР, 1946 – s. 101; Kirakos Gancali. Ermanilar tərixi (ingiliscə) - <http://www.attalus.org/armenian/kgtoc.html> - 10 – cu bölmə [158]; Məmmədov A. Gancəbasar IV-XIII əsrlərdə (Tarixi-arxeoloji tədqiqat). – Bakı: "Elm" nəşriyyatı, 1992 – s. 27

⁵⁹⁹ Ət-Təbəri. Tarix ar-Rusul və-l Muluk. 11 cildə. II cild. Tab'atu-s Səniyə (İkinci nəşr). Təhqiq Muhamməd Əbu-l Fadıl İbrahim. Qahirə: Daru-l Ma'rifi bi Misr. 1968 – s. 83

⁶⁰⁰ Dunlop D.M. Hazar Yahudi Tarihi. İstanbul: Selenge yayınları, 2008 – s. 35-36

⁶⁰¹ Əl-Bəlazuri, Əhməd ibn Yəhya ibn Cabir. Kitab Futuh al-Buldan. Haqqaqi hu və şərh. Abdullah Ənis Tubba. Beyrut: Muassasatu-l Muaf, 1987 – s. 273

⁶⁰² Əl-Bəlazuri. Beyrut: Muassasatu-l Muaf. 1987 – s. 273

hamisini hökmələri altında tuturdular. Xaşan adlı məlikləri vardi. Arran, Curzan, Busfuracan və Sisəcanda onların Yezid Balas adlı xəlifəsi – canişini vardi. Buralar dördüncü İrminiyyə adlanmaqdı. Fars məliki Qubad oranı onlardan almışdı⁶⁰³. Həç şübhəsiz xəzərlər qarşı alıman bu tədbirlərin həç bir nəticəsi olmamışdı ki, Xosrovun dövründə (531-579) mənba onun Şabran, Məsqati, Bab əl-Əvvab - Dərbəndi məhkəmləndirdiyini, yol üstündəki dağ keçidlərində bir neçə qapılar - bablar inşa etdirdiyini, buralara siyasetçiləri köçürüldüyünü, Arran torpağında bundan başqa Şəkkən, Kəmibərən, Dudaniyyəni möhkəmləndirdiyini, Dzurdzukiyyə keçidini inşa etdirdiyini, keçidin 12 qapıdan ibarət olduğunu qeyd edir. Curzanda isə Suğdəbil (Tiflisin şimal-şərqi, Kürün sol sahili) adlı şəhər saldıraraq buraya Soqd vilayətindən əhalini köçürüldüyünü qeyd edir⁶⁰⁴. Bəlazurinin dediyindən belə çıxır ki, bu dövrda Dəryal keçidi na qədər olan erazilər - həmcinin Dudaniyyə və Dzurdzukiyyə Arran torpaqları sayılırdı. Tiflis qədər olan torpaqlar - Qəmibərən Arrana aid olsa da Tiflisin şimal-şərqi hissəsi - Suğdəbil bu dövrda Curzana aid sayılmış. Təbəri qeyd edir ki, Xosrov özü ölkəsini dörd əyalətə (ispahbedlik) bölmüş, bunlardan birini Azərbaycan və yanındakı "Xəzərlər ölkəsi" adlandırmışdı⁶⁰⁵ (وَ اصْبَهَ الْأَرْيَانَ وَ مَا لَهَا، وَ هِيَ بَلَدُ الْفَزْرِ). Xosrov sullanı mağlub edərək yuxarıda adı qeyd edilən Şahram Firuza - Azərbaycana yerlaştırmışdı. Büttin bu məlumatlar İslamin Azərbaycanda yayılmasına qədər xəzərlərin bölgənin ən əhəmiyyətli sakinlərindən biri olduğunun isbatıdır. Eyni zamanda həmin dövrdə İrminiyyə yər yürüş edən Bəlancer və bəncər tayfaları da mağlub edilmiş, 10 min nəfəri Azərbaycana yerlaştırmışdı⁶⁰⁶.

603-628-ci illərdə Sasaniylar və Bizans arasında yeni bir müharibə başlayar. Bu zaman Göytürklər Bizansın müttəfiqi olarak savaşırlar. Bu müharibə ərafəsində ilk dəfə qərb mənbələri x-

⁶⁰³ El-Yaqubi. Tarix. I c. Beyrut: Şirkat-ı İlimiyyə Li-l Maibua, 2010 – s. 223

⁶⁰⁴ El-Bəlazuri. Beyrut, 1987 – s. 273

⁶⁰⁵ Ət-Təbəri. II c. Qahirə, 1968 – s. 99-100

⁶⁰⁶ Ət-Təbəri. II c. Qahirə, 1968 – s. 100

zərləri "şərq türkləri" kimi xarakterizə edirlər⁶⁰⁷. İttifaqın qurulmasını "Albaniya tarixi" də təsdiqləyir. II Xosrov Parviz (591-628) türklərə Bizansın təklifinin iki dəfə artığını təklif edir. Lakin, xəzərlər Dərbəndi keçidkən sonra Bərdəyə doğru irəliləyərlər. Buradan Tiflisə keçən ordu Bizans hökmədarı İraklinin qüvvələri ilə birləşir⁶⁰⁸. Bu məlumatlar "Kartlis Sxovreba"da da öz əksini tapır. Tiflis xəzərlərin sərkərdəsi Cebu xaşan – gürcü mənbələrində Cibqu (yabqu) alar⁶⁰⁹. 625/626-ci ildə xəzərlər yenidən Cənubi Qafqaza yürüş təşkil edirlər. Bu dəfə rəhbərləri Şad adlı sərkərdədir. Şad Xəzər hökmədarının qardaşının oğludur. O, yenidən Tiflisi alır və buralarda hakimiyyətini barpa edir⁶¹⁰. Bu yürüş zamanı demək olar bütün Cənubi Qafqaz xəzərlərlə dolmuşdu: "Dağlarlaşmış dərələri keçib Uti vilayətinin gözəl, hamar və bərəkətlü düzənliliklərinə enəndə orada Şadın oğalar asqərləri var idi ki, onlar doğma yerləri tənha bilmədilər⁶¹¹. Bu yürüş ərafəsində rəsmən Albaniya katolikosu Viro ilə müqavilə imzalanır və bütün Albaniya xəzərlərin hakimiyyəti altına düşür⁶¹². Ümumiyyətlə xəzərlər ərəblər tərəfindən Alban katolikosluğunuñ lağv edilməsi və ərəb canişinliyinin Bərdəyə köçürülməsinə qədər (705) Albaniyadan vergi almağa davam edilərlər⁶¹³. Buna əsasən xəzərlərin Albaniyaya Xəzər dövlətinin bir hissəsi kimi baxdıqlarını iddia etmək olar.

Xəzərlərin Albaniyada kütləvi maskunlaşması İslam dövründə də davam edirdi. Cərrah 722-ci ildən sonra Hüseyin - Xəzin qalasını aldıdan sonra əhalisini Şəki-Filanşahlıqda yerləşən Xayzana köçürür, Tarku - Qumik şəhərinin xəzərlərini isə Q-

⁶⁰⁷ Артамонов М.И. История Хазар – s. 145

⁶⁰⁸ Moisey Kalankatkulu – s. 93

⁶⁰⁹ M.F.Brosset, a.g.e – s. 193

⁶¹⁰ Moisey Kalankatkulu – s. 103

⁶¹¹ Moisey Kalankatkulu – s. 107-108

⁶¹² Moisey Kalankatkulu – s. 108-109

⁶¹³ Moisey Kalankatkulu – s. 186

bələyə köçürür⁶¹⁴. Güman ki, onların köçürülməsinin əsas səbəbi yerli müsəlman xəzərlər tərəfindən gəlma tanrıçı xəzərlərin İslama keçidini sürətləndirmək idi. Belə ki, 733/734-cü ildə Məsləmə ibn Abdulmalik Dərbəndin yedci bölgəsində birində şəhərdə yaşayan xəzər müsəlmanların ehtiyacını qarşılıqlaşq üçün "Xəzər Cəməsi"ni inşa etdirmişdi⁶¹⁵. Mərvanın Azərbaycandakı hakimiyəti illərində Samur ilə Şabran arasına xəzərlərin köçürüldüyü məlumdur⁶¹⁶. Eyni zamanda Mərvan Xəzər xaganına həm İslami qəbul etdirmiş, xəzərlərdən olan səqaliblər, burtaları Tiflis və ətrafına yerləşdirmişdi⁶¹⁷. Qeyd etmək lazımdır ki, eyni siyaseti yürüdən türk əsilli Xilafat sərkərdəsi Buğada yürüşlərindən sonra 854-cü ildə Şəmkir, Dumanis və ətrafına çoxlu miqdarda xəzər türkünü yerləşdirmişdi⁶¹⁸ və yəqin ki, bu xilafat tərəfindən xoş qarşılanmamışdı. Tarixin sonrakı dövrlərində da Azərbaycana və yaxın ərazilərinə dayanmadan xəzər köçərləri baş verirdi. Məsələn, Tarix el-Babda belə bir məqam qarşımıza çıxır: "Həmin ilde (1064) 3 min ailədən ibarət olan xəzərlərin qalıqları Xəzər ölkəsinin Qaftan şəhərinə gəldilər. Onlar bu şəhəri yenidən inşa etdilər və burada maskunlaşdırıldı".

⁶¹⁴ İbn el-Ösir. Əl-Kamil... IV cild. s. Beyrut, 1987 – s. 361; Əhməd ibn Əsəm əl-Kufi. Fəthlər kitabı.– s. 18; İbn el-Ösir. Əl-Kamil fi-t Tarix. Tərc. M. Əfəndizadə – s.28; Əl-Bələzuri. Beyrut, 1987 – s. 289-290; Iz soch. Bələzorzi... s. 16

⁶¹⁵ Brook K.A. Hazar Yahudileri. İstanbul: Nokta kitap, 2005 – s. 333

⁶¹⁶ Əl-Bələzuri. Beyrut, 1987 – s. 292; Bünyadov Z.M. Azərbaycan VII-IX asrlarında – s. 110

⁶¹⁷ Əl-Kufi. VII ya VIII cildlər (8 cildlə). Beyrut: Dar-ul Ədva, 1991 – s. 261 – 263; Əl-Bələzuri. Beyrut, 1987 – s. 292; Gürcistan Tarihi (Eski Çağlardan 1212 Yılına Kadar), notlar: M: F. Brosset, trc. Hrand D. Andreasyan, Ankara: Türk tarix kurumu Basimevi, 2003 – s.208; Dunlop D.M. Hazar Yahudi Tarihi. İstanbul: Selenge Yayımları, 2008 – s. 100

⁶¹⁸ Lətopisə Kartlı. Per., vəvel. və priməc. G. V. Çulzə – s. 50; Kartlı Salnaması. Tərcümə Tsulzaya Q. V. (rusca) http://dspace.nplg.gov.ge/bitstream/1234/3160/1/Letopis_kartli.pdf – s. 30; Gürcistan Tarihi (Eski Çağlardan 1212 Yılına Kadar) – Gürc. çev. M.Brosset – s. 230

lar⁶¹⁹. Qaftanın Dərbəndin şimalında, günümüzdə kumuklarin yaşadığı Qaytaq olduğu toxumın edilməkdədir⁶²⁰. Həm türk-mənşəli kumuklar, həm də türkmənşəli azərbaycanlılar arasında ibrani mənşəli qoğal sözünün yayılmasını Pol Veksler xəzərlərlə əlaqələndirir⁶²¹. Peter Qolden qaraçayları və balkarları da xəzər əsilli hesab edir⁶²². Yuxarıdakı məlumatlarda görünür ki, hun, barsil, xəzər və sabir türklərinin adları ilə bağlı məlumatlarda Azərbaycanın əsasən şimal, qərb və şimal-qərb ərazilərdəki şəhərlərin adı hallanır. Bu da həmən ərazilərdə, eyni zamanda bura qonşu olan Tiflis və ətraf bölgələrdə çoxlu miqdarda hun, barsil, xəzər və sabir türklərinin maskunlaşdığını göstəricisidir və çox güman ki, onların qardabanlar və sanarlarla genetik yanlıqları olmuşdur.

Bu da xüsusilə qeyd edilməlidir ki, Qafqaz hunlarını, bun-türkləri, eftalitləri, kidariləri, xionitləri, suvarları, xəzərləri və avar kimi türkliyündə heç bir şübhə olmayan etnosları qafqaz-dilli avarlarla əlaqələndirmə cəhdleri sadəcə olaraq faktların si-şirdilməsi və çəşidirciliğindən başqa bir şey deyil⁶²³. Heç bir şübhə yoxdur ki, avar sözünün əzü türkcadır və türkçədən tərcümədə mənəsi "döyüşkan", "narahat edən", "narahat", "gəzəri", "avara" deməkdir, ingilis tarixçisi Con Baddeley çox doğru ola-

⁶¹⁹ Минорский, В.Ф. История Ширвана и Дербенда X – XI веков. – Москва: Изд. вост. лит., 1963 – s. 75

⁶²⁰ Brook K.A. Hazar Yahudileri – s. 333

⁶²¹ Brook K.A. Hazar Yahudileri – s. 334

⁶²² Brook K.A. Hazar Yahudileri – s. 334

⁶²³ Süleymanova S. Kafkasya və Avarlar / Türkler Ansiklopedisi. 2002, Cilt 2. Ankara: Yeni Türkiye yayınıları – s. 674-686; Şimal-Qərb Azərbaycan tarixi. Bakı: "Şərqi-Qərb" Nəşriyyat evi, 2001 – s. 41; Süleymanova S. Ə. Albaniyanın şimal-qərb sahədə bölgəsi Lpiniya-Ereti // AMEA. Tarix İnstitutu əsərləri. 2007, 20-ci cıl, s. 65-67; Süleymanova S. A. «Kaspийские ворота» в албанской области Липиния / Материалы Международной конференции «Дорога Страбона как часть Великого Шелкового пути» (Баку, 28–29 ноября 2008 г.). Самарканд – Ташкент: МИЦАИ, SMIA, 2009 – s. 133-135; Şaxbanov M. Xunzun mənşəyi (rusca) <http://www.hunzah.narod.ru/history2.html>

raq qeyd edir ki, avarlara bu adı qonşu türkəsilli xalq olan və dəim avarlarla konfliktən olan kumiklər vermişlər. Sonradan kumiklərdən bu adı öyrənən və bu ərazilərə gələn işgalçı ruslar səyində “avar” adı məhz qafqazdilli avarlar üçün ümumişlik ada çevrilmişdir⁶²⁴. Bənzər ad digər türkdilli xalqlar, oymaqlar üçün da xarakterikdir: “xəzər”, “qazax” – gəzər, “sabit” – yolundan “sapan”, “gəzən”, “yörük” – yürüyən, “tərəkəmə” – tərk edən və s. Bütün bunları nəzərə almayaraq türkdilli avarlar, suvarlar, hulnerlər və digər türk tayfaları ilə qafqazdilli avarları eyniləşdirmək, qafqazdilli avarların kökünü Altayda axtarmağı cəhd etmək və ya onları Altaya qədər aparmaq, toponimləri müxtəlif dillərdə izah etməyə çalışmaq elmilikdən uzaqdır. Qafqazdilli avarlar gəlincə isə Q.Qeybuliyev onların bir hissəsini İpinlərlə, bir hissəsini isə çilblərlə əlaqələndirir və ətraf xalqların da onları “halbi”, “suli” adlandırması ilə bu iddiyasını daha da gücləndirir. Eyni zamanda o, çilb etnonimi ilə müasir qafqazdilli avarların yaşadığı ərazilərdə müasir Dağıstanın Tsiliban kəndindən gətirilən toponimlər olan Tsiliban və Tsolban toponimlərini da əlaqələndirir⁶²⁵. Əlbəttə ki, bütün Qafqazda olduğu kimi qeyd olunan ərazilərdə türk soylu xalqlar yaşamışdır və qafqazdilli avarlar yaşayan ərazilərdə hunlar və digər türkdilli xalqlarla bağlı çox sayı toponimlərə rast gəlmək olar. Şübhə yoxdur ki, qafqazdilli avarların arasında türklər də yaşamış və bir-birlərinə müyyəyen tarixi dövrlərə qarışmışlar və qafqazdilli avarlar türklərdən müyyəyen adlar və adətlər əzx etmişlər. Lakin, burada hər hansı bir etnosun tamamilə qarışmasından və ya assimiliyasiyasından sərbət gedə bilməz.

Oğuzlar: XI əsrən etibarən Tiflis və ətraf ərazilərə oğuz türkərinin növbəti axını baş verir. Oğuz türkləri yerli türklərlə növbəti dəfə qaynaşaraq burada yerli etnosa çevirilirlər. Lakin,

oğuz türkərinin, türkmanların bölgədə izinə rast gelinməsi, Azərbaycanda məskunlaşması daha qədim dövrlərə aiddir. Ibn Xaldunda 730-cu il hadisələrini təsvir edərkən Haşimin “فَخَلَ بِلَا الْأَرْكَانِ” (*“الْأَرْكَانُ*” “Tiflis nahiyyəsindən olan (və ya Tiflis nahiyyəsi tərəfdən) Turkuman ölkəsinə daxil oldu”⁶²⁶) ifadəsi, oğuzların və türkmanların burada xəzərlərin tərkibində hələ XI əsr oğuz köçündən çox əvvəl məskunlaşdığını isbat edir. Eyni zamanda xəzərlərin Corraħa döyündən sonra Mosul ətrafinə yaxınlaşması bölməsindən danışanda da *الْغَزْرُ وَ هُمُ الْأَرْكَانُ* (“Turkuman olan xəzərlər”) ifadəsi işlədilir⁶²⁷ ki, bu əvvəl iddia etdiyimizi isbat edən mahiyyətdədir. Qeyd etmək lazımdır ki, “turkman” ifadəsi həm “türkə bənzər” (türk manənd), həm müsəlmanlılığı qəbul edən türk (türki iman), həm “böyük türk” (türk man) mənasında sırf oğuzlar üçün XIII əsrən etibarən işlədilmişdir⁶²⁸. Diqqət yetirsək görərik ki, Ibn Xaldun burada turkumanları xəzərlərdən fərqli göstərmmiş, Turkuman ölkəsini Tiflis yaxınlığında Xəzərlərdən fərqli bir ölkə vermişdir. Buna görə də mənbədə nəzərdə tutulan “türkə bənzər xəzərlər” və ya “müsəlman xəzərlər” deyil, məhz xəzərlərdən olan oğuzlardır.

XI əsrən sonra isə oğuzların buraya artıq tam müstaqil və dəha böyük köçü bas verir. Davidin tarixində oğuz türkərinin Asisfori, Klarcet, Şavşət, Acaristan, Samsxe, Kartli, Arqveti, Samokalako və Çkondidiya yayıldılarını bunun ilk böyük türklaşma - “didi turkoba” olduğunu deyirler⁶²⁹. Xüsusiə Məlikşah dövründə salcuqlu türkərin bu ərazilərə daha kompakt və six şəkildə yerləşdiyi nəzərə çarpar. Azərbaycanda da xüsusiə şimal-qərb ərazilərində çoxlu yer adlarına rast gəlmək olur. Buna lardan Uğuz dərə, Uğuz təpə (Zaqatala rayonu), Daşuz və İçüz

⁶²⁴ Tarix-i Ibn Xaldun. III cild. Beyrut: Dar-al Fikr. 2000 – s. 111

⁶²⁵ Ela orada

⁶²⁶ Sümar, Faruq. Oğuzlar. Bakı: “Yazıcı” nashriyyat, 1992 – s.70-71

⁶²⁷ Житие царя царей Давида. Перевод И. Зетенишвили // Символ, 1998, № 40 – s. 277; Gürcüstan Tarixi (Eski Çağlardan 1212 Yılına Kadar) – Grc. çev. M.Brosset – s. 307

⁶²⁸ John F. Baddeley. The Russian Conquest of the Caucasus. London, New York, Bombay and Calcutta: Longmans, Green and CO, 39 Paternoster row, 1908 – XXX p.

⁶²⁹ Гейбулаев Г.А. К этногенезу азербайджанцев – s. 153-155

(Daş Oğuz və İç Oğuz Şəki rayonunda), Yunus Əmrənin və Tapdıq Əmrənin qəbirlərinin olması gürman edilən Oğuzlar qəbiristanlığı (Qax rayonu, Oncallı kəndi), Oğuz qəbri (Oğuz rayonu, Ərmənat kəndi) kimi adları nümunə olaraq göstərmək olar⁶³⁰. Burası məraqlıdır ki, Qax rayonunda yerləşən Oğuzlар qəbiristanlığı qıpçaq tayfalarından birinin adı ilə adlanan Oncallı kəndində yerləşir və bu kənddən çox da uzaq olmayan yerde Qıpçaq adlı başqa bir yer adı var⁶³¹.

Qıpçaqlar: XII əsrin əvvəllərində IV David (1089-1125) tərəfindən səlcuqlulara qarşı mübarizə aparmaqdan ötrü köçürürlən qıpçaqlar da Tiflis və ətrafinə yerləşdirilmişdi və sonradan həm gürçülərin, həm də Azərbaycan türklərinin formalasmasında əhəmiyyətli rolları olacaqdı. Belə ki, IV David 1104-1105-ci illərdə etnik olaraq erməni əsilli yoldaşından boşanaraq qıpçaq bəyi Şaraqanın oğlu Atrakın qızı ilə evlənəcəkdi və bu nikahın sayəsində Atrak başçılığında 10 minlərlə qıpçaq ailəsi Davida xidmat edəcəkdi⁶³². Bir sırə tarixçilərin, xüsusilə Z.M.Bünyadovun fikrinə görə qıpçaqların Azərbaycana gəlməsi VII əsrə də baş verib⁶³³. IV Davidin dövründə köçürürlən döyüşüllərin 40-45 min ailə olması qıpçaqların sayca ən azı arazidə yaşayan xristianlar qədər və həttə daha artıq olduğunu göstərirdi. Belə ki, IV Davidin ordusu 40 mini qıpçaqlardan ibarət olmaqla 60 min nəfərə çatırdı ki, bunların arasında kıldırlar, osetinlər, lazgilərden ibarət muzdlular da var idi. Gürcü əsərlərinin sayı isə cəmi 20 minə çatırdı⁶³⁴. Gürcü tarixçilər gürçülerin orduda iz olmasına bəhəna olaraq əhalinin oturaq həyata məşğul olması kimi faktları göstərsələr də əslinda özləri özlərini təkzib edirlər. Əvvəla,

gürçü tarixçilər Səlcuqluların hücumunda oturaq hayata zərba dəyidiyini söyləyirlər. Belə olan hədə torpaqsız qalan gürçülər-dən daha çox adam orduya cəlb olunmalı idi. İkincisi, IV David-dən gürçü çarı Tamara qədər çardan sonra ikinci əhəmiyyətli şəxslərin, ordu rəhbərlərinin Kubasar, Kutlu Arslan kimi qıpçaq türklərinin olması, həلا bu dövrdə ərazidə qıpçaqların ham sayca, həm də qüvvəcə gürçülər üzərindəki üstünlüyünü göstərir. Qeyd edək ki, "Kitab-i Dədə Qorqud"-da Gürçüstan doqquz türmən Gürcüstan-doxsan minlik və ya doqquz vilayətlik Gürcüstan kimi qeyd edilir⁶³⁵. İ.Cavaxaşvilinin, C.Stepnadzenin hesablamalarına görə bu dövrdə IV David orta hesabla 225 min qıpçaq türkünü köçürümüştü, Q.Ançabadze isə qıpçaqların sayıının 200-250 min nəfər qeyd edənlərinin düzgün natiyəyə göldiklərini müdafiə edir⁶³⁶. F.Kırzioğlu və Arif Yunus isə qıpçaqların taxminən 300 min nəfər olduğunu qeyd edir⁶³⁷. Ham ordu, ham əhali arasında qıpçaqların açıq-aydın üstünlüyü nazərə çarpır. Bir neçə on min qıpçaq ailəsi bir də III Georgi (1156-1184) tərəfindən Gürçüstan və ətraf ərazilərə köçürülmüşdü ki, bu gələn qıpçaqlar gürçülər "kıvcıknı axalnı"-yeni qıpçaqlar adlandırdılar⁶³⁸. Lakin, IV David hiyləgər siyasetçi idi və qıpçaqların gürçülər arasında orısması üçün onları müxtəlif bölgələrdə yerləşdirmişdi. Xüsusilə, qıpçaqlar tərəfindən xalkedon xristianlığının qəbulu da bu ərimə prosesini sürətləndirdi. Həmçinin,

⁶³⁰ Kitabi Dədə Qorqud – s. 104.

⁶³¹ Alasania G. Gürçüler və İslam Öncesi Türkler – s. 133.

⁶³² Fahrettin M. Kırzioğlu. Yukarı-Kır və Çoruk Boylarında Kıpçaklar. Ankara: Türk Tarihi Kurumu Basımı, 1992 – s. 115; Alasania G. Gürçüler və İslam Öncesi Türkler – s. 135; Arif Юнусов. Ахынские (месхетинские) турки: Дажды депорттированный народ. Центральная Азия и Кавказ. №2. CA&CC Press& AB /Central Asia & Central Caucasus Press AB/ 1999. http://www.ca-c.org/journal/cac-02-1999/st_20_junusov.shtml

⁶³³ История Князей Орбелиян. Изложение из сочинений Стефана Сюнийского, армянского писателя XIII в. Пер. с. Армянского Х.Иоаннесов. Москва: Тип. быв. А. В. Кудряшевой, 1883г. – с. 12; Arif Юнусов. Ахынские... http://www.ca-c.org/journal/cac-02-1999/st_20_junusov.shtml

⁶³⁴ Nemat M. Azərbaycanda pirlər (Sosial-ideoloji «qtisadi-siyasi mərkəzlər». Bakı: "Azərnəş", 1992 – s. 94; Məmmədov N. G. Azərbaycanın yer adları – s. 146

⁶³⁵ Nuriyev E. B. Azərbaycan SSR Şəki-Zaqatala zonasının toponimiyası. Bakı: "Elm" nəşriyyatı, 1989 – s. 37

⁶³⁶ Alasania G. Gürçüler və İslam Öncesi Türkler – s. 129-130

⁶³⁷ Nuriyev E. B. Azərbaycan SSR Şəki-Zaqatala : zonasının toponimiyası – s. 37

⁶³⁸ Lordkipanidze M. D. İstoriya Gruziyi XI - nach. XIII vv. – s. 98

qıpçaqların bir hissəsinin geri qayıtması istisna edilmir. Belə ki, Vladimir Monomaxın (1113-1125) ölümündən sonra qıpçaqlar Şaraqan oğlu Atrak'a geri qayıtması üçün elçilər göndərilir. Elçilərə məsləhət görülür ki, Atrak geri qayıtmak istəməsə ona qıpçaq nəğmələri oxusunlar, yənə qayıtmak istəməsə ona yovşan adlı bitkidən iylətsinlər. Atrak nə nəsihət dirlədi, nə nəğmələri dirlədi. Lakin, yovşanı iylədikdə kövrəldi. Qürbətdə məşhur olmaqdansa sümüklərimin vətən torpağında yatması daha yaxşıdır dedi⁶³⁹. Güman ki, bu hadisədən sonra qıpçaqların bir hissəsi geri qayıdıblar. İstisna edilmir ki, Müasir Gürcüstanın şərqində gürcülərin Kvemo Kartli, Azərbaycan türklerinin Borçalı-Börü Çala-Qurd dərəsi adlandırdığı ərazilərdə yaşayan Azərbaycan türklerinin, eyni zamanda Axıskə türklerinin, Şimal-Qərbi Azərbaycanda Şəki-Zaqatala ərazisində yaşayan Azərbaycan türklerinin əcdadları arasında qıpçaqlar olmuşdur. Qıpçaqların daha çox heyvandırılıqla məşgül ola bilməsi və yürüşlər edə bilməsi üçün əsasən IV Davidin onları krallığının canub və cənub-qərb sorhədlinə yerləşdirilməsi haqqında məlumatları bunu təsdiq ləyir. Eyni zamanda M.D.Lordkipanidzenin qıpçaqların əsasən sorhədlərə, yeni işğal edilən ərazilər-Ereti, Tiflis atrafi və şimalına yerləşdirilməsi fikri də bu iddianı dəstəkləyən mahiyətdədir⁶⁴⁰. Toponimlər də eyni şeyi deyir. Qazda qıpçaqlarla bağlı Qıpçaq adlı kənd mövcuddur⁶⁴¹. Qıpçaqlardan əncə vaya öncələrin adı ilə adlandırılan Qax rayonunda Oncallı kəndi, eyni tayfa ilə bağlı Şəkidə İncədağ, İnča kəndi, Qazax rayonunda İncə dərəsi, Goranboy rayonunda İncədzor kəndi adlarında rast gəlinir⁶⁴². Gürcüstanın Axalsıx rayonunda isə Edincə və İncəbə kənd adlarında əncə tayfalarının izinə rast gəlinir⁶⁴³. Qıpçaqlardan qullar

adlanan tayfa adı ilə bağlı isə Azərbaycanda Ağdam, Bərdə, Qusar və şimal-qərbdə Balakənda Qullar kənd adları ilə yaşaşı, Gürcüstəndə Akullar və Dağıstanda Kullar kənd adları var⁶⁴⁴.

Tiflisdə bəzi türk mənşəli yer adları: Tiflisdəki yer adları da türklərin burada yaşadıqlarının bir başqa sübutudur. Ortacala, Seytanbazar, Tatar Meydanı, Xarpux, Bəzəkli hamam, Cümə Məscidi, Təkla karvansarası, Müsəlman məzarlığı, Koroğlu qayaşı, Saburtala, Cırdahan, Çaylaq, Narinqala (onun İsfahan, Təbriz bürcləri), Göncəqapısı, Başqallar, Şıxlı, Şahtaxtı, Seyidlar, Avçala, Nəftuluq, Sululak toponimləri bir başa türk dili və İslam dini ilə bağlı olan toponimlərdir⁶⁴⁵. Lakin, türk dili ilə bağlı adların açıqlanması ilə bağlı da gürcü tarixçiləri bir çox hallarda faktları saxtalaşdırmaqdandan çəkinmirlər. Məsələn M.D.Lordkipanidze "Tbilisi (IV-XII əsrin əvvəli)" əsərində qeyd edir: "Kürün sağ sahilində, ehtimal ki, vaxtilə ərəblər məskunlaşan yerdə Sololak adlanan məhəllə var. N.I.Badriashvilinin fikrinə görə bu ərəb sözü "sululax"-dan galır-yəni bunun da mənası ərəb dilindən tərcümədə sulama arxi, ləkədir. Bu sözər açıqca ərəblərin dövrünə uyğun gəlir. Cünki, bu məhəllənin dağının ətəyi ilə ərəblər dövründə əmirlərin bağımı –indiki Botanika bağı - sulamaq üçün akveduksu kəməri çəkilmışdır."⁶⁴⁶ (Şək. 2.2) Əlbəttə ki, türk və ərəb dillərini bilən istənilən şəxs M.D.Lordkipanidzenin bu sözərini oxuduğu zaman sadəcə olaraq bunun elmi həqiqətə zidd olduğunu görcək. Belə ki, ərəb dilində su – "mə" (ماء), kanal – "qanah" (قناة), kamar – "ənəbəb"dir (أنابيب). Su kəməri "ənəbəbul miyəh" (أنابيب المياه) olmalıdır. "Sulu-lax" sözü isə N.I.Badriashvilinin iddia etdiyi və M.D.Lordkipanidzenin də təkrar etdiyi kimi ərəbcə deyil sərf türkçədir - türk dilinə və azərbaycancaya tərcü-

639 Alasania G. Gürcüler ve İslam Öncesi Türkler – s. 138

640 Alasania G. Gürcüler ve İslam Öncesi Türkler – s. 131

641 Məmmədov N. G. Azərbaycanın yer adları – s. 140

642 Məmmədov N. G. Azərbaycanın yer adları – s. 145-146; Nuriyev E. B. Azərbaycan SSR Şəki-Zaqatala zonasının toponimiyası – s. 38

643 Arip İ. Yunesov. Ахыскинские... http://www.ca-c.org/journal/cac-02-1999/st_20_junusov.shtml

644 Nuriyev E. B. Azərbaycan SSR Şəki-Zaqatala zonasının toponimiyası – s. 39

645 Şurəddin Məmməcli, Gürcüstan Azərbaycanlıları - <http://elibrary.bsu.az/yeni%5Ccebookspdf%5CuhgkT5jc.pdf> – s. 3; Lordkipanidze M. D. Tbilisi... – s. 50

646 Lordkipanidze M. D. Tbilisi... – s. 50

məyə də ehtiyacı yoxdur - sulu lək və ya sululuq, sulu yer deməkdir. Ola bilsin ki, ilk dövrlərdə əmirlərin sarayına su kamərlə deyil, açılan ləkklərlə çəkildiyi üçün məhəllənin də adı "Sulu lək" qalmışdır. Bu da gürçü tarixçilərinin tarixi saxtalasdırmağının növbəti isbatı.

Ərəblər: Tiflis əhalisinin müyyəyen bir hissəsi əmirlik mövcud olduğu vaxtlar güman ki, ərəblər olmuşdur. Ərəblər burada idarəçi aristokratianın, hərbi birləşmələrin, tacirlərin və İslam dininin təbliğçiləri arasında rast gəlmək olardı. Heç də təsadüfi deyildir ki, Tiflis müsəlman əmirliyini idarə edənlər böyük əksəriyyətlə ərəb əsilli əmirlər olmuşdur. Qeyd olunmalıdır ki, Tiflisdə təqribən ilk ərəb yazılı abidələr hicri I əsrə - miladi VII əsrə aiddir⁶⁴⁷. Bu da ilk ərəb yürüşləri ilə əlaqəlidir. Həmin dövrən etibarən ərəblər Tiflisdə İslami təbliğ etmək və Tiflisi idarə etmək məqsədi ilə məskunlaşmış, buranın sakinlərinə çevrilmişdilər.

Gürcülər (xristianlar): Yəqin ki, V-VI əsrlərdə Tiflis gürcülər tərəfindən işgal edilərkən burada gürcülər məskunlaşmış. Lakin, ərəb fəthindən sonra, xüsusilə IV Davidin yürüşləri zamanı güman ki, buralarda xristian gürcülər çox az qalmışdı və ya yox idi, olan gürcülərin də demək olar ki, hamısı müsəlman idi. Belə ki, IV Davidin 1122-ci ildə şəhəri üç gün ərzində amansızcasına qarət etməsi və çoxsaylı qətlər tövətməsi burada xristian gürcü əhalisinin azlığıni isbat edir. Lakin, işgaldən sonra əraziyə gürcülərin yeni köçü istisna edilmir. Belə ki, Cəlaləddin Xarəzmşah Tiflisə hücum edərkən burada müsəlmanlarla yanaşı xristian əhali ilə də qarşılaşmışdı.

Sosdlar, siyasetçilər və ya digər millətlərdən olan istehkam qoruyucuları: Xosrovun buraya köçürmə siyasəti nəticəsində əhali köçürməsi, Tiflisin şimal-şərqində Suğdəbil adlı bir şəhərin mövcudluğu, Tiflisin və ətrafındakı bir sıra qalaların müdafiəsinin Sasanişlər dövründə Orta Asiyadan köçürülmüş sosdlar və

siyasetçilərin qoruması burada irandilli əhalinin mövcudluğunu inkar etmir.⁶⁴⁸ Sosdlar məsələsi aydın olsa da, onların Orta Asiyadan köçürülmüş irandilli xalq olması şübhə doğurmasa da Xosrov dövründəki sədələri qoruyan "siyasetçi"lərin kimliyi barəsində bəzi fikir ayrılıqları vardır. S.T.Yeremyan siyasetçilərin sünkliliklər, sisakanlılar olduğu qonaqtındadır.⁶⁴⁹ Lakin, İ.Markvarta əsaslan və onun fikirlərini takrar edən V.F.Minorski bu adın da haç çox fars dilindəki "spasiq" – mühafizəçi sözündən gəldiyini düşünür.⁶⁵⁰ Məhz buna görə də zənimizcə Bələzuridəki "əbna faris" (ابناء فارس) ifadəsi⁶⁵¹ farsların övladları kimi deyil, atlı döyüşçülərin, cəngavərlərin, süvarıların övladları kimi təreñəne edilməlidir. Bu fikri dəstəkləyən fikirlərdən biri də Yaqt əl-Həməvi'də çəkilən sədələri qoruyan siyasetçilərin başqa formada qeyd olunmasıdır: و رُتب فيها قوم من المقاتلة من الفرس يقال لهم الانشاسكين " – "Oraya (sədədə) ənşəstəkin adlılarından ibarət döyüşçülərdən bir qövm yerləşdirildi"⁶⁵². V.F.Minorski, N.M.Vəlixanlı, N.A.Əliyeva "ənşəstəkin" termininin farsca "nəşəst" – "məskunlaşdırıcı" ifadasından meydana gəldiyini irəli sürürler.⁶⁵³ İstanbul halda sədələrə yerləşən "əbna-i faris", "furs", "ənşəstəkin", "siyasetçi-

⁶⁴⁸ Əl-Bələzuri. Beyrut, 1987 – s. 273

⁶⁴⁹ С.Т.Еремян. Сюния и оборона сасанидами Кавказских проходов // Известия №7 (12). Академия Наук ССР – Армянский Филиал. Ереван. 1941 г. – с.37-38

⁶⁵⁰ Минорский В.Ф. История Ширвана и Дербенда X – XI веков – Москва: Изд. вост. лит., 1963 – с.31

⁶⁵¹ Əl-Bələzuri, Əhməd ibn Yahya ibn Cabir. Kitab Futuh əl-Buldan. Haqqaqıva və şərah. Abdullah Ənis Tubba. Beyrut: Muəssəsətül Muaf. 1987. S.273-274

⁶⁵² Yaqt, Şihəbəddin Əbu Abdullah əl-Həməvi. Muc'əm əl-Buldan. 1-ci cild. Beyrut: Dar Sader, 1977 – s. 305

⁶⁵³ Минорский В.Ф. История Ширвана и Дербенда X – XI веков – Москва: Изд. вост. лит., 1963 – с.31; Велиханова Н.М. Изменение исторической географии Азербайджана в результате арабского завоевания / В сб.: Историческая География Азербайджана. Баку: Издательство "Элм", 1987 – с. 78; Əliyeva N. A. Azərbaycan Yaqt əl-Həməvinin əsərlərində. Bakı. 1999 – s. 79

yə" kimi ifadələr etnik kimlikdən daha çox qarnizon nümayəndələri, əsgərlər mənasını ifadə etmişdir. Buradakı "süvari övladları" ifadəsi isə çox güman ki, Sasaniłar dövründə xüsusi statusa malik olan və orduda xüsusi yer tutan "azadlar" təbəqəsinə aid olan döytüşçülər olmuşlar. Belə ki, "azadlar"ın tərkibinə kübarlarla yanaşı "süvarilər" də daxil idi. "İranda VIII əsrədək qalmış, hərbi qulluqు olan "süvarilər" şərti torpaq (xvastak, xostak) sahibi idilər. Nəslin kişi davamçısı "süvarilərin siyahısına" düşməşəydi, həmin torpaqlar sahibinin ölümündən sonra xəzinəyə qaytarılırdı"⁶⁵⁴. Ərəb qaynaqlarında bu döytüşçülərin "süvari, atlı övladları" adlandırılmışdır da məhz süvari azadları və onların varisləri ni təsvir etmək üçün ifadə edilmişdir.

Inzibati idarəetmə sistemi. Məmər aparatı: Məlum olduğunu kimi Tiflis əmirliyi ərəb yürütlərinin ilk dönməmində Cənubi Qafqaz vilayətinin idarəciliyinə tabe edilmişdi⁶⁵⁵. Güman ki, bu dövrlərdə mahz Tiflisdə Cənubi Qafqazdakı ərəb canişininin əmri oturur, buradakı ərəb qarnizonuna və şəhərin müdafiəsənə rəhbərlik edirdi. Əmir sözünün meydana gəlməsi də yaqın ki, buna görə olub. Tiflisdəki əmirlərin vəzifəyə təyin edilməsi və ya vəzifədən azad edilməsi ilk dövrlərdə güman ki, Cənubi Qafqazdakı canişininin əmrində idi. İlk dövrdə ərəb ordusunun şimal-qırba doğru yürüş edən ordusunun mərkəzi gücü Tiflisdə olduğu üçün buradakı ərəb əmirlər vaxt keçidkən əhəmiyyət qazanmağa başlayırlar. Bu əmirlər həm baş komandan, həm idarəcilik aparatının rəhbəri, həm də ədalət məhkəməsinin başçısı idi⁶⁵⁶. Tiflisdəki əmirlər eyni zamanda Msxetadakı gürçü erimstavarlarına nəzarət edir, onlardan cizyə vergisini alır, lazımlı olanda onlardan

gürçü əsgərlər tələb edirdi. Əmirin özünün dövləti idarə etdiyi və iqamətgah kimi istifadə etdiyi sarayı var idi. Saray bu günkü Tiflisdə Botanika bağına çıxan yoluñ üzərində yerləşirdi⁶⁵⁷ (Şək. 2.2). Çox təessüf ki, bu ərsin öyrənilməsinə müasir Gürcüstanın apardığı dini və milli siyaset imkan vermər və ərazidə qazıntılar demək olar ki, aparılmır.

Tiflis əmirinin təbəciliyində həm də Rustavi, Dumanis, Hunan kimi əhəmiyyətli şəhərlərdə oturan, VIII-IX əsrədən demək olar ki, bütün müasir Gürcüstanın şərq və canub arazilərini əhatə edən və buradakı qoşunlara rəhbərlik edən əmirlər də var idi. Bundan əlavə əmirin sarayında idarəcilik aparatını təmsil edən məmərlər də var idi.

Azərbaycandakı, eyni zamanda Tiflisdəki şəhər idarəsinin on vacib və geniş yayılmış vəzifələrdən biri də *şihna* olmuşdur. Şihna əmirin, sultanın və ya başqa hökmədərin təyin etdiyi və şəhərdə onun maraqlarını qoruyan hərbi dəstəsi olan nümayəndə olub. Z.M.Bünyadov şihneni şəhər qarnizonunun rəisi, polis və cəza dəstələrinin rəhbəri kimi xarakterizə edib. Gürcü çarı IV Davidin də işğaldan önce Tiflisə 10 min dinar vergi qoymağla yanaşı şəhər 10 nəfər süvari ilə birləşdə gürçü şihna təyin etdiyi məlumudur. Bu vəzifənin meydana gəlməsi yəqin ki, Səlcuqlularla əlaqəlidir⁶⁵⁸. IV Davidin işğalından sonra da Tiflisdə Səlcuqlu şihnləri var idi⁶⁵⁹. Siyasətnamədə şihna vəzifəsinə layiq olan adam imtiyə edərsə onu bu vəzifəyə zorla qoymaq haqqında qeyd də var⁶⁶⁰.

Tiflisdə təhlükəsizlikdən müasir olan *surtə* adlanan və müasir polislərin funksiyası daşıyan bir qrup var idi. Onlar nəinki şəhərdə, eyni zamanda bütün əmirlikdə bu vəzifəni hayatı keçirməyə çalışırlar. Onlara Sahib əş-Surat ya da şihna rəhbərlik edirdi və bu da əmir tərəfindən təyin edilirdi⁶⁶¹. *Miləriflər* isə ş-

⁶⁵⁴ Azərbaycan tarixi: 7-ci ddz. II-cild (III-XIII əsrlər İrlibü). Bakı: Elm, 1998 - s. 90

⁶⁵⁵ İbn Xordadbeh, Əbu-l Qasim Ubeydullah ibn Abdullah. Kitab al-Məsalik al-Məmalik. Leyden: E.J.Brill. 1889 - s. 122; Vəlîxanlı N. M. IX-XII əsr ərəb coğrafiyatı - səyyahları Azərbaycan haqqında - s. 18

⁶⁵⁶ Gürcüstan Tarixi (Başlangıçtan 19.Yüzyıla kadar). Nikoloz Berdzenişvili, Simon Canaşa [İvanə Cavahisvili]. İstanbul: Suran yayınları, 2.Baskı, 2000 - s. 115; Lordkipanidze M. D. Tbilisi - s. 34

⁶⁵⁷ Lordkipanidze M. D. Tbilisi - s. 34

⁶⁵⁸ Bünyadov Z. M. Azərbaycan Atabəyli dövləti. Bakı: "Elm" nəşriyyatı, 1984 - s. 169

⁶⁵⁹ Guseyn-zadə R.A. Kavkazi və Səlviyuklu. Bakı, 2010 - s. 116; Guseyn-zadə R.A. Səlviyukskaya époqa tarixini Kavkazi. Moskva, 2012 - s. 99-100

⁶⁶⁰ Nizamülmükk. Siyasətnamə - Bakı: "Elm" nəşriyyatı, 1989 - s. 60

⁶⁶¹ Lordkipanidze M. D. Tbilisi - s. 34

hərdə baş verən hər şeyi məruzə etmək vəzifəsini yerinə yetirirdilər. *Nazirlər* – kiçik nəzarəçi məmurlar idi⁶⁶².

Mühtəsib adlanan başqa bir məmür məsiət və dini adət əmənələrin yerinə yetirilməsinə, bazarlarda qayda-qanuna, şəhər yollarının düzəldilməsinə, vergilərin vaxtı-vaxtında ödənməsinə nəzarət edirdi⁶⁶³. Bu vəzifə İsləm dininin mövcudluğundan qaynaqlanırdı və İsləm xilafətinə daxil olan hər yerdə, eyni zamanda Azərbaycanda da rast gəlinirdi. Onlar “əmri bi-l maaruf və nəhyy min al-munkar” (yaxşılığı əmr etmək, pislilikdən çəkindirmək) devizini əsas tutaraq fəaliyyət göstəridilər⁶⁶⁴. İsləm dinini yaxşı biməli olan muhtaşıblar əsasən fəqihlər arasından seçiliirdi.

Vergilərin yiğilması üzrə şəhər idarəsini *mustoufi* idarə edirdi. Ona öz köməkçiləri olan *amil* – vergi yiğan təbe idid. *Aşşarlar* isə üşr vergisini toplayırdırlar⁶⁶⁵. O zamanlar Tiflis əhəmiyyətli ticarət markəzi olduğu üçün və mühüm ticarət yollarının üzərində yerləşdiyi üçün görəmük vergisinin alınması üçün *müşrib* adlanan xüsusi məmür da var idi. *Amid* adlanan başqa məmür əmir sarayının yazılmalarına, dəftərxana işinə rəhbərlik edirdi⁶⁶⁶. Bəzi şəhərlərdə, məsələn, Bağdadda amidin bəzən şəhən ilə birlükde şəhər idarəsində iştirak etdiyi da görülür⁶⁶⁷. Məhkəmələrə isə İsləm şəriətinə yaxından bələd olan və məhkəmələri elə bu şəriətə əsasən təşkil edən qazilar rəhbərlik edirdi. Onlar hüququn və İsləmin qoruyucuları hesab olunurdular. Şəhərdə əhəmiyyətli məsələlərin həll olunmasına cami xatiblərinin də müləyyən rolu və nüfuzu var idi. Belə ki, 1122-ci ilədən IV Davi-din Tiflisi işgal edərkən burada qötüllər törətməməsi üçün məhz

xətib və qazı onun yanına xahiş getmişdilər⁶⁶⁸. Nizamülmülkün “Siyasətnama” – sində qazı, xətib, mühtəsib vəzifələrinə yüksək dəyər verilmiş, onların arasından yalnız vəzifəyə layiq olanların seçiləsi qeyd edilmiş, onlara yüksək maaş verilməsi təsviq edilmişdir. Çünkü, müsəlmanların canı, mali onlardan asılı idi⁶⁶⁹.

Tiflis şəhərinin əhalisinin isə amır yanında şəhər idarəciliyində əhəmiyyətli rolu olan, vəsitaçılık funksiyası daşıyan xüsusi nümayəndələri var idi. Bu nümayəndələr *rəis* adlanırdı⁶⁷⁰. Ümumiyyətlə orta əsrlərdə *rəis* təkcə əmirlər əhali arasında vəsitaçılık rolunu oynayan şəxsə deyil, eyni zamanda tacir və sənətkar birliliklərinin rəhbərlərinə də deyilirdi. *Rəis* görək amil, qızı və mühtəsibin işlərindən anlayan adam olmalı idi⁶⁷¹. Tiflisdə orta əsrlərdə sənətkarlığın güclü olması bilinməkdədir. Azərbaycanın və Yaxın və Orta Şərqi digər İsləm şəhərlərində olduğu kimi Tiflisdə müəyyən sənətkarlıq sahələrində ixtisaslaşmışdır. Məsələn, Tiflisin toqqları (kəbabçı at-Tiflisiyyə) o dövrdə ən coğrafiyada maşhur idi⁶⁷². Məhz bu səbəbdən içtimai hayata təcirlər qədər sənətkarlar da hakim olmalı idi və rəisler həm təcirlərdən, həm də sənətkarlardan seçilirdi. Rəisler Tiflisdə şəhər idarəciliyindən çıx əhəmiyyətli mövqeyə sahib idilər⁶⁷³ və bəzən bu postu irsi olaraq əla keçirildilər. Məsələn, Darbənd əmir-ə-

⁶⁶² İbn al-Əsir, Əl-Kamil fi-t Tarix, 9-cu cild. Tab'at-ur Rabia (4-cü nəşr). Beyrut: Dar-ul Kitab-ul İlimiyya, 2003 – s. 194; İbn al-Əsir. Əl-Kamil F-i-Tarix. Tərc. M. Əfəndizadə - s. 150

⁶⁶³ Nizamülmülk. Siyasətnama, - Bakı: “Elm” nəşriyyatı, 1989 – s. 56

⁶⁷⁰ Lordkipanidze M. D. История Грузии XI – нач. XIII вв. – с. 144-145; Lordkipanidze M. D. Тбилиси – 34-35; Очерки истории Грузии (V-VI т.). Т. II. Грузия в IV-X веках / Ред.: М. Д. Lordkipanidze, Д. Мухслелишвили. Тб., Издательство «Метиннереба», 1988 – с. 339; с. 353

⁶⁷¹ Guseyn-zadə P.A. Kavkaz və Selçuklu. Bakı, 2010 – s. 146; Guseyn-zadə P.A. Səlçukluşənəsi. M. D. Tbilisi – s. 34

⁶⁷² Topuria P. A. Amierkavkasiya qalaebi X-XIII s. pirevi meotbed (Gargani saxe, xelisnuri tsarmoebi). Tbilisi: Metsnireba, 1985 – s. 189

⁶⁷³ Guseyn-zadə P.A. Kavkaz və Selçuklu. Bakı, 2010 – s. 147; Guseyn-zadə P.A. Səlçukluşənəsi. M. D. Tbilisi – s. 34

⁶⁶⁴ Bünyadov Z. M. Azərbaycan Atabayları dövləti – s. 29

⁶⁶⁵ Guseyn-zadə P.A. Kavkaz və Selçuklu. Bakı, 2010 – s. 146; Guseyn-zadə P.A. Səlçukluşənəsi. M. D. Tbilisi – s. 34

⁶⁶⁶ Mirkəsəvə E.G. Gorodskoe upravlenie Azerbaydzhana (XI-XIII veka). Bakı: 2002 – s. 81

⁶⁶⁷ Guseyn-zadə P.A. Kavkaz və Selçuklu. Bakı, 2010 – s. 146; Guseyn-zadə P.A. Səlçukluşənəsi. M. D. Tbilisi – s. 34

⁶⁶⁸ Lordkipanidze M. D. Tbilisi – s. 34

⁶⁶⁹ Bünayadov Z. M. Azərbaycan Atabayları dövləti – s. 29

rindən Əli ibn Həsən haqqında məlumat verilərkən onun bu postu accadalarından aldığı, hökmədar cəsərəti və sultan əzəməti daşıdığı bildirilmişdir. Hökmədar və əmirlərin ondan qorxduğu, danişqlarında əmin, döyüslərdə qalib olduğu bildirilir. O öldükdən sonra şəhərdə rəislərin vəziyyəti pisləşmişdi. Bu hissədən məlum olur ki, Dərbənddə bir rəis deyil, bir neçə rəis var idi və onlar şəhərin bir-başa rəhbəri deyildilər.⁶⁷⁴

Rəisin idarəciliyində çox əhəmiyyətli rolü olduğunu Tiflisə çox yaxın olan Gəncənin nümunəsində də görə biliirk. Belə ki, Münəccimbaşının "Cami əd-Düvəl" əsərində verilən məlumat görə Şəddadi Fazl və Ləşkərinin Gəncəyə girməkləri və burada hakimiyyəti ələ almaqları ancaq şəhərin rəisi Yusuf Qəzzaz (ipək taciri) sayasında gerçəkləşmişdi. Yusuf Qəzzaz uzun danişqlardan və razılıqdan sonra Fazlin və Ləşkərinin Gəncəyə daha faydalı olduğuna inandığı üçün qorxusuz cavalarla bir yerdə şəhərin valisini həbs etmiş və şəhərin darvazalarını Fazl və Ləşkəriya açmışlar. Yalnız bundan sonra mərkəzi Gəncə olan Şəddadilər əmirliyi qurulmuşdu⁶⁷⁵. "Məcmüəti qisas" əsərində göstərilir ki, Beyləqanda Məsud ibn Namdar şəhərlilərin üşyan qaldırıldığı vaxt o dövrə mustovfi vəzifəsini daşıyan Məsudun şəhəri tərk etmə istəyinə rəis qarşı çıxmış, ona və ailəsinin təhlükəsizliyinə zamanət vermişdir. Deməli, bu rəislər həm əhali, həm də məmurlar arasında çox əhəmiyyətli mövqeyə sahib olmuşlar⁶⁷⁶. Gürçü mənbələrinə "Tbileni berni" adlandırılınan Tiflis rəisləri isə daha da təsirli idarə etməyə sahib olaraq, on çətin anlarda əmirlərin irsi hakimiyyətini öz allərinə ala bilirdilər.

Bundan əlavə şəhərdə xüsuslu ağsaqqallar şurası adlanan şəhərin öndə gələnlərinin təşkil etdiyi bir şəhər məclisi də fəaliyat göstərirdi. Bu məclisi yəqin ki, əhalinin, tacirlər və sənətkarların rəislərindən əlavə şəhərin on əhəmiyyətli din və elm adam-

ları təşkil edirdi. Burada əlbəttə ki, on əhəmiyyətli yeri rəislər tuturdı. Şəhər məclisi on çətin anlarda qaralar qəbul edir, əmira idarəciliyində yardım edirdi. Hətta, əmirliyin tarixində elə vaxtlar olmuşdu ki, sülalə daxili toqquşmalar zamanı ağsaqqallar məclisi şəhər idarəciliyini tamamilə öz əlinə keçirmiş, şəhərin bu kimi adavatlılardan ziyən çəkməsini qoymamışdır. Bundan əlavə ağsaqqallar şurası şəhərin taleyülü məsələlərinin həllində əsas qarar verən orqan olmuş, lazım gəldikdə başqa hakimlərin himayəsinə girmiş və bu hakimləri şəraitə görə özləri seçmişdilər. Tarixçi Əl-Fariqi yazılarında qeyd edir ki, Cəfərliyənən sonra Tiflisi xalq özü idarə etdi. Tiflislilər öz aralarından hər ay bir nəfəri idarə etmək üçün seçirdilər. Burada əlbəttə ki, kor-korano, püşkə bənzər seçimdən, intizamsızlıqlıdan səhəb gedə bilməz. Güman ki, idarəçi ya şəhər ağsaqqallarından – rəislərdən biri, ya da onların etimad etdiyi bir şəxs olurdu.⁶⁷⁷

Gürçü tarixçisi Ş.A. Mesxia şəhər məclisi idarə formasını Avropadakı kommunalara bənzətməşdir⁶⁷⁸. Bu idarə forması qətiyyən Avropa şəhər məclislərinə bənzəmir, əksinə daxilindən hər ay bir nümayəndə seçilməsi onun rəis institutuna dəha çox bənzədiyini göstərir. Eyni zamanda buna bənzər idarəciliy orqanı Azərbaycanda və İslam şərqində bir çox yerdə var idi. Demək olar ki, İslam şərqində şəhərlərin hamisində daxili muxtarıyyət var idi və şəhərlərin töbii inkişafı yerli əhalinin iştiraku nəticəsində mümkün olurdu⁶⁷⁹. Məsələn Şəddadilərin Gəncəsində 1049-cu ildə Şəddadi hökmədarı Əbul Həsən Əli II Ləşkəri vəfat edərkən hakimiyyəti hacib Əbu Mənsur əlinə keçirmək istayırdı. Əbu Mənsurun qalaları düşmənə taslim etdiyini görən şəhər rəislərindən Heysəm ibn Meymən əl-Bəi, ipək taciri Yusif və şəhərin digər öndə gələnləri şəhəri qorumaqdan ötrü ona qarşı

⁶⁷⁴ Мирзоева Э.Г. Городское управление Азербайджана – с. 103

⁶⁷⁵ Minorsky V. Studies in Caucasian History. Cambridge Oriental Series, No.6. London: Taylors Foreign Press, 1952 – s. 15

⁶⁷⁶ Мирзоева Э.Г. Городское управление Азербайджана – с. 109

⁶⁷⁷ Месхия Ш.А. Дидгорская битва. Тбилиси: Издательство «Мениннер-бад», 1974 – s. 96

⁶⁷⁸ Месхия Ш.А. Дидгорская битва – s. 96

⁶⁷⁹ Гусейн-заде Р.А. Кавказ и Сельджуки. Баку, 2010 – s. 147; Гусейн-заде Р.А. Сельджукская эпоха истории Кавказа. Москва, 2012 – s. 116

çixır və mübarizə aparırlar⁶⁸⁰. Yəni, eynilə Tiflisdəki kimi irlə hakimiyətlə idarə edilməsinə baxmayaraq Gəncədə də şəhər məclisi və rəis institutu həll edici rola malik idi. Buna görə də nə Tiflisi, nə də məclis və rəis olan digər şərqi şəhərlərini Avropa kommunallarına bənzətmək doğru deyildir. Məhz Tiflisin iqtisadi və mədəni inkişafının qarşısını almamaq üçün IV David yerli əhalinin önemini anlamış, buna görə də şəhəri işğal etdikdən sonra yerli əhaliyə bir sira hüquqar vermişdi. Bu da bir əsr ərzində - Cəlaləddin Xarəzənşahın yürüşündən sonra gürçülərin şəhəri tamamilə yandırmamasına qədər şəhərdə müsəlman çoxluğun qorunub saxlanmasına səbəb olmuşdu.

Bələliklə məlum olur ki, bu dövrda Tiflis təkçə xarici görünüşünə görə deyil, şəhər idarəsi sistemi ilə də tipik müsələmən - şərqi şəhəri olmaqla Arran-Azərbaycan şəhərlərindən biri idi.

§4. Tao-Klarçet və Abxaz çarlıqları ilə münasibətlər. IV Baqratın işgalları

Xilafətin ucqarlardan xəbərsiz olması, ucqarların onların köməyindən istifadə edə bilməməsi, əlbəttə ki, Tiflis əmirliyi kimi sərhəd dövlətinin taleyi yaxşı münasibət göstərməyəcəkdi. Səcəgullarından sonra bölgədəki İslam nəzərtinin azaldığını görən gürçü və digər xristian feodallar getdikcə güclənməyə və mərkəzi hakimiyətə qarşı baş qaldırmaya başlayırlar.

Bu bölmədə vəzifə olaraq qarşıya bunları qoymuşdur: Əmirliyin zaifləmə səbəblərini araşdırmaq. Əmirliyə xarici müdaxilələr və əmirlik daxili mübarizələrə yenidən baxış: 1) Abxaz-Kartli çarlarının şərqi doğru hücumlarına III Baqratdan (1008-1014) etibarən xristian koalisiyasının hücumları kimi baxmaq. 2) İndiya kimi zaifləmə səbəbi kimi verilmeyen Tiflis əmiri III Cə-

fərin oğulları Mənsur və Əbulhicanın ikihakimiyətliliyinə daxili mübarizə və əsas zaifləmə səbəbi kimi baxmaq (1046-1068).

Bu dövrə Tiflis ətrafında bir neçə xristian dövlət var idi. Tiflis bunlardan əsasən Ani Baqratuniləri, Tao-Klarçet və Abxaz knyazlıqları ilə üz-üzə qalmaga məcbur olurdu. Xüsusiş IX əsrdən sonra Aşot kuperlatın oğlu Baqratın xəlifəyə qiyam etmiş Tiflis əmirlerinin deyil, birbaşa xəlifin yanında durması və Məhəmməd ibn Yəzididə birzə Tiflisə yürüş etməsi onun vəziyyətini bölgədə yaxşılaşdırıldı. Xəlifə onu gürçülər yaşıyan ərazilərin hökməndə kimi təndi. Bu vaxt onun qardaşı Quaran Cavaxet, Trialet, Taşır, Abots, Artaan (Ərdaxan) kimi orazılarda möhkəmlənmişdi. Abxaz knyazları isə Yusif ibn Əbu Sadan sonra yenidən qüvvə qazanmış, II Georgi (916-960) Kaxetiyinin bir hissəsini işğal etmiş, osetinlərə xristianlığı qəbul etdirmişdi. Onun oğlu III Leonun (960-969) dövründə abxazların nüfuz dairəsi Cavaxeta qədər uzanırı⁶⁸¹. Lakin, onun ölümündən sonra ortaya çıxan taxt qoqaları təsttinlüyün Tao-Klarçetin Baqratiyin knyazlarına keçməsinə şərait yaratdı.

Bizansla sərhəddə yerləşən və Bizansın tabeliyində olan Tao (Tayk) bu dövrə kuperlat rütbasını daşıyan rəhbərlər tərəfindən idarə edilirdi. Digər feodallara nisbotan Tao kuperlatları Bizansla əlaqələrinə görə bölgədə qismən həll edici gücə sahib idilər. Bu kuperlatlardan III Davidin (966-1000) dövründə Taonun Bizansın höyatında da əhəmiyyətli rol oynadığı görülür. 979-cu ildə Bizans imperatoru II Vasili (976-1025) usyan qaldırmış Varda Sklirə qarşı III Daviddən yardım istəmək məcburiyyətində qalır. III Davidin 12 minlik süvari ordusuya bu üsyanı yatırmasından sonra Taonu bərpa etdi. Vasili bu yardımına görə III Davidə Ərzurum (Karni), Pasinlər (Basiani) və s. oraziləri ona bağışladı. X əsrin 80-ci illərində Malazgirdi də torpaqlarına qatan III David noinki Qafqazda, eyni zamanda Kiçik Asiyada müsəlmanları narahat etməyə

⁶⁸⁰ Şərifli M. X. IX əsrin ikinci yarısı-XI əsrlərdə Azərbaycan feodal dövlətləri, Bakı: "Elm" nəşr., 1978 - s. 208-209

⁶⁸¹ Gümüş N. İlk Dönem İsləm-Gürcü İlişkileri - s. 200

başladı. 997-ci ildə Əhləti mühəsirəyə alan III David Azərbaycan Rəvvadi hökməndər Məməlanın müqaviməti ilə qarşılaşdı. Lakin, əvvəlki bölmələrdə qeyd edildiyi kimi 998-ci ildə ətrafdakı xristian feodallardan güc alaraq onu da mağlub etdi. Tuttuğu yerlərdə amansız assimilyasiya – gürcüləşdirme siyaseti yeridən III David buralarda gürcü və erməni əhalisini məskunlaşdırırı⁶⁸².

III Davidin həm Bizans tərəfindən dəstəklənməsi, həm də müsəlmanlara qarşı qazandığı qələbələr onu həm erməni Baqratunilərin, həm də gürcü Baqratiyilərin vahid lideri halına götərirdi. Bu da müsəlmanlara qarşı xristian koalisiyası qurmağı olduqca rahatlaşdırırı. Lakin, III Davidin varisi yox idi. Bu problemi həll etmək məqsədi ilə o, özü kimi Baqratlılar sülaləsinə mənsub başqa bir şəxs – II Qurgenin oğlu III Baqrati özünə varis seçir. Hələ 975-ci ildə Abxzaziyada taxt üstündə qovşa başlayarkan o, Baqratı – anası abxzaz şahzadəsi olduğu üçün – Abxzaziya krallı təyin etmiş və bununla da Qafqazdakı xristian birliliyi yolunda çox uğurlu addım atmışdı. Gürcü-iber və abxzaz knyazlarının varisi olan Baqrat 978-ci ildə abxzazların çarı seçilməklə onların qüvvəsindən səmərəli istifadə etməyi bacardı. Bu birləşmiş xristian krallığının paytaxtı Kutaisi şəhəri idi.

III Baqrat David kuropalatin varlığı ucbatından qərba doğru hərəkət edə bilmirdi. Hatta 988-ildə Trialeti hakimi Rati Baqvarşini təbe etmək məqsədi ilə ona qarşı yürüşə çıxanda qarşısında David kuropalati görür⁶⁸³. Buna görə də gürcü çarı III Baqrat şərqi və cənuba doğru üzünü tutur. Məhz bu dövrdən sonra gürcülərin işgal planlarına Arranın – tarixi Azərbaycanın şimal-qərb və qərb torpaqları daxil olmağa başlayır.

1008-ci ildə III Baqratın atası Qurgen vəfat edir. Qurgenin idarə etdiyi torpaqlar Şavşet-Klarçet ilə Samsxe-Cavaxet torpaqları onun ölümündən sonra Baqratın torpaqlarına qatılır. Bunu nə da Baqrat etnik gürcülərin yaşadığı ərazilərin böyük bir

⁶⁸² Лордиканидзе М. Д. История Грузии XI – нач. XIII вв. – с. 54

⁶⁸³ Лордиканидзе М. Д. История Грузии XI – нач. XIII вв. – с. 50

hissəsini rəhbərlik etdiyi abxzaz torpaqları ilə öz hakimiyyəti altında birləşdirməyə nail olur. Bu eyni zamanda xristian ittifaqı yolunda atılan on böyük addımlardan biri idi.

Baqrat Cənubi Qafqazın cənub və cənub-şərqində ilk iş olaraq Kaxetiya torpaqlarına haqq iddia edir. Belə ki, o, guya vaxtı ilə Kartlinin olan Ksani çayı yaxınlığında yerləşən Orua və Sirkvali qalalarını tələb edir. Xorepiskop David (976-1010) “əgər qalaları istayırsənə qoy bizi əzələlər və döyüş razı salsın, man Ksanidə sənin öününe çıxacağam” deyir⁶⁸⁴. Baqrat bundan sonra saysız-hesabsız qoşunla Kaxetiyanı üzərənə yürüş gedir. Qüvvələrin say nisbəti əleyhində olduğu üçün David ona müqavimət göstərə bilmir. Bu məlumatı verdikdən sonra gürcü mənbəsi Baqratın Heretini tutduğunu və Əbulələ adlı şəxsi buraya knyaz təyin etdiyi bildirilir. Baqrat torpaqlardan ayrılan kimi Hereti öz qüvvələrini Davidin qüvvələri ilə birləşdirir. Bundan bir müddət sonra David vəfat edir. Baqrat ikinci dəfə Hereti üzərinə yürüş edir. Şəxsən şah qızı Dinari əla keçirir. Boçorməni əla keçirdikdən sonra Davidi avəz edən oğlu xorepiskop Kvirişeni (1010-1038) də tutmağa nail olur⁶⁸⁵. 1008-1010-cu illər arasında təşkil edilmiş bu yürüş Baqratın nüfuzunu bölgədə möhkəmlədir.

Gürcü mənbəsində verilən bu məlumatın həqiqətə uyğunluğu bir neçə cəhətdən şübhə oyadır. Şirinbay Hacılı doğu olaraq qeyd edir ki, ilk yürüşdə Əbulələ adlı şəxsin mtavar (eristavdan daha böyük knyaz, çardan kiçik feodal) təyin ediləməsi inandırıcı deyil. Əgər belədirsa ikinci yürüş zamanı Heretidə əla keçirilən şahzadə Dinarın buna münasibəti nə olmuşdur. Baqratın

⁶⁸⁴ Летопись Картли. Пер., введ. и примеч. Г.В. Цулая – с. 59-60; Gürcistan Tarixi (Eski Çağlardan 1212 Yılına Kadar) – Gürc. çev. M.Brosset – с. 260; Kartli Salnaməsi. Tərcümə Tsulaya Q. V. (rusca) http://dspace.nplg.gov.ge/bitstream/1234/3160/1/Letopis_kartli.pdf – с. 37

⁶⁸⁵ Летопись Картли. Пер., введ. и примеч. Г.В. Цулая – с. 60; Gürcistan Tarixi (Eski Çağlardan 1212 Yılına Kadar) – Gürc. çev. M.Brosset – с.260; Kartli Salnaməsi. Tərcümə Tsulaya Q. V. (rusca) http://dspace.nplg.gov.ge/bitstream/1234/3160/1/Letopis_kartli.pdf – с. 37

Kaxetiya üzərinə ikinci yürüşündə mənbədə on azından Kaxetiyanın Boçorma şəhərinin adı şəkilir. Lakin, Heretinin tutulmadan danışuların nə Xayzan, nə Şəki, nə Tebla (Telavi) kimi şəhərlərin adı çəkilmir ki, bu da Baqratun əraziyə tam nəzarət etməsinə əlbəttə ki, şübhə yaradır. Eyni zamanda ikinci yürüsdə də Kviriñenin və Dinarın tutulmasının labüldüyü onu sübut edir ki, Baqratın ilk yürüş mənbədə qeyd edildiyi kimi çox da təntənəli olmamış, Baqrat heç də mənbədə adı çəkilən əraziləri işgal edə bilməmişdir. Gürcü tarixçilərinin xorepiskop Davidin Heretiya gəlmə faktını birləşmə kimi dəyişəndirməsini da Şirinbəy Hacıəli doğru olaraq qüvvələrin birləşdirilməsi kimi açıqlamışdır⁶⁸⁶. Mənbədə adının Salarilar dövründə (941-981) çəkilməsinə baxmayaraq M.Brosse şahzadə Dinarın adının kuropatal II Adarnase (881-923) dövründə çəkildiyini qeyd edir və onun bu qədər uzun yaşayacağını inkar edir. M.Brosse Dinarın özünü deyil, qəbir və qalıqlarının, mirasının buradan aparıldığıni düşünnür. Çünki, Dinar Heretiya pravoslavlığı-diofizitizmi yayan bir şəxs idi, hər iki torəf üçün vacit şəxs idi. Lakin, sonradan M.Brosse qeyd edir ki, şahzadə Dinar elə çar Mixail Fyodoroviçin (1613-1645) bir yazısında "aziz çariça Dinar" kimi və İmeretiyyada dəfn edilən şəxsin özüdür.⁶⁸⁷ Bu yazılarından onun qalıqlarının deyil, özünün dəfn edildiyi məlum olur və güman ki, pravoslavlığın şimal-qərbədə təbliğçisi şahzadə-çariça Dinar uzunmürlü şəxs olub.

Kaxetiya və Hereti yürüsləri III Baqratın və ona tabe olan gürcü və abxzazların bölgədə öz sözünü deyə biləcək səviyyəyə çatdıqlarının göstəricisi idi. Baqrat bundan əlavə 1011-1012-ci illərdə digər gürcü Baqrathlı sülaləsinin nümayəndələrini tak-tak tutub təsirsiz hala götürirdi⁶⁸⁸. Nəticədə o, xristian gürcülər ar-

sında vahid liderə çevrilə bilir və gürcüləri vahid idarə altında toplama altında böyük addım atır. Məhz bu yürüslər Tiflis əmirliyini getdikcə bu qüvvənin mühasirəsinə salır, gələcək varlığına təhlükə yaradırı. İndiya kimi bölgədə dini eyni olsa da rəhbərləri və etnik kimlikləri fəqli olan bir neçə kiçil dövlətlə mübarizə aparmaq olardı, lakin, böyük dövlətlə mübarizə aparmaq Tiflis əmirliyi üçün çox çətin idi. Bütün bu çətinliklərə baxma-yaraq bölgədə yaşayan müsəlman əhalisi gürcülərə və xristianlara qarşı əzmlə mübarizə aparırı.

Gürcü mənbəsindən məməm olur ki, III Baqratın Kaxeti və Heretiya münasibətdə yardımçı siyaset və əldə etdiyi uğurlar Gəncə Şəddadilər dövlətini ciddi narahat edirdi⁶⁸⁹. Qonşu ərazilər iddiyalı olan Şəddadi I Fəzlun (985-1031) açıq şəkildə Baqrata qarşı çıxış edərək Kaxetiya və Hereti üzərinə yürüslər taşkil edir. III Baqrat yaqın ki, Fəz'luna qarşı tək başına uğur qazanacağına inanırmışdı. Buna görə də Aninin erməni Baqratun sülaləsinənən olan knyazı I Qaqika (989-1020) müraciət edərək onu Fəzlunun ərazisindən gəlməyi təklif edir. Onlar hər ikisi Dzorakertdə birləşirlər. Fəzlun meydana gəlmiş vəzifəyətə doğru dəyərləndirərək müdafiə taktikasını tətbiq edir və Şəmkirdə qoşunları ilə düşməni gözləyir. III Baqratın ordusundakı sərkərdələrin heç biri birləşmiş xristian ordularının Şəmkirə əla keçirəcək səviyyədə olmadığını dedi. Mənbənin məlumatına əsasən III Baqrat Fəzlunun tərəfindən edilən sülh təklifini qəbul etdi və geri qayıtdı⁶⁹⁰. Əgər qərəzli gürcü mənbəyi Şəmkirin mühasirəsinin sülhə başa çatdığını bildirirsə, obyektiv məlumatı ilə seçilən Münəccimbaşı bu döyişin Fəzlun parlaq qələbəsi ilə başa çatdığını, 10 min nəfərdən artıq gürcü döyişçilərinin qılıncdan keçimini, 10 min nəfərdən artıq gürcü döyişçilərinin qılıncdan keçimini, 10 min nəfərdən artıq gürcü döyişçilərinin qılıncdan keçimini,

⁶⁸⁶ Hacıəli Ş. Şimal-Qəribi Azərbaycan. – s. 136

⁶⁸⁷ Gürcüstan Tarixi (Eski Çağlardan 1212 Yılına Kadar) – Gürc. çev. M.Brosse – s. 241, s. 260

⁶⁸⁸ Gürcüstan Tarixi (Başlangıçtan 19.Yüzyıla Kadar) – s. 131; Sumbat Davitisdze. Baqratlıların tarixi və təhkiyəsi. Tərcümə: Dondua V. (rusca)

⁶⁸⁹ Hacıəli Ş. Şimal-Qəribi Azərbaycan. – s. 136

⁶⁹⁰ Letopisç Kartli. Per., введ. и примеч. Г.В. Цулая – s. 60; Gürcistan Tarixi (Eski Çağlardan 1212 Yılına Kadar) – Gürc. çev. M.Brosse – s. 261; Kartli Salnaması. Tərcümə Tsulaya Q. V. (rusca) http://dspace.nplg.gov.ge/bitstream/1234/3160/1/Letopis_kartli.pdf – s. 37

terdiyiini xəbər verir⁶⁹¹. Xristian qüvvələrinin Şəmkirə qədər gələmisi və aralarında hamrəylik təmin etmələri Tiflis əmirliyi üçün artıq ciddi təhlükə idi.

III Baqratdan sonra hakimiyyətə oğlu I Georgi (1014-1027) gəldi. Hakimiyyət illərinin bir çoxunu o Bizansla nəticəsiz döyüşlər aparmaga sərf etdi⁶⁹². Onun yürüşləri eyni zamanda biza XI əsrda gürçülərin yayıldığı bölgəni də açıq-aydın göstərir. Gürçülər əsasən Cənubi Qafqazın qərb ərazilərinə yayılmaqla, müasir Gürcüstan Respublikasının cənub torpaqlarında demək olar ki, olmamışlar. Məhz bu səbəbdən I Georgi zəif və fərqli dinə mənsub Şəddadi və Tiflis əmirliyi dövlətləri ilə savaşmaqdansa daha güclü və eyni dinə mənsub olduğu Bizansla savaşmayı göz öntüne almışdı. O hətta Bizansqa qarşı müsəlman feodalıllarla ittifaqda girmişdi⁶⁹³. Müasir Gürcüstanın cənub və cənub-şərq torpaqlarında onun heç bir sosial dayağı yox idi. 1014-1016-ci illərdə I Georgi bulqarlarla müharibə aparan Bizans imperatoru Vasilinin sıxıntılı vəziyyətindən istifadə edərək David kuperlatının ölümündən sonra Bizansla birləşdirilən Tao-Klarjet torpaqlarını ala keçirdir. Lakin, 1021 və 1023-cü illərdəki savaşlarda məğlub olab gürçülər Tao – Kola (Göle), Ərdəxan, Cavaxet torpaqlarını Bizansa tərk etmək məcburiyyətində qaldılar⁶⁹⁴. Bu da onların işgalçı qüvvələrini III Baqratın dövründə olduğu kimi qorbdan şərqiçəvirmələrinə səbəb oldu.

Bu dövrdə bölgədə baş verən əhəmiyyətli hadisələrdən biri də III Baqrat öldürdən sonra əsirlikdən qayıdan xorepiskop

Kvirikenin Kaxetiya və Heretini vahid dövlətdə birləşdirməsi olur. Birləşdirilmiş çarlığın paytaxtı Heretinin şəhəri Telavi olur. III Kvirikeye (1010-1037) bu hadisədən sonra xorepiskop titulundan imtiyaz edərək “ranların (albanların) və kaxların çarı” adlanırmışa başlanılır. Erməni manbələrində bu çarlıq “Albaniya çarlığı” adlandırılırdı. Bir sıra ərəb və erməni mənbələri isə (Samuel Anesi) buranı “Şəki çarlığı” adlandırırlar⁶⁹⁵. Onun hakimiyyəti dövründə aparılan inzibati istahatda eristavlardan birinin Rustavida yerləşdirilməsi Tiflis əmirliyinin getdikcə kiçilən qüvvə olmasına və xristian dövlətləri arasında necə mühasirəyə düşdüyünün dəliliidir. Bundan əlavə Kvirikeye hakimiyyətə gəldikdən sonra dövlətini yaştıraq üçün çarəni xristian dövlətlərlə ittifaqda götürdü ki, bu da həm öz dövlətinin, həm də Tiflis əmirliyinin gələcək taleyinə təhlükə yaradacaqdı.

Lakin, III Baqratın və oğlu I Georginin əlli Tiflisə qədər çatmadı. Əvvəlki bölmədə gördükümüz kimi Dumanisə qədər olan torpaqlar, Qarsətrafi torpaqlar, Taşır, Şörəyel, Şəmsəddil, Loru əmir Əli ibn Cəfərin dövründə (981-1011) erməni Baqratunilər tərəfindən işğal edilmiş, buranı erməni Baqratunilərin Kvirikeylər qolu idarə etməyə başlamışdı. Tiflis uğrunda mübarizənin başlanması isə IV Baqratın (1027-1072) hakimiyyət illəri ilə bağlıdır⁶⁹⁶. Məhz ondan sonra Tiflisə gürçülər iddia etməyə başlayır və qədim Azərbaycan torpağı Tiflis coxsaylı yadelli yürüşlərinə məruz qalmışa başlayır.

IV Baqrat hakimiyyətə gəldiyi zaman yaşça kiçik idi. O hələ üç yaşında ikən atası Georgi onu girov olaraq Bizansə vermək məcburiyyətində qalmışdı⁶⁹⁷. Onun əvəzinə dövlətə iri feodallar, xüsusilə eristav Liparit Baqvaşı və eristav İvane Abazasdze rəhbərlik edirdi. Gürcüstan Bizans öündə yeni bir məğlubiyyətə uğramış, Gürcü-Bizans görüşmələrində isə kral əvəzinə kralın

⁶⁹¹ Minorsky V. Studies in Caucasian History. Cambridge Oriental Series, No. 5. - 17

⁶⁹² Lordkipanidze M. D. История Грузии XI – нач. XIII вв. – с. 56

⁶⁹³ Gürcistan Tarixi (Başlangıçtan 19. Yüzyila kadar) – s. 132

⁶⁹⁴ Letopisъ Kartli. Пер., введ. и примеч. Г.В. Цулая – с. 63; Gürcistan

Tarihi (Eski Çağlarından 1212 Yılına Kadar) – Gürc. çev. M.Brosset

– s.270; Kartli Salması. Tərcümə Tsulaya Q. V. (rusca)

http://dspace.nplg.gov.ge/bitstream/1234/3160/1/Letopis_kartli.pdf – s. 37;

Gürcistan Tarixi (Başlangıçtan 19. Yüzyila kadar) – s. 132

⁶⁹⁵ Hacıalı Ş. Şimal-Qərbi Azərbaycan.. – s. 139

⁶⁹⁶ Lordkipanidze M. D. Tbilisi – s. 71

⁶⁹⁷ Gürcistan Tarixi (Eski Çağlarından 1212 Yılına Kadar) – Gürc. çev.

M.Brosset – s. 270

anası Mariam xristian gürçüləri təmsil etmişdi. Gürçü mənbələrinə görə Bizansdan vassal asılılığını gücləndirmək məqsədi ilə IV Baqratla Bizans imperatorunun qızı Yelena evləndirilmişdi⁶⁹⁸. Fahrettin Kirzioğlu bu qızın III Roman Arqirin qızı Yelena olduğunu qeyd edir⁶⁹⁹. M.Brosse qeyd edir ki, əslindən Baqratla evləndirilən imperatriça Makedoniya sülalasından Zoya Porfirogenitanın (1028-1050) birinci əri və taxt ortağı III Roman Arqirin (1028-1034) qardaşı Vasili Arqirin qızı Yelena olmuşdur⁷⁰⁰. Bu Sadəcə gürçü mənbələrindən Baqratın əhəmiyyəti işsirilmişdir. Bütün bunlar Bizansa kifayət etməmiş, 1032-ci ildə Baqratın ögey qardaşı Demetreni yanına çəkən Bizans Abxazeti-dəki Anakop qalasını da ələ keçirdə bilmışdı⁷⁰¹. Bütün bunlar IV Baqrat və gürçü əsilzadələrinə qərbə mübarizə aparmağın və gürçülər yaşayan ərazilərin birləşdirilməsinin mümkünsüzlüyü-nü göstərirdi. Buna görə də gürçülər özlərinə yad olan şərqə üz tutmağa başlıdalar.

Gürçü mənbəsinin verdiyi məlumatə əsasən IV Baqratın ilk hədəfi Şəddadilər olur. Möhtəşəm Fəzluna qarşı “ranların (albanların) və kaxların çar” möhtəşəm Kvirike (1010-1037), erməni Baqratunilərin Kvirike nümayəndəsi Tasir knyazı torpaqsız David (989-1048), Tiflis əmiri III Cəfər (təxm. 1011-1046) IV Baqratla qüvvələrini birləşdirirlər. Kvirikenin məsləhəti ilə onlar Eklese adlanan yerde Fəzluna qarşı toplanırlar. Onu məğlub edərək qaçmağa məcbur edirlər və zəngin xəzinə

⁶⁹⁸ Летопись Картли. Пер., введ. и примеч. Г.В. Цулава – с. 65-66; Gürcistan Tarihi (Eski Çağlardan 1212 Yılına Kadar) – Gürc. çev. M.Brosset – s.276; Kartli Salnaməsi. Tərcümə Tsulaya Q. V. (rusca) http://dspace.nplg.gov.ge/bitstream/1234/3160/1/Letopis_kartli.pdf – s. 41; Bagrationi Davidi. İstoriya Gruzii. Tekst izdal i snabdił vst' statelye i uka-zateliyami Rogava A.A. Tbilisi: Izd. «Mezniereba», 1971 – s. 106

⁶⁹⁹ Fahrettin M. Kirzioğlu. Yukarı-Kü və Çoruk Boylarında Kıpçaklar. Ankara: TTK Basimevi, 1992 – s.59

⁷⁰⁰ Gürcistan Tarihi (Eski Çağlardan 1212 Yılına Kadar) – Gürc. çev. M.Brosset – s. 275

⁷⁰¹ Gürcistan Tarihi (Başlangıçtan 19.Yüzyıla kadar) – s. 133

ala keçirdirlərlə⁷⁰². V.Minorski bu yürüşün tarixini 1030-cu il olaraq müəyyən etmişdir⁷⁰³.

Parlaq şəxsiyyət və istedadlı sörkərdə olan Fəzlunə ətrafin-dakı torpaqları nəzarət altına almaq məqsədi ilə tez-tez ətraf əra-zılərə yürüşlər təşkil edirdi. Bundan zərər çəkənlər arasında xris-tian Albaniyasının varisi Kvirike xüsusi yer tutradı. Fəzlun hətta 1029/1030-cu ilda xəzərlərə qarşı çıxdığı bir yürüşdə qalib gəlmiş, lakin, yürüşdən geri qayıdarkən arxayincılığı ucbatından ləng hərəkət etmiş və xəzərlərin əks-hücumuna cavab verme-yərək ciddi şəkilde itkilər vermişdi, 10 min əsgəri qılıncdan keçirilmişdi⁷⁰⁴. Xristian koalisiyasının hücumu da məhz belə bir dövra-xəzərlərin Şəddadilər qalib gəldiyi dövrə təsadüf edir. Xristianlar Şəddadilərin məhz bu məglubiyyyətdən faydalana-maq istəmişlər. Buna görə də gürçü mənbəsində verilən Fəzlunun məglubiyyyət məlumatı, bu ittifaqın Kvirikenin yönəldir-məsine qismən inanmaq olar.

Bu mənbədə diqqət çəkən məqam Tiflis əmiri Əbul Fəz III Cəfər ibn Əlinin Şəddadi hökməndə Fəzluna qarşı xristian blo-kunda yer almاسıdır. Mənbələrdə belə məlumat olmasa da çox güman ki, Fəzlun bu dövrdə Cəfər ibn Əli üzərinə də yürüşlər təşkil edir, onun şəhərini də öz torpaqlarına qatmaq istəyirdi. Müsəlman hökməndərə qarşı xristianlarla bir blokda birləşmək siyasəti III Cəfər ibn Əli üçün fiaskoyla natiqələnir. Belə ki, 1032-ci ildə - yəqin ki, Fəzluna mübarizədən sonra - eristavlar Liparit və İvane Abazasdze Tiflis əmirini Birtvis galası yaxınlığında, Muxtaqverdi adlanan ərazidə pusquya salaraq əsir tuturlar⁷⁰⁵. Mənəbə onun əsir alınma şəraitini haqqında geniş məlu-tular.⁷⁰⁵

⁷⁰² Летопись Картли. Пер., введ. и примеч. Г.В. Цулава – с. 66; Gürcistan Tarihi (Eski Çağlardan 1212 Yılına Kadar) – Gürc. çev. M.Brosset – s.277; Kartli Salnaməsi. Tərcümə Tsulaya Q. V. (rusca) http://dspace.nplg.gov.ge/bitstream/1234/3160/1/Letopis_kartli.pdf – s. 41

⁷⁰³ Minorski V. Tiflis / İslam Ansiklopedisi – s. 267

⁷⁰⁴ Ibn al-Əsir, Əl-Kamil fi-Tarix, 8-ci cild. Beyrut, 1987 – s. 194; Ibn Əl-Əsir. Əl-Kamil Fi-t-Tarix. Tərc. M. Əsfandizadə - s. 139

⁷⁰⁵ Летопись Картли. Пер., введ. и примеч. Г.В. Цулава – с. 66-57;

mat vermir. Bu çok gümən ki, müharibəsiz, sülh şəraitində, hansısa görüşdə xainəcə aldadılaraq əla keçirilmə şəraitində olmuşdur. Onun əla keçirilməsinə baxmayaraq Tiflis əla keçirilmir. IV Baqrat səbəbi tam bilinməsə də, gümən ki, Liparit artan qüvvəsinə qarşı qoymaq məqsadi ilə III Cəfər ibn Əlini sərbəst buraxır⁷⁰⁶. Lakin, gürçü qüvvələri əmirliyin ən ənəmlı qalalarından olan Birtvis qalasını əla keçirə bilirlər.

Birtvis qalası Tiflisi cənub qərbdən gələn təhlükələrdən qoruyan və buraya nəzarəti təşkil edən ən əhəmiyyətli qalalarndan idi. Bu qalanın kimə keçdiyi haqqında mənbə açıq məlumat vermir. Lakin, 1058-ci ildə Liparit IV Baqrat tərəfindən məğlub edilərkən qalanın onun əlində olduğu görülür⁷⁰⁷. Yəqin ki, 1032-ci ildə Liparit gördüyü "qəhrəmanlığın" münqabılında bu qalanı IV Baqratdan ala bilməşdi. Belə strateji əhəmiyyətli qalanın əmirlilik tərəfindən itirilməsi onun müdafiəsinə vurulan ən böyük zərbələrdən biri olur. Mənbədən bu da məlum olur ki, III Cəfər azad edildikdən sonra Liparitla əmir III Cəfər ibn Əli arasında ədəbatın əsası qoyulur⁷⁰⁸. Bu hadisələrdən sonra IV Baqrat İvanedan Kartlı eristavı titulunu alaraq Liparita verir. Burada yəqin ki, məqsəd Liparitini mərkəzi hakimiyyətə tabe etmək idi. Lakin, alınan qərardan Abazasdezelər ailisi razı qalmır və hətta Baqrata qarşı uğursuzluqla nöticələnən sui-qəsd də təşkil edirlər⁷⁰⁹.

1037/8-ci ildə Liparit Baqrata yenidən Tiflis üzərinə yürüş etməyi təklif edir. Tiflis üzərinə yenidən tok getməyən IV Baqrat bu dəfə Hereti/Kaxetiya ilə ittifaqə girir. Kürün sağından IV Baqrat, İslani tərəfdən isə ranların və kaxların yeni hökmədəni

Gürcistan Tarihi (Eski Çağlardan 1212 Yılına Kadar) – Gürc. çev. M.Brosset – s.278; Kartlı Salnaməsi. Tərcümə Tsulaya Q. V. (rusca) http://dspace.nplg.gov.ge/bitstream/1234/3160/1/Letopis_kartli.pdf – s. 41

⁷⁰⁶ Lordkipanidze M. D. İstoriya Gruzin XI – nach. XIII vv. – s. 58

⁷⁰⁷ Lordkipanidze M. D. Tbilisi – s. 72

⁷⁰⁸ Gürcistan Tarihi (Eski Çağlardan 1212 Yılına Kadar) – Gürc. çev. M.Brosset – s.278

⁷⁰⁹ Lordkipanidze M. D. Tbilisi – s. 72

Kvirikenin bacısı oğlu Qağık (1037-1058) gelir. Tiflis şəhəri mənbənin məlumatına əsasən iki il mühəsirədə qalır. Mühəsirə uzandıqca şəhərdə vəziyyət pisləşirdi. Mənbəyə görə Tiflis əhalisi ərəqə tapmaqdə o qədər çətinlik çəkirdi ki, bir litr (400 qram) eşşək atına əlli dirham (M.D.Lordkipanidzedə və M.Brossedə 500 dirham⁷¹⁰) pul ödəyirdilər. Mühəsirə uzandıqca şəhər əhalisi IV Baqrata taslim olmaq haqqında düşünməyə başlayırlar. Bu əzafədə Orbeti və Parsxisi qalaları da gürcülər tərəfindən işgal edilir. Cəfər ibn Əli mühəsirədən çıxmış və Şəddadi hökmədə II Ləşkərinin (1034-1049) yanına getmək üçün qayıqlar hazırlayırlar, ordusunu düzür. Bundan sonra gürçü mənbəsi carin məsləhətçilərindən bir neçəsinin Liparitdən xəbərsiz, çara əmirlər şəhəri tərk etməsinə icazə verməməsini, onunla sülh imzalanmasını təlqin edirlər⁷¹¹. IV Baqrat onların istədiyi kimi edir. Orbeti və Parsxisi qalalarını özündə saxlayan IV Baqrat Cəfəri yenidən əmir olaraq tanır. Bu hadisə Liparitin hiddətinə səbəb olur, Liparit də o vaxtdan Baqratın yanındakı etibarını itirir⁷¹².

Bəs IV Baqratın anidən şəhərin mühəsirəsini dayandırmasının və Cəfər ibn Əlini yenidən əmir kimi tanımاسının səbəbi nə idi? M. X. Şərifli Qətran Təbriziya istinad edərək qeyd edir ki, Şəddadi hökməndə II Ləşkəri. Tiflis əmiri ilə yaxın dost olmuşdur. IV Baqrat Ləşkərinin hücumundan qorxaraq mühəsirədən əl çəkmişdir⁷¹³. Ümumiyyətlə, Qətran Təbrizinin qəsidişlərində II

⁷¹⁰ Lordkipanidze M. D. Tbilisi – s. 73; Gürcistan Tarihi (Eski Çağlardan 1212 Yılına Kadar) – Gürc. çev. M.Brosset – s. 278

⁷¹¹ Letopis Kartli. Per., vəvd. və primеч. Г.В. Цулах – s. 66-67; Gürcistan Tarihi (Eski Çağlardan 1212 Yılına Kadar) – Gürc. çev. M.Brosset Gürcistan Tarihi (Eski Çağlardan 1212 Yılına Kadar) – Tərcümə Tsulaya Q. V. (rusca) – s. 278; Kartlı Salnaməsi. Tərcümə Tsulaya Q. V. (rusca) http://dspace.nplg.gov.ge/bitstream/1234/3160/1/Letopis_kartli.pdf – s. 41-42

⁷¹² Letopis Kartli. Per., vəvd. və primеч. Г.В. Цулах – s. 67; Gürcistan Tarihi (Eski Çağlardan 1212 Yılına Kadar) – Gürc. çev. M.Brosset – s. 279; Kartlı Salnaməsi. Tərcümə Tsulaya Q. V. (rusca) http://dspace.nplg.gov.ge/bitstream/1234/3160/1/Letopis_kartli.pdf – s. 42

⁷¹³ Şərifli M. X. IX əsirin ikinci yarısında-XI əsirlərdə Azərbaycan feodal dövlətləri. Bakı, 1978 – s. 203

Ləşkərinin gürcülərə və ermənilərə qarşı erməni və gürcü mənbələrində öz əksini tapmayan döyüsləri haqqında məlumatlar vardır. Gürcü və erməni tarixlərdə bu hadisənin təsvir edilməməsinin səbəbləri də tamamilə aydındır. Bir qayda olaraq orta əsr gürcü və erməni tarix yazarları öz feodallarının məğlubiyyəti haqqında məlumat verməkdə ehtiyatlı davranmışlar. Burada da Qətran Təbrizinin göstərdiyi kimi, görünür qoşun başçısı əsir düşdürüvə məğlubiyyətə uğradığı üçün orta əsr xristian salnaməciliyi bu hadisəni yazmaqdan imtina etmişlər⁷¹⁴.

Qətran Təbrizi "Arrənşah" adlandırdığı II Ləşkərinin qələbəsi ilə başa çatan bu döyüsləri bədii boyalarla təsvir etmiş, ləzgilərin və şirvanlıların da bu vuruşmalarda Şəddadilərlə əks cəbhədə çıxış etdiyini göstərmüşdür⁷¹⁵. Görəsən şirvanlılar və ləzgilər demək istərkən o, kaxları və herləri mi nəzərdə tuturdu? Çünkü, heç bir mənəbə də Şirvanşahlar dövlətinin bu dövrə Şəddadilərə qarşı xristian qüvvələrlə bir yerdə Şəddadilərə qarşı çıxışı qeyd edilməmişdir. II Ləşkərinin digər mənbələrdə qeyd edilməyən gürcülər üzərindəki qələbələri ondan bir qüvvə olaraq qorxulmasına səbəb ola bilərdi.

Gürcü mənbələrində öz əksini tapmayan, amma II Ləşkərinin Tiflis hakimi əmir Cəfər ilə ittifaqda olduğu zaman gürcü çarı Baqratla müharibə etməsi haqqında Qətranın əmir Cəfərə ihaftı etdiyi qəsidi də məlumat verilir. Bu qəsidi də göstərilir ki, Ləşkəri "qiyamətə qədər ondan üz çevirməz", "onun xidmətindən ötrü Arran padşahı dava üçün öz qoşunlarını hazırlayaraq yola saldı". Qətranın verdiyi məlumatə əsasən bu savaş azər ayında başladı və bunun nəticəsində "onların qoşununu darmadağın edib, bütün torpaqlarını tamamilə alt-üst etdilər"⁷¹⁶.

İbn əl-Əsir isə belə qeyd edir: "1037/8-ci ildə Abxzad padşahı Tiflis şəhərini mühəsirə etdi. Tiflis əhalisi onlara qarşı müqavimət göstərdi. Onlar da şəhər əhalisinin azuqəsi qurtarana ki-

mi, Tiflisi mühəsirə edib sıxışdırıldı. Şəhər əhalisi Azərbaycana adam göndərib müsəlmanları köməyə çağırıldı, onlardan atzaq və pul yardımçı istədi. Bu arada quzzular (oğuzlar) Azərbaycana gəlmışdılər. Abxzad quzzaların yaxınlaşdığını və ermənilərə nəzər etmiş olduğunu eşitdikdə, onların qorxusundan çox süratlı Tiflisdən çəkildilər"⁷¹⁷. Ibn əl-Əsirin bu məlumatı həqiqətə uyğun görünür. Belə ki, IV Baqrat istiqamətləri Bizans dövləri olan oğuzların yürüş marşrutlarını dəyişdirməsini qətiyyən istəməzdilər. Əksinə o, gələcəkdə bu yürüşdən Bizansın zəif çıxmاسını, oğuzlarla xoş münasibət quraraq Bizans əlində olan gürcü torpaqlarını geri almayı istəyərdi. Belə olan halda müsəlmanlarla problem yaşamaq lazımdı.

M.X.Şərifli qeyd edir ki, hər iki müəllif Qətran Təbrizi və Ibn əl-Əsirin göstərdiyi amilləri qəbul etmək olar, cünti, buna biri digərini inkar etmir, əksinə tamamlayırlar. Bundan başqa Qətranın hadisələrlə müasir və daha yaxşı tanış olduğu nəzərə alınmalıdır. Qətran Təbrizinin şerlərindən məlum olur ki, II Ləşkəri gürcü çarı ilə iki dəfə müharibə etmiş və hər iki müharibədə qalib gəlmışdır⁷¹⁸. Bu nüansi nəzərə alsaq IV Baqratın məhz II Ləşkəridən qorxaraq Tiflisin mühəsirəsindən əl çəkdiyini qəbul etmək olar.

II Ləşkəri haqqında Münəccimbaşında da belə bir məlumat var ki, onun əmirlik illəri çox çatın dövrlər idi və oğuzların və digər düşmənlərin hücumlarına görə rahatlıq və sülh yox idi. Öz sarayını bir qaladan digərinə köçürmək məcburiyyətində qalırıdı⁷¹⁹. Deməli, Qətran Təbrizi müəyyən qələbələri həddindən artıq şisirdib.

⁷¹⁷ Ibn əl-Əsir, Əl-Kamil fi-t Tarix, 8-ci cild. Beyrut, 1987 - s. 226; Ibn əl-Əsir. Əl-Kamil Fi-t-Tarix. Tərc. M. Əfəndizadə - s. 140; Sümər F. Oğuzlar Bakı: "Yazıcı" nəşriyyatı, 1992 - s. 99

⁷¹⁸ Şərifli M. X. IX əsrin ikinci yarısı-XI əsrlərde Azərbaycan feodal dövlətləri. Bakı, 1978 - s. 207

⁷¹⁹ Minorsky V. Studies in Caucasian History. Cambridge Oriental Series, No.6 - s. 18

⁷¹⁴ Yenə orada - s. 206

⁷¹⁵ Yenə orada - s. 205

⁷¹⁶ Yenə orada - s. 206

Şirinbey Hacılı işa IV Baqratın Tiflisə hücum edəndən sonra şərqi - Şəki məlikliyinə doğru yürüş etməsini gürctü və abxzaların oğuzlardan qorxmaması ilə əlaqələndirir. O, IV Baqratın Tiflisin mühasirəsindən vaz keçməsinə əsas səbəb kimi Kldekar eristavı Liparitla Şəki çarı Qağıkin işə müdaxilə etməsini göstərir. Tiflisə qədər gələn Qağıkin əsas məqsədi Tiflisin tamailə Baqratın əlinə keçməsini əngəlləmək, on azından ısanı düzənləyi daxil olmaqla sol sahil Tiflisi əla keçirmək və IV Baqratın Tiflis ələ keçirərk böyük qüdrət sahibi o masını əngəlləmək idi. Tiflisin mühasirəsindən sonra IV Baqratın Şəkiyə yürüşü də bunu bir daha sübut edir. Bu məlumatı Q.Q.Mktutyanın da təsdiqləyir. Belə ki, ona görə Liparitla Qağık arasında Tiflisi öz aralarında bölgündürmək haqqında gizli sövdələşmə də olmuşdu⁷²⁰. IV Baqrat başa düşür ki, Tiflisə təm sahib olmaqdən ötrü o, əvvəlcə başlıca rəqiblərinə zərərsizləşdirməlidir. Qağıkin qüvvələrinin bir hissəsi ni öz yanına çəkərək onu zəiflədən IV Baqrat 1040-ci ildə Kaxetiya üzərinə yürüşə başladı və Mixail və Qavril dağı yaxınlığında kaxlarla döyüşa girdi. IV Baqrat bi-çox Kaxetiya əsilzadələrini bu döyüşdə əsir aldı. Bundan sonra çar Tianetiye daxil oldu və Möhtəşəm Kvirişenin tikdiriyi əzəməti bina olan Bodoci sarayını yandıraraq vandallıq nümunəsi sərgilədi. Əsir alınmış eristavlar öz qalalarını IV Baqrata təhvıl versələr də abxzalar Kaxetiyyaya girmədi. Çünkü, Liparit öz satqın əməllərini bürüza verməyə başlamışdır⁷²¹.

1046-ci ildə Cəfər ibn Əli vəfat edir. Cəfərin oğulları Mənsur və Əbulhica hakimiyət uğrunda mübarizə etməyə başlayırlar. Daha doğrusu Cəfərin kiçik oğlu Əbulhica əmir taxtına qeyri-qanuni göz dikir. Çünkü, əmirliyin qanunlarına əsasən hakimiyət atadan əvvəlcədən varis təyin edilən oğula keçirdi. İki

⁷²⁰ Hacılı Ş. Şimal-Qəribi Azərbaycan.. – s. 146

⁷²¹ Легопись Картли. Пер., введ. и примеч. Г.В. Цулая – с. 67; Gürcistan Tarihi (Eski Çaqlardan 1212 Yılına Kadar) – Gürc. çev. M.Brosset – s. 279; Kartli Salnaməsi. Tərcümə Tsulaya Q. V. (rusca) http://dspace.nplg.gov.ge/bitstream/1234/3160/1/Letopis_kartli.pdf – s. 42

qardaş arasında mübarizənin ən böyük isbatı həm Əbulhica ibn III Cəfərin həm də II Mənsur ibn III Cəfər adından zərb olunan sikkələrin mövcudluğudur⁷²² (Şək. 2.8). Ailə daxili bu münasibətlər şəhər əhalisinin səbər kasasını daşıırırdı. Şəhərdə hakimiyət şəhər ağısaqqalları şurasının əlinə keçdi. Sülalə daxili münaqışa şəraitində şəhər əhalisi başa düşürdü ki, IV Baqrat vəziyyəti öz xeyrinə dəyərləndirəcək və şəhər hücum edəcək. Sonuncu mühasirədə çox zəifləyən və tamamilə xristian qüvvələrinin mühasirəsinə düşən şəhər əhalisi belə şəraitdə müdafiəsinin münkünsüzlüyünü və monasızlığını görür, şəhərdə dağıtıllara və iqtisadi həyatın məhv olmasına yol vermək istəmirdilər. Əmir Cəfərin ölümündən az sonra II Ləşkəri onun qızı ilə evlənmişdi⁷²³. Gəncə bu vaxt səlcuq türklərinin mühasirəsində idil və II Ləşkəri (1034-1049) şəhəri əldə saxlamaqdan ötrü inadla səlcuq türklərinin qarşı mütəqavimət göstərirdi⁷²⁴. Məhz bu sababda amirlərlə qohumluq əlaqələri olmasına baxınayaraq daxili münaqışılara və şəhərdəki vəziyyətə Tiflisi ən yaxın dövlət olan Şəddadilər müdaxilə edə bilmirlər. Bu da Tiflisi xarici müdaxilələr qarşısında təcili həll yolu tapmağa məcbur edirdi. Güman ki, Tiflis əhalisi 1045-ci ildə Ani şəhərində sözü keçən ağısaqqalların şəhəri dinc şəkildə IV Baqrata təslim etdiyindən xəbərdar idilər. Sənətkarlıq və ticarət həyatının sabitliyi üçün şəhərlər öz aralarından seçidkləri nümayəndə heyatını IV Baqratın yanna göndərirlər. M.D.Lordkipanidzenin bu ağısaqqallar heyatının tərkibində gürçük nümayəndələrinin və kilsə başçılarının olmasına qeyd etməsi

⁷²² İraklı Paghava, Severiane Turkia. A Unique Coin of Abu al-Hay'a, Jafarid Emir of Tiflis // The Numismatic Chronicle. Vol.172. London: The Royal Numismatic Society, 2012 – s. 205 – 212; İraklı Pagava. Mansur II Jafaridian samoneto emisia Maliqshahis saxelit – Tbilisis da Kvemo Kartli Baqratovanta da did Selçukta Tsoris // Saistoris Krebuli. Tomi 5. Tbilisi: Mxedar, 2015 – s. 9-61 (gürçük dilində)

⁷²³ Azərbaycan tarixi: 7 cildda. II cild (III-XIII əsrin I rübü). Bakı: Elm, 1998 – s. 344

⁷²⁴ Гусейн-заде Р.А. Кавказ и Сельджуки. Баку, 2010 – s. 66-67; Гусейн-заде Р.А. Сельджукская эпоха истории Кавказа. Москва, 2012 – s. 71

isə⁷²⁵ inandırıcı deyil. Əgər şəhərdə Baqrata taşım olmaq istəyən kilsə rəhbərləri və gürəç qılıvələri olsayıdı şəhər öncəki yürüsdə rahatlıqla IV Baqrat tərəfindən əla keçirila bilərdi. İşğalçı IV Baqrat bu vaxt Abxaziyada Qara dənizin sahilində bizanslıların əla keçirdiyi Anakopiyanın mühəsirəsi ilə məşgul idi. Məhz b-əla bir vəziyyətdə Baqrat Tiflisin Anakopiyadan daha əhəmiyyətli olduğuna qarar verdi. Baqrat şəhərə yaxınlaşan kimi Tiflisdən yeni nümayəndə heyəti Baqratin yanına galdi⁷²⁶. M.D.Lordkipanidze inandırıcı olmayan bir mülahizə yürüdərək bu heyətin faaliyyətini şəhərin Baqratin əlinə tez keçməsi üçün müraciət etdiklərini söyləyir⁷²⁷. İki il ərzində Baqrata inadla mütəqavimət göstərən və eşşək atına 50 və ya 500 dirhəm və mərkəz məcburiyyətdə qalan şəhər aləhisiinin tələsmisi yalnız məntiqsizlik ola bilərdi. Bunun səbəbi yuxarıda qeyd edildiyi kimi şəhərin dağlıqlardan qorunmasına əmin olmaqdan, İsləm dininin varlığını qorumaqdan və şəhərdə ictimai və ticarət həyatını tənzimləməkdən ötrü müvəqqəti atılan addım idi. Əsas səbəblərdən biri hakimiyyət uğrunda mübarizə aparan III Cəfərin Əvladlarından birinin IV Baqrata hakimiyyəti əla keçirmək üçün müraciət etməsi ola bilərdi.

IV Baqrat şəhərə daxil oduqdan sonra şəhər əhalisi ona şəhərin açarlarını, əmir sarayını, çoxlu miqdarda pul taqdim etdilər. IV Baqrat şəhər qalası Darçelini, Skalkini və Tabor bürclərini tutur və orada qarnizonlarını yerləşdirir. İslanida - şəhərin sol sahilində yaşayanlar isə körpürü dağıdaraq Baqrata təslim olmadılar⁷²⁸. Bunlar yəqin ki, şəhər ağsaqqallarının fikri ilə razı-

⁷²⁵ Лоркипанидзе М. Д. Тбилиси - с. 75 - 76.

⁷²⁶ Летопись Картили. Пер., введ. и примеч. Г. В. Цулаа – с. 68; *Gürçistan Tarihi (Eski Çağlardan 1212 Yılına Kadar)* – Gürç. çev. M. Brosset – с. 280; Kartili Salnameası. *Tatlıluna* Tsulaya Q. V. (rusca) http://dspace.nplg.gov.ge/bitstream/1234/3160/1/Letopisi_kartili.pdf – с. 4.

Лордкипанидзе М. Д. Тбилиси – с. 75

⁷⁷ Летопись Карти. Пер., введ. и примеч. Г.В. Цуляя – с. 68; Gürcistan Tarihi (Eski Çağlıardan 1212 Yılına Kadar) Gürc. çev. M.Brosset – с. 281; Kartli Salnaması. Tarefûm Tsulaya Q. V. (rusca) http://dspace.nplig.gov.ge/bitstream/1234/3160/1/L_etonis_kartli.pdf – с. 42.

laşmayan şəhər idarəcili və ya IV Baqrata müttəfiq olmaya III Cəfarin digər oğlu idi. Baqrat onlara qarşı mançınıqlardan istifadə etməyə başladı.⁷²⁹ Belə olan halda İsanı düzündə Şəki çarı Qağık peydə olur. Gürcü mənbəsinə görə Baqrat İsanı düzü-na girərkən Qağık və kaxlılar onunla sülh bağlayar və öz itaatlarını bildirirlər.⁷³⁰ Lakin, inandırıcı deyil ki, Qağık o boyda uzaq-lıqda yolu qoşunla birlikdə müharibəsiz Baqrat itaat etməkdən ötrü gəlibmiş. Güman ki, gürcü mənbəsinin məqsədi Qağıkin uğuruna kölgə salmaq olmuşdur. Əslində isə Qağık istadyına nail olmuş, Baqrat solsahil Tiflisə olan iddialardan əl çəkmmişdir. Bu hadisədən bir neçə ay sonra Qağıkin göndərdiyi qoşunların eristav Liparitan başçılığı altında IV Baqratda ciddi zərbələr vurmaşı da Qağıkin IV Baqratdan hər hansı asılılığının olmadığını göstərir.⁷³¹ Yəqin ki, sol sahil Tiflisin mühəsirősündən Baqratı çəkindirən sabəblərdən biri sağ sahil Tiflis əhalisinin şəhəri da-ğıtmamış iştəyi və tələbi da ola bilərdi.

Güman ki, hakimiyəti təkbaşına əla keçirmək üçün Baqrata müraciət edən Əbulhice id. Çünkü, II Mənsurun sikkəsindən fərqli olaraq onun sikkasında yalnız öz adı zərb edilmişdir.⁷³² Güman ki, bu sikkə məhz 1046-1065-ci illər arasında - Alp Arslanın Qafqaza yürüşünlə qədər zərb edilib. II Mənsurun məlum olan sikkasında isə Səlcuq sultani Məlikşahın adı da zərb edilib.⁷³³ Bu II Mənsurun salcuqmeylli siyaset aparmasının isbatıdır. Güman ki, IV Baqrat Tiflis taxunda məhz Əbulhicanı, müsəlman hökmədarlar isə II Mənsuru görmək istəyirdi.

⁷²⁹ Minorski V. Tiflis / Islam Ansiklopedisi – s. 267

⁷³⁰ Minorski V., *Histoire de l'Asie Mineure et de la Perse sous les Séleucides et les Parthes* (Gürcistan Tarihi (Eski Çağlurdan 1212 Yılına Kadar) – Gürc. çev. M. Brossat – s. 281.

⁷³¹ Hacılı Ş. Şimal-Qarbi Azərbaycan... - s. 148-149
⁷³² İraklı Paghava, Sevieriane Turkiə. A Unique Coin of Abu al-Hayya, Jafaridən
Emir of Tiflis // The Numismatic Chronicle, Vol.172. London: The Royal
Numismatic Society, 2012 - s. 206

⁷³³ Iraklı Pağava. Mansur II Jafarianis sarmeneto emisia Maliqshahis saxelti – Tbilisisa da Kvemo Kartli Bagratovanta da did Selçukta Tsoris // Saistoris Krebuli. Tomi 5. Tbilisi: Mxedar, 2015 – s. 30-31 (gürçilində)

IV Baqrat heç sağ sahil Tiflisi də uzun müddət əlində saxlaya bilmir. Liparit yenidən aktivləşməsi onu Tiflisin idarəesini şəhər ağsaqqalları şurasına və ya əmirə həvələ edib buranı tərk etməsinə səbəb olur. Liparit iki il ərzində (1046-1048) Baqrata qarşı bir sira uğurlar qazanır. Onun qüvvələrinin əsasını müttəfiqi bizanslılar yanaşı ermənilər və kaxlar – gürcülərdən narazı olan qüvvələr təşkil edirdi⁷³⁴. Bu vaxt Tiflis hər hansı bir hücum gözəlmədiyi üçün himayəyə görə heç kimə müraciət etmir. Cənki, əsas iki işgalçi Liparit və Baqratin başı bir-birləri ilə mübarizəyə qarışmışdı. Lakin, 1048-ci ildə Bizansla Səlcuqlular arasında baş vermiş Pasinlər (Basiani – Kaputru və ya Ordro da adlandırılmış) döyüşündə Bizans tərəfində vuruşan Liparit türklerin sərkərdəsi İbrahim Yinal (Yanal) tərəfindən əsir alındı və Xorasana sürgün edildi⁷³⁵. Bunu fürsət bilən IV Baqrat nüfuzunun zəiflədiyi ərazilərdə hakimiyyətini bərpa etməyə başladı. V. Minorski bildirir ki, Şəddadi Əbul Əsvar Şavurun (1049-1067) hakimiyyətinin ilk illərində çox güman ki, o Tiflisə çox qısa məsafəyə qədər olan bütün qalaları ələ keçiribmiş. Buna səbəb isə Bizans imperiyası üzərinə Səlcuqlu yürüşləri idi. Lakin, Bizans imperatoru IX Konstantin Monomaxin (1042-1055) generali və goləcək Bizans imperatoru III Nikifor Botaniatin (1078-1081) Azərbaycana hücumu Əbul Əsvar Şavurun bu istiqamətdə qarşısını kəsir⁷³⁶.

Bələ ki, Pasinlər döyüşünü səlcuqlular üçün qəti və həll edici bir qələbə kimi xarakterizə etmək olmazdı. Bu döyüş daha çox buralarda möhkəmlənmə məqsədi deyil, öz varlığından başqa-

⁷³⁴ Летопись Картли Пер., введ. и примеч. Г.В. Цулая – с. 68; Gürcistan Tarihi (Eski Çağlardan 1212 Yılına Kadar) – Gürc. çev. M.Brosset – s. 281-282; Kartli Salnaması. Tərcümə Tsulaya Q. V. (rusca) http://dspace.nplg.gov.ge/bitstream/1234/3160/1/Letopis_kartli.pdf – s. 44

⁷³⁵ İbn əl-Əsir, Əl-Kamil Fi-t Tarix, 8-ci cild. Beyrut, 1987 – s. 283; İbn əl-Əsir. Əl-Kamil Fi-t Tarix, Tərc. M. Əfəndizadə – s. 141; Gürcistan Tarihi (Eski Çağlardan 1212 Yılına Kadar) – Gürc. çev. M.Brosset – s. 283; Всеобщая История Вардана Великого. Пер. Н.Эмин. Москва, 1861 – с. 124-125

⁷³⁶ Minorsky V. Studies in Caucasian History. Cambridge Oriental Series, No.6 – s. 131

larına söz etdirmə məqsədi daşıyırırdı. Bələ ki, türklər geri çəkildikcə Bizans qoşunları da Baqratla bir yerdə onları təqib edirdi. Kartlı səhnəməsi bu haqda bələ deyir: "Türklər Gəncə torpağında idilər və Gəncə süquta yaxın idi. Yunanistanın (Bizans) çari öz yərini böyük bir qoşunla lixtur göndərdi, Baqrat öz ordusunu cəğirdilər və və onunla birlikdə hərəkət etdi. Türkrlər vuruşular, Gəncə qapılarna çatdilar (TÜRKLƏR GERİ ÇƏKİLDİRLƏR) və (yunanlar və gürcüler) Gəncə torpağıni xilas etdilər və şühhə geri qayıtdılar"⁷³⁷. Q.V.Tsulaya bu mənbədə lixtur deyilərkən rektorun-baş komandanının nəzərdə tutulduğunu və bu rəhbərin Nikifor olduğunu qeyd edir⁷³⁸. M.Brossedə bu hadisənin baş verdiyi tarixi də, hadisənin özünü də şübhə altına alır⁷³⁹. V.Minorski bu dövrda Şavurun hələ Dəbilda, Ləşkərinin isə Gəncədə etibarsız şəkildə hökmədar ola bilməcəyini də istisna etmır (səlcuqlulara münasibətdə)⁷⁴⁰.

1048-ci ildə Tiflisdəki əmir qardaşlarından biri (yəqin ki, Əbulhica) şəhəri yenidən Baqrata təqdim etdi. Baqrat bu dəfə də şəhərdə möhkəmlənə bilmir⁷⁴¹. Açıqların Baqrata təqdim ediləcəsinin səbəbi Tiflis əmirliyinin ən yaxın müttəfiqlərindən biri olan Şəddadilərin tamamilə zaifləməsi ilə də izah edilə bilər. Bələ ki, Şəddadı II Ləşkəridən sonra hakimiyyətə Ənuşirəvan ibn Ləşkəri (1049-cəmi 2 ay) gəlir. Onun dövründə hakimiyyət tamamilə hacib Əbu Mənsurun əlində cəmləşmişdi. Bu hacib dövlətinin zaifliliyi görərək sərkərdələrlə və qala müdafiəçiləri ilə razılış Ənuşirəvana müraciət edirlər ki, Tatian (Dadian), Mujkank (və ya Muxkank) və əl-Bəyda (Ağcaqala) qalalarını Şəkiyə, Kirmstan (və ya Kirstan) qalasını didolara (müsəlman

⁷³⁷ Летопись Картли. Пер., введ. и примеч. Г.В. Цулая – с. 70; Gürcistan Tarihi (Eski Çağlardan 1212 Yılına Kadar) – Gürc. çev. M.Brosset – s. 284

⁷³⁸ Летопись Картли. Пер., введ. и примеч. Г.В. Цулая – с. 97

⁷³⁹ Gürcistan Tarihi (Eski Çağlardan 1212 Yılına Kadar) – Gürc. çev. M.Brosset – s. 284

⁷⁴⁰ Minorsky V. Studies in Caucasian History. Cambridge Oriental Series, No.6 – s. 61

⁷⁴¹ Lordkipanidze M. D. Tbilisi – s. 77; Gürcistan Tarihi (Eski Çağlardan 1212 Yılına Kadar) – Gürc. çev. M.Brosset – s. 284

olmayan Qafqaz xalqlarına), Girdiman qalasını Abxazlara (burada Baqrata), əl-Rustaçı (Rustavi) Rüma vermək lazımdır ki, Ar-rani idarə edə bilsinlər. Lakin, buna razı olmayan rəislər dəbbəgələrin (dəri aşılıyanların) rəisi Heysəm ibn Maymun əl-Baïsəl Şəmkir yaxınlığında ordu qərargahında görüşürlər və Ənüşirəvanı hakimiyyətdən əzaqlaşdıraraq yerina Əbul Əsvər Şavuru (1049-1067) gətirirlər⁷⁴².

1051-ci ildə Liparit əsirlikdən xilas oldu və IV Baqrat Tiflisi təcili tərk etmək məcburiyyətində qaldı⁷⁴³. Bu dəfə Bizans qüvvələri ilə möhkəmlənən sərkərdə Liparita müqavimət göstərmək Baqratın həddində deyildi. Buna görə də Baqrat Bizansa üç illik sefərə çıxır (1054-1057) və Bizans sarayında saxlanılır⁷⁴⁴. Baqratın Bizansdan geri qayıtmə səbəbləri güman ki, Bizans daxilində saray-hakimiyyət problemləri, Makedoniya sülalesi, xələfləri və onların müttəfiqlərinin hakimiyyətdən salınması, İsaak Komninin (1057-1059) hərbi çevirilişlə bunu həyata keçirməsi, Bizansda siyasi vəziyyətin dəyişməsi olur.

Bu vaxt Liparit Baqratın xanımı və sərkərdələrinə Baqratın oğlu Georginin çar olması şətti ilə rühəribəni bitirməyə razı sala bildi və faktiki olaraq ölkədə hakimiyyəti ələ aldı. Gürcü mənbəsi Yuxarı torpaqlarda səlcuqlular və Bizans tərəfindən servilən Liparitin, Lixidən aşağıda isə Baqratın hökm sürdüyüünü qeyd edir⁷⁴⁵. Lakin, 1058-ci ildə Liparitin hakimiyyətdən nara-

⁷⁴² Minorsky V. Studies in Caucasian History – s. 18-19

⁷⁴³ Gürcistan Tarihi (Eski Çağlardan 1212 Yılına Kadar) – Gürc. çev. M.Brosset – s. 284; Lordkipanidze M. D. Tbilisi – s. 77

⁷⁴⁴ Летопись Картли. Пер., введ. и примеч. Г.В. Цулая – с. 69-71; Gürcistan Tarihi (Eski Çağlardan 1212 Yılına Kadar) – Gürc. çev. M.Brosset – s. 284; Всеобщая История Вардана Великого. Пер. Н.Эмин. Москва: Тип. Лазаревского Института восточных языков, 1861 – с. 125; Hacıəli Ş. Şimal-Qəribi Azərbaycan.. – s. 149

⁷⁴⁵ Летопись Картли. Пер., введ. и примеч. Г.В. Цулая – с. 69; Gürcistan Tarihi (Eski Çağlardan 1212 Yılına Kadar) – Gürc. çev. M.Brosset – s. 285; Kartli Səhnəması. Tərcümə Tsulaya Q. V. (rusca) http://dspace.nplg.gov.ge/bitstream/1234/3160/1/Letopis_kartli.pdf – s. 44

zi olan kalmaklı Sula və mesxlər Lipariti və oğlu İvaneni əsir tuturlar. Liparitin digər oğlu Niania bizanslıların yanına qaçır⁷⁴⁶. IV Baqrat öz hakimiyyətini möhkəmləndirməyə nail olur. Məhz bu hadisədən sonra Tiflis əhalisi Baqratın rəqiblər qaldığını görür və bu dövrda daxili vəziyyəti sabitləşən Şəddadilər 1062-ci ildə şəhərdə hakimiyyəti əla keçirməkdən ötrü və şəhəri ərzaq, canlı qüvvə və silahlı təmin etməsi üçün müraciət edirlər. Onlarla rın canlı qüvvə və silah təklifi IV Baqratın gözənlənilən hücumuna qarşı layiqli cavab vermə istəyi ilə bağlı idi. Onlar müraciət edərkən səbəb kimi Mənsəv və Əbulhicanın arasındaki daxili çəkişməni de göstərirler⁷⁴⁷. Şəddadi hökmətlər Əbul Əsvər Şavur (1049-1067) bu təklifi qəbul etməyə çox yaxın idi. Lakin, Şavurun vəziri Bəxtiyar ibn Salman Şavura Tiflis ağsaqqalları ilə razılışmamışı məsləhət görüdü. Belə ki, bu IV Baqratla həm yeni münaqişələrə səbəb olı bilərdi. Eyni zamanda Bəxtiyar ibn Salman qeyd edir ki, bu Şavura heç bir xeyir götirmədən insan və mülk itkişinə səbəb olacaq⁷⁴⁸. Şavur bu məsləhətdən sonra şəhər açarlarını ağsaqqallara geri qaytarır. Belə olan halda Tiflis ağsaqqalları Şəki maliki Qaqikin oğlu I Axsartana (1058-1084) müraciət edirlər. Axsartan əvvələc bu təklifi qəbul edir, tiflislilərə hədiyyələr verir və onları yola salır. Daha sonra Axsartan isə qala açarlarını çoxlu miqdarda pula Bizans (Rum) hökmərinə satır. Qeyd edək ki, həmin dövrda Bizans imperatoru Konstantin X Duka (1059-1067) olmuşdur. “Rum hökmərləri isə dərhal buraya öz qarnizonunu göndərir və onları insan, silah, azuqə ilə təmin edir. Onları dağda yolları genişləndirməyi tapşırır ki, İslam ölkələrinə Tiflis üzərində inancsızların keçmələri, hücum etmələri asanlaşın”⁷⁴⁹. Elə həmin il alanlar Dəryalı keçidini aşaraq Şəddadilər dövlətinə - Gəncə üzərinə yürüş edir.

⁷⁴⁶ Gürcistan Tarihi (Eski Çağlardan 1212 Yılına Kadar) – Gürc. çev. M.Brosset – s. 285

⁷⁴⁷ Minorsky V. Studies in Caucasian History – s. 20

⁷⁴⁸ Yenə orada

⁷⁴⁹ Yenə orada

Na Şavur, nə də Axsartan Tiflis qalasına sahib olmaq iqtidarında olmasa da Şəddadi əmiri Əbul Əsvar Şavurdan fərqli olaraq, I Axsartan yaranmış əlverişli şəraitdə öz ölkəsi üçün mümkün olan optimal variantda istifadə edə bilmışdı⁷⁵⁰. M.D.Lordkipanidzenin qeydində görə 1062-ci ildə Tiflis şəhərini Axsartandan məhz IV Baqrat satın almış, şəhərə göndərdiyi münyayəndəşinən harbi qüvvə, silah və əzəza təmin etmişdi⁷⁵¹. M.D.Lordkipanidzenin bu iddiası çox inandırıcı gəlmir. Münəccimbaşında Tiflis şəhərinin Axsartan tərəfindən Rum-Bizans hökmədarına satılmışla bağlı söylədiyi bu iddia çox yaxın ki, münyayən dərəcədə IV Baqratın bu dövrə Bizansdan asılı olduğunu göstərirmiş.

Şavurun veziri Baxtiyar ibn Salmanın narahatlılığını bəlkə də münyayən mənada başa düşmək olardı. Amma, qalanın Rum-Bizansa satılmış丢了 Göründüyü kimi yaxşı nəticələnmədi. Münəccimbaşının məlumatına görə 1062-ci ildəki bu yürüşdə Arranda çoxlu insan öldürilmiş, 20 min nəfər usaq, qadın və kişi əsir ələ keçirilmişdi. Şavur bundan sonra 1063-cü ildə məcbur olub Gəncənin şəhər qirağında möhkəm qala divarları tikdirmişdi⁷⁵². Balıq də Tiflis Bizans qarnizonu girməsəydi, Şəhərdə idarəni Əbul Əsvar Şavur əla alsayıdı, Arranda-Şəddadilər dövlətində vəziiyyət tamamilə fərqli ola bilərdi, itkişər bu qədər çox olmadı, alanların qabağı Tiflisdə kəsili bilərdi. V.Minorski IV Baqratın bu yürüşünün müvəffəqiyyətsiz olması haqqında məlumat vermişdir⁷⁵³. Cünki, bu yürüşdən sonra Münəccimbaşında Şavurun Şirvanşahlar üzərinə çox uğurlu bir yürüş etdiyi, Şirvanın bir sıra qalalarını tutması və Şirvanşahın bu yürüş qarşısında heç nə edə bilməməsi haqqında məlumat var⁷⁵⁴. Ancaq, bu güman ki, dəha çox Şirvanın zəifliyindən irəli gələn bir vəziiyyət idi. Şəd-

dadılər üçünsə şimal və qərbədən təhlükə hər zaman mövcudluğunu qoruyurdu.

Şavurun hakimiyəti dövründə zəmanəmizə qədər gəlib çatan abidələrdən 1063-cü ildə tikilen Gəncə şəhər qala qapılardan birinə aid olan tək darvaza layıdır. Bu tarixi abida Gürcüstəndə Kutaisi yaxınlığındakı Gelati monastrında saxlanılır⁷⁵⁵. Gəncə darvazasının digər tayı isə XVIII əsrə həmin monastrın üstü təmir olunarkən oraya sərf edilmişdir. Bu dəmir qapı üzərində kufi xətti ilə yazılmış kitabədə qeyd olunub: "Bu qapıları düzəltməyi Mövlana əmir, gərkəmlü seyid Şavur ibn əl-Fəzil əmət etdi Əməli dəmirçi İbrahim ibn Osman ibn Əməkəvəy"⁷⁵⁶. Gümən ki, bu darvazanın və buna bənzər digər darvazaların düzəldilməsi 1062-ci ildə alan yürüşləndən sonra Gəncə şəhərinin müdafiəsinə qüvvətləndirməkdən ötrü görülmüş tədbirlərin bir hissəsi olmuşdur. Təassuf ki, bu darvazaların sonrakı tələyi çox kədərlər olmuş, darvazalar 1139-cu il zələzəlsindən sonra gəncəlilərin düşdürüyü çərəsiz vəziiyyətdən istifadə edən gürçü çarı I Demetrenin namərd hücumu nəticəsində Gəncədən Gürcüstanə hərbi qənimət kimi aparılmışdır⁷⁵⁷. P.Topuria gürçü hökmədarının bu acgözlüyünü şəhər qalasından darvaza çıxartmağın o dövrədə şəhər əhalisi üçün tehqir, çıxardan adam üçünə şəraf olduğunu qeyd etməklə izah etmək istəyir⁷⁵⁸. Lakin, I Demetrenin bu hərəkətinin bənzərinə başqa yerdə və başqa hökməndər və millatlırlarda rast galınır. Buna görə də darvaza çıxartma harakatı surət qarət xarakterli və məhz Demetreyə məxsus hərəkətdir. Qeyd etmək lazımdır ki, rəsmi Bakı: darvazaların geri qaytarılması ilə bağlı Gürcüstan rəhbərliyinə dəfələrlə müraciət etsə də qarət yo-

⁷⁵⁰ Hacıəli S. Şimal-Qərbi Azərbaycan.. – s. 153

⁷⁵¹ Lordkipanidze M. D. Tbilisi – s. 79

⁷⁵² Minorsky V. Studies in Caucasian History – s. 20

⁷⁵³ Şərifli M. X. IX əsrin ikinci yarısı-XI əsrlərdə Azərbaycan feodal dövlətləri. Bakı, 1978 – s. 216

⁷⁵⁴ Minorsky V. Studies in Caucasian History – s. 20-21

⁷⁵⁵ Topuria P. A. Amierkavkasiis qalaqəbi X- XIII s. pirveli meotxedi (Garegani saxe, xəlismuri tsarmoeb.). Tbilisi: Metinmireba, 1985 – s. 187

⁷⁵⁶ Şərifli M. X. IX əsrin ikinci yarısı-XI əsrlərdə Azərbaycan feodal dövlətləri. Bakı, 1978 – s. 217-218

⁷⁵⁷ Şərifli M. X. IX əsrin ikinci yarısı-XI əsrlərdə Azərbaycan feodal dövlətləri. Bakı, 1978 – s. 218

⁷⁵⁸ Topuria P. A. Amierkavkasiis qalaqəbi X- XIII s. pirveli meotxedi – s. 187

lu, xaincasinə, talançılıqla əla keçirilən bu darvazaları Gürcüstan geri qaytarmaq istəməmişdir. Hər dəfə müxtəlif bahanalar gatırı�, darvazanın xristian əhalinin gözündə əfsanəvi dəyəri olduğunu bildirmişlər⁷⁵⁹.

IV Baqratın həyata keçirdiyi bütün bu yürüslər və əməllərə baxmayaraq İslam dünyasında yeni siyasi və hərbi qüvvənin – Orta Asiyadan golmış Səlcuq oğuz-türklerinin Tiflis və ətrafında görülməsi və qəti olaraq möhkəmlənməsi Abxaz çarının yenidən Tiflis və ətrafında möhkəmlənməsinə, gürcü-xristian koalisyonunu ətraf əraziləri işgal etməsinə icazə vermir.

⁷⁵⁹ Tariximizin bir parçası – Gəncə qapıları <http://tarix.info/azerbaycan-tarixi/feodalizm-dovru/2090-tariximizin-bir-parcasi-gence-qapiları.html> ; Gəncə darvazası <http://www.gencekitab.az/darvaza.shtml>

III FƏSİL

TİFLİS ƏMİRLİYİ XI – XII ƏSRİN ƏVVƏLLƏRİNDE

§1. Səlcuq türklərinin Cənubi Qafqaza axınları və Tiflis əmirliyi

X əsrə Cənubi Qafqazın şimalında vəziyyət müsəlmanların əleyhinə davam etməkdə idi. Əvvəlcə III Baqrat, sonra isə IV Baqratın işgalları ilə Tiflis əmirliyi tamamilə kiçik bir ərazidə mövcudluğunu davam etdirməyə məcbur olmuşdu. Aila daxili münaqışlardan sonra Səlcuqlu hökmətləri Alp Arslanın 1067-1068-ci il yürüşləri zamanı Cəfərlər sülaləsindən olan Cəfər adlı şəxsin Tiflis əmiri olduğu, bu zaman onların gürçülərə tabe olmadığı, öz varlıqlarını qorumaqdan ötrü mübarizə apardıqları məlumdur.

XI yüzilin ilk rübündə oğuz dəstələri Cənubi Qafqaz ərazisində göründülər. 1018 – 1021-ci illərdə Araz çayını adlayan oğuzlar, cənub istiqamətindən Arran torpaqlarına girərək, Naxçıvan, sonra isə Dəbil şəhərlərinə yetişdilər⁷⁶⁰. Bu vaxt Səlcuclu oğuzlarının başçısı Toğrul bayın qardaşı Çağrı bayı idi. Tarixi salnamədə onların 1029-cu ildə Gürcüstanda Şiomqvim və ətrafına hücum etmələri (Kaspı və Msxeta arasında) və buranı tutmaları haqqında məlumat vardır. Belə ki, onların çoxluğundan IV Baqrat onlara müqavimət göstərə bilmir⁷⁶¹.

XI. əsrin 30-cu illərinin əvvəllərində Rəvvadi hökmətləri iki min oğuz ailəsini təbəəliyə qəbul etdi. Onun məqsədi bu oğuzl-

⁷⁵⁹ Всеподенная История Вардана Великого. Пер. Н.Эмин. Москва: Тип. Лазаревского Института восточных языков, 1861 – с. 122

⁷⁶⁰ Гусейн-заде Р.А. Кавказ и Сельджуки. Баку: «Кавказ», 2010 – с. 60; Гусейн-заде Р.А. Сельджукская эпоха истории Кавказа. Москва: Кремлин Multimedia, 2012 – с. 68; Azərbaycan tarixi: 7 cild. II cild (III-XIII əsrin I türbə). Bəzakı: Elm, 1998 – s.350

rın qüvvəsindən Bizans və digər xristian qüvvələrinə qarşı istifadə etmək idi. Rəvvadilərin bu siyaseti özünü doğrultdu. Belə ki, Qəznəvi hökmədəri Sultan Mahmud (998-1030) zamanında Sistan və Hindistan tərəfində vəzifəli olan, sonralar Xorasana köçən Balkan türkənlərinin rəisi Yağmur, Sultan Məsud Qəznəviyə (1031-1041) tabe olan Rey valisi tərəfindən qətlə yetirildikdə Yağmurun təbəələri 1036-ci ildə Azərbaycanda məskunlaşmış⁷⁶², həm Cənubi Azərbaycandakı Rəvvadilərlə, həm də Şimali Azərbaycanda qurulan Şəddadilərlə yaxşı münasibətlər qurmışdır. Rəvvadi hökmədəri Vəhsudan onlardan qız alaraq oğuzlarla qohum olmuşdu⁷⁶³. Onlar Şəddadi əmiri Əbul Həsən Əli ibn Musa II Ləşkəri (1034 – 1049) ilə birlikdə Ani və Qars məntəqələrinə yürüşlər taşkil etmişdilər⁷⁶⁴. Rəvvadilərin hakimiyyətində qalmaq istəməyən oğuzlar isə 1040-ci ildə Mosula köçmüştərlər⁷⁶⁵.

Səlcuq türkləri 1040-ci ildə başlıca rəqibləri Qəznəvilərə Döndənək döylüsündə qalib gəldilər və bundan sonra qərəbə doğru hərəkət etməyə başladılar. Qərəbə hücumla bağlı Səlcuq sultani Toğrul bəy (1037-1063) paytaxtını Nişapurdan Reya köçürür. Bundan sonra göndərilən oğuz birləşlərinə daha konkret tapşırıltır: İbrahim Yanal əl-Cibali, Qutlumuş və Rəsul Tagın Xəzər ətrafi vilayətləri Həsən və Yaquti Azərbaycanın şimal vilayətlərini tutmalar idilər. Lakin, göndərilən əmirlərin özbaşına hərəkatı bazən problemlərə səbəb olurdu. Məssələn, Qutlumuş özbaşına Kiçik Asiyaya daxil olur və bizanslılara məglub olur. Suriyada isə xəlifanın türk əmiri Easa-siri tərəfindən geri oturulur. Məğlubiyyətini və özbaşinalığını pərdələmək Qutlumuş ibn İsrail Şəddadilərin paytaxtı Gəncəni mühəsirəyə aır. İbn Toqmaq və Azimi xəbor verir ki, mühəsirə il yarımla davam edir. Səlcuq ordusunun hücumundan uğurla dəf olunan II Ləşkəri şə-

⁷⁶² Sümar F. Oğuzlar. Bakı: "Yazıcı" nəşriyyatı, 1992 - s.86, s.89, s.98
⁷⁶³ Sümar F. Oğuzlar - s. 98

⁷⁶⁴ Bedirhan Y. Kafkasya və Büyük Səlcuklu Devletinin Kafkasya Politikası. Doktor tezi, Konya, 1999 - s. 30
⁷⁶⁵ Guseyn-zadə P.A. Kavkaz və Sələldzük. Bakı: «Kavkaz», 2010 - s. 60

həri qoruya bilmək üçün müdafiə istehkamlarının möhkəmləndirilməsi haqqında sərəncam verir⁷⁶⁶. Sonradan Əli II Ləşkəri (1034-1049) oğuzlarla ittiifaqı girmək istəsə də şəhər hacibi Əbu Mənsur və şəhər aristokratiyası hakimiyyətə Əbul Əsvər Şavuru (1049-1067) hakimiyyətə getirilir. Şavur şəhər müdafiəsini gücləndirir. Qutlumuş yenidən Bizans qayıdır və İbrahim Yanalla birgə Kiçik Asiyada Bizans və miltəfiqləri ilə savaşırlar⁷⁶⁷. Onların yüksələşəcək haqqında episodik olaraq Müneccimbaşa malumat var⁷⁶⁸.

1048-ci ildə İbrahim Yanal Pasinlər - Basiani və ya Ordro döyüşündə Bizansa və müttəfiqi gürçü eristavı Liparita qalib gəlir və Şəddadilər Tiflisə qədər orzılırla möhkəmlənir.⁷⁶⁹

1050-ci ildə Xəlifa Qaim (1031-1075) Səlcuqlu sultani Toğrul böyük Sultan kimi tanır və ona Rükən ad-Din "Dinin dayağı" titulu verir. Bununla da xəlifa Səlcuqlunun dünyəvi hakimiyyətinin və fəthlərinin legitimliyini tanımış olur.⁷⁷⁰

Səlcuq hökmədəri Toğrul (1037-1063) 1054/55-ci ildə özü ordunun başçılığında Azərbaycana daxil oldu. Rəvvadi hökmədəri Vəhsudan vəziyyəti doğru qiymətləndirərək Səlcuq sultani Toğrulun adına xütbə oxutdurur, şəhəri ona təslim edir, oğlunu da Toğrulun yanında girov qoyur⁷⁷¹.

İbn əl-Əsirin yazdıǵına görə, Səlcuq sultani Toğrul bəy Şəddadi hökmədəri Əbul Əsvər Şavurun yanına gəldikdə, Şəddadi

⁷⁶⁶ Minorsky V. Studies in Caucasian History. Cambridge Oriental Series, No.6, London: Taylors Foreign Press, 1953 - s. 48

⁷⁶⁷ Гусейн-заде Р.А. Кавказ и Сельджуки. Баку, 2010 – с. 66-67; Гусейн-заде Р.А. Сельджукская эпоха истории Кавказа. Москва, 2012 – с. 71

⁷⁶⁸ Minorsky V. Studies in Caucasian History – s. 18

⁷⁶⁹ Всеобщая История Вардана Великого. Пер. Н. Эмия. Москва: Тип. Лазаревского Института восточных языков, 1861 – с. 124; Гусейн-заде Р.А. Кавказ и Сельджуки. Баку, 2010 – с. 67-68; Гусейн-заде Р.А. Сельджукская эпоха истории Кавказа. Москва, 2012 – с. 71-72

⁷⁷⁰ Гусейн-заде Р.А. Кавказ и Сельджуки. Баку, 2010 – с. 68; Гусейн-заде Р.А. Сельджукская эпоха истории Кавказа. Москва, 2012 – с. 72

⁷⁷¹ İbn əl-Əsir, Əl-Kamil fi-t Tarix, 8-ci cild. Beyrut, 1987 – s. 316; İbn əl-Əsir. Əl-Kamil Fi-t-Tarix. Tərc. M. Əsfəndizadə - s. 141

hökməndərə da eynilə Rəvvadi hökməndərə kimi sultanın hakimiyyətini qəbul edib, onun adını xütbələrdə çəkməyə başlayır⁷⁷². Səlcuqluların itaṭatına keçən Şəddadilər bizanslırlara qarşı döyüslərdə iştirak etmək üçün sultanın ixtiyarına böyük qoşun verirlər. Bundan sonra münasibətləri çox yaxşı olduqları üçün Şəddadilər Səlcuq sultanlarının müttəfiqinə, onların bölgədə yürütdükleri siyasetin aparıcılarına çevrildilər⁷⁷³.

Toğrulun 1054-cü il yürüşündə əsas nəzərdə tutduğu Qafqaz dəki müsəlman torpaqlarının – Şirvanşahlar dövlətinin, Şəddadilər əmirliyinin, paytaxtı Tiflis olan Cəfəriler əmirliyinin xristianlara qarşı möhkəmənləndirilməsi idi⁷⁷⁴. Həm IV Baqratın Bizansda 3 il qalması, həm Bizansda daxili münaqişələr XI əsrin 60-ci illərinə qədər bu torpaqlarda qismən sabitliyin qorunub saxlanmasına səbəb olur və siyasi üstünlüyü müsəlmanların xeyrinə dəyişir.

1063-cü ildə Səlcuqlu dövlətində hakimiyyətə Alp Arslan (1063-1072) gəlir. 1062-ci ildən etibarən guman ki, IV Baqratın Qafqazda yenidən fəallaşmağa başlaması Alp Arslana buraya yenidən diqqət ayırmaga məcbur edir. Alp Arslan Qafqaza yürüş niyyəti ilə 22 fevral 1064-cü ildə paytaxtı Reydən hərəkət edərək Urmianın şimalındakı Mərəndə gəldi. Burada onu Rum əraziyinə tez-tez müvəffəqiyətli yürüşlər təşkil edən Tuğ Təkin adlı bir türkman əmiri qarşıladı. Tuğ Təkin Alp Arslana bələdçilik etməyə söz verdi. Eyni zamanda o, gürcü torpaqlarının Allahsızlıq içinde olduğunu, qayda-qanunsuzluğun hökm sürdüyünlü bildirdi. Bundan sonra Alp Arslan bu ərazilərə hücumunu davam etdirdi⁷⁷⁵.

⁷⁷² İbn al-Əsir, Əl-Kamil fi-t Tarix, 8-ci cild. Beyrut, 1987 – s. 316; İbn al-Əsir, Əl-Kamil Fi-t-Tarix. Tərc. M. Əfəndizadə - s. 141

⁷⁷³ Bedirhan Y. Kafkasya ve Büyüklük Selçuklu Devletinin Kafkasya Politikası – s. 30; Azərbaycan tarixi: 7 cild. II cild – s. 346

⁷⁷⁴ Guseyn-zadə P.A. Kavказ и Сельджуки. Баку, 2010 – s. 68; Guseyn-zadə P.A. Сельджукская эпоха истории Кавказа. Москва, 2012 – s. 72

⁷⁷⁵ Sadreddin Ali al-Husayni. Axbər ad-Daulat ac-Seljuquiyia.

Hücum üç istiqamətdə gedirdi: Əvvəlcə Sav Təgın Azərbaycandan Xəzərətrafi vilayətlər və Dərbənd istiqamətinə irəlilədi. Daha sonra ikinci istiqamət olaraq Naxçıvandən Axalkalək istiqamətinə endilər⁷⁷⁶. Hücum gürçülər üçün gözənləməz oldu. Səlcuqlular Kəngər və Trialetini tutur, bir günə Kvelis-Kuriya çatır, Şavşat, Klarcet və Taonu keçərək Panaskerta çatır, həmin gün də Tori və Qvisis-xeviyyə enirlər. Sultan özü üç gün Trialetidə qalır. Baqrat bu vaxt ailəsi ilə birlikdə Taoda idı. Bu hadisənə eşidin Baqrat şərqə tərəf qaçı. Səlcuqlular Cavaxeta gələrək Axalkalək mühəsirəye alıdlar. Üç günlük mühəsirədən sonra Səlcuqlular bu şəhəri tutdular. Axalkaləkin fəthindən sonra Loru və Borçalı tərkəmələrinin elliklə müsəlman olduğu bildirilməkdədir⁷⁷⁷. IV Baqrat Alp Arslana bacısı qızını və cizyə verərək tabe olduğunu bildirir. Bundan sonra üçüncü istiqamətdə hücum davam etdirərək Anini mühəsirə edən Alp Arslan 1064-cü ildə bu şəhəri də tutaraq buranı Şəddadi Əbul Əsvar Şavurun oğlu Mənuçöhrə verir. Bu əməliyyata görə Xalifa Qaim ona "Əbu-l Fəth" – Fəth atası ləqəbini verir⁷⁷⁸.

Baqratın bacısı qızı eyni zamanda erməni Baqratunilərin Kvirikelər qolunun - Taşir hakimi II Kvirikenin (1048 - 1089) qardaşı qızı idi. Vardan bu qızın II Kvirikenin qızı olduğunu söyləyir⁷⁷⁹. Baqrat bacısı qızını Alp Arslana vermə istəyini Kvi-

Издание текста, перевод, введение, примечания и приложения З. М. Буняитова. Москва: Издательство «Наука», 1980 – с. 48

⁷⁷⁶ Гусейн-заде Р.А. Кавказ и Сельджуки. Баку, 2010 – с. 72; Гусейн-заде Р.А. Сельджукская эпоха истории Кавказа. Москва, 2012 – с. 74-75

⁷⁷⁷ Gümüş N. Büyük Selçuklu-gürcü ilişkileri // Türkler, 2002, IV cilt – с. 715; Bedirhan Y. Kafkasya ve Büyüklük Selçuklu Devletinin Kafkasya Politikası – с. 94

⁷⁷⁸ Letopisъ Kartli. Пер., введ. и примеч. Г.В. Пуляев – с. 74; Gürcistan Tarihi (Eski Çağlardan 1212 Yılına Kadar) – Gürc. çev. M.Brosset – с. 238; İbn al-Əsir, Əl-Kamil fi-t Tarix, 8-ci cild. Beyrut, 1987 – s. 370; İbn al-Əsir, Əl-Kamil Fi-t-Tarix. Tərc. M. Əfəndizadə - s. 146; Guseyn-zadə P.A. Kavказ и Сельджуки. Баку, 2010 – s. 72; Guseyn-zadə P.A. Сельджукская эпоха истории Кавказа. Москва, 2012 – s. 75

⁷⁷⁹ Всеобщая История Вардана Великого. Пер. Н. Эмин. Москва: Тип. 215

rikeyə çatdırıldıqda o, buna razılıq vermedi. Nöticadə səlcuqluların ölkədə olmamasından istifadə edən IV Baqrat Kviriye üzərinə yüksək təşkil etdi, onları möglubiyətə uğradı və ermənilər ona tabe oldular. Bacısı qızını Alp Arslana əra verən Baqrat Mariam (Marta) adlı qızını da Bizansə əra vermişdi. Belə hərəkət etməklə Baqrat, hər iki tərəfdən mövqeyini möhkəmlətməyə çalışırdı. Lakin, qohumluq əlaqələri Baqrata kömək edə bilmir.⁷⁸⁰

Ibn əl-Əsirdə səlcuqluların tutduqları şəhərlər belə qeyd edilir: Məlikşah və Nizam əl-Mülk Sərməri qalası və Maryomnişini tutmuşdular, Alp Arslanın yanına qayıdarkən yolüstü Məlikşah xeyli şəhərləri tutur. Daha sonra Sabitşəhr alınır. Oradan Əal əl-Al (Axalkələk) şəhərinə getdiłar ki, burada çox şiddetli bir döyüş baş verdi. Bu və yuxarıda fəth olunduğu qeyd edilən şəhərlərin hamisini padşahının gürcü olduğu qeyd edilir⁷⁸¹.

Münəccimbaşında bu yürüştin 1065-ci ildə (h.457) olduğu qeyd edilir və deyilir ki, Alp Arslan Ərminiyədə və Rumda tutduğu qalaları yaxınlığına görə Əbul Əsvar Şavurun idarəsinə verirdi. Şavur ona verilən yerlərdə qoşunlarını yerləşdirir, Anida nizam-intizam yaradır. Sonra Rumun içlərinə doğru nüfuz edir və Ani yaxınlığında möhkəm qalaları alır. Bu qalaların içinde Veneci qalasının adı xüsusi qeyd edilir⁷⁸². Bununla mərkəzi Ani, rəhbəri Əbul Əsvar Şavurun oğlu Mənuçöhr olan Şəddadilərin Ani əmirliyininə asası qoyulur⁷⁸³.

1065-ci ildə Şəddadi Əbul Əsvar Şavurun qış gəldiyi üçün döyüşçülərini evinə göndərməsini, bu yürüşlər zamanı tutduğu

Лазаревского Института восточных языков, 1861 – с. 126-127

⁷⁸⁰ Gürcistan Tarihi (Eski Çağlardan 1212 Yılına Kadar) – Gürc. çev. M.Brosset – s. 288-289; Lordkipanidze M. D. История Грузии XI – нач. XIII вв. – s. 82

⁷⁸¹ Ibn əl-Əsir, Əl-Kamil fi-t Tarix, 8-ci cild. Beyrut, 1987 – s. 369; Ibn əl-Əsir, Əl-Kamil Fi-t-Tarix. Tərc. M. Əsfandizadə – s. 144

⁷⁸² Minorsky V. Studies in Caucasian History – s. 21

⁷⁸³ Minorsky V. Studies in Caucasian History – s. 58-59; Guseyn-zade R.A. Kavkaz ve Cələdlük. Bakı, 2010 – s. 73; Guseyn-zade R.A. Сельджукская эпоха истории Кавказа. Москва, 2012 – s. 75

hər qalaya müxtəlif qarnizonlar qoysuğunu üçün ordusunun azalmasını fırsat bilən alamlar Dəryal keçidini keçərək, Şəki və Xəzər ölkəsinə girirlər. Abxaz kralı Baqratla, Şəkinin “inancısları” – xristianlar ilə birləşirələr və birləşmiş qüvvələr Şəddadilər dövlətini istila edərək qarəta başlayırlar. Ani hücumdan özünü itirən və hazırlıqsız yaxalananan Şavur Gəncə qalasından cöla çıxmır. Münəccimbaşı bu haqda belə deyir: “457/1065-ci ildə alan tayfaları böyük bir qüvvə ilə Bab-Allandan çıxaraq Şəki və Xazran sərhədini keçidilər. Sonra onların hamisi kafir-şəkililərlə (alanlara qoşulanlar xristian şəkililər olduqları üçün belə qeyd edilib – R.M.) birlikdə Arran ərazisində hückum etdilər. Onlar Arranın hər yerində vurnuxur, müqavimətə rast gəlmədən onun dağlarında və düzlərində azığın qatırlar və qaratlar tördirdildilər. Sərhad vilayəti olan Şəmkirin girişində onlar 200 nəfərdən çox din yolunda könlüllü-döyüşcünü öldürdülər. Onlar həmçinin Gəncə qapılarını basqın etdiłar və ətraf kəndlərdə kimi tapdırlar hamısını öldürdülər. Əbul Əsvar hərbi rəisləri ilə birlikdə Gəncədə idi və onların gözüne görünməyə, döyüşməyə casarət etmədilər. Sonra la-nətə galmiş düşmanları Bordaya yollandılar və onun qapıları önündə üç gün qaldılar. Onlar vilayətə basqınlar etdiłar və onun sərhədlerini keçərək Araz çayı yaxınlığında Xanakino çatıdlar. Arran ölkəsindən onlar çoxlu sayıda – saya gəlməz miqdarda müsəlmanı və onların müttəfiqini əsir götürdülər”⁷⁸⁴. Şavur Bərdənin qarət edilib müsəlmanların qılından keçirilməsinə mane ola bilmədiyi üçün 1067-ci ildə kədərdən vafat edir⁷⁸⁵.

Sədrəddin Əli əl-Huseyni isə “Əxbər əd-Daulət əs-Səlcuqiyyəsində” 1067/68-də Abxaz hökmdarı Baqratın Bərdə üzərinə yürüş təşkil etdiyini və Səlcuq sultanının bundan sonra Abxaz üzərinə yürüş etmək fikrində möhkəmlədiyini qeyd edir⁷⁸⁶.

⁷⁸⁴ Minorsky V. Studies in Caucasian History – s. 22; Hacıçılı Ş. Şimal-Qarbi Azərbaycan.. – s. 154; Şərifli M. X. IX əsrin ikinci yarısı-XI əsrlərdə Azərbaycan feodal dövlətləri – s. 217

⁷⁸⁵ Bedirhan Y. Kafkasya və Bütünlük Selçuklu Devletinin Kafkasya Politikası. – s. 104;

⁷⁸⁶ Sadıqadın Ali əl-Husaini. Əxbər əd-Daulət ac-Cələjlükçülliyyə – s. 54;

Məhz buna görə də Alp Arslan Qafqaza yeni yürüş təşkil etmək qərarına gəlir. 1067-ci ildə IV Baqrat Kaxetiyaya yürüş edərkən sultan Alp Arslanın qoşurları Arran ərazisindən Ereti ərazisini daxil oldu⁷⁸⁷. Bu haqda eşdən Baqrat çarəni qaçmaqdə görür. Alp Arslanın bu dəfəki səfərinin əsas məqsədi Şirvandakı qarışılıqları önləmək, bütün Azərbaycanı tam hakimiyyəti altına almaq, qabağından qaçan İbrahim Yinalın qardaşı Ər-Siqim təqib etmək idi⁷⁸⁸. Əvvəlcə yuxarıda da qeyd etdiyimiz kimi Azərbaycandakı müxtəlif feodal gücləri və Şəddadi əmirlərini itaət etdirdi. Bundan sonra müttəfiqi II Fəzəlun ibn Əbul Əsvar (1067-1073) başçılığında əl-Lana yürüş etmək istəyirdi. Lakin, çox qar yağılığı üçün bəzi əsgərlər və atlar vəfat etdi, buna görə də sultan Gəncəyə geri qayıdı⁷⁸⁹.

Əvvəlcə Gəncəyə gələn Alp Arslan burada Şavurun oğlu II Fəzəlun (1067-1073) tərəfindən çox qiymətli hədiyyələrlə qarşılanır. O dövrə bəzə hədiyyələr yalnız Abbasi xəlifələrinə verilirdi. Alp Arslan II Fəzəlunun bu comərdliyini lazımcı qiyamətləndirir. Əvvəlcə o, Abxzə kralı IV Baqratin qızından boşanaraq (bu əyqin ki, Baqratin bacısı qızı olmalıdır – R.M.) onu II Fəzəluna verir. Bundan əlavə Tiflis əmri Cəfər də Alp Arslanı görmək üçün Gəncəyə gələrək ona bir çox hədiyyələr təqdim etmişdir⁷⁹⁰. Lakin, bu hansı Cəfər idi? Bu şəxsin kimliyi məlum deyil. Çünki, bu dövrdə Tiflisdə iki həkimiyyyətli k – Mənsur və Əbulhicanın taxt-tac uğrunda çekişməsi var idi. Güman ki, bu görüşdə onlardan həmin an üçün ən üstün olanı, ya da Səlcuq siyasetinə daha meylli olan Mənsur iştirak etmişdir. Onların ardınca Gəncəyə

Sərifli M. X. IX əsrin ikinci yarısı-XI əsirlərdə Azərbaycan feodal dövlətləri. Bakı, 1978 – s. 217

⁷⁸⁷ Gürcistan Tarihi (Eski Çağlardan 1212 Yılına Kadar) – Gürc. əvv. M.Brosset – s. 290; Lordkipanidze M. D. İstoriya Gruziya XI – nach. XIII vv. – s. 82; Гусейн-заде Р. А. Сельджукская ханыя истории Кавказа. М., 2012-s. 77

⁷⁸⁸ Gümüş N. Bütüyük Selçuklu-gürçü ilişkileri... – s. 715

⁷⁸⁹ Sadreddin Aли ал-Хусайн. Ахбар ад-Даулат ас-Селджукиййа – s. 193; Gümüş N. Bütüyük Selçuklu-gürçü ilişkileri... – s. 715

⁷⁹⁰ Bedirhan Y. Kafkasya ve Bilyüklük Selçuklu Devletinin Kafkasya Politikası – s. 105

Şirvanşah Fəriburz ibn Salar (1063-1096) gelir və hədiyyələrini Alp Arslana təqdim edərək sultana bağlılığını bildirir. Bundan sonra 1067-ci ilin noyabrınca (məhərrəm 460) Şəki, Xəzran və Abxzə üzərinə yürüşə başlayır⁷⁹¹.

Sultan Alp Arslanı Ereti-Şəkida Şəki maliyi I Axsartan qarşılayır. Əxbər ad-Daulət as-Səlcuqiyədə hadisələr belə təsvir edilir: “Öndə gedən qüvvəyə rəhbərlilik edən Sav Tagın idi. Ər-Rumun ən casur döyüşçüləri franklar və Şəkidən olan piyada döyüşçülər idi (Rum deməkla isə Sədrəddin əyqin ki, ya sahəvə onların Bizansın tərkibində olduğunu bilir, ya da dini inanclarını nəzərdə tuturmuş⁷⁹²). Şəki Axsartanın hakimlik etdiyi vilayətdir. Şəki vilayəti Rumdan və Abxzədan olan quldurların gizləndiyi meşə və dərələrlə doludur. Sultan neftatanlara meşələri yandırmağı əmr etdi və onlar bu əmri yerinə yetirdilər. Sultan meşələrin arasında mis mixlərlə bir – birinə bənd edilmiş dəmir lövhələrdən (atabak) tikilmiş iki qala gördü. Lakin, onlara at belində yaxınlaşmaq mümkün deyildi və sultan onlara baxaraq buranı tutmağın mümkün olmaması ilə bağlı ümidişsizliyə düşdü. Bu iki qalanın hakimi ilə Şəki mölikə arasında köhnə ədəvət var idi. Buna görə də qalaların hakimi sultanın yanına gəldi, İslami qəbul etdi və hər iki qalanı təslim etdi⁷⁹³. Məhz bundan sonra Alp Arslan Şəkinin içərilərinə doğru hərəkat edə bilir.

Bundan sonra Alp Arslanın sarayına “frankların rəhbəri (məlik al-fərənc)” və Şəkinin maliyi Axsartan gəldi. Mənbədə diqqəti çəkən məqam franklarla bağlıdır. Z.M.Bünyadovun fikrinə görə, franklar deyəndə əyqin ki, IV Baqratin 3000 nəfərlik muzdlu varyaqları nəzərdə tutulurdu⁷⁹⁴. Lakin, burada Axsitanın bir-başa rəhbərliyindən söhbət gedir. Güman ki, Axsartanın özü-

⁷⁹¹ Minorsky V. Studies in Caucasian History – s. 23

⁷⁹² Sadreddin Aли ал-Хусайн. Ахбар ад-Даулат... – s. 192; Hacıəli Ş. Simal-Qarbi Azərbaycan – s. 159

⁷⁹³ Sadreddin Aли ал-Хусайн. Ахбар ад-Даулат... – s. 55

⁷⁹⁴ Sadreddin Aли ал-Хусайн. Ахбар ад-Даулат... – s. 192; Gürcistan Tarihi (Eski Çağlardan 1212 Yılına Kadar) – Gürc. əvv. M.Brosset – s. 282

nün də belə bir muzdlu qoşunu var imiş. Yəqin ki, Baqratın varyalrı və ya frankları sonradan pulları ödənildiyi üçün Axsartanın xidmətinə keçiblərmiş. Axsartanın təbeçiliyində Bizansda rast gəlinən belə muzdlu frank və ya varyaq muzdul birlilərinə rast gəlinməsinin bir səbəbi də 1062-ci ildə onun Tiflisi bizanslılara vermiş ola bilər. Tiflisi Bizansa təhvil etmə xidməti müqəbilində o bizanslılardan ona xidmət etməsi üçün belə bir hərbi alay hədiyyə almış ola bilərdi.

Axsartan sultanının yanına gəldikdə Alp Arslan ona hörmət göstərilməsini əmr etdi. Axsartan isə sultanın yanına İslam dini qabul etmək üçün gəldiyini bildirdi. Bu istək qarşısında Alp Arslan taxtından enərək Axsartanla görüldü, onu qucaqladı və başından öpdü. Axsartan kəlməyi – şəhadəti götirdikdən sonra sultan onu qiyaməli hədiyyələrlə mükafatlandırır və hörmət əlaməti olaraq öz atı üzərində oturdur. Alp Arslan ona şəriəti, nəmazı (duaları) və Quran suralarını öyrətməsi üçün fəqih (fiqh elmini-İslam qaydalarını bilən) göndərir. Ona sünnet olunmasını əmr edir və bu vilayətlər üzərində hakimiyəti ona tapşırır⁷⁹⁵.

Mənbələrdə kafir adlandırlı şəkililərə əsildə İslam dini heç də yad deyildi. Bu istisna olunmurdu ki, burada idarəçi elita xristian olsa da əhali arasında xeyli, çox sayıda müsəlman var imiş, onların Şəki məlikliyindəki Xayzan, Təbla, Şəki kimi iri şəhərlərdə özünə məxsus bazarları və cameləri var imiş. İbnī Rustənin verdiyi məlumatata görə X əsrə Xayzanda Şəki hökməndərini Azərnəsə cümlə günü müsəlmanlarla, şənbə günü yəhudilərlə, bazar günü xristianlarla ibadət edir⁷⁹⁶. Şirinbəy Hacıəli bu

məlumatı Məsudi və Muqəddəsinin məlumatları ilə tutuşduraraq bu şəxsin Albaniyanın hakimi Adarnerse ibn Hammam olduğunu qeyd etmişdir. Qeyd edək ki, bu adat – dini demokratiya, dini dözlümlülük, üçdinlilik və hətta dörddinlilik xəzər türklərində də rast gəlinirdi⁷⁹⁷. Belə adət digər ətraf heç bir xalqa məxsus olmuşdur. Bu ənənə Adarnersemi xəzərlərə çox yaxınlaşdırır. Münacimbaşının verdiyi məlumatlarda da Şəki əhalisinin eyni zamanda Xazran adlanmasının səbəblərindən biri də yəqin ki, burada hər üç dinə sitayış edən xəzərlərin olmasından qaynaqlana bilər. Bundan əlavə Əl-Müqəddəsi Şəki məlikliyinin baş şəhəri olan Şəki haqqında qeyd edir. "Şəkki – düzənlilikdə şəhərdir. Əhalisinin çoxu xristiandır. Cəmi məscid müsəlmanların bazar meydanındadır."⁷⁹⁸ Eyni sözlər Şəki məlikliyinin böyük şəhərlərindən Təbla-Telavi haqqında da təkrarlanır: "Burada müsəlmanların 500 evi vardır. Əhalisinin əksəriyyəti xristiandır. Səfali yerdir."⁷⁹⁹ Bütün bu məlumatlar Şəki elitasının İslami nə üçün gürcü elitasının fərqli olaraq İslamu rahat qəbul etdiklərinin açıqlamasıdır.

Ümumiyyətlə səlcuqlu türkərinin ağlığı dövründə Azərbaycanın şimal-qərb torpaqlarında İslam dininin yayılması və möhkəmənlənməsi istiqamətində ciddi işlər görülmüşdü. Məhz bu dövrdə sultan Alp Arslanın veziri, çox sayılı mədrəsələr tikdirmiş Nizam Əl-Mülkün şəxsi väsiləsi ilə Saxur kəndində məşhur mədrəsənin əsası qoyulmuşdur⁸⁰⁰.

⁷⁹⁵ İbn Rusta, Əbu Ali Əhməd ibn Amr. Kitab al-Ā'laq an-nafisa. Leyden: Brill – s. 139-140; Hacıəli Ş. Şimal-Qərbi Azərbaycan.. – s. 122; Сведения арабских писателей о Кавказе, Армении и Адербейджане. III. Ибн Хордадхе. С. 1-21; IV. Кудама. С. 23-34; V. Ибн Руста. С. 35-54; VI. Ал-Якуби. С. 55-63 – s. 43-45

⁷⁹⁶ Əl-Müqəddəsi, Şəmsəddin Əbî Abdullah Muhammed ibn Ahmad ibn Əbî Bəkr. Əhsən at-taqasim fi mə'rifati-l əqalim. Leyden: BGA, E.J.Brill. 1877 – s. 376; Vəlixanlı N. M. IX-XII əsr arab coğrafiyasınas – səyyahları... – s. 131

⁷⁹⁷ Əl-Müqəddəsi, Şəmsəddin Əbî Abdullah Muhammed ibn Ahmad ibn Əbî Bəkr. Əhsən at-taqasim fi mə'rifati-l əqalim. Leyden: BGA, E.J.Brill. 1877 – s. 376; Vəlixanlı N. M. IX-XII əsr arab coğrafiyasınas – səyyahları... – s. 132

⁷⁹⁸ Hacıəli Ş. Şimal-Qərbi Azərbaycan.. – s. 239

⁷⁹⁵ Садраддин Али ал-Хусайнни. Ахбар ад-Даулат... – s. 55; Гусейн-заде Р.А. Сельджукская эпоха истории Кавказа. Москва, 2012 – s. 77

⁷⁹⁶ İbn Rusta, Əbu Ali Əhməd ibn Amr. Kitab al-Ā'laq an-nafisa. Leyden: Brill – s. 147; Сведения арабских писателей о Кавказе, Армении и Адербейджане. III. Ибн Хордадхе. С. 1-21; IV. Кудама. С. 23-34; V. Ибн Руста. С. 35-54; VI. Ал-Якуби. С. 55-63; Перевод и примечания Н.А. Карапурова // СМОМПК. вып. 32. Тифлис: Тип. Канцелярия главнона-чальствующего гражд. частию на Кавказе и К. Козловского. 1903 – s. 49

Bundan sonra Alp Arslan Abxaz torpaqlarına doğru hərəkət edir. Gürcü manbasının verdiyi məlumatə görə ona erməni knyazı Kviriķe, Tiflis əmiri və Axsartan qoşulur⁸⁰¹. Onlar Caçvidən (Araqvi çayının sol sahilində yer) keçərək Kartliyə daxil olurlar⁸⁰². Buradan bu məlum olur ki, Araqvi çayının axarları bu dövrdə Axsartana məxsus imiş.

Səyahət ərafasında Münəccimbaşı açıq-aydın yazar ki, Alp Arslan Tiflisin iki ağasını – Əbulhica və Əbu Mənsuru həbs edir və şəhəri II Fəzluna (1067-1073) verir⁸⁰³. M.D.Lordkipanidzənin fikrinə görə Alp Arslanın bunu etmədən məqsədi IV Baqratı əzəli rəqibi olan Şəddadilərlə arası kəsilinməyən savaşlarda zəiflətmək idi⁸⁰⁴. Çoxdanır bölgədə güclü müsəlman hakimiyyəti gözləyən və hakimiyyət uğrunda mübarizənin bitməsini istəyən tiflislilər nəhayət ki, istədiklərini tapırlar. Mənbələr 1062-ci ildə Şəki əmiliyi I Axsartanın Tiflis IV Baqrata satmasından sonra şəhərdəki vəziyyətlə bağlı məlumat vermirlər. R.K.Kiknadzənin fikrinə görə IV Baqrat şəhəri əla keçirdikdən sonra əmir Cəfərin övladları ilə barış və şəhəri onlara geri qaytarır⁸⁰⁵. Ş.A.Mesxia isə Tiflisdə əmirlərin hakimiyyətinin bərpə olunmasını Alp Arslanın 1064-cü il səfəri ilə əlaqələndirir⁸⁰⁶. Onun fikrinə görə burada əmir hakimiyyəti Alp Arslanın köməyi ilə bərpə edilə bilərdi. Ş.A.Mesxia Tiflis əmirlərinin 1068-ci ildəki yardımını da bununla əlaqələndirir. Lakin, Alp Arslanın ilk səfərində Tiflis üzərinə yürüş və ya Tiflisin daxili işlərinə qarışması haqqında heç bir məlumat yoxdur. Bu da biza asas vermir ki, Alp Arslanın əmirlili-

yi bərpa etməsi haqqında fikir yürüdək⁸⁰⁷. Buna görə də IV Baqratın 1062-ci ildə şəhərə şihna tətbiyi üçün buranı əla keçirəməsi fikri həqiqətə uyğun gəlmir. Şihnenin mövcudluğu şəhərin şihna hakiminə aid olmasına gəlmir. Nəzəra almaq lazımdır ki, IV Davidin Tiflisi işğalından sonra da Tiflis də Səlcuqlu şihnləri fəaliyyət göstərirdi⁸⁰⁸.

Tiflisə çatana qədər sultun öz ordularına bu vilayətlərdə yağma azadlığı verir⁸⁰⁹. Bunun səbəbi yəqin ki, illərdir abxazların müsəlman şəhəri bu cür davranışması və müsəlmanların intiqam istəyi ilə bağlı idi. Sədrəddin Əli əl-Hüseyni qeyd edir ki, Alp Arslan Tiflisə daxil olduqda burada Süleyman ibn Davud peyğəmbər tərəfindən isti su mənbələrinin yerində əsasi qoyulan hamamla qarşılaşdı. Sədrəddin Tiflis qalasının möhtəşəmliyi, eyni zamanda Tiflisdə bir kilsənin mövcud olduğunu da qeyd edir. Müsəlmanlar əlbəttə ki, şəhəri tutduqdan sonra məcburən heç kimin dinini dəyişdirməmişdilər və burada tam dini azadlıq var idi, şəhərdə keçmişin qalığı kimi bütün xristianlar tərəfindən hörmət göstərilən bir kilsə qalmışdı. Yəqin ki, sultan əzaməti ilə kilsəni ötsün deyə, ətraf müsəlmanların mərkəzi olsun deyə bu şəhərdə böyük bir cami inşa etdirir⁸¹⁰. Güman ki, bu möhtəşəm kompleks IV Davidin Tiflisi işğalı və Cəlaləddinlən gürçülərin mübarizəsi ərafasında Tiflisdən müsəlmanları qovmaq məqsədi ilə Tiflis yandırıldıqları vaxt mahv olmuş və işgalçı gürçülər tərəfindən ortadan qaldırılmışdır.

Bundan sonra kilsələr ilə zəngin bir şəhər Selib (xaç) qalası adlanan yerə gəlirlər. Bura gürman ki, Msketa olur. Hal-hazırda da Msketa yaxınlığında Xaç - Cvari adlı kilsə mövcuddur. Buranı Nizam əl-Mülk fəth edir. Bundan sonra Baqrat Alp Arslanı-

⁸⁰¹ Летопись Картли. Пер., введ. и примеч. Г.В. Цулая – с. 73; Kartli Salnaməsi. Тაქცუна Tsulaya Q. V. (rusca) http://dspace.nplg.gov.ge/bitstream/1234/3160/1/Letopis_kartli.pdf - s. 46

⁸⁰² Hacılı Ş. Şimal-Qarbi Azərbaycan. – s. 160

⁸⁰³ Minorsky V. Studies in Caucasian History – s. 23

⁸⁰⁴ Lordkipanidze M. D. История Грузии XI – нач. XIII вв. – s. 83

⁸⁰⁵ Lordkipanidze M. D. Tbilisi – s. 80

⁸⁰⁶ Meskina Sh.A. Dilgoreskaya bitva. Tbilisi: Izdatelstvo «Mecniereba», 1974 – s. 23-24; Lordkipanidze M. D. Tbilisi – s. 80

⁸⁰⁷ Lordkipanidze M. D. Tbilisi – s. 80

⁸⁰⁸ Гусейн-заде Р.А. Сельджукская эпоха истории Кавказа. Москва, 2012 – s. 99-100

⁸⁰⁹ Minorsky V. Studies in Caucasian History – s. 23

⁸¹⁰ Sadreddin Aли ал-Хусайн. Ахбар ал-Даулат ас-Селджукиййа – s.

55; Minorsky V. Studies in Caucasian History – s. 65

tabe olmaq haqqında müraciət edir, Alp Arslan onun bu xahişini qəbul edir. Anlaşma bağlığına peşman olan Baqrat yenidən düşmənciliyə başlıyır. Çünkü, Baqrat Bizansın yeni imperatoru tərəfindən yardım görməkdə və buna görə da türklər qarşı müqavimət göstərmək iddi. Bu vaxt güman ki, gürcü osilzadələrin bir hissəsi İsləm dinin qəbul edərək türk əmirlərinin yanında yer aldılar. Bu Səlcuqlu sultanının vəzivətini gücləndirdiyi kimi, Baqrati da olduqca sarsıldı⁸¹¹. Buna görə da Baqrat ikinci dəfə sultandan barış istəmək məcburiyyətində qalır və vassal asılığına girmək üçün sultanın yanına Liparitin oğlu İvane gəndərilir⁸¹². Baqratın ikinci xahişinə isə Alp Arslan Baqrat qorxsun deyə müsbət cavab vermir. Bundan sonra Alp Arslan Nimrud ibn Kananın yaşadığı qalanı dağıdır və onun yaxınlığında yeni bir şəhər və came inşa etdirir. V. Minorskinin fikrinə görə bu qala İstaxridə qeyd olunan Qalat ibn Kəndamandır və onun yerləşdiyi ərazi Girdiman-Qardaban ərazisidir⁸¹³. Ümumiyyətlə selcuqlular İmeretiyyaya qədər bütün bölgələr yürüş etdilər⁸¹⁴. Sultanın əsl məqsədi Bizansın vassalı və müttəfiqi olan Abxaz - İber krallığını tam zorərsiz hala gotirdikdən sonra Anadoluya girmək və Bizans imperatorluğunun böyük zərbə vurmaq idi⁸¹⁵. Lakin, Qaraxanlı hökmərinin vəfat etdiyini öyrənən Alp Arslan geriye qaydır⁸¹⁶. Gürcü mənbəsinin verdiyi məlumatə görə sul-

⁸¹¹ Bedirhan Y. Ortaçığda Kafkasyada Selçuklularla Gürcüler Arasında Siyasi Həkimiyət Mücadelesi // Selçuk Üniversitesi Sosyal Bilimler Enstitüsü dergisi, 2000, Sayı: 6 – s. 168

⁸¹² Летопись Картли. Пер., введ. и примеч. Г.В. Цулая – с. 74; Gürcistan Tarixi (Eski Çağlardan 1212 Yılına Kadar) – Gürc. çev. M.Brosset – s. 291; Kartli Saltanatosu. Tərcümə Tsulaya Q. V. (rusca) http://dspace.nplg.gov.ge/bitstream/1234/3160/1/Letopis_kartli.pdf - s. 46

⁸¹³ Садараддин Али ал-Хусайнин. Ахбар ал-Даулат ас-Селджукийй – s. 193; Minorsky V. Studies in Caucasian History – s. 29

⁸¹⁴ Gümrük N. Büyülik Selçuklu-gürcü ilişkileri // Türkler, 2002, IV cilt – s. 716

⁸¹⁵ Bedirhan Y. Ortaçığda Kafkasyada Selçuklularla Gürcüler Arasında Siyasi Həkimiyət Mücadelesi – s. 168

⁸¹⁶ Садараддин Али ал-Хусайнин. Ахбар ал-Даулат ас-Селджукийй – s. 56

tan getdikdən sonra Kür çayında böyük daşqın olur və yürüsdən sonra sağ qalanları da sel-su aparı⁸¹⁷.

Qeyd etmək lazımdır ki, XI asrdə Səlcuqlular Qafqazda müsbət əlaqələrini asasən regionda siyasetlərinin aparıcı qüvvəsi və dayaqlarına çevirdikləri Şəddadilərlə saxlayırdılar⁸¹⁸. Məhz Səlcuqlulardan alıqları dəstəklərə görə özünü yetəri qədər güclü hesab edən və Tiflisdə möhkəmlənən II Fəzlun ətraf ərazilərdə möhkəmlənmək məqsədi ilə 1068-ci il avqust ayından (ramazan) etibarən yürüşlər həyata keçirməyə başlayır⁸¹⁹. V. Minorski onun əsir olarkən əlindən çıxan qaçalarla istinadon Tiflis yaxınlığındakı Rustavi, Parsxisi, Aqaranı, Çriqol-Tsmində və Qavazani qalalarını ələ keçirdiyini qeyd etmişdir⁸²⁰. Lakin, Rustavi – Rustaq qalasının biz daha əvvəlcədən və Şəddadilərdə olduğunu görmüşdük. Ona görə də bu versiya çox da doğru: görünür. IV Baqrat Alp Arslanın uzaqda olmasından istifadə edərək 1069-cu ilin yaxınlığında Fəzluna qarşı hərəkət etdi. Silkan dağları yaxınlığında Muxnarda (Msxetadan şimalda) baş verən düşyədə Fazlun məğlub olur və qaçmağa başlayır. Ersə vilayatında əsir götürülen II Fazlunu Jaleti qalasının sahibi İsaq Toloşelis-dzənen (və ya Tolobelis-dzə) yanına aparırlar.⁸²¹ Bu əsir götürülməni Münacimbaşı tamamilə Axsartanın bir xəyanəti kimi qələmə verir⁸²². Buralar Şəki məlikliyinə tabe olduğundan İsaq onu Telaviyə Axsartanın yanına götürir. IV Baqratın təqibində ehtiyat edən Axsartan isə onu cəld Xornabucu götürir. Bu vaxt Xornabuc şəhəri

⁸¹⁷ Легопись Картли. Пер., введ. и примеч. Г.В. Цулая – с. 74; Gürcistan Tarixi (Eski Çağlardan 1212 Yılına Kadar) – Gürc. çev. M.Brosset – s. 292; Kartli Saltanatosu. Tərcümə Tsulaya Q. V. (rusca) http://dspace.nplg.gov.ge/bitstream/1234/3160/1/Letopis_kartli.pdf - s. 46

⁸¹⁸ Гусейн-заде Р.А. Сельджукская эпоха истории Кавказа. Москва, 2012 – s. 77

⁸¹⁹ Minorsky V. Studies in Caucasian History – s. 23

⁸²⁰ Minorsky V. Studies in Caucasian History – s. 31

⁸²¹ Gürcistan Tarixi (Eski Çağlardan 1212 Yılına Kadar) – Gürc. çev. M.Brosset – s. 292-293

⁸²² Minorsky V. Studies in Caucasian History – s. 23

Fəzluna tabe idi. Fəzlunu Xornabucun tabeçilərinə göstərən Axsartan Xornabucu taslim ala bilir. Eyni üsulla Aradet qalasını da Şəki məlikliyinə birləşdirməyə nail olur. Baqrat isə yaranmış şəraitdən maksimum yararlanmağa çalışdı. O, Fəzlunu əldən çıxarmaqdan qorxaraq Şəki məlikliyinə Boçorma və Ucarma qalalarını geri qaytardı. Onu dirəyə bağlayıb Tiflisi apardılar, lakin, buraya çox çətinliklə girdilər. Çünkü, Fəzlunun yoxluğunda kimsə özünü əmir elan etmişdi və müqavimət göstərirdi. Gürcü mənbəsi qeyd edir ki, Baqrat Tiflisi özündə saxlamadı, o, Dumanisda olan əmir Sitilarabı tapdı və Tiflis şəhərinin idarəsini ona təpsiridi.⁸²³ Mənbədən bilinmir ki, bu əmir Tiflisdən Dumanisiyə gedib yaşayın bir əmir idi, yoxsa Dumanisini idarə edən bir əmir idi? IV Baqrat Rustavi, Parsxiisi, Aqaranı, Qriqol-Smindani, Qavazi qalalarını 44 min dinar, II Fəzlunun qardaşı Mənuçöhrün oğlu və üç Gəncə əsilzadəsini girov götürürək özündə saxlayır. Səlcuq sultanının sərkərdəsi Sav Təkin Alxasin (gürcü mənbəsində Sərhəng Alxaz) vasitəciliyindən sonra IV Baqrat Fəzlunu əsərlidən azad edir.⁸²⁴

Baqrata bundan sonra Qaqi qalasının açarları verilir. II Fəzlun isə əldən buraxdığı qalaları yenidən almaq üçün hərəkətə keçir. O, uğurlu yürüşlərdən sonra Qavazını və Aqaranı qalalarını geri alır və həttə Aqaranı qalası ona döyüşsüz təslim olur. IV Baqrat isə çox gümən ki, ona qarşı mübarizə aparacaq güclə deyildi. Buna görə də o, ovşaların hökmətləri Dorqolelə öz oğlu və eyni zamanda Dorqolelin bacısı oğlu Georgi kuropalatı da qoşan IV Baqrat istəyinə qismən nail olur. Belə ki, ovşalar Gəncəni dağıdırılar. Bundan sonra Dorqolel öz bacısını görməkdən ötrü Kuta-

⁸²³ Летопись Картли. Пер., введ. и примеч. Г.В. Цулая – с. 75; Gürcistan Tarifi (Eski Çağlardan 1212 Yılına Kadar) – Gürc. çev. M.Brosset – s. 293

⁸²⁴ Летопись Картли. Пер., введ. и примеч. Г.В. Цулая – с. 74-75; Gürcistan Tarifi (Eski Çağlardan 1212 Yılına Kadar) – Gürc. çev. M.Brosset – s. 293; Kartlı Salnaməsi. Tərcümə Tsulaya Q. V. (rusca) http://dspace.nplg.gov.ge/bitstream/1234/3160/1/Letopis_kartli.pdf - s. 46-47

isiyə gelir. Sonuncu qələbəsindən və ovşaların simasında yeni müttəfiq tapmasından arxayımlaşan Baqrat Alp Arslana xərac göndərməkdən da imtina edir, lakin, onu narazı salmamaqdan ötrü hələ ki, ona hədiyyələr göndərir.⁸²⁵

Bu dövrə Baqratın hərbi qüdrətinin sarsıldığının şahidi olur. Belə ki, gürcü tarixçilərinin iddia etdikləri kimi, onun Tiflisi işğal etməmə istəyi gerçəkdə bunun sərfli olmadığını düşünməsi ilə bağlı deyildi. Əslində qala ona qarşı mübarizə aparmaq iqtidarındı idi və IV Baqrat şəhəri ala bilməyəcəyini çox gözəl anlayırdı. Bundan əlavə IV Baqratın hərbi zaifliyini I Axsartana qarşı münasibətdə də görürük. Əzali və ortaqlı düşmənlərinə əla keçirməkdən ötrü strateji cəhdədən çox əhəmiyyətli olan Ucarma və Boçorma qalalarını Axsartana güzəştə getməyə məcbur olur. Məhz buna görə də o, ovşaların köməyinə möhtac idi.

Bu vaxtkı mənbələrdə adı çəkilən Tiflis əmiri Sitilarabın özünün də şəxsiyyəti olduqca maraq doğuran məqamıdır. M.D.Lordkipanidze onun Cəfərələrin sülausasına mənsub bir şəxs hesab edir və gümən edir ki, onun Tiflisə irsi hüquqları varımış.⁸²⁶ Bu dövrə Dumanisi Tiflisə tabe idimi, əmirlərin nəslü mülkiyyəti idimi, yoxsa, Tiflis əmiri şəhər ağsaqqallarından, nərazi kütłədən buraya pənah gətirmişdim? Hər halda düşünüldə ki, ən çətin anlarında Tiflis əmirləri Gəncəyə üz tutular, ikinci variant çox da inandırıcı görünmür. Ola bilər ki, Tiflisdən çox da uzaq olmasın deyə Cəfərələr Dumanisidə müvəqqəti yaşıyırı. Bu variant da istisna edilmir ki, II Fəzlun buraları tərk edərək Tiflisin müdafiəsini təşkil edən gürcü manbasında qeyd edildiyi kimi “hansısa əmir” Cəfərələrdən deyilmiş ya da Şəddadi əmiri II Fəzlunun təyin etdiyi yerli momur imiş. Gerçəkdə siyahı gúcù ilə ala bilmədiyi Tiflisdə IV Baqrat işğal niyyatını

⁸²⁵ Летопись Картли. Пер., введ. и примеч. Г.В. Цулая – с. 76; Gürcistan Tarifi (Eski Çağlardan 1212 Yılına Kadar) – Gürc. çev. M.Brosset – s. 293-294; Kartlı Salnaməsi. Tərcümə Tsulaya Q. V. (rusca) http://dspace.nplg.gov.ge/bitstream/1234/3160/1/Letopis_kartli.pdf - s. 48

⁸²⁶ Lordkipanidze M. D. Tbilisi – s. 81

əmirliyin irsi hüquqlarını qorumaqla pərvənləmiş ola bilərdi. Siti-larab işa Cəfərilar sülaləsinin ikinci qolu tərəfindən idarə edilən Dumanisi əmirliyinin əmiri də ola bilərdi.

Tiflis üzərinə IV Baqratın hücumunu eşidən Alp Arslan bura qeyd etdiyimiz kimi, Sav Tagını göndərərək Qafqazdakı vəziyyəti nəzərət altında saxlamağa çalışırı. Eyni zamanda Bizansla böyük bir döyüşə hazırlaşan Alp Arslan üçün Abxaz krallığından alınan xəracın davamlılığının təmin edilməsinin əhəmiyyəti yox idi. Ona görə də o, IV Baqratdan aldığı hədiyyələrlə kifayətlənirdi. Səlcuqlular Abxaz – İber kralı IV Baqratın işgal etdiyi bütün şimal-qərbi və qərbi Azərbaycan torpaqlarını geri almışdır. M.D.Lordkipanidze iddia edir ki, Tiflis, Rustavi, Samşvilde (Şəmşəddil) və bir sira strateji və iqtisadi əhəmiyyətli məntəqələri əla keçirən Səlcuqluların Cənubi Qafqazda əsas da-yaq nöqtəsi Tiflis şəhəri olınısu⁸²⁷. Əlbəttə ki, Arranın və atraf ərazilərin sonralar paytaxtının Gəncə olduğunu, canişinlərin Gəncədə oturduğunu, əsas ordu hissələrinin Gəncədə olduğu, Səlcuqluların əsas müttəfiqlərinin Şəddadilər olduğunu nəzərə alsaq M.D.Lordkipanidzenin bu iddiasının mübahisəli və müzakirəyə açıq olduğunu iddia etmək olar.

Ümumiyyətən bu dövr Səlcuq idarəciliyi hicüm etdikləri dövlətlərin işğali, idarəcilik sisteminin lağvini nəzərdə tutmurdu. Səlcuqlular daxil olduqları dövləti vassal asılılığına salmaqla, ondan vergi və hədiyyələr almaqla kifayətlənirdilər. IV Baqrat isə hədiyyələr, öz bacısı qızını, cizyə verməklə Alp Arslandan vassal asılılığını qəbul etmişdi⁸²⁸. Ona görə də Alp Arslan üçün dövlətin aradan qaldırılması o qədər də böyük əhəmiyyət kəsb etmirdi. Abxaz – İber tərəfdən təhlükəsizlik tam təmin edilmişdi.

Qafqazdakı vəziyyətdən arxayın olduqdan sonra Alp Arslan Bizans üzərinə yürüşə gətdi. Səlcuqluların qüdrətini real qiymətləndirən Bizans imperatoru IV Roman Diogen (1068-1071)

⁸²⁷ Lordkipanidzə M. D. Tbilisi – s. 82

⁸²⁸ Гусейн-заде Р.А. Кавказ и Сельджуки. Баку, 2010 – s. 167; Гусейн-заде Р.А. Сельджукская эпоха истории Кавказа. Москва, 2012 – s. 129

oğuzların qərbe hərəkətinin qarşısını almaq məqsədilə özünün əsas qoşunları ilə onlara qarşı çıxır. Səlcuqluları bölgədə olan mühüm strateji məntəqələrdən məhrum etmək üçün, o, öz hərbi kampaniyasının son mərhələsində Azərbaycanı tutmağı planlaşdırmışdı⁸²⁹. Malazgird savaşında Bizans ordusunun tərkibində çox sayıda gürcüler var idi. Döyüşdən önce Bizans imperatoru IV Roman Diogen Ərzuruma çatıldıqdan sonra 20 min əsgərini Gürcüstana göndərməmişdi. Lakin, bunlar heç biri Gürcüstan üzərinə səfərə çıxmama bəhanəsi olmadı. Malazgird savaşının (1071-ci il) böyük bir zəfərlə nəticələnməsinə görə Bizansın qərba doğru geri çəkilməsi və Gürcüstana sərhəddin demək olar ki, qalmaması Səlcuqlulara qarşı gürcü knyazları və Bizans ittifaqı ehtimalını da ortadan qaldırırı⁸³⁰.

Malazgird – yalnız Şərqi deyil, Qərbin də orta əsrlər tarixi üçün mühüm mərhələ oldu. Büyyük sultanlar Orta Asiyadan Aralıq dənizininənədək, Cənubi Qafqazdan Fars körfəzinənədək olan torpaqların sahiblərinə çevrilidilər⁸³¹. Yalnız indi, 1071-ci idən sonra onlar an nəhayət Qafqazdakı hegemonluqlarını qati olaraq sağlamlaşdırmaq imkanına yoxmuşdular⁸³².

1072-ci ildə Cənubi Qafqazın tələyini yaxından təsir edəcək iki böyük hadisə baş verir. Həm gürcü hökməndən IV Baqrat, həm də dahi Səlcuqlu sultani Alp Arslan vəfat edir. IV Baqratın yerinə hakimiyyətə oğlu II Georgi (1072-1089), Alp Arslanın yerinə isə Məlikşah (1072-1092) hakimiyyətə gelir.

⁸²⁹ Azərbaycan tarixi: 7 cildə. II cild – s. 355

⁸³⁰ Gümüş N. Büyük Selçuklu-gürcü ilişkileri – s. 716

⁸³¹ Azərbaycan tarixi: 7 cildə. II cild – s. 355

⁸³² Hüseynov R.A. Malazgird ve Kafkaslar // Ankara Üniversitesi Dil ve Tarih-Coğrafya Fakültesi Tarih Bölümü. Tarih Araştırmaları Dergisi, 1968, Sayı: 10 – s. 68

§2. Məlikşahın Qafqaz siyaseti və Tiflis bölgəsi

Toğrul boy və Alp Arslanın iqtidarları müddətində Qafqaz dövlətlərinin bilinən bəzi şəhərlər daxilində Səlcuqlulara tabe olduqlarını bildirmək məcburiyyətdə qalmalarına baxmayaq, Səlcuqluların üçünət böyük sultani Məlikşah dövründə burada Səlcuqlu hakimiyəti qəti olaraq quruldu. Məlikşahın hakimiyət dövrü ümumi olaraq fatehlərin hərbi və siyasi qüdrətinin yüksək səviyyəsi, Səlcuqlu dövlətinin on böyük sahələrə sahib olduğu bir dövr idi⁸³³. Məlikşahın xarici və daxili siyasetində Qafqaz çox əhamiyyətli bir yer tuturdu. Bu bölmədə əsas vəzifə Səlcuqluların Qafqazdakı yerli siyasetini tədqiq etmək, yerli müstaqil əmirləri zəiflətmələri ilə gələcəkdə bölgədə xristian ittihaqına qarşı yerli müqavimətin zəif olması arasında əlaqəni araşdırmaqdır.

Məlikşah hakimiyətə gəldikdən sonra dəfələrlə Alp Arslan tərəfindən bağışlanmış Məlikşahın əmisi və Kirman məlki Kavurt boy üsyan qaldırıv və hətta hakimiyəti əla keçirtməkdən ötrü Rey üzərində yürüşə çıxdı. Belə ki, Məlikşahın hakimiyətinin ilk ili Kavurt bəylər mübarizə aparmaqla keçdi⁸³⁴.

Məlikşah Arranda yerləşən Şəddadilər ölkəsindəki qarışqılıqlar və Abxz-Gürcü kralı II Georginin itaatsizlik xəbərlərinə görə yeni bir səfər təskil etmək qorarına gəlir.

II Georgi atası öldükdən sonra çox sayılı feodallar ordusu ilə təkbaşına qaldı. Xüsusiş Kartlinin ikinci böyük xanadəni olan Orbelianilər tabe olmaq istəmirdi. Kvabulun oğlu Niania, Böyük eristav Liparitin oğlu İvane Orbeliani, svanların eristəvi Vardan baş qaldırdı. O, İvane Orbelianiyə atalarının köhnə mülkü olduğunu iddia edilən və 1071-ci ildə osların yardımını ilə Taşir (Borçalının

bir hissəsi) hakimi Kvirkedan alınan Samşvilde-Şəmsəddili, İvane-nin oğlu Liparita Rustavinin əvəzinə Losobanini, çünki, Rustavi Şəki malikliyində idi, Nianiaya Tmoqvini, İvanenin moslahatına əsasən Vardana Askalanı, Cakeli nəslinə isə Utaqubonu verdi⁸³⁵. Bu pay torpaqlarını as hesab edən İvane Orbeliani üşyən qaldırılmış, Şəki məliyi Axsartanın köməyi ilə 1073-cü ildə II Georgi Şəmsəddili mühəsirə etmiş, lakin, Orbeliani ailəsinin keçmiş xidmətlərinə görə İvane bağışlanılmışdı və Klde-karni ilə Şəmsəddilin İvanenin hakimiyətində qalması təsdiqlənmişdi. Eristavların baş qaldırmasından istifadə edən Şəki məliyi Axsartan sonradan Liparit Orbelianidən Losobanını almışdı. İvane özü isə bu ərefələrdə yenidən II Georgiyə qarşı qiyam qaldıraraq Qaqi qalasını almış və onu Şəddadi əmiri Fəzluna satmışdı. Bundan sonra İvane oğlu Liparitla birlikdə sultan Məlikşahın xidmətinə girmişdi. Daha sonra bir müddət sultanın yanında qalan Orbelianilər gizlice ayrıldılar. Buna görə də sultan Samşvildeni zəbt edir, İvane, xanımı, nəvələri və xanumları ilə bərabər bütün aznaurları əsir edir, qalanı alındı tutur. Sultan orada olduğu müddətə Kartlini orduşu ilə o başdan bu başa keçir, əsirler və çoxlu qonimətlər əldə edir⁸³⁶. Bütün bunlar bu dövrlərdə qeyd olunan orazida vəziyyətin nə dərəcədə mürəkkəb və qəлиз olduğunu göstəriciləridir.

Orbelianilər nəslinə aid bunu qeyd etmək lazımdır ki, "Orbelianilər tarixi" əsərində onların Gürcüstana gəlmə olduğu bildirilir. Məlumatə görə haylandurlardan o tərəfdə, xəzərlər və hunların yanında İmanos dağına (F. Kırzioğluya görə Tanrı dağı)

⁸³³ Hüseyinof R.A. Malazgird ve Kafkaslar // Ankara Üniversitesi Dil və Tarih-Coğrafya Faküləti Tarih Bölümü. Tarih Araştırmaları Dergisi, 1968, Sayı: 10 - s. 68-s. 69

⁸³⁴ Bedirhan Y. Kafkasya və Büyük Selçuklu Devletinin Kafkasya Politikası. Doktora tezi, Konya, 1999 - s. 112

⁸³⁵ Lətopisə Kartli. Per., vəzən, və prim. G.B. Çulay - s. 77; Gürcistan Taribi (Eski Çağlardan 1212 Yılına Kadar) - Gürc. çev. M. Brosset - s. 302-303; Kartli Salnaməsi, Tərcümə Tsulaya Q. V. (rusca) http://dspace.nplg.gov.ge/bitstream/1234/3160/1/Letopis_kartli.pdf - s. 48

⁸³⁶ Gürcistan Taribi (Eski Çağlardan 1212 Yılına Kadar) - Gürc. çev. M. Brosset - s. 303; Lətopisə Kartli. Per., vəzən, və prim. G.B. Çulay - s. 76; Bedirhan Y. Kafkasya və Büyük Selçuklu Devletinin Kafkasya Politikası - s. 113 Kartli Salnaməsi. Tərcümə Tsulaya Q. V. (rusca) http://dspace.nplg.gov.ge/bitstream/1234/3160/1/Letopis_kartli.pdf - s. 49

qədər uzanan Çenasdan krallığında (Kaşqar və şərqi) Çen-Bakur ölükdən sonra hakimiyyət uğrunda daxili mübarizə başlayır. Bu mübarizədə məğlub olan tərəf Deryal keçidini aşır və Mesxita Danuderini farslarla mübarizədən yorğun və bitab olduğunu görürər. Fikirlərinin eslində Rum və ya İran tərəfə getmək olduqlarını bildirən Çenasdan sülaləsə mənsubları, gürcülerin farslarla birgə mübarizə aparmaq təklifi ni qəbul edirlər və Orbet adlanan qalanı mərkəz seçirlər. Ona görə də əvvəllər Çen, Çeneul adlanan (yəni Çin tərəfdən gələn) bu stilə və xalqı məskunlaşdırığı yer etibarilə Orbelilər, Orbelianıllar adlandırmışa başlayırlar⁸³⁷. Bu qalanın onlar bütün Samşvilde-Şəmşəddili idarə edirlər. İovan Drasxanakertli və F.Kirzioğlu Şəmşəddil adının gürcüçə “üç ox” mənasına gəldiyini və buna görədə Kaşqardan gələn bu Çen-Bakur övladlarının iç Oğuzdan olduğunu qeyd edir⁸³⁸. Eyni zamanda M.F.Kirzioğlu Saint Martinin Orbelianılları Sarkine buntürkləri ilə əlaqələndirirən cəhdini də müdafiə edir⁸³⁹. Orblular-Orbelianıllar soyadı daşıyan bu türk soylu sülalə qıpçaqlar gələnə və III Georgi tərəfindən 1177-ci ildə tamamilə məhv edilən qədar hər zaman iqtidat uğrunda hakim sülalə ilə rəqabət apardılar. Qeyd edək ki, çenliler haqqında bənzər məlumat Movses Xorenli Məmikonyanlar nəşlinin qurulması, Arboq (Ərbəy) və Mamqon haqqında məlumat verilərən qeyd edilir⁸⁴⁰.

⁸³⁷ История Князей Орбелян. Извлечение из сочинений Стефана Сюнийского, армянского писателя XIII в. Пер. с Армянского Х.Исаннесов. Москва: Тип. быв. А. В. Кудрявцевой, 1883г. – с. 2-3

⁸³⁸ Fahrettin M. Kirzioğlu. Yukarı-Kür ve Çoruk Boylarında Kıpçaklar. Ankara: Türk Tarih Kurumu Basımevi, 1992 – s. 24; Yovhannes Drasxanakertci. History of Armenia. Atlanta, GA: Scholars Press, 1987 – s. 203

⁸³⁹ Gürcistan Tarixi (Eski Çağlarından 1212 Yılına Kadar) – Gürc. çev. M.Brosset – s. 13; Fahrettin M. Kirzioğlu. Yukarı-Kür ve Çoruk Boylarında Kıpçaklar. Ankara: Türk Tarih Kurumu Basımevi, 1992 – s. 27

⁸⁴⁰ История Армении Моисея Хorenского. Новый пер. Н. О. Эмина. Москва: Изд. Лазаревского Института Евосточных языков, 1893 – с. 126-127; Moisey Xorenli. Ermənistan tarixi (rusca) <http://www.vehi.net/istoriya/armenia/khorenaci/02.html> – 81-ci başlıq

Çinli türk tayfası, onların sabırlıla əlaqəsi, Orbelianıllar və Məmikonyanlar, onların atası Çen Bakur haqqında Qiyasəddin Qeybullayevdə, I.Şopen və Q.Voroşilin qeydlərində də çox əhəmiyyətli məlumatlar vardır⁸⁴¹.

1073-1074-cü illərdə Şəddadi II Fəzlunun oğlu III Fəzlun atasına qarşı çıxaraq, onu hakimiyyətdən uzaqlaşdırıldı və ölkənin idarəsini elinə almışdır. III Fəzlunun hakimiyyəti uzun sürmədi⁸⁴².

Məlikşah dövründə Alp Arslan dövründeki vassallıq idarə etmə sistemi vali sistemi ilə əvəz olunması başlandı və bu istiqamətdə addımlar atılmışa başlandı.

Cənubi Qafqazda bütün bu qarışılıqlar dövründə Məlikşah 1075-ci ildə buraya bir səfər gerçəkləşdirərək bütün bölgənin idarəsini Sav Təginə verdi. Bu səfər ərefəsində Səlcuqlu orduları Tiflis əmirliyinə yenidən daxil oldular⁸⁴³. Bu dövrdə guman ki, Tiflisdə Sitilarab hakimiyyətdən uzaqlaşdırılmış, II Mansur yenidən taxt ələ keçirmişdi. Cənubi, II Mənsur tərəfindən zərb edilən biza məlum olan yegana sikkədə Tiflis əmirinin künyəsi olan “Əbu Nəsr”lə yanşı “Sultan al-Muazzam Məlikşah” da zərb edilmişdir⁸⁴⁴. Bu o deməkdir ki, Sitilarabın hakimiyyəti çox da uzun çəkməmiş, Məlikşahın hakimiyyətə gəlməsi ilə ya da Məlikşahın Tiflisə daxil olması ilə II Mənsurun Əbulhica ilə ataları III Cəfər ölükdən sonra – 1046-ci ildən etibarən başlayan mübarizəsinə 30 ildən sonra son qoyulur. Yəqin ki, II Mənsur bu vaxt çox yaşılı olmuş, onun da təkbaşına hakimiyyəti çox uzun çəkməmişdir.

⁸⁴¹ Qeybullayev Q. Ə. Azərbaycan türklərinin təşəkkülü tarixindən. Bakı: “Azərnşər”, 1994 – s. 167-168; Hacıyev F.V. Gürcüstan coğrafiyasında eski türkler: Buntürklərdən Karapapkərlər / I Uluslararası Uzak Asya'dan Ön Asya'ya Eski Türkçe Bilgi Söleni, Afyonkarahisar, 18-20 Kasım 2009 – s. 298-299

⁸⁴² Minorsky V. Studies in Caucasian History – s. 24

⁸⁴³ Gümüş N. Büyük Selçuklu-gürcü ilişkileri – s. 716

⁸⁴⁴ İraklı Pağava. Mansur II Jafarianis sərənonet emisi Maliqşahis saxelit – Tbilisidə Kvemo Kartli Baqratovanta da did Selçukta Tsoris // Saistcris Krebuli. Tomi 5. Tbilisi: Mxedar, 2015 – s. 30-31 (gürcü dilində)

Gürcü mənbəsi bundan sonrakı hadisələr haqqında belə yazar: "və bütün xristianların dostu olmayan Məlikşah gəldi. İvane öz oğlu Liparit Orbelianini onun yanına göndərdi, onu sultana tabe etdi. O sultanın yanında bir az vaxt keçirdib qaçıdı. Sultan gəldi və Samşvildeyə daxil oldu, Samşvildeni tutdu və İvane öz xanum ilə, nəvələri ilə, bütün aznaurları ailələri ilə əsir düşdü və sultan Samşvilde qalasına sahib oldu. O Kartlini boşaltdı, çoxlu qənimat yığıdı və getdi. Gəncəni tutdu, bütün ölkəyə mübarizə etsin deyə Gəncədə 48 minlik qoşunla (bəzi mənbələrdə 40 minlik M.Brossedə 400 min⁸⁴⁵) sərkərdə (Sav Təgin) qoydu. Fəzlun qalasında gizlənmişdi, lakin onu da tuttdular"⁸⁴⁶. Bununla da 1075-ci ildə öz təbəələri sırasında güclü, qüdrətli dövlətin olmasına istəməyən Səlcuqlular Şəddadilər dövlətinə son qoymaq qərarına gəlirlər. Yuxarıdakı qaynaqda da qeyd edildiyi kimi göstərlən müqavimətə baxmayaraq, Fəzlun, nəhayət, Arranın idarəesini sərkərdə Sav Təginə təhvil verməli olur.

Hakimiyyətdən kənar olunmuş III Fəzlun, az sonra isə atası II Fazl Səlcuqlular tərəfindən əsir alınır. Mənbələrdə Fəzlunun hakimiyyətinin son illəri haqqında çox ziddiyətli və addabudda məlumat vardır. Belə ki, o Gəncədə bir müddət də hakimiyyətdə qalmaga nail olmuşdu. XI. yüzilin anonim gürcü mənbəyinə görə, eyni zamanda erməni mənbəsi Vardana görə Fəzlun 1088-ci ildək Səlcuqlular əleyhinə mübarizə etmiş⁸⁴⁷, nəhayət həbs olunaraq Bağdada aparılmış və 1091-ci ildə Dəclə sahilində bir məscid künctündə səfəl bir şəkildə vəfat etmişdir⁸⁴⁸.

⁸⁴⁵ Azərbaycan tarixi: 7 cild. II cild -- s. 356; Gürcistan Tarihi (Eski Çağlardan 1212 Yılına Kadar) – Gürc. çev. M.Brosset – s.303

⁸⁴⁶ Летопись Карти. Пер., введ. и примеч. Г.В. Цулая – с. 78; Gürcistan Tarihi (Eski Çağlardan 1212 Yılına Kadar) – Gürc. çev. M.Brosset – s. 303; Kartli Salnameyi. Tərcümə Tsulaya Q. V. (rusca) http://dspace.nplg.gov.ge/bitstream/1234/3160/1/Letopis_kartli.pdf - s. 49

⁸⁴⁷ Всеобщая История Вардана Великого. Пер. Н Эмин. Москва: Тип. Лазаревского Института восточных языков, 1861 – с. 132

⁸⁴⁸ Şərifli M.X. IX əsrin II yarısı: – XI əsrlərdə Azərbaycan封建 dövlətləri. Bakı: Turxan NPB, 2015 – s. 302

Yalnız Ani və Dvinə (Dəbil) Şəddadilər sülaləsinə mənsub əmirlər Səlcuqluların vassalı kimi hələ də fəaliyyət göstərirdilər. Mənuçehrən sonra onun naslı təqribən hələ 130 il Anidə hakimiyyətdə qalmış və nəhayət, bu şəhər gürcülərin əlinə keçmişdi. Dvin Şəddadiləri isə 1130-cu ildə Səlcuqluların zərbələri nəticəsində süqtut etmişdilər.

Bundan sonra Məlikşahın əmiri Arran və Şirvan valisi "Şəhəng ul-Xas" əmir Sav Təginin hərbi fəaliyyəti barədə gürcü mənbəsi belə bir məlumat verir: "Az bir vaxtidan sonra sərkərdə (Sav Təgin) Dəbil və Dumanis əmirlərinin dəstəyi ilə öz və Gəncə hərbi hissələrini yığıdı. Çarlar çarı Georgi Yuxarı və Ağacı torpaqlarından bütün qoşunları ilə toplandı və kaxların çarı Ax-sartana müraciət etdi və bir-birlərinə yardım etdi. Parsxisi yaxınlığında Alxaza hückum etdi və onu qaçmağa məcbur etdi: taqib etdi və mahv etdi. Gecə olduğu üçün sərkərdənin orduşunun qalan hissəsi xilas oldu. Çarlar çarı heç bir zərər görməyərək sülhə öz ölkəsinə qayıdı. Bundan sonra o, yunanlardan Anakopiya-Abxaziyanın baş qalasını və Klarcet, Şavşet, Cavaxet və Artaanida (Ardahan) bir çox qalanı aldı. Bundan sonra Kari şəhərini-qalanı və ölkəni tutdu, Karnifor və Vanandı tutdu və oradan türkləri qaçmağa məcbur etdi. Lakin, çox keçmədən Şəhəng öz və ətraf yerlərin bütün əsgərlərini topladı"⁸⁴⁹.

Bu hadisələrdə Dəbil və Dumanis əmirlərinin adının qeyd edilməsi, amma Tiflis əmirliliyinin qeyd edilməməsi, güman ki, bu dövrə artıq Tiflisə əmirlərin hakimiyyətinin başa çatdığınıñ ya da hərbi cəhətdən çox zaif olmasının nişanası idi. Cəfərilər sülaləsinin hakimiyyətinin bir qolu da çox gülmən ki, Dumanisə davam etdi. Tiflis əmirliliyi isə II Mənsurla yanşı şəhər ağsaqqalları şurası tərəfindən idarə edilirdi. Məlikşahın adı ilə sikkə zərb etmiş Tiflis əmiri II Mənsuru məhz buna görə sonuncu Tif-

⁸⁴⁹ Летопись Карти. Пер., введ. и примеч. Г.В. Цулая – с. 78; Gürcistan Tarihi (Eski Çağlardan 1212 Yılına Kadar) – Gürc. çev. M.Brosset – s. 304; Kartli Salnameyi. Tərcümə Tsulaya Q. V. (rusca) http://dspace.nplg.gov.ge/bitstream/1234/3160/1/Letopis_kartli.pdf - s. 49

lis əmiri hesab etmək olar. Nəzərə alsaq ki, Tiflis də Gəncə kimi Səlcuqluların Cənubi Qafqazdakı əsas dayaq məntəqələrindən biri idi, o zaman güman etmək olar ki, buraya hərbi rəhbərliyi Gəncədəki hərbi canışınə tabe olan hansısa sərkərdə həyata keçirmiş. II Mənsurdan sonra Tiflis digər Səlcuqlu şəhərləri kimi mərkəzdən idarə edilməyə başlanırdı ki, bu da əslində vaxtı ilə Abbasilərin etdiyi səhvin takrarlanması idi. Sərhədə yaxın olduğu üçün Tiflisin mütləq öz güclü hərbi hissəsi, xəzinəsi, hətta mürmkünsə ətraf ərazilərin mərkəzi bu şəhər olmalı idi. Lakin, Səlcuqlular da bu şəhərin müdafiəsi mövzusunda çox ciddi tədbirlər almırlar. Bunun mənfi nəticəsi gələcəkdə Abbasilərdə olduğu kimi, Səlcuqluların da ucqarları qorumağa gücü çatmamanda belə əhamiyyatlı şəhərlərin zərba altında qalması, ən pis halda itirilməsi olacaqdı. Məhz Tiflisin də Məlikşahın bu səhv siyasi nəticəsinə gələcəyi çox pis zərba altında qalır. Yerli sülalələr ləğv edildikdən sonra Səlcuqlular əvvəlcə idarəciliyi molik – atabaylara təpşirir, daha sonra torpaqların qorunması üçün uc adlanan hərbi-feodal institutları formalasdırırlar. Ucan (müasir Ermənistan Resp.), Uca-Bauri, Ucan-Abas, Ucanis, Ucarma (müasir Gürcüstan resp.) kimi adlar da yəqin ki, uc torpaqları ilə bağlı yaranmış adlardır⁸⁵⁰. Güman ki, II Mənsurdan sonra əmir hakimiyəti ləğv edilərək idarə Arran canışınlarına - valilərinə verilir. Bununla da XI əsrin 80-ci illərin əvvəllərində Cəfərilər sülaləsinin hakimiyəti başa çatır.

Bütün bu hadisələrdən sonra eyni zamanda Orbeliani İvannın Şəmsəddildə, Ani hakimi Qağıkin üsyanına qalxaraq təzədən taxta çıxmış cəhdidə də Məlikşahın ikinci dəfə Gürcüstən səfərinə çıxaraq Sav Təgini dəstək verməsinə səbəb oldu (1078-1079-cu illər). O, Araz yolu ilə Gürcüstənə daxil olur. Samşvidəni mühasira edərək aldı, Liparitin oğlu İvaneni əsir aldıdan sonra geri döndü. Sav Təgin Məlikşahdan aldığı yeni qüvvələrlə ikinci dəfə

⁸⁵¹ II Georginin üzərinə hücum edir. Bu dəfə də Səlcuqlular məğlub, gürcülər qalib galır⁸⁵¹. Məlikşah artıq problemlə bir hala cüşən bu vəziyyəti tamamilə həll etmək məqsədi ilə gürçü qaynaqlarının “güclü əmir və möhkəm ox atan” dedikləri (Danişməndli Qazi Taylu) Əmir Əhməd idarəsində əhamiyyatlı bir ordunu Arrana göndərir. Gürçü çarını Kvelidə ağır məglubiyətə uğradan Əhməd daha sonra Qarsı mühəsirəyə alır. Georgi isə əsir düşməkdən zorla qurtularaq Acaristan yolù ilə Abxzaiyaya qaçmaq məcburiyyətində qalır⁸⁵². Səlcuqlu gülçəri geri döñərən yolda Bizans sərhədlərinə doğru səfərə çıxan türkman baylılarından Əbu Yaqub ilə əmir İsa Böri (gürçü mənbəsində hansısa İasi və Bujquş) və digər bəylərə rast gəlmış və onlara belə müraciət etmişlər: “Bizansımı gedirsiniz? Budur gürçü eli, insansız və sərvətlərlə dolu bir ölkə!” Gürçü manəbasının qeydində görə onlar bir anda yollarını dəyişdirildər və yer üzünü çayırtkə kimi tutdular. “İvan gündündə Asisfor və Klarcet, Şavşet, Acariya, Samsxe, Kartli Araqveti, Samikalako və Çkondidi türklərlə doldu. Bu ölkələrin bütün sakinləri öldürüldü və əsir edildi. Elə hamim gün onlar Kutaisi, Artanuci və Klarceti cölliklärini yandırdılar. Qar düşənə qədər onlar buralarda qaldılar. Bu ilk və böyük türklaşma dövrü (didi-turkoba) idi”⁸⁵³.

Türklərlə heç cürə mübarizə apara bilməyəcəyini başa düşən Georgi öz məsləhətləri ilə şura quraraq Məlikşahın yanına getməyi qərara alırlar. 1082-ci ildə İsfahana gedən Georgi illik xərac vermək və lazım olanda hərbi yardım göstərmək şərti ilə sul-

⁸⁵¹ Bedirhan Y. Kafkasya ve Büyük Selçuklu Devletinin Kafkasya Politikası – s. 169; Gürcistan Tarihi (Eski Çağlardan 1212 Yılına Kadar) – Gürc. çev. M.Brosset – s. 306

⁸⁵² Житие царя Давида. Перевод И. Зетенишили // Символ, 1998, № 40 – с. 276; Gürcistan Tarihi (Eski Çağlardan 1212 Yılına Kadar) – Gürc. çev. M.Brosset – s. 307

⁸⁵³ Житие царя Давида. Перевод И. Зетенишили – с. 277; Gürcistan Tarihi (Eski Çağlardan 1212 Yılına Kadar) – Gürc. çev. M.Brosset – s. 307; Гусейн-заде Р.А. Сельджукская эпоха истории Кавказа. Москва, 2012 – с. 80; Гусейн-заде Р.А. Кавказ и Сельджуки. Баку, 2010 – с. 177

⁸⁵⁰ Гусейн-заде Р.А. Сельджукская эпоха истории Кавказа. Москва, 2012 – с. 135; Гусейн-заде Р.А. Кавказ и Сельджуки. Баку, 2010 – с. 177

tana tabeçiliyini bildirdi. Xərac vaxtlı-vaxtında veriləcəkdi deyə Məlikşah da ölkədəki köçəri türkmən oymaqlarını ölkədən çıxararaq geri qaytarmağa söz verdi. Bundan əlavə sultan Georgiya Şəki məlikliyinin torpaqları olan Ereti və Kaxetinin də idarəsini tapşırıdı. Lakin, II Georginin buraları tutmağa hərbi gücü yox idi deyə sultan ona hərbi qüvvə ilə də kömək etdi. Beləliklə, II Georgi səlcuqlu hərbi hissələrinin müşayiəti ilə geriye qayıtdı. Bu ordu Kaxetiyyaya gırərək Veqini qalasını mühasirəyə aldı. Mühasirə uzanırdı, II Georginin yadına A.cametda ov ovlamaq düşdü, səlcuqlu ordusuna isə Sucetini və bütün İori hövzəsini hədiyyə etdi. Özü isə Lix dağlarını keçərək Abxaziyyaya gəldi⁸⁵⁴.

Bu məlumatlardan belə anlaşıılır ki, II Georgi Hereti-Kaxetiyani idarə etmək qüdrətində və marağında deyildi. Sadəcə olaraq onun məqsədi rəqibi olan Şəki məlikliyini zəiflətmək və diqqəti Abxaziyyadan uzaqlaşdırmaq idi. Onun Səlcuqlu dövlətinin paytaxtına səfəri əslində IV Bagratın dövründən etibarən xristian dünyasının siyasi həyatunda fəal iştirak edən gənc bir dövlətin tamamilə məhv olmasına qarşısını alır. Əgər bu səfər olmasaydı, çox güman ki, gürçü dövləti də Şərqi Anadoluda mövcud olan xırda erməni knyazlıqları kimi varlığını itirəcəkdi. Lakin, elə bu orəfələrdə gürçülərə ikinci bir bədbəxtlik baş verir – çoxsaylı zəlzələlər ölkəni dağlımağa başlayır. Məşhur Tmoqvi qalası və yaşayış məntəqəsi da məhz bu dövrde dağılır⁸⁵⁵.

Kaxetiya və Heretinin II Georgiya verildiyini eisidən Şəki məliyi Axsartan gürçü mənbəsinin verdiyi məlumatata görə Məlikşahın yanına gedərək ikinci dəfə xristianlıqdan imtina etdi və yenidən İslam dinini qəbul etdi. Bununla da Kaxetiyanı və Eretini geri almağa nail oldu⁸⁵⁶. Əslində Axsartanın Alp Arslanın

dövründə İslami qəbul etdiyi məlumatdır. Yəqin ki, onun Sav Təgina qarşı II Georginin yanında çıxış etməsi gürçülərin onun yənidən xristianlığa qayıtdığı kimi qəbul edilsə bilərdi. Lakin, Axsartanın bu dövrda II Georgiyə birgə çıxış etməsindən asas səbəb müstəqillik idi. Alp Arslanın dəstəyi ilə gürçün xeyli arthran Axsartan, Alp Arslanın ölümündən sonra Səlcuqlulardan uzaqlaşmağa və Səlcuq ağlığından yaxa qurtarmağa çalışırdı. Şəki hakimi kimi qonşuluqda yerləşən Şəddadilər və Şirvanşahlar dövlətlərinin talyeyini görür və Səlcuqlular imperiyasının Şəki məlikliyinin də müstəqil həyatı ilə razılışmayacağını biliirdi⁸⁵⁷. Şəki hakimi I Axsartanın vəfatından sonra oğlu IV Kvirike (1084-1102) də atasının siyasetindən uzaqlaşmayaraq Səlcuqlu imperiyasına təbe olmağı davam etdirirdi.

Yunis Nəsibli II Georginin bu dövrə Məlikşahla görüsdüyü zaman İslam dinini qəbul etdiyini irəli sürür⁸⁵⁸. Əsas kimi o, “Çarlar çarı Davidin həyatı” əsərindəki bu hissəni asas gotirir: “Xristianların xilası namına ruhunu və qanını fada etdi özünü sevgili bir övlad kimi qəbul edən Məlikşahın yanına getdi.”⁸⁵⁹. Lakin, əsərin sonrakı hissəsindəki Məlikşahın xristianlığa münasibəti II Georginin müsəlman olması fikrini şübhə altına alır: “Məlikşah adil, xeyirxah, xristianların lehina etdiyi minlərlə adil icrataları ilə tanınan şəxs idi”⁸⁶⁰. Eyni zamanda Şəki hökməndarı I Axsartanın müsəlman olduğunu tösdinqədikdən sonra ərazilərini yenidən II Georgidən geri almazı, Məlikşahın bu iki hökməndən fərqləndirməsi II Georginin müsəlmanlığını şübhə altına salır. Amma, əlbəttə ki, müəyyən bir dövrə o, səlcuqlu qoşunlarının dəstəyini əldə etmək üçün müsəlman kimi görünmüştə ola bilərdi.

Tarihi (Eski Çağlardan 1212 Yılına Kadar) – Gürc. çev. M.Brosset – s. 309

⁸⁵⁷ Hacılı Ş. Şimal-Qərbi Azərbaycan.. – s. 167

⁸⁵⁸ Nasibli Y. Türk dünyası və Gürçistan XI əsrin son rübündə // Bakı Universitetinin xəbərləri. Humanitar elmlər seriyası, 2009, №3 – s. 125

⁸⁵⁹ Житие царя царей Давида. Перевод И. Зетенишвили – с. 278; Gürçistan Tarihi (Eski Çağlardan 1212 Yılına Kadar) – Gürc. çev. M.Brosset – s. 308-309

⁸⁶⁰ Житие царя царей Давида. Перевод И. Зетенишвили – с. 278; Gürçistan Tarihi (Eski Çağlardan 1212 Yılına Kadar) – Gürc. çev. M.Brosset – s. 308

⁸⁵⁶ Житие царя царей Давида. Перевод И. Зетенишвили – с. 278; Gürçistan Tarihi (Eski Çağlardan 1212 Yılına Kadar) – Gürc. çev. M.Brosset – s. 308

⁸⁵⁴ Житие царя царей Давида. Перевод И. Зетенишвили – с. 278; Gürçistan Tarihi (Eski Çağlardan 1212 Yılına Kadar) – Gürc. çev. M.Brosset – s. 308-309

⁸⁵⁵ Gürçistan Tarihi (Eski Çağlardan 1212 Yılına Kadar) – Gürc. çev. M.Brosset – s. 309; Gürçistan Tarihi (Başlangıçtan 19. Yüzyıla kadar). Nikołoz Berdzenișvili, Simon Canaşa [Ivane Cavahişvili]. İstanbul: Sorun yayınları, 2.Baskı, 2000 – s. 136

⁸⁵⁶ Житие царя царей Давида. Перевод И. Зетенишвили – с. 278; Gürçistan

Bu dövrde həm I Axsaranın, həm də II Georginin hakimiyyətlərinin zoifləməsi Tiflis əmirliyi uğrunda aparılan xristian işğallarını azaldı. Güman ki, bu dövrda Tiflis arası kəsilən işgallardan sonra özünən sabitlik və inkişaf dövrlərindən birini yaşayırıbmış.

Sultan Məlikşah Qafqaz və Arranın idarəesini Yaqutinin oğlu və Azərbaycanın əməmi valisi olan Qutbiddin İsmayıla verdi və onu bu əlkənin mələki elan etdi. Gəncə tam təbe olmadığı üçün bu ərafədə Arranın paytaxtı, məliyin sarayı Beyləqanda da olurdu. Bununla da 1084-cü ildə Qafqaz Azərbaycan məlikliyində birləşdirildi və bütünlükdə Azərbaycan adı ilə adlandırılmağa başlamıldı⁸⁶¹. Bütün bunları nəzərə alaraq demək ki, bu dövrda müstəqilliyi leğv edilən və ya yarımmüstəqil hala salinan Azərbaycan feodal dövlətləri Şəddadilar, Şirvanşahlar, Şəki məlikliyi kimi Tiflis əmirliyi də Səlcuqlulara təbe idi və onun ərazisi inzibati bölgü olaraq Azərbaycan məlikliyinə daxil edilmişdi.

1086-cı ildə Məlikşah yenidən Qafqaza yürüş etdi. Bu səfərin məqsədi Qafqazdakı bütün xırda müxaliflərə də ləğv etmək idi. Bir il içində hūcum etdiyi Ərminiyədə hakimiyyətini tam barpa etdi. Anı hakimi Şəddadi II Əbul Fəzil Məlikşahın yanına gələrkən təbe olduğunu bildirdi və çoxlu hədiyyə müqabilində vəzifəsində yenidən qala bildi. Şirvanşah Fəriburz isə tələb olunan 70 min dinarlıq xəracı bu yürüş arəfəsində çətinliklə 40 minə endirmişdi⁸⁶².

Sultan Məlikşah bu səfərində Şərqi Qara doniz sahilinə qədər gelmiş, qılıncın üç dəfə Qara danızın sularında isladaraq, buraların əbədiyyən bir türk yurdu olaraq qalacağının təmsil məqsədi ilə dənizə atmuşdı. Geri qayıdanda özü ilə apardığı sahil qumunu Alp Arslanın qəbri üzərinə səpmiş və "Ata, mündələr olsun! Oğlun dünyanın sonuna qədər həkim oldu" demişdi⁸⁶³.

⁸⁶¹ Bedirhan Y. Ortaçağda Kafkasyada Selçuklularla Gürcüler Arasında Siyasi Hakimiyyət Mücadelesi – s. 170-171; Bedirhan Y. Kafkasya ve Büyüklük Selçuklu Devletinin Kafkasya Politikası – s. 120

⁸⁶² Bedirhan Y. Kafkasya ve Büyüklük Selçuklu Devletinin Kafkasya Politikası – s. 121

⁸⁶³ Bedirhan Y. Kafkasya ve Büyüklük Selçuklu Devletinin Kafkasya Politikası – s. 121

Bu səfər vaxtı Məlikşahə ən çox qarşı çıxan şahərlərdən biri Gəncə olmuşdur. Vardanın bildirdiyinə görə Məlikşahın sərkərdəsi, Urfa fatehi Əmir Bozan "1088-ci ildə Şədadık adlanan Fəzillərdən Gəncəni aldı"⁸⁶⁴. Gəncənin idarəsi birbaşa mərkəza bağlandı. Tiflisin bu yürüşdə adının çəkilinməsi çox güman ki, Tiflis şəhərinin qatı olaraq bir Səlcuqlu-türk yurduna çevriləsinin göstəricisidir. Məhz bu yürüşlərdən sonra Səlcuqlular qatı olaraq bütün Qafqazda möhkəmləndi bilmişdilər.

Məlikşahın hakimiyyəti dövründə əvvallar tez-tez rast galdiyimiz sülalə münəqışları nisbəten azaldılmış, Azərbaycanda mövcud Şirvanşahlar dövləti və Şəki hakimiyyəti yarımmüstaqil formada qalaraq varlıqlarını qorumuş, digər ərazilər isə Azərbaycan məlikliyinə təbe edilərək əməmi mahallı və mədəni məkan daxilində inkişaflarını sürdürmişlər. Məhz bunun nəticəsidir ki, sonrakı dövr Azərbaycan mədəniyyət tarixində intibah dövrü adlandırılacaq, Azərbaycan türk-İslam mədəniyyəti tarixinə öz layiqli möhrünü vuracaqdır.

Səlcuq türklərinin axınları İslam bölgədə yayılandan bəri onlara qarşı mübarizə aparan Bizans-erməni-gürcü xristian koalisiyasına ən böyük zərbəni vurdu. Gürcülərin ətraf əraziləri xristianlıq bayrağı altında gürcüləşdirme - "kartveloba" planları nəinki həyata keçmədi⁸⁶⁵, gürcü dövlətinin varlığı məsələsi tamamilə sual işarəsi altında qaldı. Gürcü tarixçiləri bu dövrə ölkəni daxili və xarici düşmənlərdən qorumaq üçün, qüvvələrinin əvəzini təşkil etmək üçün bir qrup vətənpərvər feodalın 1089-cu ildə saray çevrilişi həyata keçirtdiklərini və hala cavan olan II Georginin əvəzinə hakimiyyətə 16 yaşlı Davidin (1089-1125) gətirildiyini qeyd edirlər⁸⁶⁶.

Öləttə, gürcü tarixçilərin saray çevrilişinə bu cür don geyindirməsi Davidin şəxsiyyətini və gürcü tarixini ideallaşdırmaq

⁸⁶⁴ Всеобщая История Вардана Великого. Пер. Н. Эмин. Москва: Тип. Лазаревского Института восточных языков, 1861 – s. 132

⁸⁶⁵ Месхиа Ш.А. Дидгорская битва – s. 25

⁸⁶⁶ Лордкипанидзе М. Д. История Грузии XI – нач. XIII вв. – s. 87

cəhdlərindən başqa bir şey deyil. Qeyd edilən çeviriliş isə əslində II Georgi hakimiyyətə gələn vaxtdan ona qarşı olan feodalların mərkəzə tabe olmama siyasetinin uğurla nəticələnməsi və hakimiyyətə sülalənin daha gənc nümayandəsini gətirərək, onu özlərində asılı hala salma cəhdlərindən başqa bir şey deyildi. Çünkü, IV David dövründə Abxaz-iber dövlətində baş verən heç bir inkişafda nadənsə bu “vətənpərvər” feodalların rolu görünmüür, əksinə vaxt tapdıqca yenidən mərkəzi hakimiyyətə qarşı çıxış etməkdə qətiyyət tərəddüb göstərmirlər. Bunun nəticəsi idı ki, IV Davidə atasından çox ağır miras qalmışdı. Ona görə də hakimiyyətinin illərlərində onun asas diqqəti ölkə daxilində nizam-intizamı qurmaq, mərkəzi hakimiyyətə tabe olmayan dünyəyi və diñi feodalları mərkəzə tabe etmək, dövlət idarəciliyini mərkəzləşdirmək, yeni tipli ordu taşkil etmək kimi məsələlərə yönəldi⁸⁶⁷.

Y.Nəsibli və F. Jordaniya IV Davidin hakimiyyətə gəlməsində “Çarlar çarı Davidin hayatı” mənbəsindəki “Tanrıının xatırlamayacağı gənclik günahları” məlumatına diqqət çəkirələr⁸⁶⁸. Y.Nəsibli qeyd edir ki, IV Davidin taxta çıxmamasında güman ki, ruhunu incidən məqarnalar olmuşdur. Bu öz əksini çar Davidin yalvarış-ibadət nağməsində də öz əksini tapır: “Mən başqa tanrıya tapınmaz və başqa dinlə əylənməzdim”⁸⁶⁹. Y.Nəsibli bu hissəni IV Davidin taxt-tacı qorumaq üçün bir müddətiyinə İslam dinini qəbul edə biləcəyi ilə əlaqələndirir. Görünür ki, həmin dövrə Səlcuqilərdən vassal asılılığına düşmüş hökmədarların İslam dinini qəbul etməsi məcburi şərt olmuşdur⁸⁷⁰. IV Davidin hər halda İslami çox yaxından tanıdığı tədqiqatçılarla və tarixə bəllidir, belə ki, onun İslami çox yaxşı bildiyi Tiflis əmirliyini işğal etdiyi zaman üzə çıxır.

⁸⁶⁷ Лордкапанидзе М. Д. История Грузии XI – нач. XIII вв. – с. 88

⁸⁶⁸ Житие царя царей Давида. Пер. И. Зетеишвили – с. 294; Nəsibli Y. Türk dünyası və Gürcüstan XI əsrin son rübündə // Bakı universitetinin xəbərləri. Humanitar elmlər seriyası, 2009, №3 – с. 126

⁸⁶⁹ Nəsibli Y. Türk dünyası və Gürcüstan XI əsrin son rübündə - s. 126

⁸⁷⁰ Nəsibli Y. Türk dünyası və Gürcüstan XI əsrin son rübündə - s. 126

Ümumiyyətlə, o dövrə xristian hökmədarların İslam dinini qəbul etməsi müsəlman hökmədarlar tərəfindən çox əhəmiyyətli hadisə kimi qeyd edilirdi. Məsələn, Şəki hakimi Axsartanın İslamı qəbul etması həm Alp Arslan dövründə, həm də Məlikşah dövründə təfsilatlı ilə həm müsəlman mənbəsi olan “Əxbər əd-daulət əs-Səlcuqiyə”-də, həm də xristian mənbəsi olan “Çarlar çarı Davidin hayatı”-nda işıqlandırılmışdır⁸⁷¹. Ona görə də II Georgi və IV Davidin İslami qəbul etməsi halında on azından müsəlman mənbələrinde işıqlandırılmalı idi. Lakin, biz müsəlman mənbələrinde buna işıq ucu tapa bilmirik deyə bu xristian hökmədarların İslamı qəbul etməsi çox da inandırıcı görünmür.

1092-ci ildə əvvəlcə böyük dövlət xadimi Nizam əl-Mülk, ardınca türklərin böyük xaqanı sultan Məlikşah vəfat etdi. Onun varisləri arasında hakimiyyət uğrunda uzun müddətli və barışmaz ədəvət alovlandı. Möhtəşəm Səlcuqlu hakimiyyəti getdikcə öz aralarında mübarizə aparan daha kiçik hissələr bölündü⁸⁷² və onun varisləri imperiyanın varlığı üçün nə qədər əhəmiyyətli olşa da artıq ucqarlardakı problemlərə vaxt ayıra bilmədilər.

Məlikşah Nizam əl-Mülkün tövsiyasi ilə oğlu Börküyarıgilı vəlihəd təyin etmişdi. Lakin, xanımı Terken (Türkan) xatun müxtəlif yollarla baş vuraraq beş yaşılı oğlu Mahmudu (1092-1093) taxta çıxartmağı bacardı. Nəvəsi Cəfəri də Xilafət taxtına çıxartmaq istəyirdi. Onun bu hərəkətinə həttə məşhur İslam alimləri də etiraz etmiş, dövrünün ən böyük alimi və müctəhidi İmam Qəzali yaşının kiçikliyinə görə Mahmudun sultan ola bil-məyəcəyinə dair fitva vermişdir⁸⁷³. Bundan sonra hərəkətə keçən Nizam əl-Mülkün adamları Börküyarıgilı (1093-1104) sultan edə bildilər. Lakin, sultan Börküyarıq əvvəlcə sultanlığını elan edə bildilər.

⁸⁷¹ Житие царя царей Давида. Пер. И. Зетеишвили – с. 278; Садраддин Али ал-Хусайн. Ахбэр əs-Селькукийя – с. 55; Gürçistan Tarihi (Eski Çağlardan 1212 Yılına Kadar) – Gürç. çev. M.Brosset – с. 309

⁸⁷² Месхија Ш.А. Диցгorskaya bitva – с. 27

⁸⁷³ Bedirhan Y. Kafkasya ve Büyüktürk Selçuklu Devletinin Kafkasya Politikası – с.

elan edən Suriya maliki Tacüddövlə Tutuş, daha sonra Xorasan məliki olan digər əmisi Arslan Arqunla çəkişmək macburuya qaldı⁸⁷⁴. Bütün bunlar dövlətin daxili siyasetinə çox ciddi təsir etdi. Belə vəziyyət əlbəttə ki, ən çox sərhəd ətrafi əraziləri qayğılandırıldı. Xüsusi şəhər Tiflis əmirliyi üçün vəziyyət çox ağır idi.

Bu vaxt gürçürün hökmətləri IV Davidin qarşısında duran ən mühüm məsələ mərkəzi hakimiyətə tabe olmaq istəməyən feodalları idı. Bunların arasında ən əhəmiyyətli əsrörərdən müstəqillik uğrunda mübarizə aparan Baçvaşilar sülaləsi və ya Orbelianlılar sülaləsi idı. Hələ III Baqratin (975-1014) dövründən tabe olmamaya üçün mübarizə aparan bu ailəyə IV Davidin dövründə Liparit başçılıq edirdi. Bu ailənin torpaqları sırasına Trialeti, Klde-Karni kimi torpaqlar daxil idi. 1093-cü ildə Davida məlum oldu ki, Liparit ona qarşı hansısa qəsd hazırlayıb, buna görə də Liparit həbsə salınır. İki il sonra onu Davida sedaqt andı içdirək həbsdən azad edirlər, o isə din xadimi olaraq fealiyyətini kilsədə davam etdirməyə başlayır. Lakin, David çox güclü xəfiyyə sistemini malik olduğu üçün onun hakimiyətə qarşı yeni fealiyyəti barədə məlumat alır. Liparit həbs edilir və Bizansə qovulur⁸⁷⁵. Bununla Kldekar eristavlığın ləğv edilir və əzad mülklərinin sırasına qatılır. Bu güclü eristavlığın ləğvi və onun ərazilərinin çar mülklərinə qatılması müxalifləti əhəmiyyətli dərəcədə zəiflədir və çarın mövqeyini gücləndirir⁸⁷⁶.

Kldekar eristavından əlavə IV David uzun müddət feodal Dzaqan Abuletsdze ilə, yepiskop Modistosun qardaşı ilə də mübarizə apardı. Liparitin, Dzaqanın və digərlərinin taleyi digər feodallara dərs oldu. Məlum oldu ki, David tabe olmaq istəməyən feodallara qarşı atasının səhvini təkrar etməyəcək və onlara qarşı mülayim davranışın niyyətində deyil⁸⁷⁷.

⁸⁷⁴ Gülmüş N. Büyük Selçuklu-gürçü ilişkileri – s. 716

⁸⁷⁵ Gürçistan Tarihi (Eski Çağlardan 1212 Yılına Kadar) – Gürç. çev. M.Brosset – s. 313-314; Gürçistan Tarihi (Başlangıçtan 19.Yüzyıla kadar). Nikoloz Berdzenişvili, Simon Canaşa [Ivane Cavaşivili]. İstanbul: Sorun yayınları, 2.Baskı, 2000 – s. 138-139

⁸⁷⁶ Lordkipanidze M. D. İstoriya Gruzin XI – nach. XIII vv. – s. 89

⁸⁷⁷ Lordkipanidze M. D. İstoriya Gruzin XI – nach. XIII vv. – s. 90

Lakin, iş yalnız mərkəzə tabe olmaq istəməyən feodalları təbe etməklə bitmirdi. IV David salcuqlulara qarşı takbaşına mübarizə apara bilməyəcəyini çox yaxşı bilirdi və bundan ötürü kilsə bayrağı altında digər xristian arı da birləşdirməli idi. Lakin, Gürcüstəndə kilsə hakimiyətə tabe deyil, müstəqil idi. Kilsənin dövlətə tabe edilməsi, kilsədə bacarıqsız xadimlərin uzaqlaşdırılması məsələsi hələ çar IV Baqrat zamanında qabardılmışdı. Yunanistandan Gürcüstəna gələn din adamı Georgi Mtasmindeli dövlət böyüklərini, yepiskopları qanun tanımamaqla, acgözllükla, mənfəətpərəstlikla, amansızlıqla güñahlandırdı. Artıq din adamlarının miras yolu ilə deyil, seçkiylə iş başına gəlməsi lazımlığını söylədi. Georgi IV Baqratın köməyi ilə qismən də olsa bu arzularını gerçekləşdirə bilmişdi⁸⁷⁸.

Baxmayaraq ki, Georgi Mtasmindelinin tələbləri bir çox gürçü kilsə rəhbərlərinin mənafeyinə zidd idi, Gürç kilsəsi yeni ərazilər işgal məsələsində də gürçü çarlarını dəstəkləyirdi və bu onun özüne də xeyirli idi, çünki, atradakı digər kilsələrə də nəzarəti gürçü kilsəsi öz elinə keçirəcəkdi. Belə ki, Msxeta katolikosluğunun Eqrisi – Abkaz çarları tərəfindən digərlərindən üstün tutulması, digər kilsələri ona tabe etdirmək cəhdələri müəyyən manada gürçürün dini birliyi yolunda atılan ən əhəmiyyətli addimlardan biri olmuşdu. Xüsusi qərbədəki gürçü kilsələrinin Msxetaya tabe edilmişə onu çox gücləndirmişdi⁸⁷⁹. Dünyavi dövlət kilsəni özüne tabe olan müttəfiq qismində görmək istayırı⁸⁸⁰. Bu ona öz işgalçi niyyətlərinə dini don geyindirməkdən, döyüşlərini və şəxsiyyətini müqaddəsləşdirməkdən ötürü, din bayrağı altında xristian olan digər fərqli etnik birlikləri də öz hakimiyəti altında toplamaqdən ötürü lazımdı. Bu siyaset xəç

⁸⁷⁸ Gürçistan Tarihi (Eski Çağlardan 1212 Yılına Kadar) – Gürç. çev. M.Brosset – s. 313-314; Gürçistan Tarihi (Başlangıçtan 19.Yüzyıla kadar). Nikoloz Berdzenişvili, Simon Canaşa [Ivane Cavaşivili]. İstanbul: Sorun yayınları, 2.Baskı, 2000 – s. 138-139

⁸⁷⁹ Lordkipanidze M. D. İstoriya Gruzin XI – nach. XIII vv. – s. 90

⁸⁸⁰ Lordkipanidze M. D. İstoriya Gruzin XI – nach. XIII vv. – s. 90

yürüşləri zamanı sıvanmış və bunda uğura nail olunmuşdu. Bütün bunlara nail olmaq üçün kilsədə tacili islahatlar keçirilməsinə IV David çox gözəl anlayırıdı. Eyni zamanda onun güclü hərbi və dönyavi xristian dəstəkçilərinə da ehtiyac var idi ki, o da bunu xəçi dövlətlərinin və qıpçaq türklərinin simasında tapacaqdı.

§3. Xaç yürüşlərinin başlanması, Böyük Səlcuq imperiyasının zəifləməsi. IV Davidin islahatları və ilk işgalları

Türklərin gəlişinə qədər İslam təhdidi, Bizansdan daha çox Qərb dünyasını qorxutmuşdu. Ərəblərin İstanbul öündəkə müvəffəqiyyətsizliyə uğramalarından bəri müharibə xristianlığın şərqi sərhədlərində davamedici bir hal olaraq qalmışdı, lakin, heç vaxt Bizans imperiyasının birləşməsini və varlığını təhdid edəcək ölçüdə olmamışdı⁸⁸¹. Çünkü, Xristian dünyasının əsas problemləri Pireney yarımadasında idi. Bu bölmədə vəzifə kimi dünyada baş verən səlib yürüşlərinin Qafqaza təsiri, IV Davidin güclənməsinə qıpçaqların rolü araşdırılır.

Katolik dünyasına qarşı uğurla müharibə aparan ərəblər Kataloniyanın Tunisə qədər bütün qərbi Aralıq dənizi sahilərinin hakimi idilər. X əsrə III Abdurrahman (912-961) rəhbərlik etdiyi Pireneydakı Kordova xilafətini gücləndirmiş, daxili münaqışları həll etdikdən sonra İslamin qəti düşmənlərinin, fanatik, tolerantsız, İspaniyadakı İslam mədəniyyətin məhv edicilərinin yaşadığı⁸⁸² Qalisiya, Kastiliya, Baskların ölkəsi, Alva, Navarra qarşı uğurlu müharibələr aparmışdı. Eyni uğurlar o vəfat etdikdən sonra hacib Əbu Amir Muhammed ibn Abdullah el-Mənsur tərəfindən davam etdirilmiş, bu iki adam X əsr Avropanın ən böyük döyüşçüsü və dövlət adamları olmuşdular⁸⁸³. Əl-

Mənsur xristianların Quds və Romadan sonra ən müqəddəs yeri olan Saint Yakov Kompostellani tutdu. Bundan əvvəl 986-ci ildə Barselonanı tutmuşdu, qısa bir müddət sonra Pireneyləri aşacaq kimi görünürdü, lakin, 1002-ci ildə vəfat etdi. Bundan sonra planlı müsəlman hücumları sona çatdı. Xristianlar üçün əks hūcuma keçmək vaxtı geldi⁸⁸⁴.

Navarra kralı III Sançonun (1004-1035) müttəfiqləri olduğu üçün Katolik xristianların təşkilatı olan Kluni İspaniyadakı müsəlmanlara qarşı müharibələr xüsusi diqqət yetirməyə başladılar. Kluni təşkilatı Kompostellaya gedən həcc yolunun idarəsindən söz sahibi idilər. Papalıq da xristianlığın bu bölgədə yayılmasını dəstəkləyirdi və hər imkanda Pireneydəki müsəlmanlara qarşı savaşda olan kral III Sançoya müttəfiqlik etməsi üçün Barcelona kralı I Raymond Berengar (1018-1035) və Qaskoniya hərəşo Sanço Qiyomu (1009-1032) təşviq edir və onların əməllərini müqəddəsləşdirirdilər. İspaniyada müsəlmanlara qarşı hayatı keçirilən bu savaş beləliklə müqəddəs bir savaş mahiyyətini aldı⁸⁸⁵.

1063-cü ildə Araqon kralı I Ramiro (1035-1063) İslama qarşı hazırladığı böyük bir hückum hərəkatının başlanğıcında Qradoda bir müsəlman tərəfindən öldürülüdü. Onun ölümü bütün Avropanı oyandırdı və alovlandırdı. Papa II Aleksandr (1061-1073) bundan sonra İspaniyada müsəlmanlara qarşı mücadilə edənlərə günahlarının bağışlanacağına vəd etdi⁸⁸⁶. Bundan sonra bütün Avropa İslama qarşı təşkilatlanmaga başladı. Bununla da XI əsrin II yarısında müqəddəs müharibə düşüncəsi bütün Avropanın beyninə yerleşmiş oldu. Bu müqəddəs müharibənin idarəçiləri isə Papalıq olacaqdı.

Səlcuqlu türklərinin qalib gəldiyi Malazgird döyüşü Bizans tərixinin qəti fəlakəti idi. Qərb dünyasında Bizansın xristianlığı qoruyucusu olmaq iddiasını döyük meydانlarında itirdiyi qənaatində

⁸⁸¹ Runciman S. Haçlı Seferleri Tarihi. İstanbul: Nokta Kitap, 2005 – s. 89

⁸⁸² Runciman S. Haçlı Seferleri Tarihi – s. 168

⁸⁸³ Imamuddin S.M. Endülüs Siyasi Tarihi. Terc. Yusuf Yazar. Ankara:

⁸⁸⁴ Runciman S. Haçlı Seferleri Tarihi – s. 90-91

⁸⁸⁵ Runciman S. Haçlı Seferleri Tarihi – s. 91-92

⁸⁸⁶ Runciman S. Haçlı Seferleri Tarihi – s. 92

idilər. Malazgird Qərb xristianlarının bu məsələyə dini don geyindirək müdaxiləsinə haqq vermiş və buna şərait yaratmışdır⁸⁸⁷.

Papa II Urban (1088-1099) hakimiyyətə gəldikdən sonra Bizans sarayı ilə müzakirə qapılarını açdı. 1089-cu il Melfi yığıncağında Bizans imperatoru I Aleksi Komninə (1081-1118) qarşı alınmış afaroz qərarını ləğv etdi⁸⁸⁸. Bundan sonra Katolik Qərb dünyası Bizansın problemləri ilə də yaxından məşğul olmağa başladı. Məlikşahın ölümündən sonra zaifləyən səlcuqlular Qərb dünyasına şərqə doğru ediləcək hücumda ümidi vəd edirdi.

1095-ci ildə Klermon toplantısında bunlar müzakirə edildi: Şərqi Xristian aləmi kömək istəyirdi. Lakin, Urban təkcə Bizansdan deyil, Qüdsdən də bəhs edir, buranın özünə məxsus müqaddəsliyinə işarə edir, oraya həccə gedən hacıların problemlərini izah edirdi. Bunlar bir-birlərini öldürməyi dayandırıb haqlı bir savaş etməli idilər. Beləliklə Tanrıının istədiyi bir işi yerinə yetirmiş olacaqlar və Tanrı da onları rəhbəri olacaqdı. Savaşda həyatını itirənlərin günahı afv ediləcəkdir⁸⁸⁹.

1096-ci ildə Qərbdən böyük bir qüvvə Səlcuqlu imperiyasına doğru hərəkət etmeye başladı. İznik xaçlılar tərəfindən işğal ediləndən sonra burada xaçlı sərkərdələrindən Boduin de Bulon erməni əsilzadələrindən Koğ (oğru) Vasilin qardaşı Baqratla dostlaşmış, erməni Baqrat onun əmrinə daxil olmuşdu. 1097-ci il avqustunda Səlib ordusu Konya şəhərinə qədər gəldi. Buradan erməni koloniyasının məsləhəti ilə əvvəl Kayseriya, sonra Komana (Plasentiya) şəhərinə gəldilər və buradakı ermənilər onları sevincə qarşılıdı⁸⁹⁰. Antakyaya qədər hər yerə nizamsız səpələnmiş ermənilərlə onları sevincə qarşılıyırı. Bundan sonra da erməni xəyanəti ilə Maraş şəhərini əla keçirdilər. Tarsus şəhəri öününe gələn xaçlı ordularına da şəhərdəki erməni xristianlar qapını açdı. Türkələr isə daha qüvvətli müqavimət göstərmək üçün

⁸⁸⁷ Yenə orada, s. 69

⁸⁸⁸ Yenə orada, s. 102

⁸⁸⁹ Runciman S. Haçlı Seferleri Tarihi – s. 102

⁸⁹⁰ Yenə orada, s. 182

şəhərləri tərk edir, şəhər kənarlarında mübarizə aparmağı üstün tuturdular. Eynilə Adana və Misis şəhərləri də erməni xəyanəti nəticəsində asanlıqla əla keçirildi. Boduin de Bulonun (bəzi mənbələrdə Bolduin da gedir) yanında olan məsləhətçisi erməni Baqrat ona erməni krallığını qurmaq, başçısının isə Boduin olması üçün təlqinlər etməkdə idi. 1097-ci ilin qışında başlayanda Boduin yerli erməni əhalinin köməyi ilə Fəratə qədər bölgənin işğalını tamamlamışdı. 1098-cu il fevral ayında Urfa (Edessa) şəhərinə səksən cəngavərə girən Boduin burada erməni hakim Torosun mənəvi oğulluğu oldu. Boduin öz ordusundakı xristianlara yerli ermənilərlə nikaha girməyi tövsiyə edirdi. Özü isə Taftuz adında erməni əsilzadəsinin qızı ilə evləndi⁸⁹¹. Anadoluda ən əhəmiyyətli şəhərlərdən olan Antakya da Səlcuqlu ordusunda xidmət edən Firuz adında bir erməni sərkərdənin xəyanəti nəticəsində xristianların əlinə keçdi və şəhərdəki yunan və ermanılar burada bir nəfər olsun müsləman türkү sağ qoymadılar⁸⁹². Ermənilərin xəyanəti Anadoludakı türk varlığını əhəmiyyətli ölçüdə ziiflədəti və cənubla ticarət yoluğun üstündə yerləşən ən əhəmiyyətli şəhərlərin xəçlərə əlinə keçməsinə səbəb oldu. Bu eyni zamanda Səlcuq türklərinin iqtisadi qüdratına da vurulmuş bir zərbə idi.

Xaç yürüşləridən Gürcüstən daha çox mənəfət qazandı. Bu barədə gürcü mənbəsi bunu qeyd edir: "Bu vaxt franklar Qüds və Antioxiyanı əla keçirdilər. Tanrıının köməyi ilə Kartli ölkəsi düzəlməyə başladı, David gücləndi və ordusunun sayını çoxaltdı. Artıq sultana xərac vermedi və türklər Kartlidə qışlaya bilmədi"⁸⁹³. Bütün bunlardan görünür ki, IV David məhz səlib-yürüşlərindən sonra güclənməyə başlamış, ətraf ərazilərin işğalına məhz bu hadisələrdən sonra başlamışdır.

⁸⁹¹ Runciman S. Haçlı Seferleri Tarihi - s. 199

⁸⁹² Runciman S. Haçlı Seferleri Tarihi - s. 222

⁸⁹³ Жигие царя царей Давида. Пер. И. Зетеишвили – с. 279; Gürcüstan (Eski Çağlarından 1212 Yılına Kadar) – Gürc. çev. M. Brosset – с. 311; Tarihi (Eski Çağlarından 1212 Yılına Kadar) – Gürc. çev. M. Brosset – с. 311; Гусейн-заде Р.А. Кавказ и Сельджуки. Баку, 2010 – с. 86; Гусейн-заде Р.А. Сельджукская эпоха истории Кавказа. Москва, 2012 – с. 83

Türklərin artıq Kartlıda qışlaya bilməməsi eyni zamanda Tiflis əmirliyinin təbii müttəfiqi olan köçürü türkman tayfalarının qüvvələrindən də məhrum olmasına göldirdi. Əhalinin əksəriyyəti sənətkar və tacir olduğu üçün şəhərin silahlı hərbi qüvvəsi az idi. Bu məsələdə onlara yaqın ki, türkmənlər yardım edirdi. Türkmenlərin buradan çıxarılması nəticəsində Tiflis əmirliyinin müdafiə qüvvəsi də zoşlaşır, xarici müdaxiləyə müqavimət göstərməkdə çatınlık çəkirdilər.

IV David əlbəttə ki, ilk növbədə qərba hücum etmək riskini göz öntüne ala bilməzdi. Çünkü, xacılıqlar şərqə deyil cənuba doğru gedirdilər. Anadolunun şərqində səlcuqlular hələ də güclü idilər. Buna görə də David öz işğalçı nəzərlərini şərqə - Şəki məlikliyinə yönəldir. Əvvəlcə özüne yaxın ərazilərdən türkman oymaqlarını qovan David, 1101-ci ildə Şəki məlikliyini qərbdən qoruyan Zedazadeni qalasını işğal edir. Bu vaxt Şəki məliyi IV Kvirikey idi (1084-1102). Gürçü mənbələri onu "əsl xristian, cəsur, mərd və carlıq laiyiq bir şəxs" kimi təqdim edirlər. Görünür ondan avval Şəki məliyi olan I Axsartan aila içinde İslami qəbul etdirməmişdi və ya etdirə bilməmişdi. Bu dövrədə Abxzaz - Kartlı çarlığından fərqli olaraq Şəki məlikliyi Səlcuq sultanından asılı olub illik xərac ödəməkdə davam edirdi. Çox güman ki, Davidin səlcuqlularla qarşı apardığı qətiyyətli döyüşlər, eyni zamanda xacılı yürüşləri və Şərqi və cənubda İslama qarşı xristian həmrəyliyi Şəkidəki xristian feodallarının da diqqətini cəlb etmişdi və onlar türklərdən, İslAMDAN və əddədikləri xərcədən xilas olmaq üçün abxzaz çarı IV Davidin hakimiyyətini qəbul etməyə razı olmusdular. Lakin, IV Kvirikeyin mənbədə adı çəkilən yüksək keyfiyyətləri Şəki məlikliyinin IV David tərəfindən işğalını gecikdirmişdi⁸⁹⁴.

Kldekər eristavına qarşı David:n yürütüldüyü mücadilə göstərdi ki, kilsə əsilzadə aznaurların siğndığı fəsad yuvalarının başında gəlir. Kilsə idarəciliyi yepiskoplar bu aznaurların soyun-

dan golirdilər⁸⁹⁵. 1103-cü ildə David Ruisi-Urbnisi kilsə qurultayı topladı. Bu qurultaya o, kilsədə ərsiliyi lağ edərək vəzifələrə xalqın içindən çıxan laiyqli nümayandaları seçməyə nail oldu. Əslində, bu laiyqlilik prinsipi krala na dərəcədə təbe olmaqdən asılı olan bir şey idi⁸⁹⁶. Bununla da kilsə dövlətə təbe edildi. Dündür, David özü kilsənin başçısı deyildi. Lakin, o, dəftərxana rəhbəri vəzifəsi olan "msiqnobartuxusesi" vəzifəsini Çkondidi yepiskopuna (Georgi Çkondideli) verməklə bu postu kraldan sonra ikinci ən əhamiyyətli vəzifə halına gətirdi. Bu vəzifəni bundan sonra Çkondidi yepiskoplari tutacağı üçün vəzifə elə "msiqnobartuxusesi - çkondideli" adlanmağa başladı. Bu vəzifə eyni zamanda müsəlman şərqində olduğu kimi "vəzir" titulu da daşıyırıdı⁸⁹⁷. Vəzirin məhz Çkondidi yepiskoplari tərəfindən seçiləsinin səbəbi onun X əsrə Eqrис-Abxzəti çarı Georgi tərəfindən Bizans kilsəsinin əleyhinə qurulması idi və onlar demək olar ki, həmişə çar hakimiyyətini müdafiə edirdilər⁸⁹⁸. Beləliklə, Qərbədəki kilsələrin şərqdəki Msxetaya təbe etdirilə-məsi, qərbədəki Çkondidininə dövlət idarəsinə cəlb edilməsi Gürcüstəndə dini birlilik yolunda ən mühiüm addımlardan biri oldu və eyni xacılı yürüşlərində olduğu kimi gürcülərin də müsəlmandır üzərinə hücumunda dini zəmin hazırlamağa başladı.

Dövlətinin dünyəvi anlarında tam yenidən qurmağa başlayan IV David bu məsələdə tamamilə Səlcuqlu dövləti və Tiflis əmirliyi-ümumiyyətlə müsəlman şərqiన nümunə götürürdü. Belə ki, vəzirdən əlavə o, "əmirsipahsalar" adlı qoşun başçısı vəzifəsi, "əmirəxor" adlı əmirsipahsaların müavini vəzifəsi, "mona-sipəh" adlı şəxsi qvardiya dəstəsi, maliyyə qurumunun fəaliyyət göstərməsi və s. kimi sırf müsəlman şərqiına məxsus idarəcilik

⁸⁹⁴ Gürcistan Tarixi (Başlangıçtan 19. Yüzyıla kadar) - s. 141

⁸⁹⁵ Lordkipanidze M. D. İstoriya Gruzii XI - nach. XIII vv. - s. 91; Gürcistan Tarixi (Eski Çağlardan 1212 Yılına Kadar) - Gürc. çev. M.Brossel - s. 314

⁸⁹⁶ Mekhia III.A. Dildgorskaya biltva - s. 30

⁸⁹⁷ Lordkipanidze M. D. İstoriya Gruzii XI - nach. XIII vv. - s. 92

orqanları və vəzifələri təsis etdi⁸⁹⁹. Ordun quruluşunda Səlcuqlu sistemi əsas götürürləcəkdi. Çünkü, qurulan ordu Səlcuqlulara qarşı mübarizə aparacaqdı⁹⁰⁰. Lakin, bütün bunlara baxmayaraq gürçü ordusu Səlcuqlularla mübarizə aparacaq vəziyyətdə deyildi. Həm say cəhətdən, həm də psixoloji cəhətdən gürçü ordusu çox zəif idi. Eyni zamanda öz qarnizonunun gücünü artırmaqdən ötürü bu hissə ilə ölkə daxilində köç edən Səlcuqluların üzərinə hücumlar təşkil edirdi. Hərbi yürüşlərin rəhbəri çar özü idi. IV David hətta qorxaq döyüşüləri cəzalandırmaqdən ötürü onlara qadın paltarı geyindirərək bütün ordu öündən təhqir etdirirdi⁹⁰¹. Lakin, bu tədbirlər nəticə verməyəcəkdi, IV David göləcəkdə çıxış yoluunu yalnız türk türkün əli ilə vurmaq siyasetini yürütməkdə görəcəkdi.

Bütün bu tədbirləri yaxından izləyən və hələ də Səlcuqlulara vergi verən Şəki məlikliyinin feodalları IV Davidi xristianların xilaskarı kimi görməyə başlayırlar. Xüsusilə kilsə islahatları Şəkinin xristian feodallarını Davidə daha da yaxınlaşdırıldı. Onun xüsusiələ gürçü və erməni kilsələrini birləşdirmək cəhdəri⁹⁰², xalkedon olmayanlara loyal münasibətləri xristianların etibarını qazanmağa baş etmişdi. Məhz bunun nəticəsi idi ki, Hereti feodallarından Arışan və Baran qardaşları, dayıları Kavtar Baramisdzə ilə birlikdə Şəki məliyi II Axsartani (1102-1104) yaxalayaraq islahatlarına görə "Qurucu" laqəbi alan IV Davida təhvil verirlər. Lakin, IV David Kaxetiyani asanlıqla əla keçirdiyi halda Heretini əla keçirməkdən ötürü 1104-cü ildən 1117-ci ilə kimi mübarizə aparacaqdı⁹⁰³. Yaxınlıqdakı Şəki məlikliyinin işgali Tiflis və digər müsəlman şəhərlərinə olduğu kimi ümumilikdə Səlcuqlulara da təhlükə mənbəyi idi. Qurucu Davidin qarşısını kəsmək məqsədi ilə Gəncə atabayı öz qoşununu Şəkiyə yeritdi. Ersux adlanan

⁸⁹⁹ Месхта Ш.А. Диилгорская битва – с. 32

⁹⁰⁰ Лордиканидзе М. Д. История Грузии XI – нач. XIII вв. – с. 96

⁹⁰¹ Yenə orada

⁹⁰² Лордиканидзе М. Д. История Грузии XI – нач. XIII вв. – с. 36

⁹⁰³ Hacıəli Ş. Şimal-Qəribi Azərbaycan.. – s. 172

yerdə baş vermiş döyüşdə David qələbə qazandı⁹⁰⁴. Bundan sonra IV David Şəki məlikliyinin böyük hissəsində öz hakimiyətini möhkəmləndirdi. Beləliklə Qafqaz Albaniyasının birbaşa varisi kimi Şimal-Qəribi Azərbaycanda qurulmuş və 230 ildən çox mövcud olmuş Şəki məlikliyi süqut etdi. Gürçü çarı IV David "əz "abxzalar və kartvellar çar" tituluna "ranların və kaxlarnın çar" titulunu artırdı⁹⁰⁵. Amma bu hələ Şimal-qəribi Azərbaycanın tam işğalı deyildi. Ersux döyüşündə yalnız kaxetiyalıların qılıncdan keçirilməsinin qeyd edilməsi IV Davidin 1104-cü ildə Şəki dövlətinin bir hissəsi-paytaxt Telavi olmaqla şimalını və qərbini aldığı deməyə əsas verir. Yalnız 1117-ci il Qriqolun oğulları Asat və Şotanın qüvvələri çatınlıkla məğlub edildikdən sonra Kiş qalası və Şəki şəhəri də gürçülərin əlinə keçəcək, Şəki dövlətinin işgal edilməyən hissəsi də işğal ediləcək və bununla da gürçü mənbələrində Hereti-Kaxeti, müsəlman mənbələrində Şəki məlikliyi, erməni mənbələrində Azərbaycan Albaniyasının varisi kimi qeyd edilən dövlətin varlığına son qoyulacaqdı⁹⁰⁶.

1104-cü ilin sonunda Səlcuq sultani Börkülyarraq vəfat edir. Ondan sonra başlayan hakimiyət uğrunda mübarizələr daha kaskin hal almağa başlayır. Bu mübarizədə Məhəmməd Təpər (1105-1118) qalib gəlir. Bütün bunları fürsət bilən və artıq yalnız abxzaların və kartvellərin deyil, eyni zamanda Qafqazdakı digər xristianların da liderinə çevrilən IV David islahatlarının da verdiyi qüvvə ilə ətrafdakı xristian ərazilərin və səlcuqlu hakimiyəti altında olan torpaqların işğalına başlayır. 1110-cu ildə David Samşvilde qalasını işğal etdi. Gürçü mənbələri bunu sərkərdələrin möhəsrətə uğurlaması kimi qeyd edir⁹⁰⁷. Bunun ardınca gürçülər Dzerno qaiasını iş-

⁹⁰⁴ Житие царя царей Давида. Перевод И. Зетенишвили – с. 280; Gürcistan Tarihi (Eski Çaqlardan 1212 Yılına Kadar) – Gürc. çev. M.Brosset – с. 314; Hacıəli Ş. Şimal-Qəribi Azərbaycan.. – с. 172

⁹⁰⁵ Hacıəli Ş. Şimal-Qəribi Azərbaycan.. – с. 173

⁹⁰⁶ Житие царя царей Давида. Перевод И. Зетенишвили – с. 283; Gürcistan Tarihi (Eski Çaqlardan 1212 Yılına Kadar) – Gürc. çev. M.Brosset – с. 318
⁹⁰⁷ Житие царя царей Давида. Перевод И. Зетенишвили – с. 282; Gürcistan

ğal edir. Sultan qoşunlarının cavab hücumu uğursuz olur⁹⁰⁸. Sədrəddin əl-Hüseyninin verdiyi məlumatə görə Gəncə ətrafini tutmaq istəyən gürçü ordusu geri oturdular⁹⁰⁹. Gürcan ki, Salcuq orduların gürçüləri geri çəkilməyə məcbur etmiş, Tiflis və Gəncəni işgaldən xilas etmişdilər. 1115-ci ildə Georgi Çkondidelinin başçılığı etdiyi gürçü dəstələri Rustavini işğal edir. Bumunla Tiflisin gələcəyi təhlükə altına düşür: Tiflis yəmənən xristian dünyası tərəfindən mühabirəyə alınır. 1116-ci ildə isə salcuqlular Karmifor dağından Pasina qədər olan ərazilərə yayıldıqları zaman IV David onlara anidən bu obalarla hümümlər taşkil edir və salcuqlular Taonu tərk etmək məcburiyyətində qalırlar⁹¹⁰.

IV David çox gözəl biliirdi ki, bütün bunların nəticəsində əvvəl-axır Salcuqlu ordusunu ilə üz-üzə qalacaq və mübarizəni yalnız dağlıarda deyil düzəndə də aparacaq. Xaçlılar tərəfindən daima məşğul edilmələrinə baxmayaraq mükəmməl süvari və oxatan türk ordusunun qarşısında gürçü ordusu varlıq göstərə bilməzdi. Salcuqlulara yalnız onlar kimi olanlar qalib gələ bilərdi. IV Davida çox güclü müttəfiq lazımdı.

IV David bu qələbələrdən sonra özüna mülvafiq müttəfiq axarlarına çıxır. Gürçü mənbəsinin verdiyi məlumatə əsasən o, 1116-ci ildə Kata adlı qızını Bizans imperatoru ailəsinə (S. Asurbəyliyə görə Aleksey Komninin oğlu İsaak Komnina⁹¹¹, M. Brossenin "Familiae Byzantinae"dan əldə etdiyi məlumatlara görə Anna Komnenin və Nikifor Brieniñ oğlu Aleksiya⁹¹²), Ta-

mar adlı qızını isə Şirvanşah Əfridunun (1106-1120) oğlu III Mənuçöhrə (1120-1160) ərə veri⁹¹³. Çarıça Tamarın məlumatına görə Davidin bir qızı da Osetiyaya ərə verilmişdir⁹¹⁴. Qızlarını belə səxavətlə paylaması IV David üçün heç də hər zaman uğurla natiçələnmirdi. Məsələn, Şirvanşah Əfridunun hələ də Salcuqlu türklərini müdafiə etməsi 1117-ci ildə Davidi oğlu Demetreni Kişin işgalindən sonra Şirvanşahlar üzərinə yürüş etməyə göndərməsinə səbəb olur. Demetrenin yürüşü qarət xarakterli idi və gürçü ordusu burada möhkəmlənmir⁹¹⁵.

IV Davidin tətbiq etdiyi nikah siyasatının an ugurlu meyvəsi müsəlman olmayan tanrıçı-tənqriçi qıpçaqların hökməndə Şərəqanın (Sarıqan) oğlu Atrakın qızı Quranduxtlə evlənməsi olur. F. Kırzioğlu bu evliliyin 1096 ya da 1098-ci ildə baş tutduğunu qeyd edir və əslində bu tarixdən etibarən IV Davidin qıpçaqlardan hərbi yardım aldığı bildirir⁹¹⁶. 1103-cü ildə Kiiev knyazlığının başçısı Vladimir Monomax qıpçaqlara böyük bir zərba vurur. Natiçədə qıpçaqların bir hissəsi Don ətrafına köçərkən bir hissəsi də Şimali Qafqaza, osetinlərin qonşuluğuna gəlirlər⁹¹⁷. Məhz bu qıpçaqların başçısı Atrak idi. Qıpçaqlar burada da osetinlərlə yola getmirdilər və şəraitləri çox da yaxşı deyildi. Belə ki, IV Davidi türk türkün əliylə vrurmaqdən ötrü yaranmış vəziyyətdən məharətlə istifadə edir və Şimali Qafqazdaq qıpçaqları öz ölkəsində yaşamanıq dəvət edir. Natiçədə 40-45 min ailədən ibarət, ümumi sayıları 300 min olan⁹¹⁸ böyük bir qıpçaq top-

⁹¹³ Житие царя царей Давида. Перевод И. Зестеншили – с. 283; Gürcistan Tarihi (Eski Çağlardan 1212 Yılına Kadar) – Gürc. çev. M.Brosset – s.317-318

⁹¹⁴ Месхиа Ш.А. Диалогская битва – с. 49

⁹¹⁵ Gürcistan Tarihi (Eski Çağlardan 1212 Yılına Kadar) – Gürc. çev. M.Brosset – s. 318

⁹¹⁶ Fahrettin M. Kırzioğlu. Yukarı-Kür ve Çoruk Boylarında Kırçıqlar. Ankara: Türk Tarih Kurumu Basımı, 1992 – s.110

⁹¹⁷ Lordkipanidze M. D. İstoriya Gruzin XI – nach. XIII vv. – s. 103; Gürcistan Tarihi (Eski Çağlardan 1212 Yılına Kadar) – Gürc. çev. M.Brosset – s. 317

⁹¹⁸ Fahrettin M. Kırzioğlu. Yukarı-Kür ve Çoruk Boylarında Kırçıqlar – s. 112

Tarihi (Eski Çağlardan 1212 Yılına Kadar) – Gürc. çev. M.Brosset – s. 316

⁹⁰⁸ Lordkipanidze M. D. İstoriya Gruzin XI – nach. XIII vv. – s. 103; Gürcistan Tarihi (Eski Çağlardan 1212 Yılına Kadar) – Gürc. çev. M.Brosset – s. 317

⁹⁰⁹ Sadreddin Ali al-Husayni. Axbar al-Daulat as-Seljuküniyya – s. 83

⁹¹⁰ Gürcistan Tarihi (Eski Çağlardan 1212 Yılına Kadar) – Gürc. çev. M.Brosset – s. 317

⁹¹¹ Azurbailey S. Şirvanşahlar dövləti (VI – XVI əsrlər). Bakı: "Avrasiya press", 2006 – s. 149

⁹¹² Gürcistan Tarihi (Eski Çağlardan 1212 Yılına Kadar) – Gürc. çev. M.Brosset – s. 317

lunu Gürcüstana yerləşir və gürcü mənbəsinin məlumatına əsasən günün-gündən də artırdılar. Məhz bu qıpçaq türk ordusı Abxaz-iber ordusunun əsasını və hətta əksəriyyətini təşkil edir. Belə ki, abxaz çarı IV Davidin ordusu 40 min qıpçaqlardan ibarət olmaqla 60 min nəfərə çatırdı, onlardan 5 min İV Davidin şəxsi qvardiyasına mənsub idi və hamisina da xristian dini qəbul etdirilmişdi⁹¹⁹. Yaşar Bedirhan da IV Davidin yanındaki 5000 nəfərlik xüsusi kral mühafizə dəstəsinin da qıpçaq türklərindən ibarət olduğunu deyir⁹²⁰. Belə demək olarsa bəhs edilən bu dövrdə IV David sanki, qıpçaq hökmərdi və ya qıpçaqlardan vassal asılılığında olan bir hökmər idi. IV David bunun da zərərlə ola biləcəyini bildirdi və qıpçaqların gürcülər arasında əriməsi üçün onları müxtəlif və ən yaxşı bölgələrdə yerləşdirir, qıpçaqların assimiliyasiyası üçün onları xristianlığa keçirirdi⁹²¹. IV Davidin ordusunda bundan əlavə muzdlu osetin, ləzgi, kurd və başqalarından da ibarət hissələr var idi.

Gürcülerin oğuz türkləri ilə savaşda onları qıpçaqlarla qorxutması, qıpçaqlardan istifadə edərək oğurlara üstün gəlməyə çalışmaları haqqında "Kitab-i Dədə Qorqud"-da da məlumatlar var. Belə ki, "Bəkəl oğlu İmran boyu"-nda Bəkəl yaralanarak gürcülərdən deyil, məhz, qıpçaq sərkərdəsi Şöklü Məliyin hücumundan ehtiyat edir⁹²². Gürcü təkəru Bəkilin oğlu İmrani məhz Şöklü Məliklə qorxutmağa çalışır: "Şöklü Məlik səni qatı (məhkəm) pusdu, meydandakı şol oğlani tutundedi"⁹²³.

Qeyd edək ki, Yaqub Mahmudov çox uğurlu olaraq qıpçaqların hələ bu köçdən əvvəl də Qafqazda olduqlarını, Qıpçaq xa-

⁹¹⁹ Житие царя царя Давида. Перевод И. Зетешвили – с. 285; Gürcistan Tarihi (Eski Çağlardan 1212 Yılına Kadar) – Gürc. çev. M.Brosset – s. 319-320

⁹²⁰ Bedirhan Y. Kafkasya ve Büyük Selçuklu Devletinin Kafkasya Politikası – s. 135

⁹²¹ Gürcistan Tarihi (Eski Çağlardan 1212 Yılına Kadar) – Gürc. çev. M.Brosset – s. 320

⁹²² Kitabi-Dədə Qorqud. Bakı: "Yazıcı" nəşriyyatı, 1988 – s. 106

⁹²³ Kitabi-Dədə Qorqud – s. 108

nin Harun ər-Rəşidin müsəri olduğunu, Əlinçə qalasını öz əlin-də saxlamasını qeyd etmişdir⁹²⁴. Digər araşdırmaçılar da bu fikir təsdiq edərək hələ II əsrən etibarən Qafqaza gələn hunların tərkibində qıpçaqlar, peçeneqlərin olması faktını istisna etmirlər⁹²⁵. Yaqub Mahmudov IV Davidlə Selçuk imperiyası arasında olan mübarizəyə "Kitabi-Dədə Qorqud"-a əsaslanaraq daha doğru qiymət vermişdir: " "Kitab-i Dədə Qorqud"-da cərəyan edən tarixi hadisələr oğuz-qıpçaq toqquşmaları fənonda baş verir"⁹²⁶. Bu nüans da IV Davidin qıpçaqların yardımı olmadan heç nəyə nail ola bilməyəcəyini fikrini irəli slurmaya əsas verir. Deməli, oğuzların buradakı əsas rəqibi gürcülər deyil, məhz öz soydaşları qıpçaqlar olmuşlar. Gümən ki, bu güc və qüdrət cəhdən Gürcüstanın heç vaxt oğurlara layiqli rəqib olmamasından qaynaqlanırırdı. IV David yürüşlərdə heç öz xalqına da deyil, məhz fərqli dindən olan türklərə arxalanmış, türk silahına türk silahı ilə qalib gəlməmişdir. Belə ki, biz oğuz bayları ilə döyüşən əsas bayları rəqibləri belə götürük: Şöklü Məlik, Qara Tükən Məlik, Bügaciq Məlik⁹²⁷. Bunların heç birinin adında gürcü və ya xristian izi yoxdur. Yalnız "Salur Qazanın evinin yağımaladığı boy"-da Şöklü Malıyin yanındakı adama "Məra, aznaur, na heyfi-miz qaldı?" deyə müraciət etdiyinin şahidi olur⁹²⁸. Aznaur gür-cüca ağa, əsilzadə, cənab manasında işlənib zadəganlara və feodalıllara verilən ad id⁹²⁹. Buradan da bu nəticə çıxır ki, bu iki qardaş xalq məhz gürcülerin əli ilə bir-biri ilə döyüşdürülmüş, əldə olunan nəticədən isə gürcülər istifadə etmişdir. Gürcüstan bu dövrdə oğuz boyalarından asılı olub ildə bir dəfə xərac verirdi ki,

⁹²⁴ Mahmudov Y. M. "Kitabi-Dədə Qorqud" tarixi mənba kimi və ya türkün çağlayan tarix bulağı // "Altay diñayı", beynəlxalq jurnal, 1997. Sayı: 1-2 – s. 54

⁹²⁵ Hacıyev F.V. Gürcüstan coğrafyasında eski türklər.. – s. 298

⁹²⁶ Mahmudov Y. M. "Kitabi-Dədə Qorqud" tarixi mənba kimi və ya türkün çağlayan tarix bulağı – s. 55

⁹²⁷ Kitabi-Dədə Qorqud – s. 50

⁹²⁸ Kitabi-Dədə Qorqud – s. 43

⁹²⁹ Kitabi-Dədə Qorqud – s. 141

bu prosesin özü Kitab-i Dədə Qorqudd "Bəkil oğlu İmrən boyu"-nda işıqlandırılmışdır⁹³⁰. Gürcüstanın sərhədləri F.Kirzioğlunun tətib etdiyi xəritədə aydın göstərilmişdir. Qeyd etmək lazımdır ki, Kitab-i Dədə Qorqudd qıpçaq bəylərinə "məlik", digər xristian feodallara isə təkur deyilmiştir. Təkur və ya təkfur türklərin Bizans imperatorluğundakı yerli idarəciliyin başında duran şəxslərə deyilirdi. Erməni dilində "takavor"-xaç daşıyan mənasını vermekdə idi⁹³¹. Bu dövrə baxdıqımızda gürçü və ya erməni feodalların Bizansdan asılı olduğunu görürük. Bu adın oğuzlar tərəfindən gürçü və erməni feodallarına qarşı işlədiməsinin "Kitab-i Dədə Qorqud"-da qeyd edilməsi dastanın tarixi mənbə kimi əhəmiyyətini və dəqiqliyini artırır.

1118-ci ildə Səlcuq sultanı Məhəmməd Təpər vəfat edir və yaranmış qarışılıqlıdan istifadə edən qıpçaqlarla güclənmiş gürçü ordusu Araz çayı yaxınlığında səlcuqlu qoşunlarını məğlub etdi, həmin ildə Loru və Aqarani qalaları alındı. Bununla da David cənubdan Tiflisə gedən yolları kəsdi⁹³². Müssəlmanların əlində tarixi Tiflis bölgəsindən yalnız Dumanis və Tiflis şəhərləri qalmışdı. Bu ərazilərin alınması hələ ərablar dövründə müssəlmanların əlində olan, sonra isə səlcuqluların elinə keçən təcərət yollarının təleyinə də təsir etdi. Bu yollarda başlıca rol oynayan şəhərlər Tiflis, Dumanis, Gəncə idi⁹³³. Neticədə Səlcuqluların bu bölgədəki iqtisadi əlaqələr ümumiliyi da pozulurdu ki, bu da onların bölgədəki hegemonluğununa zərbə vururdu.

Davidin mühiüm hadisələri dəyərləndirə bilmək və buna uyğun olaraq hərəkət etmək bacarığını xüsusi qeyd etmək lazımdır. Bu ilk növbədə onun xəfiyyə sistemini gücləndirməsi və faydalı işləməsi ilə əlaqədar idi. Qeyd edək ki, "Kitab-i Dədə Qorqud"-da da gürçü xəfiyyə sistemi haqqında məlumat veril-

miş, gürçü casuslarının Başı açığın (Kutaisi) Tatyan galasından, Aqsqa (Axiska) qalasından olduqları bildirilmişdir⁹³⁴. Bu casuslar Oğuz elində olan hər hadisə barədə gürçüləri məlumatlaşdırılmış və münasib olan vaxtlarda, oğuzların ən zəif vaxtında gürçülər xainçəsinə xəbərsiz hücum edərmişlər. Xaçlı yürüşlərinin nticələnməsi, hər hansıa sultanın vəfatı və ya Səlcuqlular arasında hansıa qarışılıqlar onun üçün yeni fürsətlər yaradır, o da bu fürsətlərdən lazımlıca istifadə edə bilirdi. Diq-qat yetiriləcək daha bir məqam 1119-cu ilin axırı 1120-ci ilin əvvəlində türk-səlcuqlu ordularının İlqazi başçılığında Solibçılara qarşı qazandıqları həllədici uğurlar ərəfəsində IV Davidin Borti istiqamətində səlcuqluları mağlub etməsi, onların fikrini bu istiqamətdə dağıtması, ardınca vergi götürürlərə əhəmiyyətli vilayətlərdən olan Şirvana edilən qarətçi yürüsdür. Bu biza onu deməyə əsas verir ki, bütün bu yürüşlər bütövülkə Davidin beyninin məhsulu deyildi. Müssəlmanlara qarşı hərəkat edərkən onlar bunu bir-birindən xəbərsiz etmir, çətinliklər və çıxış yolları haqqında bir-birlərini məlumatlandırmırlar. Şahzadə Ioannın salnaməsində hətta, dərviz qiyafəsində Tiflis gizləcə galən üç şəxsən-Səlcuqlu Tanqan Məlik Sultan, Bizansdan imperator Aleksandr (gümən ki, Aleksi nəzərdə tutulur) və ən əsası Qüds səlib dövlətinin başçısı Boduindən (gümən ki, II Boduindən (1119-1131)) bəhs edilir. Birincinin məqsədi müşahidə olsa da, digərlərinin məqsədi müttəfiqlik müqaviləsi imzalamaq idi⁹³⁵. Məhə bunun nəticəsi idi ki, 1121-ci ildə Abxzad çarı IV David Aşorniyaya hücum təşkil edir ki, bu bölgə İlqazinin əraziləri olan Mardin və Məyyafarinqindən çox da uzaqda yerləşmirdi⁹³⁶.

1120-ci ildə IV David özü yeni qurulmuş ordusunun başçılığında Şirvana iki dəfə hücum edir. Əsas zərbə Qəbələ və ətrafin-dakı bölgələrə vurulur. Qarətçi məqsəd daşıyan yürüşlərdə qızıl-

⁹³⁰ Kitabi-Dədə Qorqud – s. 108

⁹³¹ Tekfur sözüntüzi izahı (türkçə) <http://www.turkcebilgi.com/ansiklopedi/tekfur>

⁹³² Lordkipanidze M. D. История Грузии XI – нач. XIII вв. – с. 103

⁹³³ Lordkipanidze M. D. Tbilisi – s. 84

⁹³⁴ Kitabi-Dədə Qorqud – s. 69

⁹³⁵ Месхиа III.А. Дидгорская битва – с. 61

⁹³⁶ Gürcistan Tarixi (Eski Çağlardan 1212 Yılına Kadar) – Gürc. əvv. M.Brosset – s. 321; Mescxiia III. A. Didgorская битва – с. 66

gümüş ələ keçirilərək geri qayıdır. Bu yürüşlərdən az sonra I Əfridun öldürülür və yerinə IV Davidin yeznəsi III Manuçöhr (1120-1160) hakimiyətə galir⁹³⁷.

Ş.A. Mesxia qeyd edir ki, Türk-Səlcuqlu qüvvələrinə qarşı mübarizə aparılması Qafqaz xalqlarının konsolidasiyasına, bu da öz növbəsində Qafqazda çox millətli dövlətin qurulmasına götirib çıxardı. Gürcüstan başçılığında Qafqaz xalqlarının birləşməsi prosesi IV Davidin dövründə başa çatdı⁹³⁸. İddia öz növbəsində bu natiçəni çıxarıır ki, gürçü tarixçiləri tərəfindən ətraf ərazilərin işgalının olmayan "Kartlinin birləşdirilməsi" kimi veriləmisi cəhd qeyri-dəqiqdır. Bununla yanaşı IV Davidin 60 minlik "gürçü orduşu"nın 40 minini qırçıqların təşkil etməsi, bundan əlavə digər xalqlardan yiğilmuş muzdluların da bu orduda iştirak etməsi gürçülərin bu dövrdə bu qədər geniş əraziyə yayılmasını və bir etnos olaraq digər etnosla: arasında nüfuzlu olmasına inandırıcı etmir. Bu fəaliyyətləri yalnız Qafqazın xristian əhalisinin birləşdirilməsi və daha sonrakı mərhələdə Bizans kilsəsinin yoxluğu şəraitində yerli kilsələrin gürçü xalkedon kilsəsinə tabe etdirilərək "kartveloba"-gürçüləşdirmə siyasetinin həyata keçirilməsi adlandırmaq olar.

⁹³⁷ Aşurbəyli S. Şirvanşahlar dövrieti – s. 149

⁹³⁸ Месхия Ш.А. Дильторская битва – s. 56

IV FƏSİL

TİFLİS ƏMİRLİYİNİN IV DAVİD TƏRƏFİNDƏN İŞGALİ VƏ TİFLİS BÖLGƏSİ İŞGALDAN SONRA

§1. Tiflisin işgal edilməsi

Loru və Aqaranı qalalarının işgalü ilə Tiflisin İslam ölkələrindən ayrı düşməsi, eyni zamanda gürçülərin Şirvanşahları etdiyi qarətçi yürüşlər tiflisişləri narahat etməyə bilməzdi. Bu dövrdə guman ki, Tiflisi şəhər ağsaqqalları şurası idarə edirdi. Əl-Fariqi qeyd edir ki, işğala qədər qırx il şəhər idarəsi yerli əhalinin əlində idi və hər ay onlardan biri bu şəhəri idarə edirdi⁹³⁹. Hələ IV David 1110-1115-ci ildə Tiflis və ətrafinı işğal edərkən Tiflisin öndə galan əhamiyyətli simaları gürçü çarından müdafiə məqsədi ilə Arran hakimi Toğrul ibn Məhəmmədə müraciət etmişdilər. Bunun natiçəsində Toğrul Tiflisə öz məməru – şıhnəsini göndərmişdi. Lakin, Davidin apardığı mübarizə noticásında Tiflis əhalisi gürçülərə 10 min dinar həcmində vergi verməyi və şəhərdə IV Davidin 10 süvari ilə birləikdə şıhnəsinin mövcudiyyatına icaza verməli idilər⁹⁴⁰. Bu IV Davidin şəhərə hakimiyət məsələsində atlığı simvolik addımı idi. Lakin, belə davam edən hal heç kimi qane etmirdi və tiflislilər kömək üçün hicri 515 – miladi 1121-ci ildə Məyyafarığın rəhbəri Nəcəməddin İlqaziyə şəhər rəhbərliyini əla keçirməsi üçün müraciət etdilər⁹⁴¹.

⁹³⁹ Carole Hillenbrand. The history of the Jazira 1100 - 1150: Vol. I, 1979 - 187 (Əl Fariqi – Ərəbcə matn); Carole Hillenbrand. The history of the Jazira 1100 - 1150: Vol. II, 1979 - 276 Əl Fariqi – ingiliscə tərcümə); Minorsky V. Caucasica in the History of Mayyafariqin // Bulletin of the School of Oriental and African Studies, 1949, Vol. 13, no. 1 – s. 31-32; Mesxua Ш.А. Дильторская битва – s. 96

⁹⁴⁰ Minorsky V. Caucasica in the History of Mayyafariqin – s. 32; Carole Hillenbrand. The history of the Jazira 1100 - 1150: Vol. I, 1979 - 187-188; Carole Hillenbrand. The history of the Jazira 1100 - 1150: Vol. II, 1979 - 276

⁹⁴¹ Minorsky V. Caucasica in the History of Mayyafariqin – s.31; Carole Hillenbrand. The history of the Jazira 1100 - 1150: Vol. I, 1979 - 187-188;

Bu dövrde Tiflisde daxili müstəqillik olsa da, o, Səlcuqlulara tabe olan bir şəhər idi. Ş.A.Mesxianın iddia etdiyi kimi şəhərin kommunal-şəhər, respublika şəhər olması iddiası tutarsızdır. Çünkü, şəhərdə yerli əhalisi və aqsaqqallar da güclü Səlcuq hakimiyyətinin idarəsini istəyir və mərkəzi hakimiyyətdən da məhz bunu tələb edirdilər. Bu idarəcilik sistemi yalnız mövcud vəziyyətdən çıxış tapmaq üçün düşünülmüş bir yol idi.

1121-ci ildə yağmacılıqla xəzinəsini doldurmaq məqsədi ilə IV David əvvəlcə Hunana hükum edirlər, daha sonra Bərdəni qarət edirlər. Bu yürüsdə də əsas rolu qıpçaqlar oynayır⁹⁴². Gürçü çarı əhalidən aldığı vergilərlə doldura bilmədiyi xəzinəni məhz bu cür qarətlər nəticəsində doldururdu⁹⁴³. Bütün bu hadisələrin sonunda Gəncə, Dumanı, Tiflis aqsaqqalları, müsəlman əyalətlərinin rəhbərlerinin-əmirlərinin nümayəndələri Səlcuqlu sultani Mahmuda yardım üçün müraciət edirlər⁹⁴⁴. Bu heyətin səfəri barədə Urfalı Mattey də çox maraqlı məlumat verir: "Gəncədə Həzə adlı bir əmir vardi O, gürçülərə qonşuluqda yaşayırıd 1121-ci ildə o gürçülərə hükum etdi, çoxlu əsir aldı. Bunu eşidən David öz ordularını onların üstünlə göndərdi. Bu ordु gizlice türklərə yaxınlaşı və onlara hükum etdi. O, onlardan 30 min insanı qətl etdi, onların qadınlarını, uşaqlarını və saysız-hesabsız qoyun sürürlərini əsir aldı və gürçü ölkəsinə saysız-hesabsız qənimət apardı. Bundan sonra onlardan sağ qalanları qara

Hillenbrand. The history of the Jazira 1100 - 1150: The contribution Ibn Al-Azraq Al-Fariqi. Vol. I, Thesis presented for the Degree of Doctor of Philosophy University of Edinburgh, 1979 - 187; Carole Hillenbrand. The history of the Jazira 1100 - 1150: The contribution Ibn Al-Azraq Al-Fariqi. Vol. II. Thesis presented for the Degree of Doctor of Philosophy University of Edinburgh, 1979 - 276; Lordkipanidze M. D. История Грузии XI - нач. XIII вв. - s. 104

⁹⁴² Gürcistan Tarihi (Eski Çağlardan 1212 Yılına Kadar) - Gürc. çev. M.Brosset - s. 322; Житие царя царей Давида. Пер. И. Зетешивили - s. 288

⁹⁴³ Месхия Ш.А. Дидгорская битва - s. 67

⁹⁴⁴ Житие царя царей Давида. Пер. И. Зетешивили - s. 288; Gürcistan Tarihi (Eski Çağlardan 1212 Yılına Kadar) - Gürc. çev. M.Brosset - s. 322

paltar geyindilər, açıq başla, başlarına torpaq tökərək Gəncədəki əmira bu barədə xəbər verdilər, bir hissəsi sultana, bir hissəsi Qaziya şikayət etdilər⁹⁴⁵.

Ibn əl-Əsir "el-Kamil fit Tarix"-də qeyd edir: "qonşu əmlər bir-biri ilə ittifaq edirlər. Onların arasında İlqazi və onun yanında Dubeys ibn Sədəqə də vardi. Məhəmməd oğlu Toğrul şah və Atabay Gündoğdu da onların yanında oldu. Arran vilayəti və Naxçıvan Araza qədər Toğrul bayın ixtiyarında idi. Bunlar topdan gürcülər tərəf getdilər. Tiflisə yaxınlaşdırıldılar. Müsəlman əsgərləri çoxaldı və 30 minə çatdı"⁹⁴⁶.

Əl-Fariqi isə belə qeyd edir: "Onunla (Nəcməddin İlqazi) ərəblərin məliki Dubeys ibn Sədəqənin çoxlu sayıda əsgərləri geldi. Dubeys onun kürakəni idi - Qızı Gövhər Xatunla evlənmişdi və bu il ona əsgərləri ilə birgə qoşulmuşdu. Sonra o Ərzən və Bitlis sahibi Şəms ad-Dövlə Toğan Arslanla da əlaqə saxladı, Dvin şəhəri də ona tabe idi. Ona Tiflisin şərqindən daxil olmayı əmr etdi."⁹⁴⁷

Müsəlmanların 30 minlik ordusunun qarşısına IV David 56 min nəfərlik qoşun çıxarıր ki, bunların 15 min siy qıpçaqlardan ibarət idi. Yerdə qalan qıpçaqları isə gümən ki, hər hansı bir məğlubiyyət halı baş verərdi qalan yerləri qorumaqdən və mübarizəni aparmaqdən ötrü saxlamışdı. Burada diqqəti cəlb edən məqam Davidin ordusunda Matteyə görə yüz, Qoteyə görə iki yüz xaçı frank congavarının iştirak etməsi idi⁹⁴⁸. Xaçlıların iştirakı gümən ki, II Boduinin Tiflisə səfərinin və ya Abxz-ibələrlə əlaqələrinin nəticəsi idi⁹⁴⁹. M.D.Lordkipanidzeyə görə səlib

⁹⁴⁵ Месхия Ш.А. Дидгорская битва - s. 67

⁹⁴⁶ Ibn al-Əsir, Əl-Kamil fit Tarix, 11 cildə, 9-cu cild. Beyrut: Dar-ul Kutub-ı İlimiyya, 2003 - s. 194; Ibn əl-Əsir. Əl-Kamil Fi-t-Tarix. Tarc. M. Əsfandizade - s. 149

⁹⁴⁷ Carole Hillenbrand. The history of the Jazira 1100 - 1150: Vol. I, 1979 - 187-188; Carole Hillenbrand. The history of the Jazira 1100 - 1150: Vol. II. 1979 - 276-277

⁹⁴⁸ Месхия Ш.А. Дидгорская битва - s. 82; Lordkipanidze M. D. История Грузии XI - нач. XIII вв. - s. 105

⁹⁴⁹ "Car IV David" maddəsi - <http://www.pravenc.ru/text/168512.html>

cəngavərlərinin iştirakı onların türklərlə döytılışdə çoxlu təcrübə yığmalarından qaynaqlanır. Lakin, onların iştirakinin ən əhəmiyyətli tərəfi simvolik və siyasi idi. Belə ki, bununla qərb dünəsi Səlcuqlulara və müsəlmanlara qarşı gürçülərin yanında olduğunu qeyd edirdilər⁹⁵⁰. Bu da açıq-aydın gürçülərin xəçilərdən ayrı deyil, məhz onlarla bir yerdə və planlı şəkildə hərəkət etdiklərini göstərir. Gürçü tarixçiləri İ.A.Cavaxisvili və M.D.Lordkipanidze isə başqa vaxt doğruluğunu qəbul etməklərə və şübhə ilə yanaşdıqları Urfalı Matteyə əsaslanaraq müsəlman ordusunun 300 min nəfərə çatdığını söyləyirlər, güman ki, onlar bunu gürçü qəlebəsinin əfsanələşdirilmək məqsədi ilə edirlər. Ş.A.Mesxia özü də Matteyin göstərdiyi rəqəmin həddindən artıq çox şısqıldıyını qeyd edir⁹⁵¹. Ümumiyətə, rəqəm mövzusunda erməni mənbələrinə inanmaq və istinad etmək qotiyən doğru deyil. Misal üçün bunu söyləmək yerinə düşərdi ki, ermənilərin ən böyük və etibarlı mənbələrindən biri sayılan Favstos Buzandın "Ermənilərin tarixi" kimi mənbədə II Şapurun ermənilər üzərinə qısa vaxt ərzində 400 min, 600 min, 900 min (yalnız balta ilə döyüşənlər və ya təbəritanlılar) və hətta 4 milyon Iran qoşunlarının ermənilər üzərinə yürüş etdiklərini göstərir ki, bu da o dövrde qeyri-mümkin idi və isbat edir ki, rəqəm mövzusunda ermənilər güvənmək doğru deyil⁹⁵².

Müsəlman ordusu Manqılısi-Trialet yoluunu istifadə edərək Didqori yaxınlığında dayandılar. Gürçü ordusu isə Niçbisi dərəsində dayanmışdı. Bu gürçü ordusunun geriye çəkilməsinin öünüñ alılması üçün id⁹⁵³. 12 avqust 1121-ci ildə baş Didqori yaxınlığında iki ordu müsəlman dünyasının şimal-qərbinin taleyini

⁹⁵⁰ Lordkipanidze M. D. История Грузии XI – нач. XIII вв. – с. 105

⁹⁵¹ Месхиа Ш.А. Дидгорская битва – с. 79

⁹⁵² История Армении Фавстоса Бузанда. Пер. с древнеармянского и комментарии М.А.Геворгяна. Под ред. С.Т.Еремяна. Ереван: Изд. Акад. Наук Армянской ССР, 1953 – с. 115; Favstos Buzand. Ermaniların tarixi (ingiliscə) - <http://www.attalus.org/armenian/pbtoc.html>- IV və V kitablar
⁹⁵³ Lordkipanidze M. D. История Грузии XI – нач. XIII вв. – с. 105

həll etmək üçün üz-üzə gəldi. Əl-Fariqi bu haqda belə yazar: "Nəcməddin Qars vilayətindən Trialet yolu tərəfdən daxil oldu. Əsgərləri Tiflis qapısı yanında toplamaq haqqında razılıqlar. Gəncə tərəfdən Sultan Toğrul bay hazırlaşdı və Toğan Arslan əl-Ahdab Dvindən yürüş etdi. Nəcməddin Tiflisə gün yarın uzaqlıqda bir dağa çatdı. Qərb tərəfdən məlik Davud oğlu Dmitri ilə birgə böyük bir ordu ilə çıxdı və dağın üstündən onların üzərinə hücum etdi və (müsəlmanları) mühasirəyə saldı. Nə Sultan Toğrul bayın əsgərləri onlara galib çatdı, nə də Şəmsüddövlə əl-Ahdabin əsgərləri onlara idi. Çox böyük qətlamı oldu, Nəcməddin məglub edildi, ordusundan çox adam öldürdüldü. Kafırlar çoxlu qənimət ələ keçirdilər. Nəcməddin və Dubeys öz adamları ilə qaçdırılar, (qırğıın elə siddətli olub ki) belə ki, onların adamlarından günümüze çox aži galib catib."⁹⁵⁴ Ibn əl-Əsir isə döyüşü belə təsvir edir: "Onlar üzləşərək, hər iki tərəf müharibəyə başladı. Qıpçaqlardan iki yüzə qədər adam meydana çıxdı. Müsəlmanlar elə zann etdilər ki, onlar aman tələb etmək üçün gəlmişdilər. Ona görə də onlardan ehtiyat etməyi onlara yaxınlaşdırılar. Onlar isə müsəlmanlara ox atmağa başlıdlar və müsəlmanların cərgələri pozuldu. Arxadaki müsəlmanlar da bu hadisəni məglubiyət və qaçmaq zənn edib dağılmağa başladılar. İnsanlar bir-birinin dalınca qaçaraq, izdiham və qələbəlikdən bərbərini əzdilər, tapdaladılar və yaraladılar. Hətta müsəlmanlardan böyük bir alim də öldü"⁹⁵⁵.

Döyüşün bu dərəcədə müfəssəl təsvirinə başqa mənbələrdə rast gəlinmir. Yalnız Davidin tarixçisi qeyd edir ki, ilk toqquşmadan müsəlmanların düşögəsi dağılır⁹⁵⁶. Beləliklə, məhz ənə-

⁹⁵⁴ Carole Hillenbrand. The history of the Jazira 1100 - 1150: Vol. I, 1979 – 187-189; Carole Hillenbrand. The history of the Jazira 1100 - 1150: Vol. II. 1979 – 276-277

⁹⁵⁵ Ibn əl-Əsir. Əl-Kamil fi-t Tarix, 11 cildə. 9-cu cild. Beyrut, 2003 – s. 194; Ibn əl-Əsir. Əl-Kamil Fi-t-Tarix. Tərc. M. Əfəndizadə - s. 149

⁹⁵⁶ Житие царя царей Davida. Пер. И. Зетевишвили – с. 288; Gürçistan Tarixi (Eski Çağlardan 1212 Yılına Kadar) – Gürç. çev. M.Brosset – s. 323

nəvi türk-Turan taktikasını istifadə edən qıpçaqların sayısında David bir döyüşü qazanır. Səlcuqlu qüvvələri də məhz bu cür taktikayla xaçlılara qarşı savaşmış və xristian Avropasını öz taktikalara heyran buraxmışdır⁹⁵⁷. Sonradan bir türk dövləti olan Osmanlı imperiyasının ordu sistemində ordudan ayrırlaraq düşmən üstünə fədakarcasına hücum edən bu cür iğid əsgərlər “serdengecti”, “dalkılıç”, “yalınlıkh” kimi ifadələrlə adlandırılmışdır⁹⁵⁸.

İbn əl-Əsirin qeydlərinə görə kafirlər 10 fərsəxə qədər (təxminən 60 km) müsəlmanları qovaraq öldürdülər və əsir alırlar. Bu surətlə müsəlmanların çoxu öldürüldü və dörd min kişi əsir alındı⁹⁵⁹. Müsəlman sərkərdələrindən Dubeyş ibn Sədəqənin daş-qasıqlarla bəzədilmiş qızıl boyunbağısı gürçülerin əlinə keçdi ki, bunu David qələbəyə şükran nişanası olaraq Gelati monastırına təsəddüq etdi⁹⁶⁰.

Bu döyüşdən sonra Davidin Tiflisə olan yolu tamamilə açıldı. Sərhəddəki müsəlman şəhərlərinin Davidə belə açıq savaş elan etməsi onların asanlıqla təslir olacağını söyləmirdi. Buna görə də IV David tərəfindən Tiflis və Dumanis şəhərlərinin işğalına əslinda Didqorı savaşının davamı kimi baxmaq lazımdır⁹⁶¹.

1122-ci ildə gürçüler Tiflis şəhərini mühasirə edirlər. İbn əl-Əsir şəhərin müqavimət göstərdiyini, müharibənin şiddetləndiyini, lakin, dolanışığın çətinləşdiriyir. Görə şəhər ağsaqqallarının şəhərin qazısı və xütbə oxuyanını gürçülerin yanına göndərildiyini qeyd edir. Lakin, gürçüler onları dini ləmədilər və onları qorxutdular. Əl-Farıqi qeyd edir ki, gürçü ordusu qərb tərəfdən Tiflisin qala divarlarını dağıdaraq zorla və zülmə şəhərə girib ümumi qırғın, soyğunçuluq etdilər, qarətin və soyqırımın üç gün da-

⁹⁵⁷ Runciman S. Haçlı Seferleri Tarihi – s. 177

⁹⁵⁸ Serdengecti. (Türkçe) <http://www.turkcesozuk.gen.tr/serdenge%C3%A7ti.html>

⁹⁵⁹ İbn əl-Əsir, Əl-Kamil Fi-t Tarix, 11 cilddə. 9-cu cild. Beyrut, 2003 – s. 194; İbn əl-Əsir. Əl-Kamil Fi-t Tarix. Tərc. M. Əfəndizadə – s. 149

⁹⁶⁰ Lordkipanidze M. D. İstoriya Gruzin XI - naç. XII vv. – s. 105

⁹⁶¹ Lordkipanidze M. D. Tbilisi – s. 85; Meskina Sh. A. Didişorskaya bitva - 93

vam etdiyi, şəhərin tamamılıq yandırıldığı bildirilir⁹⁶². Kufidə və İbn əl-Əsir də qəllər soyğunçuluq, dağıntılar və qarət qeyd edilir⁹⁶³. Qəllələr elə amansız hal almışdı ki, gürçülər əllərinə keçən ilk beş yüz məsum müsəlmani məhz “humanist” Davidin əmri ilə sorğu-sualsız edam edilmişdilər⁹⁶⁴. IV David eynixaçlıların Şərqdə - Quds şəhərində etdiyini Tiflisdə takrar edirdi.

Gürçü alimi M.D.Lordkipanidze isə Davidin bu cür qəddar və qeyr-insani rəşətən haqq qazandırır və bunları qeyd edir: “Türk-səlcuqlularla mübarizədə bu cür qəddarlıq tamamilə haqq qazandırılandır. Bu xristianların təqibinə və şəhər müdafiəçilərinin göstərdiyi müqavimətə, ümumiyyətə, müsəlmanların çox-əsrlər hakimiyəti dövründə şəhərin yaşadıqlarına bir cavab idi”⁹⁶⁵. Əvvəla, onu qeyd etmək lazımdır ki, istor Həbib ibn Məsləmənin, istərsə də Cərrahın amannamələrində xristianların təqib olunmayacağı qeyd edilir, onlara denək olar ki, hər sahədə azadlıq verilirdi. Gürçü mənbələri özləri də müsəlmanların həkimiyəti dövründə xristianlar n rahat yaşadığını qeyd edirlər. Alp Arslanın gəldiyi dövrde belə şəhərdə bir xristian kilsəsi fəaliyyət göstərirdi. İkincisi, eğer belə zülmələr vaxtı ilə, əsrlər öncə olubsa nəyə görə əsrlər əvvəli baş verən hadisələrə Davidin müsələləri cavab verməli, gürçü tarixçiləri də IV Davidin bu qırığının

⁹⁶² Carole Hillenbrand. The history of the Jazira 1100 - 1150: Vol. I, 1979 – 190; Carole Hillenbrand. The history of the Jazira 1100 - 1150: Vol. II. 1979 – 278; Minorsky V. Caucasica in the History of Mayyafariqin – s. 32; Gümüş N. Büyükk Selçuklu-gürçü ilişkileri – s. 718; Bedirhan Y. Ortacagda Kafkasyada Selçuklularla Gürçüler Arasında Siyasi Hakimiyət Mücadelesi // Selçuk Üniversitesi Sosyal Bilimler Enstitüsü dergisi, 2000, Sayı: 6 – s. 174; Lordkipanidze M. D. Tbilisi – s. 88

⁹⁶³ İbn əl-Əsir, Əl-Kamil Fi-t Tarix, 11 cilddə. 9-cu cild. Beyrut: Dar-ul Kutublu-İlmiiyya, 2003 – s. 194; İbn əl-Əsir. Əl-Kamil Fi-t Tarix. Tərc. M. Əfəndizadə – s. 150; Minorsky V. Caucasica in the History of Mayyafariqin – s. 32

⁹⁶⁴ Всеобщая История Вардана Великого. Пер. Н Эмин. Москва, 1861 – s. 146; Bedirhan Y. Ortacagda Kafkasyada Selçuklularla Gürçüler Arasında Siyasi Hakimiyət Mücadelesi – s. 175; Lordkipanidze M. D. Tbilisi – s. 87

⁹⁶⁵ Lordkipanidze M. D. Tbilisi – s. 88

haqq qazandırmalı idilər? Məsələyə isə başqa baxış bucağından yanaşmaq lazımdır. Əgər Tiflis gürçülər üçün bu qədər doğma, bu qədər vacib idisə doğma şəhərə belə qəddarlıqla divan tutulmamalı idi. Bütün bunlar bunu göstərir ki, Tiflisin David tərəfindən tutulması gürçü tarixçilərinin iddia etdikləri kimi heç də "Kartli torpaqlarının birləşdirilməsi" deyildi. Əksinə bu açıq-aydın gürçülərə tamamilə yad bir şəhərin işgalini və vəhşicəsinə qarşıtı idi.

Lakin, IV David hiyləgər siyasetçi idi. O, yalnız Tiflisi al-maqla kifayatlənmək istəmirdi. Tiflisi tamamilə məhv etməkla o, buradan keçən ticarət yoluğun potensialını məhv edə bilərdi. Tiflisdə isə müsəlman tacirlər çox əhəmiyyətli mövqeyə sahib idilər. Bu dövrda Tiflisdə gürçü olmadığı kimi, Gürcüstanda da ticarəti anlayan insanlar yox idi. Gürcüstan varlanmaq istəyirdiš Tiflisin ticarət mərkəzi funksiyasından lazıminca istifadə etməli idi. Buna görə də o, şəhər əhalisini qorunmalı idi. Bundan əlavə IV David şəhəri tərk etmək istəyənlərə mane olmurdu. O, şəhərin tədricən müsəlman əhalisi tərəfindən tərkina razi idi. Sibt ibn əl-Cauzinin qeyd etdiyinə görə David həttə getmək istəyənlərə güzəştərlər də edirdi⁹⁶⁶.

Eyni zamanda o, xaçlı dövlətlərində xristian və müsəlman əhalinin bərabər yaşadıqlarını biliirdi. Onun Qüdsdə xristianlar, yəhudilər və müsəlmanların bərabər yaşayaraq xristian kralın hakimiyəti altında yaşadıqlarını biliirdi. Buna görə də o buradakı qayda qanunları məhz Orta Şərqdəki xristian xaçlı frankların qurduqları kimi qurmağa başladı. Buna görə şəhərdə dinindən asılı olmayaraq vergi verən hər kəs qorunacaqdı, lakin, idarəcilik xristianlarda olacaqdı. Əl-Fariqinın bildirdiyinə görə buna görə də ilk üç gün edilən qarətdən sonra tacili olaraq David əhalinin bağışlandığı elan etdi və yalnız bundan sonra qatlılar dayandı. Əl-Fariqi qatlılardan sonrakı şartlər haqqında isə bunu qeyd edir: "Müsəlmanlar yaşayan yerdə heç kim donuz saxlaya-

bilməz və kəsə bilməzdi. David müsəlmanlara sultan və xəlifə adından sikkə zərb etməyə icazə verdi. Bundan əlavə onlara (müsəlmanlara) azanı aşkar oxumaq və camaat namazını qılmaq, açıq-əşkar, səsli Quran oxumaq icazəsi verdi və zamanət verdi ki, camaat namazları və cümlə namazları əda ediləcək və xütbələr yalnız sultan və xəlifənin adından oxunulacaq. O həmçinin buyurdu ki, nə gürçü, nə yəhudü, nə də erməni İsmayıll (müsləman) hamamlarına girməyəcəkdi. Eyni zamanda o gürçülərdən ildə bir dəfə 5 dinar, yəhudilərdən 4 dinar, müsəlmanlardan 3 dinar vergi almağı əmr etdi"⁹⁶⁷. Əl-Cauzidə əl-Fariqidən fərqli olaraq yalnız əhalinin Tiflisi tərk etmə şərtləri ilə bağlı məlumat var. Eyni zamanda əl-Cauzidə Davidin Tiflisi aldıqdan sonra cümlə günləri oğlu Demetre ilə birləikdə məscidə oxunan xütbəni və Quranı dinləməyə gəldiyi, gedərkən müəzzzin və xətibə qızıllar verdiyi məlum olur⁹⁶⁸. Nəzəra almaq lazımdır ki, xristianlıqdan ötrü bu qədər fədakarcasına vuruşmasına baxmayaraq Tiflisdə David tərəfindən əsası qoyulan böyük bir kilsə yoxdur.

Buradan açıq-aydın görünür ki, işgal etdiyi şəhərdə IV David hələ də özünü tam möhkəm hiss etmadıyi üçün, özünü müsəlmanlara sevdirməyə çalışır, onlardan biri kimi görünməyə diqqət edirdi. Bundan sonra zərb ediləcək pullarda isə gürçicə deyil ərəbcə yazılıcaq, gürçülər müsəlmanların mədəni və iqtisadi üstünlüyü ilə barışacaqdı. Hətta IV David Tiflis müsəlman alımları, şairləri, mütəfəkkirləri üçün xüsusi bir karavansara işə etdirmiş, onlar üçün burada bəslənmə və elmlə машğul olma ilə bağlı bütün ehtiyaclarını qarşılıması⁹⁶⁹. Lakin, eyni zamanda o,

⁹⁶⁶ Minorsky V. Caucasica in the History of Mayyafarinqin – s. 32-33; Minorsky V. Caucasica in the History of Mayyafarinqin – s. 33; Carole Hillenbrand. The history of the Jazira 1100 - 1150: Vol. I, 1979 - 190-192; Carole Hillenbrand. The history of the Jazira 1100 - 1150: Vol. II, 1979 - 278-279; Guseyn-zade P.A. Кавказ и Сельджуки. Баку, 2010 – s. 89; Гусейн-заде Р.А. Сельджукская эпоха истории Кавказа. Москва, 2012 – s. 85

⁹⁶⁷ Месхиа III.А. Дидгорская битва – s. 102

⁹⁶⁸ Месхиа III.А. Дидгорская битва – s. 102
⁹⁶⁹ Gürcistan Tarhi (Başlangıçtan 19.Yüzyıla kadar) – s. 145; Месхиа III.А. Дидгорская битва – s. 102

buradan getmək istəyən müsəlmanlara icazə verir və onlara böyük mülkiyyət də bağışlayır⁹⁷⁰.

Burada elbəttə ki, IV Davidin İslam dinini bilməsi məqamı nəzardan qəçmir. "Məlikşahın Qafqaz siyaseti" başlığında da qeyd olunduğu kimi "Çarlar çarı Davidin hayatı" mənbəsində IV Davidin "Tanrıının xatırılmayacağdı gəncəlik günahları" məlumatı qeyd edilir. "Onun, Allahın belə unutduğular gəncəlik hayatındaki hərəkatlarından həm yaxşı bilirom ki, on illik müddət içində İslamın qanunlarını təmiz bir ağız, pak bir ruh, rahat bir vəcdanla qəbul etmişdir"⁹⁷¹. Eyni zamanda Y.Nasibli qeyd edir ki, IV Davidin taxta çıxmasında gümən ki, ruhunu incədən məqamlar olmuşdur. Bu özəksin çar Davidin yalvarış-ibadət noğməsinə də özəksin tapır: "Mən başqa tanrıya tapınmaz və başqa dinlə əylənməzdim"⁹⁷². Y.Nasibli bu hissəni IV Davidin taxt-tacı qorumaq üçün bir müddətdən sonra İslam dinini qəbul edə bilsəyi ilə əlaqələndirir. Elbəttə ki, həyata keçirən bütün bu tədbirlər, müsəlmanlara qarşı rəsəf IV Davidin müsəlman olmasına belə İslam haqqında kifayət qədər geniş rəsəməti olmasına deməkdir.

Lakin, bütün burlara baxmayaraq müsəlmanlər üçün heç də bütün tədbirlər burada yaxşı deyildi. Müsəlman əlkələrinə tez-tez edilən qarətçi yürüşlər və eldə edilən əsirlerlə IV Davidin müsəlmanlara sənki, gözdağı verirəcəsinə şəhərdə triumflar təşkil etməsi müsəlmanlara çox pis təsir edirdi. Müsəlmanlar tez-tez gürçülərin qarətər zamanı əla keçirdikləri müsəlman əsirleri pul qarışlığında alır və azadlığı qovusdururdu. Humanist göründən IV David əslinde bu cür hərəkətlərlə Tiflisin müsəlman əhalisini soyurdu. Əl-Fariqi bu haqqda belə məlumat verir: "1122-ci ildə Gəncədə zəlzələ baş verdi. Onun bir hissəsi yer altına batdı və

⁹⁷⁰ Messonu Ş.A. Dilekçəsən Bütöv - s. 102

⁹⁷¹ Gürcüstan Taribi (Eski Çağlarda 1212 Yılına Kadar) – Gürc. şev. M.Brossel – s. 330; Xortne şəhər şəhər Davida. Per. İ. Zetepashvili – s. 294; Nasibli Y. Türk dönyası və Gürcüstan XI əsrin son rübündə // Bakı universitetinin xəbərləri. Humanitar elmlər seriyası, 2009 – s. 126

⁹⁷² Nasibli Y. Türk dönyası və Gürcüstan XI əsrin son rübündə – s. 126

qala divarlarının bir hissəsi uşdu. Çar Davud öz qvardiyası, süvari və piyada qoşunları ilə ora geddi və buradakı adamları soydu. O çoxlu insan öldürdü və sayılmayacaq qədər çox insan əsir etdi. Əsirləri Tiflise sayaların çoxluğundan arabalının tizarında gölərindildər. Müsəlman əsirər qoyun sürütləri kimi götürürlər. Onlarla çar Tiflise girdi və Tiflis əhalisi onlardan oxunma aldı və azadlığı qovuşdu. Tiflisin həzi adamları mons dedi: "Bizim kasibliğimiz bundan sonra başlıdır"⁹⁷³. Belə şəraitə tab gatırma-yon müsəlmanlar məcburən əsirlerdir yaşadığını şəhəri tərk etmək məcburiyyətində qalırlar. Yerde qalanlar müsəlmanların düşdürüyü bu zilləti görərək yaşaması idi. IV David isə bir tərəfdən şəhərdəki müsəlmanları qoruyurmuş kimi göruntür, bir tərəfdən də şəhəre müsəlman əsirər gatırıb onları ciblərini boşaldırdı.

Gürcü tarixçilərinin IV Davidin paytaxtı Kutaisidən buraya keçirməsinə xüsusi olaraq Gürcüstanın birləşməsi kimi qeyd etslər də, burada əslində məqsəd işğal edilən torpaqlara nəzarəti Tiflisdən həyata keçirməyin dairə rahat olması ilə bağlıdır. Kutaisinin tutulan bu ərazilərə əzaqılığı paytaxt kimi onu samarəsiz edirdi. Tiflisin ticarət yolları üzərində yerləşdiyi üçün xarici əlkələrin nümayəndələri üçün daha əl çatan olması, eyni zamanda buraya müftülfə əlkələrdən tacirlərin golması və nəticədə David üçün malumat bolluluğunu yaranması Davidi macbur edirdi ki, Tiflisdə əyləşsin. Beləliklə, paytaxtin Tiflisə köçürülməsi ilə gürcü torpaqlarının birləşdirilməsi mifî aranımda heç bir aliqa yoxdur.

Tiflisin işğal edilməsindən sonra Dumanis şəhəri də tama-mila müdafiəsiz qaldı. Bu müsəlman şəhəri girmən ki, Tiflisin işğaldən sonra basına gatırılanlardan xəbərdar idı. Ona görə də şəhərin 1123-cü ildə işğalı zamanı gürcü çarına biz o qədər də müqavimət göstərilməsinin şəhid olmuruq. Dumanisdan sonra Gəncəyə də yürüş edilir, lakin, bu sadəcə olaraq yürüş kimi q-

⁹⁷³ Minorsky V. Caucasica in the History of Muayyafariqin – s. 34; Carole Hillenbrand. The history of the Jazira 1100 - 1150: Vol. I, 1979 - 192-193; Carole Hillenbrand. The history of the Jazira 1100 - 1150: Vol. II, 1979 - 279-280

lur. Çünki, IV Davidi daha çox Şirvanşahlar dövləti və Ani şəhəri maraqlandırırdı.

Bundan sonra IV David ərazilərini daha da genişləndirmək məqsədi ilə Şirvan istiqamətinə yürüş edir. 1122-ci ili Təbrizdə keçirən Sultan Mahmud gürçülərin müsəlmanlara olmazın zülm etdiyini eşidir və güman ki, bunun qarşısını almaq məqsədi ilə Şirvan istiqamətində yola düşür. Gürçü mənbəsinin verdiyi məlumatə görə IV David Sultan Mahmudun qarşısına təkcə qıpçaqlarının sayı 50 min olan böyük bir ordu çıxarıır⁹⁷⁴. Ibn əl-Əsirin verdiyi məlumatə görə psixoloji cəhatdən gürçü qoşunu müsəlmanlardan daha üstün idi, belə ki, müsəlmanlar gürçülərlə döyüşə girməkdən o qədər çəkinildilər ki, vəzir Şəms əl-Mülk Sultan Mahmuda geri qayıtməq haqqında məsləhət edir. Lakin, qıpçaqlarla gürçülər arasında düşən ixtilaf müsəlmanları savaşdan xilas edir. Bir müddət Şirvanda qalan Mahmud yenidən Həmədəna geri qaydır⁹⁷⁵.

Səlcuqlu sultani Mahmudun ərazini tərk etməyindən istifadə edən David 1123-cü ildə Gülüstan qalasını tutur. Bundan bir il sonra Şabranə hücum edərək Dərbənd rəisini tabe olan kurd, ləzgi və qıpçaq hərbi birləşmələrini qırır. Bu ərefədə o Ani şəhərini işğal etməyə də nail olur. Bu işğal ərefəsində müsəlmanlardan 20 min nəfərin öldürülməsi qeyd edilir⁹⁷⁶. Avqustda Şamaxını, Buğurd qalasını və ətrafdakı əraziləri tutur. Eynilə Tiflisdəki kimi bura da işğal edilir. Şirvan qalalarında Hereti və Kaxetiya əsgərlərindən qarnizonlar saxlayır. Şirvandakı işlərin idarə olunması isə vəziri arxiyepiskop Simon Çkondideliyə tapşırılır⁹⁷⁷. Şirvanın işğali və idarəsinin taşkil edilməsi Tiflisə bənzəyir. Tiflisin paytaxta çevriləməsi isə buradakı müsəlmanlar üçün şanssızlıq,

bəxtsizlik olur, çünki, eyni işgal aqibəti ilə üzləşən Dumanisi və Şirvanda gürcülaşma, xristianlaşma, ana yurddan-Azərbaycandan qopma prosesi getmir. Lakin, Tiflis monqol yürüşlərindən sonra müsəlman-türk simasını itirməyə doğru gedəcəkdi.

§2. Tiflis işğaldan sonra

Hələ IV Davidin işğalından sonra da Tiflis tam itaat altına alınmamış, şəhərdə tez-tez qarşıtlıqlar çıxırı, xristian hakimiyətinə qarşı qiyamlar baş verirdi. Gürçü mənbəsi o dövr Tiflis üçün belə deyir: "Tiflis şəhəri o vaxt bugünkü kimi tamamilə itaat altına alınmış olmayıb, xristianların qanı sel kimi axırdı. Çünkü, tez-tez qarşıtlıqlar çıxır və istanılan adam səbəbsiz yera öldürülürdü. Şəhərə galan gedən xristianlar, bazən karvanla keçən türklərə hücum edərək onları ölçürür, asır edirdilər. Məmləkət uzun müddət belə iżtirab çəkdi ki, bu da Davidi kədərləndirdi"⁹⁷⁸

1125-ci ildə Tiflisi və ətraf bölgələri işğal edən IV David vəfat edir. Həkimiyətə onun oğlu I Demetre (1125-1156) gəlir. O, atasının sağlığında dövlət quruculuğu işlərində yaxından iştirak edir, onunla birlikdə yürüslərə qatılırdı⁹⁷⁹. I Demetre atası vəfat etdikdən sonra ümumiyyətlə atasının siyasetini davam etdirirdi. Atası ona indiyə kimi gürçülerin tarixin heç bir dövründə sahib ola bilmədiyi və olmadiyi böyük bir mülk qoyub getmişdi. Onun asası vəzifəsi bu torpaqların qorunub saxlanılması olur. Əlbəttə ki, bu torpaqların idarə edilməsi an rahat Tiflisdən olduğu üçün yenidən Tiflis markaz və birləşmiş Qafqaz xristianlarının paytaxtı olaraq qahrı. Bu bələmdə Tiflisdəki müsəlmanların assimiliyası edilməsi və Tiflisin müsəlmanlardan təmizlənməsinin səbəblərinin aydınlaşdırmaq, bu prosesi tədqiq etmək qarşıya vəzifa olaraq qoyulmuşdur.

⁹⁷⁴ Gürcistan Tarihi (Eski Çağlardan 1212 Yılına Kadar) – Gürc. çev. M. Brosset – s. 324

⁹⁷⁵ Ibn əl-Əsir, Əl-Kamil fi-t Tarix, 11 cildə. 9-cu cild. Beyrut, 2003 – s. 224; Ibn əl-Əsir, Əl-Kamil Fi-t-Tarix. Tərc. M. Əfəndizadə - s. 150-151

⁹⁷⁶ Лордkipaniidze M. D. История Грузии XI – нач. XIII вв. – s. 108

⁹⁷⁷ Житие царя царей Давида. Пер. И. Зетенишили – s. 293; Gürcistan

Tarihi (Eski Çağlardan 1212 Yılına Kadar) – Gürc. çev. M. Brosset – s. 328

⁹⁷⁸ Gürcistan Tarihi (Başlangıçtan: 9. Yüzyıla kadar) – s. 145-146

273

Bu dövrde Tiflisdə müsəlmanlar hələ çoxluqda olduğu üçün Demetre onların varlığı ilə hesablaşmalı olurdu. 1135-1154-cü illərdə I Demetrenin sarayında olan əl-Fariqi gürçü hökmdarının atasının siyasetini eynilə davam etdiriyini, hər cümə məscidə getdiyi, özü üçün ayrılan yerdə oturduğunu, məsciddən çıxarkən isə məscidin fonduna 200 dinar sədəqə verdiyini qeyd edir. Fariqi əlavə edir ki, üləma, vaizlər, aşrafçılar, sufişlərin Demetre ilə hörmət və ehtiramı qarşılıqlı idi və I Demetrenin dövründə Tiflisdə müsəlmanlara göstərilən münasibət Bağdaddan daha yaxşı idi⁹⁸⁰. Eyni zamanda gürçü çarı atası IV David kimi, öz adı ilə birlikdə xəlifənin və Səlcuqlu sultanının da adının qeyd edildiyi sikkələr zərb edirdi⁹⁸¹. Bu sikkələr ərəbcə idi və bununla Demetre gürçü pulunun şərqdə dövriyyəsini və asanlıqla tanınmasını da təmin edirdi. Salnəməçi Mxitar Qoş isə XII-XIII əsrlərdə ölkədə yaşayış müləmənlərin gürçülərə “inancsızlıq” vergisini verdiyini qeyd edir⁹⁸². Bu verginin tətbiqi İslam dinindən götürülmə idi və müsəlman dünyasında bu vergi “cizye” adlanırdı. Yəqin ki, Demetre bununla yavaş-yavaş Tiflisdə olan müsəlmanlara edilən güzəştəri azaltmağa başlamışdı. Eyni zamanda IV Davidin dövründə olduğu kimi I Demetrenin də dövründə xaricdən xüsusi müsəlman olan ölkələrdən gelən şəxslərə güman ki, şəhərin iqtisadi əhəmiyyətini qorumaq məqsədi ilə xüsusi güzəştər edi-

ldi⁹⁸³. Bu əlbəttə ki, həm də şəhərdən güclü şəkildə müsəlman köçünün baş verdiyinin də göstəricisi idi. IV David dövründəki hadisələr, Tiflis müsəlmanlarının cibinin soyulması çox güman ki, bu dövra da aiddir. Eynilə atası kimi, Demetre da namərdlik nümunəsi sərgiləyərək 1139-cu il Gəncə zələzalından sonra təmamilə zif və gücətüz xalqın üzərinə hücum etmiş, hatta, o vaxta kimi görüləməyən bir qarət etmiş, qala darvazalarından birini hərbi qənimat kimi Gelat monastırına aparmışdır⁹⁸⁴. Azərbaycan Respublikasının qala darvazasının qaytarılması ilə bağlı Gürcüstan hökumətinə etdiyi müraciətlər isə hələ də cavabsız qalmadı davam edir⁹⁸⁵ və əslinde rəsmi Gürcüstanın da rəsmi tarixə məvqeyini açıq-əşkar ortaya qoyur.

XII əsr ərzində Tiflisdə hələ də müsəlmanlar dövründən qalan əmir, şurta, muhtəsib və s. kimi vəzifələr qorunub saxlanıldı. Yəqin ki, car müsəlman əhaliyin daxili işlərinə qarışmış, xırda mülki vəzifələri müsəlman məhkəmələri və s. öz daxilində həll edirdi. Lakin, bu vəzifələrə şəxsləri çar özü seçir, ya da onunla razılışdırılmışdı. Eyni zamanda çarın yanında əmir əl-ümara vəzifəsi da var idi ki, ona da çox güman digər şəhərlərdəki əmirlər tabe idilər⁹⁸⁶. Ümumiyyətə XII əsrədə gürçü camiiyyətində ərəb, fars və türk siyasi, sosial, saray terminologiyası daha çox istifadə edilmişdi: amid, amil, amiracebi (əmir hacib), əmir-i axur, əmir-i sipəh-salar, amkar, əsnaf, bəzzaz, darbazi, kalaki, sipəh-salar, ustad; eyni zamanda titullar: əmir, atabay, vazir⁹⁸⁷. Eyni zamanda IV Daviddən etibarən Abxaz-İber sikkə zərbində

⁹⁸⁰ Minorsky V. *Caucasica in the History of Mayyafariqin* – s. 34; Carole Hillenbrand. *The history of the Jazira 1100 - 1150*: Vol. I, 1979 – 192; Carole Hillenbrand. *The history of the Jazira 1100 - 1150*: Vol. II. 1979 – 279; Lordkipanidze M. D. *Tbilisi* – s. 88; Guseyn-zade P.A. *Кавказ и Сельджуки*. Баку, 2010 – s. 90; Guseyn-zade P.A. *Сельджукская эпоха истории Кавказа*. Москва, 2012 – s. 85

⁹⁸¹ Пахомов Е. А. *Монеты Грузии. Тбилиси*: Издательство «Мецниеба», 1970 – s. 75; Minorsky V. *Caucasica in the History of Mayyafariqin* – s. 33-34; Gülmüş N. *Büyük Selçuklu-gürçü ilişkileri* – s. 718; Guseyn-zade P.A. *Кавказ и Сельджуки*. Баку, 2010 – s. 117-118; Guseyn-zade P.A. *Сельджукская эпоха...* Москва, 2012 – s. 101

⁹⁸² Lordkipanidze M. D. *Tbilisi* – s. 89

⁹⁸³ Lordkipanidze M. D. *Tbilisi* – s. 88

⁹⁸⁴ Şərifli M. X. IX əsrin ikinci yarısı-XI əsrlərdə Azərbaycan feodal dövlətləri, Bakı: “Elm” nəşriyyatı, 1978 – s. 218

⁹⁸⁵ Tariximizin bir parçası – Gəncə qapıları <http://tarix.info/azerbaycantarixi/feodalism-dovru/2090-tariximizin-bir-parchasi-gence-qapilar.html>; Gəncə darvazası <http://www.gencelkitab.az/darvaza.shtml>

⁹⁸⁶ Lordkipanidze M. D. *Tbilisi* – s. 99

⁹⁸⁷ Guseyn-zade P.A. *Кавказ и Сельджуки*. Баку, 2010 – s. 114; Guseyn-zade P.A. *Сельджукская эпоха истории Кавказа*. Москва, 2012 – s. 98

ərəb əlifbasından istifadə edilməsənə başlanılır⁹⁸⁸ (Bax: Şəkil 4.1. – 4.5.). Bu Tiflis əmirliyinin işgaldən sonra mədəni, iqtisadi, siyasi, sosial cəhdətdən Abxzaz-İber çarlığına na qədər təsir etdiyini, Abxzaz-İberlərin dövlət qurulusunu təkmilləşdirərkən yerli müsəlmanlardan necə bəhralandıyının, onlardan necə istifadə etdiklərinin açıq göstəricisidir və əslinde yerli müsəlmanların mədəni cəhdətdən işgalçılardan üstün olduğunu isbatdır.

İşgal edilməsinə baxmayaraq Tiflis şəhərində müsəlman əhali çoxluqda idи və şəhərin həyətində əhəmiyyatlı rolu məhz yerli müsəlman əhali oynayır. Dövrün şahidi bu əhalini "yadəlliərə dost münasibət bəsləyanlar" kimi adlandırır. Eyni vəziyyətin hökm sürdüyü digər müsəlman şəhərləri – Dumanısdə taxtaçıslərə, çini qabalar istehsalı, şüja istehsalı davam edir, Rastavının isə qala divarları möhkəmləndirilir lirdi⁹⁸⁹.

Müsəlmanların XII əsr boyunca Tiflisi yenidən geri almaq cəhdləri heç bir nəticə vermir. Müsəlman nüfuzu Atabay Eldənizlər dövründə Qafqazda yenidən qüvvətlənəsə də Səlcuqlu taxtacı uğrunda mübarizələr, türkmən əmirlərinin mərkəzə tabe olmama cəhdləri, xaçlı təhlükəsinin varlığı onlara diqqəti daha çox imperiyanın mərkəzi və cənub-qərbi ucqarlarına yönəltməyə məcbur edirdi. Hətta Atabaylər dövlətinin qurucusu Şəmsəddin Eldənizin III Georginin Gəncə və Beyləqandan alınan vergiləri tələb etməsinə qarşılıq Tiflisi almağa niyətli olmasına bildirməsi bunun sübutudur⁹⁹⁰. Lakin, XII əsrin sonunda Atabay Eldənizlər dövlətinin zəifləməsi onlara bu planı həyata keçirməyə imkan vermədi.

Anadolu Səlcuq sultanları da uzaqdan da olsa bu hadisələri nəzarətdə saxlayırdılar. Belə ki, Çarıqa Tamar Səlcuqlu sultani Qılınc Arslandan evlənmək üçün oğlu şahzadə Ruknəddini tələb

edir. Təklifi eşidən və bundan əsbləşən şahzadə Ruknəddin belə bir təklifi özünlə etdiyi üçün atasını da tanqid edir və ona "kölen olan bu oğlunu dünya malına sahib olması üçün səltənat dərgahının qulluğundan nə üçün uzlaşdırmaq istəyirsən?" deyir. Bundan sonra şahzadə ümidiñin bir gün Gürcüstana fəth üçün getmək olduğunu, kilsə və monastırlar yerinə mədrəsələr qura biləcəyini, kilsə zəngi yerinə azan səsi eşitdirdə biliçeyini bildirir, sultant da bu hərəkətinə görə oğlunu təbrik edir⁹⁹¹.

Bu vaxtlar ərzində Tiflisdə gürcü hakimiyyətinin olmasına baxmayaraq türklər etnik ünsür kimi qalmaqdə davam edirdilər. Əvvəlcədən də şəhərdə olan türk ünsürü IV Davidin orduşuna dəvət etdiyi qıpçaqlar gəldikdən sonra daha da güclənmişdi. Düzdür, qıpçaq türklərinin Tiflis və ətrafına gəlməsi nəticədə Tiflisli müsəlmanlar və türklər üçün facia ilə nəticələnmişdi, ey ni zamanda gələn qıpçaqlar şamanist və ya tenqriçi qıpçaqlar idi. Bu qıpçaqlar gəldikdən az bir vaxt sonra xristian dinini qobul edirlər. Qismən onlara dini və etnik yaxınlıq baxımından gürcüler və yerli türklər arasında qaynaşma baş verir. Lakin, IV Daviddən sonra bir əsra yaxın onlar Kartli dövlətində ən əhəmiyyətli höll edici ünsü olaraq qalırdılar. Belə ki, hərbi hakimiyyət tamamilə qıpçaqların əlində idil və dövlət idarəsində qıpçaqlar çox əhəmiyyətli mövqeyə sahib idilər. Müsəlman-türk ünsürü qarşısında xristian qüvvələrin üstünlük təmin etməyinə əsas səbəbi kimi xristian qıpçaqları və ya xristianların müttəfiqləri olan qıpçaqları göstərsək yanlış etmiş olmaları. Qıpçaqlar göstərdikləri faaliyyətlə Kartli dövlətinin ömrünü uzatmış, hərbi və siyasi cəhdən ölkəni daha da gücləndirmişlər. Bu özünü daha bariz şəkildə III Georgini (1156-1184) gürcülərdə ilk qadın hökmədar olan çariça Tamari (1184-1213) əvəz etməsindən sonra göstərir.

III Georginin hakimiyyətinin ortalarında Orbelianilər sülələsi yenidən fəallaşır. Əvvəlki qüdrətini bərpa etmək üçün onlar

⁹⁸⁸ Гусейн-заде Р.А. Кавказ и Сельджуки. Баку, 2010 – с. 117-118; Гусейн-заде Р.А. Сельджукская эпоха истории Кавказа. Москва, 2012 – с. 109

⁹⁸⁹ Гусейн-заде Р.А. Кавказ и Сельджуки. Баку, 2010 – с. 153

⁹⁹⁰ Bedirhan Y. Ortaçağda Kafkasyada Selçuklularla Gürcüler Arasında Siyasi Hakimiyet Mücadelesi – с. 181

⁹⁹¹ Gümrüş N. İlk Anadolu Selçuklu – Gürcü karşılaşması: Pasinler savaşı ve sonuçları // Dinbilimleri Akademik Araştırma Dergisi, 2006, VI cilt, sayı: 3 – s. 202-203

taxt-taca iddia edirlər. Bu dəfə onlar iddianı bir başa deyil, dolayısı ilə-III Georginin qardaşı Demnənin taxt hüququnu irəli sərməklə edirlər. Demnə kiçiklikdən Orbelianilərin sarayında böyüdüldür. 1177-ci ildə III Georgidən Demnənin xeyriņo taxtdan əl çəkməsi tələb edilir, o əl çəkmədikdə üşyan qaldırılır və demək olar ki, bir çox əsilzadələr Demnəni dəstəkləyir. III Georgi bu vəziyyətdən qıpçaqları köməyə çağırmaqla çıxır. Kubasar adlı qıpçaq üşyanı yatırır, Stepannos Orbeliani təkcə xüsusi mühafizə dəstəsini 5000 qıpçaq olaraq göstərir⁹⁹². Qıpçaqların bu bir neçə on min nəfərlük yeni köçü, yeni gələn qıpçaqlar gürçü tarixşünaslığında “kivçakni axaln!”—yeni qıpçaqlar adlandırılır və onlar çar ordularında çox əhəmiyyətli rol oynayırlar⁹⁹³. Hadi-sənin belə xüsüsü qeyd edilməsi onların miqdardaca çox olması, birlinci qıpçaq köçündən az olsa da, əhali arasında yena da çox mühüm yer tutmasının isbatıdır. Orbelianilərin möğlülüyütin-dən sonra onların torpaqları idarə edilməkdən ötrü qıpçaqlara verilir. Ümumiyyətlə, tarixi Azərbaycanın qərb bölgəsi Borçalıda – Loru, Pəmbək, Samşvilde, Şəmşəddil və s. bölgələrində etnosların məskunlaşmasının tarixi ardıcılığını izlədiyimiz zaman kişimlər, buntürklər, xəzərlər, hunlar, sabırlar, oğuzlar, orbelianilər-çenəsəndlilərin idarə etdiyi türklər, qıpçaqların bir-birini əvəzlədiyini görürük. Bu həm tarixi-coğrafi, həm də təbii-coğrafi səbəblərin doğurduğu zərurət idi.

Qadın hökmərin hakimiyətə gəlməsindən sonra gürçü əsilzadələr yeniden hakimiyəti ələ keçirtməyə cəhd etdilər ya da taxta ortaqlıq tələb etdilər. Onları xüsusilə hakimiyət başın-

⁹⁹² История Князей Орбельян. Извлечение из сочинений Стефана Сюнийского, армянского писателя XIII в. Пер. с. Армянского Х.Иоаннесов. Москва: Тип. быв. А. В. Кудрявцевой, 1883г. - с. 12

⁹⁹³ Гусейн-заде Р.А. Кавказ и Сельджуки. Баку, 2010 – с. 115-116; Гусейн-заде Р.А. Сельджукская эпоха истории Кавказа. Москва, 2012 – с. 100; Ариф Юнусов. Ахыскинские (месхетинские) турки: Дважды депортированный народ. Центральная Азия и Кавказ. №2. CA&CC Press® AB /Central Asia & Central Caucasus Press AB/ 1999. http://www.ca-c.org/journal/cac-02-1999/st_20_junusov.shtml

da olan qıpçaqlar narahat edirdi. Abxaz-Kartli çarlığında ona ən önəmlili vəzifəli qıpçaqlar ordu başçısı-baş komandan, hərbi nazir Kubasar - Qurd basar və maliyyə naziri, xəzinənən məsul şəxs Qutlu Arslan idi. Mənbədə onların hattı III Georginin (1156-1184) ölümündən sonra onun bacısı Rusudanla məsləhətləşən və Tamari hakimiyətə gətirən heystin içində olduğu qeyd edilir⁹⁹⁴. Yəqin ki, Tamar hakimiyətdə möhkəmlənən kimi əvvəlcə üst mövqelərdə olan qıpçaqları təmizləyib onları xristian sərkərdələrlə əvəzlamakla ölkə idarəciliyini tam xristian bir səmaya bütürmək niyyəti güdürmüş. Kubasar o şəxs idi ki, Gürcü monsbəsində belə qeyd edilir: “Kubasar, patronlar tərəfindən təribə almış, sadiq və xeyrخah pəhləvan və cəngavər, hərbi nazir və protomandator vəzifəsinə sahib olan şəxs iflic adlanan xəstəliyə tutulandan sonra dilindən, əllərindən və ayaqlarından məhrum oldu. Çariça Tamara onu vəzifələrindən məhrum etməyi və mülkiyyətini və var-dövlətini ondan almağa təklif etdirər. Lakin, bunu təklif edənlərin istəkləri baş tutmadı. Çünkü, Tamar onun sevgisini, xidmətin və tərbiyəsinini yada saldı. Buna görə də ondan vəzifə və Loru xaricində heç bir yeri almadı. Əksinə ölənə kimi sevgiyi və hörmətə əhatə etdi”⁹⁹⁵.

Kubasarın vəzifədən uzaqlaşmasını xristian əsilzadələrin bir növ qələbəsi kimi görmək olar⁹⁹⁶. Bu məsələyə albəttə ki, qıpçaq liderlər bir həll yolu tapmamış idilər. Əsildələrin və idarəci ailənin səsini kəsmək və hüquqlarını məhdudlaşdırmaqdən ötrü qıpçaq liderlərdən olan maliyyə naziri Kutlu Arslan o vaxta qədər gürçülərə yad olan yeni bir təkliflə çıxış etdi: “Kutlu Arslan,

⁹⁹⁴ Gürçistan Tarixi (Eski Çağlardan 1212 Yılına Kadar) – Gürc. çev. M.Brosset – s. 358; Tacidaların tarixi və mədhiyyəsi. Tərcümə Kekelidze K.S. I - XXIV kitablar (rusca) http://www.vostlit.info/Texts/rus15/Istor_ven-cenoscev/fra metext1.htm – XII kitab

⁹⁹⁵ Gürçistan Tarixi (Eski Çağlardan 1212 Yılına Kadar) – Gürc. çev. M.Brosset – s. 363; Tacidaların tarixi və mədhiyyəsi. Tərcümə Kekelidze K.S. I - XXIV kitablar (rusca) http://www.vostlit.info/Texts/rus15/Istor_ven-cenoscev/fra metext1.htm – XV kitab

⁹⁹⁶ Gürçistan Tarixi (Başlangıçtan 19.Yüzyıla Kadar) – s. 150

qatırı oxşayan məxluc, aşağı təbəqələrdən gələn və dərin zakaya məxsus olan bu şəxs pers (müselman nəzərdə tutulur-R.M.) qanunlarına uyğun olan layihə irəli sürdü. İsanı düzündə çar sarayının giriş qapısında çadır qurulacaqdı və o əlavə edirdi ki, bu çadırda oturaraq biz əvv etmə və cəzalandırma ilə bağlı məsələləri dinləyəcək, cavab verəcək və iş görəcəyik, öz qərarlarımıza Tamara bildiracəyik, hansı ki, o da öz növbəsində bunları həyata keçirəcəkdir”⁹⁹⁷. Bu alıñmış qərərlə biz qıpçaqların aks-hücumuna keçdiyini, gürçü sarayına tam ortaqlıq təklif etdiklərini görürük. Eyni zamanda qıpçaqlar artıq gürçülərə xidmət etdikləri vaxtdan etibarən o vaxtı qərb idarəetmə sistemindən dəfələrlə daha demokratik olan İsləm idarəetməsi ilə tanış olmuş, faydalarını görmüş, bunu olduqları ərazilədə tətbiq etmək istəmişlər.

Tamar bunu qəbul edə bilməzdi. Bu onun monarx kimi bütün üstünlüklərdən mahrum edilməsi demək idi. Buna görə də o, bu vaxt artıq özünü hərbi nazir elan edən və Loruda taxta oturmaq istəyən məliyyə naziri Kutlu Arslanın tutulmasını əmr edir. Simon Canaşa və Nikoloz Berdzenişvilinin müəllifləri olduğu Gürcüstan tarixi əsərində Tamarın bu qərəri verməsində Kutlu Arslan aleyhdarları gürçü əsilzadələrin mühüm rolü olduğu qeyd edilir⁹⁹⁸. Güman ki, onlar dövlətdə qıpçaqların üstün mövqeyi ilə razılışmaq istəmirmişlər. Lakin, Kutlu Arslanın tərəfdarları silaha əl atırlar. Həkimiyəti İsanı qəlasının və buradakı çar sarayının əla keçirməkə hədələşivirlər. Belə olduqda Tamar qıpçaqların ürəyini diplomat qadınlarla əla almağa çalışır: “Tamar onların yanına Kartlı eristavlar eristavı Ratinin anası Xuaşak Sokali və əvvəlki Samdzivarlar, Cakelilərin anası Kravi gəndərdi”⁹⁹⁹. Qarşılıqlı güzəştlər nəticəsində məsələ xoşluqla həll

olunur. Düzdür, İsanı sarayı önündə çadır-nizamiyyə binası qurulmur. Amma, Tamar dövlət işlərinin nüfuzlu və idarəciliyidə bilikli şəxslər tərəfindən müzakirə edilməsi üçün “Tanadqoma”-məşvərət orqanı formalasdırmağı qəbul etdi. Bu tarixdən etibarən sarayda qəbul edilən bütün əhəmiyyətli qərarların altı “xüsusi məşvərət orqanının çoxluq tövsiyə qərarı və çariça Tamanın təsdiqi ilə” sözləri ilə bağlandı¹⁰⁰⁰. Ordu komandanı isə erməni Sarqis Mxarqrədzeli olur, Lori ona verilir. Sarqisin oğulları Zaxaria və İvane də saray məhiyyəti arasında yerlərinə alırlar¹⁰⁰¹.

Alınan bu qərar qurulmuş gürçü dövlətinin ideoloji dayaqlarını daha da möhkəmləndirmiş olur. S.Canaşa və N.Berdzenişvilinin müəllifləri olduğu Gürcüstan tarixi əsərində bu qərərin gürçülərlə əlaqələndirilərək sişirdilməsi, XIII əsrə İngiltəradəki “Maqna Karta”-nın qəbuluna ilham verici və fikir qaynağı olmasının ideyası¹⁰⁰² sadəcə olaraq absurdur. Çünkü, mənbənin özü da bu adətin Kutlu Arslan tərəfindən İsləm dövlətlərini nümunə alaraq irəli sürüldüyüն bildirir.

Yuxarıda verilən məlumatlardan məlum olur ki, bu dövrda gürçü əsilzadələr heç cür qıpçaqları əridə bilməmiş və onların səlahiyyətlərini məhdudlaşdırma bilməmişdilər. Maraqlı haldır ki, gürçü çariçası Tamar haqqında olan “Tacidarların tarix və mədhiyyəsi” salnaməsində hadisə geniñ təsvir edilsə də, “Çariçalar çariçası Tamarın hayatı” salnaməsində bu hadisələr gürçü senzurasına uğramış, dövlət idarəsindəki əhəmiyyətini az göstərmək məqsədi ilə qıpçaqlar haqqında ümumiyyətlə bir kəlmə də qeyd edilməmişdir. Belə əhəmiyyətli hadisənin qeyd edilməməsi gürçü mənbələrinin etibarsızlığını, tarixi hadisələrin saxtalaşdırıldığını bir daha sübut edir.

⁹⁹⁷ Gürcüstan Tarixi (Eski Çağlardan 1212 Yılına Kadar) – Gürc. çev. M.Brosset – s. 363-364; Tacidarların tarixi və mədhiyyəsi. Tərcümə Kekelidze K.S. I - XXIV kitablar (rusca) http://www.vostlit.info/Texts/rus15/Istor_vencenoscev/frame-text1.htm – XV kitab

⁹⁹⁸ Gürcüstan Tarixi (Başlangıçtan 19.Yüzyıla kadar) – s. 151

⁹⁹⁹ Gürcüstan Tarixi (Eski Çağlardan 1212 Yılına Kadar) – Gürc. çev. M.Brosset – s. 364

¹⁰⁰⁰ Gürcüstan Tarixi (Başlangıçtan 19.Yüzyıla kadar) – s. 151

¹⁰⁰¹ Gürcüstan Tarixi (Eski Çağlardan 1212 Yılına Kadar) – Gürc. çev. M.Brosset – s. 364

¹⁰⁰² Gürcüstan Tarixi (Başlangıçtan 19.Yüzyıla kadar) – s. 151

XIII əsrə dünənini lərzəyə salan bir hadisə baş verdi. Mongollar Çingizin başçılığında əvvəlcə Asiyani, sonra müsəlman Şərqiñ canına qorxu saldı. Xarəzinşahlar dövləti dağlıqlıdan sonra bu dövləti idarə edən sülalənin nümayəndəsi Cəlaləddin Manqburnu (1220-1231) 1225-ci ildə paytaxt Təbriz olmaqla yeni dövlət qurur. Məqsədi müsəlmanları birləşdirək monqol hücumlarının qarşısını almaq idi. Cəlaləddin bu məqsədə müsəlman torpaqlarında birliliyi təmin etməyə çalışır, eyni zamanda ətraf təhlükərlərə mübarizə aparır. Cəlaləddin Azərbaycana gəldikdən sonra İbn al-Əsirin qeyçilərinə əsasən tez-tez gürcülərlə mühərabə etmək və onların torpağını fəth etmək haqqında fikirlərinə dilə gətirmiş¹⁰⁰³.

Cəlaləddin əvvəlcə 1225-ci ildə baş vermiş Qudayk yaxınlığında qələbədən sonra Dvin şəhərini gürcülərin əlindən alır. Bu dövüzdə 70 minlik gürcü ordularının sərkərdələrindən olan Şalva əsir düşür, İvane isə qaçmağa məcbur olur¹⁰⁰⁴. Lakin, Təbrizdə baş verən qarışqlıqlar onu geri qayıtmaga məcbur edir. Cəlaləddin tez bir zamanda yenidən qüvvələrini səfərbər edərək geri qayıdır. Bu vaxt gürcü hökmərələri olan çarıqa Rusudan çarəni Kutaisiya qaçmaqdə görmüşdü. Tiflisin müdafiəsini isə Axiskar-Ardaxan bölgəsi qıpçaq bəylərindən Memna ilə Boçoya vermişdi¹⁰⁰⁵. Gürcü tarixçiləri gürcü ordusuna rəhbərlik edəcək adamın olmaması onları pis vəziyyətdə qoyduqlarını deyirlər¹⁰⁰⁶. İbn al-Əsir isə Cəlaləddinin Təbrizə qayıdan ərzədə gürcülərin hazırlıq görməyə vaxt tapdıqlarını, ətraflarına allanlar, ləzgələr, qıp-

¹⁰⁰³ İbn al-Əsir, Əl-Kamil fi-t Tarix, 11 cildə, 9-cu cild. Beyrut, 2003 – s. 449; İbn al-Əsir. Əl-Kamil Fi-t-Tarix. Tərc. M. Əsfəndizadə - s. 189

¹⁰⁰⁴ Müverrih Kiragos. Ermeni Müvenihiyeler Görə Mögollar. Tərc. Dr.Gürsoy Yılmaz.Ankara: Elips Kitab, Cantekin matbaası, 2009 – s. 17; Kıraklı Gündəzakci. История. Пер. с др. армянского Т. Тер-Григоряна. Bakı: İll. AH AİCCP, 1946 – c. 115

¹⁰⁰⁵ Toksoy A. Cəlaləddin Hareznşahın Gürcistandakı Faaliyetləri // Erzincan Eğitim Fakültesi Dergisi, 2007, Cilt-Sayı: 5-1 – s. 145

¹⁰⁰⁶ Gürcistan Tarihi (Başlangıçtan 19.Yüzyıla kadar) – s. 163

caqlar və başqaları kimi millətlərdən hədsiz-hesabsız camaatin Tiflisə yiğidişdigi qeyd etməkdədir¹⁰⁰⁷.

9 mart 1226-ci ildə Cəlaləddin Xarəzmşah Tiflis fəth edir. Gürcü tarixçiləri Cəlaləddinin şəhər müsəlmanları ilə əlaqə qurduğunu, şəhəri rahat əl keçirdiyini qeyd edirlər¹⁰⁰⁸. Lakin, Cəlaləddinin ordusu qarətə başlayaraq müsəlman əhalini özündən narazı salır. Hətta yerli əhali tərəfindən vasitəçi olaraq çıxiş edən müsəlman İbnı Sədidd Tiflisinin özünün də malının qarət edildiyi qeyd edilir¹⁰⁰⁹.

Cəlaləddin Tiflisdə çox qala bilmir. Yeni qurmuş olduğu dövlətdə tez-tez tışyanların baş verması onu daim yürüşlərdə olmağa vadar edirdi. Belə yürüşlərdə birində ikən 1227-ci ilin fevral-mart aylarında gürcülər müdafiəsiz qalmış Tiflisə hücum edirlər. İbn al-Əsir gürcüləri şəhər müsəlmanlarının çağırıldığını qeyd etməkdədir¹⁰¹⁰. Cəlaləddin şəhəri tutarkən Xarəzm qoşunları xristianlarla çox pis rəfər etmiş, şəhərdə kəlməyi-şəhadəti söyləyənləri qəti etmiş, sözleyənləri isə məcburi sünnat etdirmişdilər¹⁰¹¹. Şəhərə daxil olan gürcülər sağ qalan əhalini qılıncaqdan keçirirlər. Sonra şəhəri Cəlaləddindən qoruyub saxlaya bilməyəcəkləri anlayaraq onu tamamilə yandırırlar. Bu qırığın o dərəcə siddətli olur ki, Cəlaləddin Tiflisə qayıdanda şəhərdə bir nəfər də olsun adam görmür¹⁰¹².

¹⁰⁰⁷ İbn al-Əsir, Əl-Kamil fi-t Tarix, 11 cildə, 9-cu cild. Beyrut: Dar-ul Kutubu-l İlimiyye, 2003 – s. 460; İbn al-Əsir. Əl-Kamil Fi-t-Tarix. Tərc. M. Əsfəndizadə - s. 192

¹⁰⁰⁸ Gürcistan Tarihi (Başlangıçtan 19.Yüzyıla kadar) – s. 163

¹⁰⁰⁹ Gümüşt N. Cəlaləddin Harzimşahın Gürcistandakı seferləri // EKEV Akademi dergisi, Güz 2006, Yıl: 10, sayı: 29 – s. 166

¹⁰¹⁰ İbn al-Əsir, Əl-Kamil fi-t Tarix, 11 cildə, 9-cu cild. Beyrut, 2003 – s. 472; İbn al-Əsir. Əl-Kamil Fi-t-Tarix. Tərc. M. Əsfəndizadə - s. 198

¹⁰¹¹ İbn al-Əsir, Əl-Kamil fi-t Tarix, 11 cildə, 9-cu cild. Beyrut, 2003 – s. 461; İbn al-Əsir. Əl-Kamil Fi-t-Tarix. Tərc. M. Əsfəndizadə - s. 193

¹⁰¹² İbn al-Əsir, Əl-Kamil fi-t Tarix, 11 cildə, 9-cu cild. Beyrut, 2003 – s. 472; İbn al-Əsir. Əl-Kamil Fi-t-Tarix. Tərc. M. Əsfəndizadə - s. 198-199

1228-ci ildə Xarəzmşah Cəlaləddin Loru şəhərini və ətrafini əla keçirir. Buna qarşılıq kralıça Rusudan 1229-cu ilin əvvəllərində öz ordusundan əlavə ləzgi, svan, alan, ermənilərin də qatıldıği böyük bir ordunu Bolnisi yaxınlığında Cəlaləddinin qarşı gəndərər¹⁰¹³. Cəlaləddin gürcü ordusunda qıpçıqların varlığını eşitdikdə onlara duz və çorak göndərərkən atasının vaxtında onlara edilən yaxşılıqları xatırlatdı. Bundan sonra qıpçıqlar Cəlaləddinin tərəfəsinə keçdilər¹⁰¹⁴. Bundan sonra iki ordu üzbüəz gələrkən Cəlaləddinin duelə şəxsən beş nəfəri öldürməsi Xarəzm-türk ordusunun psixoloji cəhətdən də üstünlüyünü təmin etdi¹⁰¹⁵. Bütün bunlardan sonra zəifləmiş və mənəvi cəhətdən çökmiş gürcü ordusu Cəlaləddin tərəfindən darmadağın edildi.

1231-ci ildə Cəlaləddin Yassıçəmən döyüşündə Səlcuqlu sultani Əlaəddin Keyqubad tərəfindən mağlub edilir. İbni Bibi bu döyüşdə Səlcuqluların tərəfindən gürcülerin da vuruşduğunu qeyd edir. Cəlaləddin daha sonra monqolların təqibindən qaçarkən Məyyafarinqin yaxınlığında öldürüülür. Onun qurduğu dövlət isə dağılır.

Tiflisin bu dövrə taleyi haqqında mənbələr dəqiq məlumat vermır. Belə ki, yandırılıb müsəlman əhalisi qırıldıqdan sonra Tiflis əvvəlki əhamiyyətini itirmişdi. Şəhərdəki müsəlman əhalisinin tamamılıq qatlı edilməsi şəhərin müsəlman simasını da dəyişdi. 1236-ci ildə monqol yürüsləri ərafəsində artıq şəhərin gürcülerin əlində olduğunu, buraya yenidən yerləşdiklərini görürük. Daha sonra şəhər monqollar tərəfindən tutulur və onların müsəlmanlara nisbətən xristianlara qarşı daha yaxşı münasibətdə olınaları bu bölgənin problemlərini həll edərkən qarşılara daşıqlarda tərəf kimi xristian gürcüləri aldıqları görünür.

¹⁰¹³ Toksyc A. Celaleddin Harezmşahın Gürcistandakı Faaliyetleri – s. 147

¹⁰¹⁴ Gümüş N. Celaleddin Harzimşahın Gürcistan seferleri – s. 171

¹⁰¹⁵ Gümüş N. Celaleddin Harzimşahın Gürcistan seferleri – s. 172

§3. Tiflis İslam mədəniyyətinin mühüm mərkəzlərindən biri kimi

Tiflis alimləri nəinki Cənubi Qafqazda, eyni zamanda bütün İslam Şərqində məşhur olmuşlar. Onlar İsləm mədəniyyətin formalaşmasında əhəmiyyətli rol oynamışlar. Qeyd etmək lazımdır ki, M.D.Lordkipanidze özü də qeyd edir ki, bu dövrdə İsləm dinini qəbul edən gürcüler Xilafətin və əmirliyin təleyində mühüm rol oynamamaq və İsləm şərqiinin iqtisadi-madəni həyatında fəal iştirak etmək haqqı qazanırlar. Lakin, onlar öz əsillərini təsdiqləmək və ya unutnamamaq üçün əl-Kurci nisbəsini qəbul edirlərmiş¹⁰¹⁶. Məsələn, Hülakü ordusunda qulluq edən və Məyyafarinqin yaxınlığında müsəlmanlar tərəfindən öldürülən "Noyan" rütbəli xristian sərkərdə Navri əl-Kurci bu nisbəni daşıyanlara nümunədir¹⁰¹⁷. Eyni zamanda İsləm Şərqindəki azad edilmiş qullar arasında Kurci nisbəsinə rast gəlinir. Səmaninin "əl-Ənsab" əsərində belə bir qeyd var: "Əbulhasan Firuz ibn Abdulla əl-Kurci mosullu münəccim Əbulfəzil ibn Eyşunun azad olmuş quludur, o isə şeyximiz Süleyman ibn Firuz əl-Xəyyatın atasıdır Mosulda hədislərə qulaq asmışdır Təxminən 1130-cu ildə vəfat etmişdir". Kurc haqqında isə bəlli deyilir: "Kurc Rum tərəfdən Azərbaycan sərhədlərindən (suğur - شور bir nahiyyədir (regiondur). Oradakı mavalilərdən hədise qulaq asan və rəvayət edən bir camaat çıxmışdır"¹⁰¹⁸. Gürcü əsilli olan bu İsləm alimi güman ki, əsirlikdə olarkən müsəlman olmuş, azadlıq qovuşduqdan sonra isə öz ölkəsinə getməyərək elmlə məşğul olmuş-

¹⁰¹⁶ Lordkipanidze M. D. Tbilisi – s. 69

¹⁰¹⁷ Dr. Sa'b'd. Muhammed Huzeufe El Ğamdi. Meyyafarinqinde Kahramanlık ve Fedakarlık // Ankara Üniversitesi Dil və Tarih-Coğrafiya Fakültesi Tarih Bölümü Tarih Araştırmaları Dergisi, 2010, Cilt: 29, Sayı:47 – s. 234-235

¹⁰¹⁸ Əs-Səmani, Əbu Sa'b Abd-ul Kərim bin Muhammed ibni Mansur ət-Təmimi. əl-Ənsab. Taqdim wa-t Ta'liq Abdullah Amr əl-Barudi. Əl-Cuz-ul Xamis (5-ci cild). Beyrut: Darul Cinān, 1988 – s. 50; Əliyeva N. A. "Əs-Səmaninin "Kitab əl-onsab" əsəri Azərbaycanın mədəniyyət tarixinə dair mənbə kimi". Bakı: "Şərq-Qərb", 2010 – s. 122, s. 161

dur. Qeyd edək ki, gürcülərdən fərqli olaraq Tiflisdən olan müsəlman alimlərinin hamisinin nisbəsi ət-Tiflisi olmuş, onların arasında əl-Kurci nisbəsinə və ya əl-Kurci ət-Tiflisi nisbəsinə rast gəlinməmişdir. Bu bir daha Tiflisdə gürcü əhalinin olmamasının və ya az olmasının isbatıdır.

Tiflisin şübhəsiz ən əhəmiyyətli alimləri və din xadimləri qazılar idi. Əs-Səmaniya görə "Tiflis sərhəd qalası olub axırınca Azərbaycan məntəqəsidir və ordan alım və mühəddis camaatı çıxmışdır"¹⁰¹⁹. Onların məhkəmə işlərinə rəhbərliklə yanaşı şəhərin ictimai-siyasi həyatında da fəal iştirak etdikləri məlumdur. Belə ki, Abxzaz çarı IV Davidin şəhəri tutduğu zaman məhz şəhərin xətib və qazisinin onun yanına gedərək qırğın və qətlər tövətməməsini xahiş etmişdilər¹⁰²⁰.

IX əsrda yaşamış Tiflis qazısı *Huseyn ibn Muhammed Tiflisi* hadis elminin bilicisi idi. O, öz babası *Bayan Tiflisidən* hadis elmini öyrənmişdi. Buna əsaslanaraq Tiflisdə hadis elminin hələ VIII əsrə maşhur olduğunu iddia etmək olar¹⁰²¹. Şafii məzhəbinə mənsub olan Əbul Qasim Mahmud ibn Yusif əl-Bərzəndi Tiflisi Bağdadda Nizamiyyə madrasasında təhsil almış, doğma şəhərinə qayıtdıqdan sonra Tiflisin qazılığına təyin edilmişdir. 1155-ci ildə vəfat etmişdir¹⁰²². Əs-Səmani "Kitab əl-Ənsab" əsərində onun 1111-ci ildən sonra vəfat etdiyini qeyd edir. Fiqhi İshaq əş-Şirazidən öyrənmişdir¹⁰²³.

Elxani dövründə tamamilə gürcü işğalı altında olmasına baxmayaraq və Cəlaləddinin yürüşlərindən sonra müsəlmanlara

qarşı törədilən misilsiz qırğınlara baxmayaraq Tiflisə bu dövrədə müsəlman qazılarının təyin edildiyini görürük. Bu dövrədə *İbnus-Sabuni adı ilə tanınmış Camaləddin Muhammed ibn Həsim Tiflisi* və ondan sonra bu vəzifəyə təyin edilən Əlaəddin Ömrə Tiflisinin adlarını qazi vəzifəsində olanların arasında qeyd etmək olar¹⁰²⁴. Elxani dövrünün məşhur qazılarından biri da *Kəmaləddin Əbul Fəth Ömrə ibn Bəndər Tiflisi* idi. 1205-ci ildə anadan olan Kəmaləddin Əmmən Nəvəvi kimi məşhur alimdən hədis və hədis üsulu dərsləri almışdır. O, Dəməşqda fətva mərcii məqamına qədər yüksəlmüşdi və 11 il Dəməşq qazisi Sədrəddin Əhməd ibn Yəhyənin müavini olmuşdur. Dəməşqin monqollar tərəfindən işğalından sonra Hülakü xan şeyx Kəmaləddini Şam, Cəzira, Mosul, Mardin, Məyyasariqin və Hisn -Keyf şəhərlərinə baş qazı və vəqflər nazirliyinə təyin etdi. Onun bir çox yerdə müsəlman qırğınıñ qarşısını alçığı qeyd edilir. Sonralar Hələb və ətrafinin qazılığına təyin edilən Kəmaləddin Suriyada qalmayaraq 1265-ci ildə Misirə hicrət edir. Qahirədə 1273-cü il vəfatına qədər elmlə və talimlə məşğul olur. Fazileti və izzatlı insan olduğu üçün sultandan heç bir vəzifəyə təyin edilməsini xahiş etmir¹⁰²⁵.

Əbu Hərb Muhammed ibn Muhsin Tiflisi İslam ümmətinin əhəmiyyətli simalarından olan İmam Hüseynin nəslindən idi. Şafii məzhəbinə mənsub fəqih olub, tarixçi və bioqraf idi. Bioqrafik ensiklopedik əsərin müəllifi olub. 1087-ci ildə Qəzəndə vəfat edib¹⁰²⁶. *İmam Nəcməddin Əbul Bəqə Sabit ibn Tavan ət-Tiflisi* Şafii fiqhı, fiqh üsulu kimi dini elmlərlər yanaşı, ərəb filo-

¹⁰¹⁹ Əs-Səmani. əl-Ənsab. 1-ci cild. Beyrut: 1988 – s. 471; Əliyeva N. A. Əs-Səmaninin "Kitab əl-ənsab" əsəri... – s. 106

¹⁰²⁰ İbn əl-Əsir, Əl-Kamil fi-t Tarix, 9-cu cild. Tab'at-ur Rabia (4-cü nəşr). Beyrut: Dar-ul Kitab-ül İlmüyya, 2003 – s. 194; İbn əl-Əsir. Əl-Kamil Fi-t Tarix. Tərc. M. Əfəndizadə - s. 150

¹⁰²¹ Nasirov E. Orta Əsrlərdə Yaşamış Azərbaycanlı Alimlər – s. 318

¹⁰²² Əs-Səmani. əl-Ənsab. 1-ci cild. Beyrut: 1988 – s. 319; Nasirov E. Orta Əsrlərdə Yaşamış Azərbaycanlı... – s. 314-315

¹⁰²³ Əs-Səmani. əl-Ənsab. 1-ci cild. Beyrut: 1988 – s. 319; Əliyeva N. A. Əs-Səmaninin "Kitab əl-ənsab"... – s. 104-105

¹⁰²⁴ İbn əl-Fuvati, Kəmaləddin Əbu-l Fadıl Abdurrazzaq ibn Əhməd. Məcməul Adab fi Muc'əm-ül Əlqab. C. IV. Əqsəm as-Sani (2). Haqqaqahı Mustafa Cavad. Dımaşq: Matbaatı-ı Haşimiyyə, 1963 – s. 1065; Nəsirov E. Orta Əsrlərdə Yaşamış Azərbaycanlı Alimlər – s. 313

¹⁰²⁵ İbn Kasir, İmadəddin Əbu-l Fida İsmail. Əl-Bidayə və-n Nihayə. C. XVII (Tahqiq Doktor Abdullah bin Abdul Məhsin at-Turki bi taavut maa markazı-1 buhis vs-a-d dirasati-1 Arabiyəst və-1 İslamiyyəti bi Dari Hicr). Ciza: Hicr Litsəbaati və Naşr və-1 Təvəzi" və-1 İl'an, 1998 – s.512-513; Nasirov E. Orta Əsrlərdə Yaşamış Azərbaycanlı Alimlər – s. 320

¹⁰²⁶ Nasirov E. Orta Əsrlərdə Yaşamış Azərbaycanlı Alimlər – s. 316

logiyası, tarix, ədəbiyyat, əqləq kimi elm sahələrində də tanınmış mütəxəssis olub. Digər azərbaycanlı alim Şihabəddin Sührəvərinin yaxın dostu olub. Eyni zamanda bacarıqlı diplomat idi. İmam Nəcəməddin Abbasi Xilafətinin nümayəndəsi kimi Əyyubi sultanının sarayına getmişdi. 1234-cü ildə vəfat edərkən bütün kitablarını tələbələrin istifadəsi üçün bağışlamışdı¹⁰²⁷.

Orta əsr mənbələrində, xüsusilə İbn Həvqəl (X əsr) Tiflisdə İslamın hədis elminin geniş yayıldığını, bu elmlə məşğul olanlara hörmət edildiğini, Tiflislilərin qədim nəzəriyyələrə (talimlərə) əsasən sünnilik tərəfdarlarının fikirlərini müdafiə etdiklərini qeyd edir¹⁰²⁸. Tiflis alimlərinin fəaliyyətini tədqiq edəndə həqiqətən də buradakı alimlərin bir çoxunun məhz hədis elmi ilə məşğul olduqları görülür.

Təbəə-tabiundan (peyğəmbərin dövründən sonrakı Tabiuların ardıcılıları) olan İbrahim ibn Zeyd Tiflisi Abdullah ibn Ömər, Ənəs ibn Malik, Abdullah ibn Utbə ibn Məsud kimi sahabilərdən mərəfət (sənədsiz, birbaşa peyğəmbərə aid olan hədis) hədislər rəvayət etmişdir. Qadəriyyə və Rafiziyyə etiqadlarını İslam ümmətinə aid etməyərək əqidəvi mövzularda kifayət qədər prinsipial mövqe tutmuşdur. VIII-IX əsrlərdə yaşadığı təxmin edilir¹⁰²⁹. VIII-IX əsrlərdə yaşayan alimlərdən Muhamməd ibn Bəyan Tiflisi də qeyd etmək lazımdır. Atası Bəyan ibn Həmrəndən ilk dərsini alan, Muhammədin müəllimləri arasında özü kimi Tiflis nisbəti daşıyan Abdullah ibn Həmmad Tiflisi də var idi¹⁰³⁰. Zəif hədis ravisi X əsrədə yaşamış İbrahim ibn Zeyd əl-Əsləmi Tiflisi Zəhəbiddə adını yuxarıda çəkdiyimiz İbrahim

¹⁰²⁷ Nəsirov E. Orta Əsrlərdə Yaşamış Azərbaycanlı Alimlər – s. 316

¹⁰²⁸ İbn Həvqəl. Kitab əl-Masalik və-l Məmalik. Leyden: E.J.Brill. 1872 – s. 243; Vəlixanlı N. M. IX-XII əsr ərəb coğrafiyası – səyyahları Azərbaycan haqqında. Bakı: "Elm" nəşriyyatı, 1974 – s. 110

¹⁰²⁹ Nəsirov E. Orta Əsrlərdə Yaşamış Azərbaycanlı Alimlər – s. 315

¹⁰³⁰ Əs-Səmani. əl-Ənsab. 1-ci cild. Beyrut: 1988 – s. 472; Əliyeva N. A. Əs-Səmaninin "Kitab əl-ənsab" əsəri... – s. 107; Nəsirov E. Orta Əsrlərdə Yaşamış Azərbaycanlı Alimlər – s. 318

ibn Zeydə eyniləşdirilir. Əbul-Fəzil İraqi, Xəbib Bağdadı kimi alimlər onun başqa şəxs olduğunu qeyd edirlər. X əsrə yaşıdığı güman edilir¹⁰³¹. X əsr hadis alimlərindən biri Əbul Qasim Sabit ibn Bəndar ibn Əsad ət-Tiflisi idir¹⁰³².

Əbu Reyhan Biruninin əsərlərindən "Təhqiqa Mə Lihind" də tiflisi alimlərdən birinin adı zikr edilir. Ustad Əbu Səhl Abdulmə'm ibn Ali ibn Nuh ət-Tiflisi. Verilən məlumatdan Biruninin ona çox hörmət bəslədiyi və Əbu Səhl Tiflisi Mötəzilə əqidəsinə dair bir kitabı olduğu bilinir¹⁰³³. Biruninin Əbu Səhl ustad açlandırması bu şaxsin Birunının müəllimlərindən birinin olmasına istisna emir

Tiflis şəhərində doğulub Nişapura köçən İsmayılbən Muhamməd (d. 983), onun Nişapurda dünyaya gələn lakin, atası kimi ət-Tiflisi nisbəsini daşıyan oğlu Muhamməd ibn İsmayılbən (d. 1010-ö. 1090) da Tiflisi alimlər arasında məlum məshurlardandır¹⁰³⁴. İsmayılbən Muhamməd eyni zamanda varlı tacir idi. Oğul Məhəmməd ibn İsmayılbən Quran hafizi olmaqla bərabər minlərlə hədisi əzbər biliirdi¹⁰³⁵. Şəfi məzhebinə mənsub və evvəlki alimlər kimi Nişapura köçən digər alim, həm faqih, həm də muhəddis olan Məsud ibn Abdurrahman ət-Tiflisi (d. 1019-ö. 1097) idi. Əbu Əhməd Hamid ibn Yusif ət-Tiflisi (ö. 1091-dən sonra) isə Səlcuqlu hökməarı Məlikşahın vəziri Tacülmülkün yaxın dostu olmuşdur. Uzun müddət elm şürenmək məqsədi ilə

¹⁰³¹ Nəsirov E. Orta Əsrlərdə Yaşamış Azərbaycanlı Alimlər – s. 315

¹⁰³² Yenə orada, s. 317

¹⁰³³ Əl-Biruni, Əbu Reyhan Muhamməd ibn Ahmed. Təhqiqa Mə Lihind. Dekan-Hind: Mətbəətül dairətül məarif əl-Uṣanamyya bi Heydərəbad, 1956 – s. 3; Əl-Biruni, Əbu Reyhan Muhamməd ibn Ahmed. Təhqiqa Mə Lihind. Beyrut: A'ləm-ul Kutub, 2008 – s. 14. Qeyd: Bu mənbə məlumatını elm dövriyyəyə buraxmadan önce mənimlə paylaşan dəyəri alım Prof.Dr.Nəbi Gülmüşə təşəkkür edirəm

¹⁰³⁴ Əs-Səmani. əl-Ənsab. 1-ci cild. Beyrut: 1988 – s. 472; Əliyeva N. A. Əs-Səmaninin "Kitab əl-ənsab" əsəri... – s. 106

¹⁰³⁵ Əs-Səmani. əl-Ənsab. 1-ci cild. Beyrut: 1988 – s. 472; Nəsirov E. Orta Əsrlərdə Yaşamış Azərbaycanlı... – s. 313

Bağdad və Dəməşqdə yaşamışdır¹⁰³⁶. Əbu Əhmədin Qüdsə Beyhaqidən, Məkkədə Aquidən dərs aldığı qeyd edilir¹⁰³⁷. Bu məlumatı əs-Səmani "Kitab əl-Ənsab" əsərində də qeyd etmişdir¹⁰³⁸. Əs-Səmaninin "Kitab əl-Ənsab" əsərində adı qeyd edilən tiflisli alimlərdən biri də Huseyn ibn Əli əl-Fərzidir. Hələdən Əlbülhəsən Əli ibn Əbu Carada əl-Antaki ona istinadən hədis nəqəl edib. 1091-ci ildən sonra vəfat edib¹⁰³⁹.

Eldəniz Atabayları dövründə yaşaması Əhməd ibn Ömər əl-Mugri Tiflisi da məşhur hədis alimlərindən olmuşdur¹⁰⁴⁰. 1138-ci ildə Tiflisdə anadan olan Əbu İshaq İbrahim ibn Humeyd Tiflisi ilk təhsilini doğma şəhərində almış, təhsilini təkmilləşdirməkdən ötrü İsgəndəriyyə köçmüştür. Alimliyi ilə yanaşı xoşraftar, abid, zahid, saleh və xeyriyyəçi insan kimi da tanınmışdır¹⁰⁴¹. Əbul Qasim Abdullazib Tiflisi fəqih və təsəvvuf əhlinə mənsub bir seyx id. Ona hadis dərsi verənlərin arasında məşhur İmam Şibli də olmuşdur. Abdullazib Tiflisi özü kimi azərbaycanlı alim olan Əbduldəqəhir Suhrawardinin yaxın dostlarından biri idi. 1229-cu ildə Bağdadda vəfat etmişdir¹⁰⁴².

IV David işgalindən sonra bir sira müsəlman alim Tiflisi tərk etmək məcburiyyətində qalmış, başqa ölkələrdə yaşamışlar.

¹⁰³⁶ Əs-Səmani. əl-Ənsab. 1-ci cild. Beirut: 1988 – s. 472; Nəsirov E. Orta Əsrlərdə Yaşamış Azərbaycanlı... – s. 314

¹⁰³⁷ Əl-Qalqashandi. Sübh əl-Ə'sha fi Sinaat əl-İnşa. Azərbaycanın və qonşu əlkələrin tarixinə aid çıxarışlar. Ərabcadan tərc., ön söz, qeyd və şərhlorın müəllifi E. Ağayev / Orta əsr ərəb mənbələrində Azərbaycan tarixinə aid materiallar. Vatan tarixi seriyası. AMEA akademik Z. M. Bünyadov ad. Şərqşünaslıq İnstitutu. Bakı: "Nurlan" nəşr., 2005 – s. 267

¹⁰³⁸ Əs-Səmani. əl-Ənsab. 1-ci cild. Beirut: 1988 – s. 472; Əliyeva N. A. Əs-Səmaninin "Kitab əl-Ənsab" əsəri... – s. 107

¹⁰³⁹ Əs-Səmani. əl-Ənsab. 1-ci cild. Beirut: 1988 – s. 472; Əliyeva N. A. Əs-Səmaninin "Kitab əl-Ənsab" əsəri... – s. 107

¹⁰⁴⁰ Nəsirov E. Orta Əsrlərdə Yaşamış Azərbaycanlı Alimlər – s. 316

¹⁰⁴¹ Əl-Maqrizi, Taqiyəddin. Kitab əl-Muqaffa əl-Kabir. C. I (Tahqiq Muhammed Ya'lavi). Beirut: Darul-Ərəb-ül İslamiyyə, 1991 – s. 146; Nəsirov E. Orta Əsrlərdə Yaşamış Azərbaycanlı... – s. 318

¹⁰⁴² Nəsirov E. Orta Əsrlərdə Yaşamış Azərbaycanlı... – s. 317

Lakin, onların övladları da özlərinin Tiflisi olduğunu unutmayış, ət-Tiflisi nisbəsini yaşıtmışlar.

Şeyx Bədrəddin Məmməd ibn Sabih Tiflisi (d.1252-ö.1325) hədis alimi olmaqla yanaşı qari (gözəl Quran oxuyan) və müəzzzin (azan oxuyan) idi. O, Dəməşqdə məşhur Əməvi camesinin müəzzzini olmaqla yanaşı rəis ul-muəzzzin-müəzzzinlərin rəisi kimi də məşhur idi. Gözəl səsi ilə hamunu heyran edən Şeyx Bədrəddin eyni zamanda dövlət xadimi idi. Belə ki, o bir müdət səltənat naibi və Salehiyyə şəhərinin mühtəsibi (maliyyə müfettişi) vəzifəsində çalışmışdır. 1227-ci ildə Qahirədə anadan olmuş Əminəddin İbrahim əl-Bəkrī Tiflisi Xalifa Əbu Bəkrin nəslindən idi. Şafii məzħəbinə mənsub fəqih olmaqla yanaşı hədis elmini də gözal biliirdi. Məmlüklü sultani qıpçaq türkü olan Ruknəddin Zahir Baybarsın hakimiyyəti dövründə (1260-1277) Məmlüklü Misir ordusunda mühtəsib vəzifəsində çalışmışdır¹⁰⁴³.

Ət-Tavaşı Səfiyəddin Cövhər ibn Abdullah Tiflisi hədis elminin alimlərindən olmaqla kəskin zəkəli şəxsiyyət idi. Çok zəngin şəxsi kitabxanası olmuşdur. Vəfatindən əvvəl öz şəxsi kitabxanasını hədis tələbələrinin istifadəsi üçün vəqf etmiş, bağışlamışdı. 1301-ci ildə vəfat etmişdir¹⁰⁴⁴.

Belə alimlərdən biri da 1260-ci ildə Qahirədə anadan olmuş, 1320-ci ildə Hums şəhərində vəfat etmiş Fəthəddin Tiflisi idi¹⁰⁴⁵. Onun oğlu Tacəddin Mahmud ibn Məmməd Tiflisi Məmlüklü ordusunda zabit olmuş, eyni zamanda atası kimi hədis elmiylə məşğul olmuşdur. 1346-ci ildə Dəməşqdə vəfat etmişdir¹⁰⁴⁶.

¹⁰⁴³ Əl-Maqrizi. Kitab əl-Muqaffa. C. I. Beirut, 1991 – s. 117; Nəsirov E. Orta Əsrlərdə Yaşamış Azərbaycanlı Alimlər – s. 319-320

¹⁰⁴⁴ Ibn Kəsir, İmadəddin Əbu-l Fida İsmail. Əl-Bidayə və-n Nihayə. C. XVII (Tahqiq Doktor Abdullah bin Abdul Muhsin ət-Turki bi taavut maa mərkəzi-1 buhus və-d dirasati-I Arabyiyati və-l İslamiyyəti bi Dari Hicr). Ciza: Hicr Lıtobata və Naşr və-t Təvazi' və-l l'lan, 1998 – s. 741; Nəsirov E. Orta Əsrlərdə Yaşamış Azərbaycanlı Alimlər – s. 321-322

¹⁰⁴⁵ Əl-Maqrizi. Kitab əl-Muqaffa. C. V. Beirut, 1991 – s. 287

¹⁰⁴⁶ Nəsirov E. Orta Əsrlərdə Yaşamış Azərbaycanlı... – s. 317-318

1346-ci ildə vəfat edən mühəddislərdən bir digəri də *Nacməddin İsmayılv ibn İbrahim ibn Əbu Bəkr Tiflisi* olmuşdur¹⁰⁴⁷.

Seyx Əbu Abdullah Muhamməd ibn Muhamməd Tiflisi isə 1229-cu ildə Dəmaşqdə anadan olmuş, vətəndən uzaqda Şam diyarının mədrəsələrində təhsil almış, fiqh və hədis elminin öyrənmişdi. Bir müddət Hələbdə imam-cümə olsa da daha sonra Misirə getmişdi. 1292-ci ildə vəfat etmişdir. 1246-ci ildə vəfat edən *Mubarək ibn Muhamməd əl-Məvsusi Tiflisi* də fəqih olmuşdur¹⁰⁴⁸.

XIII-XIV əsrədə Anadoluda Sivasda Tiflis əsilli *Hüseyin Tiflisi*sinin soyundan gələn bir tiflisi tüləma ailəsi yaşamasıdır¹⁰⁴⁹. “Dmanisinin ərəb kitabələri” monoqrafiyasında S. Kaxiani Sivas şəhərində *Muhamməd ibn Əbu Bəkr Tiflisi*nin qəbirüstü abidəsinin olduğunu bildirir. O, bu epitafiyanın Dmanisi qəbirüstü abidələri ilə eynilik təşkil etdiyini qeyd edir¹⁰⁵⁰. Bir sırada yerlərdə Muhamməd ibn Əbu Bəkr Tiflisi Hubeyş Tiflisiñin nəvəsi və ya Şəhristanının “əl-Miləl və-n Nihal” əsərinə 1232-ci ildə düzəliş edən Əli ibn Əbu Bəkr əl-Xatib ət-Tiflisiñin nəvəsi olması iddia edilir¹⁰⁵¹. Əli ibn Əbu Bəkr ət-Tiflisiñin XIII əsrədə Sivasda yaşaması və elmi fəaliyyətlə məşğul olması bu versiyani daha da güvəlti edir.

Tiflisdə əsasən əhli-Sünne məzhəblərindən Şafii fiqhınə mənsub alimlərin çoxluğu nəzərə çarpırsa da iştisnalar da mövcuddur. İştisnalar arasında məşhur adib və grammatika elminin bilicisi IX əsrin sonu X əsrin əvvəli yaşamış Əbu Muhamməd Həsən ibn Bundar ət-Tiflisi də var. O, üzərində allı il işlədiyi kitabını dövrün əməri Əli ibn Cəfərə itah etmişdir. Bu əmər Xəlifa ət-Tainin (974-991) hakimiyyətdən enməsindən sonra 5 il də

¹⁰⁴⁷ Yenə orada, s. 320

¹⁰⁴⁸ Yenə orada, s. 319

¹⁰⁴⁹ Kasap, Murat. Tiflis camileri.(türkçə) <http://gdd.org.tr/yazinindevami.asp?id=30>, 07. 04. 2017

¹⁰⁵⁰ Kaxiani S. Dmanisi arabuli tsartserobi. Tbilisi: Metsniereba, 1965 – s. 68

¹⁰⁵¹ Izgi C. Hubeyş ət-Tiflisi / Türkiye Diyanət Vakfı İslâm Ansiklopedisi, cilt 18, İstanbul, Türkiye Diyanet Vakfı Yayınları, 1998 – s. 268

onun adından sikkə zərb etdirirdi. M.D.Lordkipanidzenin fikrinə görə bu hadisəyə səbəb məhz Əli ibn Cəfərin şia məzbətli Həsən ibn Bundarla ittihaqı olmuşdu¹⁰⁵².

Tiflisi alımlar arasında ən məşhuru heç şübhəsiz Həkim Kəmaləddin Əbul Fazl Hubeyş ibn İbrahim ibn Muhamməd əl-Mutəbbib Tiflisi idi. O, XII əsrde yaşamış məşhur həkim, əczaçı, filolog, astronom və ilahiyyatçı idi. O, 1113-1116-ci illər arasında Tiflisdə dünyaya gəlmüşdür, lakin, sonralar ailəsi ilə birgə Anadoluya köçmək məcburiyyətində qalmışdır. “Kifayət-ü Tib” adlı əsərinin Bursa Antik Yazılı və Çap əsərləri kitabxanasında nüsxəsində (Orhan Gazi, nr. 1120) adı Kəmaləddin Bədiuzzaman Əbu-l Fəzail Hubeyş ibn Muhamməd ibn Hubeyş əl-Qaznəvi şəklində keçməkdədir. Burada atası İbrahimdən söz edilmədiyi kimi Tiflisi nisbəsinin yerini də Qaznəvi almışdır. Bu onun nəslinin bir zamanlar Qəznadən Tiflise köcdüyünün bir işarəsi ola bilər. “Kamil-ü Tabir” adlı əsərində isə Əbu-l Fəzil Hüseyin ibn İbrahim ibn Muhamməd Tığlı ət-Tiflisi isim zəncirinə rast gəlinir¹⁰⁵³. Həm Qaznəvi nisbəsi, həm də Tığlı ləqəbi Hubeyşin türklərlə yaxınlığını göstərir. Mustəqimzadə Məcəllətu-n Nisabında iki ayrı Tiflis olduğunu, bunlardan birinin Türküstanda, birinin Azərbaycanda olduğunu bildirir və Mahmud adlı bir alimin “Töhfa” adlı əsərinə istinad edərək “Qanunu-l ədəb”, “Kamilu-Təfsir”, “Sihhtu-l ədbər” əsərləri müəllifi olan Hubeyşin Türküstəndəki Tiflisdən olduğunu bildirməkdədir¹⁰⁵⁴. Onun ailəsinin hansı tarixdə və dəqiq nəvaxt Anadoluya köcdüyü haqqında məlumatlar yoxdur. Lakin, tarixçi E. Nəsimovun versiyası daha uyğun görünür. Belə ki, o qeyd edir ki, 1122-ci il Tiflis işgalindən sonra bir çox azərbaycanlı kimi Hubeyşin valideynləri də buradan köçmək məcburiyyətində qalmışdır¹⁰⁵⁵. Uzun müddət Kayseri şəhərində yaşayan Hubeyş Anadolu Səlcuq sultani II

¹⁰⁵² Lordkipanidze M. D. Tbilisi – s. 69

¹⁰⁵³ Izgi C. Hubeyş ət-Tiflisi – s. 268

¹⁰⁵⁴ Yenə orada

¹⁰⁵⁵ Nəsimov E. Orta Əsrlərdə Yaşamış Azərbaycanlı Alımlar – s. 322

Qılınc Arslanın (1155-1192) sarayına dəvət olunmuş, elmi fəaliyyətini burada sultanın himayəsində davam etdirmişdi. Onun buraya II Qılınc Arslanın Aksarayı cameler, mədrəsələr, zaviyələr və bazarlarla zənginləşdirib buraya Azərbaycandan qazilar, alimlər və tüccarlar gətirtdiyi vaxt göldiyi təxmin edilməkdədir¹⁰⁵⁶. Bu səbəbdən Hubeyş elmi əsərlərinin bir çoxunu II Qılınc Arslana iftah etmişdi. Onun 25 əsəri müəyyən edilmişdir. Bu irdə 10 əsər farsca, qalanları ərəbcədir. "Təqvimul ədviyyati-l mufrəda", "Kitabu minhaci-t Tibb", "Kifayat-t Tibb", "Tahsilu-s sıffa bi əsbabi-s sitta" və s. kimi əhamiyyətli tibb kitabları var¹⁰⁵⁷. Bunu qeyd etmək lazımdır ki, İslam dünyasında Hippokrat andını "Əhd-i Buqrat" adı ilə süryani dilindən fars dilinə tərcümə edən ilk şəxs də Hubeyş Tiflisidir. İlahiyyata dair əsəri "Vücuh ul-Quran" adlanır. "Kitab ul-Qəvafi" adlı əsəri isə ədəbiyyat, şer və qafiyə qaydalarına dairdir. Bundan əlavə onun "Bəyan un-Nūcum", "Mədəxəl ilə İlmun Nucum", Məlhəmatu-d Daniyal" adlı astronomiyaya aid əsərləri var. "Bəyan us-Sənəat" adlı əsərində isə Hubeyş Tiflisi mis və ya qalayı gümüşə çeviranları ifşa edərək onları yalançı adlandırır, ox və nizənin hədəfin daha dəqiq vurması üçün müxtalif üsullar təklif edir. Eyni zamanda rəngli və şəffaf şüşələrin istehsalı haqqında da qiymətli məlumatlar verir. Kəmaləddin Hubeyş Tiflisi 1204-cü ildə vəfat etmişdir. Onun dəfn edildiyi yer haqqında dəqiq məlumat olmasa da guman ki, o, Kayseridə vəfat etmiş və burada dəfn edilmişdir¹⁰⁵⁸.

Tiflis müsəlmanları işğaldan sonra gürçü xalqının mədəni inkişafına da təsir göstərmisler. Belə ki, işğaldan sonra gürçü çarları və çarıcları uzun müddət sikke zərbində ərəb əlifbasından istifadə etmişlər¹⁰⁵⁹ (Şək. 4.1-4.5). Onlar dövlət idarəciyində də uzun müddət müsəlmanlara möhtac qalmışlar. Müsəl-

¹⁰⁵⁶ İzgi C. Hubeyş et-Tiflisi – s. 268

¹⁰⁵⁷ Yenə orada

¹⁰⁵⁸ Nəsirov E. Orta Əsrлərdə Yaşamış Azərbaycanlı Alımlar – s. 322-325

¹⁰⁵⁹ Пахомов Е. А. Монеты Грузии – с. 75

manlardan əl-Fariqinin Demetrenin sarayında xidmət etdiyi məlumdur¹⁰⁶⁰. Çok güman ki, bir müddət gürçülər dövlətlər arasında yazışmalarda da bu əlifbadan istifadə edilmişlər.

Qeyd etmək lazımdır ki, müəyyən vaxtlarda Tiflis şəhərində təsədűf nəticəsində aparılan qazıntılarda üzə ərəbdilli və ya ərəb əlifbası ilə yazılan kitabələr də çıxır. Bunların an qədimi hicri I əsər - miladi VII əsər - müsəlmanların ilk yürüşləri dövründə aiddir və Tiflisin mərkəzində Seyidabad ərazisində tapılmışdır¹⁰⁶¹. Digər əhamiyyətli kitabə hicri III - miladi IX əsər, 853-cü ilə aid Diqom düzənlilikindəki Maçxan kilsəsinin divarında Tiflis əmirinin memuru Huməd İbni Kitirin adının yazılışı kitabədir¹⁰⁶². 2012-ci ildə Tiflisin Puşkin küçəsində qala divarlarının yanında gedən yol - təmir tikinti işləri zamanı yer altında qala divarlarının bir hissəsi ilə yanaşı üzə çıxan bir kitabə isə hicri II əsr (miladi VIII əsər) kitabəsidir. Kitabə kufi əlifbası ilə yazılib. Nöqtəsiz və hərəkəsizdir, qismən xatə görülmüşdür¹⁰⁶³. (Şək. 4.30-4.31)

Dumanis qəbirüstü abidələri Tiflis əmirliyinin mənəvi irsi siyahısında qeyd olunması xüsusi olan məqamlardandır. Dumanis uzun müddət Tiflis əmirliyinin tərkibində qalmış, Tiflis kimi Türk-İslam ələminin sərhəd bölgəsində kilid rol oynayan əsas şəhərlərdən biri olmuşdur. Tiflisdən fərqli olaraq burada müsəlman-türklərə məxsus kütłəvi məzarlıqlar qorunub saxlanılmışdır. Dumanisin Tiflislə əlaqəsini göstərən an əhamiyyətli sübut yuxarıda qeyd etdiyimiz kimi Sivasdakı Muhammed ibn Əbu Bəkr Tiflisinin qəbir üstü abidəsinin Dumanisdəki abidələrlə eyni olmasına¹⁰⁶⁴ (Şək. 4.6-4.15). Eyni zamanda S.Kaxiani

¹⁰⁶⁰ Minorsky V. Caucasica in the History of Mayyafariqin – s. 31

¹⁰⁶¹ George Narimanishvili. Heritage of Arabic Language in South Caucasus: Arabic Inscriptions From Trialeti // History Research, July-Sep., 2016, Vol. 6, No. 3 – s. 154

¹⁰⁶² Очерки истории Грузии (в 8-и т.). Т.II. Грузия в IV-X веках / Ред.: М. Лордкипанидзе, Д. Мусхелишвили. Тб., Издательство «Меаниреби»: 1988 – с. 341; George Narimanishvili. Heritage of Arabic Language – s. 154

¹⁰⁶³ George Narimanishvili. Heritage of Arabic – s. 154

¹⁰⁶⁴ Kaxiani S. Dmanisis arabuli tsartsərobi – s. 68

ciddi-cəhdə Dumanis əhalisini gürcüləşdirməyə və ərəbləşdirməyə cəhd göstərsə də buradakı qəbirlərdə olan türk əsilli adların mövcudluğunu inkar edə bilmir. Məsələn, bu adlardan ən çox yayılanlardan biri Məməxatun bint Əlidir ki, bu ad sırf türk əsilli addır və başqa xalqlarda rast gəlinmir.¹⁰⁵⁵ S.Kaxiani bu abidələrdə çoxlu ərəb adları göstərsə də gürcü adı göstəra bilmir. Bu abidələrdəki ərəb dilində olan bir sira qrammatik və orfoqrafik səhvlər, ərəb dilinin normalarının pozulması abidələri yazanların heç də ərəb olmadığını sübut edir.¹⁰⁵⁶ S.Kaxiani abidələri XIII-XIV əsrlər aid edir,¹⁰⁵⁷ lakin, Durmər isdə müsəlmanların yaşamasını gürcü mənbələri tərəfindən daha qədim vaxtlarda göstərildiyini göstərir. Bu manada sikkə zərxanının 1244-cü ildə Tiflisdən Dumanisa köçürülməsi faktı da çox maraqlıdır.¹⁰⁵⁸

Bundan əlavə elmləri ile yanaş tiflislilər İslam incasənətinə də öz töhfələrini vermişlər. Malazgi'd savasından sonra Ərzincan mərkəzli qurulan Mengüçəklülər bəyləyi (1080-1228) dövründə inşa edilmiş və bəzəkləri ilə bir sonər əsəri olan Divriği Ulu Caminin taxtadan olan minhərinin ustası tiflisli Əhməd ibn İbrahimdir (Şək.4.16). 1289-cu ildə Sinopda inşa edilən Arslanlı çeşməsinə də tiflisli İbrahim ibn Osman ibn Həsən inşa etdirmişdir.¹⁰⁵⁹ (Şək.4.17).

Şübəsiz, Tiflisin mədəniyyətdə ən parlaq dövrü Böyük Səlcuq imperiyası dövründə yaşanmışdır. Bunun ən gözəl nümunəsi kimi Alp Arslanın Tiflisdə olarkən tikdirdiyi böyük camini göstərmək olar.¹⁰⁶⁰ N.Əliyeva həla Əməvi xalifisi I Müaviya (661-680) dövründə sərkərdələrin bütünlərin saxlandığı yerlərdə məscid tikərkəş şəhər sakinlərinə cümə gürü iħadata gelmələrini təşviq

¹⁰⁵⁵ Yenə orada

¹⁰⁵⁶ Kaxiani S. Dmanisis arabuli tsartsərobi - s. 68-69

¹⁰⁵⁷ Yenə orada, 65

¹⁰⁵⁸ Kaxiani S. Dmanisis arabuli tsartsərobi - s. 69

¹⁰⁵⁹ Kaspar M., Tiflis camilcili.(Türkçe) <http://gdd.org.tr/yazinindevami.asp?id=30>, 07. 04. 2017

¹⁰⁶⁰ Cələbdin Ali al-Husayni. Axbər ayt-İaṣūlat ac-Cələbdikiiyā - s. 55

etmələrini müəyyənələşdirmiştir¹⁰⁷¹. Nəzərəalsaq ki, Tiflisdə müsəlmanların arasında ən məşhur şəxslərdən biri olan Əbdurrahman ibn Caz əs-Sulami yaydı, güman ki, burada da VII əsrən qalma bir məscid olmalı idi. Gürcü mənbəsi 764-cü ildə xəzərlərin yürüşü zamanı Tiflisin daşıntıya məruz qaldığını qeyd etsə də sonradan bərpa edildiyini (Xuasro adlandırılın Yezid ibn Useyd əs-Sulami tərəfindən-R.M.) söyləyir¹⁰⁷². Büyük ehtimalla bu zaman şəhərdə yenidən məscid və mədrəsələr bərpa edilmişdir. Məsudidə bölgəyə yaxın Zul-Qərneyn məscidinin mövcudluğu qeyd edilir¹⁰⁷³.

İslam şərqində olan qalalar kimi yarım dairəvi bürclər və mağzalları olan Narıncalanı Tiflis memarlığına nümunə göstərmək olar. Tiflisin botanika bağında yerləşən Tamar körpüsü də klassik İslam şərqi üslubunda tikilib və güman ki, onu ya müsəlmanlar ya da müsəlmanlardan bu sənəti öyrənən gürcülər inşa ediblər. Tiflis qala divarlarının hündürlüyü Dərbənd şəhərinin divarları kimi 18-20 metrə çatırmiş. Belə hündür divarların mövcudluğu Yaxın Şərqdə istisna təşkil etmirdi¹⁰⁷⁴ (Şək.4.18). Təbəri Tiflis şəhərinin qala qapılarının beş adəd olduğunu göstərmişdir. Meydan qapısı, Qureş qapısı, Sağır (kiçik) qapı, Rabad qapısı (İbn əl-Əsirə Marqas qapısı¹⁰⁷⁵), Suğdəbil qapısı¹⁰⁷⁶.

¹⁰⁵⁵ Əliyeva N. A. "Azərbaycanın elmi-mədəni mühitinin öyrənilməsində ərəbdilli mədəniyyətin rolü". Tarix elmləri doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya (əlyazması hñuququnda) Bakı, 2001 - s. 56

¹⁰⁵⁶ Lətopıcı Kartli. Per., vəzən və primič. G.B. Çulata - s. 48

¹⁰⁵⁷ Əl-Məssudi. Muruc əz-Zəhab və Maadin əl-Cəvahir. C.1. Beyrut: əl-Məktəbat-ül Asriyya, 2005 - s.155

¹⁰⁵⁸ Topuria P. A. Amierkavkasisi qalaqəbi X- XIII s. pirveli meotxedi (Garegani saxe, xelisnun tsarmoebi). Tbilisi: Mets-niereba, 1985 - s. 187

¹⁰⁵⁹ İbn əl-Əsir, Əl-Kamil fi-Tarix. 6-cı cild (11 cildə) (rəciacılı və sahhah Dr. Muhammed Yusuf Daqqaq). Beyrut: Daru-l Kutubu-l Ilmiyya, 1987 - s.116

¹⁰⁶⁰ Ət-Təbəri. Tarix ər-Rusul və-l Muluk. 11 cildə. IX cild (ət-Təbəti-s Saniya). Təhqiq Muhammed Əbu-l Fadıl İbrahim. Qahiro: Daru-l Ma'arifi bi Misr. 1976 - s. 192

Rəşad Mustafa

Qeyd etmək lazımdır ki, bölgənin ən böyük şəhərlərindən biri olan Dərbəndin də beş qapısı var idi. Bu Tiflisin necə böyük qala divarlarına mənsub olduğunu göstərirdi. Belə möhtəşəm tikililərdən biri də Tiflis əmirlərinin oturduğu və M.D.Lordkipanidzenin iddiasına görə Tiflisdə indiki Botanika bağına gedən yoluñ üzərində yerləşən saray olmuşdur. İndi də mövcudluğunu qoruyan Sololak (Sulu lək, Sululuq) adlı nisbətən hündür yerdə yerləşən məhəllə aşağıdakı əmrin sarayı, bağıça və qalanı su ilə təmin edirdi¹⁰⁷⁷. 853-cü ildə Buğa Türkün İshaq ibn İsmayılla döyüşündən məlum olur ki, şəhərin böyük bir hissəsi şam və sərv ağacılarından düzəldilmiş taxta evlərdən ibarət idi. Elə buna görə də bütün bunların günümüzə çatmamasını qəribə qarşılamış olmaç. Buğa Türk şəhəri neft atınan vasitəsilə çox rahat şəkildə yandırıa bilmiş, şəhərdə bir çox ev və abida yanmış, yanğın nəticəsində 50 min nəfər vəfat etmişdi. Yanğın nəticəsində İshaqın sarayı da yanmışdır¹⁰⁷⁸. Bu Tiflisin memarlıq simasını itirməyinin birinci mərhələsidir.

Əlbəttə ki, 1122-ci ildə IV Davidin işgali ilə şəhər dağıdılmış, yandırılmış, üç gün şəhərdə qırğın və soyğun həyata keçirilmişdir. Bu hadisədən sonra müsəlmanlar şəhərdən kütləvi şəkil-də köçməyə başlamış, şəhərdə müsəlman əhalinin sayı azalmışdır. Bunun əksinə IV David Tiflisi yeni xristian dövlətinin paytaxtı elan etmişdir ki, bu da istər – istəməz memarlıqda öz əksini tapır. Güman ki, IV Daviddən sonrakı dövr Tiflisin müsəlman memarlıq simasını itirməsinin II mərhələsidir. Düzdür, Tiflisin özündə IV Davidin dövründə hər hansı bir kilsənin tikilməməsi bu vaxt şəhərin memarı simasının tam dayışmadığının isbatıdır. Əksinə IV Davidin müsəlman alimlərinin rahat çalışmalari üçün yataqxanası olan bir mədrəsə, pansionat-karvansara inşa etdiridiyə deyilir. Lakin, digər müsəlman tikililəri kimi bu tili də gündümlüə galib çatmayıb. IV Davidin Tiflis şəhərini

¹⁰⁷⁷ Lordkipanidze M. D. Tbilisi – s. 34, s. 50

¹⁰⁷⁸ Ət-Təbəri. Tarix ər-Rusul və-l Muhuk. 11 cild. IX cild... 1976 – s. 192; İbn əl-Əsir, Əl-Kamil fi-Tarix. 6-cı cild – s.116

paytaxta çevirməsi əlbəttə ki, Tiflisin memarlığını da öz təsirini göstərmmişdi.

Gürcüler sonralar işgal etdiyi yerlərdə tarixi abidələrə divan tutur, xüsusilə elma düşməncə münasibət bəsləyirdilər. Məsələn, 1209-cu ildə gürcülerin Ərcis və Əxlata yürüyləri zamanı ətrafi yandırıb-yaxmaları ərafəsində Əxlatdakı böyük bir kitabxananın yandığını türkmen şeyxlarından Əvhaduddin Kirmaninin əsərlərinin bir hissəsini zorla yanğından xilas edib Naxçıvana aparlığı bilinir¹⁰⁷⁹. Əlbəttə ki, bu cür münasibətdən Tiflis də öz nəsibini almışdı. Şəhərin müsəlman memarı simasını itirdiyi tarix 1227-ci ildir. 1227-ci ildə Cəlaləddin Tiflisi yerli müsəlmanların köməyi ilə fəthindən az sonra Cəlaləddinin şəhərdə olmamasını fırsat kimi dəyərləndirən gürcülər hücum edərək şəhəri tamamilə yandırırlar, şəhərdəki müsəlmanların demək olar ki, hamısını qətlə yetirərlər. Cəlaləddin şəhəri xilas etmək üçün geri qayıdanda Tiflisdə nəfəs alan bir can da tapa bilməz. Şəhər isə tamamilə məhv olmuş, yandırılmış vəziyyətdədir. Bir müdədat şəhər xaraba vəziyyətində qalmışdır. Bundan sonra xristian hökmədarlar tərəfindən yenicən qurulan şəhər isə tamamilə yeni üslubda və memarlıqda qurulmağa başlayır.

Müsəsir dövrda Tiflisin İslam ərisi ilə əlaqəli lazımi arxeoloji tədqiqatların aparılmaması, kilsələrin və digər tikililərin tikiləməsi fonunda məscidlərin və müsəlman tikililərinin itiriləmisi və bərpasına cəhd göstəriləmərəsi gürcülerin Tiflisin İsləm ərisinə müsəsir dövrde göstərilən bigənəliyinin, şəhərdə müsəlmanlara və türklərə aid heç nə olmamasını göstərmə cəhdii, hadisələrə şovinist prizmadan yaxınlaşdırılının isbatıdır (Şək.4.19-4.22, 4.30-4.31). Tiflis və ətrafında türk mədəniyyətinə aid ən çox nəzərə çarpan tapıntılar qoç heykəller və ya qoç başlı heykəllərdir. Çox təəssüf ki, müxtəlif tikililər üçün özül qazıntıları zamanı və ya təsadüfən ortaya çıxan bu heykəllərin heç biri də ta-

¹⁰⁷⁹ Bedirhan Y. Kafkasya və Bütük Selçuklu Devletinin Kafkasya Politikası – s. 208

rixi ve arxeoloji dəyərini tapmır, inventarlaşdırılmır, Gürcüstan hökuməti tərəfindən mühafizəyə alınmır (Şək. 4.24-4.29). Qoçbaşlı heykəllərin eyniləri bütün Azərbaycanda mövcuddur və bu heykəllərin türklər yayılan areala yayıldığı faktı danılmaz bir gerçəkdir.

Nəticədə Tiflis mədəniyyəti tədqiq edilərkən buranın və ətraf bölgənin-Dumanis simasında orta əsr Gürcüstan mədəniyyəti ilə heç bir əlaqəsi olmadığını, əksinə, onun İsləm dünyasının ayrılmaz parçası olduğunu və bu dünyada özünə məxsus bir yer tutduğu görürlür.

NƏTİCƏ

Monoqrafiyanın əsas məqsədi Albaniya dövründə və bundan sonra uzun müddət Azərbaycanın tarixi torpaqlarından biri olan Tiflis bölgəsinin və burada orta əsrlərdə yaranmış İsləm əmirliliyinin tarixinin, əhalisinin, ərazilisinin və sərhədlərinin, idarəciliy sisteminin, dini vəziyyətin, elm və mədəniyyət xadimlərinin tədqiq edilməsi olmuşdur.

Tiflis bölgəsi Azərbaycan tarixşünaslığında uzun müddət tədqiq edilmədiyi, bu bölgəyə diqqət ayrılmadığı, eyni zamanda müasir Azərbaycan Respublikasının sərhədləri daxilində qalmadığı üçün mövcud şəraitdən istifadə edən qonşu tarixçilər bu bölgənin tarixini öz istəklərinə və maraqlarına uyğun olaraq tədqiq etmiş və bunu dünya tarixşünaslığında bu cür təqdim edə bilmişlər. Nəticədə müasir elmi tarixşünaslıqda müasir Gürcüstan Respublikasının şərqi və cənub torpaqlarının və Tiflis bölgəsinin mənşəbiyyəti məsələsinə obyektiv yanaşmadan problemlər yaranmış, bir çox tədqiqatçı mənbələri araşdırıldan bölgənin mənşəbiyyətinin birbaşa gürcülərə bağlıdır. Lakin, əlimizdə mənbələr araşdırılarkən, eyni zamanda məhz gürcü tarixçilərinin yazdığı elmi tədqiqat əsərləri gözdən keçirilərkən bu iddiyanın gürcü alımlar tərəfindən heç cür isbat edilə bilmədi. Tiflis və ətraf ərazilərini Azərbaycan tarixində ayrı şəkildə öyrənməyin mümkün olmadığı, XII əsrden etibarən gürcü işğalı altında olmasına baxmayaraq XX əsra qədər Tiflis şəhərinin Azərbaycanla bağlarını qoparmaması müşahidə edilir.

I fasildə tədqiqata cəlb edilmiş materiallər nəzərdən keçirilərkən məlum olur ki, Tiflis şəhərinin tarixi gürcü mənbələrində iddia edildiyi kimi IV-V əsrən deyil, e.ə. IV minillikdən başlayır, nüümizmatik məlumatlar isə e.ə. IV əsrən buranın dünya tacirlərinə məlum olduğu müəyyən edilir. Bundan əlavə tədqiqata cəlb edilən Strabon, Ptolemey, Plininin məlumatlarına əsasən antik dövrdə də şəhərin Albaniya şəhərlərindən biri kimi tənqidini məlum olmuşdur.

Araşdırımlar nəticəsində ərəb müəlliflərinin əsərlərində Tiflisin Arranın - Albaniyanın - Şimali Azərbaycanın sərhəd şəhəri kimi qeyd edildiyi, əhalinin eynilə Azərbaycan əhalisi kimi sünni müsəlmanlar olduğu nəzəre çarpır.

Ən maraqlı məqamlar isə gürcü mənbələrindədir. Belə ki, gürcü mənbələri Tiflis ətrafi ərazilərdə qədimdən hən, buntürk kimi türk tayfalarının məskunlaşmasını qeyd etməklə buraların türk torpağı olduğunu qeyd etmiş, Tiflis haqqında ilk dəfə IV əsrin II yarısında, buranın Sasani qoşunları tərəfindən müdafiə qalası kimi istifadə edilməsindən sonra məlumat vermiş, bununla da şəhərin IV əsra kimi onlara yad olduqlarını göstərmişlər. Buna nəda I fəslin birinci bölməsində qarşıya qoyulmuş vəzifələr-dən ilki - Xilafət işgallarına qədər Tiflis bölgəsinin etnik və siyasi mənsubiyət məsələsini araşdırmaq, sərhədlər məsələsini işıqlandırmaq vəzifəsi yerinə yetirilmişdir.

IV əsrən etibarən Albaniyanın qərb torpaqlarına nəzarətin azalması ilə şəhər Sasanilərə qohum olan gürcü çarı Vaxtanqın əlinə keçmiş, strateji əhəmiyyətinə görə onun oğlu Daçı buranı paytaxta çevirmişdir.

VII əsr ərəb yürüşlərindən sonra şəhərdə sürətlə İslam dini yayılmış, şəhər Arranda da İslamın qəbulu ilə əlaqədar olaraq əvvəlki kimi Arran mərkəzli idarə edilməyə başlanılmışdır. Ərab-lər Sasanilər dövründəki inzibati bölgünü saxlamış, Tiflisi Arranın tərkibində vermişlər. Araşdırımlardan məlum olur ki, İslam məhz əhalinin istəyi ilə sürətlə yayılmışdır.

Tədqiqatda ərəb yürüşlərindən sonra da bu ərazilərdə çoxluqda yaşayan qardabanhıların alban tayfalarından biri olduğu, ərazidə daha çox sözü keçən tayfalar olduğu və Tiflis və ətraf ərazilərinin gürcülərlə heç bir əlaqəsi olmadığı sübuta yetirilmişdir.

Abbasilər xilafətinin zaifləməsi ilə əlaqədar olaraq Tiflis Azərbaycanda hakimiyət sərən sülalələr - Məzyədi - Şeybanilər, Sacilər tərəfindən idarə edilmiş, Azərbaycanda feodal müsəlman dövlətlərin mövcud olduğu vaxt burada da bir əmərlik mövcud olmuş, ərazi Azərbaycanın tarixi təkamülü içinde öz yerini tutmuşdur. Nəticədə I fəslin digər bölmələrində qarşıya qoyulan di-

gar vəzifələr - ərəb yürüşlərindən sonra, Əməvilər və Abbasilər sülaləsinin hakimiyəti dövründə bölgədəki siyasi, içtimai vəziyyəti tədqiq etmək, ərəb nüfuzunu və bölgədə İslam dininin yayılmasını tədqiq etmək, ərabların bölgədəki fəaliyyətləri və yerli canişinləri araşdırmaq yerinə yetirilmişdir.

II fəsildə ilk dəfə olaraq İsmayılli ibn Şuayb Tiflisin ilk müstəqil əmiri kimi təqdim edilmiş, Şuaybilərin Tiflisdə hakimiyəti, Tiflis əmirliyinin an qüdrətli cəvri araşdırılmışdır. Lakin, bu inkişaf dövrü IX əsrə başa çatmış, Buğa Türkün yürüşü ilə bağlı olaraq Tiflis əmirliyi ətraf ərazilərdən mahrum olmuşdur, ərazisi əsasən ətraf vassal şəhərlərdən və məhz şəhərin özündən ibarət olmuşdur. Nəticədə xristian gircülerin V əsrə olduğu kimi Tiflisə qarşı yenidən işgalçı niyyətlərinin baş qaldırığı, Tiflislə yanaşı Azərbaycanın digər qərb şəhərlərinə da işgalçı yürüşlər təşkil etdiyini görürük. Lakin, Tiflis əmirliyi uzun müddət gürcülərə qarşı mübarizə aparmış, şəhərin gürcülerin əlinə keçməsinə fürsət verməmişdir. Nəticədə II fəslin ilk iki və dördüncü bölməsində Xilafətin zaifləməsi nəticəsində Tiflis əmirliyinin qurulduğu vaxtı dəqiq ortaya qoymaq, ilkin sülaləni dəqiqləşdirmək, əmirliyin ətraf dövlətlərlə münasibətini, xarici müdaxilələri araşdırmaq kimi vəzifələr yerinə yetirilmişdir.

Eyni zamanda Tiflisin idarəcilik quruluşu, məmurlar aparatı tədqiq edilmiş, orta əsrlərdə digər şəhərlərdə olduğu kimi burada da rəis, mühtəsib, qazi, şurta kimi məmurların mövcud olduğu bilinir. Tiflisdəki şəhər məclisi adlanan və əhali içində an məşhur şəxslərin toplaşduğu məşvərət orqanının Gəncə şəhərindəki ilə müqayisəsində Tiflisin idarəcilikdə Azərbaycan və İslam şəhəri şəhərlərindən fərqi olmadığı, bir bütönlün parçası olduğu sübut edilmişdir. Bununla da əmirliyin sərhəd, ərazi, əhali, daxili idarəetmə problemlərinə aydınlıq getirmek vəzifəsi yerinə yetirilib.

III fəsildə səlcuqluların XI əsrə Qərba yürüşləri ilə əlaqədar olaraq Cənubi Qafqazda yenidən İslam-türk amilinin qüvvətlenməsi öyrənilmiş, Tiflis yenidən əhəmiyyətli mərkəzə çevrilməyə başlanılmıştır. Alp Arslanın, Məliksəhərin bir-

başa Tiflisə təşrif buyurmaları bu şəhərə nə dərəcədə əhəmiyyət verildiyinin göstəricisidir.

Tiflis gürçülər tərəfindən işgal edilərkən Dumanis, Gəncə və Tiflisin öndə gələn şəxslərinin Səlcuqlu sarayına yardım üçün getməsi, eyni zamanda Alp Arslanın Tiflis şəhərinin idarəesini Gəncəyə tabe etdirəsi, IV Baqratın Dumanisden Sitiłarabı götüzdirərək Tiflisin idarəesini ona tapşırması bu ərazilərin Azərbaycanla eyni vahid təşkil etdiyini, ən çatın zamanda bərabər hərəkət etdiklərinin, gürçülərə aid olmamasının isbatıdır. Lakin, Tiflisdə səlcuqluların əmir hakimiyyətini zəiflətməsi onunla natiçənləri ki, səlcuqluların ucqarlarla nəzarətinin zəiflədiyi vaxt sərhəd şəhəri Tiflis xarici müdaxilədən əvvəlkinə nəzərən özünü daha zəif qoruyur. III fəsildə Səlcuqluların Qafqazdakı yerli siyasetini tədqiq etmək, yerli müstəqil əmirləri zəiflətmələri ilə galəcəkdə bəlgədə xristian ittiifaqına qarşı yerli müqavimətin zəif olması arasında əlaqəni araşdırmaq vəzifələri yerində yetirilib.

XI əsrin sonu başlayan Xaçlı səlib yürüşləri natiçəsində bütün xristian aləminin Səlcuqlular dövlətinə qarşı səfərberliyi Tiflisin taleyinə də əhəmiyyətli dərəcədə təsir etmişdir. Belə ki, səlib müttəfiqlərinin uğurlarını fürsət bilən gürçü çarı IV David ordusunu qıpçaq türkləri ilə gücləndirmişdi. IV fəsildə 1121-ci ildə Didqori döyüşündə səlcuqluları məğlub etdikdən sonra Tiflis işgal etməsi, paytaxtı Kutaisdən Tiflisə köçürməsi tədqiq edilib. Lakin, o, Tiflisdəki müsəlman ohalının çıxlığıunu, eyni zamanda şəhərin iqtisadi hayatında müsəlmanların oynadığı rolu nəzərə alaraq şəhəri tamamilə gürcüləşdirə bilməmiş, əksinə IV David-dən sonrakı gürçü çarları İslam mədəniyyətinin təsiri altına düşərək sikkələrində ərəb olıfbasından istifadə etməyə başlamışlar.

XIII əsrda mongolların yürüşləri natiçəsində Qərbə qaçmaq məcburiyyətində qalan Cəlaləddin Xarəzmşahın orduları Azərbaycan ərazisində bir dövlət qurmuş, Tiflis almış, lakin, sonralar başı daxili qiyamlara qarışlığı üçün şəhər gürçülər tərəfindən yenidən işgal edilmiş və tamamilə yandırılmışdır. Bundan sonra Tiflis ümumi İslam mədəniyyətindən ayrı düşməyə başlamış və öz əvvəlki simasını itirərək gürçüləşməyə başlamışdır.

Məhz XII-XIII əsrlərdən sonra gürcüləşməyə başlayan gürçü tarixçilərinin fikri ərazidə avtoxton olmasına sübut etmək məqsədi ilə Tiflisi gürçü şəhəri kimi vermek və bu ərazilərin işgalini "gürçü torpaqlarının birləşdirilməsi" kimi göstərməkdir. Onların fikrincə Tiflisin birləşdirilməsi ilə gürçü torpaqlarının birləşdirilməsi başa çatmış və tarixi Kartli torpaqları vahid idarəciliyə tabe edilmişdir. Tədqiqatda gürçü tarixçilərinin "karteloba" - gürçülük siyasetinin tamamilə yanlış olduğu və heç bir elmi əsası olmadığı sübut edilmişdir. Eyni zamanda Kartli ifadəsinin əsaslılığı, XII əsr gürçü işğallarından sonra ümumi mənada işləndiyi qeyd edilmişdir. Tədqiqatda əvvəlki mənbələrdə Kartli ifadəsinin işlənmədiyini, adın xalkedon kilsəsinə mənsub xristianları vahid cəbhədə birləşdirməkdən ötrü gürçü kilsəsinin düzündüyü, dini əsas vermekdən ötrü adın İncildəki Nuhun nəvəlrəndən Kartlosdan götürüldüyü və elmi əsası olmadığı qeyd edilir. Tədqiqatda gürçülərə başqaları tərəfindən verilən Iberiya və Cürzan ifadələrinin məkanı dəqiqləşdirilərək buranın müasir İmeretiya, Quriya əraziləri olduğu öz əksini tapmışdır.

Tədqiqat işində eyni zamanda yerli əhalinin heç də həmişə gürçüləşmədiyi, əksinə qırqandan gətirilən türk ənsürləri ilə dəha çox qaynayıb qarışlığı nazara çatdırılır. Eyni zamanda yerli əhali həm də müsəlman olduğu üçün Azərbaycanın dövlət qurumlarına özünü daha yaxın hiss edirdi. Din amili Azərbaycanın xristian dövlətlərində olduğu kimi Tiflis əmirliyində də həll edici idi. Məhz bu amil, xüsusilə qardabanhınlardan xalkedon difizit olması müəyyəm mərhələlərdə gürçülərlə yaxınlaşmağa səbəb ola bilmişdi. Lakin, tədqiqatda bu da qeyd edilir ki, gürçü kilsəsinin idarə etdiyi har yer heç də gürçü torpaqları deyildi. Bu da gürçülərin əleyhinə işləyən məqamlardandır.

III fəsilin son bölməsi və IV fəsilin ilk iki bölməsində IV Davidin güclənmə səbəblərini, onun qıpçaqlarla və xəçli (səlib) qüvvələri ilə münasibətini araşdırmaq, səlib yürüşlərinin o dövr-dəki qüvvələr tarazlığında meydana gətirdiyi dəyişikliklərin bu münaqışaya təsiri və Səlcuqluların zəifləməsinə, IV Davidin güclənməsinə təsirini araşdırmaq, Tiflisdəki müsəlmanların assi-

milyasiya edilməsi və Tiflisin müsəlmanlardan təmizlənməsinin səbəblərini aydınlaşdırmaq, bu prosesi tədqiq etmək kimi vəzifələr yerinə yetirilmişdir.

Tiflisdə elm və mədəniyyət xadimlərinin araşdırılması da onu sübut etdi ki, onlar gürcü əsilli şəxslər kimi əl-Kurci nisbəsi deyil, Tiflisi nisbəti daşımışlar. Məhə bu fərqliliyə görə Tiflisi nisbəti alımların bir hissəsi IV Davidin işğalından sonra buralarda qala bilməyib, hicrət etmək məcburiyyətdində qalmışdır. Ərəb müllifi İbnı Hövqalın qeyd etdiyi kimi Tiflis alımlarının əksəriyyəti hədəs elmi ilə məşgül olmuş, İslamın Şafii məzhəbinə mənsub şəxslər olmuşlar. Onlar arasında ilahiyyatçılardan başqa, tarixçilər, qrammatikaçılar, təbiblər, astronomlar olmuş, bu şəxslər İslam mədəniyyəti tarixində əhəmiyyətli yeri tutmuşlardır. IV fəslin son bölümündə İslam mədəniyyətini tədqiq etmək vəzifəsi yerinə yetirilib.

Tədqiqat işində Tiflis əmirliyi ilə parallel olaraq Şəki malikliyi, Şəddadilər dövləti, Səlcuqlular dövləti, gürcülerin tarixi də öyrənilməyə çalışılmış, bu dövlətlərin qarşılıqlı əlaqələrinin Tiflis əmirliyinə təsiri araşdırılmışdır. Məlum olmuşdur ki, Tiflis uğrunda mübarizədə xristian dövlətlərdən təkcə İberiya deyil, eyni zamanda Şəki məlikliyi də mübarizə aparmışdır. Müsəlman Şəddadilər dövlətinin bir çox hallarda isə Tiflis əmirliyi ilə dostluq və ittifaq münasibətləri qurduğu müşahidə edilir.

Tədqiqat naticasında Tiflis əmirliyinin Azərbaycan tarixşunaslığında IX-XI əsrlər arasında mövcud olan feodal dövlətlər – Şirvanşahlar, Sacilər, Salarilər, Şəddadilər, Rəvvadilər, Haşimi Dərbəndilər, Dumanis əmirliyi və xristian Albaniyasının birbaşa varisi olan Şəki məlikliyi ilə yanaşı öyrənilməsinin vacibliyi məlum olmuşdur. İstər sosial-siyasi quruluş, istər mədəni, etnik və dini mənsubiyyət, istərsə də ərazi baxımından eyni coğrafi mövqeyə mənsubluq bu dövlətləri ayrı dəyərləndirməyə imkan vermir. Başqa qonşu ölkələrin, xüsusilə gürcülərin Tiflis əmirliyinə sahib çıxmış iddiaları isə kökündən yanlış addımdır. Belə ki, bu dövlət mədəni, dini, etnik irs cəhətdən gürcülərə təmamilə yad olduğu kimi, mövjud olduğu ərazi də Arran-Şimali Azərbaycan torpaqları olmuşdur.

MƏNBƏLƏRDƏN ÇIXARIŞ

"Kitab-i Dədə Qorqud"

(Bakı: "Yazıcı", 1988 – 265 s. + 12 yap. şək.)

Salur Qazanın evinin yağmalandığı boy

Səhifə 140-141

Ulaş oğlu Salur Qazan içdi-icdi, axırda şərəbin təsiri başına vurdu. O, qaba dizlərinin üstünü çökdü, dedi: "Sözümüz dinləyin, səsimə səs verin, bəylər! Yata-yata yanımız ağrıdı. Dura-dura belimiz qurudu. Duraq gedək, a bəylər. Ov ovlayaq, quş vuraq, sığın-geyik yixaq, qayıdır otağımıza düşək: yeyib-icək, günü-müzü xoş keçirək!"

Qıyan Səlcuq oğlu Dəli Dondaz dedi: "Bəli, xan Qazan, məsləhətdir."

Qaragünə oğlu Qarabudaq dedi: "Ağam Qazan, məsləhətdir". Onlar belə dedikdə *Atağızlı Aruz qoca iki düzü üstünə çöküb dedi: "Ağam Qazan, səsi (mundar) dinli Gürcüstan sərhəddinə gedirsin. Qərargahının üstünə kimi qoyursan?"* (Orijinal mətnəndə "Ağam Qazan, səsi dinli Gürcüstan ağızında oturasan, ordun üstinə kimi qorsan?", -şəklində keçir.)

Qazan dedi: "Oğlum Uruz üç yüz igidlə evimin keşiyində dursun". Qonur atını çəkdirdi, mindi Qalın Oğuz igidləri atlardılar. *Böyük qoşun Ala dağa ova çıxdı.*

Kafirların casusunu bunu gördü; çugul gedib Şöklü Məliyə xəbər verdi. Yeddi min qaftanının arxası cirq, *kəsik qara saçlı*, səsi dinli, din düşməni, alaca atlı kafir mindi çapdı, gecə yarısı Qazan bəyin düşərgəsinə gəldi

Səhifə 141.

Şöklü Məlik: "Ədə, aznavur, nə heyfimiz qaldı?".

Kafir: "Qazanın *Qapılı Dərbənddə* on min qoyunu vardır. O qoyunları da götürsək, Qazana çox böyük ziyan vurardıq", - dedi. Şöklü Məlik: "Altı yüz kafir getsin, qoyunu götürsün", - dedi.

Baybörənin oğlu Barası Beyrək boyu

S. 151.-O zamanlar bir oğlan baş kəsməsə, qan tökməsə ona ad qoyulmazdı. Bəybörə bəyin də oğlu atländi ova çıxdı. Bu yandan da tacirlər gəlib, *Qara Dərbənd* sərhəddində dayanmışdılar. Yarımاسنلار *Evnik qalasının (Erzurum sənətindəki) Abnik, Avnik qalası ola bilər* kafirləri, onlardan casusluq etdilər. Tacirlər yatarkən qəflətən beş yüz kafir hücküm edib, mallarını çəldilər. Tacirlərdən biri qaçaraq Oğuz elinə gəldi. Tacir dedi: "İgid, igid, bəy igid! Sən mənim səsimi anla, sözülmü diniə. On altı ildir ki, oğuzların içindən getmişik. Danışqı-nızılıqla kafirin malını oğuz bəylərinə gatırırdik. *Qara Dərbəndin Pasnik qalası yanında* yatmışdıq. *Evnik qalasının* beş yüz kafiri bizo hücküm etdi"

Qeyd: *Pasinük Qara Dərvənd- Qaraçay-Balkarda Balkar dərəsi gürçü salnamələrində "Basiani" adlanır. Qara Dərbənd isə Dəryalı keçidi ola bilər* (26, 263)

Səhifə 152.

(Tacirlər) dedilər: "İndilikdə əvvəlcədən onun əlindən öpdü-yüməzdən incimə, xan. Ağər sənin oğluñ olmasayı, *bizim məltimiz Gürcüstanaya getmişdi*. Hamımız dustaq olmuşduq"

Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boy

Səhifə 166.

Uruz atası Qazana: "*Qan Abxzəz elinə mən gedərəm, Altun xaça mən əl basaram, pilon geyən keşşin əlini öpərəm, Qara göz-lü kafər qızın mən alaram, daha səniñ üzünə mən gəlmərəm*".

Səhifə 167

Qazan bəy əlini əlinə vurub qah-qah güldü. Dedi: "A bəylər, Uruz yaxşı deyir. Siz yeyiniz-içiniz, söhbətinizi eləyin. Mən bu oğlanı götürüb ova çıxm. Yeddi günlük azuqə ilə çıxaq. Ox atdırığım yerləri, qılınc çalıb baş kəsdiyim yerləri göstərim. *Kafir sərhəddin-də Cıziqlara, Ağlağana, Göyçə dağga götürüb aparım*. Sonra oğla-

na görək olar, a bəylər" Sən demə *Başı Açığın (İmeretiyanın- 26, 260) Dadiani qalasından (Kutaisi- 26, 264), Aq-saqə qalasından (Axalsıx, Axiska-26, 258)* kafirin casusu burları görüb, təkura dedi: "Hey, nə oturursan, ay tini ulatmayan, pişiyini miyoldatma-yan! *Albanların başçısı Qazan* öz oğlu ilə sərəxə olub yatur".

Səhifə 176.

Qazan *Ağca Qala Sürməliyə* gəlib, qırx otaq tikdi. Yeddi gün, yeddi gecə yemək-içmək oldu. Qazan qırx evli qulla qırx xidmətçi qızı oğlunun başına çevirib azad eylədi. Qəhrəmanlıq göstərənlərə böyük ölkə verdi, cübbə-çuxa verdi.

Qeyd: *Sürməli - Naxçıvan-Arpaçay axarında yer adı. Şərqi Anadolu və Cənubi Azərbaycanın Marcağada şəhərində də Sürməli adlı yerlər var* (26, 258). Yunis Nəsibi Ağcaqalanı Debed çayı yaxınlığında lokalizə etmişdir (144, 44).

Qanlı qoca oğlu Qanturalı boyu

Səhifə 183.

Qanlı qoca sevincək-fərəhlə ayağa durdu. Ağ saqqallı piran qocaları da yanına saldı. İç Oğuzu axtardı, qız tapmadı. Dolanı Daş Oğuzu gəldi, qız tapa biləndi. *Dolandı, Trabzon'a gəldi*. Sən demə Trabzon təkuronun bir gözəl-göyçək, yaraşlıq qızı varmış.

Səhifə 186

Burada qırx igid Qanturalını öyüb tərifləmiş, görək, xanım, necə tərifləmişlər: "Sultanınız Qanturalı, qalxb yerindən durmadınmı? Qarayallı Qazlıq atını minmədinmi? *Arqubəldə, Ala dağda* quş ovlayıb, atının ev-eşiyinə qayıdan baş qaravaşları inək sağında görmədinmi? "Buğa, buga" dedikləri qara inəyin buzovu deyildirmi?"

Səhifə 187

Burada yoldaşları söyləmiş, xanum, görək nə söyləmişlər: "Qanturalı, yerindən qalxb gəldin, Qarayallı gözəl Qazlıq atını

mindin. Alagözlü igidlərini gətirdin. *Arqubeli, Aladağı gecə aşdırn. Aşqın-aşqın sulardan gecə keçdin. Qanlı kafir elinə gecə girdin*".

Qazılıq qoca oğlu Yeynək boyu

s. 192 - Qazılıq qoca dünya görmüş, işe yarayan qoca idi. Eti-bərli qocaları yanına cəmlədi. Yataq – yarağı ilə yola düşdü. Çok dağlar, dərə-təpələr aşdı, keçdi. *Günlerin bir günü Dürmürd qalasına gəldi. Qara dəniz kənarında idı*; oraya çatıb dayandılar. O qalanın bir təkəru vardi. Adına Arşın oğlu Dırək təkər deyərdilər.

Bəkil oğlu İmranın boyu

s. 202 - Qam Ğan oğlu Bayındır xan yerindən durmuşdu. İç Oğuz və Daş Oğuz bəyləri toplaşmışdılar. *Doqquz tūmənlik Gürcüstanın xəracı gəldi*: bir at, bir qılinc və bir çomaq gətirdilər.

s. 202 - Bəkil şahənə ayqırını çıxdırıb mindi. Qohum-əqrəbasını ayırdı, ev-eşiyini yüksəldirdi, oğuz elindən köcdü. *Bardaya, Gancaya gedib maskən saldı*. *Gedib doqquz tūmənlik Gürcüstan sərhədində çadır qurdur*. Qarovalçuluq elədi.

s. 203 - Bəkil söyləmiş, xanım, görək, nə söylemişdir: "Qalxaraq yerimdən durub gətdim, Qarayallı gözəl Qazılıq atı mindim, *Arqubeldən, Aladağdan gecə keçdim*, Coşğun axan gözəl sudan ölüb keçdim"

s. 204 - Otuz iki dişdən çıxan söz bütün camaat arasına yayıldı: "Bəkil atdan yixılıb, ayağı sımbıdır" *Deyilənə görə kafirin casusu vardi*. Bu xəbəri eşiti, getdi təkura xəbər verdi. Təkər dedi: "Qalxıb yerinizdən durun, yatan yerdə Bəkil bayı tutun!" *Bəkilin da orada casusu vardi*. Bakılı xəbər göndərdi. Dedi: "Başınıza çara eyləyin, tıstınıza düşmən gəlir."

s. 204 - (Bəkil oğluna): "Uca dağlardan xəbər aşmışdır, Aşqın-aşqın sulardan xəbər keçmişdir, *Dəmir qaptı Dərbənddən xəbər getmişdir, Alaca atlı Şökülü Məlik bərk pusqu qurmuşdur*"

Salur Qazanın dustaq olduğu və oğlu Uruzun onu xilas etdiyi boy

s. 214 - (Salur Qazan ovda şahini buraxdı). Gözlədilər, *şahin Tumanın qalasına endi*. Qazan çox pərt oldu, Şahinin ardınca düşdü, dərə-təpə aşdı. Kafir elinə gəldi. Gedərkən Qazanın gözünü yuxu tutdu. Sən demə o gün Tumanın qalasının takuru ova çıxıbmış.

s. 216 - Qazan deyir: "*Qayalıqda salınmışdı kafirin bir sahəri, Əmmənun (Qara dəniz) sularında yuyunur sahilləri* Altı nəfər igidlə ora mən Qazan getdim, Altı gündə qalanı mən aldım, möglüb etdim. Kilsəsini yixaraq, yerində məscid tikdim, dua-nəməz oxutdım. *Ağca qala, Sürməlidə at oynatdım*, Atla Harun elinə çapdım, çatdım. Ağ hasarın qalasının bürücünü yixdım".

s. 218 - Yol üzərində kafirin Aya Sofya adlı kilsəsi vardi. Keşişlər qoruyur, nəzarət edirdilər. Çok keçilməz-alınmaz kilsə idi.

s. 218 - Beyrək burada söyləyib demişdir: "Aya, kafir, sən məni tanımışsanı? Barasarın Bayburd hasarından sıçrayıb uçan, Adaxlısimı ayırsı alırkən tutub alan, Baybörə xan oğlu Bamsı Beyrək deyirlər mənə"

ANTİK MƏNBƏLƏR**Strabon****Coğrafiya**

(Перевод, статья и комментарии П.А.Стратановского.
Москва: Hayka, 1964 - 941 с)

s. 474 - İberianın mərkəzindəki düzənlilikdən çaylar axıb keçir. Onlardan ən böyükü Kürdür. O Qafqazdan axıb gələn Araq (Araqvi) çayını və başqa qolları qəbul edir, sonra isə dar vadidən keçərək Albaniyaya axır; çay daha çox çayları, o sıradan Alazan, Sandoban, Retak və Xanı qəbul edir və nəhayət, Kaspi dənizinə tökülr.

Qeyd: Kür məhz Tiflis və Mxetə şəhərləri ətrafında darlaşır (Şəkil 1.1).

s. 475 - Albanlar daha çox maldarlıq meyllidirlər və köçərilərə daha yaxındırlar. Onlar (albanlar) iberlər və Xəzər dənizi arasında yaşayırlar. Şərqdə enlərin sərhədi Xəzər dənizini çatır, qərbdə isə iberlərlə sərhəddirlər.

Qeyd: İberlərin albanlardan məhz qərbədə olması antik müəllif Ptolemein verdiyi məlumatlar, eyni zamanda Ananiya Şirakliya aid olunduğu düstünənən Coğrafiya əsərində verilən məlumatlarla da üst-üstə düşür.

s. 476 - İberiyalılara nisbətən onlar (albanlar) daha çox qoşun çıxarırlar. Məhz onlar 60 min piyada və 22 min atlısı silahlandırırlar.

Qeyd: Məhz, bu son iki çıxarış-albanların köçəriliyi meylliliyi, onlarda maldarlıq təsrrüfat formasının geniş yayılması və qoşun sayının çoxluğu albanların daha geniş əraziyə yayılmalarını şartlaşdırırdı ki, bu da Strabonun Tiflisin və ətraf ərazilərinin o dövrda albanlıara məxsus olması fikrini dəstəkləyir və Strabonu bir mənbə kimi Albaniyanın qərb torpaqları məsələsinə etibarlı mənbə halına getirir.

**Klavdi Ptolemy
Coğrafiya**

(Claudii Ptolemaei. Geographia. Edid. C. F. A. Nobbe. Editio Stereotypa. Tom II. Lipsiae. Sumptibus et typis Caroli Tauchnitii. 1845.- 269 s.)

s. 40-(V kitab, 8-ci başlıq, § 15) Hippixos dağlarının ən ucqar nöqtələri:

Sarmat qapıları----- 81°-48°30'

Alban qapıları----- 80°-47°

§16. Sarmatiyada yaşayır Sarmat hiperboreylər, hökmədar (çar-bazilios) sarmatlar, atyeyən sarmatlar, zakatlar, sovardenlər, asaylar.

Qeyd: Moisey Kalankatlinin "Albaniya tarixi" əsərində hunlar-xəzərlərin at yemələri və Tanrı-xana at qurban etmələri haqqında məlumatlar var¹⁰⁸⁰. Eyni zamanda Kül Tigin və Bilgə xagan abidələrində də yuxarıda adı çəkilən asay və ya az xaiqı haqqında məlumat verilmişdir¹⁰⁸¹.

(Albaniyadan əvvəl 9-cu və 10-cu başlıqlarda Kolxidadan 9 yaşayış məntəqəsi, İberiyadan kəndlərlə bir yerdə 9 yaşayış məntəqəsinin adını çakır.)

s.46- §1. Albaniya şimaldan Sarmatiya, qərbədən İberiya ilə sərhəddir.

Qeyd: Şimal-qərb deyil, məhz, qərbədən. Aşağıda adı çəkilən şəhərləri gördükdə sərhəd xəttini Ptolemyin nə qədər dəqiq təsvir etdiyi görüləcəkdir.

s.47- §2. Telayba şəhəri----- 85°-46°40 (Müsəir Telavi)

Qelda şəhəri----- 83°-46°30 (Şirinbəy Hacılı bu şəhəri Samur dağlarından qərbədə yerləşdirilmişdir¹⁰⁸².)

¹⁰⁸⁰ Moisey Kalankatlu. Albaniya tarixi. Mxitar Qoş. Alban salnaməsi. Müqəddimə, tərcümə, qeyd və şorhlər akademik Ziya Bünyadovundur. Bakı: "Elm" nəşriyyatı 1993 - s. 156, s. 159

¹⁰⁸¹ Şükrülü Ə. C. Qadım türk yazılı abidələrinin dili. Bakı: "Maarif" nəşriyyatı, 1993 - s. 237, s. 264

¹⁰⁸² Hacılı Ş. Şimal-Qərbi Azərbaycan.. - s.29-31, s.33

Albana şəhəri-----81°40 - 45°40
 §3. Taqoda-----77°30-46°50
 Bakxiya-----77°-46°30
 Sanua-----77°40-46°40
 Deqlane-----77°20-45°45
 Niqa-----77°20-45°15

Qeyd: S.N.Muravyov isə öz məqaləsində bu beş alban şəhərinin Alazandan qərbədə yerləşdiyini qeyd etmiş, bunlardan dördünün Sanuanın müasir Tsnorı, Bakxiyanın müasir Bakursixe, Deqlanenin müasir Cuqaani, Niqanın müasir Anaqa məntəqələrinə uyğun gəldiyini iddia etmişdir¹⁰⁸³.

s. 48 - §7. Tiavna şəhəri ----- 82°15-46°40 (müasir Tianeti)

Tabilaka ----- 82°45-46°50

Tilbis-----84°15-46°50-(Müasir Tiflis)

Qeyd: Əlbəttə ki, coğrafi göstəricilərin antik dövrdə yüz saizlik dəqiq olmasını tələb etmək sadələhviyliyik olardı. Bu sadəcə olaraq o dövrün imkanları xaricindədir. Ptolemyedəki məlumatlar Albaniyadakı şəhərlərin adlarını müəyyənənləşdirmək və şəhər mədəniyyətinin İberiya və Kolxida ilə müqayisədə nə qədər inkişaf etdiyini göstərməkdən ötrü çox vacibdir.

Plini Sekund “Təbii Tarix”

(Известия древних писателей греческих и латинских о Скифии и Кавказе. Собрал, издал с русским переводом В.В.Латышев. В 2-х т.х. Том II. Вып. 1-й. Санкт-Петербург: Тип. Императорской Академии Наук. 1904 – 271)

s. 184 - Kas və Alban, sonra başlangıcını Qafqaz dağlarından götürən Kambis, (lori-Qabırı)¹⁰⁸⁴) ... Koraksi dağla-rından axan Kür Albaniyadan keçərək döñizə tökültür.

¹⁰⁸³ Муравьев С. Н. Птолемеева карта Кавказской Албании и уровень Каспия // ВДИ, 1983, № 1 – с. 132

¹⁰⁸⁴ Гейбуллаев Г.А. К этногенезу азербайджанцев, т. I – Баку: Издательство «Элм», 1991 - с. 153, с. 160

ƏRƏB MƏNBƏLƏRİ

Əbu Məhəmməd Əhməd ibn Əsəm el-Kufinin “Kitab əl-Fütuh”-undan çıxarışlar (7-8-ci cildlər. Beyrut: 1991)

(“Orta əsr ərəb mənbələrində Azərbaycan tarixinə aid materiallar” toplusu-səhifə 76)

s. 366-367 - Əl-Həsən ibn Qəhtəbə Arranda qalib Bərdədə yerləşdi. O, Qəhtəbə adlı oğlunu yanına çağırıb onu Bab əl-Əvvabin hakimi təyin etdi. *İkinci oğlu İbrahimı çağırtdırib, Curzanın hakimi təyin etdi və Tiflisdən o yana müsəlman torpaqlarının idarəsini ona tapşırıdı.* Üçüncü oğlu Məhəmmədi çağırtdırib, Xilat və Qalıqaladan o yana torpaqların idarəsini ona verərək Ərminiyyəyə hakim təyin etdi.

Əbu Cəfər Muhəmməd ibn Cərir ət-Təbəri

“Tarix ər-rüsul vəl-mülük” (Peyğəmbərlər və hökmdarlar kitabı).

11 cilddə. IV cild. Təhqiq Muhamməd Əbu-l Fadl İbrahim.

Qahirə: Daru-l Mə’arifi bi Misr. 1970 – s.162-163

Səh. 162 - “Bismillah-i-rəhmani-rəhim! Bu Həbib ibn Məsləmə tərfindən Hurmuz torpağı – Curzanın Təflis əhlina [verilən] fərmandır! [O] sizin həyat və əmlakınız, kilsə və monastırlarınız, hücrə və dini ibadətləriniz üçün təminatdır! [Bu şərtə ki,] hər bir ev əqli üzərinə tam bir dinar – az miqdarda cizyə qoyulur!” (على الأقوار بصفار الجزية)

Əhməd ibn Yəhya ibn Cabir əl-Bələzuri

“Kitab Futuh əl-Buldan” (Ölkələrin fəthləri kitabı).

Haqqaqahu və şərəh. Abdullah Ənis Tubba.

Beyrut: Muəssəsətu-l Muaf. 1987

(ruscası - Из соч. Баладзори. Книга завоевания стран.

Текст и перевод проф. П.К. Жузе.

Баку: Издание О-ва, 1927)

s. 273 – Bərdə sakinlərindən Məhəmməd ibn İsmayıł və bəzi şəxslər Əbu Bərəə ibn Bəhrin sözlərinə istinadən mənə bir-biri ilə tutuşdurub müqayisə etdiyim aşağıdakı məlumatları söylədlər. *Curzan – II Ərminiyyə*, Sisəcan və Arran isə I Ərminiyyə adlanırdı. Başqalarının dediyinə görə isə *Sisəcan, Arran, Tiflis – I Ərminiyyə adlanırdı*.

s.274 – 275 - Bundan sonra Ənuşirəvan türklərin padşahına məktub yazaraq onunla dostluq əlaqələri yaratmağı, sülh bağlamağı və qarşılıqlı surətdə bir-bir ilə həmrəy olmayı təklif etdi. Onlar *Bərşəliyyədə* (Borçlı olma ehtimalı var) görüşüb burada bir neçə gün şənlik etdilər, bir-birinə qayğı göstərərək xoş münasibətdə oldular.

s. 285 - Deyirlər ki, sülh müqaviləsi əsasında Həbib Havarehə, *Kisala*, *Xunana*, *Səmsaxiya*, *Cərdmanə*, *Kustasciya*, Şavşitə, Bazalitə sahib oldu və müqavilənin şərtlərinə görə o bu yerlərin əhalisinin qanını tökməməyi, ibadətgahlarına, divarlarına toxunmamağı öhdəsinə götürdü. Bunun əvəzində isə əhali torpaq vergisi-xərac və can vergisi ödəməli idi. O Qalarcitin, Səryalitin, Xaxitinin, Xuxitinin, Artahalan, Bab əl-Ləlin, sakinləri ilə, habelə sənnarılrlə, dudanılrlə onların vergi ödəmələri şərti ilə süh müqaviləsi bağladı.

s. 286 – Bərdənin bəzi sakinləri mənə xəbər verdilər ki, Səlman ibn Rəbiə əl-Bəhili qədim bir şəhər sayılan Şəmkura qoşun gündərib oranı zəbt etdi. Şəmkur o vaxtdan başlayaraq səvar dilərin (əs-səvardiyyə) oranı daşıtmalarına qədər məskunlaşmış, gündən-güñə gözəlləşən bir şəhər idi. Bu, Yəzid ibn Useydin Ərminiyyəni tərk etməsindən sonra başqa yerlərdən buraya axışib gəmiş bir xalq idi. Onlar özbaşınalıq edir, əhaliyə bədbəxtlik gətirirdilər. *Sonra 240/854-cü ildə xəlifa Mötəsimbillahun mövlesi Buğa – Allah ona rəhmət eləsin - Ərminiyyənin, Azərbaycanın və Şimşauri valisi olarkən Şəmkuru bərpa etdi və himayə olunmaq xahişi ilə ona müraciət edib İslami qəbul etmək arzusunu bildirən xəzərləri bu şəhərə yerləşdirdi. O buraya həmçinin Bərdədən tacirləri də köçürdərək şəhərə əl-Mütəvəkkiliyyə adını verdi.*

Əl-Ya'qubi, Əhməd ibn Əbi Ya'qub
Tarix. I cild. Tahqiq Abd-Al Amir Mihna. Beyrut: Şirkət-əl Aalami. 2010

s. 222-223 - Carbinin (Şimal canişiniyi) hakimi

Faleğ ibn Abir ibn Arfaxşəd ibn Sim ibn Nuh Nuhun övladları arasında torpağı bölüşdürükdən sonra *Amur ibn Tabəl ibn Yafəs ibn Nuhun övladları* (türklər) Məğribin sol tərəfindən yola çıxdılar. Onlardan bir tayfa Naumun övladları şimal şəhərdə yerləşən Carbi nahiyyesinə gəlib çatıldılar və bu ölkədə yayıldılar. *Onlar bir neçə mamləkət yaratdılar: əl-Burcan (Bolqar), əd-Dəyləm, ət-Təbər, ət-Taylasan, Cilan, Filan, əl-Lan, əl-Xəzər, əd-Dudaniyyə, əl-Ərmin*. Xəzərlər bütün Ərminiyyə əlkəsini zəbt edənlərdir. Onların (xəzərlərin) üzərində hakim vardır ki, ona xaqan deyilir. Onun ət-Ran, Curzan, əl-Basfurcan, əs-Sisəcan üzərində Yəzid Balaş adlı canışını (خطب) vardi. [Sonralar] Farsların başçısı Qubad tərəfindən tutulan bu əyalətlər dördüncü Ərməniyyə adlanır. Sonra [buralar] Bab əl-Lana qədər yüz farsaxlık yer Ənuşirəvana keçir, burada 360 şəhər yerləşir. Farsların padşahı Bab əl-Əvbabi, Tabarsarani, Bələncəri tutur, Qalıqala şəhərini və bir çox (başqa) şəhərlər salaraq burada fars əhlindən olanları yerləşdirir. Sonra xəzərlər farsların onlardan alındıqları torpaqları geri qaytarırlar Amurun əsərləndən olan bir tayfa çayın arxasına keçir və burada yayılıraq bir neçə ölkə yaradır. Çoxlu millətlər bölünürler. Bunlardan əl-Xuttal, əl-Quvadiyan, Əl-Uşrusana, əs-Soğd, əl-Fərqanə, əş-Şaş, ət-Türk, al-Xarluxiya, ət-Tuğuzguz, Kimək türkləri (الترک الکیمکیة) və ət-Tubbət. Türkərdə yaşayış məntəqələri, şəhərləri, istehkamları olan xalq var. Onların arasında xalq var ki, dağların və bədəvılər sayıçı çöllərin hakimidir. Onların uzun saçları var. Onların mənzilləri keçə cədirlərdir. Yürüş zamanı bir çadırdan 20 döyüşçü çıxır. Onların oxu heç vaxt yayınmır. *Onların (türklərin) mənzilləri əvvəller Xorasan vilayətlərinəndən Tubbət və Çin dağlarınınadək uzanırdı.*

**II cild. Tahqiq Abd-Al Amir Mihna.
Beyrut: Şirkat-al Aalami. 2010**

s. 243 - h. 103-cü ilda (m.721) türkler əl-Lanı tuttular (qarət etdilər). Əbdurrahman ibn Süleyman əl-Kelbi və Osman ibn Həyyan əl-Mərrı vuruşdular və [Dəryal?] qalanı fəth etdilər; h. 104-cü ilda (m.722) Əbdurrahman ibn Süleyman əl-Kelbi sağ tərəfdən, Osman ibn Həyyan əl-Mərrı sol tərəfdən. H. 105-ci ilda (m.723) Səid ibn Abdulmalik ibn Mərvən türklərlə müharibə aparılan yerdə gəldi, Qatn qalasına (قصر قلن) çatdı. Cərrah ibn Abdullah əl-Hakəmi Bab əl-Landa döyüşdü və hətta əl-Babdan [Dərbənd] çıxdı.

s. 244 - h.107-ci ilda (725-ci ilda) Hişam Məsləmə ibn Abdulməlik Azərbaycan və Ərminiyyə vali təyin etdi. O Səid ibn Amr əl-Hərəşini öna yolladı. O on min müsəlman əsirini yanında saxlayan xəzər əsgərləri ilə qarşılaşdı. Onlarla savaşıdı, məğlub etdi, çoxunu öldürdü, əsirləri onlardan azad etdi. Ondan sonra bir da bunu etdi (dəfələrlə təkrarladı). Xaçanın oğlunu öldürdü, bir neçə şəhəri aldı.

s. 260 - h. 109-cu ilda (727) *Məsləmə türklərə hücum edir və onlardan Alan (əl-Lan) qapısını alır*. O (Məsləmə), xaçanla öz-üzə gəlir H.117-ci ilda (m.735/736) Muaviya, Süleyman ibn Hişam, Mərvən ibn Məhamməd Türkələ ölkəsinə yürüş etdi H. 122-ci ilda (739/740) Mərvən ibn Məhamməd Ərminiyyədə, Süleyman ibn Hişam Malatya'da idi. H.123-cü ilda (740/741) Mərvən ibn Məhamməd Ərminiyyə vilayətindəki Cilan və Muğanda idi.

s. 422 - Bundan sonra Xalid Kisala (Qazax) gəlir və burada dayanır. O buradan ibn Attuba müraciəti edir və o itaətini izhar edərək onun yanına gəlir və aman istəyir. Xalid da ona aman verir və soruşur: "Əs-Sanriyyə sənin itaətimindədir!" Məhamməd ibn Attab ona cavab verdi: "Onlar mənim itaətimdə deyildirlər". Onda Xalid onların üstünlərini getdi Curzanda onlarla üz-üzə gəldi, onları məğlub etdi, mal-qaralarını aldı. Sonra onları sülhə çağırıldı və üç min madyan və iyirmi min qoynuq şərtlə onlarla sülh bağlayır.

Qeyd: Burada diqqəti çəkən iki məqam var. Əvvələ, göründüyü kimi sanarların təsərrüfatı albanların təsərrüfatı ilə eynidir. Ptolemydə göstərilədiyi kimi onlar da "maidarıqlı maşğıl olurlar və köçəriliyə dəha yaxındırlar". İkincisi, sanarlıarda atçılıq təsərrüfatının inkişaf etməsi onların Kitabi Dədə Qorquddə at saxlayan, qoyunçuluqla maşğıl olan oğuzlar, Moisey Kalankatlinin "Albaniya tarixi"ndəki eyni təsərrüfatla maşğıl olan xəzərlər və hunlar, Ptolemydəki ateyən sarmat'larla eyniliyi və ya yaxınlığı haqqında fikir yürütmək inikanını verir.

s. 443-444 - Ərminiyyəaya qalxır. Buradakı əreb əshələr (ərablılar), batriklər və mütəqəlliblər hərəkətə gəlirlər. Dağların və Bəb əl-Əvvabın hakimləri onlara məxsus torpaqları tuturlar. Sultanın hakimiyyəti zəifləyir, əl-Vasiq Xalid ibn Yəzid ibn Məzyədi vali təyin edir, yola düşməyi əmr edir və Diyar Rabianın vilayətlərinən birini ona verir. O, böyük ordu ilə yola düşür. Ölkədəki mütəqəlliblər o xəbəri eşitdikdə qorxurlar. Onların çoxu itaətə qüsür etmədikləri haqqda yazırlar və hadiyyələr göndərirlər. O deyir: "Mənim yanımıza gələnlərdən savayı heç kimin hadiyyəsini qəbul etməyəcəyəm." Bu onları vəhşətinə artırır. O, İshaq ibn İsmayıla yanına gəlmək többi ilə yazar. O, gəlmir. (Xalid) onun üzərinə gedir və az qəbir ki, İshaqı əla keçirsin. Xalid xastalanır və bir neçə gün orada qalır və vəfat edir. Onu tabutda Dəbilə götürürlər və burada dəfn edirlər.

s. 444 - Atasının eşhabələri və mövlələri Məhamməd (ibn Xalid)ə qoşulandan sonra o, sanarlıara və (Tiflis əmiri) İshaqa qarşı vuruşur, o vaxtacan ki, onlar ölkədən çıxarılır və qaçırlar. Və [Məhamməd] ölkə idarəsində problemlə üzləşmir.

Qeyd: Göründüyü kimi Tiflis əmiri və sanarların bu qədər yaxın münasibəti təsadüfi ola bilməzdi. İstisnaları çıxmək şartı ilə tarixin heç bir dövründə Tiflis əmirləri gürcülərlə birgə hərkət etməmişlər. Lakin, sanarlar və qardabənlər demək olar ki, hər zaman Tiflis əmirlərinin ya müttəfiqi ya da onlara təbe olmuşlar ki, bu da əlbəttə öz növbəsində təsadüfi deyildir.

s. 454 – O (Buğa), Tiflis mütəqəllibi İshaq ibn İsmayıla məktub yazaraq yanına gəlməyi tələb edir. O da (cavabında) yazar ki, Sultanın itaçından çıxmamışdır. Əgər ona pui lazımdırsa verək, əgər adamlar lazımdırsa göndərər, lakin, özünüm gəlməyi mümkün deyil. Buğa ona qarşı gedir, vuruşur və qalib gəlir. Onun boynunu vurur, başını Sultana göndərir. Sonra sanarlar: rəzə:na gedir və onlarla vuruşur. Sanarlar ona qalib gəlir, orduşunu darmadağın edirlər və onu qaçmağa məcbur edirlər. O (Buğa, kimə ki, aman vermişdi, onları təqib etməyə və tutmağa (ħəbs etməyə) başlayır. (Nəticədə) Onlardan (amannamə sahiblərindən) bir camaat qacır və rumluların, xəzərlərin və saqalıblərin hökməndləri yazışaraq əlaqəyə girirlər və böyük qüvvə toplayırlar. Bu haqda əl-Mütəvəkkilə xəbər verirlər. O Məhəmməd ibn Xalid ibn Yəzid ibn Mazyad əş-Seybanini ölkəyə göndərir və o, ölkəyə goldikdə hərəkət keçənlər sakitləşirler. Məhəmməd onlara verilmiş amannaməni yeniləyir.

Qeyd: Bu səhnə, əslində İshaqın ışyançı olmadığının, xilafətə bağlı olduğunu bir göstəricisi idi. O, xilafətinin ucqarlarla münasibatda apardığı siyasetin sahə olduğunu gözəl başa düşürdü və bu siyasetin müsəlman-türklər üçün əvvəl-axır fiaskoyla nəticələnəcəyini bildiyi üçün təbe olmaq istəmirdi. İshaqın əzizlər təyin ediləcək istanilan tacribəsiz biri sədəcə olaraq torpaq itirəcək, vəziyyəti müsəlmanların əleyhina dayışəcəkdir. Bütün bunları nəzərə alan İshaq müdafiyyə hazırlaşır. Lakin, məglub olur və onun mağlubiyyəti ilə də bölgədə müsəlmanların nüfuzunun zəifləməsi və xristianların nüfuzunun artması başlayır. Sanarlar məsələsinə gəlinçə-gürcü mənbələri Buğanın sanarlarla devil qardaşlıqlara məglub olduğunu qeyd edirlər. Buğanın sonra apardığı siyasetin də heç də İslama uyğun olmadığı, yerli əhalini narazı saldığı, nəticədə Xilafətin mövqeyinin zəiflədiyi müşahidə edilir.

İbn Rusta, Əbu Ali Əhməd ibn Amr Kitab əl-A'laq ən-nafisa. (Nəfis daş-qasılar kitabı) Leyden: Brill, 1892

(Ибн Руста. Из книги драгоценных камней – СМОМПК. вып. 32. Тифлис. 1902. С. 35-54)

s.147 – 148 – Bu şəhərdə (Xayzan) Azərnəsə adlanan hökmədar var ki, üç dinə etiqad edir. Cümlə günü müsəlmanlarla namaz qılır, şənbə günü yəhudilərlə, bazar günü xristianlarla. Kim ki, hökmədar olur, o da qarar verir: "Həqiqətən, bütün bu dirlərdən olanlar öz dirlərinə çağırırlar və düşünürələr ki, həqiqət öz əllerindədir və batıl öz dinində deyil. Mən də bütün dirlərə etiqad edirəm, beləliklə bütün dirlərdəki həqiqətə cətirəm".

Qeyd: Şirinbəy Hacıəli bu məlumatı Məsudi və Muqaddəsi-nin məlumatları ilə tutuşduraraq bu şəxsin Albaniyanın hakimi Adernerse ibn Hammam olduğunu qeyd etmişdir.¹⁰⁸⁵ Qeyd edək ki, bu adət – dini demokratiya, dini dözümlülük, üçdililik və hətta dörddinlik İbn Rustanın qeydlərində xəzər türklərində dərast gəlinirdi ki, bu da Şəki məlikliyindəki albanları xəzərlərə çox yaxınlaşdırır.¹⁰⁸⁶ Bələ adət digar ətraf heç bir xalqa maxsus olmamışdır.

İbn Xordadbeh

"Kitab əl-məsalik və-l-mamalik" (Yollar və məmləkətlər haqqında kitab). Leyden: E.J.Brill. 1967 – 308 s. + 216 s

s. 118 – Əl-Cərbi Şimal ölkəsidir və məmləkətin dördə birinci taşkil edir. Şimalın İspəhbuzu (canişin-hərbi rəis) farşların dövründə Azərbəzqan (Azərbaycan) İspəhbuz adlanırdı

¹⁰⁸⁵ Hacıəli Ş. Şimal-Qarbi Azərbaycan. – s. 106

¹⁰⁸⁶ İbn Rusta, Əbu Ali Əhməd ibn Amr. Kitab əl-A'laq ən-nafisa. Leyden: Brill – s. 139-140; Сведения арабских писателей о Кавказе, Армении и Адербейджане. III. Ибн Хордадбех. С. 1-21; IV. Кудама. С. 23-34; V. Ибн Руста. С. 35-54; VI. Ал-Якуби. с. 55-63; Перевод и примечания Н.А.Караулова // СМОМПК. вып. 32. Тифлис: Тип. Канцелярия главноначальствующего граждан. частию на Кавказе и К. Козловского. 1903 – с. 43-45

s. 122 – Birinci Ərminiyyə: *əs-Sisəcan, Arran, Tiflis, Bərdə, Beyləqan, Qəbələ, Şərvan.*

İkinci Ərminiyyə: *Curzan, Suğdəbil, Bab Feyruz Qubad, əl-Lakz.*

Arran, Curzan, əs-Sisəcan vilayətləri xəzərlərin, Dəbil, Nəşavə, Sirac, Bağravənd, Xilat, Bacuneys rumların ölkəsindədir.

Əl-Məsudi

Muruc əz-Zəhab və Məadin əl-Cəvahir. C.1.

Beyrut: əl-Məktəbət-ul Asriyyə, 2005 – s.155-156

Velixanlı N. M. IX-XII əsr ərəb coğrafiyaşunas – səyyahları Azərbaycan haqqında. Bakı: Elm, 1974 – 223 s., s (49-74)

s. 155 – **əl-Abxaz** - İndi Qabx (Qafqaz) dağları, qalaları və Bab əl-Ərvaba qayıdaq, bu ərazinin sakinləri haqqında ümumi xəbər vermiş olsaq əl-Lan ölkəsi yanında xristian dininə sitayış edən Abxaz ölkəsi yerləşir. Bu vaxt onların hökmədarı var idi. [əl-Lan ölkəsi onlara məlum idi, onlar Qabx dağı ilə bitişik idilər. Sonra Abxaz Curiya məmləkətinə qovuşur. Onlar (curiyalılar) xristianlıqla etiqad edən və Curzan (mərndə Xəzran) adlanan böyük ümmət(-dən) idilər. Bu vaxtlar onların hökmədarı var idi.] Ona ət-Tabii deyirdilər. Bu ət-Tabiinin məmləkətində Zül-Qərnənəyn məscidi yerləşir. Abxazlar və gürçülər Tiflis qalasının sahibinə cizya verirdilər. Bu [tabeçilik] Tiflis fəth edildəndən, burada müsəlmanlar məskunlaşandan Mütəvəkkilin günlərinə qədər belə idi. Burada İshaq ibn İsmail adlanan şəxs var idi. O ətrafindakı müsəlmanların və digər xalqların yalnız özünə tabe olınması və özüne cizya verilməsi ilə tanınırdı. Bu xalqların işləri yüksəldi, Mütəvəkkil oraya ordu göndərdi və onlar Tiflis sərhəd qalasının yanında dayandılar və müharibə vəziyyətini aldılar və şəhəri qılıncla aldılar. İshaq ibn İsmail öldürdü. İshaq ibn İsmail nahiyyədə mutağollib (müdafia edən) idi. Bu məlumatların zikr edilməsi uzun çəkir, bu hadisə bu ərazilərin və bu ərazilərdəki hadisələrin məlumatlarından xəbərdar olanlar arasında maşhurdur. Onu (İshaq ibn İsmaili) Qureyşin Bəni Umeyyə ailəsin-

dən olan biri kimi və ya Bəni Umeyyənin sonradan mövəlisi (azad edilmiş qulu) kimi görürəm. Bu hadisədən sonra müsəlmanların bu qayədə (İslamın müdafiəsi istiqamətində) nüfuzu qırıldı. Onların ətrafindakı məməkətlərdən onlara tabe olanlar tabeçiliyində çıxdılar və Tiflis ərazisinin çoxu əlindən çıxdı. İslam ölkələrindən Tiflis sərhəd şəhərinə gediş-geliş kəsildi, çünki onların arasında kafirlər var idi. Bildiyimiz kimi bu qalanın ətrafında mühit belə idi və qeyd etdiyimiz kimi ətrafi (kafir) məməkətləri ilə əvvəlmişdi, əhalisi çox qüvvəti və cəsur idilər.

Əs-Sanariyyə məməkəti – Curziya ölkəsi ilə Samsxi adlanan yer sərhəddir. Buranın xalqı xristian və cahildirlər. Ölkənin hökmədarı yoxdur. *Bundan o yana Tiflis sərhəd rayonu ilə “Alan qapısı” qalası arasında Sanariya ölkəsi yerləşir.* Hökmədarı Korisksudur, bu ad digər hökmədarları üçün da geniş yayılındır. Əhalisi xristianlıqla etiqad edir. Bu xristianlar iddia edirlər ki, onlar mudarlı (şimal ərəbləri) Nizar bin Məad adlı ərəbdəndirlər. Onlar Aqildən çıxmışlar, çox qədim zamanlardan burada məskunlaşmışlar. Onlar burada bir çox millətə tanışdırıllar

s.156 – Şəkkin məməkəti - Sanariya ölkəsindən sonra Şəkin ölkəsi gelir. Əhalisi xristiandır. Bunların arasında ticarət və sənətkarlıqla məşğul olan müsəlmanlar da vardır. Onların hökmədarı, indi, bu kitabımız yazılın vaxt, Azər Nəbih ibn Məhəcirdir.

Qeyd: Şirinbəy Hacılı son məlumatı: *İbni Rusta və Muqaddəsinin məlumatları ilə tutuşturaraq bu şəxsin Albaniyanın həkimi Adernerse ibn Hammam olduğunu qeyd etmişdir.¹⁰⁸⁷*

s. 156 – Muqan məməkəti – Kür çayının galdıkda, o, Xəzran ölkəsinin (biled) Cürçin məməkətindən başlanı və Abxaz ölkəsi ilə axaraq *Tiflis sərhəd rayonuna yetişir* və onu ortadan bölür. Sonra bu çay Siyavurdıya ölkəsindən keçərək Bərdədən 8 mil məsafədə axır. Sonra [Bərdənin əsərlərindən (Bərdəyə aid olan yerlərdən)] Bərdicə çatır və burada ona Sanardan axan Araz çayı birləşir.

¹⁰⁸⁷ Hacılı Ş. Şimal-Qərbi Azərbaycan.. – s. 106

Qeyd: Siyavurdiya deyildikdə güman ki, sabir türklərinin torpaqları nəzərdə tutulurmuş.

Əl-Məsudi

"Kitab ət-tənbih və-l-işraf"
(Xəbərdarlıq və yenidən gözdən keçirmə kitabı).

Leyden: E.J.Brill. 1893)

Vəlixanlı N. M. IX-XII əsr arəb coğrafiyasunas – səyyahları Azərbaycan haqqında. Bakı: Elm, 1974 – 223 s (74-75)

s. 62 - *əl-Kurr çayı Tiflis ölkəsindən və Curzan ərazisindəki Suğdəbil şəhərindən, sonra Bərdə əlkəsindən keçir və Arras çayı ilə birləşir, hansı ki, həm də Varsan çayıdır. Onlar ikisi bərabər birləşib cəm olurlar.*

İbn Havqal

"Kitab əl-masalik və-l-mamalik" (Yollar və məmləkətlər kitabı)

Leyden: E.J.Brill. 1872 – s. 243

Vəlixanlı N. M. IX-XII əsr arəb coğrafiyasunas – səyyahları Azərbaycan haqqında. Bakı: Elm, 1974 – 223 s (102-126)

s. 109-110 – Tiflis Bab əl-Əvvabdən kiçik şəhərdir. *Bu şəhər hər tərəfdən düşmən əhatəsində olan mühüm sərhəd yeridir.* Tiveriadada olan hamamlardan burada da vardır. Onların suyu odsuz qaynayır. Şəhər Kür çayı üstündədir. Tiflis əhalisi xaricdən gələnlərə qarşı əminlik və xeyrxiqliq göstərirler. Onlar təsədüfən [buraya] gəlib çıxan və azacıq düşündigə və biliyi olan hər kəsə dostcasına yanaşırlar. *Onlar qədim nəzəriyyələrə (ṭalim-lara) asasən sünənlük tarafdarlarının fikirlərini müdafiə edirlər.* [Tiflislilər] hədis haqqında elmlərlə çox məşğul olur və bu elm ilə məşğul olurlara hörmət edirlər. *Arranda Bərdə, əl-Bab və Tiflisdən [başqa] böyük şəhərlər yoxdur.*

s.111 - Qırmızı Bab əl-Əvvabın hüdudlarından Tiflisdək bütün Arranda, Arras çayı yaxınlığından Curzan nahiyləri-nədək hər yerdə vardır. *Bu yer isə (Curzan) Azərbaycan hökm-darının idarəsi ilə dağlıq yerdədir.*

Əl-İstəxri

"Kitab masalik al-mamalik" (Yollar və məmləkətlər haqqında kitab). Leyden: E.J.Brill. 1870 – 348 s

s. 185-187 Tiflis böyüklikdə Bab əl-Əvvab kimi deyil, onun ətrafında palçıdan iki divar, divarda isə üç darvaza var. *Tiflis sərhəd şəhərdir. Arranda Bərdə, əl-Bab və Tiflisdən böyük şəhər yoxdur.*

s. 190 – *Arranın sərhəddi Bab əl-Əvvabdan Tiflisə, Araz çayı yaxınlığında Haciran adlı yerədəkdir.*

Əl-Müqəddəsi

"Əhsən ət-təqasim fi mərifət əl-əqalim" (İqlimlərin öyrənilməsində ən yaxşı bögüllər), Leyden: BGA, E.J.Brill. 1967 – 498 s

s. 374 - Arran dəniz və Arras çayı arasında adaya oxşayır və bütün iqlimin 1/3-i təşkil edir. Əl-Malik çayı buranı uzununa bölür. Paytaxtı – Bərdədir; şəhərlərindən *Tiflis, əl-Qala, Xunan, Şəmkur, Cənə, Bərdic, əş-Şəmaxiyə, Şərvan, Bakuh, əş-Şəbran, Bab əl-Əvvab, əl-Abxaz, Şəkki, Qəbələ, Mələzkərd, Təbla (Telavi).*

Abdurrahman ibn Xaldun

Tarix-i ibn Xaldun.

Əl-Musəmma divan əl-mubtada və-l xəbər fi tarix əl-Ərəb və-l Bərbər Əl-Cuz-us Salis (III cild). Beyrut: Dar-əl Fikr, 2000.

s. 111 – Artıq biza h. 104-cü ildə (m.723) onun (Cərrah əl-Həkəminin) xəzərlər əlkəsinə girişi və onun qabağında onların məğlubiyyəti haqqında məlumat təqdim edildi. Həqiqətən o, onların içində daxil olur və orada möhkəmlənir. Bələncəra sahib olur və sonra onu yenidən sahibinə qaytarır. Bu zaman qış döyü üçün qış burada keçirir. (Xəlifə) Hişəm onun əməllərini təsdiqləyir və sonra onu Ərəməniyyə valisi təyin edir. Və O (Cərrah) h. 111-ci ildə (m.729) *Tiflis nahiyasından olan (və ya*

Tiflis nahiyyəsi tərəfdən) Turkuman ölkəsinə daxil oldu (دخل) (بلاد التركمان من ناحية قطليس). Onların şəhəri Beydanı fəth etdi və zəfər qazandı. Allan nahiyyəsi tərəfdən (mərndə əl-Laf) xəzərlər və türklər toplaşdırı. H. 112-ci ildə (m.730) Cərrah onlara qarşı çıxdı və Ərdəbil düzənləyində onlara qarşılaştı. Şiddətli döyüş oldu. Onun üstüna gələn düşmən çoxaldı və (Cərrah) və yanındakılar şəhid oldu. Qardaşı Həccac Ərminiyədə onun xəlefı (vali kimi davamçısı, yerinə keçən) oldu. **Xəzərlərin – hansı ki, turkumanlardır** (الغزر و هم التركمان) – döyüşmə həvəsi o qədər artı ki, ölkənin içində doğru irəlilədirən və Mosula yaxınlaşdırı.

Sədrəddin Əli əl-Huseyni

Əxbar ad Daulat as-Səlcuqiyə

(Садрэддин Али ал-Хусайні. Ахбар ад-Даулат ас-Селджукийә. Издание текста, перевод, введение, примечания и приложения З. М. Буняитова. Москва: Издательство «Наука», 1980. – 253+245 с.)

s.54 - 460-ci ildə (hicri 1067/68) Abxzəç çarı Baqrat əl-Bərdə üzərinə yürüş təşkil etdi, bu iş müsəlmanların ölkəsində bir şəhərdir. Onda sultan öz (hüküm) fikrində möhkəmləndi və Abxzəç üzərinə yola çıxdı. Önda gedənlərin başçısı Sav Təğin idi. Ər-Rumun ən cəsur döyüşçüləri işə franklar (əl-fərənc) və Şəkinin piyada döyüşçüləri idi. Şəki Axsitanın rəhbərlik etdiyi vilayət idi

Qeyd: Burada nazərdə tutulan çox güman ki, səlcuqlularla qarşı Şəkinin Baqratla mümkün olan ittifaqından danışılır. Diqqətlə baxılsara mənbədə xristian dövlətləri ər-Rum adı altında birləşdirilir və xristian qoşunları arasında Şəki piyada qoşunlarının fərqləndirilməsi əlbəttə ki, onların o dövrə ordusunun çox güclü olmasının göstəricisi idi. Bundan əlavə, Şəki ordusunun tərkibində muzdul varyaqların və ya Avropa muzdlularının iştirakda istisna edilmir ki, mənbədə onlar “əl-fərənc” adlandırılıb.

s. 55 - Bu iki qala sahibi arasında və Şəki məliyi arasında qədimdən adavət var idi. Ona görə da qalaların sahibi sultanın yanına gəldi, İslami qəbul etdi və hər iki qalanı ona təhvil verdi

Sultan sarayına frankların məliyi və Şəki məliyi Axsitan bir neçə süvari ilə gəldi. O, girişdə dayanmışdı. Sultan dedi: “Ona daxil olmağa kömək edin və ona qulluq edin, cünki, o, asıl-nəcəbatlı nəsildən olan hökməndardır”. Onda o (Axsitan) tələsdi və sultanın yanına daxil oldu və dedi: “Təcrübə mənə xüsusi insanlara qarşı səhv etməyi öyrədib, amma, sənin taxtına məni xüsusi bir şey gətirib: Düşüncəmdəki İslam anlayışı və xristianlıqla olan bütün düşüncələrimi və əlaqələrimi qati qırmaq istəyim”. Sultan taxtından endi, onun qarşılıdı, qucaqladı və başından öpdü. Axsitan onun ayaqlarından öpdü və hər ikisi özlərini saxlaya bilmədilər və ağladılar və qəlblerində duyğu atası alovlandı.

Qeyd: Görünən budur ki, istər Axsitandan önceki qala sahibi, istərsə də Axsitanın çox rahat İslami qəbul etmişlər, lakin, Axsitanın yanında ki məlik əl-fərənc, frankların məliki haqqında məlumat verilmir. Deməli, bu məcburi deyildi. Yerli Şəki əhalisinin İslam yad deyildi və artıq, uzun zaman idi ki, İslama Şəkida hökmədar səviyyəsində ibadət edilirdi. İbn Rustada da bu haqda məlumat var (157, 47-49).

s.55 -Sultan Tiflisi daxil oldu və burada cami məscidi inşa etdi.

Qeyd: Cox təəssüf ki, Tiflisdə günümüzə İslam memarıraq nümunələrinin demək olar ki, heç biri gəlib çatmayıb.

İbn əl-Əsir

“Əl Kamil fi-t Tarix” 11 cilddə
6-ci cild (raciāhu və sahhahu Dr. Muhamməd Yusuf Daqqqaq)

Tab’at-u-l ulla. Beyrut: Daru-l Kutubu-l İlmiyyə, 1987
(Tərc. M. Əfəndizadə. Bakı: Azərbaycan SSR Elmlər Akademiyası Nəşriyyatı, 1959. – 216 s)

s. 116-Kür böyük bir çaydır Tiflis onun qərb tərəfində və Suğdəbil onun şərqi tərəfindədir. O [Zirək], Kür çayını keçib Tiflis meydanına düşdü. Buğa bunun kimi Əbulabbas əl-Varsani

(mənbədə əl-Varisi) ən-Nasranini də, ister ərəb olsun, ister əcəm – bütün Ərəmniyyə əhalisinin üzərinə göndərmişdi. O [Əbulabbas] Tiflis şəhərin yan qapısından girdi.

Qeyd: *Buğanın, ümumiyyətlə Xilafətin an böyük səhvlerindən biri qiyamçı müsəlmanlara qarşı mənşət naminə çox vaxt yerli xristianlarla ittifaqa girmələri olmuşdur. Nəticədə, üsyənlər yatrıldıqdan sonra markazın qüvvələri үşyan ocaqlarından uzaqlaşır, hərri müsəlmanların yerini yerli xristianlar tutur və öz istədikdəri kimi möhkəmənlənirdilər. Burada da biz Buğanın Əbulabbas Nasranının qüvvəsiyərindən istifadəsinin görürlük.*

s. 116 - Bəni Uməyyə ağalarından İshaq ibn İsmayıllı Tiflisden Zirək qarşı çıxdı və meydandan qabağında onunla üzbəüz gəldi. Buğa körpünün üstündə bir hündür təpədə durub Zirəkin və Əbulabbasın gördüyü işlərə baxırdı. Buğa neftçiləri çağırdu, şəhərə od vurub yandırdı. Şəhər sənubər (şam) ağacından tikilmişdi. İshaq ibn İsmayıllı yanğını gərüb şəhərə döndü. Gördü ki, od bunun sarayını, sarayının ətrafinı, hətta özünü da bürümüşdür. Ondan sonra türkler və məğribililər gəldilər, onu və oğlu Öməri əsir götürdürlər, hər ikisini Buğanın hüzuruna gətirdilər. Buğanın əmri ilə İshaqın boynunu vurub cəsədini Kür çayının üstündə asdır. İshaq böyükbaşlı, çəpgözlu, yoğun və qoca bir adam idi. Şəhərdə 50 minə qədər adam yandı. Yanmayıb salamat qalanlarını da əsir götürdürlər, ölonləri asdır.

Qeyd: *Bu rəqəm orta əsr şəhəri üçün çox böyük bir rəqəmdir. Əlbatta, belə bir itkidən sonra şəhərin zəifləməsi labüb olacaqdı ki, nəticə də Tiflis əmirliyi İshaq ibn İsmayıllıın dövründə əldə etdiyi torpaqları itirir, eyni zamanda hər tərəfdən xristian dövlətlərin mühəsirəsinə düşür. Bu vaxtdan sonra bölgədə İslam hücum vəziyyətindən müdafiə vəziyyətinə keçmək məcburiyyətində qalır. 9-cu cild (raciħu ve saħħahu Dr. Muhammed Yusuf Daqqqaq) Tab'atu-r Rabia. Beyrut, 2003*

s. 194 – 514 [1120]-cü ildə gürcülər İslam vilayətlərinə qarşı çıxdılar. Bu ilin əvvəlində onlar qıpçaq və başqa qonşu millətlərlə birlikdə meydana çıxdılar. Bunlara qonşu olan əmirlər bir-

birinə məktub yazıb ittifaq etdilər. Onların arasında Elgazi və onun yanında Dubeyş ibn Sədəqə də vardi. Məhəmməd oğlu Təğrul padşah və atabay Kuntoğlu (Gündoğdu) də vardi. Tiflisə yaxınlaşdıqda müsəlmanların əsgəri çoxalmış və 30 minə çatmışdı.

Onlar üzləşdilər və döyüş üçün nizam aldılar. Qıpçaqlar dan iki yüzə qədər adam meydana çıxdı. Müsəlmanlar elə zənn etdilər ki, onlar aman tələb etmək üçün galmişdilər. Ona görə də onlardan ehtiyat etməyib onlara yaxınlaşdırlar. Onlar isə müsəlmanlara ox atmağa başladılar və müsəlmanların cərgələri pozuldu. Arxadakı müsəlmanlar da bu hadisəni məğlubiyyət və qaçmaq zənn edib dağılmağa başladılar. İnsanlar bir-birinin dalınca qaçaraq, izdiham və qələbəlkədən bir-birini əzdilər, tapdaladılar və yaraladılar. Hətta müsəlmanlardan böyük bir alim də öldü.

Qeyd: *Məhz ənənəvi türk taktikasını istifadə edən qıpçaqların sayasında abzax çarı IV David ömür boyu qazana bilməyəcəyi bir döyüşü qazanır. Səlcuqlu qüvvələri də məhz bu cür taktiklərə xəçlilərə qarşı savaşmış və xristian Avropasını öz taktikalarına heyran buraxmışdır¹⁰⁸⁸. Sonradan bir türk dövləti olan Osmanlı imperiyasının ordu sistemində ordudan ayrırlaraq düşmən üstüna fədakarcasına hücum edən bu cür seçmə igid əsgərlər "serdengecti", "dalkılıç", "yalinkelç" kimi ifadələrlə adlandırılmışdır¹⁰⁸⁹. Beləliklə gürcü qələbəsi kimi göstərilən bir döyüş 200 qıpçağın türk taktikası ilə qalib gəldiyi bir döyüşdür.*

s. 194 - Gürcülər qayıdib İslam vilayətlərini qarət etdikdən sonra gedib Tiflis şəhərini mühəsirə etdilər. Şəhərdə yaşayınlarla müharibə şiddətləndi, iş böyüdü və şəhər əhalisinin dolanacağı çətinləşdi. Bu mühəsirə 515 (1121)-ci ilə qədər davam etdi. Nəhayət, gürcülər şəhəri zorla əla aldılar. Şəhər əhalisi yaxında həlak olacaqlarını gördükdə aman istəmək üçün şəhərin qazısını və xətibini gürcülərin yanına göndərdildərsə də gür-

¹⁰⁸⁸ Runciman S. Haçlı Seferleri Tarihi. İstanbul: Nokta Kitap, 2005 – s. 177

¹⁰⁸⁹ Serdengecti. (Türkçe) <http://www.turkcesozluk.gen.tr/serdenge%C3%A7i.html>

cülər bunların sözünü eşitmədi və bunları qorxutdular. **Ondan sonra zorla və zülmə şəhərə giril ümumi qırğın və soyğunluq etdilər.**

Qeyd: IV Davidin humanizmini və dirlərə qarşı tolerantını buradan görmək olur

s. 472 - Gürcülerin Tiflis şəhərinə girməsi və onu yan-dırmış haqqında

624-cü ilin (1226-1227) rəbiə-l əvvəl ayında gürcüler Tiflisə gəldilər. O zaman orada [şəhəri] qoruyacaq İslam əsgəri yox idi. Gürcüler şəhəri aldılar, qırılmayıb sağ qalmış adamları qılından keçirdilər. Sonra şəhəri Cəlaləddindən (Xarəzmşah) qoruyub saxlaya bilməyəcəklərini anlayaraq onu tamamilə yandırdılar. Bu xəber Cəlaləddinə çatdıqda yanındakı əsgərlərlə özünü onlara çatdırmaq üçün getdişə də, orada bir adam da görmedi. Çünkü, onlar şəhəri yandırıb oradan çıxmışdır.

İbn əl-Azraq Əl-Fariqi

“Məyyafariqin və Amidin tarixi”

Carole Hillenbrand. The history of the Jazira 1100 - 1150:

Vol. I, 1979 (ərəbcə mətn (183-272-ci sahifələr)

Carole Hillenbrand. The history of the Jazira 1100 - 1150:

Vol. II. 1979 (İngiliscə tərcümə 273 - 343)

(Minorsky V. - Caucasica in the History of Mayyafariqin //

Bulletin of the School of Oriental and African Studies, Vol. 13, no. 1. 1949 - p. 27-35)

Səh. 190 – Və o vaxt ki, Nəcməddin məglub edildi və öz əs-habi ilə geri döndü, Abxzəz məliki qənimətləri, əsirləri ilə bir müddətdir almayı taxire saldığı Tiflis öntüne gəldi. Sonra o qərb tərəfdən divarları uçurdu və qılınclarla şəhərə girdi. **O (IV Da-vid) onu (Tiflisi) yandırdı və tamamilə dağıtdı.** Yalnız üç gün-dən sonra o buranın əhalisini “aman” verdi, onların ürəklərini sakitləşdirdi və onları yaxşılhq içinde tək buraxdı.

Səh. 192-193 - 1122-ci ildə Gəncədə zəlzələ baş verdi. Onun bir hissəsi yer altına batdı və qala divarlarının bir hissəsi

uçu. Çar Davud öz qvardiyası, süvari və piyada qoşunları ilə ora getdi və buradakı adamları soydu. O çoxlu insan öldürdü və sayılmayacaq qədər çox insan əsir etdi. Əsirləri Tiflisə sayları-nın çoxluğundan arabalarının üzərində getirildilər. Müsəlman əsirlər qoyun sürürləri kimi getirildi. Onlarla çar Tiflisə girdi və Tiflis əhalisi onlardan çoxunu aldı və azadlığa qovuşdurdu.. Tiflisin bəzi adamları mənə dedi: **“Bizim kasibliğimiz bundan sonra başladı”.**

GÜRCÜ MƏNBƏLƏRİ**Leonti Mroveli****Kartlı çarlarının hayatı**

(Мровели Леонти. Жизн Kartliйских царей. Перевод с древнегрузинского, предисловие и комментарии Г. В. Цулая. Москва, 1979)

s. 24 – Qardaşlar arasında birinci olan Msxetosa indi Armazi adlandırılan atası Kartlosun məskən saldığı ərazi qismət oldu. O Kür və Araqvi axarı arasında şəhər saldı və oranı öz adı ilə Msxetə adlandırdı. *O, Tbilisi dən və Araqvidən qərbədə Speri dənizinə qədər (Qara dəniz) ərazilərə sahib oldu*

Qeyd: Leonti Mrovelidəki bu məlumat Strabonun *Albaniyanın Araqvinin Kürə birləşdikdən sonra başlaması fikri* ilə üstüste düşür.

s. 25 - (Msxetosun oğullarının dövründə) xəzərlər özlərinə hökmardır seçildilər. Bütün xəzərlər seçilən hökmədara təbe oldular, onun rəhbərliyində xəzərlər indi Darubandi adlandırılan Dəniz qapıları keçidilər. Xəzərlər hər iki yolu ola keçirdilər: Dəniz qapıları Darubandını və Dəryalın məntəqəsi olan Araqvi qapılarını **Qeyd:** *Q.V.Sulaya bu əsərdə xəzər sözünə gətirdiyi 56 nömrəli açıqlamada V.Miller, Q.Melikişvili, V.Vinoqradov, V.Kovalyevskaya kimi müəlliflərə istinad edərək xəzər adı altında e.a. I minilliyyin II yarısında skif-sarmat tayfalarının bu əraziyə gəlməsinin nəzərdə tutulduğu ehtimalını irəli sürür (s.51).*

s. 27 - Həmin vaxt Keyxostovdan qaçan *türklər* peydə oldu. **28 ailə Xəzər dənizindən keçib Kürün yuxarısı ilə Msxetaya gəldilər.** Onlar Msxetanın sahibindən farslara qarşı yardım istədilər. Msxeta sahibi bu barədə bütün kartlilikləri məlumatlaşdırıldı. Onlar da farslardan qorxduqları üçün türklərlə dost olmaq arzularını izhar etdilər. Qarşılıqlı yardım məqsədi ilə onlar gələnlər-türklərlə birləşdilər və onları bütün şəhərlərə apardılar. Lakin, onlar özlərinə Msxetadan qərbədə hündür qayalıqda yerləşən bir yer bəyəndilər və onu Msxetanın sahibindən istədilər. O

razılaşdı, onlar (*türklər*) məskəni inşa etdilər, onun müdafiəsi ni gücləndirdilər və bu yer Sarkine adlanmağa başladı

Qeyd: *Q.V.Tsulaya 73-cü və 79-cü açıqlamalarında türklərin fars episu Şahnamədəki turanlılar ifadəsinə uyğun göldiyini bildirir.*

s. 27 – Kartlidə bir çox tayfa qarışdı və əsas 6 dildə danışılırdı: erməni, gürcü, **xəzər**, suriya, yəhudi və yunan. Bütün Kartlı çarları, ərləri və qadınları bu dilləri bildirdi.

s. 28 – **Sarkinenin əhalisi buntürklər** çari (İsgəndəri) qınamına başladılar. İsgəndər (Makedoniyalı) hiddətləndi, sülh istəmədi və onların xahişlərinə əhəmiyyət vermədi və onlara (buntürklərə) dedi: “Siz məni günahlandırdınız, əvvəzdə mən sizi tamamilə dağdıracağam”. O Sarkineni mühasirəyə aldı və oradan heç kim qaça bilmədi. Sarkine əhalisi 11 ay döyüdükləri üçün onlara müşavimət göstərmək çətin olmağa başladı. Onlar yumşaq və rahat dağıldıla bilsək yerlərdən qayanaq gizlice qazmağa başladılar. Sarkineti əhalisi gecə bu keçidə toplaşdırılar və İsgəndərə boşalmış şəhəri qoyaraq buradan Qafqaza qaçıdlar.

**Gürcüstanın döndəriləməsi
(xristianlığa)**

(Обращение Грузии. Пер. с древнегруз. Э.Такайшвили. Ред. М. Чхартишвили; [Ред. кол. Ш. В.Дзидзигури, М. Д. Абашидзе, З. Н. Алексидзе и др.]; АН ГССР, Комис. по источникам истории Грузии.— Тб.: Издательство «Мецниреба», 1989)

s. 23 - O vaxt ki, çar Aleksandr Lot törəmələrini qarşısından qaçmağa məcbur etdi və onları yarı qaranlıq ölkəyə göndərdi, onda o, ilk dəfə Kür sahilindəki dörd şəhər və onun ətrafinda yaşayış qəzəbli buntürk tayfalarını gördü. Bu şəhərlər Sarkine, Kaspi, Urbnisi və Odzraxe şəhərləri idi. Qalaları isə böyük qala Sarkine, idarəçi qalası Kaspi, Urbnisi və Odzraxe qalaları idi. Çar onlara mübarizə aparmağın mümkün olmadığını görüb buradan uzaqlaşdı. **Bu vaxt isə buraya xaldeylərdən aralanan döyüşkən hon tayfaları gəldilər və buntürklərin başçısından vergi**

ödəmək qarşılığında məskən istədi'lər və Zanavidə məskən sal-dilar. Onlar əvəzində vergi ödədikləri yeri idarə etdi'lər və bura Xerki adlanır.

Müəyyən bir vaxtdan sonra bütün torpaqların hökmərdi Aleksandr geri qayıdı, bu üç şəhəri və qalani dağıdı, honları da məğlub etdi. Amma Sarkine şəhəri ilə 11 ay müharibə apardı

İsgandor öz yanında Arian-Kartlinin çarının oğlu Azon saxlayırdı və ona Msxetanı iqamətgah kimi verdi Bu Azo isə Arian-Kartliyə, atasının yanına getdi və oradan 8 ev və qohum-larından 10 ev gətirdi və Hatsi və Haim tanrılarının bülərini də gətirərək qədim Msxetada məskən saldı.

Qeyd: *Yəqin ki, 8 ev dedikdə 8 böyük nəsil və ya 8 min ailə nəzərdə tutulub. Sonuncu məlumatın özü gürçülərin Msxeta və ətrafına təxminən e.ə. IV əsrin sonlarında göldiklərinin isbatıdır. Bu vaxta qədər isə burada buntürklər və digər türk tayfları ya-sayıylar.*

- 1) Bu Azo, Arian-Kartli çarının oğlu Msxetada ilk hökmərdi idi.
- 2) Ondan sonra çar Farnavaz oldu. O zirvədə böyük büt ucaldı və ona Armaç adı verdi və çay tərəfdən oranı divarla möhkəmləndirdi və bura Armaç adlanır.(e.ə. IV əsrin sonu – e.ə. təxm.240)

Qeyd: *Çay tərəfdən buranın möhkəmləndirilməsi güman ki, buranın sonuncu məntəqə olmasından və sərhədə məntəqəsi ol-duğu üçün daim müdafiə olunmasından qaynaqlana bilərdi.*

s. 24

- 3) Ondan sonra çar Saurmaq oldu. O yolda Aynina bütünü düzəltdi və Armaçda tikintiya başladı (e.ə. təxm.240-e.ə.162)
- 4) Ondan sonra Mirvan geldi və yolun başında Danina bütünü ucaldı və Armaçtı. (e.ə.162-e.ə.112)
- 5) Farnacob hökmərləşti və dağda Zaden bütünü ucaldı və tikdi (e.ə.112-e.ə.93)
- 6) Arsok hökmərləşti və şəhər ətrafına divarlar hördü (e.ə.93-e.ə.81).
- 7) Ank hökmərləşti və Armaçta daxili qala tikdi (e.ə.81-e.ə.63)

8) Bratman hökmərləşti və Msxeta şəhər olmağa başla-di (e.ə.63-e.ə.32)

9) Mirean hökmərləşti və o Msxetanı tikdi (e.ə.32-e.ə.23)

10)Arsuk hökmərləşti, Kaspini tutdu və buranı idarə-cilik qalasına çevirməyə başladı (e.ə.20-e.ə. 2)

11)Rok hökmərləşti və tamamilə Msxetanı tikib qurtardı (Eramızın I əsrinin əvvəlləri)

12)Armaçda Kardzam, Msxetada Bratman hökmərləşti et-məyə başladılar və onların hakimiyyəti dövründə Msxetaya ya-hudilər gəldi və buraya yerləşdi (Eramızın I-II əsrləri)

Qeyd: *Gürcü çarlarının siyahısına diqqət etsək görərik ki, gürcü çarları Armaç və Msxeta məntəqələri ətrafında e.ə. IV asrda gəlsələr də burada möhkəmlənmələri çox çatın olmuş, yel-niz Kaspi işğal edildikdən sonra Msxeta və Armaç məntəqələ-rində yerləşmələri və möhkəmlənmələri mümkün olmuşdur. Bu vaxta qədər isə yuxarıdakı məlumatlardan da görünür ki, bur-a-larda honlar və buntürklər yaşamışlar*

Kartlis Sxovrebədan Vaxtanq sonrası təhkiyənin ikinci hissəsi

(Летопись Картли. Пер., введ. и примеч. Г. В. Цулая; [Ред. кол.: З. Н. Алексидзе, В. Н. Габашвили, Н. С. Джанашия и др.]; АН СССР, Ин-т этнографии, АН ГССР, Комис. по ис-точникам истории Грузии. Тб.: Издательство «Мецниереба», 1982: Тип. АН ГССР.)

(Həmçinin elektron *.pdf formatda - http://dspace.nplg.gov.ge/bitstream/1234/3160/1/Letopis_kartli.pdf)

s. 36 – Kartliya Momadın oğlu hacarı* əmir Kar Mərvan daxil oldu. Onu eyni tayfadan olan Bağdad əmirməlməməni Abdalməlik oğlu Eşim göndərməmişdi

Kar bütün Qafqazı keçdi, Dərəyal və Dərbənd qapılalarını tutdu və Kartli daxiliindəki bütün şəhərləri və əksər qalaları dağıdı. Eşitdikdə ki, Kartli çarları bütün doğmaları ilə birgə Eqrisiyə qaçıclar və buradan keçib, Abxzasiyada gizlənilər, onları izlə-məyə başladı və Eqrisinin bütün qalaları və şəhərlərini dağıdı.

Qeyd: Kartlinin Eqrisiya bu qədər yaxın olması İmeretiya-İberiya-Kartli eyniliyinə gürcü mənbələrindən bir sübutdur, Tiflis və ətraf ərazilərinin isə Kartliya heç bir dəxli yoxdur.

*İslam və İncil tarixində ərəblərin İbrahim peyğəmbərin Hacar adlı xanımından olan İsmayııl peyğəmbərin soyundan gəldiyinə inanılır. Ona görə də ərəblər burada həcəri adlandırılır.)

s.39 – Amma Mırın vəziyyəti ölümcül yaralarla ağırlaşdı və o öz qardaşı Arçılə dedi: "Budur, qardaş, mən əcdadlarımın yanına gedirəm. Məni əcdadlarımın yanında (Msxeta-RM) basdır Varis oğlum yoxdur, yeddi qızım dünyaya gəldi. Biz məhv olmuşuq, sən evli deyilsən, mənim də oğlum yoxdur. Amma atalarımız necə ki, eristavlarımızın (knyazlarımızın) qızları ilə evlənirdilər, mənim qızlarımı da onlara verək və Kartli torpaqları bölək: yarısını sənə, yarısını onlara. Lakin, sūləhə hakimi kimi mənə aid olan torpaqları mən sənə verirəm, qoy bu torpaqlar sənədə bizim sülalənin başçısı kimi qalsın: *Eqrisi, Svaneti, Təkveri, Arqveti və Quriya. Klarceti və Orta Mtıuletini* isə qızlarıma ver Atamız bizim qarmaqarışılıqlıda öldü və biz onu Msxetaya apara bilmədik, onun qalıqlarını götür və *Kutatisi kilsəsində* basdır ki, bu bizim hegemonluğumuzu isbatlaşın. Sən isə burada qal və yunanlarla dostluq et" Mir öldü və onu Msxetaya apardılar və yuxarı kilsonın dohliz girişində basıldılar.

Qeyd: Burada diggati əsas calb edən sūləhə torpaqlarıdır. Belə ki, məhz bu torpaqlar Kartli torpaqları olmuş, digər torpaqlar sonradan işğal edilmiş. İberiyaya yamaq sayılmışdır. Msxeta yenə də öz əhəmiyyətini qoruyur və Tiflisdən əhəmiyyətli bir şəhər kimi səhəbat belə getmir. Bunun əvəzinə Kutatisinin ikinci mərkəz kimi önümüzə çıxdığını görüruk. Deməli tarixən bu şəhərin hər hansı bir önəmi olub ki, belə ağır vaxtda iherlər buranı paytaxt kimi istifadə etmək qərarına gəliblər.

s. 39-40 - Arçıl Kartli eristavlarını çağırırdı və qardaşı qızlarıni onlara əra verdi : birini Klarceti və Cavaxetini idarə edənə, ikincini Trialeti, Tasır, Abotsu idarə edən Firuzun nəslindən olan ptiaşxa əra verdi, üçüncüünü Nerse Nersiana, dördüncüünü

Adarnase Adarnasiana və Yuxarı Torpaqlar-həmçinin Kartlini onlar arasında böldü. *Besincini Varuzmana verdi və Kotman və Kurt (Qurd) dərəsi arasındaki ərazinin idarəsini ona tapşırıdı. Varazman Vaxtanq Qorqasalın anasının atası olan Bərdanın fars canişinin nəslindən idi.* Altıncını Cuanşer Cuanşerianıya verdi və ona *Cvari, Xerkı, bütün Mtıuleti, Manqlisi dərəsi və Tiflisi* verdi. Arçılın öz payı bütün bu vilayətlərin yarısını taşkil edirdi. Digərləri görəndə ki, Cuanşera o xeyli (nəzərə çarpacaq) dərəcədə çox yerlər verib, onda bu digərlərini bir az dilxor etdi.

Qeyd: Mənbənin bu hissəsində bir neçə məqam ciddi şəkildə analiz edilməlidir.

1) Əvvələ, əvvəlki çıxarışda Mir qeyd edir ki, yeddi qızım var, Arçıl isə altı qızı əra verir.

2) Canişinlər arasında iki fars əsilli canişin var. İberlərin əfsanəvi hökmətləri Vaxtanq Qorqasal da fars qanı daşıyr və gürcülər də farslarla gohunluğa xüsusi əhəmiyyət verirdilər, Mir də Arçılə öz qızlarının fars hökmətlərinə əra vermək istədiyiini deyirdi¹⁰⁹⁰. Bu mənbədə açıq-aşkar Vaxtanq dövründən galan fars əsəri hiss edilir. Güman ki, bunun səbəbi "Vaxtanq Qorqasalın həyatı" əsərini yazan Cuanşer Cuanşerianıdır.

3) Gürcü tarixçilər tərəjindən nə qədər ayrı əsərlər olaraq göstərilənlər də "Arçılın iztirabları" əsəri "Vaxtanq Qorqasalın həyatı"nın, "Kartli salnaməsi" isə "Arçılın iztirabları"nın bir davamıdır və çox güman ki, bu əsərlərin bir müəllifi var-Cuanşer Cuanşerianı. O da yəqin ki, öz nəslini sıçrtıtməkdən ötrü həm nəslinə bol-bol torpaq paylayıb, həm də farsları tərifləyib. Burada ağ etdiyini başa düşdiy üçün digər canişinlərin narazı və dilxor olduğunu deməklə də özünü sigortalayıb. Qeyd edək ki, bu torpaqlar "Gürcüstanın dönderilməsi" əsərində honlara, buntürlərlə verilən torpaqlardır.

¹⁰⁹⁰ Летопись Картли. Пер., введ. и примеч. Г.В. Цулах. / Ред. кол.: З. Н. Александзе, В.Н. Габашвили, Н.С. Джанашвили и др. АН ССР, Ин-т этнографии, АН ГССР, Комисс. по источникам истории Грузии. Тб.: Издательство «Мецниреба», Ти. АН ГССР, 1982 – с. 39

3) Yer adları arasında diqqəti an çox cəlb edən Kurt dərəsi aadır. Hansı ki, gürcü dilində bu adın heç bir mənası yoxdur və hal-hazırda müasir Gürcüstanın Şida Kartli əyalətində Sxinvalidən şimalda indi də Kurta adlı məskən mövcuddur. Güman ki, bu yer adı daim Sarmat-Dəryal qapılardan bura gələn türklərdən və ya buntürk-hun məskunlaşması dövründən yadigar qalıb. Digər məraqlı, diqqəti cəlb edənq cəhət isə məhz Aran - Bərdə canişinin nəslindən olan Varazmanın bu Qurd dərəsini idarə etməsidir.

4) Belə bir bölgünün gürcü eristavlarının sonradan ortaya atdıqları əfsanə olduğunu "Kartli salnaməsi" əsərinin əvvəlinə yazdırıqları girişdə gürcü alimləri özləri də etiraf edirlər. Arçilin eristav islahatları X-XI əsrlərdə Baqrationilərdən daha çox torpaq almaq istəyən, mərkəzi hakimiyyətə qarşı çıxan separat feodalılla qarşı Baqrationiləri dəstəkləyən eristavlar tərəfindən düşüñülmüş və hüquqi don geyindirilmiş bir əfsanə idi¹⁰⁹¹.

5) Bu gürcü mənbəsində digər ilk mənbələrdən-Leonti Mrovelinin "Kartli çarlarının həyatı"ndan fərqli olaraq Şimal-Qərbi Azərbaycan torpaqlarına əsl gürcü torpaqları adı altında iddia edilmir, buralar sonrası mərhələdə Arçıl tərəfindən işğal edilir. Nəzərə alsaq ki, Kartlis Sxovreba külliyyatı XVI-XVIII əsrlər arasında yazılıb və bu vaxtlar da Kartli və Kaxetiya çarları arasında mübarizələr gedib, o vaxt gürcülərin Kaxetiya adını verdikləri tarixi şimal-qərbi Azərbaycan torpaqlarının Arçıl tərəfindən dəqiq işğalını və Kartliyə qatılmasının dəqiq təsviri anlaşılaq olur. Güman ki, bu hissəyə sonrakı dövrlərdə siyasi vəziyyətlə bağlı olaraq "əl gəzdərilməsi".

Arçilin iştirabları

(Летопись Картли. Пер., введ. и примеч. Г. В. Цулая; [Ред. кол.: З. Н. Алексидзе, В. Н. Габашвили, Н. С. Джанания и др.]; АН СССР, Ин-т этнографии, АН ГССР, Комис.

по источникам истории Грузии. Тб.: Издательство «Мецниереба», 1982: Тип. АН ГССР)

(Homçinin elektron *.pdf formatda - http://dspace.nplg.gov.ge/bitstream/1234/3160/1/Letopis_kartli.pdf)

s. 42 - Bu vaxt Asimin qarşısında Qardabandan olan bir mətavər (eristavdan məqamca böyük knyz) dayandı. O müsəlmanlığı seçmişdi. Əmisiyi sanarlar öldürmüdü, əmisinin qatili ni isə Arçilin əmisi çar Adarnase sülhə buraxmışdı

Qeyd: Bu məlumat sübut edir ki, qardabanlılar və sanarlar fərqli iki türk tayfası olmuşdur: gürcü mənbəsi "Gürcüstanın döndərilməsi" buntürkləri, hunları, xəzərləri fərqləndirdiyi kimi, onları də fərqləndirir. Diqqət çəkən başqa məqam qardabanlılar arasında İslam dininin daha tez yayılmışdır. Eyni zamanda Qardabanı mətavərin idarə etməsi buranın eristavlarının ərazisindən böyük olduğunu, onun eristavlarından güclü olduğunu və qüvvəsinin də çara yaxın olduğunu göstəricisi idi.

Kartli salnaməsi

(Летопись Картли. Пер., введ. и примеч. Г. В. Цулая; [Ред. кол.: З. Н. Алексидзе, В. Н. Габашвили, Н. С. Джанания и др.]; АН СССР, Ин-т этнографии, АН ГССР, Комис. по источникам истории Грузии. Тб.: Издательство «Мецниереба», 1982: Тип. АН ГССР).

Həmçinin elektron *.pdf formatda - http://dspace.nplg.gov.ge/bitstream/1234/3160/1/Letopis_kartli.pdf)

s.47 - Üç il bundan sonra (xəzər) Xaqqan(i) öz sipəhsaları (ordu başçısı) Bluçani təchiz etdi; o Leket yolunu keçdi və Kaxetə daxil oldu Tiflisi daçıdı, Kartliyə və bütün bu məmləkətə doldu (əsgərləri ilə). Onlar Darialan yolu ilə qayıtdılar

s.48 - Bu hadisədən çox illər keçdikdən sonra Ermənistan, Kartli və Eretini idarə edən Xosrov adlı hacarı əmir gəldi. O, xəzərlər tərəfindən dağıdılmış Tiflisi bərpa etdi.

Qeyd: Mənbədə bu yazıldan məlum olur ki, bu döndləndə Tiflisi və ətraf ərazilərdə ümumiyyətlə gürcü eristavları və s. ha-

¹⁰⁹¹ Летопись Картли. Пер., введ. и примеч. Г.В. Цулая – с. 35-36

kimiyyəti demək olar ki, yox imiş və hakimi mütləq demək olar ki, müsəlmanlar və xəzərlər imiş. Q.V.Sulaya və M.D.Lordkipanidze Xusro deyildikdə Yəzid ibn Useyd əs-Süləminin nəzərdə tutulduğunu düşünürərlər¹⁰⁹².

s.48 - Kaxetidən Qriqol peyda oldu. Qriqolu dağlı sanarlar və Tiflis əməri dəstəkləyirdi. Ksanicə Aşot və Qriqol üz-üzə gal-dilər. Kaxeti mtavarı Qriqolu qaçmağa məcbur etdilər və Kartli-dən aldığı torpaqları geri aldılar. Aşot *Ksanidən Klarcətə* qə-dərki torpaqlara sahib oldu.

Qeyd: Mənbədə aşıq-əşkar qeyd edilir ki, Ksanidən şərqdəki ərazilər gürçilərə aid olmayıb. Onlар daim sanarlılar, qardabanhıllar və Tiflis əmirləri ilə bir yerde hərəkət ediblər.

s.49 - Xəlil (Məzyədilər sülaləsindən olan Xalid ibn Yəzid) Şuəbin oğlu Əlini əmir qoydu. Bu vaxtı qardabanhıllar razılaş-dilar və İovan Kvabulidzənin oğlu Daçını xorepiskop qoydular, sonra isə Samoel Donaurini xorepiskop seçdilər. Başqa vaxt ye-nə də həmin ərab Xalil gəldi. Qardabanhıllar onunla Qavaze ya-xılığında vuruşdular və Xəlili qaçmağa məcbur etdilər və (ərəblərdən) çoxunu qırıldılar. Yenidən Tiflisdə İsmailin oğlu Sa-hak əmir oldu. Lakin, Xəlil yenidən peyda oldu, amma, Cavaxet yaxınlığında öldürüldü. Kartli yaxınlığında oğlu Məhəmməd peyda oldu. Aşot kuropalatin oğlu Baqrat onun yanına getdi və bütün Kartlini ona verdi. *Tiflis əməri Sahak* orduya çıxdı və Rexi çayında dayandı. Məhəmmədə Baqrat isə Uplis-Sixe (qa-lasını) aldılar. Sahaka köməyə qardabanhıllar gəldilər və Rexidə üz-üzə gəldilər. Aralarında döyiş oldu, amma, tərəflərdən heç biri üstün gələ bilmədi. Məhəmməd Bardyə qayıtdı.

Qeyd: Demək olar ki, Tiflis əmirlərinin tarixinin əksər dövr-lərində ən böyük rəqibləri iberlər, ən yaxın dəstəkçiləri isə sanar-lar və qardabanhıllar olmuşdur. Ərəblərin isə bölgəyə ara-sıra gələrək yerli müsəlman ayanların müstəqilliyini qurmağa çalış-ması və bunu edərən onlara qarşı yuxarıdakı çıxarılda göstə-

rildiyi kimi xristian qüvvələrdən istifadə etməsi nəticə bölgədə İslamin əleyhinə rol oynayan amillərdən olmuşdur.

s.50 - Buğa Bərdədə qışladı. Özünü mtavar elan edən hansısa keşin oğlunu tutdu və Qardabani dağıdı. Darıband qapılarını açdı və üç yüz xəzər evi gətirdi, onlara Şəmkiri məskunlaşdırıldı, yaxda Ovsetiya hückum etməyi düşündürdü. Lakin, Əmirməmən xəzərlərin özüne qarşı hərəkətlərini eşitdi və Buğaya Kartlini Xəlilin oğlu Xumeda (Məzyədilər sülaləsindən olan Məhəmməd ibn Xalid) verməsini tapşırıdı Xorepiskop Samoel xorepiskopun qardaşı Qabriel Donauri idı. Sonra Xəlilin oğlu getdi və əmir Sahakın tabelilərindən Qabulos adında bir şəxs oldu. Lakin, Aşot kuro-palatin oğlu Quaram Qabulosu tutdu və Yunanistana (burada Rum, Bizans mənasında-RM) göndərdi, çünki, *Qabulosa qardabanhıllar təbe olmuşdu və o bundan çox güclənmişdi.*

Qeyd: Qabulos-Qabilin belə rahatlıqla Quarama əsir düşməsinin əsas sabəbi ərəb manbelərində açıqlanıb. Belə ki, İshaq ibn İsmayııl məğlub edilərkən Buğa Tiflis tamamən yan-dırmaqla qalmır, burada 50 min insan öldürür, sağ qalanları isə əsir aparır. Əlbəttə ki, bu zərbədə Tiflis əmirliyi rahat-rahat özünə gələ bilmir və bölgədə bundan sonra xristian hakimlər – xüsusilə də abxz-iber çarları güclənməyə başlayır.

s.66 - Böyük Fadlon (I Fazıl İbn Məhəmməd Şəddadi) yaxşı hərəkətlər etmirdi və Baqratın bütün hakimləri ilə düşmançılık edirdi. Hara ki, Baqrata xərac verirdi, onlar qoşun yiğdilar, Lipat-tılı və İvane Abazas-dze ilə də razılaşdırılar; ranları və kaxların (albanların - RM) hökməndən dahi Kvirike də gəldi; erməni çarı David, Tiflis əməri Cəfer də gəldi. Kvirikenin razılaşmasına görə onların hamisi Fadlonu qarşı. Eklesədə yiğişdilər. Fadlonu qaç-maga məcbur etdilər

Qeyd: Burada Albaniyanın varisi kimi göstərilən Kvirikenin dahi adlandırılması və döyiş planının məhz onun hazırlaması Fəzluna qarşı döyişdə birləşmiş qüvvələrə əslində Baqratın de-yil, Kvirikenin rəhbərlik etdiyinin göstəricisidir.

¹⁰⁹² Kartli Salnaməsi. Tərcümə Tsulaya Q. V. (rusca) http://dspace.nplg.gov.ge/bitstream/1234/3160/1/Letopis_kartli.pdf – s. 52

s.66-67 - Liparit və İvane Abazas-dze Muxatqverdida Tiflis əmiri Cəfəri pusquya saldılar, orada tutdular sonra uzun müddət onu həbsə saxladılar və ondan Birtvisini aldılar. Abxazların çarının ona yazığı gəldi və onu Tiflisə əmir kimi göndərdi. Bundan sonra əmirlə Liparitin arasında düşməncilik meydana gəldi.

Az vaxtdan sonra Liparit Baqrati Tiflisi tutmağa səslədi. Abxazların çarının qoşunu Tiflisə Kürün bu tərəfindən – təpalorden və düzənlərdən yaxınlaşdırılar; digər sahildən, İslani tərəfdən kaxların və erlərin qoşunu gəldi. Elə bu vaxt hansıa qul ovs tərəfindən kaxların dahi hökməarı Kviri ke öldürüldü, çünki, Kviri ke döyüdə ovs hökməarı Urdureni öldürmüdü. Kviri ke-nin yerinə Kaxetidə hakimiyətə bacısı oğlu Qaqik gəldi. Onlar (birilmiş qüvvələr) iki il Tiflisə qarşı vuruşdular. Bu vaxt əmir Əlinin oğlu Cəfər idi. Tiflis əhalisi o qədər çatın vəziyyətdə idi ki, bir litr (400 qram-RM) eşşək stinə əlli dirham verirdilər və achişa və bù cur mühəsirəyə artıq dözə bilmirdilər. Tiflis əhalisi şəhəri təslim etmək qərarına gəlirlər. Mühəsirənin bu vaxtı abxazların çarı Orbeti və Parsxisi qalalarını tutur. Əmir öv var-dövlətinə yiğisdirib, sal və qayıqlarla gecəliklə Fəzlin oğlu Ləşkəriyyənin yanına getmək istəyirdi. Lakin, abxazların çarının zadəganlarından bəziləri Liparitdən gizlice ona məsləhət gör-dülər ki, əmiri qovmayaq və Liparitdən gizlice əmirlə sühl imza-ladılar Abxazların çarı kaxlarla düşməncilik etməyə başladı.

Qeyd: Bu çıxarışda Tiflis əmirinin Şəddadi Fəzlin qarşı xris-tiçnlərlə birgə hərəkət etməsinin ona baha başa gəlməsinin şahidi olur. Belə ki, çatın vəziyyətə düşəndə də çıxış yolu kimi yenə Cəfər Gəncəyə üz tutur. Baqratin Tiflisi almayıb Kaxeta üz tutmasına səbəb isə əslində Tiflis hər tərəfdən mühəsirəyə alıb onu daha zəif vəziyyətə salmaq, hər tərəfdən –istər xristian, istərsə da müsəlman müttəfiqlərdən mahrum etmək niyyəti güdürdü ki, galəcəkdə də Ti-flisin işgali məhz belə şartlara altında gerçəkləşəcəkdi.

s. 68 - (Baqrat) Tiflisə getdi və Diqom düzündə onu şəhərin aqsaqqalları, saray əhli, süvarilar, şəhər əhli qarşılıdı. Qala qapı-larının üzərindəki qüllələri insanlarla birlikdə yenidən düzəldti,

şəhər qalası Daricelini, hər iki qüllə Skalkini və Taborini tutdu və onlarda oz qoşunları və eristavlarını yerləşdirdi. Yalnız İslani-lilər körpünü dağıtdılar və İslanini vermadılər Çar Baqratla sühl danışqlarından ötrü İslan düzündə kaxların çarı Qaqik, eristav-lar eristavı Qoderdzi və bütün kax zadəganları peyda oldu.

Qeyd: Baqrat bir neçə dəfə belə Tiflisə daxil olsa da heç birində Tiflisdə qalıcı olaraq buranı əldə edə bilmir. Mənbədən də görünəndiyü kimi Tiflis an zaif dövründə belə gürcülərə daim müqavimət göstərib. Şəhər əhalisinin Baqrati çağırmaqdan məqsədi isə mənbədən də görünəndiyü kimi yalnız və yalnız uzun müddətdir mühəribələrdən yorulan şəhərdə nizam-intizam ya-ratmaq, şəhəri, şəhərdəki ictimai və ticarət həyatının səliqəye sal-maq olub. Ayrıca burada diqqət çəkən asas məqamlardan biri də Tiflisdəki daxili şəhər qalasının Daricalı –Dariceli adlanırlı-masıdır ki, bu da türk dilli sözdür.

Çarlar çarı Davidin hayatı

(Жития царя царей Давида. Перевод И. Зетешвили // Символ. № 40. 1998 с. 276 – 301)

s. 275-276- Çar Georgi çaparaq Acaristandan Abxaziyaya getdi. Bu böyük qənimatlı gedən bölkülərə saysız hesabsız türklər başçılıq edən və Yunanistanca (burada Bizans-RM) gedən böyük əmirlər, İasi və və Bujquş adlanan şəxsər rast gəldi. Onların sahib olduğu bu qədər qızılı gördülər, Georginin qaçma-sını da onlardan eşitdilər: "Yunanistanca nəyə gedirsiniz? Budur gürçü eli, insansız və zənginliklə dolu". Onlar həmin dəqiqa yollarını dəyişdilər və bütün yer üzündü çayırkıca kimi örtüdülər. İvan gündündə Asisfor və Klarcet, Şavşet, Acariya, Samsxe, Kartli Araqveti, Samikalako və Çkondidi türklərlə doldu. Bu ölkələrin bütün sakinləri öldürüldü və asır edildi. Elə həmin gün onlar Kutaisi, Artanuci və Klarceti çöllüklerini yandırdılar. Qar düşənə qədər onlar buralarda qaldılar **Bu ilk və böyük türklaşma dövrü** (didi-turkoba) idi.

s. 279 – Bu vaxt franklar çıxdı. İyerusalim (Qüds) və Antioxiyanı ələ keçirdilər. Tanrıının könəyi ilə Kartli ölkəsi düzəldi, David gücləndi və qoşununun sayının çoxaltdı. Artıq sultana xərac vermədi və türklər artıq Kartlıda qışlaşa bilmədilər.

Qeyd: Mənbədən də göründüyü kimi Davidin güclənməsi, Səlcuqlu türklərinin zəifləməsi əslində Davidin şəxsi keyfiyyəti ilə birbaşa əlaqəsi yoxdur. Xaçılı yürüşləri baş verdiyi üçün səlcuqluların başı cənub sərhədlərinə qarışmış və sadəcə olaraq şimal sərhədləri nəzarətsiz qalmışdır. David sadəcə olaraq yaranmış vəziyyətdən məharətlə istifadə edə bilmədi.

s. 283 – Həmin ildə (IV David) öz qızı Katani Yunanistana yunan çarına əra verməyə yolladı. Bundan əvvəl isə onun ilk doğulan qızı Tamara Şirvanna çarıca olaraq göndərilmişdi. Belə ki, onlar içi qondıl kimi biri şərqdə, digəri qərbədə atalarından günəş nuru alaraq səma üfüqlərinin işiqländirdilərlər.

Qeyd: IV David öz siyasetində qızlarını paylamaq məsələsinə diqqətlə yanaşındı. Öz qızlarını müxtəlif saraylara casus kimi yerləşdirir, sonra bu sarayları əlində saxlayırdu.

s. 285 – Qıpçaqları o (IV David), qadınları və uşaqları ilə birlikdə rahat yerlərə yerləşdirdi. Onların tərkibində qırq min seçmə döyişə gedə biləcək adam var idi. O, onları at və əsləhə ilə təchiz etdi. O, qıpçaqlardan beş minə yaxın etibarlı, cəsurluqda sinanmış, xristian olmuş seçilmişlərə və döyüşlərdə yetişmişlərə qullar verdi. Qıpçaqlar özləri da gün-gündən xristian olurdular və saysız-hesabsız əksariyyət Məsihə tüz tuturdular.

Qeyd: IV Davidin uğurunda ən önəmlü faktor əlbəttə ki, qıpçaq faktorudur. Məhz qıpçaqların sayasında o, səlcuq ordusuna qarşı düzənlilikdə üstünlük əldə etməyə nail olmuşdur. Bunu da qeyd etmək lazımdır ki, gürcü xalqının etnik tərkibində həm IV David dövründə köçürülmən 40 min qıpçaq ailəsinin, həm də III Georgi dövründəki "kivçakni axalnı" yeni qıpçaq köçünün xüsusi rolü vardır. Belə demək mümkündürsə IV David dövründə bu rəqəm abxzəz-iber ordusunun 2/3-i təşkil edirdi. IV David yürüşlərdə heç öz xalqına da deyil, məhz fərqli dindən olan türklərə

arxalanmış, türk silahına türk silahı ilə qalib gəlmişdir. Eyni zamanda IV David türklərin assimiliyası üçün onların arasında xristianlığı da ciddi-cəhdələr yarmış, qəbul edənləri qullarla, mülklərlə hadiyyələndirmişdir. Bu onun üçün həm də qıpçaq asılılığına düşməmək üçün də lazımlı idi.

**Ananiya Şirakhiya aid olması ehtimal edilən
“Aşxaratsuys” (“Coğrafiya” və ya “Dünyanın təsviri”)
əsəri. Asiya başlığı- Albaniya**

(Армянская география VII века по Р. Х. Приписывавшаяся Моисею Хоренскому. Текст и пер. с присовокуплением карт и объяснительных примечаний. Издал К. П. Патканов. С.П.-б. Тип. императорской академии наук, 1877 г. 84с., 26с. – 41-ci səhifə)

İveridən şərqdə, Qafqazda Sarmatiya ilə bitişik olan Albaniya, yəni Aquank Xəzər dənizindən ... uzanır.

Qeyd: İveridən şərqdə ifadəsi Ptolemy izah edilərkən yuxarı bölmədə izah edilmişdir. Ptolemyin Alban şəhərlərinə və Tiflis və ətraf ərazilərinə da baxanda İveridən şərq ifadəsinin nə qədər dəqiq ifadə olduğunu görürük.

Stepanos Taronlu (Asolik) - Ümumi Tarix

(Степанос Таронский. Всеобщая история. Пер. С арм. И об. Н. Эмилия. Москва: Тип. Лазаревского Института Восточных языков. 1864 – 336 с)

s.335- 278=829-cu ildə Mixail öldü və taxta 13 yaşlı oğlu Feofil çıxdı (829-842). Onun vaxtında yunan qoşunları Basen vilayətinə girdilər Feofil özü isə Xaxtika girdi Feodosiopolulardan xərac alıqdan sonra geri evə qayıtdı. Bundan sonra isə yunan ordusu Vənənd vilayətində Katçkaşar kəndinə gəldilər və burada İsmayılin oğlu Sahak tərəfindən məğlub edildilər.

Qeyd: IX əsrda Tiflis əmirliyi o qədər güclənmişdi ki, təkcə Tiflis və ətraf ərazilərini deyil, güc və nüfuzunu Vənənd və Qars ətrafinə qədər yaya bilmış, Bizans ordusuna qalib gələcək səviyyəyə çatmışdı.

Vardan Araveltsi – Ümumi tarix əsəri

(Всеобщая История Вардана Великого. Пер. Н Эмин. Москва: Тип. Лазаревского Института восточных языков, 1861 - 146-ci səh)

Həmin vaxt Baqratin oğlu Georqun oğlu iber çarı David gücləndi, müsəlmanları (Melin), Gəncə sultanını ağır məglubiyətə uğradı və 500 silahsız insanı Tiflisdə dar ağacından asdı.

Qeyd: IV David Tiflisə girərkən müsəlmanlara qarşı o qədər amansız olmuşdur ki, Tiflisdəki qətl və qırğınlarda böyük olmuşdur ki, bunu o dövrün müsəlman salnaməçiləri və tarixçiləri ilə yanışı onun müttəfiqi olan xristian, xaçlı tarixçiləri, salnaməçiləri də bu faciəni yazmağa məcbur olmuş, tarixin bu qanlı şəhifələrini bəzən təfərrütatına qədər qeyd etmişlər.

MƏNBƏLƏR VƏ ƏDƏBİYYAT SİYAHISI

Azərbaycan dilində:

1. Abbasov N. Qədim azəri yurd-u-Qax. Bakı: "Ağrıdağ" nəşr., 2000, 171 s.
2. Ağayev R.Ə. Ərəb X.əfəti dövründə Azərbaycanın əhalisi. Bakı: Turxan NPB, 2017, 344 s.
3. Aşurbəyli S. Bakı şəhərinin tarixi (Orta əsrlər dövrü). Bakı: "Avrasiya-press", 2006, 414 s.
4. Aşurbəyli S. Şirvansahlar dövləti (VI – XVI əsrlər). Bakı: "Avrasiya press", 2006, 414 s.
5. Azərbaycan Tarixi Atlası. Bakı: Kartoqrafiya fabriki, 2007, 55 s.
6. Azərbaycan tarixi üzrə qaynaqlar. Bakı: Azərbaycan Universiteti nəşriyyatı, 1989, 325 s.
7. Azərbaycan tarixi. Ən qadim dövrdən XX əsrin əvvəllərinə qədər. Bakı: "Elm" nəşriyyatı, 1993, 284 s.
8. Azərbaycan tarixi. Uzaq keçmişdən 1870-ci illərə qədər. Red: t.e.d., prof., əm. elm xad. Süleyman Əliyarlı. Bakı: "Azərbaycan" nəşriyyatı, 1996, 869s.
9. Azərbaycan tarixi: 7 cilddə. II cild (III-XIII əsrin I rübü). Bakı: Elm, 1998, 596 s.
10. Bünyadov Z. M. Azərbaycan Atabəyləri dövləti. Bakı: "Elm" nəşriyyatı, 1984, 268 s.
11. Bünyadov Z.M. Azərbaycan VII-IX əsrlərdə. Bakı: Azərnəşr, 1989, 336 s.
12. Çəmənzəminli Y. V. Tarixi, coğrafi və iqtisadi Azərbaycan. Bakı: Bakı Universiteti nəşriyyatı, 1993, 56 s.
13. Əhməd ibn Ə'səm əl-Kufi. Kitab əl-Fütuh (Fəthlər kitabı). Azərbaycanın VII-IX əsrlər tarixinə dair çıxarışlar. Ərəbcədən tərcümə edən, qeyd və şəhərlərin müəllifi akad. Z. Bünyadov. Bakı: Azərbaycan Dövlət Nəşriyyatı, 1995, 80 s.
14. Əhməd ibn Ə'səm əl-Kufi. Kitab əl-Fütuh (Fəthlər kitabı). Azərbaycanın VII-IX əsrlər tarixinə dair çıxarışlar. Ərəb-

- cədən tərcümə edəni, ön söz, qeyd və şəhərlərin müəllifi akad. Ziya Bünyadov / Orta əsr ərəb mənbələrində Azərbaycan tarixinə aid materiallar. Vətən tarixi seriyası. AMEA akad. Z. M. Bünyadov adına Şərqsünsəliq İnstитutu. Bakı: "Nurlan" nəşriyyatı, 2005, s. 11-100
15. Əl-Balazuri. Kitəb Futuhi-l Buldan. Azərbaycanın VII – IX əsrlər tarixinə aid çıxarışlar. Ərəbcədən tərcümə edəni, ön söz, qeyd və şəhərlərin müəllifi Hikmət Əkbərov / Orta əsr ərəb mənbələrində Azərbaycan tarixinə aid materiallar. Vətən tarixi seriyası. AMEA akad. Z. M. Bünyadov adına Şərqsünsəliq İnstитutu. Bakı: "Nurlan" nəşriyyatı, 2005, s. 149 – 198
 16. Əlibəyza də E. Kitabi Dədə Qorqud (Tarixi həqiqətləri bədii təsdiq abidəsi). Bakı: "Azərbaycan tərcümə markası", 1999, 332 s.
 17. Əl-Qəlqəşəndi. Sübh əl-Ə'sha fi Sinaat əl-İnşa. Azərbaycanın və qonşu ölkələrin tarixinə aid çıxarışlar. Ərəbcədən tərcümə edəni, ön söz, qeyd və şəhərlərin müəllifi Esmeralda Ağayeva / Orta əsr ərəb mənbələrində Azərbaycan tarixinə aid materiallar. Vətən tarixi seriyası. AMEA akademik Z. M. Bünyadov adına Şərqsünsəliq İnstитutu. Bakı: "Nurlan" nəşriyyatı, 2005, s. 249 – 289
 18. Əl-Yaqubi. Tarix. Azərbaycanın VII – IX əsrlər tarixinə aid çıxarışlar. Ərəbcədən tərcümə edəni, ön söz, qeyd və şəhərlərin müəllifi Sevda Süleymanova / Orta əsr ərəb mənbələrində Azərbaycan tarixinə aid materiallar. Vətən tarixi seriyası. AMEA akad. Z. M. Bünyadov adına Şərqsünsəliq İnstитетu. Bakı: "Nurlan" nəşriyyatı, 2005, s. 200 – 246
 19. Əliyeva N. A. Azərbaycan Yaqut əl-Həməvinin əsərlərində. Bakı: Çəşioğlu, 1999. – 244 s.
 20. Əliyeva N. A. "Azərbaycanın elmi-mədəni mühitinin öyrənilməsində ərəbdilli mədəniyyətin rolü". Tarix elmləri doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya (el-yazması hüququnda) Bakı, 2001, 285 s. müəllifin icazəsi ilə
 21. Əliyeva N. A. "Əs-Səmaninin "Kitab al-ənsab" əsəri Azərbaycanın mədəniyyət tarixinə dair mənbə kimi". Bakı: "Şərq-Qərb", 2010 – 224 s.
 22. Ət-Təbəri, Tərix ər-Rüsul va-l-Mülük. Azərbaycanın ərəb işğalları dövrü tarixinə aid çıxarışlar. Ərəbcədən tərcümə edəni, ön söz, qeyd və şəhərlərin müəllifi Cabir İsləndərli // Orta əsr ərəb mənbələrində Azərbaycan tarixinə aid materiallar. Vətən tarixi seriyası. AMEA akad. Z. M. Bünyadov adına Şərqsünsəliq İnstитетu. Bakı: "Nurlan" nəşriyyatı, 2005, s. 101-108
 23. Əzimov H. M., Əhmədov Ş. M. Qax abidələri. Bakı: "Səda" nəşriyyatı, 1998, 75 s. + 12 s. şəkillər
 24. Fəzlullah Rəşidəddin. Oğuznamə. Bakı: "Azərnəşr", 1992, 72 s.
 25. Hacıəli Ş. Şimal-Qəribi Azərbaycan: İngiloylar. (I kitab: ən qədim zamanlardan XIII əsrin ortalarına dək). Bakı: Təhsil nəşriyyatı, 2007, 277 s.
 26. İbn əl-Əsir. Əl-Kamil Fi-t-Tarix. Tərc. M. Əsfəndizadə. Bakı: Azərbaycan SSR Elmlər Akademiyası Nəşriyyatı, 1959, 216 s.
 27. İsmayılov M. Şəki. Bakı: Azərnəşr, 1981, 152 s.
 28. Kitabi-Dədə Qorqud. Bakı: "Yaziçi" nəşriyyatı, 1988, 265 s. + 12 yap. şək.
 29. Mahmudov Y. M. "Kitabi-Dədə Qorqud" tarixi mənbə kimi və ya türkün çağlayan tarix bulağı // "Altay dünyası" beynəlxalq jurnal, 1997. Sayı: 1-2, 51 – 68 s.
 30. Mahmudov Y. M. Azərbaycan tarixi. Erkən intibah dövrü. Bakı: Altay dünyası, 1996, 84 s.
 31. Məmmədov A. Gəncəbasar IV-XIII əsrlərdə (Tarixi-arxeoloji tədqiqat). – Bakı: "Elm" nəşriyyatı, 1992, 110 s. mətn + 92 s. şəkillər və s.
 32. Məmmədov K. H. Borçalı Qədim dövrə / "Türk dünyası: dünəni və bu günü" mövzusunda beynəlxalq elmi konfrans-sa təqdim olunmuş məruzə tezisləri. 23-24 may 2011.

- Azərbaycan Tarix Qurumu. Bakı Dövlət Universiteti Tarix Fakültəsi. Bakı: 2011, 59-61 s.
33. Məmmədov N. G. Azərbaycanın yer adları (oronimiya). Bakı: "Azərnəşr", 1993 – 184 s.
 34. Məmmədova F. C. Azərbaycanın (Albaniyanın) siyasi tarixi və tarixi coğrafiyası (e.o. III əsr-e.VIII əsri). Bakı: "Azərnəşr", 1993, 262 s.
 35. Moisey Kalankatuklu – Albaniya tarixi. Mxitar Qoş – Alban salnaməsi. Müqəddime, tərcümə, qeyd və şəhərlər akademik Ziya Bünyadovundur. Bakı: "Elm" nəşriyyatı 1993, 269 s.
 36. Nəcəffli T. Cahangir Zeynaloglunun "Şirvanşahlar yurdu" əsəri haqqında // AMEA Tarix institutu, Elmi əsərlər, 28-ci cild, 2009, s. 73-78
 37. Nemət M. Azərbaycanda pirlər (Sosial-ideoloji iqtisadi-siyasi mərkəzlər). Bakı: "Azərnəşr", 1992, 104 s.
 38. Nəsibli Y. Türk dünyası və Gürcüstan XI əsrin son rübündə // Bakı universitetinin xəbərləri. Humanitar elmlər seriyası, 2009, №3. S. 124-129
 39. Nəsimov E. Orta Əsrlərdə Yaşamış Azərbaycanlı Alimlər. Bakı: "Nurlar" nəşriyyatı, 2011, 415 s.
 40. Nizamülmülk. Siyasetnamə, - Bakı: "Elm" nəşriyyatı, 1989, 212 s.
 41. Nuriyev E. B. Azərbaycan SSR Şəki-Zaqatala zonasının toponimiyası. Bakı: "Elm" nəşriyyatı, 1989, 112 s.
 42. Özdək R. Türkün qızıl kitabı. I kitab. Bakı: "Yazıcı" nəşriyyatı, 1992, 184 s.
 43. Piriyev V. Z. Azərbaycanın tarixi-siyasi coğrafiyası. Bakı: "Müəllim" nəşriyyatı, 2006, 148 s.
 44. Qeybullayev Q. Ə. Azərbaycan türklərinin təşəkkülü tarixindən. Bakı: "Azərnəşr", 1994, 248 s.
 45. Qeybullayev Q. Ə. Qadim türklər və Ermənistən. Bakı: Azərnəşr, 1992, 140 s.
 46. Qumilyov L. N. Qadim türklər. Bakı: "Gənclik" nəşriyyatı, 1993, 536 s.

47. Seyidov M. M. Azərbaycan xalqının soykökünü düşünsər-kən. Bakı: "Yazıcı" nəşriyyatı, 1989, 496 s.
48. Süleymanova S. Ə. Albaniyanın şimal-qərb sərhəd bölgəsi Lpiniya-Ereti // AMEA. Tarix İnstitutu əsərləri, 2007, 20-ci cild, s. 56-73
49. Sümər, Faruq. Oğuzlar. Bakı: "Yazıcı" nəşriyyatı, 1992, 432 s.
50. Şərifli M. X. IX əsrin ikinci yarısı-XI əsrlərdə Azərbaycan feodal dövlətləri, Bakı: "Elm" nəşriyyatı, 1978, 344 s.
51. Şərifli M. X. IX əsrin ikinci yarısı-XI əsrlərdə Azərbaycan feodal dövlətləri, Bakı: Turxan NPB, 2015
52. Şihabəddin Muhammed ən-Nəsəvi. Sultan Cəlaləddin Mənk-burnunun hayatının təsviri. Ərəbcədən tərcümə edən, qeyd və şəhərləri verən t. e. n. Bayramlı N. Bakı: "Mars-print" nəşriyyatı, 2007, 77 s.
53. Şimal-Qərbi Azərbaycan tarixi. Bakı: "Şərq-Qərb" Nəşriyyat evi, 2001, 424 sah.
54. Şükürlü Ə. C. Qədim türk yazılı abidələrinin dili. Bakı: "Maarif" nəşriyyatı, 1993, 336 s.
55. Vəlixanlı N. M. Ərab xilafəti və Azərbaycan. Bakı: Azərbaycan Dövlət Nəşriyyatı, 1993, 157 s.
56. Vəlixanlı N. M. IX-XII əsr ərəb coğrafiyası – soyyahları Azərbaycan haqqında. Bakı: "Elm" nəşriyyatı, 1974, 223 s.
57. Zeynaloglu C. Müxtəsər Azərbaycan tarixi. Bakı: Azərbaycan Dövlət Kitab Palatasının və Mətbuat İstehsalat Sənaye Birliyinin bingə nəşri, 1992, 144 s.

Türk dilində:

58. Abu-l Farac, Gregory (Bar Habreus), Abu-l Farac Tarihi, 1.cilt (çev. Ömer Rıza Doğru) Ankara: Türk Tarih Kurumu Basımıevi, 1987
59. Alasania G. Gürcüler ve İslam Öncesi Türkler. Trabzon: KTU-Karadeniz Araştırmaları Enstitüsü yayınları. Atalay matbaası, 2013, 198 s.

60. Bedirhan Y. Kafkasya ve Büyük Selçuklu Devletinin Kafkasya Politikası. Doktora tezi, Konya, 1999, 293 s.
61. Bedirhan Y. Ortaçığda Kafkasyada Selçulkularla Gürcüler Arasında Siyasi Hakimiyet Mücadelesi // Selçuk Üniversitesi Sosyal Bilimler Enstitüsü dergisi, 2000, Sayı: 6, ss. 159-184.
62. Brook K.A. Hazar Yahudileri. İstanbul: Nokta kitap, 2005, 474 s.
63. Çoğ M. Gürcüler Arasında İslamiyetin Yayılması // Çukurova Üniversitesi İlahiyat Fakültesi dergisi, 2007, 7.sayı (2), Ss. 39-54.
64. Doğuştan Günümüze Büyük İslam Tarihi. 14 ciltte. II cilt. İlmî müşavir ve redaktör Prof. Dr. Hakkı Dursun Yıldız. İstanbul: Çağ yayınları, 1992, 628 s.
65. Dr. Sa'b'd. Muhammed Huzyefe El Ğamdi. Meyyafarikinde Kahramanlık ve Fedakarlık // Ankara Üniversitesi Dil ve Tarih-Coğrafya Fakültesi Tarih Bölümü Tarih Araştırmaları Dergisi, 2010, Cilt: 29, Sayı:47, S. 227-242.
66. Dunlop D.M. Hazar Yahudi Tarihi. İstanbul: Selenge Yayınları, 2008
67. Gümüş N. Büyük Selçuklu-gürcü ilişkileri // Türkler, 2002, IV cilt, s. 713-721.
68. Gümüş N. Celaleddin Harzimşahın Gürcistan seferleri // EKEV Akademî dergisi, Güz 2006, Yıl: 10, sayı: 29, 155 – 178 s.
69. Gümüş N. İlk Anadolu Selçuklu – Gürcü karşılaşması: Pasinler savaşı ve sonuçları // Dinbilimleri Akademik Araştırma Dergisi, 2006, VI cilt, sayı: 3, ss 199 – 219.
70. Gümüş N. İlk Dönem İslam-Gürcü İlişkileri. Rize: Karadeniz Basın Yayın, 2007, 246 s.
71. Gurbanov A. Abbasiler Döneminin İlk Asırında Azerbaycan (132-232/750-847). Doktora tezi, Konya, 2007, 191 s.
72. Gürcistan Tarihi (Başlangıçtan 19.Yüzyıla kadar). Nikoloz Berdzenişvili, Simon Canaşa [İvane Cavahisvili]. İstanbul: Sorun yayınları, 2.Baskı, 2000, 304 s.
73. Gürcistan Tarihi (Eski Çağlardan 1212 Yılına Kadar), notlar: M. F. Brosset, trc. Hrand D. Andreasyan, nşr. Erdoğan

- Merçil, Ankara: Türk Tarih Kurumu Basımı, 2003, 472s.
74. Hacıyev F.V. Gürcüstan coğrafyasında eski türkler: Buntürklerden Karapapaklara / I Uluslararası Uzak Asya'dan Ön Asya'ya Eski Türkçe Bilgi Söleni, Afyonkarahisar, 18-20 Kasım 2009, 297 – 307 s
75. Hasan İ.H. İslam tarihi. 14 ciltte. Cilt I ve cilt II. Mütercimler İsmail Yiğit, Sadreddin Gümüş. Ankara: Kayihan yayın evi. İlkinci baskısı -- 1987, 460 s. + 460 s.
76. Heyet C. Azerbaycan'ın Türkleşmesi ve Azerbaycan Türkçesinin Teşekküllü // Modern Türkük Araştırmaları Dergisi, Kasım 2004, Cilt 1, Sayı 1 Mak. #2, ss. 7-19. Telif Hakkı Ankara Üniversitesi
77. Hüseyinof R.A. Irak Selçukluları ve Kafkaslar / VII Türk Tarih Kongresi, (Ankara, 25-29 eylül 1970), Ankara, 1972, s. 395-402.
78. Hüseyinof R.A. Malazgird ve Kafkaslar // Ankara Üniversitesi Dil ve Tarih-Coğrafya Fakültesi Tarih Bölümü. Tarih Araştırmaları Dergisi, 1968, Sayı: 10, 61-71 s.
79. İmamuddin S.M. Encülüsi Siyasi Tarihi. Terc. Yusuf Yazar. Ankara: Rehber Yayıncılık, 1990, 455 s.
80. İzgi C. Hubeyş et-Tiflisi / Türkiye Diyanet Vakfı İslam Ansiklopedisi, cilt 18, İstanbul, Türkiye Diyanet Vakfı Yayınları, 1998, s. 268-270
81. Kırzioğlu M.F. "Dede-Korkut oğuznameleri" Arsaklılar devleti oğuzlarının destanları // Türk dili dergisi, Nisan 1963, Sayı: 139, 363-369 s.
82. Kırzioğlu M.F. Armenia/Yukarı-eller tarihinin içyüzü // Belleten, 1987, Cilt 1, Sayı: 198 (Aralık 1986) -den ayrı basım, 915-928 s.
83. Kırzioğlu M.F. Bir araştırma yazısı Hemşinliler // Rizenin sesi, Mart 1986, Sayı:1, 9-10 s.
84. Kırzioğlu M.F. Dede-Korkut oğuznamelerinin alplarının adıyla anılan XVI.yüzyıl hristiyanları. İstanbul: Türk dili, Sayı: 143, Nisan 1963– 752-755 s.

85. Kırzioğlu M.F. Kars Tarihi, C. I. İstanbul: İşil matbaası, 1953 - s. 555
86. Kırzioğlu M.F. Yukarı Kür ve Çoruk Boyalarında Kıpçaklar. Ankara: Türk Tarih Kurumu Basımevi, 1992. – XXIII+278+4 harita sayfa.
87. Larson E.J. "Bir İslâm Merkezi Olarak Tiflis". trc. Nebi Gümüş // İSTEM, 2003, sayı: 2, s. 205-207
88. Minorski V. Tiflis / İslâm Ansiklopedisi. 12/1.Cilt. İstanbul: Millî Eğitim Basımevi, 1979, ss. 264-279
89. Müverrih Kiragos. Ermeni Müverrihlerine Göre Moğollar. Terc. Dr.Gürsoy Yılmaz.Ankara: Elips Kitab, Cantekein matbaası, 2009
90. Önder A.T. Türkiyenin etnik yapısı (Halkımızın kökenleri ve gerçekler). Ankara: Baskı-Zirve Ofset LTD şirketi, 1999 (3.baskı), 228 s.
91. Ramazan Şesen. İbn Fadlan Seyahatnamesi ve ekleri. İstanbul: Yeditepe Yayinevi, 2010
92. Runciman S. Haçlı Seferleri Tarihi. İstanbul: Nokta Kitap, 2005, 310 s.
93. Silogava V.İ., Şengelia K.A. Tao-Klarceti. Tiflis: Kafkasya Üniversitesi Yayın Kurulu, 2006, 261 s
94. Süleymanova S. Kafkasya ve Avarlar / Türkler Ansiklopedisi. 2002, Cilt 2. Ankara: Yeni Türkiye yayınları, S. 674-686
95. Toksoy A. Celaleddin Harezmşahın Gürcistandaki Faaliyetleri // Erzincan Eğitim Fakültesi Dergisi, 2007, Cilt-Sayı: 9-1, ss. 137 – 150
96. Zeyneloğlu C. Şirvanşahlar yurdu. İstanbul: Cumhuriyet kitaphanesi, 1931, 184, [8] s.

Rus dilində:

97. Akopyan A.A. Албания-Алуанк в греко-латынских и древнеармянских источниках. Ереван : изд. АН Арм. CCP, 1987, 304 с.

98. Артамонов М.И. История Хазар. Ленинград: Изд. Гос. Эрмитажа, 1962, 522 с.
99. Алиев К.Г. Античные источники по истории Азербайджана. Баку: Элм, 1986, 129 с.
100. Алиев К.Г. К вопросу об источниках Страбона в описании древней Кавказской Албании / Доклады АН Азерб.ССР. Том XVI. №4. 1960, С 419-422
101. Амичба Г.А., Папуашвили Т.Г. Из истории совместной борьбы грузин и абхазов против иноземных завоевателей. Тбилиси: Издательство «Мецниереба», 1985, 92 с.
102. Апакидзе А. Города древней Грузии. Тбилиси: Издательство «Мецниереба», 1968, 296 с.
103. Армянская география VII века по Р. Х. Приписывавшаяся Моисею Хоренскому. Текст и пер. с присовокуплением карт и объяснительных примечаний. Издад К. П. Патканов. С. II-б. Тип. императорской академии наук, 1877 г.
104. Асадов Ф.М. Арабские источники о тюрках в раннее средневековье. Баку: Издательство «Элм», 1993, 204 с.
105. Багратиони Давид. История Грузии. Текст издал и снабдил вступительной статьей и указателями Рогаза А.А. Тбилиси: Издательство «Мецниереба», 1971, 274с
106. Бакрадзе Д., Берзенов Н. Тифлис в историческом и этнографическом отношениях. Тифлис: Издательство Густава Беренштама, 1870, 153 с.
107. Бердзенишвили Д.К. Из исторической географии Квemo Картли (Юго-Восточная Грузия). Автореферат диссертации на соискание ученой степени кандидата исторических наук. Тбилиси: 1965, 21 с.
108. Бунятов З.М. Государство хорезмшахов-ануштегенидов (1097-1231). Избранные сочинения в трех томах, т. 3. – Баку: Издательство «Элм», 1999, 376 с.
109. Бунятов З.М. Этнополитические рубежи Азербайджана в период правления Илленизидов ! В сб.: Историческая география Азербайджана. Баку: Издательство

- «Элм», 1987, с. 93-97.
110. Н.М. Изменение исторической географии Азербайджана в результате арабского завоевания / В сб.: Историческая География Азербайджана. Баку: Издательство «Элм», 1987, с. 46-87
111. Всеобщая История Вардана Великого. Пер. Н Эмин. Москва: Тип. Лазаревского Института восточных языков, 1861
112. Ган К.Ф. Известия древних греческих и римских писателей о Кавказе // СМОМПК. Тифлис. 1884, №4, С. 1-248.
113. Гейбулаев Г.А. К этногенезу азербайджанцев, т. I – Баку: Издательство «Элм», 1991, 552 с.
114. Горгиджанидзе П. История Грузии. Пер., Р.К. Кикнадзе и В.С. Путурдзе. Исслед. и указ. Р.К. Кикнадзе; Тб.: Издательство «Мецниереба», 1990, 184 с.
115. Гумилев Л.Н. Открытие Хазарии. Москва: Айриспресс, 2004, 416 с.
116. Гусейн-заде Р.А. Кавказ и Сельджуки. Баку: «Кавказ», 2010
117. Гусейн-заде Р.А. Сельджукская эпоха истории Кавказа. Москва: Kremlin Multimedia, 2012
118. Джалагания И.Л. Иноземная монета в денежном обращении Грузии. V-XII вв., Тбилиси: Издательство «Мецниереба», 1979, 150 с.
119. Джалафаров Ю.Р. Гунны и Азербайджан. Баку: «Азернешр», 1993, 107 с.
120. Джуаншер Джуаншиериани. Жизнь Вахтанга Горгасала. Пер. Г. Цуля / Ред. кол.: Ш. Дзидигури, М. Абашидзе, З. Алексидзе и др. АН СССР, Ин-т этнографии, АН ГССР, Комис. по источникам истории Грузии. Тб.: Издательство «Мецниереба», 1986, 250 с.
121. Егише. О Вардане и войне армянской. Пер. с древнеарм. Акад. И.А.Орбели. Ереван: Изд. АН Армянской ССР, 1971, 192 с.
122. Еремян С.Т. Сюния и оборона сасанидами Кавказских проходов // Известия №7 (12). Академия Наук СССР – Армянский Филиал. Ереван. 1941 г. – с. 34-40
123. Жизнь царицы цариц Тамар. Пер. и введ. В. Д. Дондуа. Исслед. и примеч. М. М. Бердзенишвили; [Ред. кол. Ш. В. Дзидигури, М. Д. Абашидзе, З. Н. Алексидзе и др.]; АН ГССР, Комис. по источникам истории Грузии. Тб.: Издательство «Мецниереба», 1985 – 71 с.
124. Житие царя царей Давида. Перевод И. Зетеишвили // Символ, 1998, № 40, с. 276 – 301
125. Жузе П.К. Мутагаллыбы в Закавказье в IX – X вв. (К истории феодализма в Закавказье) / Материалы по истории Грузии и Кавказа. III выпуск. Ин-т языка истории и материальной культуры им акад. Н. Я. Марра. Тбилиси, 1937, с. 167-214
126. Йакут ал-Хамави. Му'джам ал-булдан. Хамдаллах Казвинин. Нузыкат ал-Кулуб. Баку: Издательство «Элм», 1983, 66 с.
127. Ибн Хордадбех. Китаб ал-масалик ва-л мамалик (Книга путей и стран). Перевод Н.М.Великановой. Баку, «Элм», 1986, 428 с.
128. Из соч. Баладзори. Книга завоевания стран. Текст и перевод проф. П.К. Жузе. Баку: Издание О-ва, 1927, 42+28 с.
129. Известия древних писателей греческих и латинских о Скифии и Кавказе. Собрал, издал с русским переводом В.В.Латышев. В 2-х т.-х. Том II. Вып. 1-й. Санкт-Петербург: Тип. Императорской Академии Наук. 1904, 271
130. Известия древних писателей греческих и латинских о Скифии и Кавказе. Собрал, издал с русским переводом В.В.Латышев. Том I. Санкт-Петербург: Тип. Императорской Академии Наук, 1890
131. Иосселиани П. И. Краткая История Грузинской Церкви. Санкт – Петербург: Издание второе. В тип. А. Сычева, 1843, 155 с.

132. Искендеров Э. А. Кавказская Албания и Иберия в свете античных источников // Azərbaycan arxeologiyası və etnoqrafiyası, 2009, №1,s.59 – 70
133. Исмаилов Г. С. Археологическое исследование древнего поселения Баба-Дервиш. Баку: изд. «Элм», 1978, 101 с.
134. История Армении Моисея Хоренского. Новый пер. Н. О. Эмина. Москва: Изд. Лазаревского Института Восточных языков, 1893
135. История Армении Фавстоса Бузанда. Пер. с древнеармянского и комментарии М.А.Геворгяна. Под ред. С.Т.Еремяна. Ереван: Изд. Акад. Наук Армянской ССР, 1953
136. История Армянского народа. Часть первая. Ереван: Издательство «Айпетрат», 1951, 291 с.
137. История Грузии. В 3 т. Т. I. (С древнейших времен до 60-х годов XIX века). Авториз. перевод. Ред. кол. Н. А. Бердзенишивили (гл. ред.), В. Д. Дондуа, Г. А. Меликишвили. Тб.: «Цодна», 1962, 510 с.
138. История Грузии. В 3 т. Т II. Учебное пособие. / Кацарава Ю., Киквидзе А., Ратиани П. и др. Тбилиси: «Ганатлеба», 1973, 333 с.
139. История Князей Орбельян. Извлечение из сочинений Стефана Сюнийского, армянского писателя XIII в. Пер. с Армянского Х.Иоаннесов. Москва: Тип. быв. А. В. Кудрявцевой, 1883г., 80 с.
140. История халифов Вардалепта Гевонда, писателя VIII века. Пер.К.Патканова – С.Петербург, 1862
141. Киракос Гандзакеци. История. Пер. с др.армянского Т. Тер-Григорьяна. Баку: Изд. АН АзССР, 1946
142. Ковалевский С. А. "Карта Птолемея" в свете исторической географии Прикаспия // Известия Всесоюзного географического общества, 1953, №1, с.30-46
143. Кушнарева К. Х., Чубинишвили Т. И. Древние культуры южного Кавказа. (V-III тыс. до н. э.). Ленинград:

- «Наука», 1970 г., 192 с.
144. Летопись Картли. Пер., введ. и примеч. Г.В. Цулая. / Ред. кол.: З. Н. Алексидзе, В.Н. Габашвили, Н.С. Джанашвили и др. АН СССР, Ин-т этнографии, АН ГССР, Комис. по источникам истории Грузии. Тб.: Издательство «Мецниереба», Тип. АН ГССР, 1982, 112 с.
145. Лордкипанидзе М. Д. Грузия во второй половине V века. Автореферат диссертации на соискание научной степени кандидата исторических наук. Тбилиси: Издательство «Мецниереба», 1978, 16 с.
146. Лордкипанидзе М. Д. История Грузии XI – нач. XIII вв. Тбилиси: Издательство «Мецниереба», 1974, 212 с
147. Лордкипанидзе М. Д. Тбилиси (IV- начало XII в.). Гбилиси: Общество «Цодна», Тип. «Самштобло», 1991, 112 с.
148. Меликесет-бек Л. М. К истории появления гуннов восточным Закавказьи / Доклады АН Аз. ССР, т. XIII, №6, 1957
149. Меликесет-Беков Л.М. Армазни – историко-археологический очерк. Гр. филиал АН ССР. Материалы по истории Грузии и Кавказа. Вып. II, Тбилиси: Издательство Гр. филиал АН ССР, 1938 – 117 с.
150. Месхиа Ш.А. Дидгорская битва. Тбилиси: Издательство «Мецниереба», 1974, 124 с.
151. Минорский В.Ф. История Ширвана и Дербенда X – XI веков. –Москва: Изд. вост. лит., 1963, 265 с.
152. Мирзоева Э.Г. Городское управление Азербайджана (XI-XIII века). Баку: 2002, 155 стр.
153. Мровели Леонти. Жизн Картлийских царей. Перевод с древнегрузинского, предисловие и комментарий Г. В. Цулая. Москва: 1979, 104 с.
154. Мровели Леонти. Жизн Картлийских царей. Перевод с древнегрузинского, предисловие и комментарий Г. В. Цулая. Москва: «Директ-Медиа», 2010, 246 с.
155. Муравьев С. Н. Птолемеева карта Кавказской Албании и уровень Каспия // ВДИ, 1983, № 1, с. 137

156. Мурадов В. Г. Градостроительство Азербайджана XIII-XVI вв. Баку: Издательство «Элм», 1984, 132 с.
157. Мусхелешвили Д.Л. Город Уджарма (историко-археологическое исследование). Автореферат диссертации на соискание ученой степени кандидата исторических наук. Тбилиси: Издательство Академии Наук Грузинской ССР, 1956, 17 с.
158. Мусхелешвили Д. Л. Основные вопросы исторической географии Грузии (раннефеодальная эпоха): Автореф. дис.канд.ист.наук. Тб., 1973, 55 с.
159. Мусхелешвили Д. Л. Из исторической географии Восточной Грузии, Тб: Издательство «Мецниереба». 1982, 114 с.
160. Насибов Ю. М. Азербайджан в V – первой половине XII вв. (по древнегрузинским источникам). Автореферат диссертации на соискание ученой степени кандидата исторических наук. Баку: 1985, 26 с.
161. Насибов Ю. М. Еще раз к вопросу о бунтурках древнегрузинских источников / “Türk dünyası: dünəni və bu gün” mövzusunda beynəlxəlq elmi konfrans təqdim olunmuş məruzə tezisləri. 23-24 may 2011. Azərbaycan Tarix Qurumu. Bakı Dövlət Universiteti Tarix Fakültəsi. Bakı: 2011, C. 57-58
162. Насибов Ю. М. О географическом термине «Агджакала» из эпоса «Деде Коркут» // Советская тюркология, 1983, №2, С. 43-47
163. Насибов Ю. М. О древнегрузинских источниках по истории Азербайджана V – XII вв. // “Tarix və onun problemləri”, 1997, № 1. С. 251-257
164. Обращение Грузии. Пер. с древнегруз. Э.Такайшвили. Ред. М. Чхартишвили / Ред. кол. Ш. В.Дзидзигури, М. Д. Абашидзе, З. Н. Алексидзе и др. АН ГССР, Комис. по источникам истории Грузии.— Тб.: Издательство «Мецниереба», 1989, 184 с
165. Очерки из истории Грузии. Абхазия - с древнейших

- времен до наших дней. Тбилиси: Издательство «Интелект», 2009, 593 с.
166. Очерки истории Грузии (в 8-и т.). Т.П. Грузия в IV-X веках / Ред.: М. Лордкипанидзе, Д. Мусхелишвили. Тб., Издательство «Мецниереба»: 1988, 580с.
167. Папуашвили Т.Г. Вопросы истории Эрети: очерки социально – экономической и политической истории: автореферат, Тб. 1971, 65 с.
168. Пахомов Е. А. Монеты Грузии. Тбилиси: Издательство «Мецниереба». 1970, 378 с.
169. Перекрестный анализ «Очерков истории стран Южного Кавказа». Статьи ученых-историков и экспертов из Азербайджана, Армении и Грузии / под редакцией Рауфа Раджабова, Степана Григоряна и Вахтанга Колбая. Ер.: «Эдит Принт», 2011, 288 стр.
170. Пигуловская Н. Сирийские источники по истории народов СССР. Москва – Ленинград: Издательство Академии наук СССР, 1941, 170 с.
171. Садраддин Али ал-Хусайнி. Ахбар ад-Даулат ас-Селджукийя. Издание текста, перевод, введение, примечания и приложения З. М. Буниятова. Москва: Издательство «Наука», 1980, 253+245 с.
172. Сборник сведений о Кавказе. Том VI. Тифлис по однодневной переписи, произведенной 25-го марта 1876 года. Сборник, издаваемый под редакцией Главного Редактора Кавказского Статистического Комитета Н. К. Зейдлица. Составлен и редактирован Помощником Главного Редактора Кавказского Статистического Комитета Д.А. Кобяковым. Тифлис. Типография А.А. Михельсона. 1880г, 318+222 с.
173. Сведения арабских писателей о Кавказе, Армении и Адербайджане. I. Ал-Истахрий. Перевод и примечания Н.А.Караулова // СМОМПК. вып. 29. Тифлис: Тип. Канцелярия главноначальствующего гражд. частию

- на Кавказе и К. Козловского. 1901. С. 1-73.
174. Сведения арабских писателей о Кавказе, Армении и Адербейджане. II. Ибн ал-Факих. Книга стран. Перевод и примечания Н.А.Караулова // СМОМПК. вып. 31. Тифлис: Тип. Канцелярия главноначальствующего гражд. частию на Кавказе и К. Козловского. 1902. С. 1-41.
175. Сведения арабских писателей о Кавказе, Армении и Адербейджане. III. Ибн Хордадхеб. С 1-21; IV. Кудама. С. 23-34; V. Ибн Руста. С. 35-54; VI. Ал-Якуби. с. 55-63; Перевод и примечания Н.А.Караулова // СМОМПК. вып. 32. Тифлис: Тип. Канцелярия главноначальствующего гражд. частию на Кавказе и К. Козловского. 1903. С. 1-63
176. Сведения арабских географов IX и X веков по Р. Хр. о Кавказе, Армении и Адербейджане. VII. Ал-Мукааддасий. С. 1-28; VIII. Масуди. С. 29-78; IX. Ибн Хаукал. С 81-129. Перевод и примечания Н.А.Караулова // СМОМПК. вып. 38. Тифлис: Тип. Канцелярия наместника его императорского величества на Кавказе и К. Козловского. 1908. С. 1-129.
177. Сообщения средневековых Грузинских письменных источников об Абхазии. Тексты собрал, перевёл на русский язык, предисловием и комментариями снабдил Г.А. Амичба; Сухуми: Издательство «Алашара», 1986, 66 с.
178. Степанос Таронский. Всеобщая история. Пер. с арм. и об. Н. Эминым. Москва: Тип. Лазаревского Института Восточных языков. 1864, 336 с..
179. Страбон. География. Перевод, статья и комментарии П.А.Стратановского. Москва: Наука, 1964, 941 с.
180. Сулейманова С. А. «Каспийские ворота» в албанской области Лпиния / Материалы Международной конференции «Дорога Страбона как часть Великого Шелкового пути» (Баку, 28-29 ноября 2008 г). Самарканд –

- Ташкент: МИЦАИ, SMİ-ASIA, 2009, с. 125—139.
181. Сулейманова С. А. Торговые колонии на Caspia via между Центральной Азией и Кавказом // Вестник МИЦАИ, 2008, Выпуск 8, С. 40-57.
182. Сулейманова С. А. Этнополитическая история северо-западной Албании в свете архетипов в местных источниках // Известия Национальной Академии Наук Азербайджана. Серия истории, философии и права, 2004, № 4, с. 51-83
183. Сумбат Давитис-дзе. История и повествование о Багратионах. Пер., введ. и примеч. М. Д. Лордкипанидзе; [Ред. кол. З. Н. Алексидзе, В. Н. Габашвили, Н. С. Джанашвili и др.]; АН ГССР, Комис. по источникам истории Грузии. — Тб.: Издательство «Мецниереба», 1979, 69 с
184. Сумбатзаде А. С. Азербайджанцы – Этногенез и формирование народа. Баку: Издательство «Элм», 1990, 303 с.
185. Тер-Гевонян А. Н. Армения и Арабский Халифат. Ереван: Изд. АН Армянской ССР, 1977, 324 с.
186. Тревер К. В. Очерки по истории и культуре Кавказской Албании IVв. до н.э. - VII в.н.э. М-Л: Издательство Академии Наук СССР. 1959; 391с.+41таблица
187. Фазлаллах Рашидаддин. Огуз-наме. – Баку: Издательство «Элм», 1987, 128 с.
188. Чубинишвили Т. К древней истории южного Кавказа. Тбилиси: Издательство «Мецниереба». 1971, 170 с.+17с. Илл
189. Эсадзе Б.С. Летопись Грузии. Юбилейный сборник к 300-летию царствования дома Романовых. Тифлис. Издание Туманова П.И. 1913, 366 с.
190. Яновский А. О древней Кавказской Албании // ЖМНП, 1846. Ч.52, С.97-136; 161-203.

İngilis dilində

191. Carole Hillenbrand. The history of the Jazira 1100 - 1150:

- The contribution Ibn Al-Azraq Al-Fariqi. Vol. I (Arabic text of al-Fariqi – p.184-272) and Vol II (Translation of al-Fariqi and comments - s. 273-473), Thesis presented for the Degree of Doctor of Philosophy University of Edinburgh, 1979
192. George Narimanishvili. Heritage of Arabic Language in South Caucasus: Arabic Inscriptions From Trialeti // History Research, July-Sep., 2016, Vol. 6, No. 3, 153-156.
193. Irakli Paghava, Severiane Turkia. A Unique Coin of Abu al-Hayja, Jafarid Emir of Tiflis // The Numismatic Chronicle. Vol.172. London: The Royal Numismatic Society, 2012. p. 205-212
194. John F. Baddeley. The Russian Conquest of the Caucasus. London, New York, Bombay and Calcutta: Longmans, Green and CO, 39 Paternoster row, 1908
195. Khintibidze, Elguja. The Designation of the Georgians and Their Etymology. Tbilisi: Tbilisi University Press. 1998
196. Macbean A. Dictionary of Ancient Geography. London: Printed for G. Robinson, in Pater Noster-Row and T. Cadell in the Strand, 1773, 628 p.
197. Minorsky V. Caucasica in the History of Mayyafariqin // Bulletin of the School of Oriental and African Studies, 1949, Vol. 13, no. 1, p. 27-35
198. Minorsky V. Studies in Caucasian History. Cambridge Oriental Series, No.6, London: Taylors Foreign Press, 1953, p. 178 + 18 arabic text, 1 map
199. Stephen H. Rapp Jr., Studies in Medieval Georgian Historiography: early texts and eurasian contexts. Corpus Scriptorum Christianorum Orientalium. Editum Consilio Universitatis Catholicae Americae Et Universitatis Catholicae Lovaniensis. Vol. 601. Subsidia tomus 113. Lovanii in Aedibus Peeters. 2003, 283 p.
200. Yovhannes Drasxanakertc'i. History of Armenia. Translation and Commentary by Rev. Fr. Krikor H. Maksoudian. Atlanta, GA: Scholars Press, 1987

Ərab dilində

- البلازورى، ابو العباس احمد بن ابي يحيى. فتوح البلدان. حققه و شرحه عبد الله ابنين الطياع و عمر انبس الطياع. مؤسسة المعرف. بطلب من مكتبة المعرف س. 11-1861. بيروت، لبنان، 1987
- البيرونى، ابو الريحان محمد بن احمد. تحقیق ما للهند. من مقوله مقوولة في العقل او مرذولة. لكن - الهند: مطبعة مجلس دائرة المعارف العثمانية بجدر آباد، 1956
- البيرونى، ابو الريحان محمد بن احمد. تحقیق ما للهند. من مقوله مقوولة في العقل او مرذولة. بيروت: اعلام الكتب، 2008
- الاسطخري، ابو اسحاق ابراهيم بن محمد الفارسي. كتاب المسالك الممالك. مدينة ليدن: بطبع بريل، 1870
- السعدي، ابو الحسن علي بن الحسين بن علي. مروج الذهب و معادن الجواهر (اعتنى به و راجعه كمال حسن مرعي). الجزء الاول - سيدنا - بيروت: المكتبة المصرية، 2005
- المترizi، نقى الدين. كتاب المقى الكبير. الجزء الاول (تحقيق محمد البعلواوى). بيروت، لبنان: دار الغرب الاسلامى، 1991
- المندسى، شمس الدين ابى عبد الله محمد بن احمد ابى بكر. احسن التقاسيم، فى معرفة الإقليم، مدينة ليدن: بطبع بريل. 1877
- الكيفي، ابو محمد احمد بن اعثم. كتاب الفتوح (تحقيق على شيرى). 8-1. مجلدات. بيروت، دار الاضواء، 1991
- اليعقوبى، احمد بن ابى يعقوب بن جعفر. تاريخ اليعقوبى (تحقيق عبد الله مهنا). 1-2. مجلدان. بيروت، لبنان: شركة الاعلامى المطبوعات، 2010
- السعمانى، ابو سعد عبد الكريم بن محمد ابن منصور التميمي، الانساب (تقديم و تعليق عبد الله عمر البلازورى). 1-5 مجلدان. بيروت، لبنان: دار الجنان، 1988
- ابن الاثير، ابو الحسن بن ابو الكرم محمد الشيباني الجزى. الكامل فى التاريخ. 1-8 مجلدات (الطبعة الاولى). تحقیق ابى القاء عبد الله القصى (1-3 مجلدات). راجعه و صاححة الدكتور محمد يوسف نقاقة 8-4 (8-4 مجلدات). بيروت، لبنان: دار الكتب العلمية، 1987
- ابن الاثير، ابو الحسن بن ابو الكرم محمد الشيباني الجزى. الكامل فى التاريخ. 11-9 مجلدات (الطبعة الرابعة). راجعه و صاححة الدكتور محمد يوسف نقاقة. اعداد ابراهيم شمس الدين. بيروت، لبنان: دار الكتب العلمية، 2003
- ابن رسته، ابو على احمد بن عمر. المجلد السابع من كتاب الاعلاق النفيضة. 213

- (1-229). Mənətə Xixin: Bütünlü Brizə. 1891
214. Birin qoşşığı, Kəmlət Xixin: Bütünlü Brizə. 1891
215. Birin qoşşığı, Kəmlət Xixin: Bütünlü Brizə. 1891
216. Birin qoşşığı, Kəmlət Xixin: Bütünlü Brizə. 1891
217. Birin qoşşığı, Kəmlət Xixin: Bütünlü Brizə. 1891
218. Birin qoşşığı, Kəmlət Xixin: Bütünlü Brizə. 1891
219. Birin qoşşığı, Kəmlət Xixin: Bütünlü Brizə. 1891
220. Birin qoşşığı, Kəmlət Xixin: Bütünlü Brizə. 1891
221. Birin qoşşığı, Kəmlət Xixin: Bütünlü Brizə. 1891
222. Baynurşəvili X. Arabba Religiuri Politika Saqartvelozi // Qartuli diplomatiya. X t. Tbilisi: 2003, 555-572 s.
223. Canaşia S. N. Araboba Saqartveiozi // Şromebi. II t. (6 tomi), Red. N. Berdzenişvili. Tbilisi: Qart. SSR Metsn. Akad. Gam-ba da. Št., 1952, s. 342-411
224. İrakli Pağava. Mansur II Jafarianis samoneto emisia Məliqşahis saxelit – Tbilisis da Kvemo Kartli Baqratovanta da did Selçukta Tsoris // Saistor's Krebuli. Tomi 5. Tbilisi: Mxedar, 2015 – s. 9-61

Gürcü dilində

225. Kaxiani S. Dmanisis arabuli tsartserobi. Tbilisi: Metsniereba, 1965, 72 s. + illüstrasiyalar.
226. Lordkipanidze M. D. Tbilisis saamirov istoriidan // Mimomxilveli, Saqartvelos metsnierebata akademisi istoriis instituti, 1951, II t., 185-201 s.
227. Messia Ş. A. Saqartveli qalaqeblis sotsialuri urtiertobis istoriidan (Qalaqi da feodaluri aristokratia XI-XIII s. s.) // Mimomxilveli. Sakartvelos metsnierebata akademisi istoriis instituti. 1951, II t., 83-107 s.
228. Mitsuşivi N. "Didi mepe" Vaxtanq Qorqasali (Qartuli da İrani V s. moere naxəvarşı) // Qartuli diplomatiya. Tbilisi: 2003. X t., 408-420 s.
229. Samuşia J. Buğa Turkis Tbilisze laşqrobis istoriidan // Qartuli diplomatiya. Tbilisi: 2003, X t., 365-384 s.
230. Silaqadze V. Q. Arabba batonoba Saqartvelozi. Tbilisi: Metsniereba, 1991, 224 s.
231. Topuria P. A. Amierkavkasiis qalaqebi X- XIII s. pirveli meotxedi (Garegani saxe, xelisnuri tsarmoebi). Tbilisi: Metsniereba, 1985, 196 s.
232. Topuria P. A. Ağmosavlet Amierkavkasiis politikuri erteulebi XI-XII saukneebi. Tbilisi: Metsniereba, 1975, 276 s

Yunan dilində

233. Claudiu Ptolemaei. Geographia. Edidit C.F.A.Nobbe. Tom II. Lipsiae: Sumptibus et typis Caroli Tauchnitii. 1845, 269 s.

Elektron resurslar:

234. Aristakes Lastiverti. Tarix (ingiliscə) - <http://www.attalus.org/armenian/altoc.html>
235. Çar IV David <http://www.pravenc.ru/text/168512.html>
236. Çar Davidin hayatı (rusca) <http://www.vostlit.info/Texts/Heilige/Georgien/XII/David/frametext1.htm>

237. Cariça Tamarın hayatı (rusca)- http://dspace.nplg.gov.ge/bitstream/1234/3049/1/jizn_carici_Tamar.pdf
238. Cuanşer Cuanşeriani. Vaxtanq Qorqasalın hayatı (rusca)- http://dspace.nplg.gov.ge/bitstream/1234/3038/1/Jizn_Vakhtanga_Gorgsasala.pdf
239. Favstos Buzand. Ermənilərin tarixi (ingiliscə) - <http://www.attalus.org/armenian/pbtoc.html>
240. Fikrət Süleymanoğlu. “Başıaçıq Tatyān qələsi” və bu toponimin epoşa düşmə tarixi http://fikretsuleymanoglu.blogspot.com/2011/04/basiaciq-tatyān-qlsi-v-bu-toponimin_41.html
241. Ğazar Parpetsi. Ermənilərin tarixi (ingiliscə) - <http://www.attalus.org/armenian/gp1.htm>
242. Gevond. Tarix (ingiliscə) - <http://www.attalus.org/armenian/ghewtoc.html>
243. Gəncə darvazası - <http://www.gencekitab.az/darvaza.shtml>
244. Gürcüstan Tarixi (ən qədim dövrdən indiya kimi). Merab Vaçnadze, Vaxtanq Quruli, Mixail Baxtadze(rusca) - <http://www.e-reading.club/book.php?book=4682>
245. Gürcüstan tarixi. I cild (ən qədim dövrlərdən XIX əsrin 60-ci illərinə dək) Berdzenişvili N. A., Dondua V. D., Dumdadze M. K., Melikişvili Q. A., Mesxia Ş. A. (rusca) http://dspace.nplg.gov.ge/bitstream/1234/3051/1/Istoria_Gruzii_tom_I.pdf
246. Gürcüstanın döndəriləməsi (xristianlıq) (rusca)- http://dspace.nplg.gov.ge/bitstream/1234/3164/1/Obrashenie_Gruzii.pdf
247. Gürcüstanın tarixi öcherkləri. I cild. Redaktorları Melikişvili Q.A., Lordkipanidze O. D. (rusca) http://dspace.nplg.gov.ge/bitstream/1234/3175/1/Ocherki_Istorii_Tom_I.pdf
248. Gürcüstanın tarixi öcherkləri. II cild. Red. M.D.Lordkipanidze, D.L.Musxelişvili (rusca) http://dspace.nplg.gov.ge/bitstream/1234/3174/1/Ocherki_Istorii_Tom_II.pdf
249. Gürcüstanın tarixi öcherklərindən. Abxaziya ən qədim dövr-lərdən indiya kimi. Layihənin rəhbəri Camal Qamaxuriya. (rusca) http://dspace.nplg.gov.ge/bitstream/1234/6651/1/Afxazetis_%20Istorya.pdf
250. İohan Draxsanakertsı-Ermənistən tarixi (ingiliscə) - <http://www.attalus.org/armenian/yd.html>
251. İohan Mamikonyan. Taron tarixi (ingiliscə) - <http://www.attalus.org/armenian/jm1.htm>
252. İrandaki Tifli yaşayış məntəqəsinin yerləşdiyi ərazi. <http://www.gomapper.com/travel/where-is/tifli-located.html>
253. Kartli Salnaması. Tərcümə Tsulaya Q. V. (rusca) http://dspace.nplg.gov.ge/bitstream/1234/3160/1/Letopis_kartli.pdf
254. Kasap M., Tiflis camileri.(Türkçə) <http://gdd.org.tr/yazinin-devami.asp?id=30 , 07. 04. 2017>
255. Kərəm Məmmədli. Qədim Azərbaycan tayfalarına xas olan siklopik tikililərə yalnız Borçalı ərazisində rast gəlinir https://web.archive.org/web/20160326142630/http://borchali.net/index.php?cat=kerem_memmedov&s=2
256. Kərəm Məmmədov. Cənubi Qafqazda ilk müsəlman məbədini borçalılar VIII əsrə Tiflisdə tikmişdi – https://web.archive.org/web/20160326194650/http://borchali.net/index.php?cat=kerem_memmedov&s=12
257. Kərəm Məmmədovun təqdimatunda tarix - <https://archive.li/Qj5mL>
258. Kirakos Gəncəli. Ermənilərin tarixi (ingiliscə) - <http://www.attalus.org/armenian/kgtoc.html>
259. Lang M. D. Armazi (ingiliscə). <http://www.iranicaonline.org/articles/armazi-or-armaz-tsikhe-an-important-royal-city-of-georgia-iberia>
260. Lang M. D. Asparux (ingiliscə). <http://www.iranicaonline.org/articles/asparukh-a-middle-iranian-proper-name-attested-in-ancient-georgia-and-early-medieval-bulgaria-grecized-as-asparoukis-app>

261. Leonti Mroveli. Kartlı çarlarının hayatı (rusca) <http://www.vostlit.info/Texts/rus8/Mroveli/text.phtml?id=959>
262. M. Fahrettin Kırzioğlu. Armenia/Yukarı-eller tarihinin iç yüzü (türkçe) - <http://dedekorkutinstitute.blogspot.com/>
263. M. Fahrettin Kırzioğlu. Milli Tarihimizde Rize bölgesi. 19 Aralık 1986'da Rize kültür sitesinde vermiş olduğu konferansın metni. Yaşar Kar'dan temin edilmiştir. (türkçe) <http://www.biriz.biz/rize/rizetarihi.htm> 06.07.2011-10:35
264. M. Fahrettin Kırzioğlu. Oğuz elləri xəritəsi (türkçe) <http://arsaklilardevletioguzlar.blogspot.com/>
265. M. Fahrettin Kırzioğlu. Rize ve dolaylarında bilinmeyen tarih gerçekleri (türkçe) <http://rizevedolaylarindatarihgercekleri.blogspot.com/>
266. Metreveli K. Cavaxetiya (rusca) <http://dspace.nplg.gov.ge/bitstream/1234/8883/1/Javaxeti.pdf>
267. Moisey Korenli. Ermanistan tarixi (rusca) <http://www.vehi.net/istoriya/armenia/khorenaci/02.html>
268. VII əsr erməni coğrafiyası. Asiya bölməsi. <http://vehi.net/istoriya/armenia/geographiya/index.html>
269. Orta əsr gürçü yazılı mənbələrinin Abxaziya haqqında məlumatları. Tərcümə və şərhlər Q. A. Amiçbanindir. (rusca) <http://dspace.nplg.gov.ge/bitstream/1234/4496/1/Abxzaseti.pdf>
270. Pravoslav ensiklopediyası (rusca) - <http://www.pravenc.ru/text/638558.html>
271. Qorqidjanidze P. Gürcüstan tarixi (rusca)- http://dspace.nplg.gov.ge/bitstream/1234/3050/1/Istoria_Gruzii.pdf
272. Şaxbanov M. Xunzun məşəyi (rusca) <http://www.hunzah.narod.ru/history2.html>
273. Sebeos. Tarix (ingiliscə) - <http://www.attalus.org/armenian/sebtoc.html>
274. Serdengeçti. (türkçe) <http://www.turkcesozluk.gen.tr/serdenge%C3%A7ti.html>
275. Siloqava V. İ., Şenqeliya K. A. Tao-Klarjeti. (rusca, ingiliscə və gürcüçə) <http://dspace.nplg.gov.ge/bitstream/1234/8199/3/Tao-Klarjeti.pdf>
276. Sumbat Davitisdze. Baqratiyaların tarixi və təhkiyəsi. Tərcümə Dondua V. (rusca) http://dspace.nplg.gov.ge/bitstream/1234/3064/1/sumbat_davitisdze.pdf
277. Şuraddin Mammədli, Gürcüstən Azərbaycanlıları - <http://elibrary.bsu.az/yen:i%5Cebooks%5Cu%5CngkT5jc.pdf>
278. Tacidarların tarixi və mədhiyyəsi. Tərcümə Kekelidze K.S. I - XXIV kitablar (rusca) http://www.vostlit.info/Texts/rus15/Istor_vencenoscev/frametext1.htm
279. Tacidarların tarixi və mədhiyyəsi. Tərcümə Kekelidze K.S. XXV - LIII kitablar (rusca) http://www.vostlit.info/Texts/rus15/Istor_vencenoscev/frametext2.htm
280. Tariximizin bir parçası – Gence qapıları <http://tarix.info/azerbaycan-tarixi/feodalizm-dovru/2090-tariximizin-bir-parchasi-gence-qapiları.html>
281. Tekfur sözünün izahı (türkçe) <http://www.turkcebilgi.com/ansiklopedi/tekfur>
282. Tiflis – Borçalı - Danışan tarix filmi. İTV - <https://www.youtube.com/watch?v=PoERbQgFy8Q> 25:51 dəq.
283. Vardan Araveltsi. Ümumi tarix (ingiliscə) - <http://www.attalus.org/armenian/vairt.htm>
284. Vardan Araveltsi. Ümumi tarix. III hissə (rusca) - <http://www.vostlit.info/Texts/rus11/Vardan/frametext3.htm>
285. Vaxuştı Baqrati. Gürcü çarlığının tarixi. (rusca) http://dspace.nplg.gov.ge/bitstream/1234/3067/1/Istoria_Carstva_Gruzinskogo.pdf
286. Vəliyev S. Qədim, qədim Azərbaycan. (rusca) http://elibrary.bsu.az/yen:i/ebookspdf/drevniy_az%C9%99rbaycan.pdf
287. Yunusov Arif. Axıskə (Mesxeti) türkləri: İki dəfə deportasiya edilmiş xalq (rusca) http://www.ca-c.org/journal/cac-02-1999/st_20_junusov.shtml

ƏLAVƏLƏR**Tiflis əmirliyi tarixində baş vermiş mühüm hadisələr**

- 639 – İyad ibn Ənim başçılığında müsəlmanların Tiflis ətrafına ehtimal edilən ilk yürüşü
- 642 – Həbib ibn Məsləmənin Tiflis üzərinə ilk yürüşü
- 646 – Həbib ibn Məsləmənin Tiflis və ətraf əhalisi ilə əhdnamə imzalaması
- 661 - Həbib ibn Məsləmənin Tiflis və ətraf əhalisi ilə əhdnaməni yeniləməsi, buraya Abdurrahman ibn Caz əs-Sulaminin İslamin tabliği və idarəciliç üçün göndərilməsi
- 704 – Tiflisdə ərbəcə sikkə zərb edilməsi
- VIII əsrin əvvəlləri – Cərrah ibn Abdullahın Tiflis və ətraf əhalisi ilə əhdnamə imzalaması
- 732- Qazax yolu ilə Dəryal keçidindən xəzərlər üzərinə yürüş edən Mərvanın Xəzər hökmdarına İslami qəbul etdirməsi və 20 min xəzər ailəsinə Tiflis ətrafi-Kaxetiyaya yerləşdirməsi
- 758-764 –Xəzərlərin Tiflis və ətrafına yürüşü. Yəzid ibn Useyd əs-Sulaminin (gürçü mənbələrində Xusro) Tiflisi bərpa etməsi
- 799 – Xəzərlərin Tiflis və ətrafına II yürüşü
- 809 – Əmavi meylli İsmayılov ibn Şuaybin Xəlifa Əminə qarşı qalxaraq Tiflisdə hakimiyyəti əla keçirmək cəhdini
- 813 – İsmayılov ibn Şuaybin Xəlifa Məmuna qarşı qalxaraq Tiflisdə hakimiyyəti əla keçirmək cəhdini
- 817 – 819 İshaq ibn İsmayılin Tiflisdə hakimiyyəti əla keçirmə cəhdini
- 829 – Tiflisdə Məhəmməd ibn Attabı Əli ibn Şuayb və İshaq ibn İsmayılin əvəz etməsi
- 829 – Bizans imperatoru Feofilin Vənənd və Qars yaxınlığında İshaq ibn İsmayılov tərəfindən məğlub edilməsi
- 853 – İshaq ibn İsmayılin Buğa tərəfindən edam edilməsi. Tiflisin yandırılması
- 856-878 – Tiflis əmirliyinin müstəqilliyinin müvəqqəti itirilməsi. Əmirliyin Bərdə və Gəncə mərkəzli Arran hakimləri Məzvədi-Şeybənilər, əsasən, Məhəmməd ibn Xalid tərəfindən idarə edilməsi

- 878-880 – İshaq ibn İsmayılin tabelisi Qabilin (Qabulos) Tiflisdə hakimiyyəti əla keçirməsi
- IX əsrin 80-ci illəri – Tiflis əmirliyində Cəfərilərin hakimiyyətə gəlməsi
- IX əsrin 90-ci illərinin sonu – Məhəmməd ibn Əbu Sacın Tiflis ətrafına yürüşü
- 910 – Yusif ibn Əbu Sacın Tiflis ətrafına yürüşü. Tiflis əmiri I Cəfərlə görüs
- 1030 – Tiflis əmiri III Cəfərin abxaz-iber hökmdarı IV Baqratın da daxil olduğu koalisiyaya daxil olaraq Eklesə yaxınlığında Şəddadi Fəzluna qarşı savaşması
- 1032 - Tiflis əmiri III Cəfərin aldadılaraq xristian müttəfiqləri tərəfindən pusquya salınaraq əsir edilməsi.
- 1037-1038 – IV Baqratın Tiflis üzərinə yürüşü. 2 il davam edən ağır mühäsirə. Orbeti və Parsxisi qalalarının itirilmesi
- 1046 – III Cəfərin ölümü və hakimiyyət uğrunda Cəfərin övladları Mənsur və Əbulhicanın uzunmüddətli mübarizəsi
- 1068 – Alp Arslanın Tiflisə gəlməsi və əmir ibn Cəfərin onu qarışlaması. Tiflis hakimiyyətinin Şəddadilərindən II Fəzələ tapşırılması.
- 1069 – Dumanlılı Cəfəri Sitilarabın Tiflisdə müvəqqəti hakimiyyətə gəlməsi
- XI əsrin 80-ci illəri – Tiflisdə Cəfəri sülaləsinin sonu. Şəhərin aqsaqqallar şurası tərəfindən idarə edilməsi.
- 1121 – Didqorı döyüşü.
- 1122 – Tiflisin IV David tərəfindən işgal edilməsi. 3 gün ərzində şəhərdə qətl və qarətlər həyata keçirilməsi.
- 1123 – Dumanisin IV David tərəfindən işgal edilməsi
- 1226 – Xarəzmşah Cəlaləddin Tiflisi gürçü hakimiyyətindən geri alması
- 1227 – Cəlaləddinin Tiflisdə olmamasından istifadə edən gürçülerin Tiflisə daxil olaraq buranı tamamilə yandırması və möhv etməsi.

Tiflisi alimlər

VIII-IX əsrlər - *Bəyan ibn Hamran Tiflisi*. Hədис elminin bilicisi.

VIII-IX əsrlər - *İbrahim ibn Zeyd Tiflisi*. Hədис elminin bilicisi

VIII-IX əsrlər - *Abdullah ibn Həmmad Tiflisi*. Hədис elminin bilicisi

VIII-IX əsrlər - *Muhammad ibn Bəyan Tiflisi*. Hədис elminin bilicisi

IX əsr - Tiflis qazısı *Huseyn iön Muhamməd Tiflisi*. Hədис elminin bilicisi.

IX-X əsr - *Əbu Muhamməd Həsən ibn Bəndar ət-Tiflisi*. Ədib və grammatika elminin bilicisi.

X əsr - *İbrahim ibn Zeyd əl-Əsləmi Tiflisi*. Hədис elminin bilicisi.

X əsr - *Əbul Qasim Sabit ibn Bəndar ibn Əsəd ət-Tiflisi*. Hədис elminin bilicisi

Əbu Səhl Abdulmən'əm ibn Ali ibn Nuh ət-Tiflisi-Əbu Reyhan al Birüninin Ustad adlandırdığı və İslam əqidəsinə dair əsəri olduğu ehtimal olunan alim

XI əsr - *İsmayıł ibn Muhamməd ət-Tiflisi* (d. 983). Hədис elminin bilicisi. Əsasən Nişapurda yaşamışdır.

XI əsr - *Məhəmməd ibn İsmayıł ət-Tiflisi*. Hədис elminin bilicisi, eyni zamanda hafız. Əsasən Nişapurda yaşamışdır.

XI əsr - *Məsud ibn Abdurrahman ət-Tiflisi*. Hədис elminin bilicisi. Əsasən Nişapurda yaşamışdır.

XI əsr - *Əbu Hərb Muhamməd ibn Muhsin Tiflisi*. Biografik ensiklopedik əsərin müəllifi olub. Vəfati 1087-ci ildə Qəzna.

XI əsr - *Əbu Əhməd Hamid ibn Yusif ət-Tiflisi*. İslam dini alimi. Məlikşahın vəziri Tacülmülk'lən yaxın dostu.

XII əsr - *Həkim Kəmaləddin Əbul Fəzil Hubeyş ibn İbrahim ibn Muhamməd əl-Mutəbbib Tiflisi* idi (1113 Tiflis - 1204 Kayseri). O, XII əsrda yaşaması məşhur həkim, eczaçı, filolog, astronom və ilahiyyatçı idi. 25-ə yaxın əsərinin olduğu bildirilir.

XII əsr - Şafii məzhəbinə mənsub olan *Əbul Qasim Mahmud ibn Yusif al-Bərzəndi Tiflisi* - Tiflis qazısı. Vəfati 1155.

XII əsr - *Əhməd ibn Ömrəl-Mugri Tiflisi*. Hədис elminin bilicisi

XII əsr - *Əbu İshaq İbrahim ibn Humeyd Tiflisi* (d. 1138). İsgəndəriyyəyə köşmüsdür.

XII-XIII əsrlər - *Əbul Qasim Abdullah ibn Abdulaziz Tiflisi* (ö. 1229-Bağdad). Fiqh və təsəvvüf elminin bilicisi.

XII-XIII əsrlər - *İmam Nacreddin Əbul Bəqa Sabit ibn Tavan ət-Tiflisi* Şafii fiqhı, fiqh üsulu kimi dini elmlərlər yanaşı, ərəb filologiyası, tarix, ədəbiyyat, əxlaq, diplomatiya kimi elm sahələrində də tanılmış mütəxəssis. Vəfati 1234.

XII-XIII əsrlər - *Mubarək ibn Muhamməd əl-Məvsusi Tiflisi*. Fiqh elminin bilicisi

XIII əsrədə Tiflis qazaları

Ibnus -Sabuni adı ilə tanınmış Cəmaləddin Muhamməd iön Haşim Tiflisi və Əlaəddin Ömrəl-Bərzi Tiflisi

XIII əsr - *Kəmaləddin Əbul Fəzil Ömrəl-Bərzi Tiflisi* - Dəməşqda fətva verən alimlərdən biri olmuşdur.

XIII əsr - *Əminəddin İbrahim əl-Bəkri Tiflisi* (anadan olub 1227-Qahirə). fəqih və hədис elminin bilicisi. Məmlükələr sultani Ruknəddin Zahir Bəybərsin hakimiyyəti dövründə (1260-1277) Məmlükələr Misir ordusunda muhtasib vazifəsində çalışmışdır.

XIII əsr - *Səfiyəddin Cövhər ibn Abdullah Tiflisi*. Hədис elminin bilicisi.

XIII əsr - *Şeyx Əbu Abdullah Muhamməd ibn Muhamməd Tiflisi* (1229-1292). Dəməşqda anadan olub. Hələbdə imarn-cümə olub. Hədис elminin bilicisi və fəqih.

XIII - XIV əsrlər - *Şeyx Bədrəddin Muhamməd ibn Sabih Tiflisi* (d.1252-ö.1325) hədис alimi, qari (gözəl Quran oxuyan) və müəzzzin (azan oxuyan). Dəməşqda məşhur Əməvi cəmesinin müəzzzinini, rəis ul-muəzzzin-müəzzzinlərin. Bir müddət səltənət fəsində çalışmışdır.

XIII – XIV əsrlər – *Fəthəddin Tiflisi* (1260-1320). Qahirədə anadan olub. Hədis elminin bilicisi.

XIII – XIV əsrlər – *Fəthəddin Tiflisinin oğlu Tacəddin Məhəmməd ibn Muhamməd Tiflisi* Mamlüklü ordusunda zabit olmuş, eyni zamanda atası kimi hədis elmiylə məşğul olmuşdur. 1346-ci ildə Dəmaşqda vəfat etmişdir.

XIII – XIV əsrlər – *Nəcməddin İsmayıllı ibn İbrahim ibn Əbu Bəkr Tiflisi*. Hədis elminin bilicisi.

XIV əsr - Anadoluda Sivasda Tiflis əsilli *Hüseyin Tiflisinin* soyundan gələn bir Tiflisi ulama ailəsi yaşamışdır. "Dmanisinin ərəb kitabələri" monoqrafiyasında S. Kaxiani Sivas şəhərində *Muhamməd ibn Əbu Bəkr Tiflisi*nin qəbirüstü abidəsinin olduğunu bildirir.

Tiflis əmirləri

Şuaybilər

- İsmayıllı ibn Şuayb (809-813)
- Məhəmməd ibn Attab (813-829) – *Şuaybi stıalasından deyil*
- Əli ibn Şuayb (829-830)
- İshaq ibn İsmayıllı (817-819; 830-853)

Tiflis Bərdə və Gəncə mərkəzli Şeybanilərin tərkibində

- Məhəmməd ibn Xalid (856-869)
- İsa ibn əş-Seyx əş-Seybani (869-875)
- İbrahim (875-878) – *Şeybani olmama ehtimalı var*

Şuaybilərin bərpa cəhdı

- İshaq ibn İsmayıllın tabelisi Qabil (Qabulos) (878-882)

Cəfərilər

- I Cəfər ibn Əli (882-914)
- I Mənsur ibn Cəfər (914-955)
- II Cəfər ibn Mənsur (955-981)
- Əli ibn II Cəfər (981-1011)
- III Cəfər ibn Əli (1011-1046)
- III Cəfərin oğulları II Mənsur və Əbulhica fasılələrlə (1046-1068)
 - Dumanisli Sitilarab (1068)
 - II Mənsur ibn III Cəfər (1068-XI əsrin 70-ci illərinin II yarısı)
 - 1082-1122 Tiflis şəhər əhalisi tərəfindən idarə edildi (təxminən 40 il ərzində)

XRONOLOJİ MÜQAYİSƏLİ CƏDVƏL

Yer Tarix	Tiflis və ətrafi	Azərbay- can	İberiya -Kartli	Avropa	Yaxın- Orta Şərqi
e.ə. VII əsr	Kimmer- İşquz-Sak çarlığının yaranması (70-ci illər)			Afinada "Drako n qanu- nu"	
e.ə. VI əsr	Əhəməni hökmdarı II Kirin sakmassa- get-ların qadın hökmdarı Tomiris tərəfin-dən məglub edilmesi və döyüşdə oldu-rül- məsi (e.ə.530)				Əhəməni dövlətinin yaranması (E.ə.550).
e.ə. V əsr	Gürcü mənbə- lərində xəzər, bun-türk, hunların adi-nin çəkiləməsi (skif, kimmer, saklar na- zərdə tu- tularaq)				I Daranın iş-quzları məglub edərək şı- mala-Qara dənizə qə- dər qovma- şı

e.ə. IV əsr		Atropatena və Albani- ya dövlət- lərinin qu- rulması	İlk döv- lət qu- rumları haqqın- da qeydlər	Makedoniyalı İsgən- dar. Əhəmənilərin sü- qutu	
e.ə. II əsr		Atropate- nanın Maq- neziya dö- yüşü nati- cəsində müstəqil olması	Armaz- Msxeta- nın at- rafına ilk köç	Yunanış tanın Roma əyaləti- na çev- rilməsi	
e.ə. I əsr		e.ə. 66 və 65-də Kür və Qanix çayı sahil- rında alban- ların Oroys və Kozis başçılığında Pompeya qarşısı dö- yüşləri. Ro- ma sarkar- dəsi Kani- dinin Alba- niya hücu- mu (e.ə. 36)	Roma sarkard ası Ka- nidinin İberiya hücumu (e.ə. 36). Ar- sukun Kaspı şəhərini iştirahət (e.ə.20- e.ə.2)	Spartak üssəyi (e.ə.73). Sezarnın diktator olması (e.ə.46). Romani n impe- riya olması (e.ə.30)	e.ə. 53- Karr döyü- şü, Kras- sin ölümü E.ə. 36- Antoninin Fraas-pa məglubiy- yatı Misir Roma əyalətinə çəvril-ma- si.
I əsr		72-74-cü illər alan yürütləri. 84-96 Qo- bustan ki- tabəsi	Msxeta ya iber- lərin tam sa- hib ol- ması	İsa Məsih	

II əsr		II əsrin sonu barsilların Kür sahilində məskunlaşması		!
III əsr		Hunların kütləvi köçü	Sasanilər dövlətinin yaranması	
		Xristianlığın rəsmi din elan edilməsi	Mani təlimi. Amid və Dzirav döyüşləri	

IV əsr

Sanatürkün şimal qoşunları, hunlarla ermənilərin üzərinə yürüşü

330-Roma paytaxtının Bizans köçməsi. Hun hückumları nəticəsinə xalqların böyük köçünün başlaması. 395-Romanın bölünməsi

V əsr		Haylandır hun-larının yardımı ilə Albaniyada hökmdar hakimiyətində I fasila (463-488/493)	Vaxtanq Qorqasal və onun şərq və cənub isitiqamində işğalları	452-Atillanın Roma yürüşü	484-Sasanilərin Ağ hunlara möglüb olması
VI əsr		Albaniyada uzun müddətli Sasanimarz-banlığı dövrü (510-629). Mehranilər sülaləsi.		Frank dövlətinin yaranması	542-562-İran-Bizans savaşı
VII əsr		628-Xəzərlərin Tiflisi tutması. 646-ərəblərlə tiflislilər arasında əhdnamə. İslamin yayılması	Cavansirin Bi-zans tərəfindən 654-də bütün şərq ölkələrinin hökmdar tanınması. Hun, xəzər, ərəb yürüşləri. İslamin yayılması. Ərəb-Xəzər savaşları	Xəzər və Bizans yürüşləri (20-ci illər)	İslamin meydana galması (610). Sasanilərin süqutu (651).


VIII əsr	Ərəbcə ilk sikka zarbi (704). 732-Qa- zax yolu ilə Dar- yal keçi- dindən xəzərlər üzərinə yürüş edən II Marvanın 20 min xəzər ai- laşını Tiflis at- rafına yerləşdir- ması	Albaniya müstəqilliy- inin lağvi. Ərəb-Xa- zər döyüş- ləri.	II Marva- nun gürçü- lər üzəri- nə (Sams- xe, Arqe- vət, Ca- vaxeti vilayət- ləri) yürü- şü. Gürçü man- ba-la- rında bu ərabla- rin ilk yürüş- ləri sayı-lır (735)	İspaniyada İsla- min yerleşmə- si (711 732). Papa vilayətinin yaran- ması (756)	Abbasilər
-------------	----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------	----------------------------------------------------------------------------	-----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------	---------------------------------------------------------------------------------------------------------------	-----------

IX əsr	Tiflis əmirliyi- nin ya- rannası (IX əsrin əvvəl- ləri). Və- nənd ya- xılığın- da Bizans impera- toru Feo- filin Tif- lis əmiri Ishaq ibn İsmayıł tərəfin- dan mağ- lub edil- ması (829). İs- haqın Buğa Türk tərəfin- dan eda- mı (853). Cəfərlər sülaləsi (80-ci illəri)	Xürrəmilər (816-838). İlk feodal müsəlman dövlətlər- Şirvansah- lar (861) və Sacilər (879). I Qriqor Hamma- min Şaki- da Albani- yanı bərpası (886)	Tao- Klarce tida Baqra- tio- nilər sülalə- sinin hakî- miy- yəti	Verden müqavilə si - Frank imperiya- sının bö- lüsdürül- məsi (843)	Abbasilərin zəifləməsi
-----------	----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------	-----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------	------------------------------------------------------------------------------------------------	------------------------------------------------------------------------------------------	---------------------------

X əsr	Yusif ibn Əbu Sacin Tiflisə daxil olması (907)	Salarilər (941-981), Şəddadilər və Rəvvadilər dövlətləri. Rus yürüşləri		Müqəddas Roma imperiya-sı (962)	Qoznavilər
XI əsr	III Cəfərin Tiflisi abxz-Kartlı hückumalarından müdafiə etməsi (30-cu illər). Tiflisdə III Cəfərdən sonra övladları arasında taxt mübarizəsi, ikihakimiyətlik (1046-1068). Alp Arslanın Tiflisə daxil olması (1068). Tiflisdə sülalə ha-kimiy-	Azərbaycanın Salcuqlular dövlətinə birləşdirilməsi	IV Baqrat in at-rəf ərazi-ləri iş-gəli. "Didi turko-bə"- böyük türk-ləşmə dövrü (60-70-ci illər-dən sonra)	Xristian kilsəsinin par-çalan-ması (1054). 1088 – Bolonya Universiteti. I Səlib yürüşü (1096-1099)	Bağdadın Salcuqlular tərafindən birləşdirilməsi (1055). Quds səlib krallığı (1099)

XII əsr	Tiflis əmirliyinin süqutu (1122). Dumanilərin işgahı (1123)	IV Davidin Şirvan hücumları. Eldənizlər dövləti	Didqori dö-yüşü. Qıp-çaqlar-la itti-faq.	1145-1148-II Səlib yü-rüşü. Slavyan-lara qarşı almanla-rın xəç yürüşü. 1189-1192-III Səlib yü-rüşü	Səlibçilərin Qüdsdən qovulması (1186)
XIII əsr	Cəlaləddi n Xə-rozmşah-hın Tiflis-i gürçülərdən geri al-ması, Tiflisin gürçülər tərafindən tamamilə yandırıl-ması (1226-1227)	Azərbayca-na monqol yürüşləri. Hülakülər dövləti	Qıpçaq köç-lərinin davam etməsi. Çarıqa Tama-rın ölümü (1213) Mon-qol yürüş-ləri.	Las Na-vas de Tolosa döyüşü (1212), İspaniya-da xris-tianların üstün-lüyü. Ingiltərədə parlament (1265)	Hülakünün Bağdadi tutaraq Abbasilərə son qoyması (1258)

XƏRİTƏLƏR




Xəritə 1. Tiflis əmirliyi İshaq ibn İsmayılin hakimiyyəti dövründə.

Sarı ilə işaretlənmiş asılı torpaqlardır.

Mavi rəngdə olanlar əmirliyin torpaqlarıdır.



İshaqın dövründə əmirlik Dəryal keçidinə nəzarəti əlində saxlayır, cənub-qərbdə isə Bizans imperatoru Feofilə qalib gəldikdən sonra

Qars ətrafi torpaqlara (Vənənd) nəzarət edirdi.



Xəritə 2 və 3. Mənbə: Putzger historischer Weltatlas Ausgabe 2005.

Heinz Fähnrich Geschichte eins von den Anfängen bis zur Mongolenherrschaft. Shaker, Aachen 1993




Xəritə 4 və 5. Mənbə: Putzger historischer Weltatlas Ausgabe 2005.
Heinz Fähnrich Geschichte eins von den Anfängen bis zur Mon-
golenherrschaft. Shaker, Aachen 1993.



Xəritə 6. X və XI əsrlərdə Tiflis əmirliyi və
ətraf ərazilərin təxminini təsviri.

Şəkillər



Şək. 1.1 “İberianın mərkəzindəki düzənlikdən çaylar axıb keçir. Onlardan ən böyükü Kürdür. O Qafqazdan axıb gələn Araq (Araqvi) çayını və başqa qolları qəbul edir, sonra isə dar vadidən keçərək Albaniyaya axır.” -Strabon (s. 474 -Перевод, статья и комментарии П.А.Стратановского. Москва: Наука, 1964).

Şəkildə görüldüyü kimi Kür Araqvini qəbul edir və məhz burada Kür özünün ən dar vadisindən axır. Araqviyə bitişikdən sonra Kürün ən dar vadiləri Tiflis şəhərinə çatmamış Msxeta şəhəri yaxınlığındadır.



Şək. 2.1 Tiflis əmiri Əli ibn Cəfərin (981-1011) Tiflisdə zərb etdirdiyi sikkələr



Şək. 2.2 III Cəfər ibn Əlinin (1011-1046) Tiflisdə zərb etdirdiyi sikkə




Şək. 2.3 II Cəfər ibn Mənsurun (955-981)
Tiflisdə zərb etdirdiyi sikkələr




Şək. 2.4 Əmir Mənsur ibn Cəfərin (914-955)
Tiflisdə zərb etdirdiyi sikkə



Şək. 2.5 Tiflisin Azərbaycan türklərinə məxsus məhəlləsi



Şək. 2.6 Müasir Tiflisdə əsəsən Azərbaycan türklərinin
məskunlaşdığı məhəllə. Hamam və məscid



Şək. 2.7 Narinqala və Botanika bağının bir hissəsi: “VIII əsrin 80-ci illərində Tiflis əmirinin sarayı Kürün sağ sahilində, indiki Botanika bağına gedən yolun üzərində idi. Kürün sağ sahilində Sololak adlı məhəllə var. Bu ad “sulu-lax”-dan gəlir, sulama ləki, kanalı, deməkdir. Buradakı dağların yamacları ilə indiki Botanika bağının yerində olan əmirlərin bağlarını sulamaqdan ötrü akveduk çəkilmiş. Akveduk (sulama sistemi) XVIII əsrə qədər mövcud olub”.
 (Лордкипанидзе М. Д. Тбилиси (IV- начало XII в.). Тбилиси: Тип. «Самшобло», 1991 – с. 50)



Şək. 2.8 Tiflis əmiri Əbulhicaya məxsus sikkə - İrakli Paghava, Severiane Turkia. A Unique Coin of Abu al-Hayja, Jafarid Emir of Tiflis // The Numismatic Chronicle. Vol.172. London: The Royal Numismatic Society, 2012



Şək. 4.1 II Georginin Kutaisidə gürcüçə zərb edilmiş sikkəsi (Tiflis işgal edilməzdən əvvəl)



Şək. 4.2 IV Davidin Kutaisidə gürcüçə zərb edilmiş sikkəsi (Tiflis işgal edilməzdən əvvəl)




Şək. 4.3 III Georganın Tiflisin işgalindan sonra yerli müsəlman-türk mədəniyyətinin təsiri ilə ərəb əlifbası ilə Tiflisdə zərb edilmiş sikkələri



Şək. 4.4 Çarıça Rusudanın Tiflisin işgalindan sonra yerli müsəlman-türk mədəniyyətinin təsiri ilə ərəb əlifbası ilə Tiflisdə zərb edilmiş sikkələri





Şək. 4.5 Çarıça Tamarın Tiflisin işgalindan sonra yerli müsəlman-türk mədəniyyətinin təsiri ilə ərəb əlifbası ilə Tiflisdə zərb edilmiş sikkələri




Şək. 4.6, 4.7 Dumanisın qəbir üstü abidələri



Şək. 4.8, 4.9, 4.10 Dumanisin qəbir üstü abidələri




Şək. 4.11, 4.12, 4.13, 4.14, 4.15
Dumanisin qəbir üstü abidələri.



Şək. 4.16 Tiflisi İbrahimoglu Əhmədin Sivasın Divriği ilçesindəki Ulu caminin (1228) minbərində taxta-oyma əl işi



Şək. 4.17 Türkiyənin Sinop şəhərində Tiflisi Həsənoğlu Osmanın hazırladığı Arslanlı çeşmə (Hər iki şəkil üçün <http://gdd.org.tr/yazinindevami.asp?id=30>)




Şək. 4.18 Tiflisdə Narinqalanın, məscidin və hamamın ümumi görünüşü




Şək. 4.19 Tiflisdəki Şah Abbas məscidi




Şək. 4.20 Tiflisdəki Şah Abbas məscidinin dağıdılması



Şək. 4.21 Müsəlman-türklərə aid olan abidələrə ögey münasibət. Dumanisdə müsəlman türklərə aid türbə




Şək. 4.22 Tiflisdə mövcudluğunu qoruya bilmiş yeganə məscid



Şək. 4.24, 4.25. Tiflisdə Azərbaycan türklərinin mədəniyyətinə məxsus qoç heykəlləri. Heykəllər Gürcüstanın ən böyük kilsəsi Samebanin həyətində (Tiflis) saxlanılır.



Şək. 4.26 və 4.27 Tiflisdə Azərbaycan türklərinin mədəniyyətinə məxsus qoç heykəlləri. Heykəllər Tiflis şəhəri Etnoqrafiya muzeyinin həyətində saxlanılır.



Şək. 4.28 və 4.29 Tiflis çox yaxın Msxeta şəhərində Azərbaycan türklərinin mədəniyyətinə məxsus qoç heykəlləri. Heykəllər Msxetada Svetisxoveli kilsəsinin həyətində saxlanılır.



Şək. 4.30 Tiflis qalasının Puşkin küçəsində üzə çıxan bir hissəsi (qazıntılar təsadüf nəticəsində üzə çıxb, davam etdirilmir)



Şək. 4.31 Puşkin küçəsində Tiflis qalasının üzə çıxan hissəsində ərəb əlifbası ilə yazılmış kitabə

MÜNDƏRİCAT

DÖVLƏTÇİLİK TARİXİMİZƏ HƏSR OLUNMUŞ QİYMƏTLİ TƏDQİQAT

Ön söz.....	3
Giriş.....	8

I FƏSİL

TİFLİS BÖLGƏSİ ƏRƏB XİLAFƏTİNİN TƏRKİBİNDƏ

§1. Azərbaycan Albaniya dövlətinin Tiflis bölgəsi Xilafət işgalları ərəfəsində.....	37
§2. Tiflis bölgəsinə ilk ərəb yürüsləri	62
§3. Tiflis bölgəsi Əməvilər və Abbasilərin hakimiyyəti dövründə	73
§4. Tiflis əmirliyinin yaranması	101

II FƏSİL

TİFLİS ƏMİRLİYİ IX – XI ƏSRİN ƏVVƏLLƏRİNDƏ

§1. Müstəqilliyin qorunub saxlanması uğrunda mübarizə	107
§2. Tiflis bölgəsi Şeybanilər və Sacoğullarının nüfuz dairəsində. Cəfərilər sülaləsinin hakimiyyətə gəlməsi	122
§3. Tiflis əmirliyinin ərazisi, əhalisi və idarəetmə sistemi	139
§4. Tao-Klarjet və Abxaz çarlıqları ilə münasibətlər	186

III FƏSİL

TİFLİS ƏMİRLİYİ XI – XII ƏSRİN ƏVVƏLLƏRİNDƏ

§1. Səlcuq türklərinin Cənubi Qafqaza axınları və Tiflis əmirliyi	211
§2. Məlikşahın Qafqaz siyasəti və Tiflis bölgəsi	230
§3. Xaç yürüslərinin başlanması, Böyük Səlcuq imperiyasının zəifləməsi. IV Davidin islahatları və ilk işgalları	246

IV FƏSİL	261
TİFLİS ƏMİRLİYİNİN IV DAVID TƏRƏFİNDƏN İŞ-	
ÇALI VƏ TİFLİS BÖLGƏSİ İŞĞALDAN SONRA.	
MƏDƏNİYYƏT	
§1. Tiflisin işgal edilməsi	261
§2. Tiflis işğaldan sonra.....	273
§3. Tiflis İsləm mədəniyyətinin mühüm mərkəzlərindən biri kimi	285
Nəticə.....	301
Mənbələrdən çıxarış	307
MƏNBƏLƏR VƏ ƏDƏBİYYAT SİYAHISI	347
ƏLAVƏLƏR	372
-Tiflis əmirliyi tarixində baş vermiş mühüm hadisələr.....	372
-Tiflislilər	374
-Tiflis əmirləri	377
-Xronoloji müqayisəli cədvəl.....	378
-Xəritələr	386
-Illüstrasiyalar	390

RƏŞAD ƏZİZ oğlu MUSTAFA

**TİFLİS
ƏMİRLİYİ**

Formatı: 60x90 1/16. Tiraj 700 nüsxə

Turxan Nəşriyyat-Poliqrafiya Birliyi

Az f 312558

